



İSMAYIL HACIYEV



**NAXÇIVAN  
AZƏRBAYCANIN  
DÖVLƏTÇİLİK  
TARİXİNDƏ**



İSMAYIL HACIYEV

111368

**NAXÇIVAN**  
**AZƏRBAYCANIN**  
**DÖVLƏTÇİLİK TARİXİNDƏ**

Azərbaycan Milli  
Kitabxanası

“ELM”  
BAKI  
2018

**Redaktor:** **EMİN ŞİXƏLİYEV**  
Tarix üzrə fəlsəfə doktoru, dosent

**Rəyçilər:** **FƏXRƏDDİN SƏFƏRLİ**  
AMEA-nın müxbir üzvü, professor

**VƏLİ BAXŞƏLİYEV**  
AMEA-nın müxbir üzvü

Hacıyev İsmayıl.

H14 **NAXÇIVAN AZƏRBAYCANIN DÖVLƏTÇİLİK TARİXİNDƏ.**

Bakı, "Elm", 2018, 372 s.

ISBN 978-9952-514-18-6

Monoqrafiyada Naxçıvanın Azərbaycanda dövlətin yaranmasındakı olan dövrdəki mövqeyi, dövlətyaranma prosesindəki rolu araşdırılmış, Azərbaycanın qədim və orta əsrlər dövründəki dövlətlərlə münasibət və əlaqələri, Naxçıvan xanlığının Rusiya imperiyası tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki vəziyyəti, Naxçıvanın muxtariyyətləşdirilməsi, onun Azərbaycanın dövlət müstəqilliyinin yenidən əldə edilməsi uğrunda mübarizəsi, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü və müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının Azərbaycan dövlətçiliyindəki yeri və roluna dair bir sıra məsələ və problemlər tədqiq edilmişdir.

Kitab tarixçi və tədqiqatçılar, ictimai elm nümayəndələri, eləcə də Azərbaycanın dövlətçilik tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

© Hacıyev İsmayıl, 2018



**NAXÇIVANIN QƏDİM DÖVLƏTÇİLİK TARİXİ VARDIR.  
BU, AZƏRBAYCANIN DÖVLƏTÇİLİK TARİXİDİR.**

**HEYDƏR ƏLİYEV**  
Azərbaycan xalqının ümummilli lideri

## KİTABIN İÇİNDƏKİLƏR

|             |   |
|-------------|---|
| Giriş ..... | 8 |
|-------------|---|

### BİRİNCİ FƏSİL.

|   |    |
|---|----|
| <b>Naxçıvanın Azərbaycanda dövlət yaranma prosesində rolu</b> ..... | 13 |
|---|----|

|   |    |
|---|----|
| 1.1. Azərbaycan tarixində “dövlət” və “dövlətçilik” problemi və onun ilkin xronologiyası haqqında: müasir vəziyyətə baxış ..... | 13 |
|---|----|

|   |    |
|---|----|
| 1.2. Naxçıvan Azərbaycan coğrafiyasında: ərazisi, təbiəti və iqlim xüsusiyyətləri ..... | 15 |
|---|----|

|  |    |
|--|----|
| 1.3. Naxçıvan Azərbaycanda dövlətin yaranmasında olan dövrdə (ən qədim zamanlar-e.ə. III minillik) ..... | 18 |
|--|----|

|   |    |
|---|----|
| 1.4. Azərbaycanda dövlətin yaranmasına dair yeni müddəalar: tayfaların siyasi birlikləri və şəhər-dövlət başlanğıcı. Naxçıvanın Azərbaycanda dövlət yaranma prosesində rolu (e.ə. III minillik-e.ə. II minilliyin sonları/I minilliyin əvvəlləri) ..... | 25 |
|---|----|

### İKİNCİ FƏSİL.

|  |    |
|--|----|
| <b>Azərbaycanın qədim dövlətləri və Naxçıvan</b> ..... | 28 |
|--|----|

|  |    |
|--|----|
| 2.1. Naxçıvan Manna dövründə: siyasi proseslər və əlaqələr haqqında (e.ə. IX-VI əsrlər)..... | 28 |
|--|----|

|  |    |
|--|----|
| 2.2. Naxçıvan Midiya və Əhəməni imperiyaları dövründə. Makedoniyalı İsgəndərin imperiyası ilə əlaqələrə dair (e.ə. VI əsrin əvvəlləri- e.ə. IV əsrin 20-ci illəri) ..... | 33 |
|--|----|

|   |    |
|---|----|
| 2.3. Naxçıvanın Atropatena dövlətində yeri və roluna dair. Naxçıvan ellinizm dövründə ..... | 40 |
|---|----|

|  |    |
|--|----|
| 2.4. Naxçıvanın adının ilk dəfə yazılı qaynaqlarda çəkilməsi. Naxçıvan Parfiya Arşakiləri dövründə (I-III əsrlər)..... | 46 |
|--|----|

### ÜÇÜNCÜ FƏSİL.

|   |    |
|---|----|
| <b>Azərbaycanın orta əsr dövlətləri və Naxçıvan</b> ..... | 48 |
|---|----|

|   |    |
|---|----|
| 3.1. Naxçıvan Azərbaycanın cənubu və şimalı arasında dövlətçilik əsənlərinin birləşdirici faktoru kimi (III-VII əsrlər) ..... | 48 |
|---|----|

|   |    |
|---|----|
| 3.2. Azərbaycanda Ərəb Xilafəti hakimiyyətinin süqutu. Naxçıvanın yeni müstəqil dövlətlərin yaranması və möhkəmləndirilməsində rolu (IX-X əsrin 80-ci illəri) ..... | 53 |
|---|----|

|  |    |
|--|----|
| 3.3. Naxçıvanşahlıq: tarixşünaslıq qeydləri və tarixi haqqında (X əsrin 80-ci illəri-1065/66-cı illər) ..... | 60 |
|--|----|

|  |    |
|--|----|
| 3.4. Azərbaycanın IX-XI əsrlər dövlətçilik tarixində yeni meyillər və Naxçıvan (Qətran Təbrizinin əsərləri üzrə) ..... | 64 |
|--|----|

|  |    |
|--|----|
| 3.5. Naxçıvan Atabəylər dövlətinin mərkəzlərindən biri kimi (1136-1225-ci illər) ..... | 69 |
|--|----|

|  |    |
|--|----|
| 3.6. Naxçıvan Azərbaycanın dövlətçilik əsənlərinin davam etdirilməsi və bərpası uğrunda mübarizədə: Əlincə qalası, Naxçıvan tütəni, hürufizm və azadlıq mübarizəsi (XIII-XIV əsrlər) ..... | 82 |
|--|----|

|   |    |
|---|----|
| 3.7. Naxçıvan XV əsr Azərbaycan dövlətləri sistemində ..... | 89 |
|---|----|

|   |    |
|---|----|
| 3.8. Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövləti və Naxçıvan (1501-1736-cı illər) ..... | 96 |
|---|----|

### DÖRDÜNCÜ FƏSİL.

|  |     |
|--|-----|
| <b>Naxçıvan xanlığı (1747-1828). Xanlığın Rusiya imperiyası tərəfindən işğalı və müstəmləkəçilik siyasətinə qarşı mübarizə (XIX- XX əsrin əvvəlləri)</b> ..... | 107 |
|--|-----|

|   |     |
|---|-----|
| 4.1. Naxçıvan xanlığı. Rusiya imperiyası tərəfindən Naxçıvanın işğalı və xanlığın süqutu (1747-1828-ci illər) ..... | 107 |
|---|-----|

|  |     |
|--|-----|
| 4.2. Naxçıvanın Rusiya imperiyasının müstəmləkəçilik siyasətinə qarşı mübarizəsi (XIX- XX əsrin əvvəlləri) ..... | 120 |
|--|-----|

## **BƏŞİNCİ FƏSİL.**

### **Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə .....140**

- 5.1.Naxçıvan Azərbaycanda dövlətin bərpası uğrunda mübarizə dövründə (1917, fevral-1918, may) .....140
- 5.2.Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan .....147
- 5.3.Araz- Türk Respublikası (1918, noyabr- 1919, mart) .....153
- 5.4.Ermənilərin ərazi iddiaları. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə .....160

## **ALTINCI FƏSİL.**

### **Naxçıvanın muxtariyyətə təşdirilməsi. Naxçıvan MSSR Azərbaycan SSR-in muxtar qurumu kimi .....170**

- 6.1. Naxçıvanın muxtariyyətə təşdirilməsi .....170
- 6.2. Naxçıvan MSSR Azərbaycan SSR-in muxtar qurumu kimi (1920-ci illərin ortaları-80-ci illərin sonu) .....184

## **YEDDİNCİ FƏSİL.**

### **Naxçıvan Azərbaycanın dövlət müstəqilliyinin yenidən əldə edilməsi və möhkəmləndirilməsi uğrunda mübarizədə .....200**

- 7.1.Naxçıvan Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ilk dövründə (1980- ci illərin sonu-90-ci illərin başlanğıcı) .....200
- 7.2. Naxçıvan tarixində Heydər Əliyev dövrü (1990-1993-cü illər) .....207
- 7.2.1.Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinin SSRİ-nin dağılmasında və Azərbaycanın müstəqillik əldə etməsində rolu (1990-1991-ci illər) .....207

7.2.2.Heydər Əliyevin Naxçıvanda Azərbaycan dövlətçiliyini möhkəmləndirməsi. Naxçıvanın muxtar dövlət statusunun təmin edilməsi üçün zəmin hazırlanması (1991, oktyabr-1993, iyun) ..... 218

7.3.Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası. Naxçıvanın yeni statusunun təsbit edilməsi .....235

## **SƏKKİZİNCİ FƏSİL.**

### **Naxçıvan Muxtar Respublikasının müasir Azərbaycan dövlətçiliyində rolu (1995-ci ilin sonlarından bizim günlərədək) ..... 243**

8.1.Naxçıvanda yeni hakimiyyət orqanlarının təşkili. Naxçıvanın yeni Konstitusiyasının qəbul edilməsi .....243

8.2. Naxçıvan: muxtar dövlətin əsas inkişaf istiqamətləri və nailiyyətləri .....246

Nəticə .....264

Bibliografiya .....268

Adlar göstəricisi .....292

Əlavələr .....330

## GİRİŞ

Naxçıvan Azərbaycanın tarixən formalaşmış ən mühüm regionlarından biridir. Tarixi inkişaf elə gətirmişdir ki, Azərbaycanın bölgələri içərisində yalnız Naxçıvan müasir tariximizdə muxtar qurum kimi ayrılmışdır. Müstəqillik əldə etdikdən sonra isə Naxçıvanın mühüm əhəmiyyəti əsas götürülərək Azərbaycan Respublikasının yeni, 1995-ci il Konstitusiyasında onun statusu yenidən nəzərdən keçirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 134-cü maddəsinə görə "Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir."<sup>1</sup> Bu hüquqi-nəzəri müddə Azərbaycanın tarixinin bütün sahələri, xüsusilə onun universal əksi olan dövlətçilik tarixində Naxçıvanın yeri və rolunun kompleks şəkildə tədqiqini irəli sürmüşdür. Təsədüfi deyil ki, Ulu öndər Heydər Əliyev məhz, Azərbaycan Respublikası Konstitusiya Komissiyasının Naxçıvan Muxtar Respublikasının Konstitusiya layihəsinin müzakirəsinə həsr edilmiş 1998-ci il 14 yanvar iclasında bu məsələ üzərində xüsusi dayanaraq qeyd etmişdir ki, "Biz bu gün çox əhəmiyyətli, vacib olan bir məsələni müzakirə edirik, müstəqil Azərbaycan Respublikasında dövlətçiliyin, qanunvericiliyin, qanunvericilik aktlarının yaranması prosesinin həyata keçirilməsi ilə məşğuluq...Naxçıvan Azərbaycanın qədim torpağıdır və qədim zamanlardan Azərbaycanın ayrılmaz tərkib hissəsidir... Deyə bilmərəm ki, Naxçıvanın tarixi istənilən qədər yazılıbdır, ancaq Naxçıvanın həm qədim-eramızdan əvvəlki tarixinin, həm orta əsrlər dövrü, həm də son əsrlər dövrü tarixinin nə qədər zəngin olduğunu mövcud, əlimizdəki yazılardan, kitablardan görmək mümkündür. Naxçıvan həqiqətən zəngin tarixə malik Azərbaycan diyarıdır, torpağıdır. Azərbaycanda vaxtilə şahlıqlar da, xanlıqlar da, dövlətlər də olubdur...Ancaq eyni zamanda, Naxçıva-

<sup>1</sup> Azərbaycan Respublikasının Konstitusiyası. Yeni redaksiyada. Bakı, 2016, s. 54

nın tarixi nə qədər zəngindir, o qədər də kəsməkeşlidir, mürəkəbdir..."<sup>2</sup> Burada faktik olaraq, Naxçıvanın Azərbaycanın müasir dövlətçiliyindəki rolunun öyrənilməsi vəziyyəti ilə birgə, bu problemin onun tarixi ilə üzvi əlaqəsinə dair konseptual baxış ifadə olunmuşdur.

Dövlətin meydana gəlməsi və dövlət anlayışı haqqında qədim zamanlardan etibarən müxtəlif baxışlar meydana gəlmişdir.<sup>3</sup> Dövlət məsələsinə xüsusi tədqiq edən müasir politoloji ədəbiyyatda qeyd edilir ki, İntibah dövrünə qədər dövləti bildirmək üçün konkret anlayışlardan kənyazlıq, krallıq, tiraniya, respublikadan istifadə edilirdi. Onun bütün formalarına tətbiq edilən "dövlət" anlayışını (italiyanca-stato) ilk dəfə N.Makiavelli (1469-1527) tətbiq etmişdir. Bu ifadə tədricən italyan dilindən digər Avropa dillərinə də keçmişdir.<sup>4</sup>

Dövlətin yaranmasına gəldikdə burada müxtəlif nəzəriyyələr: "psixoloji nəzəriyyə", "ictimai müqavilə" nəzəriyyəsi və başqalarını qeyd etmək olar. Dövlətin yaranmasında xarici faktorların rolu da qəbul edilir.

Dövlətin meydana gəlməsi və onun təbiətinə dair tarixi materialistcəsinə anlayış nəzəriyyəsində də bəhs edilir. Bu nəzəriyyəyə uyğun olaraq, tarixi inkişafın ümumi qanunauyğunluğu qəbul edilir, cəmiyyət bir-birini əvəz edən ictimai-iqtisadi formasiyalara bölünürdü. Çox maraqlıdır ki, bu nəzəriyyənin banisi K.Marks ilk dəfə ictimai iqtisadi formasiyaların fərqli şəkildə müəyyənləşdirmişdir. O, 1859-cu ildə yazdığı "Siyasi iqtisadın tənqidinə dair" əsərinin Müqəddiməsində yazırdı ki, "Asiya, antik, feodal və müasir burjua istehsal üsullarını ümumiyyətlə, iqtisadi-ictimai formasiyaların mütərəqqi dövrləri kimi qeyd etmək olar."<sup>5</sup> Asiya istehsal üsulu sonralar sərf-nəzər edilmiş, tarixi ədəbiyyatda isə buna haqq qazandırılmışdır.<sup>6</sup> Dövlət məsələsi ictimai-iqtisadi formasiyalara uyğunlaşdırılmışdır. F.Engels "Ailənin, xüsusi mülkiy-

<sup>2</sup> Heydər Əliyev. Müstəqilliyimiz əhəmidir. 14-cü kitab. Bakı, 2005, s.73

<sup>3</sup> Вак: Платон. Дöвлэт. Баку, 1999 və ə.б.

<sup>4</sup> Ирхин Ю.В., Зотов В.Д., Зотова Л.В. Политология. М., 1999, с.220

<sup>5</sup> Marks K., Engels F. Seçilmiş əsərləri. Üç cildə, 1-ci cild. Bakı, 1978, s.554

<sup>6</sup> Азия истрежал үсүлүнүн тариханашлиги хаqqında вах: Никитрофоров В.Н. Восток и всемирная история. М., 1975

yətin və dövlətin mənsəyi” adlı əsərində xüsusi olaraq, bu məsələnin üzərində dayanmışdır. Onun fikirlərini davam etdirən Lenin dövlətin meydana gəlməsi və mahiyyəti haqqında 1919-cu il iyulun 11-də Sverdlov universitetində mühazirəsində belə demişdir: “Ümid edirəm ki, dövlət məsələsində siz, Engels tərəfindən yazılmış “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənsəyi” əsəri ilə tanış olacaqsınız. Bu əsər müasir sosializmin əsas əsərlərindən biridir... Kitab dövlətin nə cür əmələ gəldiyi haqqında tarixi bir xülasə ilə başlanır... Bu məsələdə hər şeydən əvvəl bu cəhətə diqqət vermək lazımdır ki, dövlət heç də həmişə mövcud olmamışdır. Elə zaman olub ki, dövlət yox idi. Cəmiyyət nə zaman və harada siniflərə bölünürsə, istismarçılar və istismar olunanlar nə zaman meydana gəlirsə, dövlət də o zaman və orada meydana gəlir.”<sup>7</sup> Tarixi materialistcəsinə anlayış nəzəriyyəsinə uyğun olaraq dövlətin sonrakı inkişafı ictimai-iqtisadi formasionalara uyğunlaşdırılmış, quldar, feodal, burjuva və sosialist dövlətləri ayrılmışdır. Beləliklə, aydın olur ki, dövlətin yaranmasında və onun təbiəti məsələsində vahid fikir yoxdur.

Dövlət və ya dövlətçilik haqqında vahid fikir olmadığı kimi, dövlətin yaranmasının gedişinə dair (bu proses politogenез də adlandırılır) də vahid fikir yoxdur. Qədim dövrdə dövlətin meydana gəlməsinə dair təcrübənin ümumiləşdirilməsi belə bir fikrə gəlməyə imkan vermişdir ki, əgər ibtidai quruluşun inkişafının son pilləsində bəzən böyük tayfa birlikləri (tayfa ittifaqları, konfederasiyası) yaranırsa, ilk dövlətlər həmişə və hər yerdə böyük olmayan miqyasda, məhz bir ərazi icması və ya daha çox bir-biri ilə sıx əlaqəsi olan icmaların miqyasında meydana gəlir. Kiçik ilkin dövlətin mərkəzi kimi şəhər yaranır. Bu şəhər-dövlətlər çox vaxt (lakin mütləq olmayaraq) ictimai idarə orqanlarının (ağsaqqallar şurası, xalq yığıncağı) qalması ilə monarxiya quruluşunda olur.<sup>8</sup> Bu fikir kitabın sonrakı hissəsində daha da inkişaf etdirilir və qeyd edi-

<sup>7</sup> Lenin V.I. Əsərlərinin tam külliyyatı. 39-cu cild, Bakı, 1983, s.73-74

<sup>8</sup> История древнего мира. Под ред. И.М.Дьяконова и др. Изд. 3-е, исправ. и доп. М., 1989, Кн. 1, с.40

lik ki, Qədim Şərqi bütün tarixi göstərir ki, ən qədim dövlətlər dərhal bütöv imperiyalar şəklində qəbilə ittifaqlarından əmələ gəlmiş, təbii olaraq vahid mərkəzə (dağ vadisi, magistral suvarma kanalı) meyil edən ayrıca ərazi icmalarından, yəni əksər hissəsi şəhər-dövlətlər və nomlardan yaranır.<sup>9</sup> Digər bir akademik nəşrdə isə dövlətin yaranmasına dair xüsusi yarımbaşlıq ayrılır və burada problem, bilavasitə ibtidai icmanın dağılmasının son mərhələsində izah olunur. Bu dövrdə məhz tayfaların ön plana çıxması vurğulanır.<sup>10</sup>

Bu nəzəri və təcrübə müddəaları nəzərə alaraq, Azərbaycanda dövlətin meydana gəlməsi və onun tarixi-coğrafi bölgələrindən olan Naxçıvanın həmin prosesdə rolunun nəzərdən keçirilməsi politogenез məsələsini yeni müddəalar ilə zənginləşdirə bilər.

Bu problem ilk dəfə müstəqil tədqiqat problemi kimi 1999-cu ildə müdafiə edilən “Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində” adlı dissertasiyada irəli sürülmüşdür.<sup>11</sup> Həmin ildən keçən dövr ərzində bütövlükdə Azərbaycanın dövlətçilik tarixi, o cümlədən Naxçıvanın bu prosesdə roluna dair yeni elmi araşdırmalar aparılmışdır. Bu tədqiqatların nəticələri Azərbaycan tarixinin yeddi cildlik<sup>12</sup>, Naxçıvan tarixinin üç cildlik<sup>13</sup> akademik nəşrlərində ümumiləşdirilmişdir. Bununla eyni zamanda, müasir dövrdə dünyada dövlətçilik tarixinə artan maraq və aparılan tədqiqatlar kontekstində Azərbaycan dövlətçiliyinin, o cümlədən onun xüsusi istiqaməti kimi bu prosesdə Naxçıvanın rolu məsələsi aktual olaraq qalmaqdadır. Deyilənləri əsas götürərək, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” mövzusunda dair monoqrafik tədqiqat hazırlanması zəruri olmuşdur.

<sup>9</sup> История древнего мира. Под ред. И.М.Дьяконова и др. Изд. 3-е, исправ. и доп. М., 1989, Кн. 1, с. 397

<sup>10</sup> История первобытного общества. Эпоха классового образования. М., 1988, с.227

<sup>11</sup> Насиёв İ.M. Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində. Doktorluq dissertasiyasının avtorferatı. Bakı, 1999

<sup>12</sup> Azərbaycan tarixi. Yeddi cildə. Bakı, 2007-2008

<sup>13</sup> Naxçıvan tarixi. Üç cildə. Naxçıvan, 2013-2015

NAXÇIVANIN AZƏRBAYCANDA  
DÖVLƏTYARANMA PROSESİNDƏ ROLU

## 1.1. Azərbaycan tarixində “dövlət” və “dövlətçilik” problemi və onun ilkin xronologiyası haqqında: müasir vəziyyətə baxış

Azərbaycan tarixşünaslığında dövlətin meydana gəlməsi və dövlət məfhumu, əsasən tarixi materialistcəsinə anlayış nəzəriyyəsi əsasında izah edilir.<sup>13</sup> Bu nəzəriyyəyə uyğun olaraq, Azərbaycan tarixi bir-birini əvəz edən ictimai-iqtisadi formasiyaların tarixi kimi nəzərdən keçirilmişdir.

SSRİ-nin dağılması və müstəqillik əldə edilməsinə baxmayaraq, müasir Azərbaycan tarixşünaslığında bu konsepsiya davam etməkdədir. Yeddiçildlik Azərbaycan tarixi məhz bu konsepsiya əsasında yazılmışdır. Həmin kitabların birinci cildində arxeoloji material bu konsepsiyaya uyğunlaşdırılır və Azərbaycan ərazisində dövlətin meydana gəlməsinin belə bir təsviri verilir: “İbtidai cəmiyyətin dağılması ərəfəsində zorakılıqla zəbt etmə və talançılıq bəzi qəbilələrdə varlanma mənbəyi kimi tez-tez baş verən hadisələrə çevrilir... Müvafiq dövr cəmiyyətində qəbilə başçıları, mötəbər şəxslər, hərbçilər, qullar və s. aydın seçilir. Bu, hər şeydən əvvəl, yeni ictimai-iqtisadi əlamətlərin yaranması ilə əlaqədar olub, yeni yaranmaqda olan ictimai quruluşun zəruri “carçıları” idi. Beləliklə, bu dövr ibtidai-icma quruluşunun dağılması prosesində son mərhələ-siniflərin və dövlətin yaranma ərəfəsi idi.”<sup>16</sup> Burada “siniflər yaranır-dövlət yaranır” formulunun yeganə yol kimi qəbul edilməsi aydın olur. Azərbaycan tarixinin akademik nəşri ilə eyni zamanda, digər nəşrlərdə müəyyən ziddiyyət də müşahidə edilir.

Azərbaycan tarixi boyunca Azərbaycan dövlətçiliyindən bəhs edilərkən tarixi materialistcəsinə anlayışa uyğun gəlməyən məqam-

Bu məqsədi həyata keçirmək üçün qarşıya müasir tarix elminin və politoloji araşdırmaların irəli sürdüyü vəzifələr qoyulmuşdur. Bunun üçün ilk əvvəl diqqət Azərbaycan tarixində “dövlət” və “dövlətçilik” problemi və onun xronologiyasına dair baxışların müəyyən edilməsinə yönəlmişdir. Bu məsələ eyni zamanda, nəzəri xarakter daşıyıb, mövcud vəziyyəti öyrənməklə bərabər, tədqiqatın indiyədək nəzərə alınmayan yeni istiqamətlərini müəyyən etməyə imkan vermişdir. Bunun üçün Azərbaycan coğrafiyasında Naxçıvanın ərazisi, təbiəti və iqlim xüsusiyyətlərinin müəyyən edilməsi bir vəzifə olaraq çıxışmışdır. İlk dəfə olaraq, Azərbaycanda dövlətin yaranmasında olan dövrü əhatə edən dövlətyaranma prosesi ayrılmış, Naxçıvanın bu prosesdəki rolu problemi irəli sürülmüşdür. Sonrakı mərhələdə xronoloji-problem prinsipi əsasında Azərbaycan dövlətçiliyində Naxçıvanın rolu və yeri müəyyən edilmişdir.

Təqdim edilən monoqrafik tədqiqat elmi-nəzəri və təcrübə baxımdan mühüm əhəmiyyət kəsb edir. Müasir dünyada ayrı-ayrı ölkələrdə, o cümlədən Azərbaycanın özündə Dağlıq Qarabağın təmsalında meydana gələn separatizm şəraitində muxtar qurumun unitar dövlət üçün əhəmiyyətinin Azərbaycan nümunəsi verilir. Onun təcrübəsi dövlətlərin ərazi bütövlüyünün pozulması meyillərinin qarşısının alınması üçün elmi-əməli resurs kimi çıxış edir. Təsədüfi deyildir ki, Azərbaycan dövləti Dağlıq Qarabağ üçün də belə bir model barədə fikir irəli sürmüşdür.<sup>14</sup>

Azərbaycan dövlətçiliyi tarixindəki yeri və rolu sahəsində Naxçıvanın tarix boyu qazandığı zəngin irs müasir dövrdə də onun bu sahədəki missiyasının yüksək səviyyədə həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

<sup>14</sup> Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “RIA Novosti” Agentliyinin müsahibəsi // <https://ria.ru/interview/2016/10/18/1479448628.html>

<sup>13</sup> Sovet tarix elminin dövlət haqqında baxışları və onun dövlətin öyrənilməsinə təbiiji məsələləri Sovet Tarix Ensiklopediyasında geniş şəkildə ümumiləşdirilmişdir. Bax: Советская Историческая Энциклопедия. Главный редактор Е.М.Жуков. т. 4, М., 1963, с. 648-662

<sup>16</sup> Azərbaycan tarixi. Yeddi cildə, birinci cild, Bakı, 2007, s. 166



lar üzərindən sükutla keçilir. IX-X əsrlərdə meydana gələn dövlətlər, feodal dövlətləri kimi xarakterizə olunduğu halda<sup>17</sup> Manna dövləti, Atropatena və ya Albaniya dövlətlərinin xarakteri tam aydınlaşdırılmır.

Azərbaycan tarixşünaslığında dövlət və dövlətçilik anlayışlarının şərhinin problemi onun yalnız qeyri-ardıcılığı ilə bitmir. Azərbaycan dövlətlərinin demək olar ki, zorakılıq və zülm vasitəsi kimi təqdim edilməsi, dövlətin milli tarixi inkişafda rolunu zərbə altında qoyur, onun ənənələrini və varislərini inkar edir, xalqın dövlətçilik ruhunu sarsıdır və s. Təəssüflə qeyd etmək lazımdır ki, ümumiləşdirilmiş Azərbaycan tarixində qəbul edilmiş belə bir yanaşma, Azərbaycan fəlsəfəsi, dövlət və hüquq tarixi kimi sahələrə də mənfi təsir etmiş, mövcud dövlət quruluşu və idarə sistemi əsasən, neqativ səpgidə nəzərdən keçirilmişdir.

Azərbaycan tarixində “dövlət” və “dövlətçilik” anlayışları kifayət qədər elmi-nazəri bazaya əsaslanmadığına görə, dövlətin yaranması şəraitini və ilkin xronologiyasının şərhini də diqqətə cəlb edir. Azərbaycan tarixinin yeddicildlik akademik nəşri və digər ümumiləşdirilmiş Azərbaycan tarixi kitablarında bu suallara aydın cavab tapmaq mümkün deyil. Bütün ümumiləşdirilmiş Azərbaycan tarixi kitablarında dövlətin meydana gəlməsi eyni yanaşmaya əsaslanır:

1) problem arxeoloji dövrəşdirmə çərçivəsində (paleolit, mezolit, neolit, eneolit, tunc və ilk dəmir dövrü və ya, ən qədim zamanlardan e.ə. II-I minilliyin əvvəllərində) nəzərdən keçirilir;

2) sonra xronologiya pozularaq, e.ə. III-II minilliklərdə və ya II-I minilliklərdə tayfa və tayfa birliklərindən bəhs edilir, yəni xronologiya pozularaq, yenidən əvvəlki dövrə qaydırılır.<sup>18</sup>

İlk dövlətin yaranmasının xronologiyası isə fərqli şəkildə təqdim edilir. Yeddicildlik Azərbaycan tarixinin birinci cildinə görə “Şimali və Cənubi Azərbaycan vilayətlərinin sosial və iqtisadi mənzərəsində böyük fərq yox idi. *E.ə. II minilliyin ikinci yarısı* ibtidai icma quruluşunun intensiv surətdə dağılması və ilkin sinifli qurumların yaranması ilə səciylənir. *E.ə. I minilliyin əvvəlində* Urmiyab-

oyu rayonda fərqləndirici əlamət daha qəbilə-tayfa bölgüsü deyil, ərazi bölgüsündən ibarət olan mövcud xırda vahidlərlə bərabər, nisbətən *iri siyasi qurumların* yaranması idi (burada və sonra kursiv mənimdir. İ.H.).<sup>19</sup> Uzaq keçmişdən 1870-ci ilə qədər Azərbaycan tarixinin “Kiçik dövlət qurumları” adlı yarımbaşlığında yazılır: “*M.ə. II minilliyin sonunda* Güney Azərbaycanda iqtisadi-mədəni yüksəliş icma cəmiyyətinin dağılmasından başa çatması ilə müşayiət olunur. Bunun nəticəsində *m.ə. X yüzildən gec olmayaraq* həmin torpaqlarda *kiçik siyasi birləşmələr* yaranırlar.”<sup>20</sup> Təqdim olunan iqtibaslarda zamanın və siyasi qurumların miqyasına dair fikirlərin müqayisəsi mövcud ziddiyyəti aydın şəkildə göstərir. Digər bir ümumiləşdirilmiş Azərbaycan tarixində isə “Azərbaycanın ən qədim dövlətləri” adlı yarımbaşlıq ayrılır və *e.ə. III minillikdə* mövcud olan Aratta, Lullubi və Kuti dövlətlərindən bəhs edilir.<sup>21</sup>

Nəzərdən keçirilən iqtibaslarda ümumiləşdirilmiş Azərbaycan tarixi kitablarında “dövlət” və “dövlətçilik” problemləri kimi ilk dövlətlərin meydana gəlməsi, onun coğrafiyası və xronologiyasında ciddi fikir ayrılığı olduğunu ortaya çıxarır. Bu məsələlərdə tarixi obyektivliyin bərpası üçün Azərbaycan dövlətçiliyinin regional aspektlərinin araşdırılmasına böyük ehtiyacı bir daha üzə çıxarır.

## 1.2. Naxçıvan Azərbaycan coğrafiyasında: ərazisi, təbiəti və iqlim xüsusiyyətləri

Coğrafi amillərin tarixi inkişafda mühüm rolu olmasına baxmayaraq,<sup>22</sup> uzun müddət bu məsələyə kifayət qədər diqqət yetirilməmişdir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan tarixşünaslığında müasir dövrdə də belə bir vəziyyət davam edir. Yeddicildlik Azərbaycan tarixinin akademik nəşrinin birinci cildində Azərbaycanın təbiət-coğrafi şəraitinə yer ayrılır da, bu hissə müstəqil çərk səciyyəsi daşıyır və Azərbaycanın tarixi inkişafı ilə əlaqələndirilmir.<sup>23</sup> Naxçıvanın bütövlükdə Azərbaycan

<sup>17</sup> Azərbaycan tarixi. Yeddi cildə, birinci cild, s. 188

<sup>18</sup> Yəni orada, Uzaq keçmişdən 1870-ci ilə qədər, s. 52

<sup>19</sup> Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrdək). Bakı, 2005, s. 64-76

<sup>20</sup> Вах: Дулов А.В. Географическая среда и история России. Конек XV-средина XIX в. М., 1983 и др.

<sup>21</sup> Azərbaycan tarixi. Yeddi cildə, birinci cild, s. 43-50

<sup>17</sup> Azərbaycan tarixi. Yeddi cildə, ikinci cild, Bakı, 2007, s. 311-386

<sup>18</sup> Вах: Azərbaycan tarixi. Yeddi cildə, birinci cild, birinci və ikinci bəlmələr; Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci ilə qədər. İkinci nəşri. Bakı, 2009, birinci və ikinci bölümlər

tarixində, o cümlədən Azərbaycanın dövlətçilik tarixindəki rolunu tədqiq etmək üçün onun təbii-coğrafi şəraitindən başlamaq lazımdır.

Azərbaycanın tərkib hissəsi kimi onun təbii-coğrafi şəraitinin tərkib hissəsi olmasına baxmayaraq, Naxçıvanın təbii-coğrafi şəraiti özünəməxsus xüsusiyyətlərə malik olmuşdur ki, bu da onun tarixdəki yeri və roluna da önəmli təsir göstərmişdir.

Azərbaycanın ərazisi düzənlik və dağlıq relyefə malikdir. Naxçıvanın ərazisi Böyük Qafqaz, Kiçik Qafqaz və Lənkəranla eyni zamanda, Azərbaycan Respublikasının dağlıq vilayətləri sırasına daxildir. Burada Dərələyəz və Zəngəzur sıra dağları yerləşir. Dərələyəz dağ silsiləsində ən hündür zirvə Kükükdəğ (3120 m), Zəngəzurdə isə Qapıcıq (3906 m) dağdır. Ümumiyyətlə, Naxçıvan ərazisinin böyük bir hissəsini hündürlüyü min metrəndən yuxarı olan dağlar təşkil edir. Qalan hissəsi isə Arazboyu düzənliklərdən (Sədərək, Şərur, Böyüküz, Naxçıvan, Culfa və b.) ibarətdir.

Naxçıvanın təbii-coğrafi şəraitinin ən önəmli cəhətlərindən biri də faydalı qazıntılar və mineral bulaqlarla zəngin olmasıdır. Naxçıvanda qədim zamanlardan başlayaraq mis, qızıl, kükürd və b. təbii sərvətlər çıxarıldı. Mineral su mənbələri isə Naxçıvanı bütün dünyada məşhur etmişdir. Hazırda Naxçıvan Muxtar Respublikasında 250-dən çox mineral su mənbəyinin qeydə alındığı bildirilir. Belə güman etmək olar ki, onların müəyyən hissəsi Naxçıvanın ilk sakinlərinə də məlum olmuşdur. Azərbaycan iqlim zənginliyinə görə fərqlənən bir ölkədir. Burada 11 iqlim tipindən 9-u mövcuddur. Naxçıvan iqliminə görə Azərbaycanda fərqli yer tutan regionlardan biridir. Burada “yayı quraq keçən soyuq yarımsəhra və quruçöl iqlimi hakimdir. Kontinental iqlimə malik olan bu iqlim tipi daxilində illik mütləq minimum temperatur mənfii 32 dərəcə, illik mütləq maksimum müsbət temperatur isə 43 dərəcə olur”.<sup>24</sup> Bu ümumi göstərici ilə birlikdə, Naxçıvan ərazisində 5 iqlim tipi (yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl, qışı quraq keçən yarımsəhra və quru çöl, yayı quraq keçən soyuq yarımsəhra və quru çöl, yayı quraq keçən sərin keçən soyuq iqlim və dağlıq tundra iqlimləri) ayrılır. Belə iqlim şəraiti Naxçıvan ərazisində meşə örtüyünün az olmasına səbəb olmuşdur.

Azərbaycanda iki böyük çay-Kür və Araz çayları vardır. Naxçıvan hidroqrafik baxımdan Araz çayı hövzəsinə aiddir. Naxçıvanın çayları müasir şəbəkəni formalaşdırana kimi, tarixi inkişaf boyunca müəyyən yer dəyişikliyinə uğramışdır. Əsas insan məskənləri də bu çayların ətrafında meydana gəlmiş, yer dəyişikliklərinə uyğun olaraq, dəyişmişdir. Naxçıvan quraq iqlimə malik olduğundan burada geniş göl şəbəkəsi olmamışdır. Bununla belə Göygöl, Salvartı, Qanlıgöl və Batabat kimi göllər formalaşmışdır. Onlar Naxçıvanın hidroqrafik şəbəkəsində özünəməxsus yer tutur.

Naxçıvanın torpaq örtüyü mürəkkəbliyi ilə fərqlənir. Quraq iqlim nəticəsində dağlarda meşə örtüyünün demək olar ki, olmaması torpaqların eroziyasına səbəb olmuşdur. Bununla belə düzən hissədəki məhsuldar torpaqlar, əkinçiliyin meydana gəlməsi və inkişafına mühüm təsir göstərmişdir.

Naxçıvanın təbii-coğrafi şəraiti, xüsusilə iqlim şəraiti onun flora və faunasına həlledici təsir etmişdir. Bu baxımdan Naxçıvanın ərazisi Azərbaycanın digər regionlarına nisbətən daha zəngindir. Bitki örtüyü və heyvanlar aləmi ilk insanın məskunlaşması və həyatını davam etdirməsi üçün mühüm əhəmiyyətə malik olmaqla eyni zamanda, sonrakı tarixi inkişaf üçün də əlverişli şərait yaradan amillərdən olmuşdur.<sup>25</sup>

Naxçıvanın təbii-coğrafi şəraiti Ümumazərbaycan kontekstində birgə, Yaxın və Uzaq Şərç kontekstində də araşdırılsa onun unikalılığı və tarixi inkişaf üçün hərtərəfli stimula malik olması da ortaya çıxır. İlk insanın məskunlaşmasında və inkişafında mühüm təbii amillərin vacib yer tutması nəzərə alınsa<sup>26</sup> Naxçıvanın dövlətyaranma prosesində xüsusi yerə malik olması qeyd edilə bilər. Lakin hər bir regionun təbii-coğrafi inkişafında önəmli yer tutan dəniz və ya dənizə çıxış amili Naxçıvanın sonrakı tarixi inkişafına təsir göstərdi. Azərbaycanın dənizətrafi və dənizə çıxışı olan regionlarının inkişafı nisbətən sürətlə getməyə başladı. Naxçıvan təbii-coğrafi şəraitindəki bu xüsusiyyət digər faktorlar hesabına aradan qaldırmağa və Azərbaycan dövlətçiliyi üçün vacib rol oynamaqda davam etdi.

<sup>25</sup> Naxçıvanın təbii-coğrafi şəraiti haqqında daha ətraflı bax: Babayev S. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı, 1999; Talbov T. H. Naxçıvan Muxtar Respublikasının flora biotüxüblüklüyü və onun nadir növlərinin qorunması. Bakı, 2001 və b.

<sup>26</sup> Bu barədə mövcud olan fikirlər haqqında bax: Природа и древний человек. М., 1981

<sup>24</sup> Azərbaycan tarixi. Yeddinci cildə, birinci cild, s.47

### 1.3. Naxçıvan Azərbaycanda dövlətin yaranmasında olan dövrdə (ən qədim zamanlar-e.ə. IV minillik)

Naxçıvanın ən qədim tarixi, əsasən arxeoloji dövrləşmə-paleolit, mezolit, eneolit, tunc və ilk dəmir dövrü üzrə araşdırılmışdır. Azərbaycan arxeologiyasının ən mühüm tərkib hissəsi olan Naxçıvan arxeologiyası yüksək elmi nailiyyətləri ilə, növbəti ölkə, eləcə də dünya arxeologiyasını zənginləşdirmişdir. Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı dövrdə Naxçıvan arxeologiyası daha dinamik inkişaf etmişdir. Bunun nəticəsində Naxçıvan tarixinin ilkin tarixi xronologiyasının dərinləşdirilməsi mümkün olmuşdur. Üçüçüldük Naxçıvan tarixinin birinci cildində qeyd edilmiş kimi "Əgər otuz il bundan əvvəl diyarın tarixi əslində ancaq 100-80 min il xülasə oluna bilirdisə, indi **yeni arxeoloji tədqiqatlar nəticəsində** əldə edilmiş maddi-mədəniyyət nümunələri əsasında biz haqlı olaraq **Naxçıvan tarixini 500-300 min il bundan əvvəl** başlayırıq (kursiv mənimdir.-I.H.)."<sup>27</sup>

Hazırda Naxçıvan arxeologiyasının bütün dövrləri üzrə elmi nəqəti-nəzərdən dəyərli abidələr sistemi aşkar edilmiş, burada yerli və xarici arxeoloqların iştirakı ilə qədim tarixi həyata keçirilir.<sup>28</sup> "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi" (2011, 20-24 iyul) və "Naxçıvan: ilkin şəhər və Duzdağ" (2012, 27-28 iyul) beynəlxalq simpoziumların materialları Naxçıvan arxeologiyasının böyük nailiyyəti hesab oluna bilər.<sup>29</sup>

Naxçıvan arxeoloji abidələri Azərbaycan arxeologiyası üçün də böyük əhəmiyyətə malikdir. Bu barədə "Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi" beynəlxalq simpoziumda "Azərbaycanın arxeoloji tədqiqatlarında Naxçıvan abidələrinin yeri" adlı məruzədə xüsusi bəhs edilmişdir. Həmin məruzədə qeyd edilmişdir ki, "Azərbaycan arxeologiyasının olduqca çətin və həlli vacib olan problemlərindən biri eneolit və ilk tunc dövrləri arasında mədəni varislik problemlərinin öyrənilməsidir. Uzun illərdir ki, bu məsələnin həlli tədqiqatçıları arasında həmişə mübahisə mövzusu olaraq qalır. Naxçıvan ərazisində yerləşən Ovcular

təpəsi, Maxta, Xələc və Plovdağ abidələrində aparılan son arxeoloji tədqiqatlar bu problemin həllinə müəyyən aydınlıq gətirmişdir. Bu abidələrdə aşkar edilmiş arxeoloji tapıntıları, xüsusilə keramika məmulatı eneolit dövründən ilk tunc dövrünə keçidin bütün əlamətlərini özündə əks etdirir. Aparılan son tədqiqatlar sübut edir ki, e.ə.IV-III minilliklərdə Şimali Qafqazdan Suriya və Fələstinə geniş yayılmış Kür-Araz mədəniyyətinin ilkin vətəni məhz Naxçıvan-Azərbaycan ərazisidir. Naxçıvan diyarı təbii-coğrafi mövqeyinə görə tarixi bütün dövrlərdə Yaxın Şərqdə və Ən Asiyada gedən siyasi-mədəni proseslərdə yaxından iştirak etmiş və şimal regionları ilə əlaqədar bilavasitə körpü rolunu oynamışdır."<sup>30</sup>

Arxeoloji materiallar ən qədim dövr tarixini öyrənmək üçün yeganə mənbə kimi unikal əhəmiyyətə malikdir. Lakin ibtidai icma cəmiyyətinin tarixinin, o cümlədən dövlətçilik tarixinin tədqiqi ümumi tarixi dövrləşdirmənin tətbiqini zəruri edir.

Ümumi tarixi dövrləşməyə görə dövlətləşmə dövrü praicma, yaxud ulu icma (aşağı və orta paleolitə uyğundur), ilkin ibtidai (yuxarı paleolit və mezolit) və son ibtidai (neolit) icma mərhələsinə bölünən ibtidai nəslə icma mərhələsi, nəhayət, bərabərsizliyin meydana gəlməsi və dövlətin formalaşması (yuxarı neolit, eneolit və ilk tunc dövrü) dövrünü ayırmaq olar.<sup>31</sup> İbtidai cəmiyyət və ya dövlətləşmə tarixinin əsas məsələləri, adətən bu mərhələlər əsasında nəzərdən keçirilir.

Azərbaycanda aşkar edilən arxeoloji abidələr dövlətləşmə dövrünün, eləcə də dövlətyaradma prosesinin bütün mərhələlərini izləməyə imkan verir.

Ulu icma zamanı insanlar sürü şəklində yaşamışdır. Belə bir icma 20-30 nəfərdən ibarət olurdu. İnsanların əsas məşğuliyyəti ovçuluq və yığılılıq idi. Ovçuluq ilə kişilər, yığılılıq ilə qadınlar məşğul olurdu. İnsanlar arasında kütləvi niqah-promiskuit mövcud olmuşdur. Orta paleolit və ya mustey dövrünün sonlarına doğru ulu icma dağılmağa başlayır və nəslə qəbilə icmasına keçid baş verir.

Son elmi araşdırmalara görə qədim insan yaşayış məskənləri altı milyon il bundan əvvələ aiddir. Deməli, ulu icmanın tarixi də həmin

<sup>27</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild. Naxçıvan, 2013, s.13

<sup>28</sup> Naxçıvanın arxeoloji tədqiqatı haqqında bax: Yeno orada, s.39-41

<sup>29</sup> Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi (20-24 iyul 2011-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan, 2012; Naxçıvan: ilkin şəhər və Duzdağ. (27-28 iyul 2012-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan, 2013

<sup>30</sup> Rahimova M. Azərbaycanın arxeoloji tədqiqatlarında Naxçıvan abidələrinin yeri// Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi, s.247

<sup>31</sup> Алексеев В.П., Першин А.И. История первобытного общества. М., 1990, с.16

dövrədən başlanır. Azərbaycandakı arxeoloji tapıntılar burada ulu icmanın 1,5-2 milyon il bundan əvvəl başladığını söyləməyə əsas verir. Çoxcildlik Azərbaycan arxeologiyasının daş dövrünə həsr edilmiş birinci cildində qeyd edildiyi kimi, “Qafqaz ərazilərində aparılan arxeoloji tədqiqatlar nəticəsində yaşı 2 milyon ilə bərabər olan maddi mədəniyyət nümunələri, heyvan sümüklərinin qalıqları, paleoantropoloji tapıntıları hələlik Dmanisi (bu bölgə də tarixi-coğrafi Azərbaycan ərazisinə daxildir.-İ.H.) paleolit düşərgəsində, Azərbaycanın Azıx paleolit düşərgəsinin ən aşağı təbəqələrində və Cəbrayıl rayonu ərazisində qeydə alınmışdır.”<sup>32</sup> Azıx mağarası ilə eyni zamanda, Tağlar (Qarabağ), Dəmcılı və Daşsalahlı (Qazax) abidələrinin və b. tapıntıları da ulu icma dövrü haqqında təsəvvür yaratmağa imkan verir.

Ulu icma dövrünün, xüsusilə onun son mərhələsini (orta paleolit) Naxçıvanda da izləmək mümkündür. Son tədqiqatlar görə Naxçıvan ərazisində insanların məskunlaşması aşağı paleolit dövrünə, təxminən 500-300 min il bundan əvvələ aid edilir. Aşağı paleolit dövrü müəyyən tapıntılar üzrə öyrəniləndiyi halda,<sup>33</sup> orta paleolit (mustye) ayrıca arxeoloji abidə olan Qazma mağarası (Şərur rayonu Tənənəm kəndi) ilə təmsil olunur. İlk dəfə 1983-cü ildə qeydə alınan mağarada, 1987-1990-cı illərdə ardıcıl tədqiqatlar aparılan zaman burada altı təbəqə aşkar edilmişdir.<sup>34</sup> Qazma mağarasından tapılmış daş məmulatlarının hazırlanma texnikası və tipoloji xüsusiyyətləri insanların burada 80-90 min il əvvəldən məskunlaşdığını sübut edir.<sup>35</sup> Buradan əldə edilmiş maddi qalıqların təhlili nəticəsində aydın olmuşdur ki, “Qazma mağarasından aşkar edilmiş əmək alətləri Cənubi Qafqaz və Yaxın Şərqi Mustye dövrünə aid həmdövr abidələrindən aşkar edilmiş əmək alətləri ilə bənzərdir. Arxeoloji materialların öyrənilməsi göstərir ki, mağarada məskən salan qədim insanların əsas məşğuliyyəti ovçuluq olmuş, yığılıcılıq təsərrüfatda ikinci dərəcəli rol oynamışdır. Dördüncü təbəqənin arxeoloji materiallarında Üst Paleolit dövrü üçün xarakterik

əlamətlərin izlənməsi qədim Qazma sakinlərinin qəbilə icmalarının yaranması ərfəsində olduğunu göstərir.”<sup>36</sup>

Qəbilə icması ibtidai sürüycü nisbətən irəlivi doğru bir addım olub, insanların həyatında bir sıra yeniliklərə müəyyən olundu. İbtidai sürüdan fərqli olaraq qəbilə icmasında müəyyən ictimai normalar yarandı. İnsanlar arasındakı münasibətlər qan qohumluğu ilə tənzimlənəməyə başladı. Kütləvi nikah “qoşa nikah”la əvəz olunmağa başladı. Bəzən dövlətin əsası andlandırılan ailə sözlərinə tam mənasında meydana gəlməyə də, onun yaranması yolunda vacib addım atıldı. Qəbilə icmasının ilkin dövründə qadının rolu yüksək olduğuna görə, bu dövr matriarxat-ana xaqanlıq dövrü kimi də xarakterizə olunur.

İlkin ibtidai icma mərhələsi, yaxud ilk nəslə dövr Azərbaycanda da üst paleolit (e.ə. 40-e.XII minillik) və mezolitə (e.ə.XII-e.ə.VIII minilliklər) aid abidələr əsasında öyrənilir. Azərbaycanın üst paleolit mədəniyyətinə dair materiallar Tağlar paleolit düşərgəsinin II təbəqəsi, Dəmcılı mağara düşərgəsi, Qobustanın “Qayaarası” düşərgəsi, Zər kəndi (Kəlbəcər) və Yataq yeri (Qazax) ərazisindəki düşərgələrdən əldə edilmişdir.<sup>37</sup> Mezolit dövrünün əsas abidəsi isə Qobustan, xüsusilə burada aşkar edilmiş qayaüstü təsvirlər-piktoqramlardır. Mezolit dövründə ixtira edilən ox və kaman insanların həyatında ciddi dəyişikliklərə təkan verdi. Tədricən istehsal təsərrüfatının mühüm sahələrindən olan heyvandarlığın təşəkkülünə şərait yarandı. Ovcular ovla-dıqları heyvanların balalarını saxlayır, onları əhliləşdirməyə çalışırdı.

Naxçıvanın təbii-coğrafi şəraiti, orta paleolitə aid abidələrin aşkar edilməsi burada yuxarı paleolit və mezolit dövründə də həyatin davam etməsini, ilk nəslə quruluşun meydana gəlməsini söyləməyə əsas verir. Gələcək arxeoloji tədqiqatlar yuxarı paleolit və mezolitə aid abidələrin üzə çıxarılmasına imkan verəcəkdir. Hələlik isə, Naxçıvanda qəbilə icmasından bəhs edərkən Ümuməzərbaycan abidələri ilə eyni zamanda unikal bir mənbəyə – “Kitabi-Dədə Qorqud” eposuna (eposlardan tarixi mənbə kimi istifadə edilməsi ənənəsi tarixşünaslıqda elmi cəhətdən əsaslandırılmışdır) müraciət edə bilərik. “Dədə Qorqud” eposunda matriarxatın-anaxaqanlıqın izlərinin əks olunması bu barədə olan tədqiqatda sübut edilmişdir. Eposdakı “qadının anam”, “ana haqqı-

<sup>32</sup> Azərbaycan arxeologiyası. Daş dövrü. Altı cildə, birinci cild. Bakı, 2008, s.110

<sup>33</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.42

<sup>34</sup> Yeno orada, s.98

<sup>35</sup> Daha ətraflı bax: Cəfərov Ə.Naxçıvan Paleolit düşərgəsi/NDU-un Elm Əsərləri. 1999, № 4; Его же, Средний палеолит Азербайджана. Баку, 1999; Зейналов А. Палеолит Нахчывана. Автореф. дис. на соиск. учен. степ. Доктора философ. по истории. Баку, 2004; Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, s. 266-267

<sup>36</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.42

<sup>37</sup> Azərbaycan arxeologiyası. Daş dövrü. Altı cildə, birinci cild, s.101

tanrı haqqı" kimi ifadələr bu fikri təsdiq edir.<sup>38</sup> "Kitabi-Dədə Qorqud"un coğrafi əhatə dairəsində Naxçıvanın mərkəzi yerlərdən birini tutduğunu<sup>39</sup> nəzərə alsaq, burada təsvir edilən matriarxatın ona da aid edilməsini təsdiq etmək olar.

"Neolit inqilabı" (e.ə.VIII-e.ə.VI minillik) ilə insanların təsərrüfat həyatında böyük bir hadisə baş verir, istehlak təsərrüfatından, yəni yığıcılıq və ovçuluqdan istehsal təsərrüfatına keçid yaranır. Əkinçilik, sənətkarlıq və heyvandarlıq əmələ gəlir. İnsanların təbiətdən asılılığı nisbətən azalır. Beləliklə, insanlar arasında mülki bərabərsizliyin meydana gəlməsi və dövlətin təşəkkülü üçün lazım olan iqtisadi baza formalaşmağa başlayır.

Azərbaycanda neolit dövrü e.ə.VIII minilliyin sonlarından VI minilliyin III rübünə kimi davam etmişdir. Bu dövrdə Ön Asiya'nın bir sıra yerləri, o cümlədən Cənubi Azərbaycan tam məskunlaşmağa başlayır. İlk əkinçi mərkəzləri Cənubi Azərbaycanın Urmiya gölü hövzəsində Həsənlı, Hacı Firuz, Yanıqtəpə və s. kimi yaşayış yerləri və qonşu Zaqros ərəzində meydana gəlir. Azərbaycanın şimalında neolit dövrünə aid abidələr ilk dəfə 1938-1941-ci illərdə Gillikdağda (Gəncəçay hövzəsi) 78 sayılı çaxmaqdaşı emalatxanasında, Dəmcılı mağarasında (Qax) və s. yerlərdə aşkar edilmişdir.<sup>40</sup>

Naxçıvanda hələlik neolitə orta və son dövrünə aid tapıntılar əldə edilmişdir. Duzdağda aşkar edilmiş iki qəbir orta neolita aid olunmuşdur.<sup>41</sup> Qeyd etmək lazımdır ki, Naxçıvan əhalisinin qədim dini təsəvvürlərini öyrənmək üçün ən qədim tapıntılar da hələlik neolit dövrünə aiddir.<sup>42</sup> Naxçıvanda neolit inqilabına aid araşdırmanın müəllifinə görə, "Kültəpə bütün Qafqazda "neolit inqilabının" ilk abidəsi kimi tanınmışdır... Qazıntılar nəticəsində... Ön Asiya'nın neolit dövrü abidələri üçün səciyyəvi sayılan möhsət və təsərrüfat tikintilərinin qalıqları aşkar olunmuş, ibtidai əkinçiliklə bağlı sümük və daş alətlər, gil qab nümunələri, eləcə də müxtəlif növ dənli bitkilər tapılmışdır. Müqayisəli təhlillər Kültəpə kompleksinin Azərbaycanda və Qafqazda

ilk inqilab təsərrüfatı ilə bağlı ən qədim yaşayış yeri olmasını söyləməyə imkan verir."<sup>43</sup>

"Neolit inqilabı"nın yaratdığı yeni tarixi şəraitdə qəbilə icmasının dağılması və əmək bərabərsizliyinin meydana gəlməsi (son neolit, eneolit və ya ilkin metal əsri, ilk tunc dövrü) başlayır. Bunun əsas səbəbi daimi izafi məhsulun artması və əlavə məhsulun meydana gəlməsi idi. Burada istehsal təsərrüfatının sonrakı inkişafı, metallurgiyanı və sənətkarlıq fəaliyyətinin digər növlərinin meydana gəlməsi və mübadilənin intensivləşməsi böyük rol oynamışdır.<sup>44</sup>

Azərbaycanın son neolit və eneolitə aid abidələri də ibtidai cəmiyyətin dağılması prosesini izləməyə imkan verir. Azərbaycanda eneolit dövrü eramızdan əvvəl VI-IV minilliyin ortalarını əhatə edir. Çox maraqlıdır ki, Azərbaycanda son neolit və eneolit tarixinin öyrənilməsi I Kültəpə abidasından (Naxçıvan şəhərindən 8 km. şimal-şərqdə, Naxçıvançayın sol sahilində, Babək rayonunun Kültəpə kəndində) başlanmışdır. 1951-1964-cü illərdə burada aparılan arxeoloji qazıntılar zamanı keramikalı neolita və eneolit dövrünə aid zəngin materiallar aşkar edilmişdir. Sonrakı arxeoloji axtarışlar zamanı Mil-Qarabağ düzənliyində (Ağdam rayonunun Çalağantəpə, İlanlıtəpə, Leylatəpə abidələri), Muğanda (Cəlilabad rayonunun Əlikömrəkəpə yaşayış yeri) və digər yerlərdə də eneolita aid yaşayış məskənləri aşkar edilərək öyrənilmişdir.<sup>45</sup> Bütün hallarda I Kültəpə eneolit abidələri içərisində mühüm rolunu saxlamışdır. Bu barədə haqlı olaraq qeyd edilmişdir ki, "Cənubda, xüsusən Naxçıvan ərəzində, Mil, Qarabağ və Muğan düzənlərində yayılmış abidələr I Kültəpə tipli mədəniyyəti əks etdirir və görürük, eneolit dövrünün başqa etnomədəni şəxsinə təşkil edir."<sup>46</sup> Naxçıvanın unikal abidələrindən olan Duzdağ da eneolit dövrünə şamil edilir. Duzdağ dağ-mədan son əsərinin meydana gəlməsinin ilkin dövrünün əks etdirməklə, istehsal təsərrüfatının daha da inkişafını sübut edir.<sup>47</sup>

<sup>38</sup> Daha ətraflı bax: 164-Əliyarov S.S. "Dədəm Qorqud" kitabında anaxaqanlıq tarixinin izləri// Tariximiz. Bakı, 2012, s.164-177

<sup>39</sup> Babayev S.Y. Naxçıvanda "Kitabi-Dədə Qorqud" toponimləri. Bakı, 1999

<sup>40</sup> Azərbaycan arxeologiyası. Daş dövrü. Altı cildə, birinci cild, s.149-150

<sup>41</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.54

<sup>42</sup> Yəni orada, s.64

<sup>43</sup> İsmayilzadə Q. "Neolit inqilabı" və Naxçıvan// Naxçıvan: ilkin şəhər və Duzdağ, s.47

<sup>44</sup> Алексеев В.П., Пердичи А.И. История первобытного общества, с.255

<sup>45</sup> Вах: Абубуллаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку, 1982; Нариманов И.Г. Культура древнейшего земледельческо-скотоводческого населения Азербайджана. Баку, 1987

<sup>46</sup> Azərbaycan tarixi. Yeddı cildə, birinci cild, s. 96

<sup>47</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.55

Azərbaycanın eneolit abidələri həmin dövrdə mövcud olan ictimai münasibətləri əks etdirməklə eyni zamanda, onun qonşu mədəniyyətlərlə əlaqələrini də aşkar etmişdir. Arxeoloji materiallar Azərbaycanın Mesopotamiyanın Xalaf və Ubeyd mədəniyyətləri ilə əlaqələrini təsdiq edir. Konkret olaraq I Kültərin eneolit mədəniyyətinə gəldikdə, onun Xalaf-Ubeyd mədəniyyəti ilə bağlılığı boyalı keramika və arxası üstə uzadılmış skeletlərin aşkar olunması ilə də təsdiq olunur. Ubeyd tayfalarının Azərbaycan ərazisinə miqrasiyası Naxçıvana da əhatə etmişdir.<sup>48</sup> Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, Ubeyd tayfalarının Azərbaycana miqrasiyası nəinki maddi-mədəniyyət nümunələrində, eləcə də ictimai münasibətlərə də təsir göstərməli idi. Güman etmək olar ki, bu miqrasiyalar ilkin dövlət hakimiyyəti orqanlarının formalaşmasını da sürətləndirməli idi.

İlk tunc dövrünün yaranması ilə yeni ictimai münasibətlərin təşəkkülü də genişlənir. Bu dövr Azərbaycanda Kür-Araz mədəniyyəti ilə təmsil olunur. Bütövlükdə Azərbaycanda olduğu kimi, Naxçıvana da ilk tunc dövrünə aid yaşayış məskənlərinin sayı artmışdır. Buna görə həmin dövrə aid tapıntıların sayı da çoxalmış, coğrafiyası isə genişlənməmişdir. I Kültərə ilə yanaşı, bu dövrə aid II Kültərə, Aşağıdaşarx, Ovçulartəpəsi və s. nekropollar qeyd alınmışdır.<sup>49</sup>

Məşhur Gəmiqaya təsvirlərinin xronologiyasında (e.ə. V-I minilliklər) da eneolit və ilk tunc dövrünə aid piktogramlar mühüm yer tutur. Gəmiqaya təsvirləri həmin dövrdə yaşayan insanların dünyagörüşündə, mədəni dünyasında baş verən dəyişiklikləri də izləməyə imkan verir.<sup>50</sup> Ulu öndər Heydər Əliyev Gəmiqaya abidələrindən bəhs edərkən qeyd etmişdir ki, "Bu, bildiyimiz kimi, ham təbiətin böyük abidəsidir, eyni zamanda insan yaradıcılığının bir abidəsidir. Bu abidə Azərbaycanındır. Azərbaycanın tarixini əks etdirən abidədir"<sup>51</sup>

<sup>48</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.44-44

<sup>49</sup> Yeno orada, s.55

<sup>50</sup> Bax: Əliyev V.Gəmiqaya. Bakı, 2005, s. 9-16; Baxşəliyev V.Gəmiqaya təsvirləri. Bakı, 2003, s.10-134

<sup>51</sup> Azərbaycan Prezidenti Heydər Əliyevin Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş müşavirədəki nitqi // Heydər Əliyev. Müstəqilliyimiz əbəddir. 40-ci kitab. Bakı, 2012, s.243

Beləliklə, uzun tarixi inkişafdan sonra, ilkin tunc dövründə Azərbaycanda dövlətin formalaşmasının başa çatması üçün şərait meydana gəlmişdir. Naxçıvana aid materialların Azərbaycan tarixi kontekstində nəzərdən keçirilməsi göstərir ki, bölgə bu prosədə nəinki fəal rol oynamış, hətta dövlətyaranmanın gedişinin bir sıra problemlərini yalnız bu materiallar əsasında bərpa etmək mümkün olmuşdur.

#### 1.4. Azərbaycanda dövlətin yaranmasına dair yeni müddəalar: tayfaların siyasi birlikləri və şəhər-dövlət başlanğıcı.

##### Naxçıvanın Azərbaycanda dövlətyaranma prosesində rolu (e.ə. III minillik-e.ə. II minilliyin sonları-I minilliyin əvvəlləri)

Dövlətin meydana gəlməsinə dair nəzəri və təcrübi baxışlardan aydın oldu ki, bu məsələdə qəbilə və tayfa birliklərinin yaranması və şəhər-dövlət modeli əsas kimi götürülür. Azərbaycan tarixində birinci modelə üstünlük verilməmişdir. Şəhər-dövlətlər haqqında bəhs edilsə də dövlətyaranma prosesində onun rolu kifayət qədər aydınlaşdırılmamışdır.<sup>52</sup>



<sup>52</sup> Кашкай С.М. Из истории Маннейского царства. Баку, 1977, с.44-49

Azərbaycanda dövlətyaranma prosesinin tədqiqi belə nəticəyə gəlməyə əsas verir ki, burada qeyd edilən hər hansı başlanğıcdan birinin yeganə yol kimi verilməsi doğru görünür. **Əslində Azərbaycan ərazisində dövlətyaranma prosesinin hər iki yolu özünəməxsus şəkildə mövcud olmuşdur.** Əsas mərhələdə isə vahid dövlətin meydana gəlməsi şəhər-dövlətlər zamanında baş vermişdir.

Azərbaycan tarixşünaslığında qəbul edilmiş müddəaya görə ilk dövlət birlikləri e.ə. III minillikdə Azərbaycanın cənubunda-Urmiya gölü ətrafında təşəkkül tapmışdır. Aratta, lullubi və kuti tayfa birlikləri əsasında müvafiq dövlət qurumlarının yarandığı və fəaliyyət göstərdiyi irəli sürülmüşdür. Çox maraqlıdır ki, e.ə. III minillikdən etibarən Urmiyaətrafının tarixi, həm də mixi yazılı qaynaqlarda əks olunmağa başlamışdır. **Bu o deməkdir ki, dünya tarixi ənənəsinə uyğun olaraq, Azərbaycan tarixəqədərki dövrü başa vurmuş yeni, dövlətçilik dövrünə keçmişdir.** Eradan əvvəl III minilliyin sonlarında aratta, lullubi və kuti tayfa birlikləri əsasında formalaşmış dövlət qurumları süqut etmiş, II minilliyin sonları-I minilliyin əvvəllərində onların yerində şəhər-dövlətlər yaranmışdır. Azərbaycan ərazisində ilk vahid və mərkəzləşdirilmiş dövlət-Manna (e.ə.IX- e.ə.VII əsrin sonu-VI əsrin başlanğıcı) onların əsasında formalaşmışdır. Naxçıvanın bu həlledici prosesdə rolu müəyyən spesifikasiya ilə fərqlənir.

Arxeoloji tədqiqatlar sübut edir ki, Naxçıvan ərazisində ilkin şəhər mədəniyyəti e.ə. III minillikdə meydana gəlməyə başlamışdır. Urmiyaətrafı bölgələrdə tayfa ittifaqları əsasında siyasi birliklər yaranan zaman, ona paralel olaraq Naxçıvan ərazisində kifayət qədər iri şəhərlər meydana gəlmişdi. Bu şəhərlər eyni zamanda siyasi mərkəz funksiyasına da malik olmuş, yəni şəhər-dövlət xarakteri daşımışdır. Bunların içərisində **II Kültəpa, Şahtaxtı, Nuhdaban və Naxçıvan şəhər yerləri** xüsusi olaraq ayrılır. Dövrün tədqiqatçılarından olan S.Qaşqayın yazdığı kimi "Eradan əvvəl II minilliyin sonu-I minilliyin əvvəllərinə aid abidələr-məskən xarabalıqları və nekropollar əhalinin oturma həyat sürməsindən, eyni zamanda maldarlıqla məşğul olmasından, tikinti və sənətkarlıq sahəsində yüksək mərhələyə çatmasından xəbər verir. Aşkar edilmiş materialların tədqiqi göstərir ki, Naxçıvan zonası Urmiya hövzəsinə yaxın ərazilərdə yayılmış özünəməxsus mədəniyyət mərkəzlərinin

dən biri olmuşdur."<sup>53</sup> Görüntür, e.ə. III-II minilliyin sonları I minilliyin əvvəllərində Urmiya ətrafı siyasi birliklər xarici siyasətin mühüm faktorunu kimi çıxış etdiyindən (kutilərin Mesopatamiyada təqribən bir əsr davam edən ağalığı) və ya əsas xarici təsirlər bu siyasi birliklərə yönəldiyindən Naxçıvan şəhər-dövlətlərinin vahid dövlətdə birləşməsi üçün xüsusi zərurət olmamış, qeyd edilən kimi vahid dövlət yaranması prosesi Manna ətrafında baş vermişdir.

<sup>53</sup> Qaşqay S. Naxçıvanın e.ə.I minilliyin birinci yarısında qonşu ölkələrlə əlaqələri//Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri (9-10 iyun 2006-cı ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan, 2006, s.55

## İKİNCİ FƏSİL

### AZƏRBAYCANIN QƏDİM DÖVLƏTLƏRİ VƏ NAXÇIVAN

#### 2.1. Naxçıvan Manna dövründə: siyasi proseslər və əlaqələr haqqında (e.ə. IX-VI əsrlər)

Manna dövləti qüdrətli vaxtlarında geniş ərazilərə malik olmuşdur. "Asılı vilayətlər də daxil olmaqla Manna dövləti Urmiya-dan cənubda və şimalda yerləşən əraziləri, Qızılzən çayı hövzəsi-nin xeyli hissəsini və ondan cənubda yerləşən bölgələri əhatə edirdi."<sup>54</sup> Mannanı irsi hakimiyyətə malik olan çar idarə edirdi. Dövlət inzibati cəhətdən çarın təyin etdiyi canişinlər tərəfindən idarə olunan əyalətlərə bölünürdü. Çarın sərəncamında ordu var idi. Manna dövləti yüksək inkişaf mərhələsinə e.ə. VIII əsrin sonlarında nail olmuşdur. Bütün bunları nəzərə alan S.Qaşqay haqlı olaraq göstərir ki, Manna e.ə. I minilliyin birinci yarısında Ön Asiyanın qabaqcıl dövlətləri ilə eyni səviyyədə dururdu.<sup>55</sup>

Naxçıvanın bu dövr siyasi tarixi tarixşünaslıqda kifayət qədər aydın əksini tapmışdır. Dövrün tədqiqatçılarından olan R.Məlikov yazır ki, "E.ə. IX-VIII əsrlərdə Cənubi Qafqazda məskunlaşmış müxtəlif siyasi və etnik birliklər Etiuni (Etiuhi) adlı dövlət qurumunun tərkibində birləşmişlər. Bəzi tədqiqatçıların fikrinə, Etiuni Cənubi Qafqazın böyük hissəsini əhatə edən iri bir qurum olmuşdur. Bu alimlər etiunilərin adını bu ərazilərə cənubdan köçən kütillərə bağlayır və etiuniləri sonrakı utillər əcdadları hesab edirlər."<sup>56</sup> Müəllifə görə, **Naxçıvan bu dövrdə Etiuninin tərkibində olmuşdur.** Sonrakı abzasda urartuluların hücumundan bəhs olunaraq qeyd edilir ki, "Urartu çarı I Arğiştı (e.ə. 786-764) da Etiuni ölkəsinə yürüşlər etmişdir. Çar II Sarduri (e.ə. 764-735) isə Puluadi

ölkəsində 21 qalanı, 45 şəhəri və "çar şəhəri olan Libliumi"ni ələ keçirmişdir. S.Qaşqay Urartu mənəblərinə əsaslanaraq Puluadi ölkəsinin bir hissəsini Naxçıvan ərazisində lokalizə edir."<sup>57</sup> Burada vacib bir məqam diqqətə cəlb edir: I Arğiştı yuxarıda müəllifin qeyd etdiyi kimi tərkibində Naxçıvanın olduğu Etiuniyə, onu hakimiyyətdə əvəz edən II Sarduri isə Puluadi ölkəsinin bir hissəsini əhatə edən Naxçıvan ərazisinə hücum edir.

S.Qaşqay isə qismən fərqli fikir irəli sürür. Problemin mühüm əhəmiyyətini nəzərə alaraq, onun fikirlərini olduğu kimi təqdim etmək lazım gəlir. S.Qaşqay yazır ki, "Urartulular Cənubi Qafqaz vilayətlərinə, eləcə də Naxçıvan ərazisinə və Urmiya gölünün şimal ərazilərinə mütəmadi yürüşlər edirdi. Urartu çarları İşpuni və onun oğlu Menuanın (e.ə. 820-810-cu illər) birgə hakimiyyətləri dövründə urartulular şimaldan basqın etmiş, Uiteruni, Luşa, Katarza və Etiuhi(ni) ölkəsinin çoxsaylı hökmdarlarına qarşı mübarizə aparmışdır. Etiuhi adı altında Cənubi Qafqazda Göycə gölü ətrafında yaşayan müxtəlif siyasi və etnik birliklər çıxış edirdilər. İşpuni və Menuanın rəhbərliyi altında Urartu ordusunun şimal-şərq istiqamətində yürüş etdiyini Culfa rayonunun İlanlıdağ (Haçadağ) qayalarında aşkar edilmiş mixi yazı da təsdiq edir: "İlahi Haldinin əzəməti ilə İşpuni Sardurinin oğlu (və) Menua İşpunun oğlu Arsine şəhərinin ölkəsinə zabt etdilər, İş [... şəhərinin] ölkəsinə, Arsikua şəhərinin ölkəsinə, Ayaniani şəhərinin ölkəsinə zabt etdilər, dağtıldılar. Puluadi ölkəsində onlar ilahi Haldiyə lövha ucaltdılar (və) əmr verdilər: Puluadi ölkəsində ilahi Haldiyə öktüz və qoyun, Haldinin arvadına inək (qurban) kəsilsin."<sup>58</sup> Mixi mətnədə adı çəkilən Arsini Ərəzin kəndi ilə (Culfa rayonu) lokalizə edilir.<sup>59</sup> Urartuluların Culfa ərazisinə basqınları və Arsini şəhər əhalisinin onlara müqavimət göstərmələri tarixi mənbələrdə qeyd edilir. Naxçıvanın ərazisinin isə Puluadi vilayətinə daxil olduğu bildirilir: "Urartu mənəblərinə görə Naxçıvan ərazisini *qadimda* (kursiv mənimdir.-İ.Ə.) Araz çayının cənub qolu Əhər çayına qədər çatan Puluadi vilayətinə daxil etmək olar. Puluadi ölkəsinin adı, tədqiqatçıların fikrinə görə,

<sup>54</sup> Qaşqay S.M. Azərbaycan e.ə. I minilliyin başlanğıcında//Azərbaycan Milli ensiklopediyası. Ümumi cild. Bakı, 2007, s.166

<sup>55</sup> Кашкай С.М. Из истории Маннейского царства, с.113

<sup>56</sup> Məlikov R. Azərbaycanın Naxçıvan bölgəsi qədim dövrdə və erkən orta əsrlərdə (yazılı mənbələr əsasında)// Naxçıvan: İkinci şəhər və Quduzq (27-28 iyul 2012-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan, 2013, s.55

<sup>57</sup> Qaşqay S.M. Azərbaycan e.ə. I minilliyin başlanğıcında, s. 166

<sup>58</sup> Qaşqay S. Naxçıvanın e.ə. I minilliyin birinci yarısında qonşu ölkələrlə əlaqələri, s.56-57

<sup>59</sup> Peter Tase. A Journey In Azerbaijan's Coin Minting House. "Foreign Policy News" April 11, 2017



Yaxın Şərqdə yayılmış dillərin demək olar ki, hamısında “polad” sözü kimi qalmışdır.<sup>60</sup> Buradan aydın olur ki, Naxçıvan ərazisinin bir hissəsi qədim zamanlardan urartuluların hücum istiqamətlərində mühüm yer tutan Puluadi ölkəsinə daxil olmuşdur. **Müqayisələr nəticəsində belə bir fikrə gəlmək olar ki, Naxçıvan həmin dövrdə daha geniş əraziyə malik olmuş, onun şimal hissəsi Etiuni, cənub hissəsi isə Puluadi ölkəsinə daxil olmuşdur.**

Ən vacib suallardan biri qeyd edilən dövrdə Naxçıvanın statusu məsələsi ilə bağlıdır. Bu suala həmin dövrə dair Naxçıvanda aşkar edilmiş arxeoloji abidələr cavab verir. **Bu dövrün ən mühüm arxeoloji abidələrindən biri Oğlanqaladır.** Oğlanqalının müdafiə istehkamu, şəhər-dövlət və paytaxt olması haqqında mülahizələr vardır.<sup>61</sup> Hər bir halda siyasi nöqteyi-nəzərdən Naxçıvanın dövlətçilik baxımından mühüm statusa malik olması aydın olur.

Araşdırılan dövrə dair digər vacib bir məsələ **Mannanın Naxçıvanla münasibətləridir.** S.Qaşqaya görə Naxçıvan və Manna ərazisində aşkar edilmiş arxeoloji materiallar əsasında izlənən sıx mədəni əlaqələr müəyyən dövrlərdə Mannanın sərhədlərinin Arazdan şimala uzandığını və özünün gücləndiyi dövrlərdə onun kifayət qədər geniş əraziyə malik olduğunu söyləməyə imkan verir.<sup>62</sup> Tədqiqatçı bu problemə sonrakı araşdırmalarında bir daha qayıtmış və həmin müddəni inkişaf etdirmişdir.

S.Qaşqay 1979-cu ildə nəşr edilən məqaləsində yazırdı ki, Naxçıvan diyarının e.ə. II minilliyin sonları-I minilliyin əvvəllərinə aid maddi-mədəniyyəti olduqca özünəməxsus olub, həm Sovet Azərbaycanının (hazırda Azərbaycan Respublikası.-İ.H.) digər rayonlarının maddi-mədəniyyətidən, həmçinin Gürcüstan və Ermənistanın ona müasir olan mədəniyyətdən fərqlənir. Tədqiqatın sonunda belə bir nəticə hasil edilir ki, Naxçıvan diyarının vilayətləri e.ə. I minilliyin əvvəllərində güclənən Manna çarlığının təsiri altında və zaman-zaman

siyasi asılılığında olmuşdur.<sup>63</sup> Göründüyü kimi Naxçıvanın Manna dövlətinin tərkibinə daxil olması haqqında fikir irəli sürülsə də onun xronologiyası barədə konkret bir mülahizə söylənmir. R.Məlikov da Naxçıvanın Manna tərkibinə daxil olmasını təsdiq edərək yazır: “Güman ki, bu dövrdə (e.ə. IX-VIII əsrlərdə.-İ.H.) Etiuninin tərkibində olan Naxçıvan ərazisi bəzən Mannaya qatılmışdır.”<sup>64</sup> Buradan da aydın olur ki, Naxçıvan ərazisi “bəzən”, yəni nə vaxt Mannaya qatılmışdır?



Tarixi faktların təhlili belə bir fikir söyləməyə imkan verir ki, **Naxçıvanın Manna dövlətinin tərkibinə daxil edilməsi e.ə. VIII əsrin sonları-VII əsrin əvvəllərinə aid oluna bilər,** çünki bu dövrdə sonra kimlər və skiflər Azərbaycanaya yürüşləri başlayır və yeni tarixi situasiya yaranır. Mannanın tərkibində olduğu dövrdə əvvəllərdəki kimi Naxçıvanın şəhər-dövlət statusunu saxladığını ehtimal etmək olar.

Belə bir şəraitdə kimlər və skiflərin bölgədə mühüm siyasi qüvvəyə çevrilməsi və Skif çarlığının meydana gəlməsi ilə vəziyyət dəyişdi. Dövrün tədqiqatçısının yazdığı kimi faktik məlumatlar sübut edir ki,

<sup>60</sup> Qaşqay S. Naxçıvanın e.ə. I minilliyin birinci yarısında qonşu ölkələrə əlaqələri, s.57

<sup>61</sup> Кашкай С. Связи Нахичеванского края с Иранским Азербайджаном в конце II-начале I тысячелетия до н.э., с.134; Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.86-92; Бахшалиев В. В. Оглангала-столица государства утиш/ Ире (Наследие),2012, №3 (57),с. 12-15

<sup>62</sup> Кашкай С. Из истории Маннейского царства, с. 69

<sup>63</sup> Ее же, Связи Нахичеванского края с Иранским Азербайджаном в конце II-начале I тысячелетия до н.э., с.131, 134

<sup>64</sup> Məlikov R. Azərbaycanın Naxçıvan bölgəsi qədim dövrdə və erkən orta əsrlərdə (yazılı mənbələr əsasında), s.55

e.ə. VII əsrin ikinci yarısının Skif çarlığı Ön Asiya Şərqində mühüm faktor oldu.<sup>65</sup>

Herodotun məlumatına görə e.ə. VIII əsrin sonlarında "skiflər tərəfindən sıxışdırılan köçəri kimmerlərin sayğalmaq orduları Ön Asiyaya soxulmuşlar. Kimmerlər hələ Cənubi Qafqaz torpaqlarında urutularla toqquşaraq iki böyük axına bölünmüşlər. Birinci axın cənub-qərbə, Kappadokiyağa yönəlmiş, ikinci axın isə cənuba, Manna vilayətlərinə və Madanın şimal-qərb hissəsinə üz tutmuşdu."<sup>66</sup> Kimmerlərin adı ilk dəfə Aşşur mənbələrində Manna ilə əlaqədar olaraq e.ə. VIII əsrin son rübündə, skiflər (saklar) isə işkuzai (aşkuzai) adı ilə e.ə. 674-cü ilə aid olan mənbədə çəkilir.<sup>67</sup> Təxminən e.ə. VII əsrin 70-ci illərində Azərbaycan ərazisində Skif çarlığı meydana gəlir.

Bəhs edilən dövrdə Naxçıvanın siyasi vəziyyətinin müəyyənləşdirilməsi mühüm vəzifələrdəndir. Azərbaycan ərazisində Skif çarlığına dair əsas tədqiqatların müəllifinin<sup>68</sup> qeyd etdiyinə görə çarlıq Kür çayının orta axarı ilə Urmiya gölü ətrafındakı Manna ərazisi arasındakı vilayətlərdə yerləşirdi.<sup>69</sup> Azərbaycan tarixi atlasında da həmin ərazi Skif şahlığı kimi göstərilmişdir.<sup>70</sup> Naxçıvan da bu əraziyə daxil edilmişdir. Bu məsələdən bəhs edən R.Məlikovun fikrinə görə "Naxçıvan da bu şahlığın (Skif şahlığının.-İ.Ə.) tərkibində, yaxud nüfuz dairəsində olmuşdur."<sup>71</sup> S.Qaşqay isə yazır ki, "Araz çayının hər iki sahilini əhatə edən maddi-mədəniyyət, skitlərin (skiflərin.-İ.Ə.) Manna çarlığının şimal sərhədlərində və Naxçıvan ərazisində hətta çox qısa müddət də əl olmalarını əks etdirir."<sup>72</sup>

Azərbaycan ərazisində Skif çarlığının coğrafiyası ilə birlikdə, Naxçıvanda az da olsa tapılmış skif tipli tapıntıların (Meydantəpə (Babək rayonunun Nəzərabad kəndi) və Şaxtaxtından əldə edilmiş iki

tunc ox ucluğu) Naxçıvanın Skif çarlığına daxil olması ehtimalını daha əsaslı hesab etməyə imkan verir.

Beləliklə, nəzərdən keçirilən məsələlər bəzi elmi nəticələr çıxarmağa imkan verir: 1) Naxçıvanın ərazisi ilk vaxtlar yalnız cənubdan, Urartu və Assuriya vasitəsi ilə hücumlara məruz qalırda, skiflərin hücumu ilə şimaldan təhlükə artdı və Naxçıvanın Skif çarlığı ərazisinə daxil edilməsi ilə Azərbaycanın şimal torpaqları ilə əlaqələri genişləndi. 2) Nəzərdən keçirilən dövrdə Naxçıvanın Azərbaycanın cənub torpaqları ilə əlaqələri bəhs olunduğu halda (S.Qaşqayın məqalələri), onun şimal torpaqları ilə əlaqələrinin də araşdırılması zərurəti irəli sürür.

## 2.2. Naxçıvan Midiya və Əhəməni imperiyaları dövründə. Makedoniyalı İsgəndərin imperiyası ilə əlaqələrə dair (e.ə. VII-e.ə. IV əsrin 20-ci illəri)

Ön Asiyada güclü Midiya dövlətinin (e.ə. 673-e.ə.550-ci illər) meydana gəlməsi Azərbaycan dövlətçiliyinə də mühüm təsir göstərdi.

Midiyaşünaslıqdan bəhs edilərkən ənənəvi olaraq, sovet tarixşünaslığına məxsus iki monoqrafiya-İ.M.Dyakonov və İqrar Əliyevin eyni adlı Midiya tarixi kitablarına müraciət edilir.<sup>73</sup> Son zamanlar isə bu sahədə dünya tarixşünaslığında yeni ciddi araşdırmalar nəşr edilmişdir.<sup>74</sup> Onların çarısında İ.N.Medvedskyanın tədqiqatları xüsusi yer tutur. O, 2007-ci ildə Midiya çarlığının tarixinə dair doktorluq dissertasiyası müdafiə etmiş, 2010-cu ildə isə eyni adlı monoqrafiyası işıq üzü görmüşdür.<sup>75</sup> Medvedskyanın tədqiqatlarında Midiya dövlətinin tarixi coğrafiyası, Midiyanın yüksəlişinin vaxtı və səbəbləri, Midiya ekspansiyası faktı və hüduədləri, Midiya sülaləsinin xronologiyası və s. məsələlər araşdırılmışdır. Bizim üçün isə başlıca problem Midiya dövründə Azərbaycan dövlətçiliyi, xüsusilə də burada Naxçıvanın yeri məsələsidir.

<sup>65</sup> Алиев И. О скифах и Скифском царстве в Азербайджане // Переднеазиатский сборник. III. История и филология стран Древнего Востока. М., 1979, с.13

<sup>66</sup> Azərbaycan tarixi. Yeddi cildə, birinci cild, s.231

<sup>67</sup> Malikov R. Azərbaycanın Naxçıvan bölgəsi qədim dövrdə və erkən orta əsrlərdə (yazılı mənbələr əsasında), s.56

<sup>68</sup> Вах: Алиев И. О скифах и Скифском царстве в Азербайджане // Переднеазиатский сборник. III. История и филология стран Древнего Востока. М., 1979, с.4-14

<sup>69</sup> Azərbaycan tarixi. Yeddi cildə, birinci cild, s.236

<sup>70</sup> Azərbaycan tarixi atlası. Bakı, 2007, s.12

<sup>71</sup> Malikov R. Azərbaycanın Naxçıvan bölgəsi qədim dövrdə və erkən orta əsrlərdə (yazılı mənbələr əsasında), s.56

<sup>72</sup> Qaşqay S. Naxçıvanın e.ə.1 minilliyin birinci yarısında qonşu ölkələrlə əlaqələri, s.59

<sup>73</sup> Дьяконов И.М. История Мидии от древнейших времен до конца IV века до н.э. Издание 2-е, дополненное. М.-Л., 2008; Иггар Алиев. История Мидии. Баку, 1960

<sup>74</sup> Медведская И.Н., Дандмаев М.А. История Мидии в новейшей западной литературе // Вестник древней истории. 2006, №1, с.202-209


<sup>75</sup> Медведская И.Н. Древний Иран накануне империй (IX-VI в. до н.э.): История Мидийского царства. Автореф. докт. диссерт. СПб., 2007; ее же, Древний Иран накануне империй (IX-VI в. до н.э.): История Мидийского царства. СПб., 2010

Midiya dövlətinin yaranmasında Azərbaycanın Manna dövlətinin və onun əhalisi də iştirak etmişdir. Bu fakt Azərbaycanın dövlətçilik tarixi üçün mühüm əhəmiyyətə malikdir. Manna dövləti daha qüdrətli Assuriyaya qarşı mübarizədə madalılarla müttəfiq olmaqla və onların qələbəsində iştirak etməklə, öz dövlətçiliyini müəyyən müddətə qoruyub saxlamışdı. Kaşitarinin rəhbərliyi ilə assuriyalılara qarşı üsyan Herodota görə e.ə. 678-ci ildə, yaxud e.ə. 678 və 675-ci illər arasında baş vermişdir. Bu üsyan zamanı madalıların əsas müttəfiqlərindən biri kimmerlər və skiflərle, eyni zamanda, mannalılar olmuşdur. Məhz bu üsyanın sonrakı Mədiya dövləti meydana gəlmişdir.<sup>76</sup> Sonrakı tarixi şəraitdə Midiya dövlətinin həyata keçirdiyi işğalçı siyasəti nəticəsində Manna dövləti süqut etmiş, onun ərazisi Midiya dövlətinin tərkibinə daxil edilmişdir. İ.Dyakonov yazırdı ki, Midiya, Midiya çarlığının özü üç köhnə çarlıqdan-Midiya (mərkəzi və şərqi Midiya), Manna və Skif çarlığından ibarət idi.<sup>77</sup> Bu dövrdə Naxçıvanın siyasi statusu məsələsi diqqəti cəlb edir. Tarixşünaslıqda bu məsələyə münasibətə müxtəlif yanaşmalar vardır. Yeddiçildlik Azərbaycan tarixinin birinci cildində yazılır ki, "Mada dövlətinin sərhədləri şərqdə Orta Asiyadan qərbdə Halis çayınadək uzanırdı. Dövlətin şimal sərhədlərinin bir qismi Kolxidanın yaxınlığından keçirdi. **Sübhəşir ki, Şimali Azərbaycanın bəzi bölgələri də Mada dövlətinin tərkibinə daxil idi** (seçmə müəllifindir. -I.H.)."<sup>78</sup> Göründüyü kimi, burada Şimali Azərbaycanın bəzi bölgələrindən bəhs edilir, lakin konkret ərazi müəyyənləşdirilmir. İ.Dyakonov Naxçıvanın adını çəkməyə də Midiyanın şimal sərhədlərinin təsvirindən və tərtib etdiyi xəritədən Naxçıvanın bu dövlətin tərkibinə daxil olduğu aydın olur.<sup>79</sup> Azərbaycan arxeoloqu Vəli Əliyev "Naxçıvan-Azərbaycanın tarixi diyarıdır" adlı kitabında "Midiyalılar Naxçıvanda"<sup>80</sup> adlı başlıq ayırmışdır. O, İ.M.Dyakonova istinadən bildirir ki, "Naxçıvan qədim Midiya quldur dövlətinin tərkibinə daxil olmuşdur."<sup>81</sup>

Midiya dövləti tərkibində Naxçıvanın vəziyyətini müəyyən et-

mək üçün bu dövlətin siyasi sistemində nəzər salmaq lazımdır. Bu barədə Herodot yazırdı ki, midiyalıların hökmranlığı zamanında bir xalq başqa xalq üzərində, midiyalılar isə hamı, ilk növbədə onlara yaxın olanlar, sonuncular öz qonşular, qonşular isə onlarla həmsərhəd olan xalq üzərində ağalığı edirdi.<sup>82</sup> Bu siyasi sistemdə Naxçıvanın özünəməxsus yer tutmasını düşünmək olar. Bu ilk əvvəl Naxçıvanın siyasi coğrafiyası ilə bağlı idi.

#### MADA (MİDİYA) ŞAHLIĞI (e.ə.VII əsrin ikinci yarısı - e.ə.VI əsrin ortaları)



Midiya dövlətinin sərhədlərini nəzərdən keçirərkən aydın olur ki, Naxçıvan onun şimal hədudunu təşkil edir və ya burada yerləşirdi. Sərhəddə və ya onun hədudlarında yerləşən siyasi qurumlar isə daha çox geniş hüquqlara malik olması ilə diqqəti cəlb edir. Bu mühakiməyə əsaslanaraq Naxçıvanın Midiya imperiyası sistemində müstəqil fəaliyyət göstərdiyini qəbul etmək olar. Vəli Əliyev də bu məsələyə diqqəti cəlb edərək yazır ki, "qədim Naxçıvan mədəniyyəti öz zənginliyinə və yüksək inkişaf səviyyəsinə görə Midiya mədəniyyəti ilə eyniyəti təşkil edir. Bu cəhət Naxçıvanın m.ə. II-I minilliklərə aid dulusçuluq, metalışləmə kimi mühüm sənət növlərində, təsviri sənətində, xüsusilə boyalı qablar mədəniyyətində özünü daha aydın göstərir. Naxçıvanın Şahtaxtı, I Kəltəpə, II Kəltəpə, Nəhəcir, Qarabağlar, Şortəpə, Yaycı, Kərkə, Plovtəpə və b. abi-

<sup>76</sup> Иггар Алиев. Указ. соч., с.225, 227

<sup>77</sup> Дьяконов И.А. Указ.соч., с.340

<sup>78</sup> Azərbaycan tarixi. Yeddi cildə, birinci cild, s.229

<sup>79</sup> Дьяконов И.А. Указ.соч., с.341

<sup>80</sup> Əliyev Vəli. Naxçıvan-Azərbaycanın tarixi diyarıdır. Bakı, 2002, s.35-36

<sup>81</sup> Yəni orada, s.35

<sup>82</sup> Геродот. История в девяти книгах. Пер. Ф.Мищенко. М., 1888, т.I, с.134

dələrinin incə naxışlı boyalı qabları Midiyanın mühüm mədəniyyət mərkəzləri Govurtəpa, Sialk və Təpə Giyanın qədim dulusçuluq sənəti nümunələri ilə eyni səviyyədədir. Midiyanın qədim mədəniyyət mərkəzləri ilə Urmiyanın və Naxçıvanın əsas mədəniyyət ocaqları arasında sıx əlaqə olmuşdur... Naxçıvanın qədim maddi mədəniyyət abidələrinin tədqiqi göstərir ki, bu qədim diyar öz iqtisadi-mədəni inkişafında müstəqil olmuşdur.<sup>83</sup>

Naxçıvan ərazisində Midiya tayfalarının məskunlaşması haqqında məlumatlar da bəzi mühüm tarixi müəhəkimələr irəli sürməyə imkan vermişdir. Üçcildlik Naxçıvan tarixinin birinci cildində bu problemə xüsusi yer ayrılaraq qeyd edilmişdir ki, "Herodotun "Tarix" əsərinin elə birinci kitabında Midiya tayfalarının buslar, partagenlər, struxatlar, arizantlar, budilər və maqlar olduğu göstərilir. Bu tayfaların Midiyanın qüdrətli əyaləti olan Naxçıvan ərazisində məskunlaşma tarixi bu dövlətin yaranma tarixindən qabağa, e.ə. II minilliyin sonları-I minilliyin əvvəllərinə təsadüf edir."<sup>84</sup> Onomastik materiallara əsaslanaraq bildirilir ki, "Naxçıvan bölgələrində bus tayfaları Buzqov, Şahbuz, Bəsrı, Ərmus, Bist, Bazur; maqlar Ağmanqan, Maxta, Muğancıl, Məngik, Ayırmaq; partagenlər Partav, Purtak, Bardak; arizantlar isə Ərozın, Ərzincan, Arzını, Arzanda kimi 53 mənəqə-ətnooykonim adında öz adlarını əbədiləşdirmişdir. Bu oyoqonimlər həm aktiv fonda, həm də arxiv sənədlərində qeydə alınmaqdadır."<sup>85</sup>

Midiyanın idarə edilməsində din xadimlərinin, kahinlərin mühüm rolunu və Avesta təliminin yayıldığını nəzərə alsaq, Naxçıvanda da oxşar modelin olduğunu söyləyə bilərik. Bu, sonralar Naxçıvanın Atropatena dövləti ilə bağlı olmasını təmin edən şərtlərdən olmuşdur.

Midiya dövlətinin çox da möhkəm olmayan siyasi sistemi onun süqutunun başlanğıcını qoydu. Midiya dövlətinin süqutuna dair baxışlar Naxçıvanın bu və sonrakı dövrdə siyasi mövqeyinin müəyyənləşdirilməsi üçün də vacibdir. Bəzi tədqiqatçılar bu hadisəni sadəcə çevriliş, sülalənin dəyişməsi kimi qiymətləndirir. Bu qeyddən sonra

<sup>83</sup> Əliyev Vəli. Naxçıvan-Azərbaycanın tarixi diyandır, s.35

<sup>84</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.127

<sup>85</sup> Rzaev F. Naxçıvan əhalisinin etnogenesi tarixindən (m.6.II-I minilliklər). İkinci cild. Bakı, 2017, s.308-345.

İqrar Əliyev yazır ki, farslar tərəfindən Midiyanın tutulması sözün hərfi mənasında sülalənin dəyişməsi olmayıb, işğal idi, ona görə ki, bu hadisələr nəticəsində midiyalılar dövlət müstəqilliyini itirərək farsların hakimiyyəti altına düşdü.<sup>86</sup> Midiyadan fərqli olaraq, yeni yaranan Əhəmənilər dövləti daha uzun müddət, e.ə. 550-330-cu illərdə mövcud olmuşdur.

Əhəmənilər dövlətinin tarixinin mənbələri və tarixşünaslıq məsələləri Rauf Məlikovun monoqrafiyasında araşdırılmışdır.<sup>87</sup> Lakin mənbələr və tarixi əsərlər, bilavasitə, etnik tarix kontekstində tədqiq edildiyindən dövlətçilik məsələlərinə geniş yer verilməmişdir. Bu baxımdan rus dilli ədəbiyyat içərisində M.A.Dandamayevin tədqiqatlarını xüsusi qeyd etmək lazımdır.<sup>88</sup> Bu tədqiqatlarda isə Naxçıvandan bəhs edilmişdir.

Qeyd edilən problemə Vəli Əliyevin adı çəkilən kitabında münasibətə rast gəlirik. Əhəməni dövründə Naxçıvanın siyasi vəziyyəti barədə də bəhs edən Vəli Əliyev yazır ki, "M.ə. 550-ci ildə Midiya dövləti tənzümlə uğramışdır. Bu dövrdən etibarən Midiya torpaqları ilə birlikdə Naxçıvan da Əhəməni fars dövlətinin tərkibinə daxil olmuşdur. Əsir edilmiş Midiya hökmdarı Astiyaqın ailəsi, yaxın adamları, əyanları, nökrələri, qulam və kənziləri, eləcə də on mindən çox midiyalı Naxçıvana sürgün edilmiş, əksəriyyəti Araz çayının sahilindəki kəndlərdə yerləşdirilmişdir. Xram, Culfə, Xoşkunik şəhərlərində və Əjdənanxandan başlamış Naxçıvana qədər hər yerdə bu əsirlər təsadüf edilirdi. Astiyaqın oğlu əsir edilərək Şəhur adlı yera göndərilmişdir."<sup>89</sup> Oğlanqala Midiya dövründə də Naxçıvanın əsas şəhərlərindən olmuşdur.<sup>90</sup>

Əhəmənilər dövləti yarandıqdan az bir müddət sonra, e.ə. 522-ci ildə Maq Qaumatanın başçılığı ilə üsyan baş verdi. Üsyanın əsas məqsədi Midiya dövlətinin bərpa edilməsi idi. Qaumatanın üsyanı yatırıldıqdan sonra baş verən ən güclü üsyanlardan biri də Cənubi Azərbaycanca Çissantaxmanın başçılığı ilə olmuşdur. Bu barədə I Daranın

<sup>86</sup> Иггар Алиев. Указ. соч., с.255

<sup>87</sup> Меликов Р. Этническая картина Азербайджана в период ахеменидского владычества (VI-IV вв. до н.э.). Баку, 2003, гл. I, с.7-40

<sup>88</sup> Дандмаев М.А. Иран при первых Ахеменидах (VI в. до н.э.), 1963; Его же, Политическая история Ахеменидской державы. М., 1985 и др.

<sup>89</sup> Меликов Рауф. Древнеперсидские надписи. Транслитерация, перевод, глоссарий. Баку, 2013, с. 64-65, 326

<sup>90</sup> Əliyev Vəli. Naxçıvan-Azərbaycanın tarixi diyandır, s.35

Bisitundakı yazısında bəhs edilir. Həmin yazıdan aydın olur ki, saqartalı Çissantaxma Daraya qarşı çıxaraq, xalqa deyirmiş ki, mən Saqartada çarəm, Uvaxşatra (Kiaksar.-İ.H.) nəslindənəm. Dara bundan sonra fars və mada qoşunlarını onun üzərinə göndərir. Qoşun başçısı mada lı Tahmaspandan təyin edilir. O, qiyamçı qoşunu məğlubiyətə uğradır, Çissantaxma tutulur və Daraya gətirilir. Dara tərəfindən onun burnu və qulağı kəsilir, gözü çıxarılır. Onu qolları bağlı Daranın qapısında saxlayırlar ki, bütün xalq görsün, sonra isə onu payaya keçirirlər.<sup>91</sup> Çissantaxmaya tətbiq edilən cəzanın ağırlığı və onların icrasında Daranın özünün iştirakı təsdiq edir ki, bu üsyan geniş miqyasda malik olmuş və Daranı daha çəx qəzəbləndirmişdir.

I Dara (e.ə. 522-486) tərəfindən bu üsyanlar qəti şəkildə yatırıldıqdan sonra, inzibati, vergi, maliyyə, hərbi islahatlar keçirildi. İnzibati islahatlar nəticəsində imperiyanın ərazisi iyirmi satraplığa bölündü. Azərbaycanın tarixi torpaqları X, XI və XIV satraplıqlara daxil edilmişdir. İ.M.Dyakonov satraplıqların cədvəlini tərtib etmiş, burada satraplıqlarla, eyni zamanda, bacın gümüş talantla miqdarını, kimin dövründə işğal ediləməsi və s. məlumatları ümumiləşdirmişdir.<sup>92</sup> Belə güman etmək olar ki, Naxçıvan da bu dövrə siyasi vəziyyətinin dəyişməsindən razı qala bilməzdi. Naxçıvanın ərazisinin konkret olaraq hansı satraplığa daxil edilməsi bildirilmir, lakin satraplıqların ərazisinin ümumi təsvirindən aydın olur ki, o XI satraplığın ərazisinə (cədvəldə müasir Azərbaycan SSR (hazırda Azərbaycan Respublikası.-İ.H.) ərazisinin cənub hissəsi və cənubi Xəzərsahili (?) kimi qeyd olunur) daxil edilmişdir.<sup>93</sup> XI satraplıq 200 gümüş talant (talant -30 kq. idi) bac verirdi. Naxçıvan bu satraplığa daxil olduğuna görə bacın müəyyən miqdarı onun üzərinə düşürdü.

Naxçıvanın Əhəmənilər dövründəki siyasi – təsərrüfat vəziyyəti barədə arxeoloji materiallar müəyyən təsərrüfat yaratmaq imkan verir. Bəzi fikirlərə görə Əhəmənilər dövründə Naxçıvan və Kiran şəhərləri sənətkarlıq mərkəzləri kimi tanınmış, Yaxın Şərqlə Cənubi Qafqaz arasındakı ticarət əlaqələrində mühüm rol oynamışdır. Naxçıvanda mədəniyyətin inkişafına dair faktlar da qeyd edilir və bildirilir ki, “Əlincəy

vadisindəki Zoğalı abidəsindən antik dövrü sütun altlıqları ilə birlikdə aşkar olunmuş iki tunc qrifon Əhəməni mədəniyyəti abidələri ilə səsləşir. Nadir və gözəl incəsənət əsərləri olan bu qrifonlar ictimai və yaxud dini mərkəzə başılıq edən səltənət sahibinə məxsus taxtın hissəsi hesab edilir. Əzəmətli zoomorfik obrazların (qartal, şir, qatır-at və s.) vəhdətindən ibarət olan bu qrifonlar hakimiyyət, qüvvət, böyük səltənət, var-dövlət qoruyucusu simvoludur.”<sup>94</sup>

Oğlanqalaya aid materiallar da Naxçıvanın Əhəməni dövründə siyasi və mədəniyyət tarixinə dair fikirlər irəli sürməyə imkan verir. Qazıntılar nəticəsində əldə edilmiş materiallar “e.ə.400-250-ci illərdə Oğlanqaladakı iç qalanın yenidən məskunlaşdırıldığını, III Dövr mezarlarının saray binasını bərpa etmək istədiyini göstərir.”<sup>95</sup> Lakin bu bərpa işləri yarımçıq qalmışdır. Belə bir versiya irəli sürülür ki, “Layihənin yarımçıq qalmasını səbəbi ya III Daranın ölümü və Əhəməni imperiyasının dağılması, ya da Makedoniyalı İsgəndər imperiyasının süqutu ilə bağlı olmuşdur. İkincisi, bu, IV əsrin sonunda imperiyanın dağılmasından sonrakı qarışıq onilliklərdə burada Midiya-Atropatena dövlətinin yaranması ilə bağlı ola bilər. Oğlanqala sitadelinin çoxsaylı özünaməxsus xüsusiyyətlərini nəzərə alaraq bu binanın tikintisini ikinci dövrə aid etmək olar.”<sup>96</sup> Faktların təhlili tamamilə fərqli bir versiya irəli sürülməsinə imkan verir. Layihənin xarakteri (binaların çoxsaylı və kiçik həcmli olması, divarların daha az möhtəşəm olması və s.) və xronologiyasının müqayisəsi belə bir fikir söyləməyə əsas verir ki, həmin vaxtlarda Naxçıvanın siyasi həyatında müəyyən dəyişikliklər baş vermişdir. Onun əsas mahiyyəti Əhəməni dövlətinin zəifləməsi şəraitində Naxçıvanın mərkəzi hakimiyyətin asılılığından çıxmaq idi. Ona görə də sarayın tikintisində Əhəməni dövrünə aid müəyyən əlamətlər saxlansa da, yerli xüsusiyyətlər güclənməyə başlamışdır. Makedoniyalı İsgəndərin (e.ə. 336-323-cü illər) zərbələri altında Əhəməni dövlətinin süqutu ilə bu proses genişlənmiş, Atropatena dövləti zamanı da davam etdirilmişdir. Naxçıvan ərazisində bu dövrə aid küt qəbirlərə və daş qutulara rast gəlinir. Naxçıvanın dövrün siyasi hadisələrində iştirakını təsdiq edən faktlardan biri də onun Makedoniyalı İsgəndər

<sup>91</sup> Əliyev Vəli. Naxçıvan-Azərbaycan tarixi diyarıdır, s.35

<sup>92</sup> Дьяконов И.А. Узкз.соч., с.344-346

<sup>93</sup> Там же, с.345

<sup>94</sup> Əliyev Vəli. Naxçıvan – Azərbaycan tarixi diyarıdır, s.37

<sup>95</sup> Naxçıvan tarixi. Uç cildə, birinci cild, s.92

<sup>96</sup> Yəni orada, s.94

gəndərin imperiyası ilə əlaqələridir. Arxeoloji tədqiqatlar ilə "Naxçıvan şəhəri yaxınlığındakı Əliabad kəndi ərazisindəki küp qəbirlərin birində Makedoniyalı İsgəndərin adına kəsilmiş gümüş sikkələrin aşkar olunması Naxçıvanın bu imperiya ilə əlaqələrinin olduğundan xəbər verir."<sup>97</sup> Beləliklə, mövcud faktlardan və onlara dair mühakimələrdən çıxış edərək, Naxçıvanın Əhəmənilərin son dövründə müstəqil olmaq uğrunda mübarizəsini və Makedoniyalı İsgəndərin imperiyası ilə əlaqələrini qeyd edə bilərik.

### 2.3. Naxçıvanın Atropatena dövlətində yeri və roluna dair. Naxçıvan ellinizm dövründə

Azərbaycanın cənubunda dövlətçilik ənənələrinin e.ə. III minillikdən genişlənməsi və Naxçıvanın cənub ərazidəki siyasi qurumlarla siyasi münasibətləri onu burada corayan edən hadisələrlə sıx əlaqələndirmişdir. Bunun nəticəsi idi ki, Atropatena dövləti meydana gəldikdə Naxçıvan onun tərkibinə daxil olmuşdur.

E.ə. IV əsrdə Azərbaycanın tarixi torpaqlarında baş verən siyasi proseslər nəticəsində onun şimalındakı ərazidə Albaniya, cənubunda isə Atropatena dövləti meydana gəldi. Albaniya dövlətindən fərqli olaraq, Atropatena dövlətinin mənbəşunaslığı və tarixşunaslığı elə də geniş deyil. Bu sahədəki tədqiqatlar içərisində İqrar Əliyevin rus dilində nəşr edilmiş "Atropatena tarixinin очерки" və Abdulla Fazilinin "Atropatena" kitablarını qeyd etmək olar. Birinci kitab xronoloji cəhətdən e.ə. IV – e. I əsrlərini, ikinci kitab isə e.ə. IV – e. VII əsrlərini əhatə edir.<sup>98</sup> İqrar Əlievin monoqrafiyası tarixşunaslıqda ətraflı təhlil edilmiş və müsbət qiymətləndirilmişdir.<sup>99</sup> F.Əliyeva antik Azərbaycanın mədəniyyətinə həsr etdiyi kitabında Midiya Atropatenası və Qafqaz Albaniyasının mədəniyyətini birlikdə araşdırmışdır.<sup>100</sup> Atropatena tarixinə yeddi cildlik Azərbaycan tarixində də xeyli yer ayrılmışdır. Əsasən

<sup>97</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.92

<sup>98</sup> Алиев И.Г.р. Очерк истории Атропатены. Баку, 1989; Abdulla Fazili. Atropatena (e.ə. IV – e. VII əsri). Bakı, 1992

<sup>99</sup> Вах: Дандамаев М.А. Рец. на: И.Г.рар Алиев. Очерк истории Атропатены. Баку, 1989, 160 с. -Вестник древней истории. 1992, № 1; Меликов Рауф. Указ. соч., с.34-37

<sup>100</sup> Алиева Ф. Культура античного Азербайджана-Мидийской Атропатены и Кавказской Албании (IV в. до н.э.-III в.н.э.). Баку, 2007

İqrar Əliyevin müəllifi olduğu həmin hissələrdə Atropatena tarixi ümumiləşdirilmiş şəkildə nəzərdən keçirilmişdir. Naxçıvanın Atropatena dövrü tarixi üçcildlik Naxçıvan tarixinin birinci cildində ümumiləşdirilmişdir. Bu hissə əsas etibarən ilə arxeoloji materiallar əsasında yazılmışdır.<sup>101</sup>

Makedoniyalı İsgəndərin ölümündən sonra dünya tarixində ellinizm adlanan dövr başlayır. Bu dövr xronoloji cəhətdən e. 30-cu illərinədək davam edir. Naxçıvanın Atropatena dövrü tarixinin, eyni zamanda, ellinizm kontekstində nəzərdən keçirilməsi onun ellin dövrü dövlətləri sistemində mövqeyi kimi vacib problemi ortaya çıxarır.

Atropatena dövlətinin meydana gəlməsi Əhəməni satrapı Atropatın adı ilə bağlıdır. Tədqiqatçılar yazır ki, nainki Cənubi Azərbaycan, eləcə də Şimali Azərbaycanın xeyli hissəsi Atropatena tabe idi.<sup>102</sup> Atropat e.ə. 331-ci ildə Makedoniyalı İsgəndərin Əhəməni hökmdarı III Daranın məğlubiyyəti ilə başa çatmış, Əhəmənilər dövləti dağılmışdır. Bütün bunlara baxmayaraq, məharətli dövlət xadimi olan Atropat Makedoniyalı İsgəndər ilə münasibətləri qaydaya sala bilməmiş, yenidən satrap təyin edilmişdir. Atropatena dövlətinin meydana gəlməsi, siyasi tarixi və s. məsələlər barəsində Strabon məlumat verir. Onun yazdığına görə, Midiya iki hissəyə ayrılır. Bir hissəsini Böyük Midiya adlandırırlar ki, baş şəhəri Midiya dövlətinin paytaxtı olmuş böyük şəhər Ekbatandır...İkinci hissə- Atropat Midiyasıdır. O öz adını sərkərdə Atropatdan alıb, hansı ki, bu ölkənin, Böyük Midiya kimi makedoniyalılara tabe olunmasına yol vermədi. Doğrudan da, təntənə ilə çar elan edilən Atropat öz hökmü ilə bu ölkəni müstəqil elan etdi və indi də varislik onun ailəsində qalır...Bu ölkə Ermənistan və Matianadan şərqdə, Böyük Mitianadan qərbdə və hər iki ölkədən şimalda yerləşir; o cənubdan Matianaya və Hirkan dənizin çuxurunun yanındakı vilayətlərə qonşudur.<sup>103</sup>

Yeni yaranan dövlət ilk vaxtlar Mada adlandırılırsa da, sonralar banisinin adı ilə Atropatena adlandırılmağa başlandı. Bəzi versi-

<sup>101</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.92-95

<sup>102</sup> Алиев И.Г.р. Очерк истории Атропатены, с.52

<sup>103</sup> Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 2007, s.23-24

yalara görə Azərbaycan sözü də mənşə etibarlı ilə Atropatena gedib çıxır.<sup>104</sup>

Atropatena dövləti ellin dövrləri sistemində mühüm yer tuturdu. Makedoniyalı İsgəndərin ölümündən sonra yaranan dövlətlərdən biri Selevkilər dövləti (e.ə. 312-64-cü illər, Roma tərəfindən dağıdılmışdır) idi. Selevkilər dövləti sonralar parçalanmış, onun tərkibindən Parfiya (e.ə. 250-e.224-cü illər, Sasanilər tərəfindən dağıdılmışdır) və Yunan-Baktriya dövləti (e.ə. 250-e.ə. 125-ci illər) ayrılmışdır. Az bir müddət ərzində parfiyalılar mövqelərini xeyli möhkəmləndirməyə nail olmuş, asılı ölkələrdə Parfiya Arşakilərinin kiçik qolları hakimiyyətə gəlmişdir. Bu zaman dövrün siyasi hadisələrində əsas faktorlardan biri də Roma imperiyası idi.

Atropatena dövləti siyasi sistemə görə monarxiya idi. Burada e.ə. IV-e.ə. I əsrin əvvəllərində dövlətin banisi Atropatən sonra, Atropatilər sülaləsindən olan Artabazan, Mitridad (Mehradad), Dara (Daryuş), I Aryabarzan və I Artavazd hökmlərlik etmişdir. Sonra Arşakilərin kiçik qolu hakimiyyətə gəlmiş, Vanon, III Artaban, IV Artaban (Küdarz), Küdarz Horavda Vanon, II Pakor, II, III, IV Valagez, V Artaban və V Valagez hökmlərlik etmişdir.<sup>105</sup> Atropatənənin dövlət həyatında mühüm rola malik olan orduşu var idi. Strabonun yazdığına görə, bu ölkə hərbi qüvvə baxımından kifayət qədər böyükdür, belə ki, o Apollonidin dediyinə görə, (döyüşə), 10 000 atlı və 40 000 piyada çıxara bilər.<sup>106</sup> Atropatena inkişaf etmiş pul dövriyyəsinə malik idi.<sup>107</sup>

Atropatena tarixinin e.ə. I əsrin əvvəllərində olan tarixi haqqında məlumatlar azdır, lakin Atropat dövründən sonra dövlətin həyatına dair mənbələrin məlumatının nisbətən genişləndiyi e.ə. I əsrin ikinci yarısı-e.30-cü illərinə aid tarixi hadisələr, xüsusilə xarici siyasi həyata dair faktlar onun bölgədə ciddi rola malik olduğunu göstərir. Bu dövrün əsas məzmununu Parfiya və şərq nüfuzu gətirdikə möhkəmlənən Roma arasında mübarizə təşkil edirdi. Atropatena Antoninin məşhur "Parfiya ekspedisiyası" zamanı (e.ə. 38-ci il) Parfiya ilə bir cəbhədə çıxış etmiş, müttəfiqlər qalib gəlmişdilər.<sup>108</sup> Bu qələbə müttə-

fiqləri daha da birləşdirmək əvəzinə, tezliklə onlar arasında düşmənçiliyə səbəb oldu. Parfiya Atropatənənin ərazisini ələ keçirmək fikrinə düşdü. Vaziyəti belə gören Atropatena hökmdarı Artavazd Roma ilə yaxınlaşmağa başlayır. Hadisələrin sonrakı gedişi dramatik və siyasi dinamikliyi ilə diqqət cəlb edir. Atropatena hökmdarı nəhayət, romalıların köməkliyi ilə Ermənistanda hakimiyyətə (e.ə. I əsr) nail ola bilər. Ermənilərin Atropatena hökmdarlarına qarşı çıxışları Roma-Atropatena qüvvələri tərəfindən yatırılmışdır. Lakin Romada baş verən siyasi hadisələr nəticəsində onların mövqeyinin zəifləməsi, Atropatenağa da mənfi təsir göstərir. Eramızın 20-ci illərində Atropatələrin mövqeyinin zəifləməsi o dərəcəyə çatır ki, bu sülalənin hakimiyyətinə son qoyulur. Hakimiyyət Parfiya Arşakilərinin kiçik qoluna keçir.<sup>109</sup> Yeni sülalə sasanilərədək (e.ə. III əsr) Atropatənəni idarə edir.

Naxçıvandan əldə edilən maddi mədəniyyət nümunələrinin Atropatena dövlətinin ərazisindən əldə edilən müvafiq nümunələrlə müqayisəsi təsdiq edir ki, Naxçıvan bu dövlətin tərkibində olmuşdur. V.Əliyev yazır ki, "Əhəmənilər monarxiyası Makedoniyalı İsgəndər tərəfindən süquta yetirildikdən (m.ə. IV əsrdə) sonra, Naxçıvan yeni əmələ gələn Atropaten (Kiçik Midiya) dövlətinin tərkibində qaldı. Naxçıvan ərazisi m.ə. III-I əsrlərdə Atropaten dövlətinin tərkibində olmuşdur."<sup>110</sup> Naxçıvan tarixinin birinci cildində qeyd edilir ki, "Oğlanqala şəhərindən əldə edilmiş maddi-mədəniyyət nümunələri Atropatena dövləti üçün xarakterik olmaqla Naxçıvanın Atropatənənin tərkib hissəsi olduğunu təsdiq edir."<sup>111</sup>

Atropatena dövründə Naxçıvan bölgəsi də, digər bölgələr kimi dövlətin həyatında mühüm rol oynamış, lakin Naxçıvanın təbii-coğrafi şəraiti və siyasi nüfuzu dövlət həyatında xüsusi önəm daşımışdır. Bu məsələyə diqqətli cəlb edən tədqiqatçı qeyd edir ki, "Azərbaycan xalqının qədim təşəkkül tarixində Atropatena dövrü çox mühüm bir mərhələ olmuşdur. Naxçıvan bu dövlətin əsas əyalətlərindən, iqtisadi və mədəni mərkəzlərindən biri olmuşdur. Azərbaycanın iki mühüm iqtisadi regionu-Urmiya ilə Naxçıvanın yaxınlığı, əlaqələri daha da möhkəmlənmişdir. ...Naxçıvan və Qazaka (Atropatənənin paytaxtı.-İ.H.)

<sup>104</sup> Azərbaycan tarixi. Yeddi cildə, birinci cild, s.267-268

<sup>105</sup> Abdulla Fazili. Atropatena (e.ə. IV-e.VII əsri), s.144

<sup>106</sup> Azərbaycan tarixi üzrə qənaqlar, s.24

<sup>107</sup> Алиев Играр. Очерк истории Атропатены, с.115

<sup>108</sup> Daha ətraflı bax: там же, с.90-97

<sup>109</sup> Алиев Играр. Очерк истории Атропатены, с.103-104

<sup>110</sup> Əliyev Vəli. Naxçıvan – Azərbaycanın tarixi diyarıdır, s.37

<sup>111</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s. 93

şəhərləri Makedoniyalı İsgəndərə tabe olan Yaxın Şorq şəhərləri ilə geniş iqtisadi-mədəni əlaqə yaratmışdılar.<sup>112</sup>

Naxçıvan Atropatena dövlətinin siyasi tarixinin ən mühüm hadisələrində də fəal iştirak etmişdir. Oğlanqaladan eramızın əvvəllərində aid əldə edilmiş tapıntılar romalıların yuxarıda təsvir etdiyimiz yürüşləri zamanı Naxçıvanın bu prosesdəki yerini müəyyən etməyə imkan verir. Oğlanqalanın II dövrünə aid yerli adama məxsus iki qulplu kəp qəbirə dəşkar edilmiş tapıntılar bu fikri təsdiq edir. Bu tapıntılar Naxçıvanın Atropatena dövlətinin siyasi-iqtisadi həyatındakı rolunu aydın



şəkildə ifadə edir. Arxeoloji qazıntılar zamanı qəbirdən dörd gülmüş sikkə tapılmışdır. Sikkələrin üz tərəfində imperator Avqustun portreti var idi. Ətrafında "CAESAR AVGVSTVS DİVİ F PATER PATRIAE" sözləri verilmişdir. Sikkənin arxa tərəfində isə öndən arxasında nizələr olan qalxana söykənmiş vəziyyətdə Sezar Qayus və Lusiusun təsvirləri vardır. Onun ətrafında isə "VGVSTI F COS DESIG PRINC İVVENT, CL CAESARES" yazılmışdır. Tədqiqatçının fikrinə görə, "sikkələrin üçü numizmatik araşdırmalardan yaxşı məlumdur və ehtimal ki, e.ə. 2-ci il və bizim eranın 12-ci ilində kəsilmişdir. Digər

hissələr isə daha kiçik diapozona malik olub e.ə. 2-ci il, bizim eranın 4-cü ili ilə tarixlənir."<sup>113</sup> Şahbuz rayonunun Ağbulaq kəndində aşkar olunan kəp qəbirdən tapılmış Arşaki (Parfiya) hökmdarı I Qotzarə aid mis sikkə və Naxçıvan yaxınlığındakı Urud (Arşaki hökmdarı Orodun adını əks etdirir) toponimi isə Parfiya ilə urud əlaqələri əks etdirir.<sup>114</sup>

Naxçıvanın Atropatenanın digər bölgələrindən fərqli xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o eyni zamanda Azərbaycanın şimalında baş verən hadisələrdə də təsirinə məruz qalır, şimaldan olan hücumların qarşısında dayanmaqla, dövlətçiliyin möhkəmlənməsinə köməklik göstərirdi. Azərbaycan tarixində məlumdur ki, "Albaniyanın və bitişik vilayətlərin ərazisinə şimaldan köçəri tayfaların girməsi eramızın hüdüdüdə və ilk orta əsrlərdə xüsusilə güclənirdi. Yazılı qaynaqlar və arxeoloji məlumatlar bu zaman Albaniya ərazisinə sarmat-massaget-əlan tayfalarının soxulduğunu sübut edir. I əsrin son sülüsündə Mingəçevir zonasında yeni qəbir tipləri və dəfn adətləri meydana gəlir. Burada ölürləri küplərdə dəfn etmək adəti qalmaqqla bərabər, katakomba qəbirlərə, deformasiya olunmuş kəllələrə təsadüf olunur ki, bu da alanlara xas olan etnik əlamətlərdir."<sup>115</sup> Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı bu tayfaların Naxçıvana da hücumunu təsdiq edən materiallar aşkar edilmişdir. Kəngərli rayonunun Böyükdüz kəndi yaxınlığındakı daş qutu qəbirlər sarmat-əlan yürüşləri ilə bağlıdır. Bu fikir Biçənək (Şahbuz) və Göynük (Babək) kəndlərindən aşkar edilmiş tapıntılara da aid edilir. Sarmat-əlanlar iqtisadında peçenəg və digər tayflar da olmuşdur. Toponimik tədqiqatqlar Biçənək kəndinin adının peçenəqlərlə əlaqəli olduğunu bildirir.<sup>116</sup>

Naxçıvan Azərbaycanın qədim dövlətlərinin tərkibində olmuş, onlarla müəyyən münasibət və əlaqələr qura bilmişdir. Azərbaycanın dövlətçilik tarixində xüsusi mərhələ olan Atropatena dövlətinin həyatında Naxçıvan mühüm yer tutmuş, onun tarixinin bütün dövrlərini özündə əks etdirmiş, bu dövlətə qarşı yadelli hücumların qarşısını alınmasında fəal iştirak etmiş, onun xarici iqtisadi əlaqələrində, mədəniyyətinin inkişafında vacib rola malik olmuşdur.

<sup>113</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.94-95

<sup>114</sup> Yeno orada, s.95

<sup>115</sup> Azərbaycan tarixi. Yeddi cildə, birinci cild, s.430

<sup>116</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.95-96



#### 2.4. Naxçıvanın adının ilk dəfə yazılı qaynaqlarda çəkilməsi. Naxçıvan Partiya Arşakiləri dövründə (I-III əsrlər)

Eramızın I əsridə Azərbaycan dövlətləri olan Atropatena və Albaniyanın siyasi həyatında mühüm dəyişiklik baş verdi. Həm Atropatena, həm də Albaniyada hakim sülalələr dəyişdi. Atropatena və Albaniyada yerli sülalələri Partiya Arşakilərinin kiçik qolları əvəz etdi. Bu Partiya dövlətinin siyasi idarəetmə xətti ilə bağlı idi. Partiyalı yerli dövlətləri mərkəzi hakimiyyətə tabe etməkdən daha çox, burada siyasi idarəetməni hakim Arşakilərin kiçik qollarına verməyi üstün tuturdular.

Bu dövr Naxçıvanın tarixində də müəyyən yeniliklərlə müşayiət olunur. İlk dəfə adı e.ə. I əsr müəllifi İosif Flavi tərəfindən çəkilən Naxçıvanın adı, e. II əsr müəllifi coğrafiyaşünas Klavdi Ptolemeyin məşhur "Coğrafiya" əsərində də çəkilir.<sup>117</sup> Bu faktlar, əslində, Naxçıvan adının daha qədim tarixə malik olmasını əks etdirir, çünki bu yaşayış məskəni daha əvvəllər mövcud olmalı idi ki, onun adı qeyd edilən dövrlərin yazılı qaynaqlarında əks olunsun.

Naxçıvan tarixinin birinci cildində Naxçıvan sözünün mənşəyi barədə geniş bəhs olunur və belə bir nəticə irəli sürülür ki, bu söz Nuhla bağlı olub, "Nuh tayfalarının yurdu" mənasındadır.<sup>118</sup> Məsələnin digər maraqlı bir cəhəti şəhərin adının bölgəyə şamil edilməsi ilə bağlıdır. Bu nümunəyə Azərbaycanda, eləcə də dünyanın digər dövlətlərində rast gəlmək mümkündür. Bu Naxçıvanın tarixi-coğrafiyası ilə əlaqələndirilə bilər. Həmin dövrdə Azərbaycan şəhərləri üç tipə bölünürdü. Birinci tip şəhərlər beynəlxalq tranzit ticarətinin magistral yollarında yerləşirdi. Bərdə, Dərbənd, Qəbələ, Çola, Beyləqan belə şəhərlərdən idi. İkinci tip şəhərlər sənətkarlıq istehsalı və ticarət mərkəzi olub, qapalı və ticarət mərkəzlərindən aralıqdakı yerlərdə yerləşirdi. Naxçıvan, Şəki, Şamaxor, Girdiman və s. şəhərlər bu tipə aidi. Üçüncü tip şəhərlər isə əkinçilik tipli şəhərlər olmuşdur. Govur-

qala, Torpaqqala, Mingəçevir və b. bu qəbildən idi.<sup>119</sup> Məhz ikinci tipə aid olan şəhərlərin adı, eyni zamanda bütöv bölgələrin adını da ifadə etmişdir.

Azərbaycanda (Atropatena və Albaniya dövlətləri) Arşakilərin hakimiyyəti dövründə (I-III əsrlərdə) Naxçıvan Sünik vilayətinə daxil idi. F.Məmmədovanın yazdığına görə, görünür ki, Sünik alban qəbilələrinin ilkin birliyinə daxil olmayıb. Sünik siyasi cəhətdən müəyyən dövrlərdə (Ermənistanın 387-ci ildə bölüşdürülməsindən sonra) ya Albaniyadan, ya da Atropatenedən asılı olub, bəzi zamanlarda isə müstəqil olurdu.<sup>120</sup> Bu fikri Arşakilər dövrünə də aid etmək olar.

Sünik Albaniyanın uzaq cənubunda, Ermənistan (qərbdə) və Şimalda Arsax arasında, Sevan (Göyçə) gölündən cənubda yerləşirdi.<sup>121</sup> Arşakilər Sünik ilə hesablaşmalı olurdu. Eramızın I əsridə Albaniyada hakimiyyətdə olan ilk çar əslən Sünikdən idi. Mənbələrin məlumatına görə Partiya çarı Valarşak Albaniyada başçı kimi Sisakan nəslindən olan Aranı qoymuşdu. Valarşak I əsrdə çar orduları üzərində komandanlığı Sisakan nəslinə vermişdi ki, ilk vaxtlar "Sisan" adlanan Qafqaz qapılarını mühafizə etsinlər.<sup>122</sup>

Naxçıvan Sünikin mərkəzi idi. Onun əsas vilayətlərindən biri Yerincək və Qoxtan (indiki Ordubad rayonu) idi. Mənbələrin məlumatına görə, I-II əsrlərdə Naxçıvan sakinləri marlar idi. Vilayətin hakimi isə mürasanlar nəslindən olan Arqam olmuşdur. Erməni taxt-tacına iddialı olan Yeranda və Artaşesin arasındakı müharibə zamanı o, gah bu, gah da digərini müdafiə edirdi. Qoxtana gəldikdə isə, apostol Varfolomeyin xristianlığın təbliğinə burada başlaması bildirilir.<sup>123</sup>

Beləliklə, Arşakilər dövründə Naxçıvanın Sünik vilayətinin mərkəzi kimi siyasi hadisələrdə fəal iştirak etdiyini və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində ciddi rolu aydın olur.

<sup>117</sup> Bax: Azərbaycan tarixi. Yeddinci cildə, birinci cild, s.49; Məmmədov R. Naxçıvan şəhərinin tarixi özerki (orta əsrlər dövrü). Bakı, 1977, s.23

<sup>118</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.131-140

<sup>119</sup> Мамедова Ф. Политическая история и историческая география Кавказской Албании (III в. до н.э. - VIII в. н.э.). Баку, 1986, с.159

<sup>120</sup> Там же, с.159

<sup>121</sup> Там же, с.105

<sup>122</sup> Там же, с.107

<sup>123</sup> Там же, с.110-111

## ÜÇÜNCÜ FƏSİL

### AZƏRBAYCANIN ORTA ƏSR DÖVLƏTLƏRİ VƏ NAXÇIVAN

#### 3.1. Naxçıvan Azərbaycanın cənubu və şimalı arasında dövlətçilik əməllərinin birləşdirici faktoru kimi (III-VII əsrlər)

III əsrin 20-ci illərində Ön Asiyanın həyatında ciddi dəyişiklik baş verir. 226-cı ildə meydana gələn Sasani dövləti geniş işğalçılıq siyasətinə başlayır. Sasani dövlətinin ümumi tarixi bəradə müəyyən tədqiqatlar aparılmışdır.<sup>124</sup> Sasani dövrü-III-VII əsrlər Azərbaycan tarixi problemləri də diqqət mərkəzində olmuşdur. Bu sahədəki tədqiqatlardan R.M. Vahidovun, F.M. Məmmədovun, S. Qasımovun, T. Məmmədovun və başqalarının monoqrafiyalarını qeyd etmək olar.<sup>125</sup> Naxçıvanın Sasani dövrü tarixinə dair bəzi məsələlər isə R. Məmmədov, V. Əliyev və b. müəlliflərin tədqiqatlarında nəzərdən keçirilmişdir. Üçüldük Naxçıvan tarixinin birinci cildində də Naxçıvanın bu dövr tarixinə toxunulmuşdur.<sup>126</sup>

III-VII əsrlərdə Naxçıvanın Azərbaycan dövlətçiliyi tarixində rolu daha da güclənmişdir. Naxçıvan tarixinin bu dövrə aid faktları Naxçıvanın erməni dövlətçiliyi ilə əlaqələndirilməsini qəti şəkildə

<sup>124</sup> Иностранцев К. А. Сасанидские этюды. СПб., 1909; Луконин В. Г. Иран в эпоху первых Сасанидов. - Л., 1961; Его же, Луконин В. Г. Культура Сасанидского Ирана. - М., 1969; Его же, Иран в III в. - М., 1979; Его же, Сасанидская держава в III-V вв. // История древнего мира. Кн. 3. Упадок древних обществ / Под ред. И. М. Дьяконова, В. Д. Героновой, С. И. Шенцицкой. М., 1982; Его же, Древний и раннесредневековый Иран. Очерки истории культуры. М., 1987; Табаски С. Б. «Цари царей» — Сасаниды. Иран III—VII вв. в легендах, исторических хрониках и современных исследованиях. М., 2008 и др.

<sup>125</sup> Vahidov R.M. Mingəçevir III-VII əsrlərdə. Bakı, 1961; Mamedova F.M. Politicheskaya istoriya i istoricheska geografiya Kavkazskoy Albani. Bakı, 1986; Kasmova S.Yu. Yuzhny Azerbaydjan v III-VII vv. (problemy etnokulturnoy i sotsialno-ekonomicheskoy istorii). Bakı, 1983; Ee je, Azerbaydjan v III-VII vekh. Bakı, 1992; Ee je, Sredneperidskaya zhiografiya Kavkazskoy Albani (Derbent). Gorda Irana. Bakı, 1994; Mamedov T.M. Kavkazskaya Albaniya v IV-VII vv. Bakı, 1993 və b.

<sup>126</sup> Mammadov R. Naxçıvan şəhərinin tarixi öçerki (orta əsrlər dövrü). Bakı, 1977; Əliyev V. Sasanilər dövrü/Naxçıvan-Azərbaycanın tarixi diyarıdır. Bakı, 2002, s.39-41; Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.149-153

əsasız hesab etməyə imkan verir. Arşakilər dövründə olduğu kimi, bu dövrdə də Naxçıvan Sünik vilayətinin mərkəzi idi. İlk Sasani hökmdarlarından olan I Şapur (241-272) Kəbə Zərdüş abidəsindəki yazısına görə, Sünikin adı Atropatena, Albaniya, İberiya ilə bir sırada çəkilir və buna əsasən belə qəbul edilir ki, Sünik müstəqil olmuşdur.<sup>127</sup> Naxçıvanın sonrakı taleyinə gəldikdə burada müxtəlif fikirlər qeyd edilir. R.Məmmədov yazır ki, "əramizdən əvvəl meydana gələn Naxçıvan şəhəri ilk orta əsrlər dövründə Sasani hökmdarlığına tabe olur və onların canişinləri tərəfindən idarə edilirli. I Şapur öldükdən sonra Sasanilərin Roma ilə apardıqları müharibə yenidən alovlandı və 283-cü ildə romalıların xeyrinə sülh sazişi ilə nəticələndi. Bu dövrdə bir sıra şəhərlərlə birlikdə Naxçıvan da Sasanilərin hökmranlığı altından çıxdı. Lakin 364-367-ci illərdə II Şapurun Zəqqaziya ərazisinə yürüşü zamanı Naxçıvan yeni bir ağır zərbə aldı."<sup>128</sup>

F.M.Məmmədova isə Sünik vilayətinin (Naxçıvan bu vilayətin mərkəzi idi) 387-ci ildə müstəqil olduğunu bildirir.<sup>129</sup> Sasanilər IV əsrin sonlarında, II Şapurun dövründə (309-379) Naxçıvana hücum etmişdir. Bu barədə tarixi qaynaqda qeyd edilir ki, Sasanilər tutduqları ərazilərdə ələ keçirdikləri əsirləri qoşunların mərkəzləşdiyi Naxçıvan şəhərinə gətirmişdir.<sup>130</sup> Naxçıvanın belə vacib funksiyaya yerinə yetirməsi onun strateji əhəmiyyəti ilə izah edilə bilər. Beləliklə, II Şapurun Naxçıvana qarşı yürüşlərindən sonra, onun ələ keçirilməsi başa çatmış, bu fakt 387-ci il Sasanilər-Roma müqaviləsi ilə təsbit olunmuşdur. Bu faktın Naxçıvanın 387-ci il müqaviləsində müstəqil olması fikrinin daha əsaslı olmasını təsdiq edir. Bu dövrdən etibarən Naxçıvan Sasani dövlətinin tərkibində olmuşdur. Buna baxmayaraq, Naxçıvan bölgəsi diqqət mərkəzində qalırdı. Belə ki, Naxçıvan bölgəsinə daxil olan Qoxtanın adı V əsrdə Maştosun burada apardığı təbliğat missiyası ilə əlaqədar çəkilir.<sup>131</sup>

<sup>127</sup> Mamedova F.M. Politicheskaya istoriya i istoricheska geografiya Kavkazskoy Albani, s.106-107

<sup>128</sup> Mammadov R. Naxçıvan şəhərinin tarixi öçerki (orta əsrlər dövrü), s.29

<sup>129</sup> Mamedova F.M. Politicheskaya istoriya i istoricheska geografiya Kavkazskoy Albani, s.112

<sup>130</sup> Tam je, s.112

<sup>131</sup> Tam je, s.112-113

VI əsrin sonlarında Naxçıvanın inzibati coğrafiyasında dəyişiklik baş vermişdir. Belə ki, 591-ci il Sasani-Roma müqaviləsindən sonra, Naxçıvan Əl-Busfurrucan vilayətinin tərkibinə daxil edilmişdir. Bu vəziyyət VII əsrin əvvəllərində davam etmişdir.

Sasani dövləti tərkibində Naxçıvan vacib rolunu davam etdirmiş və Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətli rol oynamışdır. Burada ilk əvvəl Azərbaycan ərazisində ən qədim zərxbanalardan biri olan Naxçıvan zərxbanasını qeyd etmək lazımdır. R.Məmmədov Naxçıvanda zərxbananın fəaliyyətini bir tərəfdən Naxçıvanın iri ticarət və sənətkarlıq mərkəzi kimi tanınması ilə, digər tərəfdən isə bu şəhərin Sasani dövlətinin düşməni olan Bizans hökmdarlığından müəyyən dərəcədə kənarlaşdırılmasına əsasən izah edir.<sup>132</sup> Burada siyasi faktorun da roluna xüsusi diqqət yetirməyə ehtiyac vardır. Görünür bu dövrdə Naxçıvan Sasani hökmdarları üçün mühüm siyasi mərkəzlərdən biri olmuşdur. Təsəffüf deyil ki, Sasani mərzbanlarının iqtisadi müayinə vaxt Dvindən Naxçıvana köçürülmüşdü. Azərbaycan numizmatikası üzrə tanınmış mütəxəssislərdən olan Y.A.Paxomov Azərbaycan və Naxçıvan sikkələrinə dair araşdırmalarında bu problem üzərində ətraflı dayanmış, burada "naxç" işarəsi ilə sikkələr kəsildiyini bildirmişdir.<sup>133</sup> Onun yazdığına görə ilk Naxçıvan sikkəsi I Xosrovun (531-579) adından 533-cü ildə kəsilmişdir. Sonralar həmin zərxbanada IV Hörmüzd, VI Bəhrəm Çubin (590-591), II Xosrov Pərviz (591-628), II Qubad Şiruyə (628), III Ərdəşir (628-630), Buran-Puranduxt (630-631), V Hörmüzd (631-632), III Xosrov (632) və III Yezdəgirdə (632-651) aid sikkələr zərb edilmişdir. Naxçıvan zərxbanasında yüksək əyərli gümüşdən kəsilən draxmaların çəkisi 4,01-4,08 qram idi.<sup>134</sup>

Naxçıvanın siyasi funksiyasının yüksək olmasının nəticəsi idi ki, Sasani dövləti ilə mübarizədə olan digər qüvvələrin maraqları burada toqquşurdu. R.Məmmədov yazırdı ki, "bütün Atropatən ərazisi, o cümlədən Naxçıvan işğalçı İran və Roma ordularının döyüş meydanına çevrilmişdi. Buraya Roma orduları ilə yanaşı, yunan, erməni qoşunları, köçəri alan və hun dəstələri soxulurdu. Bu dövrdə xristianlar

<sup>132</sup> Məmmədov R. Naxçıvan şəhərinin tarixi çərçəsi (orta əsrlər dövrü), s.32

<sup>133</sup> Пахомов Е.А. Монеты Азербайджана. Вып. 1, Баку, 1949; Его же, О Сасанидских монетных знаках // Докл. АН Азерб. ССР, 1945, № 1; Его же, Монеты Нахичевана // Изв. АН Азербайджанской ССР, 1949, №5

<sup>134</sup> Məmmədov R. Naxçıvan şəhərinin tarixi çərçəsi (orta əsrlər dövrü), s.32

mümkün olan yerlərdə atəşpərəstlərə məxsus məbədləri və dini tikintiləri məhv edir, əvəzində xristian məbədləri tikirdilər."<sup>135</sup>

VII əsrin əvvəllərində Sasani dövləti ilə Roma imperiyasının parçalanması nəticəsində onun şərq vilayətlərində meydana gələn və Romanın işğalçı siyasətini davam etdirən Bizans arasında ziddiyyətlər kəskinləşir. Naxçıvanın siyasi əhəmiyyəti onu Sasani-Bizans münasibətlərində mühüm mərkəzə çevirir. Bizans imperatoru İrakli (610-641) 625-ci ildə 120 minlik qoşunla Naxçıvana daxil olaraq, şəhəri dağıdır və ətraf ərazilərlə birlikdə onu ala keçirir. Lakin Sasanilər Naxçıvanı yenidən tutmağa nail ola bilər.<sup>136</sup>



Albaniyada Mehranilərin hakimiyyəti bərqərar olduqdan sonra Naxçıvan və Qoxtan Albaniyaya keçmişdir.<sup>137</sup> Bununla da Azərbaycan dövlətçiliyi daha da güclənmişdir. Bu baxımdan Ermitajda mühafizə olunan tunc atlı heykəlinin tarixdə yeri məsələsinin yenidən interpretasiyasına ehtiyac vardır. K.V.Trever 35,6 sm. hündürlüyündə olan bu buxurdan satıcı tərəfindən 1901-ci ildə Naxçıvan diyarında alındığı

<sup>135</sup> Məmmədov R. Naxçıvan şəhərinin tarixi çərçəsi (orta əsrlər dövrü), s.29-30

<sup>136</sup> Yəni orada, s.33

<sup>137</sup> Мамедова Ф.М. Политическая история и историческая география Кавказской Албании, с.113

bildirilir və bu məlumata belə bir qeyd verilir ki, predmetin bu və ya digər yerdən alınması həmin predmetin mənsəyinin bu yerdən olması demək deyildir, o həmin yerə incəsənət abidələri həvəskarı və ya antikvariat taciri tərəfində də gətirilə bilər.<sup>138</sup> V.Əliyev isə tunc atı heykəlinin məhz Naxçıvan şəhərindən tapıldığını bildirir.<sup>139</sup> Bu fakt həqiqəti əks etdirir. Belə bir yanaşma tunc atı heykəlinin təsviri və qiymətləndirilməsi ilə vəhdətdə nəzərdən keçirilsə (burada bizim üçün heykəlin incəsənət əsəri kimi təhlili ilə yanaşı,<sup>140</sup> siyasi motivi də eyni dərəcədə əhəmiyyətlidir), Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində roluna dair mühüm artefaktı malik olduğumuz aydın olur. Tunc atı heykəlinin Cavanşir aid olması haqqında fikirlər üstünlük təşkil edir. Buna uyğun olaraq tunc atının hakimiyyət simvolu kimi qəbul etsək, onun məhz Naxçıvandan əldə edilməsini təsadüfi hesab etmək olmaz. Belə güman etmək olar ki, Cavanşirin hakimiyyətinin ən uğurlu dövrünün ifadəsi olan bu tunc heykəl Naxçıvanın həmin zamanlarda onun siyasətini müdafiə edən ən mühüm mərkəzlərdən biri olduğunu ifadə edir.

Çox maraqlıdır ki, Züqalı kəndində (Culfa rayonu) tapılmış qrifon tipli zoomorf formalı tunc əşyalar-taxt ayaqlar da qüdrət və var-dövlət rəmzi kimi çıxış edir. V.Əliyev onları təsvir edərək belə qiymətləndirir: "Onların yuxarısı qartal başına, boyun hissəsinin üstü at və yaxud qatır yalmanına, ayağı qartal cayağına və yaxud şir pəncəsinə oxşayır. Boğaz hissəsinin altına və döş hissəsinə simvolik məzmunlu zolaqlar, meandir və yarpaqvari naxışlar həkk olunmuşdur. Ümumilikdə bu qrif başlı sənət nümunələrində (hündürlüyü 25,5 sm.) qartal, at, çaqqal (dik qulaqlar) və şir ünsürləri birləşdirilmişdir...Antik dövrün incəsənət nümunələrində, sikkələrdə, bəlyəyələrdə, qızıl, gümüş qabların üzərində, kəmər toqqalarında və s. bəzələrdə qrif təsvirləri qüvvət, qüdrət rəmzi, var-dövlət və səltənət qoruyucusu simvolu kimi verilmişdir."<sup>141</sup>

Beləliklə, Azərbaycan dövlətçiliyinin III-VII əsrlərdəki mürəkkəb

və ziddiyyətli dövründə Naxçıvanın siyasi rolunun artması və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi uğrunda mübarizə aparən mərkəzlərdən biri olduğu aydın olur.

### 3.2. Azərbaycanca Ərəb xilafəti hakimiyyətinin süqutu. Naxçıvanın yeni müstəqil dövlətlərin yaranması və möhkəmləndirilməsində rolu (IX-X əsrin 80-ci illəri)

İslam dininin yaranması və Ərəb xilafətinin meydana gəlməsi (632-1258) dünya tarixinin inkişafına həlledici təsir göstərdi. Ərəb xilafəti yarandıqdan qısa müddət sonra geniş istilalara başladı. Xilafətin işğallarının tarixində VII əsrin 30-50-ci illəri və VII əsrin sonları-VIII əsrin 30-cu illəri omuqla iki mərhələ ayrılır. Xilafətin işğallarının gediş prosesində Azərbaycan torpaqları da hücumlara məruz qaldı.<sup>142</sup> 637-ci il Kadusiyyə və 642-ci il Nəhavənd döyüşləri ilə Sasanı imperiyasına ağır zərbələr vuruldu. Sasanı imperiyası 651-ci ildə tamamilə dağıldı.

Ərəb xilafəti bu yürüşlər prosesində Azərbaycan torpaqlarını da ələ keçirməyə çalışır. Azərbaycana yürüş zamanı Naxçıvanın tutulması əsas hədəflərdən biri olmuşdür. Naxçıvanın ərəblər tərəfindən işğalı bir dəfəyə mümkün olmamış, Xilafət qüvvələri bu əraziyə bir nüçə dəfə hücumlar etmişlər. 644-cü ildə, Azərbaycan ərazisinin cənub və Dərbəndəək Xəzərsahili torpaqlarının işğalından sonra, sərkərdə Həbib ibn Məsləmənin başçılığı ilə həyata keçirilən yürüş zamanı Naxçıvan (ərəb mənbələrində Naşəva-İ.H.) ələ keçirilmiş, onun əhalisi ilə bəzişiq imzalanmışdır.<sup>143</sup>

Ərəb istilaları zamanı Azərbaycanda islam dini də yayılırdı. İslam dininin yayılması ilə Azərbaycanda dini pərəkəndəlik zəiflədi, Azərbaycanın cənub və şimalı vahid dinə gəldi. Naxçıvan yeni dinin qəbul edilməsi və möhkəmləndirilməsində mühüm rola malik oldu.

<sup>138</sup> Тревер К.В. Очерки по истории и культуре Кавказской Албании IV в. до н.э. – VII в. н.э. М.-Л., 1959, с.327

<sup>139</sup> Əliyev V. Naxçıvan – Azərbaycanın tarixi diyarıdır, s.40


<sup>140</sup> Bu barədə daha ətraflı bax: Тревер К.В. Очерки по истории и культуре Кавказской Албании IV в. до н.э. – VII в. н.э., с.327-330

<sup>141</sup> Əliyev V. Naxçıvan-Azərbaycanın tarixi diyarıdır, s.40-41

<sup>142</sup> Ərəb xilafəti tərəfindən Azərbaycan torpaqlarının işğalları və Ərəb xilafətinin hakimiyyətinə dair Azərbaycan tarixşünaslığında müəyyən tədqiqatlar vardır. Bu barədə bax: Z. Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989; N.Vəlixanlı. Ərəb xilafəti və Azərbaycan. Bakı, 1993: Yenə onun. Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhilər. Bakı, 2016 və s.

<sup>143</sup> Naxçıvanın ərəb işğallarından monoqollaradək olan dövr tarixi N.Vəlixanlı tərəfindən xüsusi tədqiqat obyektinə olmuşdur. Bax: N. Vəlixanlı. Naxçıvan-ərəblərdən monoqollaradək. Bakı, 2005; Yenə onun. Naxçıvan VII-XII əsrlər dövrü tarixində və tarixşünaslıqda. Naxçıvan, 2015

Müsləman aləmində məlum olan ilk məscidlərdən bəziləri də məhz Naxçıvan bölgəsində inşa edilmişdir. "1901-ci ildə Naxçıvan bölgəsinin ikinci böyük şəhəri olan Ordubad şəhər Cəme məscidinin ətrafında bərpə və abadlıq işləri aparılarkən torpağın altından üstündə ərəb əlifbası ilə "Harun" şəxs adı və hicri 111-ci il tarixi haqq edilmiş bir kitabə tapılmışdır. Bu kitabə sübut edir ki, şəhərin mərkəzində əzəmətlə ucalan Cəme məscidinin əsası hicri-qəməri təqviminə 111-ci ildə (miladi 729-cu ildə) qoyulmuşdur."<sup>144</sup>



Naxçıvan ərəblərin Azərbaycan torpaqlarında yaratdığı inzibati-dinə sisteminin vacib mərkəzlərindən biri idi. Ərəblərin həyata keçirdiyi ağır iqtisadi siyasət, köçürmə və s. burada da əhalinin vəziyyətinə ağır təsir göstərirdi. Buna görə Naxçıvan da Ərəb xilafətinin zülmünə son qoyulması və dövlətçiliyin bərpası uğrunda mübarizədə fəal iştirak edirdi. Bu, Babək hərəkatı dövründə (816-837) özünü daha

aydın şəkildə göstərmişdir. Babək hərəkatı haqqında bəzi tədqiqatlarla baxmayaraq, Z. Bünyadovun bu barədə araşdırmaları elmi aktuallığını bu gün də saxlamaqda davam edir.<sup>145</sup> Babəkin qarşısında duran əsas məqsədlərdən biri ərəbləri qovmaqdan ibarət idi. "Xürrəmilər üsyanının bürüdüüyü bütün vilayətlərdə Babək öz ardıcılarna əmr edirdi ki, ərəblərin mülk və malikanələrinə hücum etsinlər və onların əmlakını ələ keçirsinlər."<sup>146</sup> Bu ideya bütün Azərbaycan torpaqlarında, o cümlədən onun hüdədlərindən kənardə xeyli tərəfdarlar toplamışdı. Təkcə Azərbaycanda və Deyləmdə onun tərəfdarlarının ümumi sayı 300 min nəfər idi.<sup>147</sup> 830-833-cü illərdə hərəkatın genişlənməsi və Həmədanın tutulması xilafətin daha fəal addımlar atmasına səbəb oldu. Xəlifə Məmun 833-cü ilin avqustunda ölüm ərafəsində yeni xəlifə Mötəsimə (833-842) vəsiyyətnaməsində qeyd edirdi ki, "xürrəmilərə gəlincə, onlara qarşı müharibəyə qətiyyətli və rəhmsiz bir adam göndər, ona səbirlə pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər onların vaxtı (xürrəmilərlə müharibə-Z.B.) uzun çəksə, sən özün öz tərəfdarların və yaxın adamların ilə onların üstünə get."<sup>148</sup> Xilafətin gördüyü tədbirlər nəticəsində 837-ci ildə Babəkin mərkəzi Bəzz qalası süqut etdi, o, tutularaq dövlətin paytaxtı Samirəyə aparıldı və orada edam edildi. Babək hərəkatı Ərəb xilafətinə ağır zərbə vurdu və bununla da onun dağılmasını sürətləndirdi.

Naxçıvan da Babək hərəkatının yayıldığı əraziyə daxil olmuşdur. Hazırda Naxçıvanda Babəkin adı ilə bağlı olan tarixi abidələr-Babək qalası (Ordubad rayonu, Biləv kəndi yaxınlığında), Babəki yaşayış yeri (Şərur rayonu, Babəki kəndi) və s. abidələr də Naxçıvanın Babək hərəkatında rolunu, Ərəb xilafətinin dağılması ilə Azərbaycan dövlətçiliyinin bərpəsində rolunu təsdiq edir.

Babək hərəkatı ilə, eyni zamanda, Azərbaycan torpaqlarının, o cümlədən Naxçıvan bölgəsinin, xüsusilə onun mərkəzi olan Naxçıvan şəhərinin iqtisadi cəhətdən inkişafı Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün zəminin hazırlanmasında əhəmiyyətli mövqeyə malik idi. Ərəb müəllifləri Əl-İstəxri və İbn Havqəl VII-IX əsrlər şəhərləri

<sup>145</sup> Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə, V fəsil

<sup>146</sup> Yeno orada, s.235

<sup>147</sup> Yeno orada

<sup>148</sup> Yeno orada, s.241-242



### AZƏRBAYCAN

(IX əsrin ikinci yarısı-X əsrin ikinci yarısı)

Müəllif  
N.M. Vəlixanlı

1. TİFLİS ƏMİRLİYİ

■ OALALAR

SACILƏR (898-941) və SALARILƏR (941-983) dövlətlərinin ən qüdrətli çəki

Sacilər və Salarlırdan vassal asılılıqda olan ərazilər

Tərtib edən  
I.S. Səleymanov - 2005

haqqında danışırkən Naxçıvanın inkişaf etmiş və məhsuldar bir şəhər olduğunu qeyd edirlər.<sup>149</sup> Naxçıvanda Sasanilər dövründə olduğu kimi zərbcinə fəaliyyət göstərirdi. Burada 692-ci ildə ərəb əmiri Əbdürrəhman ibn Abdullahın adından Sasani tipli gümüş drahmə zərb edilmişdir. Bu sikkənin də üzərində Sasani sikkələrindəki kimi "naxç" işarəsi var idi.<sup>150</sup> Naxçıvan istər ölkədəxili, istərsə də beynəlxalq ticarət əlaqələrində də iştirak edirdi. Naxçıvandan keçən mühüm ticarət yolları haqqında mənbələrin məlumatından bəhs edən müəllif yazır ki, Naxçıvan-Mərənd, Xok, Təbriz, Maragə, Urmilya, Salmas, Xarrakan, Dəbil və s. şəhərləri bir-

ləşdirən tranzit-ticarət yolu üzərində yerləşmişdir.<sup>151</sup> Beləliklə, Ərəb xilafətinin dağılması ilə Azərbaycanda yeni müstəqil dövlətlərin yaranmasında Naxçıvan bölgəsinin özünəməxsus iştirakı olmuşdur.

Ərəb xilafətinin zəifləməsindən sonra Azərbaycanda yaranan ilk dövlət Şirvanşahlar dövləti (861-1538) oldu. Şirvanın ərazisi barədə mənbələrin məlumatını təhlil edən M.Şərifli yazır ki, "IX-XI əsrlərdə Şirvan, Azərbaycanın böyük bir hissəsini təşkil edən şimal vilayətlərini əhatə edirdi".<sup>152</sup> Naxçıvan Şirvan şəhərləri ilə ticarətdə əlaqələndirici rol oynamaqla onların iqtisadi həyatının güclənməsinə təsir göstərirdi.<sup>153</sup>

Azərbaycanda digər bir dövlətin-Sacilər dövlətinin (898-941) yaranması ilə Naxçıvan onun tərkibinə daxil edildi. Sacilər dövlətinin tarixi haqqında ilk dəfə 1961-ci ildə M.Şərifli geniş bəhs etmişdir.<sup>154</sup> Sonra bu barədə doktorluq dissertasiyasında və monoqrafiyasında ümumləşdirmə aparmışdır.<sup>155</sup> Z.Bünyadov "Azərbaycan VII-IX əsrlərdə" kitabında Sacilər dövlətindən də bəhs etmişdir.<sup>156</sup> Azərbaycan numizmatikasına həsr edilmiş əsərlərdə Sacilər dövlətinə pul dövriyyəsi və sikkələr də tədqiqat obyektinə olmuşdur.<sup>157</sup>

Sacilər dövlətinin meydana gəlməsi Ərəb xilafətinin zəifləməsindən sonra baş verən dövlətlərin yaranması səbəbləri ilə oxşar olmuşdur. Burada təbii ki, dövlətin meydana gəlməsi üçün iqtisadi amillər olmalı idi. Ərəb xilafətinin inzibati-ərazi üzrə idarəetmə siyasəti və dövlət yaratmağa qabil olan siyasi liderin də mühüm rolu var idi. Dövrün tədqiqatçısı M.Şəriflinin qeyd etdiyi kimi "xilafət Azərbay-

<sup>149</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.183

<sup>150</sup> Şərifli M.X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı, 1975, s.33

<sup>151</sup> Vəlixanlı N. X əsrin II yarısı-XI əsrdə Azərbaycan feodal dövlətlərinin qarşılıqlı münasibətləri və bir daha "Naxçıvanşahlıq" haqqında/AMEA-nın Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası. 2001, №3, s.120-129

<sup>152</sup> Şərifli M.Sacilər dövləti//Azərbaycan SSR EA Tarix İnstitutunun Əsərləri.1961, XVc.

<sup>153</sup> Шерифли М. Феодальные государства Азербайджана второй половины IX-XI вв. Автореферат докт. дис. Баку, 1965; Şərifli M. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı, 1978, II fəsil

<sup>154</sup> Bünyadov Z.Azərbaycan VII-IX əsrlərdə, s.196-212

<sup>155</sup> Раджабли А.Нумизматика Азербайджана (очерки истории монетного дела и денежного обращения Азербайджана). Баку, 1997, с.39 и др.

<sup>149</sup> Məmmədov R. Naxçıvan şəhərinin tarixi öyrəki, s.43

<sup>150</sup> Пахомов Е.А.Монеты Нахчывана, с.114

can, Arran və Ermənistanda möhkəmlənmək məqsədi ilə bu vilayətlərə hərbi işləri yaxşı bilən bacarıqlı əmirləri vali göndərir, bu yerlərdən artıq mədəxil əldə etməyə çalışırdı. Heç təsadüfi deyildir ki, Xilafət bir neçə vilayətdə mühüm işdə çalışmış, onun sərəncamı ilə bir sıra döyüşlərdə iştirak edərək qələbə çalan Əbu Sac nəslindən olan əmir-ləri Azərbaycana vali təyin etmişdir. Sacilər nəslindən bizə məlum olan birinci hakim Əbu Sac Divdad idi.<sup>158</sup> Əslən türk tayfası olan sacilərin Xilafətdə nüfuz sahibi olması burada türklərin mövqeyinin möhkəmlənməsinin ümumi axımında baş verirdi.<sup>159</sup> Sacilər dövlətinin yaranması bilavasitə Məhəmməd ibn Əbu Sacın (889-901) adı ilə bağlıdır. Dövlətin ən görkəmli hökmdarı isə Yusif ibn Əbu Sac (901-919, 922-927) olmuşdur. Yusifin həyat keçirdiyi siyasət nəticəsində Sacilərin sərhədləri genişlənməmiş, şimalda Dərbəndə çatmışdır. Arran da Sacilər dövlətinin tərkibinə daxil olmuş, Şirvanşah Məzyədilər sacilərin suverenliyini qəbul edərək onlardan asılı olmuş, bütün Azərbaycan torpaqları bu dövlətin hakimiyyəti altında birləşdirilmişdir. Yusifin müstəqil siyasət yeritmək cəhdləri Xilafət tərəfindən müqavimətlə rəstləşir. 919-cu ildə xəlifənin qoşunları ilə Yusif arasında Ərdəbilə döyüş baş verir, o, məğlub olur və asir götürülür. Bundan sonra, Yusifin əmirlikindən olan Subuk Azərbaycanda hakimiyyəti ələ almağa nail ola bilir. Subuk ilə xəlifə arasında ziddiyyət Yusifin yenidən siyasət meydanına qayıtmasına səbəb olur. Xəlifə Yusifin yenidən fəal siyasət yeritməsindən narahat olaraq, onu qərmətilərlə döyüşə göndərir. Yusif 927-ci ildə qərmətilərlə döyüşdə öldürülür. Yusifin öldürülməsindən sonra on dörd il ərzində Sacilər dövlətində hakimiyyət müxtəlif hökmdarların əlində olmuş, 941-ci ildə Sacilər dövləti süqut etmişdir.<sup>160</sup> Sacilər dövlətinin paytaxtı əvvəl Marağa, sonra isə Ərdəbil şəhəri olmuşdur.

Naxçıvan Sacilər dövləti tərkibində siyasi baxımdan əhəmiyyətli rola malik olmuşdur. Məhəmməd ibn Əbu Sac 893-894-cü illərdə Dəbilə (Dvina) gedərək Naxçıvandan keçmişdir. Yusif ibn Əbu Sac da 910-cu ildə Naxçıvanda olmuş, Dəbil üzərinə yürüş buradan təşkil

<sup>158</sup> Şarifli M. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri, s.91

<sup>159</sup> Və burada bax: Ахундова Н. Тюрки в системе государственного управления Арабского Халифата. Баку, 2004

<sup>160</sup> Şarifli M. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri, s.95-120

edilmişdir. Bu hadisələr 914-cü ildə bağratilərdən olan I Sumbatın (890-914) edam edilməsi ilə nəticələnmişdir.<sup>161</sup>

Sacilər dövlətinin süqutundan sonra onun ərazisində Salarilər dövləti (941-981/3) meydana gəlmişdir. Salarilər dövləti də Ərəb xilafətinin dağılmasından sonra yaranan siyasi proseslərin gedişində formalaşmışdır. Sacilərin son dövrünü xarakterizə edən M.Şarifli yazır ki, Azərbaycanda hökmranlıq edən Saci əmirliklərindən olan Deysəm ibn İbrahim maliyyə işlərini yaxşı bilən və əslən azərbaycanlı Əli ibn Cəfəri dövlət işinə cəlb etmişdir. Məhz onun köməyi ilə Sacilər üzərinə hücum keçən Salar Mərzuban ibn Məhəmməd qalib gəlir, Deysəmin hakimiyyətinə son qoyulur.<sup>162</sup> Mərzuban ibn Məhəmməd (941-957) Salarilər dövlətini yaratdıqdan sonra, dövlətin möhkəmləndirilməsi uğrunda gərgin mübarizə aparır və buna nail ola bilir. O, hakimiyyətinin son dövrlərində Şirvanşahlar, Şaki, Sənarıya, Əhər, Xaçen, Van, Şorqi Gürcüstanı və b. vilayətləri özünə tabe edərək bir milyon dirhəmə yaxın vergi alırdı.<sup>163</sup> Salarilər dövründə də Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi siyasi və iqtisadi inkişafa təkan vermişdir. M.Şarifli İbn Həvqəlin məlumatlarına əsaslanaraq yazır ki, Salarilər dövlətinin sərhəddi Qafqaz sıra dağlarından İraq və Mesopotamiya hüdudlarına, Xəzər dənizindən və Gilan vilayətindən Ermənistanə qədər uzanırdı. Azərbaycanın cənub və şimalı bu dövlətin tərkibində vahid şəkildə birləşmişdi.<sup>164</sup> Lakin Mərzuban ibn Məhəmmədin ölümündən sonra ara müharibələri başlayır, bəzi vilayətlər dövlətin tərkibindən çıxdığına görə vergilər azalır. I İbrahim ibn Mərzubanın dövründə (962-981) həyata keçirilən siyasət əvvəlki hakimiyyəti bərpa etməyə imkan vermirdi, Salarilər dövləti süqut edir.

Sacilər dövründə olduğu kimi Salarilər zamanında da Naxçıvan mühüm strateji bölgə olaraq dövlət həyatında önəmli yer tuturdu. Naxçıvan X əsrin 40-cü illərinin sonlarında qısa müddətə Mosul hakimi olan həmdanilər tərəfindən əl keçirilmişdi. Sacilərin sonuncu hökmdarı Deysəm hakimiyyətini bərpa etmək uğrunda mübarizədə Naxçıvana xüsusi əhəmiyyət verdiyinə görə, həmdanilər tərəfindən işğal edilən Naxçıvan və Dəbil

<sup>161</sup> Azərbaycan tarixi. Yeddi cildə, ikinci cild, s.317.

<sup>162</sup> Şarifli M. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri, s.125

<sup>163</sup> Yəni orada, s.168

<sup>164</sup> Yəni orada, s.185

şəhərləri Deysəm tərəfindən geri qaytarılmışdır. Lakin Deysəm hakimiyyətini bərpə etməyə nail ola bilmir və sonra buradan qaçmalı olur.<sup>165</sup> Beləliklə, Naxçıvan yenidən salarilərin hakimiyyətinə keçir. Bu X əsrin 70-ci illərində davam edir.

971-ci ildə Azərbaycanın şimalında Şəddadilər hakimiyyəti ələ almağa nail olur, bununla da mərkəzi Gəncə şəhəri olan Gəncə əmirliyi (971-1065) əsası qoyulur. "Gəncə əmirliyinin ərazisi Kür və Araz çayları arasındakı torpaqları əhatə edirdi. Naxçıvan, Sünik, Qafan və Arranın digər əraziləri də bu əmirliyin tərkibində id. Şəddadilər dövlətinin ərazisi Kür çayı, Araz çayı, şərqdə Beylaqan nahiyəsi, qərbdə Xunan qalasına qədər uzanan Arran torpaqlarını əhatə edirdi. Arranın sərhəddi isə Dərbənddən Tiflisa və Araz çayı yaxınlığındakı Naxçıvana qədər çatırdı."<sup>166</sup> Az bir müddət sonra, X əsrin 80-ci illərində Salarilər dövlətinin lağvı ilə yeni Rəvvadilər dövləti (983-1117) meydana gəlir. Naxçıvan bölgəsi də Azərbaycanda cəryan edən bu siyasi proseslərin əsas mərkəzlərindən biri olmuş, burada Naxçıvanşahlıq adlandırılan hakimiyyət təşkilatı tapmışdır.

### 3.3. Naxçıvanşahlıq: tarixşünaslıq qeydləri və tarixi haqqında (X əsrin 80-ci illəri-1065-66-cı illər)

Naxçıvanşahlıq haqqında ilk dəfə M.Şarifli doktorluq dissertasiyasında (1965) bəhs etmişdir.<sup>167</sup> 1966-cı ildə isə onun bu barədə xüsusi məqaləsi çap edilmişdir.<sup>168</sup> Naxçıvan şəhərinin orta əsrlər dövrünün tədqiqatçısı R.Məmmədov da bu fikrə tərəfdar olmuş, Naxçıvan şəhərinin X əsrin 80-ci illərindən etibarən "Naxçıvan şahlığı" adlanan xüsusi feodallığın paytaxtı olduğunu qeyd etmişdir.<sup>169</sup> F.Məmmədova 1986-cı ildə nəşr edilən kitabında<sup>170</sup>, V.Piriyev isə

<sup>165</sup> Şarifli M. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri, s.163

<sup>166</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.191

<sup>167</sup> Вак: Шерифли М. Феодальные государства Азербайджана второй половины IX-XI вв. Автореферат докт. дис., с.63-65.

<sup>168</sup> Şarifli M. Naxçıvanşahlıq/Azərbaycan SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq ser., 1966, №4

<sup>169</sup> Məmmədov R. Naxçıvan şəhərinin tarixi öyrəsi, s.69

<sup>170</sup> Мамедова Ф. Политическая история и историческая география Кавказской Албании, с.114

1999-cu ildə nəşr edilən məqaləsində<sup>171</sup> "Naxçıvanşahlıq"dan bəhs etmişdir.

N.Vəlixanlı isə 2001-ci ildə nəşr edilmiş "X əsrin ikinci yarısı-XI əsrdə Azərbaycan feodal dövlətlərinin qarşılıqlı münasibətləri və bir daha "Naxçıvanşahlıq" haqqında" məqaləsində bu müəlliflərin fikirlərinə qarşı çıxmış və bildirmişdir ki, "ədəbiyyatda adı çəkilən və çox müəkkəb bir dövrdə fəaliyyət göstərən Naxçıvanşah Əbu Dülafın idarə etdiyi "Naxçıvanşahlıq" (bela bir termin ümumiyyətlə olmayıb) əslində müstəqil dövlət deyil, Şəddadilər dövlətinin tərkibində olmuş, bu dövlətin Gəncə-Naxçıvan (Arran) əmirliyinə aid edilmişdir."<sup>172</sup>

Beləliklə, tarixi araşdırmaların təhlili göstərir ki, Azərbaycanın xüsusi dövr kimi ayrılan IX-XI əsrlər tarixinin ümumi mənzərəsinə (Ərəb xilafətinin dağılmasından sonra bir sıra dövlətlərin, tarixi mənbələrdə göstərilirdiyi kimi müstəqil və ya əsl hakimiyyətlərin meydana gəlməsi və s.) uyğun olaraq, Naxçıvanşahlıq hakimiyyətinin mövcud olmasını qəbul etmək daha doğrudur. Belə bir hakimiyyətin mövcud olması Naxçıvan bölgəsinin həm o zamanadək, həm də sonrakı dövrdə keçirdiyi tarixi inkişaf yolu ilə də təsdiq olunur. Bir az irəli gedərək qeyd edə bilirik ki, Naxçıvanşahlığın mərkəzi olan Naxçıvan şəhərinin Atabəylər dövlətinin paytaxtı kimi müəyyən edilməsi, moqol hakimiyyəti dövründə Naxçıvan tıməninin ayrılması, Naxçıvan xalqının yaradılması və s. prosesin qanunauyğunluğunu ortaya çıxarır.

"Naxçıvanşahlıq" X əsrin 80-ci illərində ölkədə yaranmış siyasi vəziyyətlə əlaqədar meydana gəlmişdir. Naxçıvanşahlıq Salarilər dövlətinin son vaxtlarında meydana gəlmiş və Rəvvadilər dövləti ilə yanaşı fəaliyyət göstərmişdir.<sup>173</sup> Naxçıvanşahlıq adlanan feodallığın təşkilatlı Rəvvadilər dövlətinin adı ilə sıx bağlıdır. Bu feodallığın bəşində Əbu Dülafın süləlinin nümayəndələri dururdu.<sup>174</sup>

Əbu Dülaf adına ilk dəfə IX-X əsrlər ərəb müəlliflərinin əsərlərində rast gəlinir. Dülafilər xanədanı Həmədanla İsfahan arasında

<sup>171</sup> Piriyev V. Azərbaycanın qədim diyarı Naxçıvan (Naxçıvan Muxtar Respublikasının 75 illiyi münasibəti ilə)/ Azərbaycan EA Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası. 1999, №2, s.6-7


<sup>172</sup> Vəlixanlı N. X əsrin II yarısı-XI əsrdə Azərbaycan feodal dövlətlərinin qarşılıqlı münasibətləri və bir daha "Naxçıvanşahlıq" haqqında, s.127

<sup>173</sup> Piriyev V. Azərbaycanın qədim diyarı Naxçıvan (Naxçıvan Muxtar Respublikasının 75 illiyi münasibəti ilə), s.7

<sup>174</sup> Məmmədov R. Naxçıvan şəhərinin tarixi öyrəsi, s.69



olan yerlərə sahib idi.<sup>175</sup> Dulafların idarə etdiyi, Ordubadla Əylis arasında yerləşən Qoğtan əmirliyinin hakimi Əbu Dulaf 982-ci ildə Salariyə son nümayəndəsi Dvin hakimi Əbul Hica ibn İbrahimi məğlubiyətə uğradaraq, Dvin, Naxçıvan və digər şəhərləri tutur və Əl-Busfurrucan da daxil olmaqla həmin ərazilərdə möhkəmlənməyə çalışır, lakin buna nail ola bilmir.



Naxçıvanşahlıq Naxçıvan, Qoğtan (Qoltan, Ordubad, Əylis) əmirliyi və Dvin ərazisini əhatə edirdi. Əbu Dulaf “xüsusi xidmətlərinə görə” Yusif ibn Əbu Sacın köməyi ilə Naxçıvan və Qoğtana sahib olmuşdu.<sup>176</sup> Əbu Dulaf tutduğu yerləri 987-ci ilə qədər əlində saxlaya bildişi,<sup>177</sup> 987-988-ci illərdə Əbu Dulafın qoşunu Əbülhəycə ibn Rəvvad tərəfindən məğlubiyətə uğradılır. Nəticədə Əbu Dulafın ələ keçirdiyi torpaqlar Rəvvadilər tərəfindən geri alınır, 988-ci ildə Rəvvadi hökmdarının

<sup>175</sup> Vəlixanlı N. Naxçıvan ərazilərdən moңqollaradək, s.67

<sup>176</sup> Yeno orada, s.68

<sup>177</sup> Şərifli M. Naxçıvanşahlıq, s.29

ölümü Əbu Dulafın yenidən Naxçıvan və Dvində möhkəmlənməsi üçün şərait yaradır.<sup>178</sup>

Naxçıvanşahlıq dövrünün ən mühüm hadisələrindən biri də onun Bizans tarixi ilə əlaqəsidir. R.Məmmədov yazır ki, “1021-ci ildə Bizans hökmdarlarından II Vasili (975-1025) Naxçıvan şəhəri daxil olmaqla, Busfurrucanı öz hakimiyyəti altına keçirə bilmədi. Şəhərin Bizansın hakimiyyəti altında neçə müddət qalması məlum deyildir. Lakin 1064-cü ildə baş verən hadisələrdən bəhs edilərkən Naxçıvan hakimi Əbu Dulafın adı çəkilir... Burada artıq söhbət Naxçıvan feodallığının əsasını qoymuş Əbu Dulaf haqqında deyil, onun nəvəsi Əbu Dulaf Naxçıvanşah haqqında gedir.”<sup>179</sup> N.Vəlixanlı da qeyd edir ki, “Əbu Dulafın adı çox uzun, təqribən 77 il müddətinə tarixi qaynaqların səhifələrindən çıxır və yalnız XI əsrin 60-cu illərinin ortalarına yaxın öz mədhiyyələri ilə məşhur olan Qətran Təbrizinin və Tusdan olan Əli Əsədinin əsərlərində görünür”.<sup>180</sup> Qətran Təbrizinin qəsidələrində, Əsədi Tusinin “Gərşasbnamə” əsərində Əbu Dulaf “ədalətli şahənşah”, “Naxçıvan şahı”, “ölkələr hakimi” kimi adlandırılır.

Dulafların idarə etdiyi Naxçıvan bu dövrdə Şəddadilər dövlətinin tərkibində bir əmirlik idi. XI əsrdə hakim sülalə olan Əbu Dulaflar Naxçıvanda iri feodallar hesab olunurdular. Naxçıvanşah Əbu Dulaf Azərbaycan hakimi Rəvvadi Vəhsudan ilə dost olub, onunla hərbi ittifaqa girmiş, rumlara (Bizansa) və başqa düşmənlərə qarşı birgə vuruşmuşlar. Rəvvadi hökmdarı əmir Vəhsudanla Şəddadi hökmdarı Əbülhəsən II Ləşkəri arasında əldə edilmiş dostluq və ittifaq, sözsüz ki, Dulafların hakimiyyət etdikləri Naxçıvanda əmin-amanlığın bərpası üçün şərait yaratmışdı. Rəvvadilərlə qohumluq əlaqələri olan Dulafların idarə etdiyi Naxçıvan bu dövrdə də Şəddadilərə tabe idi.

Naxçıvanşahlığın son dövrü haqqında məxəzlərdə məlumata təsadüf edilməmişdir. Yalnız bu məlumdur ki, Səlcuq hökmdarı Alp Arslan (1063-1072) Azərbaycanın cənub vilayətlərində Rəvvadilər sülaləsinin hakimiyyətinə son qoyduqdan sonra, 1064-cü ildə Naxçıvana yiyələnmiş və buradan Ani şəhərinə hücum edərək onu tutmuşdu. M.Şəriflinin fik-

<sup>178</sup> Vəlixanlı N. X əsrin II yarısı-XI əsrdə Azərbaycan feodal dövlətlərinin qarşıqlıq münasibətləri və bir daha “Naxçıvanşahlıq” haqqında, s.128

<sup>179</sup> Məmmədov R. Naxçıvan şəhərinin tarixi öçerki, s.69-70

<sup>180</sup> Vəlixanlı N. Naxçıvan ərazilərdən moңqollaradək, s.71

rinca, "Alp Arslan Naxçıvan sahlığını ləğv edərək, Səlcuq dövlətinə tabe etmiş, Naxçıvana öz əmirini təyin etmişdir".<sup>181</sup> N.Vəlixanlıya görə isə "Naxçıvan əmirliyi sultan Alp Arslanın bu əmirliyi ləğvindən sonra da Şəddadilər dövləti süqut edənədək (1075) onun tərkibində qalmışdır".<sup>182</sup>

### 3.4. Azərbaycanın IX-XI əsrlər dövlətçilik tarixində yeni meyillər və Naxçıvan (Qətran Təbrizinin əsərləri üzrə)

Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan IX-XI əsrlər dövlətlərinin son mərhələsində ölkə ərazisində üç dövlət-Şirvanşahlar, Şəddadilər və Rəvvadilər dövlətləri mövcud idi. Belə bir mürəkkəb



şəraitdə yaşayan və dövrünün görkəmli mütəfəkkirlərindən olan Qətran Təbrizi (1012-1088)<sup>183</sup> ətrafında cərəyan edən hadisələr, onların məna və mahiyyəti, ölkənin taleyi haqqında məsələlərə də toxunmuşdur. Qətran Təbrizinin "Divanı"nı fars dilindən tərcümə edib çapa hazırlayan Qulamhüseyn Beqdeli haqlı olaraq yazır ki, "Azərbaycan tarixinin müəyyən dövrünü araşdırıb, aydınlaşdırmaq, işıqlandırmaq məqsədi ilə Qətranın Divanı ən dəyərli mənbə və tarixi sənədlərdən birisidir."<sup>184</sup>

Doğrudan da Qətran Təbrizinin yaradıcılığı tarixi mənbə kimi də tədqiqatə cəlb edilmişdir. Lakin bu zaman daha çox onun qəsidlərində mədh olunan tarixi şəxsiyyətlərdən, dövrün ayrı-ayrı hadisələrindən bəhs edilmişdir. Əslində Qətran Təbrizinin əsərləri, eyni zamanda, Azərbaycan dövlətçiliyinin həmin dövr tarixinə yanaşmanı, yeni meyilləri və onun perspektivlərinə dair baxışları da özündə əks etdirir.

<sup>181</sup> Şarifi M. Naxçıvanşahlıq, s.32

<sup>182</sup> Vəlixanlı N. Naxçıvan ərazilərdən monqollaradək, s.80

<sup>183</sup> Altıncı Azərbaycan ədəbiyyat tarixində həyat illəri 403-483/1012-1091 kimi göstərilmişdir.

Bax: Azərbaycan ədəbiyyat tarixi. Altı cildə, ikinci cild. Bakı, 2007, s.312

<sup>184</sup> Qətran Təbrizi. Divan. Bakı, 1967, s.20

Bu məsələləri yuxarıda istinad edilən Qulamhüseyn Beqdeli daha ətraflı şəkildə ifadə etmişdir. O, yazırdı ki, "Qətranın yaşayıb-yaratdığı dövr Azərbaycan ərazisinin vilayətlərində Şirvanşahlar, Rəvvadilər və Şəddadilər hökm sürürdülər...O, Azərbaycan hökmdarları arasında bərsiq üz verib, dostluq şəraiti yarananda həddindən artıq fərəhlənib sevinir, bu kimi hadisələri ürəkdən alqışlayırdı. Azərbaycan hökmdarlarını həmişə dostluğa və birliyə çağırıb, ölkədə vahid, qüdrətli bir dövlət yaratmağı xarici basqınlardan müdafiə olunmaq, iqtisadi cəhətdən qüvvətlənmək üçün zəruri hesab edirdi (seçmə mənimdir-İ.H.)."<sup>185</sup> Burada diqqətə cəlb edən ən mühüm məsələ "ölkədə vahid, qüdrətli bir dövlət yaratmaq" probleminin irəli sürülməsidir. Ərəb xilafətinin dağılmasınadək olan dövr tarixində Azərbaycanın cənubunda ilk dövlət qurumları olmuş, Manna dövləti təşəkkül tapmışdır. Atropatena dövləti bu ənənəni davam etdirmişdir. Azərbaycanın şimalında Albaniya dövlətinin meydana gəlməsi ilə onun cənub və şimalının siyasi tarixi bir-birinə yaxınlaşmışdır. Lakin Atropatena-Albaniya dövründə bir sıra səbəblər, o cümlədən siyasi, dini və s. səbəblər vahid dövlət ideyasının geniş əksinə imkan verməmişdir. Azərbaycan torpaqları ilk dəfə Sasanı imperiyası dövründə vahid dövlət tərkibində birləşdirilmiş, bu hal Ərəb xilafəti zamanı da davam olunmuşdur. Ərəb xilafəti dövrünün əsas xüsusiyyəti ondan ibarət idi ki, bu dövrdə Azərbaycanın həm şimalı, həm də cənubunda vahid din-islam dini hakim olmuş, vahid dövlət qarşısında ən mühüm məqsədlərdən biri aradan qalxmışdır. Ona görə də IX-XI əsrlərdə mövcud olan Azərbaycan dövlətləri dövründə siyasi (Qətran Təbrizinin dövrün siyasi hadisələrində iştirakı)<sup>186</sup> belə söyləməyə əsas verir) və ictimai fikrə təsir gücünə görə həlledici rola malik olan ədəbi fikirdə vahid və qüdrətli dövlət ideyası meydana gəlməyə başlayır. Sacilər və ya Salarilər dövlətinin fəaliyyəti və buradan yaranan tarixi dərslər də bir nümunə ola bilərdi.

<sup>185</sup> Qətran Təbrizi. Divan. Bakı, 1967, s.19

<sup>186</sup> "Qətran, Kəsrəvinin göstərdiyi kimi, birinci Gəncə səfərindən 430 (1038-39)-cu ildə dönmüşdürsə, onda 428 (1036-37)-ci ildə Rəvvadilər hökmdarı Vəhsudan Gəncəyə gəlib Şəddadilər sarayı ilə danışıqlar apararkən, bu danışıqlarda Qətran da yaxından iştirak etmiş, iki Azərbaycan hökmdarı arasında bağlanan əhdnamələri o da alqışlamışdır." Azərbaycan ədəbiyyat tarixi. Altı cildə, ikinci cild, s.316

Qətran Təbrizinin bir müddət Rəvvadilər sarayında olduğdan sonra, Gəncəyə, Şəddadilər sarayına getdiyi (S.Kasrəviyə görə 1034-1038-ci illərdə) bildirilir. "Ləsgəri hakimiyyətinin (1033-1049.-i.H.) başlanğıcında Gəncəyə gəlmiş şair bir neçə il burada yaşayıb-yaratmış, ancaq Təbriz sarayını-Rəvvadiləri, Naxçıvan sarayını-Deyranilər hakimi Əbu Dulafı da yaddan çıxarmamışdır."<sup>187</sup> Beləliklə, tarixi faktlardan aydın olur ki, Qətran Təbrizi dövrün siyasi hadisələrindən, dövlət rəhbərlərinin hərəkət və baxışlarından kifayət qədər məlumatlı olmuşdur. Belə güman etmək olar ki, Azərbaycan dövlətlərinin birliyi ideyası həmin dövrdə hökmranlıq etmiş hakimlər arasında da müzakirə predmeti olmuşdur. Qətran Təbrizi ayrı-ayrı hökmdar və ya digər şəxslərin adına mədhiyyələr yazsa da, Əbülhəsən Ləsgəri ilə Əmir Əbülfəz Cəfərə birlikdə mədhiyə həsr edir, burada onların birliyi və dostluğunu yüksək qiymətləndirir:

*Dostların ağı və ruhu birləşdi,  
Düşmənlərin əli və dili qısaldı...  
Hiyləgər düşmənlərin əlaqələri pozuldu,  
Sədaqətli dostların peymanları bağlandı.  
O iki şahzadənin əhd-peymanlarının yenitləşməsindən,  
O iki gənc şahun görüşüb bir-birlərinə məhəbbət bəsləməsindən  
İndi pələnglə şir bir-birinə yaxın oldu,  
İndi ayla günəş bir-birinə yaxınlaşdı.  
Artıq düşmənlərin bədənləri kədərlənib əriyəcəkdir,  
Bədxahların bədənləri şiddətli qüssəyə məruz qalacaqdır...*<sup>188</sup>

Ölkənin, xalqın birliyinin tarixi əhəmiyyətinin dərk edilməsi və tərənnümü ilə birlikdə onun həyata keçirilməsi yolları, siyasi liderin rolu və s. mühüm məsələlərin də irəli sürülməsi barədə fikir yürüdülməsi zəruridir. Təsədüfi deyil ki, dövrün siyasi liderləri içərisində Naxçıvanşah Əbu Dulaf da xüsusi yer tutmuşdur. Əbu Dulafın şəxsiyyətinin əhəmiyyətini müəyyən etmək üçün qeyd etmək lazımdır ki, həyatının bəzi dövrlərini Naxçıvan və Gəncədə keçirmiş məşhur fars-tacik şairi Əbu Nəsr Əli ibn Əhməd Tusi (XI əsr) də Əbu Dulaf haqqında əsərlər

yazmışdır. O, "Kərşəsnamə"ni (457/1065-1066) ona həsr etmişdir. Görünür, Əbu Dulafın Əsədiyə münasibəti elə ibrətamiz olmuşdur ki, Nizami Gəncəvi Sultan Mahmud və Firdovsi ilə müqayisədə, məhz onu vəsf etməyi lazım bilmişdir. Böyük şair "Yeddi gözəl" poemasında yazmışdır:

*Soltan Mahmud ilə şair Firdovsi  
Andıdır nisbətə Əqrablə Qövsi.  
Əsədi, Əbu-Dulaf bəxtiyar oldu,  
Çünki tələləri güldü yar oldu.*<sup>189</sup>

Bu bir daha təsdiq edir ki, Əbu Dulafın şəxsiyyəti mühüm əhəmiyyətə malik olmuşdur. Bu da təbii ki, Naxçıvanın rolu və mövqeyi ilə də bağlı olmuşdur. Qətran Təbrizinin də dövrün digər görkəmli dövlət adamları ilə eyni zamanda, Əbu Dulaf da əsərlər həsr etməsi təsadüfi hesab edilə bilməz və janrın poetik məziyyətləri ilə birgə, xeyli dərəcədə reallığı əks etdirdiyini söyləmək olar. Bu qəsidələrdən biri "Naxçıvan qalasında düşməna qələbə çaldığı zaman Əbudulafın mədhi"<sup>190</sup> (orijinaldakı kimi verilir.-i.H.) adlanır. Orada deyilir:

*Düşmənlərin balası şah Əbudulaf,  
Bədxahların şadlığı əskildər, qəmini artırar.  
Bəxşiş günü onun əlindən xəzinədə dirəm göz yaş tökər,  
Döyüş günü düşmənin dəbilqəsi qan ağlayar.  
O qədər düşməni öldürdü ki, qılıncının bucaqları qırıldı.  
O qədər düşməni tutdu ki, kəməndinin halqası sürtüldü...*

Qəsidədə Naxçıvanın adının çəkilməsi də diqqətləyəyiqdir. Burada Naxçıvanı ələ keçirmək istəyən qüvvələrdən və Əbu Dulafın onu müdafiə etməsindən bəhs olunur və burada da o, Naxçıvanın şahı kimi təqdim edilir:

*Naxçıvana tamah etmişdi, oraya yaxınlaşdı,  
Həmişəlik olaraq oranı tərək etdi, Naxçıvanla vidalaşdı,*

<sup>187</sup> Azərbaycan ədəbiyyatı tarixi. Altı cildə, ikinci cild, s.316

<sup>188</sup> Qətran Təbrizi. Divan, s.242

<sup>189</sup> Nizami Gəncəvi. Əsərləri 2 cildə, 2-ci cild. Bakı, 2012, s.16

<sup>190</sup> Qətran Təbrizi. Divan, s.84-85

*Məni yola sal gedim, ey şah; çünki mənim burada qalmaqımdan  
Mənə ziyan olar, sənə də bir mənfəət olmaz...*

Qətran Təbrizi “Əbudələfin mədhi” adlanan digər bir iri həcmli qəsidəsində<sup>191</sup> bir sıra yeni məsələlərə toxunur. Ölkənin (Naxçıvanın.-İ.H.) siyasi həyatı ilə eyni zamanda iqtisadi və sosial həyatına da toxunur:

*...Bu kamallı hökmdar, bu ədalətli şahənşah,  
Bu bəndəpərvər padşah Məlik Əbudələfdir...  
Onun əməlindən ölkə yüksəldi,  
Onun işlərindən böyüklüyün şöhrəti artdı...*

Qətran Təbrizinin bir qəsidəsinin adı isə daha konkretidir: “Naxçıvan şahı Əbudələfin mədhi.”<sup>192</sup> Bu qəsidə də mədhnamənin tələblərlə birgə, yeni fikirlər də təsadüf olunur. O, Əbu Duləf haqqında yazır:

*Ey türk heykəlli mələk, ey mələk xasiyyətli türk!  
Həm behiştin zinatəsin, həm də Xəzərin bəzayi.*

Beləliklə, Qətran Təbrizinin Əbu Duləfə həsr edilmiş mədhiyələrinin təhlili göstərir ki, şairin bu şəxsiyyətə müraciəti təsadüfi olmamış, onun güclü və vahid dövlət yaradılmasına dair baxışlarında Naxçıvanşah və onun hakimiyyətinə də böyük ümidlər olmuşdur.

Qətran Təbrizinin həyat və yaradıcılığını Azərbaycan dövlətçiliyinin tarixini öyrənmək üçün əhəmiyyətli edən məsələlərdən biri də ondan ibarətdir ki, o ölkə tarixində baş verən yeni bir dönüş dövrünün-Səlcuqlar dövrünün də şahidi olmuş, bu mühüm mərhələnin mənə və mahiyyətini doğru-düzgün dəyərləndirmişdir. Əvvəla, şair “Azərbaycan hökmdarlarının səlcuqlarla birlikdə ümumi düşməinə qarşı vuruşunda çox vaxt səlcuq hökmdarlarını ad çəkmədən mədh etmişdir.”<sup>193</sup> İkinci, Qətran Təbrizi oğuzlardan bəhs edərkən oğuzları yalnız gəlmə

hesab etmir, yerli oğuzlardan da bəhs edir. “Ərəb istilası dövründə qılınc gücünə tabe edilmiş yerli oğuzlar XI yüzillikdə xilafətin gücdən düşməsi və ölkənin daha çox ərəb və fars soylu əmirlərin təərəfindən feodal dağılıqlığı şəraitində idarə edildiyini gördükdə özləri vətənlərinin sahibi, hökmdarı olmağın zamanı gəlib çatdığını duymuş, üsyanlar qaldıraraq siyasi hakimiyyəti ələ keçirməyə çalışmış və bunun uğrunda vuruşmuşlar. Bu haqiqəti kənardan “Oğuz yürüşü” kimi qələmə vermək yanlışdır. Qətranın tarixi mənzumələri bu yanlışlığı ortadan qaldıran ən dəyərli tarixi-ədəbi abidə kimi çox qiymətlidir. Qətranın tarixi mənzumələrindən istifadə edən tarixçi və ədəbiyyatşünaslardan heç biri bu qiymətli cəhəti görə bilməmişlər:

*Sənin meylin oğuzlara tərəf olan zamanlar  
Onlara heç bir xalqdan dəhşət və qorxu yox idi.  
Artıq bir dəfəlik onlardan üzün döndü,  
Onların özləri də özlərinə düşmənlər oldular...  
Onların əmirləri və başçıları sənin hökümün altında olan halda  
Onda bir ovuc günahkar üsyançının nə qorxusu ola bilər?”<sup>194</sup>*

Azərbaycanın Səlcuq imperiyası dövrünə aid belə bir baxış, bütövlükdə həmin dövr tarixinin, o cümlədən Azərbaycanın dövlətçilik tarixinin tədqiqi üçün mühüm əhəmiyyətə malikdir. Səlcuq dövrü, xüsusilə imperiyanın zəifləməsindən sonra yaranan Atabəylər dövlətləri sistemində önəmli yer tutan Azərbaycan Atabəylər və ya Eldənizlər dövləti tarixində Naxçıvanın rolu daha da artdı.

### 3.5. Naxçıvan Atabəylər dövlətinin mərkəzlərindən biri kimi (1136-1225-ci illər)

Səlcuq imperiyasının təşəkkülü və yaranması Azərbaycanın siyasi həyatına də ciddi təsir göstərdi. Azərbaycanda mövcud olan siyasi parakəndəlik aradan qaldırıldı, Azərbaycan torpaqları, o cümlədən Naxçıvan Səlcuq imperiyasının tərkibinə daxil edildi. Səlcuq-oğuz təzükələri 1018-1021-ci illərdə Araz çayını keçərək cənub istiqamətində Arran torpaqlarına daxil olmuş, Naxçıvan, sonra isə Dəbil şəhərlərini

<sup>191</sup> Qətran Təbrizi. Divan, s.119-123

<sup>192</sup> Yəni orada, s.127-129

<sup>193</sup> Azərbaycan ədəbiyyatı tarixi. Altı cildə, ikinci cild, s.325

<sup>194</sup> Azərbaycan ədəbiyyatı tarixi. Altı cildə, ikinci cild, s.328-329

tutmuşdular. 1030-cu illərin əvvəllərində Qəznəvilərin təqibindən qurtarmağa çalışan təqribən iki min oğuz ailəsi Rəvvadilərin Cənubi Azərbaycandakı müllərinə gəlmişdilər. Xorasanda qalan oğuzlar isə Qəznəvilərə qarşı mübarizəni davam etdirmişdir.<sup>195</sup> Azərbaycan oğuzları sözləş ki, bu mübarizəyə fəal köməklik göstərmiş, sonrakı tarixi hadisələr zamanı isə onları Azərbaycanda möhkəmlənməsinə çalışmışdır.

Səlcuq imperiyasının əsasını Toğrul bəy (1038-1063) qoymuşdur. Toğrul bəyin zamanında Azərbaycan da ələ keçirildi. İbn əl-Əsir yazır ki, hicri 446-cı ildə (1054/55) Toğrul bəy Azərbaycana hərəkət edərək Təbrizə gəldi. O vaxt Təbrizin hakimi olan Əmir Əbu Mənsur Vəhsudan ibn Məhəmməd Rəvvadi Toğrul bəyə tabe olduğunu bildirdi, adına xütbələr oxutdurdu və sikkələr üzərində zərb etdirdi, hədiyyələr göndərərək qəlbini ələ aldı və oğlunu girov olaraq onun yanına göndərdi.<sup>196</sup> Toğrul bəy buradan Naxçıvana yollandı və Naxçıvanşah Əbu Düləfin səlcuqları süzəren (vassal) kimi tanımasına nail oldu. İkinci səlcuq sultanı Alp Arslan (1063-1072) Azərbaycanda təsir gücünü artırmaq üçün Cənubi Qafqaza yürüş etdi.<sup>197</sup> Alp Arslan Səlcuq sultanı olduğu illərdə ilk səfəri Təbriz-Mərənd yolu ilə Naxçıvan bölgəsinə oldu. O, 1064-cü ildə Naxçıvana yiyələndi və burada xüsusi iqamətgah tikirdi.<sup>198</sup> Alp Arslan Naxçıvanda olarkən özünü orduya və ölkəyə tanımaq üçün 14 yaşlı oğlu Məlikşahı vəliəhd elan etdi və ordunun bir hissəsini onun ixtiyarına verdi. Baş vəzir Nizamülmülk və Gəncə-Dvin hakimi əmir Şavur da ordusu ilə birlikdə şahzadəyə yardım göstərdi. Alp Arslan oğlu Məlikşahı və vəzir Nizamülmülkü öz yerində qoyub şəhəri tərk etdi. Məlikşah və Nizamülmülk Naxçıvanda olan müddət ərzində bir sıra qalaları, o cümlədən Sərməri, Kulp-Tuzluca qalalarını fəth edib, Naxçıvan əmirinin sarayına verdilər. Az sonra onlar da Naxçıvanı tərk etməli oldular. Buradan məlum olur ki, səlcuqlar artıq Naxçıvan sahlığına son qoyaraq, oraya öz əmirlərini təyin etmişdilər.

Məlikşahın hakimiyyəti dövründə (1072-1092) Səlcuq imperiyasının əraziləri daha da genişləndirilir. O, Azərbaycanı, Arranı, o cümlə-

lədən səlcuq əmirlərinin strateji yeri hesab etdikləri Naxçıvanı da əmisi oğlu İsmayıl verdi.<sup>199</sup> İsmayıl ibn Yaquti Məlikşahın vəfatından sonra da bir müddət Naxçıvanın valisi olmuşdur. Səlcuqların Azərbaycandan üzrə canişini Naxçıvanda əyləşirdi.<sup>200</sup>

Məlikşahın ölümündən sonra imperiyada ara çəkişmələri başladı. Əsas mübarizə Məlikşahın oğlanları Bərküyarıq (1092-1104) və Mahmud (1092-1093) arasında idi. Sonra mübarizəyə Məlikşahın digər oğlu İl Məhəmməd Tapar da qoşuldu. Bu mübarizədə də Bərküyarıq (1092-1104) üstünlüyə nail oldu. 1104-cü ildə tərəflər arasında anlaşma bağlandı. Anlaşmaya görə Bərküyarıq sultanlıqda qaldı, Məhəmməd Tapar isə varis elan olundu. Diyarbəkir, Əl-Cəzirə, Mosul, Azərbaycan və eləcə də Naxçıvan Məhəmməd Taparın hakimiyyəti altında qaldı. Bərküyarıq çəkmədi və qarşıdurma davam etdi.

Bərküyarıq öldükdən sonra hakimiyyətə oğlu II Məlikşah (1104-1105) gəldi. II Məlikşahın hakimiyyəti ancaq ay yarım davam etdi. İmperiyanın bir hissəsinə, o cümlədən Naxçıvana sahib olan Məhəmməd Tapar (1105-1118) hakimiyyəti ələ aldı.

Məhəmməd Taparın ölümü ilə sultanlıq taxt-tacı üstündə mübarizə yenidən qızışdı. Mahmud və qardaşları arasında olan hakimiyyət çəkişməsi birincinin hakimiyyətə gəlməsinə imkan vermədi. Səncər ibn Məlikşahın (1118-1157) Səlcuq dövlətinin sultanı olması yolunu asanlaşdırdı. Məğlubiyyətdən sonra döyüş meydanından qaçan Mahmud ilə Səncər arasında sonra danışıqlar 1119-cu ilin noyabr ayında tamamlandı. Səncər ilə Mahmudun görüşməsi nəticəsində Böyük Səlcuq dövləti iki hissəyə bölündü: Şərqi Səlcuqlular və Qərbi Səlcuqlular. Şərqi Səlcuqluların başında duran Səncər ibn Məlikşah, eyni zamanda, "böyük sultan" sifətiylə bütün Səlcuq coğrafiyasının hakimi oldu. Bu danışıqlarda torpaqlar da paylaşılmışdı. Gəncə ilə birlikdə "bütün Arran və Araz çayınadək Naxçıvan Toğrula tabe olur". Sultan Mahmud vəfat edəndək (1131) Toğrul Naxçıvanda qalaraq, ona iqtidarı hıququnda verilmiş bu ərazini idarə edir.

Beləliklə, ilk səlcuq hücumları dövründən başlayaraq hərbi-stratə-

<sup>195</sup> Azərbaycan tarixi. Yeddi cildə, ikinci cild, s.350

<sup>196</sup> İzzəddin İbn əl-Əsir. Əl-Kamil-fi-t-Tarix (Mükəmməl Tarix). Ərəbcədən tərcümə Z. Bünyadovundur. Bakı, 1996, s.97

<sup>197</sup> Azərbaycan tarixi. Yeddi cildə, ikinci cild, s.391

<sup>198</sup> Pirişev V. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, 2002, s.105

<sup>199</sup> Valixanlı N. Naxçıvan ərəblərdən monqollaradək, s.88

<sup>200</sup> Məmmədov R. Naxçıvan şəhərinin tarixi qerki, s.72; Pirişev V. Naxçıvanın tarixindən səhifələr (XIII-XIV əsrlər). Bakı, 2004, s.105

teji əhəmiyyətinə görə Naxçıvan səlcuq əmirlərinin iqamətgahı olub. Sultanlıq taxtına çıxanadək, səlcuq sultanlarından I Məlikşah, Məhəmməd Tapar, Məsud, Toğrul imperiyanın bu mühüm bölgəsində fəaliyyət göstərmişlər.<sup>201</sup> Toğrul hələ Naxçıvanın əmiri olub, sultanlığın paytaxtına gedənədək, arvadı Məminə xatın və oğlu Arslan şahla Naxçıvan da yaşamışdır. Naxçıvan bu illərdə Atabəy Qara Sunqurun vasitəsi ilə bölgəyə sahiblik edən Əmir Məsudun idarə sistemində daxil idi. Göründüyü kimi, Səlcuqlar dövlətinin meydana çıxması, çiçəklənməsi və nəhayət, parçalanma dövrləri Yaxın və Orta Şərqi bir çox ölkələrinin, o cümlədən Azərbaycanın, eləcə də Naxçıvanın tarixi taleyində mühüm yer tutur.

Böyük Səlcuq imperiyasının tənəzzül dövründə bir sıra müstəqil dövlətlər meydana gəlmişdi. Belə dövlətlərdən biri də Azərbaycan atabəylərinin idarə etdiyi Eldənizlər dövləti idi. Eldənizlər dövlətinin ərazisi əvvəllər İraq Səlcuq sultanlığının tərkibində idi. İraq Səlcuq sultanlığı (1118-1194) İraqı, İrani və Kür çayından cənubdakı Azərbaycan torpaqları daxil olmaqla, Cənubi Qafqazın bir hissəsini əhatə edirdi.

Azərbaycan Atabəyləri dövlətinin banisi Şəmsəddin Eldəniz (1136-1175) olmuşdur. Tədqiqatçılara görə dövlətin yaradılması tarixi kimi 1136-cı il, yəni sultan II Toğrulun (1132-1135) ölümündən sonra hakimiyyətə gələn Məsud tərəfindən (1135-1152) Arranın iqtə kimi Şəmsəddin Eldənizə verilməsindən götürülür.

Şəmsəddin Eldəniz Arranda hələ də nüfuz sahibi olan Qara Sunqurun Gəncədəki və Naxçıvandakı mövqeyinin möhkəm olduğunu nəzərə alaraq, artıq əvvəlki qüdrətini əldən vermiş Bərdə şəhərində qərarlaşır. Bu zaman Gəncə, Naxçıvan və Arranın Arazdan şimalda bir çox torpaqları sultan Məsudun atabəyi Qara Sunqurun idarəsində idi. Şəmsəddin Eldəniz Şirvanı da bir süzeren-vassal kimi öz hakimiyyətinə tabe etmişdi. Qara Sunqurdan sonra onun yerini tutan əmir Çavlının qəfil ölümündən sonra (1146) Şəmsəddin Eldəniz Naxçıvan vilayətini mülklərinə birləşdirir və iqamətgahını Bərdədən Naxçıvana köçürür.

O, sultan sarayından iqtə aldığı Arrandan başqa, Azərbaycanın

bütün cənub rayonlarını, habelə Naxçıvanı müstəqil idarə etməyə və öz adından pul kəsdirməyə başlayır. 1146-cı ildə Atabəy Naxçıvan vilayətini torpaqlarına birləşdirir və həmin dövrdən başlayaraq Naxçıvan şəhəri və vilayəti Eldəniz nəslinin irsi iqtisada çevrilir.



<sup>201</sup> Vəlixanlı N. Naxçıvan ərəblərdən monqollaradək, s.93

Bəhs edilən dövrün hadisələrində Şəmsəddin Eldənizin adı “Gəncə və Arranın sahibi” (İbn əl-Əsir), “Naxçıvan şəhəri və vilayətinin hakimi” (Mxitar Qoş) kimi çəkilir. Mənbələr Eldənizin bu dövrdə Naxçıvanda möhkəmlənməsi, “daim Naxçıvanda olması” haqqında məlumat verir. XI əsrin II yarısından başlayaraq Naxçıvan şəhəri səlcuq əmirlərinin əsas iqamətgahlarından biri idi. Yaqup əl-Həməvinin Azərbaycanın böyük şəhəri adlandırıldığı “Naxçıvan (Nəşavə)” şəhəri artıq XII əsrin 40-cı illərindən başlayaraq Eldənizlər sülaləsinin nümayəndələri olan Azərbaycan atabəylərinin doğma (xass) mülk-tac şəhərinə çevrilir. Şəmsəddin Eldəniz ailəsi Məminə xatun və övladları ilə birlikdə burada yaşayırdı. Azərbaycan Atabəyləri dövləti dövründə Naxçıvan sərhəd vilayəti kimi xüsusi rejimdə idi. Burada başqa dinə - xristianlığa etiqad edənlərin nüfuzu məhdudlaşdırılmışdı və islamın mühafizəsi üçün ciddi nəzarət mövcud idi.<sup>202</sup> Naxçıvan vilayəti divan əl-xassa və ya divan əl-əla adlanan Ali divana tabe idi. Şəmsəddin Eldəniz müstəqil hökmdar kimi fəaliyyət göstərirdi dövrdə (1136-1175) dövlətin idarə olunmasında fəal iştirak edirdi. O, səlcuq sarayında görkəmli sərkərdə və uzaqgörən siyasi xadim kimi böyük nüfuzla malik idi.<sup>203</sup> Şəmsəddin Eldəniz 1160-cı ildə “Böyük Atabəy” titulu aldı və oğulluğu Arslan şahın sultan elan edilməsinə nail oldu. 1160-cı ilin noyabr ayında Eldəniz Arslan şahla Həmədana gəldi, burada Arslan şahı sultan taxtında əyləşdirdi və başına tac qoydu. Şəmsəddin Eldənizin böyük oğlu və sultanın ana tərəfdən qardaşı Nüsrətəddin Cahan Pəhləvan sultanın əmir-hacibi oldu, ikinci oğlu Məzəffərəddin Osman Qızıl Arslan isə sultan orduarının ali baş komandanı təyin edildi. Eldəniz özünün bütün əmirlərini dövlətdə yüksək vəzifələrə təyin etdi. Beləliklə, İraq Səlcuq sultanlığı Eldənizlər evinin hakimiyyəti altına düşdü. Bundan sonra İraq Səlcuq sultanlığı əsliində Azərbaycan sultanlığına çevrildi. Azərbaycan torpaqları, əsliində, vahid dövlət halında birləşdirildi. Şəmsəddin Eldəniz bütün İraq sultanlığının gerçək sahibi, sultan Arslan şah isə dövlət başçısı rolunun formal icrası ilə məhdudlaşdırılmış şəxs idi. “Atabəy Eldəniz əsl hökmdar idi. Əmrləri o verir, torpaqları o paylayır, dövlət xəzinəsinə o nəzarət edirdi.

Toğrulun oğlu sultan Arslanşahın isə ancaq adı hökmdar idi.”<sup>204</sup> Sultanın adından fəaliyyət göstərmək imkanını əldə etmiş Eldəniz mövqeyindən sülalə mülklərinin genişləndirmək ucun istifadə edirdi. O, Qafqaz dağlarından Fars kərfəzinədək uzanan böyük ərazini hakimiyyətinə tabe etdi: “Bağdad və ətraf istisna olmaqla bütün ölkələr” Eldənizin hakimiyyəti altına düşdü. Əl-Hüseyninin məlumatına görə, onun mülkləri “Tiflis qapılarında Makranadak” uzanırdı. O, Azərbaycan, Arran, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandan, İsfahan və Rey vilayətlərinin sahibi idi. Eldənizin vassalları olan Mosul, Kirman və Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzən ər-Rum və Marağa hakimləri onun adını kütbələrdə çəkir, adına pul kəsdirirdilər.<sup>205</sup> Azərbaycan Atabəyləri – Eldənizlər dövləti o vaxta qədər Azərbaycanda yaranan bütün feodal dövlətlərdən hərbi-siyasi və iqtisadi baxımdan ən güclü olmuşdu. Bu dövlət Azərbaycanda məhsuldar qüvvələrin inkişafının və onun davamı olaraq feodal istehsal üsulunun tam hakim mövqeyə keçməsinin nəticəsi idi. Tədqiqatçılar Azərbaycan Eldənizlər dövlətinin və onu idarə edən sülalənin tarixini təşəkkül (1136-1160), çiçəklənmə (1161-1191) və tənəzzül (1191-1225) dövrünə bölmürlər. Birinci və ikinci dövrlərdə əldə edilən nailiyyətlər Eldənizin və oğlanlarının adı ilə bağlıdır. İraq Səlcuq sultanı Arslan şahın iqamətgahı olan Həmədan Azərbaycan Atabəylər dövlətinə başçılıq edən Şəmsəddin Eldənizin əsas şəhəri, dövlətin paytaxtı olur. Bununla belə, özünün ilk paytaxtı və Eldəniz əslinin şəxsi mülki statusunu saxlayan Naxçıvan siyasi-mədəni mərkəz və strateji mövqe kimi əhəmiyyətini itirmədi. Məlumdur ki, Naxçıvan şəhəri bir müddət Eldənizlərin paytaxtı olmuş və XII əsrin 70-ci illərindən mərkəzi şəhər kimi fəaliyyət göstərmişdi. Bu zaman Atabəylərin xəzinəsi həmişə atabəyin olduğu yerdə saxlanılır, əsas xəzinə isə Naxçıvan yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu. Şəmsəddin Eldənizin hakimiyyəti dövründən dövlətin bütün gəlirləri burada toplanırdı.<sup>206</sup> Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın dövründə (1174-1186) paytaxt Naxçıvandan Həmədana

<sup>202</sup> Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti (1136-1225). Bakı, 2007, s.170-181

<sup>203</sup> Azərbaycan tarixi. Yeddi cildə, ikinci cild, s.404

<sup>204</sup> Naxçıvan ensiklopediyası. İki cildə, ikinci cild. İstanbul, 2005, s.303

<sup>205</sup> Azərbaycan tarixi. Yeddi cildə, ikinci cild, s.406; İzzəddin İbn əl-Əsir. Əl-Kamil-fi-t-Tarixi, s.119

<sup>206</sup> Piriyev V. Naxçıvan tarixindən şahifələr (XIII-XIV əsrlər), s.7

(1175), sonra isə Təbrizə köçürülür. Bununla belə, Şəmsəddin Eldəniz vaxtaşırı Naxçıvanda olur, ölkəni buradan da idarə edir. Mənbələrdən bu da məlumdur ki, Sultanın anası və atabəyin arvadı olan Möminə xatunun əsas iqamətgahı Naxçıvan şəhəri olmuşdur. Şəmsəddin Eldənizin hakimiyyəti illərində Azərbaycan Atabəyləri dövlətinin bir sıra orazıları və səhərləri qonşu gürcülərin intensiv xarakter daşıyan hücumlarına məruz qalırdı. Gürcü çarı III Georgi 1161-ci ilin yayında 30 min nəfərlik qoşunla Gəncəyə və Dəbil şəhərinə soxulub oranı qarət etdi.<sup>207</sup> Gürcü hakiminin bu vəhşi hərəkətinə cavab olaraq Azərbaycan Eldəniz 1163-cü ilin yanvarında vasalları ilə birlikdə Gürcüstana hücum edərək xeyli adam öldürdü, əsir götürdü və hərbi qənimət ələ keçirdi. Bu məğlubiyyətin acı nəticələrindən ibarət dərsi almayan gürcü çarı 1164 və 1166-cı illərdə yenidən Azərbaycan hücumlər etmiş, Gəncəyə gəlmiş, qətlə və talana başlamışdı.<sup>208</sup> Eldənizin hər dəfə gürcülərin hücumlarını daha ağır zərbələrlə dəf etmişlər. 1174-cü ildə gürcü qoşunları Naxçıvana hücum etdi. Gürcü qoşunlarını geri oturdan Şəmsəddin Eldəniz Ağsəhər qalasını ələ keçirdi və Naxçıvana qayıtdı.<sup>209</sup> Gürcü qoşunları 1174-cü ildə Aniyə, 1175-ci ildə isə Dvinə hücum etdilər. Atabəy Eldənizin rəhbərliyi ilə gürcü qoşunları ağır məğlubiyyətlə dıçar edildi, “çar III Georgi güc-bola ilə əsir düşməkdən qurtardı, abxazlar darmadağın edildi, müsəlmanlar elə bir qələbə çaldı ki, beləsini kimsə xatırlaya bilmirdi.”<sup>210</sup> 1175-ci ilin noyabrında Şəmsəddin Eldənizin arvadı və Səlcuqlu tarixinin ən məşhur xatınlarından olan Möminə xatın Naxçıvanda vəfat etdi. Dövlətin təşəkkül və ilkin inkişaf mərhələsində mühüm rol oynayan, siyasi həyatında fəal iştirak edən bu qadın İraq sultanlığının başçısı olmuş, böyük oğlu Arslan şahla atabəy Şəmsəddin arasında münasibətlərin tənzimlənməsinə nail ola bilmişdi.<sup>211</sup> Möminə xatının oğluna müraicətində bu cəhətlər özünü göstərir: “Fikir vermə! Bu adam (Eldəniz – İ.H.) öz həyatını təhlükə altına qoyub, dəfələrlə amansız düşüylərə atılıb. Bundan başqa, səni sultan edənədək özünün ən əziz malından keçib, neçə qulamını və adamını ölümə göndərib.

Səndən də yaşca böyük, nə qədər səlcuqlar var ki, həbsxanalardadır, dara düşüblər. Yerlərindən hərəkət edə bilsəydilər, muradlarına çatardılar. Ancaq edə bilmirlər. Sən isə sultanlıq taxtındasan, o və onun hər iki oğlu sənin xidmətində və sənin əlinin altındadır. Sənin düşmənlərinlə döyüşür, sənin rəqiblərinə qalib gəlirlər. Sənin cənin bütün bunlardan azaddır. Atabəy nə qərər qəbul etsə - bağışlasa və ya əlindən tutub alsın, bunlar sənin dövlətinin möhkəmlənməsi, hakimiyyətinin davamlı olması üçündür. Qoy onun əməlləri səni sıxmasın, onun tədbirləri səni darıxdırmasın: axı o, sənin məmlükündür.”<sup>212</sup> Azərbaycan Atabəyləri dövlətinin siyasi həyatında mühüm rol oynayan, bu ağıllı qadın Naxçıvanda torpağa tapşırıldı. Atabəy Eldəniz onun qəbri üzərində məqbərə tikdirməyə başladı. Lakin Möminə xatından bir ay sonra, zamanəsinin böyük siyasi xadimi, Azərbaycan Atabəyləri dövlətinin yaradıcısı, bu dövlətin, eləcə də Naxçıvanın ictimai-siyasi həyatında mühüm rol oynamış Şəmsəddin Eldənizin özü də vəfat etdi.<sup>213</sup> Məqbərənin tikintisi Atabəy Cahan Pəhləvanın vaxtında başa çatdırıldı. Türbənin uca gövdəsini yuxarıda qapayan yazı qurşağında – abidənin baş kitabəsində yazılmışdır: “...Bu məqbərəni dünyanın elmlili adlı məliki, böyük qalib Şəmsəddin Nüsrət əl-islam və vəl-müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz... dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirinə tikməyi əmr etdi!..” Baştağ çərçivəsinin üstündə abidənin tikilmə tarixinin “məhərrəm 582” - (1186)-ci ilin yaz çağı olduğunu aydınlaşdıran Ə.Əlşərzadə türbə yaxınlığında olmuş baştağın kitabəsindəki məlumata, eləcə də tarixi qaynaqlara əsaslanaraq belə bir məntiqi nəticəyə gəlmişdi ki, “...türbə Cahan Pəhləvanın ölümündən bir az öncə bitmiş, baştağ isə onun ölümündən sonra tikilmişdir. Subhasiz ki, Cahan Pəhləvanın özü də bu türbədə dəfn edilmişdir.”<sup>214</sup> Azərbaycan Atabəyləri dövləti Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın (1175-1186) hakimiyyəti illərində daha da gücləndi. O, Səlcuq sultanı III Toğrulun (1176-1194) atabəyi

<sup>207</sup> Azərbaycan tarixi. Bakı, 2005, s.313

<sup>208</sup> Yəni orada

<sup>209</sup> Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti (1136-1225), s.64

<sup>210</sup> Yəni orada, s.66

<sup>211</sup> Vəlixanlı N. Naxçıvan ərəblərdən moqollaradək, s.102

<sup>212</sup> Vəlixanlı N. Naxçıvan ərəblərdən moqollaradək, s.102

<sup>213</sup> Naxçıvan ensiklopediyası. İki cildə, birinci cild. İstanbul, 2005, s.49

<sup>214</sup> Əlşərzadə Ə.Yusif ibn Küseyir və Möminə xatın türbələrini kitabələri//A. Bakıxanov adına Tarix İnstitutunun Əsərləri. 1947. I cild, s.90; Мецади ханум Неймат. Корпус эпиграфических памятников Азербайджана. Т.ІІІ. Арабо-персо-тюркоязычные надписи Нахчыванской Автономной Республики (XII-начала XX века). Баку, 2001, с.57



idi. Azyaşlı III Toğrul Azərbaycan hökmdarının himayəsi altında Naxçıvanda yaşayırdı.<sup>215</sup> Məhəmməd Cahən Pəhləvanın hakimiyyəti dövründə Azərbaycanı onun kiçik qardaşı Qızıl Arslan idarə edirdi. Qızıl Arslan həm də Məhəmməd Cahən Pəhləvanın oğulları Əbubəkrin və Özbəyin atabəyi idi. Valideynlərinin vəfatından sonra, o vaxtdakı Həmədana, sultan sarayında yaşayan, sultanlıqda vəzirdən sonra üçüncü vəzifə olan "hacib" (kameyer) vəzifəsini alaraq "əmir əl-hacib əl-kəbir" titulu daşıyan Cahən Pəhləvan ata mülkünü - Naxçıvana qayıtdı. Dövlətin buradakı xəzinəsini, taxt-tacın əmlakını, eləcə də bütün süvari və piyada qoşunlarını nəzarətə altına aldı.<sup>216</sup> Məhəmməd Cahən Pəhləvan bütün dövlət vəzifələrinə özünün ən yaxın adamlarını təyin etdi. Öz tərəfdarlarına çoxlu torpaq mülkləri paylamaqla mərkəzi hakimiyyəti xeyli güvənləndirdi. Atası kimi onun da 50 min nəfərlik nizamlı və güclü atlı ordusu vardı. Ölkədə əsil hakimiyyəti Cahən Pəhləvanın əlinə keçdi. Ətraf torpaqların sahibləri və vassallarından heç biri buna müqavimət göstərmirdi, çünki Pəhləvandan "bütün hakimlər qorxurdular."<sup>217</sup> Ölkə əmirləri və xəzinə - hamısı Cahən Pəhləvanın sərəncamında idi.<sup>218</sup> İbn əl-Əsirin məlumatına görə, Cahən Pəhləvana "Arran, Azərbaycan, Həmədan, əl-Cibəl ölkəsi, İsfahan, Rey və bunların arasında yerləşən torpaqlar təbə idi və ona Farsın və Xuzistanın hakimiəri itaət edirdilər."<sup>219</sup> Cahən Pəhləvanın çox böyük uğurlarından biri Ağsuncurilər xanədanına mənsub Təbriz şəhərini mülklərinə qatması idi. Atabəy Cahən Pəhləvanın inzibati bacarığı və sərt tələbkarlığı sayəsində dövlət idarəsinin bütün sahələrində qayda-qanun möhkəmləndirilmişdi. Atabəyin hakimiyyətinin on ili ərzində dövlət heç bir xarici basqına məruz qalmamışdı. Məhz onun hakimiyyəti dövründə "gürcülər onunla sülh bağlamış, onun tələblərini qəbul etmişlər". Bu dövrdə Azərbaycan torpaqlarını Məhəmməd Cahən Pəhləvanın kiçik qardaşı Qızıl Arslan (1186-1191) idarə edirdi. Məhəmməd Cahən Pəhləvan Azərbaycan və Arranı tərk edərkən sultanlığın paytaxtı Həmədana gəldiyi

üçün, ilk vaxtlar qardaşı Müzəffərəddin Qızıl Arslanı öz yerinə qoydu. Cahən Pəhləvanın oğlanları Əbubəkr və Özbəyin hakimiyyəti dövründə paytaxt Təbriz olsa da, Naxçıvan iqtisadi və mədəni mərkəz kimi mühüm rol oynamışdır. Bu dövrə aid Naxçıvanda möhtəşəm abidələr vardır. Əbubəkr hələ atasının sağlığında Azərbaycan və Arrana vali təyin olunduğu vaxtdan Naxçıvanda yaşayırdı. Naxçıvan sərəhd vilayətində yerləşən xüsusi rejimli bölgə olduğu üçün, buraya, demək olar ki, heçmiş Eldənizlər xanədanı üzvlərindən olan valilər təyin olunurdu.<sup>220</sup> Şəhərləri isə valinin adından "adətən tanınmış yerli nəsiləndən olan" rəislər idarə edilirdi. Onların vəzifəsi irsən atadan oğula keçirdi. İlk Azərbaycan atabəyləri dövründə Naxçıvanda yaşayan Yusif Küseyir oğlu belə rəislərdən olmuşdur. Ona "xacə, tanınmış rəis" titulu verilmişdir.<sup>221</sup> Məhəmməd Cahən Pəhləvan 1186-cı il martın 23-də vəfat etdi.<sup>222</sup> Atabəyin müasiri İbn əl-Əsir Cahən Pəhləvan haqqında bunları söyləyib: "...O, xoş xasiyyətli insan, ədalətli, müdrik və səbirli hakim idi. Onun hakimiyyəti illərində [tabeliyində olan] ölkələr əmin-amanlıq, təbələri isə dinclik şəraitində yaşayırdılar."<sup>223</sup> Eyni zamanda məlumdur ki, o, misilsiz sərəhd qoymuşdu: onun 5000-dən artıq şəxsi məmlükü və 70 min atı, qatırı və dəvəsi var idi.<sup>224</sup> Cahən Pəhləvan özündən sonra kimsənin yığa bilmədiyi miqdarda var-dövlət qoyub getmişdir. Onun var-dövlətinin bir hissəsi Deyləm dağlarında yerləşən Sərəcan qalasında, qalanı isə Naxçıvan yaxınlığındakı Əlincə qalasındakı xəzinədə qorunurdu. Sərəcandakı xəzinəyə onun yoldaşı İncan xatın sahib olmuş, Əlincə qalasındakı xəzinə isə Cahən Pəhləvanın Naxçıvanda yaşayan ikinci yoldaşı Zahiədə xatının ixtiyarında qalmışdı.<sup>225</sup> Cahən Pəhləvandan sonra İncan xatının və tərəfdarlarının təşəbbüsünə baxmayaraq, hakimiyyətə atabəy Qızıl Arslan keçdi (1186-1191). Cahən Pəhləvan sağlığında "Azərbaycan və Arranın idarə olunmasını oğlu Əbubəkrə tapşırması və onun tərə-

<sup>215</sup> Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər). Bakı, 1996, s.222

<sup>216</sup> Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti (1136-1225), s.73

<sup>217</sup> Садр ад-Дин Али аз-Хусейни. Ахбар ад-даулат ас-седжукиийе (Зидаат ат-таварих). М., 1980, с.97

<sup>218</sup> İzzəddin İbn əl-Əsir. Əl-Kamil-fi-t-Tarix, s.119

<sup>219</sup> Yəna orada, s.118

<sup>220</sup> Vəlixanlı N. Naxçıvan ərəblərinə monqollaradək, s.109

<sup>221</sup> Мешади ханум Неймат. Корпус эпиграфических памятников Азербайджана. Т. III. Арабо-персоязычные надписи Нахчыванской Автономной Республики (XII-начало XX века), с.51

<sup>222</sup> Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti (1136-1225), s.83

<sup>223</sup> İzzəddin İbn əl-Əsir. Əl-Kamil-fi-t-Tarix, s.118

<sup>224</sup> Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti (1136-1225), s.83

<sup>225</sup> Садр ад-Дин Али аз-Хусейни. Ахбар ад-даулат ас-седжукиийе (Зидаат ат-таварих), с.154, 156

biyəsini əmisi Qızıl Arslana həvalə etmişdi. Qızıl Arslanın hakimiyyəti dövründə də Naxçıvan özünün Azərbaycan atabəylərinin mərkəzi şəhəri statusunu saxlayırdı. Naxçıvanda yaşayan Zahidə xatun həm şəhəri idarəsini, həm də Əlinca qalısındaki dövlət xəzinəsini ələ keçirir.<sup>226</sup> Bu bacarıqlı qadın dövrünün tanınmış şəxsiyyətlərindən olub, Eldənizlər dövlətinin siyasi həyatında mühüm mövqə tutmuşdu. Zahidə xatun əsasən, Naxçıvanda yaşamış, hakim kimi Azərbaycanın bu vilayətini idarə etmişdir. Zahidə xatun vəfat etdikdən sonra müəyyən müddət Naxçıvanın hakimi əl-Cəlalyyə olmuşdu. Ehtimala görə əl-Cəlalyyə Cahan Pəhləvan və Zahidə xatunun qızıdır.<sup>227</sup> Qızıl Arslan hakimiyyətdə möhkəmlənmiş sultan III Toğrul, İncə xatun və bir sıra əmirlər ona qarşı çıxırlar. Qızıl Arslan qardaşı arvadı İncə xatunla evlənməklə onun özü və oğlanları ilə bərsığa nail ola bilər. Sultan III Toğrul isə Qızıl Arslanın hakimiyyətdə olması ilə bərsığa istəmir. Nəticədə, 1188-1190-cı illərdə III Toğrulla əmisi Qızıl Arslan arasında qarşıdurma birincinin məğlubiyyəti ilə qurtarır. "III Toğrulun əl-qolu qandallanıb, Naxçıvan yaxınlığındakı Qəhrəm qalasına salınır."<sup>228</sup> Qızıl Arslan İraq sultanlığının müttəfiq hakimi olur. Atabəy Azərbaycan, Arran, Həmədan, İsfahan, Rey vilayətlərinə, onlara bitişik ərazilərə sahiblik edir, Fars və Xuzistan hakimləri vassal kimi ona tabe olur. Qızıl Arslanın mövqeyi möhkəmlənir, ordu onun tərəfinə keçir və hakimiyyəti az qala əlindən çıxacaq Atabəy o dərəcədə qüvvətlənir ki, artıq ciddi rəqib görmürdü.<sup>229</sup> Xəlifə ən-Nasirin məsləhəti ilə Atabəy Qızıl Arslan sultan tutumunu tutur. İncə xatun və onun tərəfdarları Qızıl Arslana qarşı sui-qəsd hazırlayırlar. 1191-ci il sentyabrın 21-də o, yatağında öldürüldü. Eldənizlərin yaratdığı mərkəzi hakimiyyət parçalandı. İraq, Rey, Mosul, İsfahan onların əsilliyindən xilas oldu. Eldənizlərin əlində, ancaq Azərbaycan torpaqları qaldı. Azərbaycanda hakimiyyəti Qızıl Arslanın qardaşı oğlu, həm də onun qəyümlüğü altında tərbiyə olunmuş Əbubəkr (1191-1210) ələ keçirdi. Əbubəkr tezliklə Naxçıvana gəlir. Əlincaqalaya və xəzinəyə sahib olur.<sup>230</sup>

Atabəy Əbubəkrin hakimiyyətə gəlməsi ilə Naxçıvan şəhəri yenidən ölkənin əsas idarə mərkəzinə çevrilir. Naxçıvanın və Əlincənin valiləri Əbubəkrin ali hakimiyyətinə taniyrlar. Bu işdə analığı Zahidə xatun ona yardımçı olur. "Bütün Azərbaycan və Arran" Əbubəkrə tabe olur.<sup>231</sup> Atabəy Əbubəkr öz sələflərindən fərqli olaraq hakimiyyətinin əksər illərini Naxçıvanda qalır, yalnız Azərbaycana və Arrana hakimlik etməklə kifayətlənməli olur.<sup>232</sup> Ara müharibələri və feodal çəkişmələri, xüsusilə də gürcü qoşunlarının Azərbaycan torpaqlarına dağıdıcı yürüşləri dövlətin tanazlıqlı üz sürətləndirir. 1202-1203-cü illərdə gürcü qoşunları Gəncəni mühasirəyə alır, Dvini işğal və qarət edərək, Naxçıvana doğru istiqamət götürür. Gürcülərin Dvini tutduğunu bilən və onların ölkənin içərilərinə soxulacağından qorxan Əbubəkr Naxçıvandan Təbrizə yola düşür.<sup>233</sup> Zaif iradəli Əbubəkr sələflərinin ənənələrini yaşada bilmədi, təmsil etdiyi sülalənin nüfuzunu zəiflətdi, dövlətin süqutunun qarşısını ala bilmədi. Atabəy Əbubəkrin ölümündən sonra (1210) ona tabe olan torpaqlar qardaşı Müzəffərəddin Özbəyin ixtiyarına keçdi.<sup>234</sup> Onun hakimiyyətinin ilk ilində (1210-1211) gürcü qoşunları yenidən Azərbaycana hücum edirlər. Bu, gürcülərin Azərbaycana təşkil etdikləri ən böyük hərbi yürüşlərdən idi. Əvvəlcə Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilmir, Culfaya doğru yönələrək Dəvədüz dərəsini keçib Mərəndi talayır və Təbrizi mühasirəyə alırlar.<sup>235</sup> Şəhər hakimi Zahidə xatun çoxlu pul, daş-qas və sənətkarlıq məhsulları verib şəhəri dağıntıdan qurtarır. Atabəy Əbubəkrdən fərqli olaraq Naxçıvanda deyil, Təbrizdə yaşayan "...Özbək Xarəzmşahın adına xütbə oxutdurub tabeliyinə daxil olur."<sup>236</sup> Atabəylərin bütün xəzinəsi Xarəzmşahın əlinə keçir. Naxçıvanda isə bu zaman Özbəyin anadangəlmə lal-kar olduğu üçün Xamuş loqəbli oğlu atabəy Qızıl Arslan, yəni əl-Məlik Xamuş hakimlik edirdi. Gürcü hücumlarının səngidiyi bu illərdə Naxçıvanda da nisbi əmin-amanlıq hökm sürürdü. 1221-ci ilin yanvarında Xorasan və İraqı-Əmədnən keçərək Azərbaycan ərazisinə soxulan monqolların dağıdıcı və viranedicili hücumları, nəhayət

<sup>226</sup> Садр ад-Дин Али ад-Хусейни. Ахбар ад-даулат ас-сецджукуийе (Зибдат ат-таварих), с.154

<sup>227</sup> Блүнядов З. Азәрбајҹан Атабәйләри дөвләти (1136-1225), с.84

<sup>228</sup> Yeno orada, s.94; Vəlixanlı N. Naxçıvan ərəblərdən monqollaradək, s.110

<sup>229</sup> Vəlixanlı N. Naxçıvan ərəblərdən monqollaradək, s.89

<sup>230</sup> Блүнядов З. Азәрбајҹан Атабәйләри дөвләти (1136-1225), с.98

<sup>231</sup> Vəlixanlı N. Naxçıvan ərəblərdən monqollaradək, s.112

<sup>232</sup> Azərbaycan tarixi. Yeddi cildə, ikinci cild, s.419

<sup>233</sup> Блүнядов З. Азәрбајҹан Атабәйләри дөвләти (1136-1225), s.110

<sup>234</sup> Azərbaycan tarixi. Bakı, 2005, s.317

<sup>235</sup> Azərbaycan tarixi. Yeddi cildə, ikinci cild, s.426

<sup>236</sup> İzzəddin İbn əl-Əsir. Əl-Kamil-fi-t-Tarix, s.130

Naxçıvana da yetişdi. Monqolların hücumlarının davam etdiyini görə Əzbək "Təbrizi tərk edib, Naxçıvana gedir..."<sup>237</sup> Atabəy Əzbək Əlincə qalasında gizlənir. Qırğınlar yalnız Atabəyin Naxçıvanın sahibi olan oğlu Qızıl Arslan Xamuş monqollara üzrxahlıqla "günahı boynuna götürüb" müraciətindən sonra dayandırılır.<sup>238</sup> Bununla belə, atabəylərin böyük zövqlə abadlaşdırıqları Naxçıvan şəhəri və onun ətrafı böyük dağıntılara məruz qaldı, insanları məhv edildi, əsir aparıldı. Atabəy Əzbəyin müasiri İbn əl-Əsir onun bir dövlət başçısı kimi bu dövr fəaliyyətini kəskin tənqid etmişdir. Çünki monqollar Azərbaycanı tərk etdikdən sonra Əzbək Naxçıvanı tərk edərkən yenidən Təbrizə qayıtmış, arvadı, III Toğrulun qızı Mələykə xatın isə ərinin ölkəsinə hakimlik etmişdir.<sup>239</sup> Naxçıvan isə bu zaman Zahidə xatının qızı, Əzbəyin atabir bacısı malikə Cəlalyyənin əlində idi.<sup>240</sup> Xarəzmşahlar dövlətinin hökmdarı sultan Məhəmmədin oğlu Qiyasəddin Pırşah Azərbaycana yürüş etdikdə, bu hücumların qarşısını ala bilməyən atabəy Əzbək bacısı Cəlalyyəni ona əvə verir və bu yolla barışıq əldə edir. Beləliklə, Naxçıvan Qiyasəddin Pırşahın tabeliyinə keçir. Atabəy Əzbək Əlincə qalasında olarkən arvadı Məlikə xatının Cəlaləddin ilə evləndiyini eşidir. Bu xəbərdən sonra Əzbək vaxtını içki içməklə keçirir və 1225-ci ilin ikinci yarısında Əlincə qalasında vəfat edir. Atabəy Əzbəyin vəfatı ilə dövrün ən qüdrətli dövlətlərindən olan Azərbaycan Atabəyləri dövlətinə son qoyuldu.

### 3.6. Naxçıvan Azərbaycanın dövlətçilik ənənələrinin davam etdirilməsi və bərpası uğrunda mübarizədə: Əlincə qalası, Naxçıvan tüməni, hürufizm və azadlıq mübarizəsi (XIII-XIV əsrlər)

Monqolların birinci hücumu nəticəsində zəiflədilmiş Azərbaycan 1225-ci ildə Xarəzmşah Cəlaləddinin əlinə keçdi. Beləliklə, qısa bir dövr ərzində-1231-ci ildə monqolların ikinci yürüşünün başlanmasın-

dək olan dövrdə Azərbaycanda Xarəzmşah Cəlaləddin hökmranlıq etmişdi.

Azərbaycan Atabəylər dövlətinin süqutunun son dövründə sonuncu hökmdar Əzbək Xarəzmşaha müqavimət təşkil etmək üçün Əlincə qalasına gəlir. O, buradan effektiv mübarizə təşkil edə bilməsə də, bu dövrlərdən başlayaraq, Əlincə qalası uzun müddət Azərbaycan dövlətçiliyinin qorunması və saxlanması uğrunda mübarizənin simvoluna çevrilir.

Monqolların 1231-ci ildə başlayan ikinci yürüşü 1239-cu ilədək davam etdi və Azərbaycan torpaqlarının işğalı ilə başa çatdı. Bütövlükdə Azərbaycan torpaqları, o cümlədən Naxçıvan 1239-cu ildən Ali Monqol xaqanlığından idarə edilməyə başlandı. 1256-cı ildə Hülakü xanın başçılığı ilə həyata keçirilən üçüncü yürüş yeni Hülakülər və ya Elxanilər dövlətinin yaradılması ilə başa çatdı. 1257-ci ildən Azərbaycan, 1258-ci ildən isə Naxçıvan bu dövlətin tərkibinə daxil edildi.

Azərbaycanın XIII-XIV əsrlər kimi mürəkkəb və ziddiyyətli dövrünün ilk mərhələsində zamanəsinin görkəmli mütəfəkkirlərindən olan Nəsirəddin Tusinin (1201-1274) dövlət haqqında təliminin meydana gəlməsi təsadüfi deyildi.<sup>241</sup> A.Rzayev qeyd edir ki, Nəsirəddin Tusini Azərbaycan siyasi fikir tarixində ilk dövlət nəzəriyyəçisidir.<sup>242</sup> Bu nəzəriyyə tarixi təcrübə ilə birgə, dövrün yeni meyillərini də özündə əks etdirirdi. Tusiyə görə, insanlar bir-birinə, birinin bitkinlik və kamilliyi öz növündən olan başqalarının bitkinlik və kamilliyinə, bir-birinin zəruri köməyinə möhtac olduqlarından...heç kəs təklikdə bir kamala çatıb bilməz. Beləliklə, bir-birinə kömək edən bütün insanları vahid bir bədən təmsalində birləşdirən bir quruluşun yaranması zəruriyyəti meydana çıxar. Tusini tarixi təcrübədən çıxış edərək yazır ölkə dolandırmağa məsul adam bir şeyi qatı bilməlidir ki, dövlətlərin bünövrəsi qarşılıqlı kömək və əmək əsasında birləşən, bəslənilən, bir bədənin üzvləri yerində olan insanların ümumi ittifaqı zəminində yaradılmışdır. Bu ittifaq ədalətli olsa, dövlət haqq olmasa, dövlət nahaq yaradılmışdır...Əksər

<sup>237</sup> Bünyadov Z. Azərbaycan Atabəyləri dövləti (1136-1225), s.128

<sup>238</sup> Yəno orada

<sup>239</sup> İzzəddin İbn əl-Əsir. Əl-Kamil-fi-t-Tarix, s.147

<sup>240</sup> Vəlixanlı N. Naxçıvan ərəblərdən monqollaradək, s.117

<sup>241</sup> Bu barədə daha ətraflı bax: Раев А. История политических и правовых учений в Азербайджане. От истоков до XX века. Баку, 2000 в. s.

<sup>242</sup> Yəno orada, s.206

dövlətlər xeyrixah və iradəli başçıları, ədalətli hökmdarları olduqca, müttəfiqlik şərtləri yerinə yetirildikcə yaşamış və inkişaf etmişdir.<sup>243</sup>

Naxçıvan moqol işğalları prosesində ciddi dağıntılara məruz qalmasına baxmayaraq, tədricən Hülakü dövləti sistemində mühüm yer tutmağa başlayırdı. Bu Naxçıvanın hərbi-strateji cəhətdən əlverişli mövqeyi ilə eyni zamanda, Atabəylər dövləti dövründə paytaxt şəhəri kimi əhəmiyyətli rolu ilə də bağlı idi. Naxçıvan tarixində də haqlı olaraq qeyd edilirdi ki, Hülakülərin dövründə zərxcanaların olduğu 19 Azərbaycan şəhəri içərisində Bakı, Təbriz, Marağa, Sultaniyyə, Salmas, Şəhran kimi məşhur şəhərlərlə yanaşı, Naxçıvan (1244-1245; 1333-1334), Şərur (1349-1350; 1351-1352), Əlinca, Əncan şəhərlərinin də adlarının olması bu bölgənin dövlətçilik baxımından əhəmiyyətindən xəbər verir. Hülakülər dövlətinin görkəmli hökmdarlarından olan Qazan xanın (1295-1304) həyata keçirdiyi islahatlar Naxçıvanda da sosial-iqtisadi həyatın canlanmasına təkan vermişdir. Bu uzun müddət davam etməmiş, bir tərəfdən Hülakülər dövləti ilə Qızıl Orda arasındakı müharibələr, digər tərəfdən dövlətin öz daxilində genişlənən hakimiyyət uğrunda çəkişmələr sosial-iqtisadi və siyasi böhrana səbəb olmuşdur. Bu da Hülakülər dövləti daxilində Çobanilərin mövqeyinin güclənməsinə gətirib çıxarmışdır. Çobanilər Naxçıvanın əhəmiyyətini nəzərə alaraq burada nüfuz uğrunda mübarizəyə xüsusi diqqət verirdi. 1341-ci ildə yeni Cəlairi dövlətinin yaranması ilə bölgədə siyasi hakimiyyət uğrunda mübarizə daha da kəskinləşdi. Hadisələr 1357-ci ildə Hülakülər dövlətinin süqut etməsi ilə nəticələndi, Azərbaycan topraqları cəlairilərin nüfuz dairəsinə daxil oldu.

XIV əsrin 70-ci illərində Teymurilər dövlətinin meydana gəlməsi ilə bölgədə cəlairilər və Qızıl Orda ilə yanaşı onun da iştirakı gücləndi. Bu dövrdə Əlincanın rolu bir daha ortaya çıxdı. Teymur 1387-ci ildə Naxçıvanda Əlinca qalasını mühasirəyə aldı. Bu zamandan başlayaraq qalanın mühasirəsi 14 il davam etdi və qala yalnız daxili çəkişmələrdən sonra, 1401-ci ildə təslim oldu. 1405-ci ildə Əmir Teymurun ölümündən sonra onun imperiyası zəiflədi və Azərbaycan dövlətçiliyinin bərpasını reallaşdırmaq mümkün oldu.

Hülakülər və cəlairilər dövründə Naxçıvanın ayrıca inzibati vahid, tümən kimi təşkil edilməsi onun konsolidasiyası və Azərbaycan dövlət-

çiliyinin bərpasında rolunun güclənməsinin əsas faktorlarından biri oldu.

Hülakülər dövlətinin ərazisi vilayətlərə, onlar isə "tümənlərə" bölünmüşdü. Tümən hərbi və inzibati bölgü cəhətdən eyni ərazini əhatə edirdi. Azərbaycanın, bir vilayət kimi, sərhədləri Xəzər dənizi – Gilan vilayəti – Zəncan, Savucbulaq, Uşniyyə şəhərlərinin və Ruyendej qalasının cənubundan – Urmiya, Salmas, Xok, Maku şəhərlərinin və Naxçıvan vilayətinin qərbindən – Dvin şəhərindən – Göycə gölü – Debed çayı – Şəki vilayətinin qərbindən və şimalından – Dərbənd şəhərinin şimalından keçirdi. Azərbaycan vilayəti (tarixi Atropatena) inzibati-ərazi bölgüsü baxımından 4 əyalətə, eyni zamanda 9 tümənə bölünmüşdü və onların hər biri əyalətin iri şəhərlərinin adı ilə adlanırdı. Naxçıvanın bu dövrdəki inzibati-ərazi bölgüsü hülakülərin, çobanilərin, cəlairilərin təyin etdikləri hakimlər tərəfindən idarə olunurdu. Naxçıvan ərazisi Azərbaycan əyalətinin tərkibində olmuş və onun 9 tümənindən biri idi. Həmdullah Qazvini (1282-1345) həmin tümənlərdən səkkizinin – Təbriz, Ərdəbil, Pişkin, Xok, Sərab, Marağa, Mərand və Naxçıvan tümənlərinin adını çəkir.<sup>244</sup> Orta əsrlərdə "tümən" termini ilk növbədə hərbi, inzibati və pul vahidləri məzmununda işlədilir. Çoxmənalı "tümən" termini ilə ilk növbədə on min döyüşçünü birləşdirən hərbi bölmə, on min dinara bərabər pul vahidi və on min əsgər və ya biləcək inzibati-ərazi vahidi nəzərdə tutulurdu. Göründüyü kimi, Naxçıvan bölgəsi Azərbaycanın bir tüməni idi və dövlətə on min döyüşçü vermək qüdrətinə malik idi.<sup>245</sup> Naxçıvan tüməninə Azərbaycanın 27 iri şəhərindən 5-i – Naxçıvan, Ordubad, Azad, Əncan və Makuyə şəhərləri daxil idi.<sup>246</sup>

Naxçıvan və Ordubad şəhərləri Azərbaycanın 260 tümən illik sülalətinin toplandığı 21 iri şəhəri sırasına daxil idi.<sup>247</sup> Naxçıvan tüməni mahal hakimi və tümən əmiri idarə edirdi. Şəhərləri isə şəhər hakiminin başçılığı ilə müttəərif, mustovfi, xazin, nazir və b. məmurlar idarə edirdilər. Naxçıvan tüməni hazırda Naxçıvan Muxtar Respublikasının ərazisindən nisbətən geniş ərazini – Araz çayının şimal və cənub sahillərini əhatə edirdi. Naxçıvan tüməni Makudan Qafan dağlarına

<sup>244</sup> Həmdullah Qazvini. Nuzhat al-qulub. Tehran, 1336 (h. q.), s.85-102


<sup>245</sup> Алыедзе А. Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв. Баку, 2012, с.256

<sup>246</sup> Naxçıvan ensiklopediyası. İki cildə, c.2, s.168

<sup>247</sup> Piriyev V. Naxçıvan XIII-XIV əsrlərdə/Naxçıvan Muxtar Respublikası. Məqalələr toplusu, s.97

<sup>240</sup> Tusi N. Əxlaqi-Nasiri. Bakı, 1989, s.180, 211

qədər geniş ərazini əhatə etmiş, Xoy, Mərənd, Pişkin tümənləri və Qarabağla hüdudlanaraq Göycə gölü istiqamətində Dərələyəz silsiləsinin şimalına kimi çatırdı. Maku və Qafan əraziləri də Naxçıvan tüməninə daxil idi.<sup>248</sup>



Arazın cənubunda Naxçıvan şəhərindən çox da uzaqda olmayan və onunla eyni en dairəsində yerləşən Makunun Azərbaycanın başqa tümənlərinin tərkibində, xüsusilə Naxçıvana qonşu olan Xok və ya Mərənd tümənlərinin tərkibində verilməməsi onun məhz Naxçıvan ərazisinə daxil olduğunu bir daha təsdiq edir. Naxçıvanın qərb hüdudlarını Dvin (Dəbil) şəhərinin də daxil olduğu orta əsr mənbələrindən məlumdur.<sup>249</sup> Ərəb coğrafiyaşünası Yaquq Həməvinin (1179-1229) yazdığına görə, Dvin "Arran vilayətində, Azərbaycanın uzaq hüdudlarında" yerləşir. Əbu-Bəkr əl-Əhəri (XIV əsr) isə 1338-ci ildə Şəhur və Dvin

ərazilərinin Hülaku əmiri Əkəncinin oğlu Hacıbəy tərəfindən idarə olunduğunu bildirir.<sup>250</sup> Dvinin orta əsrlərdə Azərbaycanın, deməli, Naxçıvanın tərkibində olduğunu söyləməyə əsas verir. Fəzlullah Rəşidəddinin (1247-1318) məlumatına görə, Qafan ərazisi də Naxçıvan tüməninə daxil olmuşdur. Müəllif yazır: "Zəğal Naxçıvana aid olan Qafanın bəzi yerlərində bitir",<sup>251</sup> arşağın çiçəyi "Naxçıvan vilayətində Qafan dağlarında çox bitir".<sup>252</sup> XIII-XIV əsrlərə aid yazılı qaynaqlarda Naxçıvan tüməninə və onun ətrafında Vəndənd, Qarabağlar, Giran, Cülhə (məuasir Culfa), Şahzud, Şəhur, Əlinə, Sürməli, Gəmi, Tağmar, Fəqnan və b. yaşayış məskənləri, qala və istehkamlar, Əshabi-Kəhf mağarası, Xudafərin və Ziyəülmülk körpüləri və s. mövcud olmuşdur.

Naxçıvanın ərazi-inzibati cəhətdən konsolidasiyası, sosial-iqtisadi və siyasi baxımdan fəallığı Naxçıvan Azərbaycan dövlətçiliyinin bərpasında rolunun əhəmiyyəti nə dərəcədə vacib olsa da, dövlətçiliyin bərpası üçün ideoloji zəminin təşəkkülü də o dərəcədə vacib idi. Əgər əvvəllər bu ayrı-ayrı şair və mütəfəkkirlərin, xüsusilə Qətran Təbrizinin və Nəsirəddin Tusinin yaradıcılığında özünü göstərirdisə, XIV əsrin sonlarında Hürüfilik kimi dini-fəlsəfi cərəyanın meydana gəlməsi ilə əlamətdar olmuşdur.

Hürufizim XIV əsrin sonlarında Azərbaycanda yaranmış və təşkilati baxımdan formalaşmışdır.<sup>253</sup> Azərbaycanda hürufizmin meydana gəlməsinin əsas mərkəzlərindən biri isə sözsüz ki, XIII-XIV əsrlər tarixinin bütün gedişini özündə əks etdirən Azərbaycanın Naxçıvan bölgəsi idi.

Hürufiliyin banisi və hərəkatın ilk rəhbəri Fəzlullah Nəimi (1399/40-1394) onun başlıca müdəalları Naxçıvanda bəyan etdiyinə görə buranı "Oyanmış torpaq" (Sərzəmine-restaxiz) adlandırdılar. Hürufiliyin əsasları Nəiminin "Məhəbbətməmə", "Cavidan-nəmə", "Ərşnamə" ("Dünyanın taxt-tac kitabı") traktatlarında, "Nov-nəmə" ("Yuxular haqqında") əsərində və "İsgəndərnəmə" adlı fəlsəfi poemasında şərh edilmişdir. Hürufilik fəlsəfəsi Allahu gerçək aləmin, dünya təkamülünün ali məhsulunun-insan və onun nitqinin içərisində

<sup>248</sup> Pirişev V. Naxçıvan tarixindən səhifələr (XIII-XIV əsrlər), s.23; Kalbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrlər I yarı), Naxçıvan, 2016, s.46

<sup>249</sup> Pirişev V. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003, s.81

<sup>250</sup> Pirişev V. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003, s.47

<sup>251</sup> Naxçıvan ensiklopediyası. İki cildə, c.2, s.168

<sup>252</sup> Pirişev V. Azərbaycan XIII-XIV əsrlərdə, s.82

<sup>253</sup> Кулизадэ З. Хуруфизм и его представители в Азербайджане. Баку, 1970 с.43

əridirdilər. Hürufilər ərəb əlifbasında olan hərfərə ilahi, mistik mənə verirdilər. Onlar kainatın, aləmin əbədiyyini, gerçəkliyin dərk olunmasının mümkünlüyünü qəbul edirdilər.<sup>254</sup> Hürufilər Allahın Nəimində təcəssüm etdiyinə inanırdılar. Hürufizmin görkəmli nümayəndələrindən olan İmaməddin Nəsimi (1369-1417) Fəzlullah Nəimini əsərlərində vəsf etmiş, onu Həq-Allah adlandırmışdır.

*Fəzli-həqdir vaqifi-əsrarımız,*

*Fəzli həqdəndir qamü ənvarımız,*

*Fəzli-həq göstərmiş idi karımız,*

*Fəzli-həqdir, fəzli-həq memarımız.*<sup>255</sup>

Hürufiliyin ictimai-siyasi baxışlarına bir sıra ictimai-siyasi cərəyanlar kimi kürrəmlik də mühüm təsir göstərmişdir. Ona görə hürufilikdə də zülmə və ədalətsizliyə qarşı mübarizə çağırışı var idi. Bunun nəticəsi idi ki, hürufilər Əmir Teymur tərəfindən amansızcasına təqib edilirdi. Hürufi fəlsəfəsinin siyasi qorxusu ilə bağlı Səmərqənddə çağırılan üləmə yığıncağı Fəzlullah Nəiminin qətl edilməsi haqqında fitva verdi. Nəimi 1394-cü ildə Teymurun əmri ilə oğlu Miranşah tərəfindən həbsə alınaraq, Naxçıvandakı Əlincə qalasına aparılmış və orada amansızlıqla qətlə yetirilmişdir.<sup>256</sup> Belə güman edilir ki, Nəimi müridləri tərəfindən hazırda Culfə rayonundakı Xanəqah kəndindəki türbədə dəfn edilmişdir.<sup>257</sup> Bu Naxçıvanı teymurlərə qarşı mübarizənin, bütövlükdə isə azadlıq hərəkatının mərkəzlərindən birinə çevirmişdir.

Nəiminin qətlindən sonra hürufizmin əsas liderlərindən biri olan Nəsimi fəlsəfi-dini təbliğatla eyni zamanda, siyasi ideyaların da həyata keçirilməsi yolunda mübarizə aparmışdır. Nəsimi yaradıcılığının görkəmli tədqiqatçılarından biri olan Həmid Araslı şairin qətlə haqqında yazdığı ki, Misir sultanı öz fərmanında Nəsiminin dərisi soyulduqdan sonra əllərinin birini Zülqədər hakiminə, ikincisini Ağqoyunlu hökmdarına göndərmişdi. Bu fakt şairin siyasi əlaqələrini təxmin etməyə imkan verir. Bəlkə də Nəsimi bu hökmdara öz fikirlərini qəbul etmə

şərti ilə Haləbi və Suriyanı Misir sultanlığından ayırıb onlarla birləşdirməyi vəd etmişdir. Bu ehtimal Nəsiminin öldürülməsinin siyasi bir mahiyyət daşımasını güman etmək üçün də əsas vermiş olur.<sup>258</sup> Bu mülahizə hürufilərin və onların liderlərindən birinin Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə apararaq aqşoyunlularla əlaqəsini göstərir. Hürufilər gələcəkdə Azərbaycanda mərkəzləşmiş Səfəvi dövlətinin yaranmasında tarixi rol oynamış Səfəviyyə ordeni və qızılbaş ideologiyası ilə də əlaqədə olmuşdur. Hürufizmi kimi qızılbaş ideologiyasının vətəni də Azərbaycan idi.

### 3.7. Naxçıvan XV əsr Azərbaycan dövlətləri sistemində

XV əsrin əvvəlləri Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutur. Teymurun ölümündən sonra siyasi arenada möhkəmlənən Şirvanşahlar dövlətinin hakimi I İbrahim (1382-1417) Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizəyə başlayır. Dövrün tarixinə dair tədqiqatlarda bu hadisələrin gedişində Naxçıvanın mövqeyinə diqqət yetirilməmişdir. C.İbrahimov yazdığı ki, "Teymur dövlətinin dağılması və oğlanları arasında davam edən mübarizələr yerli hökmdarların hakimiyyətlərinin möhkəmlənməsinə və genişlənməsinə imkan yaradır. Şirvan şahı I İbrahim bu fürsətdən istifadə etməyi nəzərdən qaçırır. Məsələn burasında idi ki, Şirvan şahı I İbrahim Teymur ilə olan müqaviləyə baxmayaraq, Şirvanın tam müstəqilliyini əldə etmək və Azərbaycan torpaqlarını Şirvan şahlığı ətrafında birləşdirmək fikrindən əl çəkməmişdi. Hətta o, Azərbaycanın müxtəlif şəhərləri ilə əlaqəyə girərək əlverişli məqam gözləyirdi. İndi ələ düşən fürsət isə ona bu niyyətini həyata keçirməyə imkan verirdi."<sup>259</sup> Qeyd edilən dövrdə Naxçıvanın siyasi hadisələrdə əsas faktorlardan biri olduğunu əsas götürsək, Şirvanşah I İbrahim onu nəzərə almayı bilməzdi. Bir hürufi də onun əlaqədə olduğu şəhərlər arasında Naxçıvan da olmalı idi. I İbrahimin yürüşünün əsas istiqamətinin Təbrizə yönəldiyini nəzərə alsaq Naxçıvanın rolu daha aydın olar. I İbrahim 1406-cı ilin may ayında Təbriz şəhərini tutmaqla qısa bir zamanda olsa da Azərbaycan torpaqlarının birləşdirməyə nail ola bildi. İyun ayında isə

<sup>254</sup> Azərbaycan tarixi. Yeddi cildə, üçüncü cild, Bakı, 2007, s.164

<sup>255</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.262

<sup>256</sup> Yəni orada, s.262

<sup>257</sup> Naxçıvan xanəqahları haqqında daha ətraflı bax: Səfərləri F. Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı, 2003

<sup>258</sup> Araslı H. Azərbaycan ədəbiyyatı: tarixi və problemləri, s.269

<sup>259</sup> İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair öçlərək. Bakı, 1958, s.33-34

Cəlairi Sultan Əhməd və Qaraqoyunlu Qara Yusifin birləşmiş qüvvələrinin Təbrizə yürüşü ilə şəhəri tərk etməyə məcbur oldu. Təbriz tutulduqdan sonra şəhər qazisi İmadəddinin Sultan Əhməd tərəfinə keçməsi və soyuqal olaraq bütün Naxçıvan mahalını hakimiyyəti altına alması, Əlincə qalasının əhəmiyyətinin nəzərə alınaraq onun bərpa edilməsi haqqında fərman verilməsi<sup>260</sup> Naxçıvanın birləşdirmə siyasətini müdafiə etməsini təsdiq edir.

I İbrahimin Azərbaycanın birləşdirilməsi siyasətində ilk cəhdinin uğursuz olmasına baxmayaraq, bu siyasətdən əl çəkmədi və əlverişli fürsət düşən kimi həmin ideyanın həyata keçirilməsini davam etdirdi. Keçmiş müttəfiqlər-Cəlairi Sultan Əhməd və Qara Yusif arasında 1410-cu ildə ziddiyyət yarandıqda, yenidən bu siyasəti davam etdirdi. Sultan Əhməd və Qara Yusif arasında yaranan hərbi qarşıdurma zamanı cəlairiləri müdafiə etdi. Bununla da həm qaraqoyunlulardan müdafiə olunmaq, həm də Azərbaycanın cənub torpaqlarında möhkəmlənmək istəyirdi. Qara Yusifin Şirvan qoşunları gələndə, 1410-cu il avqustun 30-da Şənbə-Qazanda Sultan Əhmədi məğlub etməsi ilə bu plan da süqut etdi.<sup>261</sup>

Oğuz mənşəli qaraqoyunlu, o cümlədən sonralar Azərbaycan ərazisində dövlət yaratmağa nail olan ağqoyunluların ölkə ərazisinə gəlməsinin erkən dövrü VIII-IX əsrlərə aid edilir. Baharlı, sədli, qaramanlı, alpout, duharlı, cəgirli, hacılı, ağacərilil kimi tayfalarından ibarət olan qaraqoyunlular XIV əsrin sonlarında Anadolunun şərqində bəylik yaratmağa nail ola bildişdilər. Baharlı və sədli tayfalarının siyasi rolu daha çox olmuşdur. Sədli oymağının mərkəzi Naxçıvan və Sürməli idi.<sup>262</sup> Qaraqoyunluların Qara Mahmud (1378-1388), Bayram Xoca (1388-1392), Qara Məhəmməd (1392-1405) kimi başçıları bölgənin siyasi hadisələrində fəal iştirak etməyə başlamış, Qara Yusif isə cəlairilərlə mübarizədə 1410-cu ildə dövlət yaratmağa (1410-1468) nail ola bildişdir.<sup>263</sup>

Qaraqoyunlu dövləti Azərbaycan dövlətçilik ənənəsinə əsaslanmaqla eyni zamanda, dövrün hüquqi-siyasi tələbləri üzrə formalaş-

mışdır. Bu öz əksini Qara Yusifin deyil, məhz oğlu Pırbudağın sultan elan edilməsində tapır. Qara Yusif hələ Dəməşqdə həbsdə olduğu zaman azyaşlı oğlu Pırbudağı Sultan Əhməd Cəlairiyə rəsmi sənədlə oğulluğa vermiş, onun ölümündən sonra Pırbudağın adına yazılmış yarlıq əsasında Təbrizdə çağırılan Azərbaycan ayanları və Qaraqoyunlu əmirlərinin məclisində onu sultan elan etmişdir.<sup>264</sup> Dövlətin idarəsini isə onun qurucusu Qara Yusif (1410-1420) həyata keçirmişdir.

Qaraqoyunlu dövləti yarandığı zaman Naxçıvan mahalı Cəlairilərə tabe olan qazi İmadəddin tərəfindən idarə edilirdi. Ona görə də qaraqoyunluların qərbində duran vəzifələrdən biri tezliklə Naxçıvana sahib olmaq idi. Əlincə qalasının möhkəmliyi onun ələ keçirilməsini çətinləşdirirdi.



Qara Yusif bunu nəzərə alaraq, qala və ətrafının qazi İmadəddinə, uzaqdakı torpaqların isə oğlu İsgəndərə verilməsini qərar almış-

<sup>260</sup> Məmmədov R. Naxçıvan şəhərinin tarixi очерki, s.97

<sup>261</sup> Azərbaycan tarixi. Yeddi cildə, üçüncü cild, s.86

<sup>262</sup> Yeno orada, s.79; Nəcəfli T. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. Bakı, 2012,

s.32-38

<sup>263</sup> İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair очерklər, s.37-48

<sup>264</sup> Fərzalibəyli F.XV əsr Azərbaycan dövlətlərinin quruluşu. Bakı, 2003, s.19-20

dır. Az bir müddət sonra qazi İmadəddinin hakimiyyətinin möhkəmlənməsindən narazı qalan Hacı Qorçu, Cəmaləddin və Şəhriyar kimi mühafizlər onu öldürmüş, qalanı ələ keçirmiş və onu İsgəndərə tabe etmişdilər. Qara Yusif İsgəndərin (sonralar Qaraqoyunlu hökmdarı, 1421-1429, 1431-1436) qala üzərindəki hakimiyyətini təsdiqləmişdir.<sup>265</sup> Beləliklə, Qaraqoyunluların Naxçıvandakı hakimiyyəti qəti şübhəli deyildir. Cəlairilər dövründə olduğu kimi, Qaraqoyunlular da xəzinəni Naxçıvanda, Əlinca qalasında saxlayırdılar ki, bu da bölgənin strateji əhəmiyyətini göstərirdi. Əlinca qalası İsgəndərə sadiq qüvvələrin nəzarətində idi.<sup>266</sup>

Naxçıvan Qaraqoyunlu dövlətinin tərkib hissəsi kimi onun siyasətinin həyata keçirilməsində də iştirak edirdi. 1412-ci ilin dekabrında Qaraqoyunluların Şirvan və onun müttəfiqlərinə qarşı Kür çayı sahilində baş verən və qələbə ilə başa çatan döyüşündə Naxçıvanın da silahlı dəstələri iştirak etmişdi.<sup>267</sup>

1420-ci ilin noyabrında Teymuri Şəhruxun yürüşünə qarşı döyüş gedən Qara Yusifin ölümündən sonra meydana gələn tarixi şəraitdə Naxçıvan siyasətlərinin əsas mərkəzinə çevrilmişdir. Bir tərəfdən Qaraqoyunlu əmirlərindən olan Əmir Qaraman və xatun Qədim Paşa ordugahdan ayrılaraq xəzinənin olduğu Əlinca qalasına yola düşmüş, digər tərəfdən Qara Yusifin oğlanlarından olan İspənd (İsfahan) Mirzə sədli tayfa əmirlərinə arxalanaraq özünü Qaraqoyunlu hakimi elan etmiş, Bayazid qalasında saxlanılan xəzinəni ələ keçirib, Çuxur-Sədə getmişdi.<sup>268</sup> İsgəndər Mirza Qaraqoyunluların hakimiyyətini bərpa etdikdən sonra, Təbrizi və Əlinca qalasını İspənd Mirzənin əlindən alaraq, Azərbaycandan çıxarmaq istəmiş, o da qaçıb Avniyə və Ərzuruma getmişdi.<sup>269</sup>

Teymuri Şəhruxun Qaraqoyunlu dövləti ilə apardığı ziddiyyətlərin yenidən kəskinləşməsi nəticəsində 1429-cu ilin sentyabrında Salmas yaxınlığında hər iki dövlət arasında döyüş baş vermiş, İsgəndər bu döyüşdə məğlub olaraq, hakimiyyətdən uzaqlaşdırılmışdır. Şəhrux hakimiyyətə Əbusəidi (1429-1431) gətirmişdir. Bu məğlubiy-

yətdən sonra Naxçıvan Teymurilərin hakimiyyəti altına düşmüş, lakin 1431-ci ildə yenidən taxta çıxan İsgəndər Şəhruxun hakimiyyətini aradan qaldırmağa nail olmuşdur. 1434-cü ildə Şəhruxun yeni hücumu başlamış, bu zaman İsgəndəri hakimiyyətdən salmış, taxta Cahanşah (1436-1467) çıxmışdır.<sup>270</sup> Həmin dövrdə Əlinca qalası İsgəndərin oğlu Şah Qubadın əlində idi və İsgəndərin əsas dayaqlarından hesab olunurdu. Şəhrux Azərbaycanı tərk etdikdən sonra, yeni hərbi qüvvə toplayan İsgəndər Cahanşaha qarşı döyüşə başladı, lakin tərəfdarları onu tərk etdiyinə görə, Əlinca qalasına sığındı. Burada oğlu Şah Qubad tərəfindən qətlə yetirildi və bununla da Cahanşaha tabeçiliyini bildirdi. Cahanşahın Əlinca qalası üzərində də hakimiyyətinin bərpa edilməsinə baxmayaraq, o, ata qatili və onun tərəfdarlarını qətlə yetirdi.

Teymuri Şəhruxun ölümündən (1447) sonra Cahanşah müstəqil siyasət yeritməyə başladı, lakin Ağqoyunluların hakimiyyət uğrunda mübarizəsi Qaraqoyunlu dövlətinə ciddi zərbə vurdu. 1467-ci ilin noyabrında Cahanşah Ağqoyunlu Uzun Həsənə döyüşdə öldürüldü, hakimiyyətə oğlu Həsənəli (1467-1468) gəldi. Həsənəli Azərbaycanın cənub torpaqlarında qüvvə toplayaraq Ağqoyunlulara qarşı çıxır. Uzun Həsənə ona məktub yazaraq, yanına 30 nəfərlik heyət göndərib, təslim olmasını tələb edir. Həsənəli elçiləri öldürür və mübarizəni davam etdirir, lakin Mərənd yaxınlığındakı döyüşdə məğlub olur və Teymuri sultanı Əbi Səidin yanına qaçır.<sup>271</sup> Beləliklə, Qaraqoyunlu sülaləsinin hakimiyyətinə son qoyulur, Ağqoyunlu sülaləsi hakimiyyətə gəlir. Yeni sülalə də paytaxt şəhəri kimi Təbrizi seçir. Bu Azərbaycan dövlətçiliyinin varisiyinin göstəricilərindən biri idi. Dövlətin yaradıcısı Uzun Həsənə on il (1468-1478) davam edən hakimiyyəti dövründə dövləti hərbi-siyasi cəhətdən möhkəmləndirməklə yanaşı, "Qanunnamə" qəbul etmiş, dövləti hüquqi baxımdan da sabitləşdirməyə çalışmışdır. Uzun Həsənənin "Qanunnamə"si Azərbaycan dövlətçiliyi tarixi üçün önəmli bir sənəddir. Bu sənəd nəinki, öz dövründə hətta, XVI əsrdə də qüvvədə olmuş və sonrakı dövrlərin də hüquqi sisteminin yaradılmasına təsir göstərmişdir.<sup>272</sup>

<sup>265</sup> Sümer F. Karakoyunlular (Başlangıçdan Cihan Şaha kədərlər), C.5-Ankara, 1984, s.78

<sup>266</sup> Nəcəfli T. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, s.46

<sup>267</sup> Вакханов А.А. Гүлүстани-Иром. Баку, 1951, s.86; Петрушевский И.П. Государства Азербайджана в XV в. // Сборник статей по истории Азербайджана. Вып.1. Баку, 1949, с.160

<sup>268</sup> Sümer F. Karakoyunlular (Başlangıçdan Cihan Şaha kədərlər), C.1-Ankara, 1967, s.111, 116-117

<sup>269</sup> Tehrani Əbu Bəkr. Kitabı-Diyarbakriyyə, Bakı, 1998, s.73

<sup>270</sup> İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair öçlərək, s.56

<sup>271</sup> Yəni orada, s.74

<sup>272</sup> Problemin tarixləşməsi və "Qanunnamə"nin təhlili haqqında bax: Fərzəlibəyli Ş.F. XV əsr Azərbaycan dövlətlərinin quruluşu, s.86-98





Uzun Həsənin ölümündən sonra hakimiyyəti onun varisləri Xəlil Mirza (1478), Sultən Yaqub (1478-1490), Baysunqur Mirza (1490-1492), Rüstəm (1492-1497), Gədək Əhməd (1497), Məhəmməd Mirza (1499), Əlvənd Mirza (1499-1501) və Sultən Murad (1499-1503) idarə etmişdilər. Sultən Yaqubdan sonra hakimlərin tez-tez dəyişməsi dövlət idarəçiliyinə mənfi təsir göstərmişdir.

Qaraqoyunlu və Ağqoyunlular arasında hakimiyyət uğrunda gedən mübarizədə Naxçıvan, xüsusilə Əlincə qalası vacib yer tuturdu. Əlincə ətrafında baş verən hadisələri Əbubəkr Tehrani "Kitabi-Diyarbəkrriyyə" də (1470-1478) vermişdir. Bu təsvirin maraqlı cəhəti ondan ibarətdir ki, hadisələr o zaman gedən siyasi mübarizə kontekstində verilir. Bununla da Naxçıvanın ümumi siyasi mübarizədə yerini müəyyən etmək mümkündür. Onun yazaqlarından aydın olur ki, Həsənin müğlubiyyətindən sonra siyasi hadisələr sürətlə dəyişməyə başlamışdır. Uzun Həsən Təbriz əhalisini sakitləşdirmək məq-

sədələ şahzadə Sultən Xəlil Bəhadiri ora göndərmişdir. "[Sultən Xəlil] tələsik Təbrizə gəldi, şəhərin və vilayətin əhalisinə əmin-amanlıq, rahatlıq və arxayınlıq bəxş etdi. Və ...Məhəmməd bəyi Cüşin tərəfə, Yusif bəyi isə Sərəbə-Mahmud bəyin (Uzun Həsənin əmisi, Həsənin əlinin əmirilərindən idi.-İ.H.) və [digər] qaçmış ağqoyunluların ardınca göndərdi. Şahli bəy Pornaki isə müzəffər əsgərlərdən bir dəstə ilə birlikdə Əlincə qalasına göndərdi. Elə o zaman xəbər gəldi ki, Maku qalasının hakimi itaət göstərmiş və Həsən Əlinin o qalada olan ərvadını tutub Sahibqranın yanına göndərmiş, qala da ələ keçirilmiş. Huri adlı yerdə xəbər gəldi ki, Şahli bəy də Əlincəyə tutub. Qısa bir müddətdə belə bir qala əziyyət çəkmədən bütün xəzinələri ilə birlikdə ələ keçdi. Bu hadisə Turan şahlarının dilində bir misal oldu ki, əvvəlki Sahibqran Əmir Teymur Kurqan o cür qədrəti ilə təqribən on yeddi il (həqiqətdə 14 il.-İ.H.) [Əlincəni] mühasirədə saxladı; elələri oldu ki, mühasirə dövründə doğulub-böyüdü və mühasirədəkilərə birlikdə döyüşdü; böyük əzab və itkilərdən sonra qala fəth olundu. [Lakin] bu əbədi dövlətdə ilahinin hökümü ilə qala və xəzinə qısa zamanda ələ keçdi və sakinlərə heç bir ziyan dəymədi."<sup>273</sup> Təbii ki, belə bir qalının xəzinə ilə birgə, Ağqoyunluların əlinə keçməsi yeni sülalənin hakimiyyətinin möhkəmlənməsinə xeyli kömək göstərdi.

Ağqoyunlu dövləti mövcud olduğu dövr ərzində (1468-1501) bir tərəfdən hakimiyyətinin möhkəmləndirilməsi uğrunda qonşu dövlətlərlə mübarizə aparmış, digər tərəfdən fəal xarici siyasət yeridərək Avropa dövlətləri ilə diplomatik, hərbi-siyasi və ticarət əlaqələri qurmağa çalışmışdır.<sup>274</sup> Naxçıvan, o cümlədən Əlincə qalası dövlətin siyasi həyatında mühüm rolunu davam etdirmişdir. Şahin Fərzəliyev "Naxçıvan XV əsrdə" adlı tədqiqatında bu dövrün siyasi hadisələrindən bəhs edərək yazır ki, Sultən Yaqubun ölümündən sonra oğlu Baysunqur lələsi Sufi Xəlil Mosullunun köməyi ilə rəqiblərinə qalib gəldikdən sonra əmirlər tərəfindən padşahlığa namizəd göstərilən Rüstəm Mirzəni Əlincə qalasında zindana saldırdı. Həsən bəy Rum-lunun məlumatına görə, 1492-ci ildə Eybə Sultən Bayandur ordusu

<sup>273</sup> Tehrani Əbu Bəkr. Kitabi-Diyarbəkrriyyə, s.250-251

<sup>274</sup> Bu barədə daha ətraflı bax: Mahmudov Y. Azərbaycanın Avropa ölkələri ilə əlaqələri. Ağqoyunlu dövrü (XV əsrin I yarısı). Bakı, 1986; Azərbaycan diplomatiyası. Bakı, 2007; Azərbaycan və Avropa: Ağqoyunlu dövründə qarşılıqlı əlaqələr (XV əsrin ikinci yarısında). Los-Anjeles, 2011 (Azərbaycan, ingilis dillərində).

ilə Qarabağdan Əlincəyə yollandı, qalanın hakimi olan Qazaq Seyid Əlini özünə müttəfiq etdi və həbsdəki Rüstəm boyu azad edərək Təbrizə yollandı. Baysunqur qaçdığı üçün Rüstəm Mirzə taxt-taca yiyələnə bildi. 1497-ci ilin yazında Uzun Həsənin nəvəsi Gödək Əhməd Naxçıvan yaxınlığında Rüstəm padşahın qüvvələrini ağır məğlubiyyətə uğratmış və hakimiyyəti əlinə almışdı.<sup>275</sup> Gödək Əhməd qısa müddətdən sonra öldürülmüş, Əlvənd və Murad Mirzə arasında hakimiyyət uğrunda mübarizə başlamışdır. Murad 1500-cü ildə Təbrizə Əlvəndin üzərinə yürüş edir və şəhəri dörd versitliyindəki Sayın qalasında dayanır. Baba Xeyrulla adlı bir nəfərin başçılığı ilə ağsaqqallar işə qarışmış, hər iki tərəfi müharibədən çəkindirir. Əbhər adlı yerdə (Təbriz yaxınlığında) onların arasında sülh imzalanır, dövlətin ərazisi bölüşdürülür. Qızılüzən çayı sərhəd olmaqla Diyarbək və Azərbaycanın Kürdən cənuba olan hissəsi Əlvəndin və bütün İraq, Fars və Kirman mülkətləri Muradın hakimiyyəti altında qalır.<sup>276</sup> Naxçıvan Əlvənd Mirzənin hakimiyyətinə daxil idi. Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövlətinin yaranması uğrunda mübarizə Naxçıvanı yenidən siyasi hadisələrin mərkəzinə çevirir.

### 3.8. Naxçıvan Mərkəzləşdirilmiş Azərbaycan Səfəvi dövləti dövründə (1501-1736-cı illər)

Səfəvi dövləti Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açmışdır. Bu hər şeydən əvvəl Səfəvi dövləti tərəfindən Azərbaycan torpaqlarının vahid dövlət tərkibində birləşdirilməsi ilə bağlı olmuşdur. Azərbaycanın tanınmış səfəvisünas alimi O.Əfəndiyev yazırdı ki, ölkənin şimal və cənub vilayətlərinin Azərbaycan Səfəvilər dövləti daxilində siyasi baxımdan birləşməsi feodal Azərbaycanın tarixində yeni mühüm mərhələ hesab edilməlidir. Dövlət, xüsusilə də şəxsi feodal torpaq mülkiyyətinin inkişafı, bununla birbaşa əlaqəli olan mərkəzləşdirilmənin güclənməsi də yeni cəhətlər idi.<sup>277</sup>

Səfəvi dövləti quruluşuna, inzibati-ərazi bölgüsünə, idarə sistemində görə dövrünün ən güclü imperiyalarından biri olmuşdur. Dövrün tədqiqatçısının yazdığı kimi, "XV yüzilliyin sonu, XVI yüzilliyin əvvəllərində Səfəvi dövləti Azərbaycan cəmiyyətinin mükəmməl bir siyasi təşkilatı kimi meydana çıxmış, mərkəzi hakimiyyət orqanları təşkil edilmiş və onların arasında səlahiyyət bölgüsü həyata keçirilmişdir. İnzibati-ərazi bölgüsü prinsipləri əsasında yerli idarə orqanları yaradılmış və noticada əli hakimiyyətin bütün ölkə ərazisində həyata keçirilməsi təmin olunmuşdur."<sup>278</sup> Dövləti mövcud olduğu dövr ərzində onun banisi olan Şah I İsmayıl (1501-1524) və onun varisləri I Təhməsin (1524-1576), II İsmayıl (1576-1577), Məhəmməd Xudabəndə (1577-1587), I Abbas (1587-1629), I Səfi (1629-1642), II Abbas (1642-1666), Süleyman (1666-1694), Sultan Hüseyn (1694-1722), II Təhməsin (1722-1732) və III Abbas (1732-1736) idarə etmişdilər.

Naxçıvan Səfəvilər dövlətinin qurulmasında və onun sonrakı tarixində mühüm rol oynayaraq, Azərbaycan dövlətçiliyinin varisliyinə vacib töhfə vermişdir. Əvvəlcə Qaraqoyunlu, sonra Ağqoyunlu dövlətlərinin tərkibində olan Naxçıvan Səfəvilər dövlətinin yaradılmasına köməklik göstərmişdir. Naxçıvanın əhəmiyyətini bilən Ağqoyunlu Əlvənd Mirzə də qüvvələrini ora yönəlmişdi. Əsas hadisələr isə Naxçıvanın şimal-qərbində, Şərurda cərəyan etmişdi. İsmayıl ilə Əlvənd Mirzə arasında hələdici döyüş burada 1501-ci ilin ortalarında baş vermişdi. Əlvəndin 30 minlik ordusuna qarşı İsmayılın 7 min nəfərlik qoşunu dayanmışdı. Ona görə də döyüşün taleyi üçün sərkərdələrin hərbi bacarığı və yerli əhalinin tərəflərə münasibəti vacib rolə malik idi. Hər iki üstünlük İsmayıl tərəfində olduğundan o, qələbə qazanmağa nail oldu. "Əlvənd döyüş meydanından Ərzincana qaçmaqla güclü canını qurtardı. Qızılbaşlar zəngin qənimətlər (atlar, dəvələr, qatırlar, qiymətli mallar, qızıl və gümüş ləvazimat və s.) ələ keçirdilər. Elə həmin-1501-ci ilin payızında, Şorur qələbəsindən dərhal sonra İsmayıl təntənə ilə Təbrizə daxil oldu və şahlıq taxt-tacına yiyələndi."<sup>279</sup> Naxçıvanın şah İsmayılın tərəfində olması Murad Mirzə üzərində 1503-cü ildə qələbə əldə edilməsinə də təsir etdi.

<sup>275</sup> Fərzaliev Ş. Naxçıvan XV əsrdə/Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri. Naxçıvan, 2006, s.95

<sup>276</sup> İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair öçerklər, s.111

<sup>277</sup> Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, 1993, s.254

<sup>278</sup> Bayramlı Z. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sistemi. Bakı, 2006, s.3

<sup>279</sup> Yəni orada, s.44-45

Naxçıvan XVI əsrdən etibarən ustaclu qızılbaş qəbilələrinin bir qolu olan kəngərli qəbiləsinin irsi ölkəsi hesab olunurdu. Bu Naxçıvanın həm Səfəvi, həm xanlıq, həm də Rusiya imperiyası dövrünün ilk mərhələsində dərin izlər buraxmışdı. Kəngərlilərin bir hissəsi Şah İsmayılın vaxtında diyarı türkmənlərin hücumundan qorumaq üçün Xorasanın Nisa dairəsinə köçürülmüşdü. Şah Abbasın dövründə qəbilənin başçısı və Naxçıvan hakimi Maqsud Sultan Kəngərli-Ustacılı idi. İsgəndər Münşinin 1628-ci ilə aid əmirlərin siyahısına görə Maqsud Sultan nainki Naxçıvan, eyni zamanda, Xorasan kəngərlilərinin də hakimi idi.<sup>280</sup> Sonrakı dövrdə Naxçıvanda Nadir bəy Rzaəddin xan (1647), Əliqulu xan (1668), Murad xan (1668-1669), Şəraf xan (1669-1678), Məhəmməd Rza xan (1678-1691) hakimlik etmişdilər.<sup>281</sup> Kəngərlilərin Naxçıvan ölkəsinin siyasi idarəsi sahəsində əldə etdiyi təcrübə sonralar Naxçıvan xanlığının yaradılmasında vacib rol oynamışdır.

Naxçıvanın Səfəvi dövləti tərkibində tarixinin sonrakı mərhələsi də dövlətçilik ilə sıx bağlı olmuşdur. Naxçıvan uzunmüddətli Səfəvi-Osmanlı müharibələrinin əsas hərbi-strateji məntəqələrindən biri olmuş, müharibənin bütün ağır-acıların və itkiləri ilə üzləşmişdir. Naxçıvanın bu dövr tarixi Səfəvi dövlətinin həyatının ən mühüm hadisələri ilə bilavasitə əlaqədardır.

Naxçıvan ilk əvvəl Səfəvilər ilə Osmanlılar arasında baş verən 1514-1555-ci illər müharibəsinin çətinliklərinə məruz qaldı. Səfəvilərin 1514-cü ilin avqustunda baş verən Çaldıran döyüşündə məğlub olması dövlətin paytaxtı Təbriz kimi Naxçıvanın da osmanlıların əlinə keçməsinə səbəb oldu. Osmanlılar burada 1514-cü il 20-26 sentyabrda qala bildilər, sonra isə qoşunları İrəvana çəkildi.<sup>282</sup> Sultan Süleyman (1520-1566) bu müharibə dövründə baş verən 1534, 1535 və 1548-ci illərdəki üç yürüşü də Naxçıvana ağır zərbə vurdu. Buna baxmayaraq, Naxçıvan Səfəvi dövlətinin mühüm hərbi-strateji bölgəsi olaraq qaldı. Sultan Süleymanın 1554-cü ilin ortalarında başlayan dördüncü yürüşü isə "12-ci səfər" və ya "Naxçıvan səfəri" kimi tarixə daxil olmuşdur. Osmanlı qüvvələri iyulun 28-də Naxçıvana daxil olmuş, 30-

da isə oranı tərk etmişdilər. Görünür "Naxçıvan səfəri"ndən çıxarılan əsas dərslərdən biri müharibənin davam etdirilməsindənsə, sülhün vacibliyinin müəyyənləşdirilməsi olmuşdu. Bununla əlaqədar olaraq, dövlətlər arasında sülh danışıqları başlamış və 1555-ci il mayın 29-da Amasiyada müqavilə imzalanmışdı. Müqavilənin şərtlərinə görə İmeretiya, Minqreliya, Quriya və Şərqi Anadolu Osmanlı imperiyasına keçmiş, Mesxiya, Kartli, Kaxet və İrəvan Səfəvilər dövlətində qalmışdı.<sup>283</sup> Naxçıvan da Səfəvilər dövləti tərkibində qalmışdır.



<sup>280</sup> Петрушевский П.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – начале XIX вв. Л., 1949, с.132

<sup>281</sup> Məmmədov R. Naxçıvan səfərinin tarixi öpəkəsi, s.138

<sup>282</sup> Kırzıoğlu F. Osmanlıların Qafqaz ellərini fəthi (1491-1590). Ankara, 1976, s.226-227

<sup>283</sup> Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti, s.83

Səfəvilər və Osmanlılar arasında yeni müharibənin başladığı 1578-ci ildə Naxçıvanda da sülh şəraitində iqtisadi inkişafa müsbət təsir göstərdi. II İsmayılın dövründə Səfəvilərin hakimiyyəti altında olan Naxçıvana "Şərəfnamə" adlı tarixi əsərin müəllifi Şərəfxan Bidlisi hakim təyin edilmiş, lakin onun hakimiyyəti uzun sürməmişdir. Osmanlılar və Səfəvilər arasında yeni müharibə başladığı zaman, 1578-ci ilin dekabrında Naxçıvanı tərk edərək 400 nəfər yaxın müəyyəti ilə Bidlisi getmişdi.<sup>284</sup>

1578-1590-cı illər müharibəsi zamanı da Naxçıvan hərbi əməliyyatların əsas mərkəzlərindən biri olmuşdur. Müharibənin əla ilində Naxçıvan Osmanlı qoşununun hücumuna məruz qalmış və onların əlinə keçmiş, lakin tezliklə Naxçıvan tərk edilmişdir. Növbəti 1579-cu ildə osmanlılar Naxçıvan şəhəri və ətraf yerlərdən 40 mindən çox əsir aparmışdılar. 1588-ci ildə yeni Osmanlı hücumu zamanı Naxçıvan ələ keçirilmişdi. Səfəvilərin məğlub olduğu bu müharibə nəticəsində bağlanmış 1590-cı il İstanbul sülhünə görə Naxçıvanın da Osmanlı dövlətinə keçməsi təsbit edilmişdi.<sup>285</sup>

Naxçıvan osmanlılar tərəfindən ələ keçirildiyi 1588-ci ildən etibarən 15 il müddətinə Osmanlı dövlətinin tərkibində qalmışdır. Osmanlı dövləti Naxçıvanın hərbi-strətiqi əhəmiyyətini nəzərə alaraq, onun dirçəldilməsi və möhkəmləndirilməsi sahəsində tədbirlər həyata keçirmişdir. Bu dövrdə Naxçıvanın idarəsi Xızır Paşaya həvalə edilmişdir.<sup>286</sup>

Naxçıvan rəsmən Osmanlı dövlətinin tərkibinə daxil edildikdən sonra, o sancağa çevrilmiş və İrəvan əyalətinə daxil edilmişdir. Osmanlı ənənəsinə uyğun olaraq, bütövlükdə İrəvan əyalətində, o cümlədən Naxçıvan sancağında fiskal məqsədlə 1590-cı ilin noyabrında müfəssəl dəftər tərtib edilmişdir. Bu siyasətin və onun nəticəsində meydana gəlmiş dəftərlərin (müfəssəl və icmal) dövlətçilik baxımından əhəmiyyətini nəzərə alaraq onun üzərində xüsusi dayanmağa ehtiyac vardır. Bu məsələyə İrəvan əyalətinin icmal dəftərinin tədqiqatçıları da xüsusi diqqət yetirərək yazmışdır ki, ələ keçirdikləri bölgələri mərkəzləşmiş qaydada idarə etmək məqsədi ilə osmanlılar buraları

ölkənin ictimai-siyasi və sosial-iqtisadi sistemində inteqrasiyası ilə ciddi məşğul olmağa başlayırlar. Siyasi sabitliyi və əsası təmin etmək, hücumlardan qorunmaq üçün osmanlılar ilk növbədə qalalarda silahlı qüvvələri yerləşdirir, onlara maaş kimi veriləcək vəsaitin mənbələrini müəyyən edirdilər. Bu tədbirdən sonra ələ keçirilən bölgələr əyalətlərə bölünür, onların ərazi-inzibati bölgüsü aparılır, yerli idarə aparatı formalaşdırılır, rəhbərləri (bəylərbəyi, sancaqbəyi, qazi, naib, katxuda, dəftərdar) təyin edilirdi... Beləliklə də, əyalətin idarə olunması üçün lazım olan qanunnamə və vergilərin nizamlı şəkildə toplanmasını müəyyən edən müfəssəl dəftər tərtib edilirdi.



Növbəti sonuncu mərhələdə isə, əkilən torpaq sahələri və formaları ilə bərabər torpaq sahibləri müəyyən edilərək, toplanan məlumatlara əsasən müfəssəl dəftərdə istifadə olunmaqla icmal dəftər ha-

<sup>284</sup> Məmmədov R. Naxçıvan şəhərinin tarixi çərçivi, s.127; Türklər. XIX cild. Ankara, 2002, s.309.

<sup>285</sup> Yeno orada, s.127

<sup>286</sup> Yeno orada, s.128

zırlanırdı.<sup>287</sup> İrəvan əyalətinin icmal dəftərinə görə Naxçıvan bölgəsi Naxçıvan, Məvazi-Xatun, Mülki-Arslan, Qarabağ, Doraşam, Doraşabuz, Qışlağat nahiyələri; Şərur bölgəsi isə Şərur, Zar, Zəbil, Əlinçə, Sisyan nahiyələri; Ordubad bölgəsi isə Ordubad, Culfa, Azadçiran, Şorlut, Dərənürgüt nahiyələrindən ibarət idi. Müfəssəl dəftərin məlumatına görə Naxçıvan sənəcinin 393 yaşayış məntəqəsindən 269-nun əhalisi oranı tərk etmiş, Bazarçayı, Şərəbxana, Zar və Zəbil isə tamamilə boşalmışdır.<sup>288</sup> Bu 1579-cu il hücumu ilə əlaqədar olmuşdur.<sup>289</sup> Beləliklə, Naxçıvanın Osmanlı idarəçiliyində olduğu dövrdə (1588-1603) Osmanlı dövlətinin həyata keçirdiyi tədbirlər nəticəsində burada idarə sistemi və sosial-iqtisadi həyat stabiləlməyə başlamışdır.

1590-cı il müqaviləsi ilə Azərbaycanın böyük bir hissəsini, o cümlədən hərbi-strateji baxımdan xüsusi rolu olan Naxçıvanı itirən Şah Abbas belə bir vəziyyətlə barışmaq istəməmiş, Osmanlı dövləti ilə yeni müharibəyə hazırlaşmaq məqsədi ilə bir sıra islahatlar (hərbi, vergi və s.) aparmışdır. 1602-ci ildə Osmanlı dövləti ilə müharibə başlamışdır. 1612-ci ilədək davam edən bu müharibədə də Naxçıvan uğrunda mübarizə əsas məsələlərdən biri olmuşdur. Şah Abbas 1603-cü ilin oktyabrında Təbrizi azad etdikdən sonra, Culfanı və Əlinçə qalasını aldı və həmin ilin sonunda Naxçıvana doğru irəlilədi. Bu zaman Osmanlı qoşunu Naxçıvanda 150 nəfərlik kiçik bir qarnizon saxlayaraq, oranı tərk etmişdi. Osmanlı qüvvələrinin Naxçıvanı tərk etməsi hərbi-strateji səbəblərlə eyni zamanda, yerli əhalinin Səfəvilər dövlətini müdaifə etməsi və Osmanlı hakimiyyətinin xilas olmaq arzusu ilə də izah edilir. Bunu Naxçıvanın azad edilməsindən sonra Şah Abbasla birlikdə Naxçıvan şəhərinə gələn Alman imperatoru II Rudolfun səfiri Tektander də qeyd etmişdir. Naxçıvanda Səfəvi hakimiyyəti bərpa edildikdən sonra şəhərin və bütün vilayətin idarəsi Maqsud Sultan Kəngərliyə həvalə edilmişdir.<sup>290</sup>

Osmanlı sultanı I Əhməd (1603-1617) müharibənin gedişində dönmüş yaratmaq məqsədi ilə 1605-ci ildə Cığal oğlunun başçılığı altında yeni qüvvə göndərdi. Şah Abbas bu qüvvələrə qarşı əvvəllər də tətbiq edilən "boşaldılmış (baza) yandırılmış və ya viran edilmiş kimi ifadələr də tətbiq edilir) torpaq" taktikasını tətbiq etməyə başladı. Osmanlı qoşunlarının əlinə keçməməsi üçün yaşayış məskənləri dağıdıldı, əhalisi köçürülməyə başladı. Bu siyasət Naxçıvanda da tətbiq edilməyə başladı.<sup>291</sup> Bu siyasətin mahiyyəti bəzən ciddi şəkildə təhrif edilir. Onun etnik və ya dini səciyyə daşması, qırğın şəkli alması, "böyük sürgün" adlandırılması və s. bu kimi yanaşmalar həqiqətə uyğun görünür. Bu tamamilə hərbi-strateji məqsəddən irəli gəlirdi. (Yeri gəlmişkən qeyd edək ki, hərbi tarixində bu taktikadan istifadə edilmişdir. Napoleonun Rusiyaya 1812-ci il yürüşü zamanı bu taktika tətbiq edilmiş, o Rusiyaya güclü Napoleon üzərinə qələbə çalmağa imkan vermişdir və s.). Bununla eyni zamanda, boşaldılmış Naxçıvanı da Osmanlı hücumundan müdafiə etmək lazım gəlirdi. Cığal oğlu Sınan Paşanın Əmər Ağanın başçılığı ilə Naxçıvan üzərinə göndərdiyi hərbi dəstələr Şah Abbasın sərkardası Əmirgünə xan tərəfindən dəf edilmişdi. Müharibə isə 1612-ci il noyabrın 20-də İstanbulda bağlanmış sülh müqaviləsi ilə başa çatmış, 1555-ci il Amasiya müqaviləsi bərpa edilmişdi.<sup>292</sup> Naxçıvan da yenidən rəsmən Səfəvi dövlətinin tərkibində qalmışdır.

XVI əsrin sonları-XVII əsrin əvvəllərində Azərbaycanda da genişlənən cəlalilər hərəkatının Osmanlı dövlətinə qarşı mübarizə aparması, şah hökuməti üçün də onu cəlbədiçidir. Ona görə də bu hərəkat Şah Abbas tərəfindən dəstəklənmişdir. Bu hərəkatın Naxçıvan ərazisində də yayılması Osmanlılara qarşı mübarizədə müəyyən rol oynadığını söyləməyə əsas verə bilər.<sup>293</sup>

1612-ci il sülhündən az sonra, 1616-cı ildə Osmanlı-Səfəvi müharibəsi yenidən başlandı və 1618-ci il 29 sentyabr Mərənd sülhü ilə

<sup>287</sup> İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri akad. Ziya Bünyadov və tarix elmləri namizədi Hüsemmədin Məmmədov (Qaramanlı). Bakı, 1996, s.5-6

<sup>288</sup> Naxçıvan sənəcinin müfəssəl dəftəri. Araşdırma, qeyd və şərhilərin müəllifi H.Məmmədov. Tərcümə edənlər Z.Bünyadov və H.Məmmədov. Bakı, 2001, s.13

<sup>289</sup> İrəvan əyalətinin icmal dəftəri, s.12-13

<sup>290</sup> Məmmədov R. Naxçıvan şəhərinin tarixi очерki, s.130-131

<sup>291</sup> R.Məmmədov bu barədə mənbələrdə və tarixşünaslıqda olan məlumat və dəyərləndirilməni xüsusi olaraq nəzərdən keçirmişdir. Bax: Məmmədov R. Naxçıvan şəhərinin tarixi очерki, s.132-136; Əliyev İ.N. Naxçıvan bölgəsi Səfəvilər dövründə. Bakı, 2014, s.49

<sup>292</sup> Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке. Баку, 1981; Qurbanov C. Səfəvi hökmdarı I Şah Abbas (1587-1629). Bakı, 2011, s. 138-139

<sup>293</sup> Петрушевский П.П.Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв., с.327

başla çatdı. Lakin bu sülh də stabilliyi bərpa edə bilmədi. 1623-cü ildə hərbi əməliyyatlar yenidən başlandı. 1639-cu ilədək davam edən bu müharibə zamanı Naxçıvan yenidən dağıntılara məruz qaldı. Sultan IV Murad (1623-1640) tərəfindən göndərilən ordu 1635-ci il hərbi əməliyyatları zamanı Təbriz və İrəvan şəhərləri ilə birgə, Naxçıvanı da tutmağa nail oldu. Naxçıvan osmanlıların əlinə keçdi. Müharibə 1639-cu il mayın 17-də bağlanan Qası-Şirin müqaviləsi ilə başa çatdı. Müqaviləyə görə İraqı Ərəb osmanlılarda, Zəncir qalasından şərqdəki torpaqlar isə səfəvilərdə qalırdı. Cənubi Qafqazda isə sərhədlər dəyişmirdi.<sup>294</sup> 1639-cu il müqaviləsi Naxçıvanın Səfəvi dövləti tərkidə qalmasını təsdiq edirdi.

Beləliklə, Səfəvilər və Osmanlılar arasında 1514-cü ildən bəri fasilələrlə davam edən müharibəyə 1639-cu il müqaviləsi ilə son qoyuldu. Naxçıvan Azərbaycan Səfəvilər dövlətinin tərkib hissəsi kimi müharibələrin gedişində əsas hərbi-strateji ərazilərdən biri olmuş, osmanlılar tərəfindən ələ keçirilməsinə və bir müddət (1588-1603) Osmanlı dövlətinin tərkibinə daxil edilməsinə baxmayaraq, burada Azərbaycan dövlətçiliyinin bərpasına çalışmış və buna nail olaraq, sonda Səfəvilər dövlətinin tərkib hissəsi kimi qalmışdır.

1639-cu il müqaviləsindən Səfəvilər dövlətinin 1722-ci ildə əfqanların hücumu ilə yeni təhlükə qarşısında qaldığı dövrə qədər ölkədə sülh mövcud olmuşdur. Lakin buna baxmayaraq, dövlətin digər müharibə gedən bölgələrində olduğu kimi, Naxçıvan da müharibənin ağır nəticələrinin aradan qaldırılması mümkün olmadığı, əksinə sosial-iqtisadi vəziyyətdəki problemlər və yeni daxili çəkişmələr vəziyyəti daha da mürəkkəbləşdirdi. 1667-ci ildə Naxçıvan, Culfa və İrəvanda iki il müddətində məşq ala bilməyən qacar və bayat tayfasından olan əsgərlərin üsyanı baş verdi. XVII əsrin 70-ci illərində isə aclıq baş verdi. Sultan Hüseynin vergiləri artırmaq məqsədi ilə 1699-1702-ci illərdə əhalinin siyahıya alınmasını həyata keçirməsi və onun ağır nəticələri əhalinin vəziyyətini daha da çətinləşdirdi.<sup>295</sup>

1722-ci ildə əfqanların hücumu və şahın hakimiyyətdən salınması, eyni zamanda rus çarı I Pyotrın Xəzərsahili torpaqlara yürüşü

və Şirvanda anti-Səfəvi üsyanları siyasi vəziyyəti kəskinləşdirdi. 1723-1727-ci illərdə Səfəvi dövləti ilə Osmanlılar arasında başlayan yeni müharibə də ağır təsirinə göstərdi.<sup>296</sup> Osmanlılar müharibənin gedişində Azərbaycan torpaqlarının xeyli hissəsini ələ keçirməyə nail oldular. 1724-cü il 12 iyunda Osmanlı dövləti ilə Rusiya arasında İstanbul müqaviləsi Azərbaycan torpaqlarının bölüşdürülməsini təsdiq etdi.<sup>297</sup> Naxçıvan Osmanlı dövlətinin nüfuz dairəsinə daxil edildi. Osmanlılar tərəfindən 1724-cü il sentyabrın əvvəllərində Naxçıvan şəhəri, 10-da isə Ordubad şəhəri tutuldu.<sup>298</sup>

Naxçıvanın Osmanlı imperiyası tərkibinə daxil olduğu ərafədə onun ərazisi və inzibati bölgüsü haqqında farsdilli "Təzkirət əl-mülük" əsəri məlumat verir. Naxçıvan ölkəsi bu dövrdə Çuxur-Səəd bəylərbəyliyinə daxil idi. Bununla yanaşı, osmanlıların əvvəllər tərtib etdikləri dəftərdən fərqli olaraq inzibati baxımdan Naxçıvan sancaq kimi deyil, Səfəvilər dövlətinin inzibati quruluşuna uyğun olaraq bütün kimi qeydə alınıb; həmin əsərdə (əlyazmasında) osmanlılar dövründə Zar və Zəbil kimi qələmə alınan nahiyələr birləşdirilib Zar-zəbil adlandırılmışdır...və nəhayət, bu dövrdə Sadərəh adı yeni inzibati vahidi yaradıldığı haqqında da məlumat əldə edilir. "Təzkirət əl-mülük"ə görə osmanlılar dövründən fərqli olaraq Naxçıvan diyarı Çuxur-Səəd bəylərbəyliyinə tabe olan sancaqbəyi və yaxud da naiblər tərəfindən deyil, ayrı-ayrı hakimlər tərəfindən idarə olunurdu."<sup>299</sup>

Naxçıvan Osmanlı imperiyası tərkibinə daxil edildikdən sonra burada müvafiq inzibati-ərazi bölgüsü həyata keçirildi. Naxçıvan sancağı yaradıldı və 1590-cı ildə olduğu kimi, 1727-ci ildə yeni müfəssəl dəftər tərtib edildi. Bu müfəssəl dəftər Naxçıvanın inzibati-ərazi bölgüsü, əhalisi və iqtisadi imkanları haqqında məlumat verməklə, onun Osmanlıyaqədərki Səfəvi dövləti tərkibində və Osmanlı dövründə vəziyyəti haqqında təsvir yaratmağa imkan verir.<sup>300</sup>

<sup>296</sup> Левинтов В.Н. Очерки по истории Азербайджана в XVIII веке. Баку, 1948, с.85-90

<sup>297</sup> Mahmudov Y., Şükürov K. Azərbaycan: Beynəlxalq münasibətlər və diplomatiya tarixi. 1639-1828. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları, s.121-136

<sup>298</sup> Mustafazadə T.T. Naxçıvan diyarı XVIII-XIX yüzilliyin əvvəllərində/Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri, s.99

<sup>299</sup> Budaqova S. Naxçıvan diyarının tarixi-coğrafiyası (XVIII əsrin ikinci yarısı-XIX əsrin birinci çarinası). Bakı, 1995, s.18-19

<sup>300</sup> Naxçıvan sancağının müfəssəl dəftəri, s.10-15, 17-19

<sup>294</sup> Mahmudov Y., Şükürov K. Azərbaycan: Beynəlxalq münasibətlər və diplomatiya tarixi. 1639-1828. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları. Bakı, 2009, s.47

<sup>295</sup> Naxçıvan tarixi. Üç cildə, birinci cild, s.292-293

**NAXÇIVAN XANLIĞI (1747-1828-Cİ İLLƏR),  
XANLIĞIN RUSİYA İMPERİYASI TƏRƏFİNDƏN İŞĞALI  
VƏ MÜSTƏMLƏKƏÇİLİK SİYASƏTİNƏ QARŞI  
MÜBARİZƏ (XIX-XX ƏSRİN ƏVVƏLLƏRİ)**

**4.1. Naxçıvan xanlığı. Rusiya imperiyası tərəfindən  
Naxçıvanın işğalı və xanlığın süqutu (1747-1828-ci illər)**

Səfəvilərin hakimiyyətinin son dövründə dövlətin siyasi həyatında ciddi dəyişikliklər baş verirdi. 1722-ci ildə hakimiyyətə gələn II Təhməsbəy siyasi arenaya cəsarətlə qədəm qoyan Nadir tərəfindən taxt-tacdan uzaqlaşdırıldı, yerinə körpə uşaq olan III Abbasi gətirməklə faktiki hakimiyyəti ələ aldı və Səfəvi dövlətinin torpaqlarını Osmanlılardan geri almaq uğrunda mübarizəyə başladı. Bu mübarizənin gedişində, 1735-ci ildə Naxçıvan geri alındı.<sup>301</sup> Nadir mövcud vəziyyətdə siyasi statusu ilə razılaşmıyaraq, Səfəviləri devirməyi və hakimiyyəti öz əlinə keçirməyi qərarə aldı. O, 1736-cı ildə Muğan qurultayında özünü şah elan etdi. Beləliklə, Azərbaycan dövlətçiliyinin Səfəvi dövrü başa çatdı.

Naxçıvan nəinki, siyasi hadisələr, o cümlədən sosial-iqtisadi və mədəni həyatda rolu ilə də Səfəvilər dövlətində mühüm rol oynamışdır. Naxçıvan bölgəsinin mərkəzi də Naxçıvan xanlığı Səfəvi-Osmanlı müharibələri dövründə əmansız kağıntılara bəxməyərək, digər tarixi Azərbaycan şəhərləri kimi (Şəmkir, Mahmudabad və s.) məhv olub sıradan çaxmadı, çətinliklə olsa da, şəhər həyatı bərpa edildi və davam etdirildi.<sup>302</sup> Bunun nəticəsi idi ki, Naxçıvan imperiyanın pul dövrüyəyi və zərbcxana sistemində və ticarətində rolunu saxlaya bildi. Təsədüfi deyil ki, orta əsr şəhərləri ərazisində aparılan arxeoloji tədqiqat işləri və təsadüfi tapıntılar nəticəsində XVI-XVII əsrlərə aid bir çox Naxçıvan sikkəsi əldə edilmişdir.<sup>303</sup> I Təhməsbəy Naxçıvanda zərb edilmiş sonuncu sikkəsi 1568-ci ilə aiddir. Osmanlı hakimiyyəti zamanı III Sultan Murad və III Sultan Məhəmməd dövründə də Naxçıvanda sikkələr kəsilmişdir. I Şah Abbas Naxçıvanı 1603-cü ildə azad edərkən burada sikkə zərbini yenidən bərpa etmişdir.<sup>304</sup>

Beləliklə, tarixi faktlar sübut edir ki, Naxçıvan bölgəsi Azərbaycan Səfəvilər dövlətinin meydana gəlməsi və tarixində əhəmiyyətli rol oynamış, hərbi-strateji, siyasi, sosial-iqtisadi və mədəni həyatında dərin iz buraxmışdır.

<sup>301</sup> Mustafazadə T.T. Naxçıvan diyarı XVIII-XIX yüzilliyin əvvəllərində, s.100

<sup>302</sup> Naxçıvan şəhərinin bu dövr tarixi haqqında bax: Məmmədov R. Naxçıvan şəhərinin tarixi qəfəri, s.99-139

<sup>303</sup> Seyidov A.Q., Quliyev A.A., Rzayev R.Ş. Azərbaycan tarixi (numizmatik materiallar). Bakı, 2017, s.104, 106-108

<sup>304</sup> Yeno orada, s. 106-108

XVII əsrin 20-ci illərində Azərbaycan Səfəvi dövlətinin süquta uğradığı, ölkə torpaqlarının bir qisminin çar Rusiyası, digər qisminin isə Osmanlı dövləti və əfqan tayfaları tərəfindən istila ediləyi ağır, ümitsiz dövrdə siyasi səhnəyə çıxan və yaranmış faciəli mənzərəni qısa müddət ərzində aradan qaldıraraq, dövrünün ən qüdrətli imperiyasını qurmağa müvafiq olan Nadir şah Əfşar tariximizdə bu qəbildən parlaq simaları sırasındadır.<sup>305</sup>

Nadir şahın (1736-1747) yaratdığı Əfşarlar dövləti dövrünün güclü dövlətlərdən biri idi. Bu dövlətin yaranmasında Azərbaycan mühüm rol oynamışdır. Ona görə də Nadir şah yaratdığı dövlətdə Səfəvilərdən qalma inzibati-ərazi bölgüsünü ləğv edib, yeni sistem formalaşdırarkən Azərbaycanı Təbriz mərkəz olmaqla inzibati vahid kimi ayırmışdı. "Naxçıvan xanlığı" kitabının müəllifləri bu barədə yazmışdır: "1736-cı ildə Nadirqulu xanın tacqoyma mərasimi keçirildi. O, İran şahı elan edildikdən sonra dövlətin idarə olunmasında və inzibati quruluşunda ciddi dəyişiklik apardı. Nadir şah Səfəvi inzibati-ərazi bölgülərini-bəylərbəylikləri ləğv etdi. Azərbaycan ərazisində Şirvan, Qarabağ (Gəncə), Təbriz və Çuxur-Səəd bəylərbəyliklərini ləğv edib, vahid Azərbaycan vilayəti adı altında bir mərkəzdə-Təbriz ətrafında birləşdirdi. Şah vilayətin idarəsini qardaşı İbrahim xana həvalə etdi. Bundan əlavə hər yerdə yerli hakimlər Nadir şahın yaxın adamları ilə əvəz olundu."<sup>306</sup> Azərbaycanın tarixi-coğrafi bölgələrinin, o cümlədən Naxçıvanın idarə edilməsində də dəyişikliklər edilmişdir. Naxçıvanın idarəsindəki dəyişiklik kəngərli tayfasına olan inamsızlıqla bağlı olmuşdur. Görünür kəngərlilər hakimiyyət uğrunda mübarizədə Səfəvi-

<sup>305</sup> Nadir şah Əfşar: diplomatik yazışmalar. Bakı, 2015, s.6

<sup>306</sup> Əliyev F., Əliyev M.Naxçıvan xanlığı. Bakı, 2007, s.27

lərin tərəfini saxlamış, buna görə də Nadir onlara şübhə ilə yanaşmışdır. Nadirin əmri ilə kəngərlilərin mövqeyini zəiflətmək məqsədi ilə onların bir hissəsi Əfqanıstana köçürülmüşdür. Kəngərlilər əvvəldə qeyd etdiyimiz kimi, vaxtilə Xorasana da köçürülmüşdü. Lakin o zaman əsas məqsəd kəngərlilərə olan inam və onların dövlətin mühafizəsində iştirakının təmin edilməsi olmuşdur. Bununla kifayətlənməyən Nadir şah Naxçıvanın idarəsi üçün iki hakim-hakim-e ölkə-yi Naxçıvan (Naxçıvan ölkəsinin hakimi) və hakim-e tımən-e Naxçıvan (Naxçıvan tıməninin hakimi) təyin etmişdir. Bununla eyni zamanda, Naxçıvan ölkəsinin idarəsində vəkillər və tayfa ağsaqqalları da iştirak edirdilər. Bu dəyişikliklərlə baxmayaraq, Naxçıvanda stabil hakimiyyət yaratmaq mümkün olmurdu. İlk vaxtlar Naxçıvan hakimi Muğan qurultayında Naxçıvanı təmsil edən Mirzə Rza idi. Mirzə Rza vəzifədən uzaqlaşdırıldıqdan sonra bu vəzifəyə Ağa Həsən təyin edilmişdir. Bu da vəziyyəti dəyişə bilməmişdir. Hakimin zülmündən xalq üsyana qalxmışdır.<sup>307</sup> Bu dövrdə Nadirin hakimiyyətinə qarşı çıxan sui-qəsdçilər 1747-ci ilin iyun ayında onu öldürmüşdür.

Nadir şahın öldürülməsindən sonra onun imperiyası parçalandı, bu zaman Azərbaycan ərazisində iyirmiyədən çox xanlıq (Şəki, Quba, Qarabağ, Urmiya, Təbriz, Sarab və s.) yarandı. Belə xanlıqlardan biri də müstəqil Naxçıvan xanlığı olmuşdur. Tədqiqatçıların yazdığı kimi "1747-ci ildə Nadir şahın dövləti süquta uğradıldıqdan sonra kəngərli tayfa başçısı Heydərqulu xan yerli feodallara arxalayıb, Ağa Həsəni hakimiyyətdən uzaqlaşdıraraq özünü Naxçıvan xanlığının müstəqil hakimi elan etdi."<sup>308</sup>

Lakin Naxçıvan xanlığının meydana gəlməsini yalnız bu hakimiyyət dəyişikliyi ilə izah etmək doğru olmazdı. Xanlığın təmsilində müstəqil Naxçıvan xanlığının yaranması onun uzun tarixi bir dövr ərzində Azərbaycan dövlətçiliyində oynadığı rol, Səfəvilər dövləti tərkibində Naxçıvan ölkəsi kimi vahid inzibati ərazi olaraq inkişafı, Naxçıvan şəhərinin siyasi və iqtisadi mərkəz funksiyasını üzərinə götürməsi və kəngərli tayfası hakimlərinin siyasi liderlik ənənəsilə izah etmək olar. Naxçıvan Muxtar Respublikası Ali

Məclisinin Sadri Vəlif Talibov qeyd etmişdir ki, "Azərbaycanın Naxçıvan diyarı qədim tarixə malikdir. Burada əsrlər boyu böyük mədəniyyət formalaşmışdır. Biz bu gün Naxçıvanın qədim mədəniyyətindən danışarkən təkcə sənətkarlıq, sənətkarlıq, memarlıq mədəniyyətini yox, bununla yanaşı, zəngin dövlətçilik mədəniyyətini də nəzərdə tuturuq. Bu ərazidə müxtəlif dövrlərdə mükəmməl dövlət idarəçiliyi formaları meydana çıxmışdır. Buna misal olaraq Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ təşkil edən Naxçıvan xanlığını göstərmək olar. Naxçıvan xanlığı böyük bir əraziyə malik idi. Oluşca gərgin bir dövrdə yaranan bu dövlət qurumu Azərbaycanda inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini vermiş, xalqımıza məxsus tarixi ərazini, dil və milli mədəniyyəti qorumağı bacarmışdır."<sup>309</sup>

Naxçıvan xanlığı yarandıqda onun ərazisi Zəngəzur dağlarından başlayaraq<sup>310</sup> Araz çayı vadisinə qədər olan torpaqları əhatə edirdi. Xanlıq şimal-şərqdən Dərələyəz dağları, cənub-şərqdən Hacıdağ, şimal-qərbdən isə Böyük və Kiçik Ağrı dağları ilə əhatə olunmuşdu. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Xok və Maku xanlıqları ilə həmsərhəd idi.<sup>311</sup> M.Quliyevin hesablamalarına görə Naxçıvan xanlığının tarixinin birinci dövründə, yəni müstəqil olduğu 1747-1797-ci illərdə ərazisi 9428,71 kv.km., İrəndan qismən asılı olduğu 1797-1828-ci illərdə isə ərazisi 4642, 83 kv.km. olmuşdur.<sup>312</sup>

Naxçıvan xanlığı mövcud olduğu ərazi daxilində müəyyən inzibati-ərazi vahidlərinə bölünmüşdü. Yuxarıda qeyd etdiyimiz kimi Naxçıvanın inzibati ərazi bölgüsündə də son məlumatlar farsdilli "Təzkiyə əl-mülük" (1727) və "Naxçıvan sənəcinin müfəssəl dəftəri"ndə (1727) əks olunmuşdur. Naxçıvanın tarixi-coğrafiyasına dair tədqiqatda göstərilir ki, inzibati-ərazi bölgüsündə əvvəlki dövrlə müqayisədə heç bir dəyişiklik baş verməyən Naxçıvan xanlığı 1797-1813-cü illərdə faktiki olaraq İrəndan asılı vəziyyətə düşür. İrən hakimiyyəti dövründə Naxçıvan xanlığı inzibati baxımdan iki tımənə

<sup>309</sup> Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Rəsmi sənədlər. 2015. Naxçıvan, 2016, s.103

<sup>310</sup> M.Quliyev görə Naxçıvan xanlığının ərazisinin bu cür əhatəvi şəkildə göstərilməsi haqiqətə uyğun deyil. Onun fikrincə, Naxçıvan xanlığının ərazisi Zəngəzur sıra dağlarından xeyli şimalda olan Kəngərli çayından başlanır. Quliyev M. Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri. Naxçıvan, 2013, s.31

<sup>311</sup> Mustafazadə T. Naxçıvan diyarı XVIII-XIX yüzilliyin əvvəllərində, s.101

<sup>312</sup> Quliyev M. Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri, s.26

<sup>307</sup> Əliyev F., Əliyev M.Naxçıvan xanlığı, s.29

<sup>308</sup> Yəni orada, s.30



böllümsüdü ki, bunlardan biri Naxçıvan, digəri isə Ordubad tımənləri idi. 1797-ci ildən etibarən Naxçıvan xanlığına daxil olan Mehri və Qafan mahalları İbrahim Xəlil xan tərəfindən işğal olunub, Qarabağ xanlığına birləşdirilmişdir. Naxçıvan və Ordubad tımənləri bir neçə mahalə bölünürdü. 1813-1828-ci illərdə Naxçıvan tıməni dörd mahalədan (Naxçıvan, Əlinca, Xok və Dərələyəz), Ordubad tıməni isə beş mahalədan (Ordubad, Əylis, Dəstə, Çənnab və Bilav) ibarət idi.<sup>313</sup>

Naxçıvan xanlığının idarə sistemi, əsasən, Azərbaycan xanlıqlarının idarə sistemi ilə eyni idi.<sup>314</sup> Bu idarə sistemi isə ümumən Səfəvilər dövlətinin idarə sisteminə əsaslanırdı. Bununla eyni zamanda, hər bir xanlığın təşəkkül tapması və fəaliyyətinin bəzi xüsusiyyətlərinə uyğun olaraq, idarəetmədə də spesifik cəhətlər özünü göstərirdi. Naxçıvan xanlığının müstəqilliyi dövründə-1747-1797-ci illərdə xanlar sərbəst olduqı halda, 1797-1828-ci illərdə Qacarların iradəsindən asılı idilər. Naxçıvan xanlığının mövcud olduqı dövrdə burada Heydərqulu xan (1747-1763/64), Şükruulla xan (1768, 1770-1771, 1777, 1779), Kalbalı xan (1787-1820), Ehsan xan (1827-1828) və s. nüfuzlu xanlar hakimiyyətdə olmuşdur.

Xanlıq dövründə aid idarə sistemi bərdə XVII-XIX əsrlərə aid 25 Naxçıvan əlyazmalar sənədləri məlumat verir. Sənədlər K.N.Smirmov tərəfindən tədqiqatə cəlb edilmişdir.<sup>315</sup> Prof. Şahin Fəzəlibaylı həmin sənədləri yenidən tədqiqatə cəlb etmiş və bir sıra yeni fikirlər irəli sürmüşdür. O qeyd edir ki, bu 25 sənəd Kəngərli bəy sülaləsinin "ata-baba əlyazmalarını" toplusı halda hifz edən "bir çuvalda" aşkar olunmuşdur. Həmin çuvalda 300-dən çox sənəd olmuşdur ki, hal-hazırda onların taleyi naməlumdur. Lakin məlum olan budur ki, Kəngərli bəylərinin o zaman Rusiya və sovet siyasəti üçün



Həqiqət qalası. Xan sarayı, XVIII əsr



Naxçıvan xanlığında saxtaqış, koruculuq, metal üzərinə rəsəmə və digər işlər ilə məşğul olan böyük ustasxanalar var idi. Səkkə istehsalı sənəti isə yox idi.

Naxçıvan məmurlarının rüsumları qərb avropalılar həyran gətirirdi. Naxçıvanın köçürün sənətləri var idi.

Naxçıvan xanlığının sahəsi 9428,7 kv km olmuşdur. 1828-ci ildə Naxçıvan xanlığı Rusiya tərəfindən işğal edildi.



Həsən xan Naxçıvanlı

"sərfəli olan" 25 sənədi məlum tədqiqatə məruz qalmış, qalanları ola bilsin ki, gizlədilmiş, yaxud aradan çıxarılmışdır.<sup>316</sup>

Topluya daxil edilən sənədlərdən aydın olur ki, Kəngərli tayfasının irsi başçısı olan xan eyni zamanda Naxçıvan hakimi olmuşdur. Hakimin xüsusi müavinə-"vəkil" adı ilə fəaliyyət göstərən yüksək rütbəli məmur isə Kəngərli xanının adından qəbilə köçərilərinin daxili işlərinin tənzimlənməsi üçün vəzifədar edilmişdir.<sup>317</sup> 1803-cü ilə aid olan şah fərmanından aydın olur ki, İran-Rusiya döyüşləri vaxtı Fətəli şah tərəfindən orduya 50 min adam Kəngərli edilmiş və onların arasında kəngərillər də olmuşdur. Orada Kəngərli tayfasına ehtiram göstərilməsi və tayfa başçısı-Naxçıvan əyalətinin hakimi Kalbalı xan Kəngərliyə

<sup>316</sup> Fəzəlibaylı Ş.F. Naxçıvanın XVII-XIX əsrlər tarixinə dair qiymətli sənədlər/Naxçıvan Muxtar Respublikası. Məqalələr toplusu. Bakı, 1999, s.80

<sup>317</sup> Yəni orada, s.81

<sup>313</sup> Budaqova S. Naxçıvan diyarının tarixi coğrafiyası (XVIII əsrin ikinci yarısı-XIX əsrin birinci çarəsinə). Bakı, 1995, s.25-26

<sup>314</sup> Xanlıq dövründə idarə sistemi haqqında bax: Мамедова Э. Административное устройство и управление азербайджанских ханств во второй половине XIX века. Автореферат диссертации...канд. ист. наук. Баку, 1999; Ağamalı F.R. XVIII əsrin II yarısı – XIX əsrin əvvəllərində Qazey Azərbaycan xanlıqlarının sosial-iqtisadi vəziyyəti. Bakı, 1999, s.17-38 (İdarəçilik sistemi).

<sup>315</sup> Передняя Азия в документах (Серия памяти Ю.Н.Марра). Кн.1.Нахичеванские рукописные документы XVII-XIX вв. Тбилиси, 1936

hürmət edilməsi xüsusunda ciddi əmr olunmuşdu. Amma, bu sənəddə Kəngərli tayfasına bir qədər tənqidi yanaşılmış və yazılmışdır ki, “bu tayfa İrandan daha çox öz ölkəsinə bağlıdır.”<sup>318</sup> Bu tamamilə doğru bir müşahidədir və Qacarların kəngərlilərə şübhə ilə yanaşdığına ortaya çıxarmaqla, eyni zamanda hakimiyyət münasibətlərinin rus-İran münasibətləri kontekstində ziddiyyətli olduğunu, daha doğrusu Qacarlardan asılılıq dövründə də Kalbali xanın müstəqil siyasət yeritmək fikrini təsdiq edir.

Naxçıvan xanlığının dövlət həyatının ən önəmli faktorlarından biri onun hərbi gücü idi. Bu qüvvələr əsas etibarilə kəngərlilərdən toplanırdı. 1780-ci illərə aid bir məlumatda Şükrulla xanın on min nəfərlik hərbi qüvvə çıxara biləcək bir əraziyə hakimiyyət etməsi qeyd edilir.<sup>319</sup> Digər bir mənbədə Kalbali xanın qoşunlarının sayının on iki min döyüşçü olduğu göstərilir.<sup>320</sup> 1833-cü ildə nəşr edilmiş Naxçıvan əyalətinin statistik təsvirinə görə xanlığın hərbi hissələri 800 piyada və 200 süvaridən ibarət idi.<sup>321</sup> Naxçıvan xanlığına aid sənədlərdə məafların da adlarına rast gəlinir. Vergi və mükəlləfiyyətlərdən azad olunan məaflar da təhlükəli günlərdə, çərik döyüşçülər kimi xanın tələb etdiyi yerlərdə hazır olmalı idilər. Amma Naxçıvan xanlığında sərhədlərin ən sadəqatlı və etibarlı keşikçiləri Kəngərli süvariləri sayılırdı.<sup>322</sup> Naxçıvan əlyazma sənədlərinin məlumatına görə, Kəngərli tayfası rus işğalına qədər döyüşlərdə süvari qoşun çıxarırdı və həmin qoşun “Naxçıvan süvariləri” adlanırdı. Amma, Naxçıvan əhalisinin Kəngərli tayfasına mənsub olmayan digər hissəsi isə “Naxçıvan piyada batalyonu” (yəni sərbəzlərdən ibarət dəstə) adı altında döyüşürdü.<sup>323</sup>

Naxçıvan xanlığının bir dövlət kimi əsas atributlarından biri də onun pul dövryyəsi ilə bağlı idi. Əvvəlki tarixi dövrlərdən məlum olduğu kimi Naxçıvan şəhəri müxtəlif dövlətlər zamanı zərxbanaya malik olmuş,

burada sikkələr zərb edilmişdi. Xanlıq dövründə isə dövlətin özünəməxsus pul vahidləri zərb olunmuşdur.<sup>324</sup>

Azərbaycan xanlıqlarını müstəqil dövlət kimi xarakterizə edən əsas atributlardan biri də onların gerbləri və bayraqları olmuşdur.<sup>325</sup> Dövlət bayrağının Azərbaycan dövlətçiliyi üçün əhəmiyyətli nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən 9 noyabr Dövlət Bayrağı günü elan edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 noyabr tarixli Sərəncamı ilə 17 noyabr Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qəbul edilmişdir.

Müstəqil dövlət kimi meydana gələn Naxçıvan xanlığının gerbi və bayrağı da var idi. Naxçıvan xanlığının dövlət və döyüş bayrağı Azərbaycan dövlətləri bayraqlarının ənənəsini davam etdirməklə eyni zamanda dövrün yeni meyllərini də özündə əks etdirmiş, bununla birgə, sonrakı dövr dövlət bayraqlarına da mühüm təsir göstərmişdir. Hazırda Naxçıvan xanlığının iki dövlət və bir döyüş bayrağı aşkar edilmişdir. Bu bayraqlar tədqiqatçı P.Gözləv tərəfindən aşkar edilmiş və öyrənilmişdir. Dövlətçilik üçün əhəmiyyətini nəzərə alaraq həmin təsvirləri burada vermək yerinə düşər. Sankt-Peterburq şəhərindəki “Artilleriya, Mühəndis Qoşunları və Rəbitə Qoşunları Hərb-Tarixi Muzeyi”nin bayraq fondundan aşkar edilmiş birinci dövlət bayrağı 1827-ci ildə xanlığın işğalı zamanı general İ.Paskeviç tərəfindən qənimət kimi götürülmüşdür. “Bayraq düzbucaq formada eni 144 sm, uzunluğu 178 sm-dir. Qızılı ipəkdən hazırlanmış bayraq bir-birinə büküldü şəkildə tikilmiş üç parçadan ibarətdir. Bayrağın iki hissəsi bir ölçüdə, biri isə nisbətən ensizdir. Bayrağın üzərində ərəb qrafikası ilə Qurani-Kərimdən 48-ci əl-Fəth ayəsinin bir hissəsi və dini şüarlarla yanaşı altı şəkkizgüslü ulduz və nəbati elementlər əks edilir. Üst zolağın üzərində ərəb qrafikası ilə Qurani-Kərimdən 48-ci əl-Fəth surəsinin bir hissəsi “Allahdan kömək, qələbə yaxındır, Məhəmməddən möminlərə müjdə” yazısı qızılı saplarla bayrağın üzərinə həkk edilib. Zolağın sol tərəfində digər xanlıq bayraqlarında əks olunmuş zənaq gülü burada da parçadan tikilib. Sağ tərəfdə biri digərinin

<sup>318</sup> Fərzəlibəyli Ş.F. Naxçıvanın XVII-XIX əsrlər tarixinə dair qiymətli sənədlər, s.83

<sup>319</sup> Seyidbəyli E.M. Naxçıvan torpaq mülkiyyətinə aid XVII-XVIII əsr Kəngərli arxeoqrafik sənədləri. Bakı, 2000, s.108

<sup>320</sup> Акты собранные Кавказской Археологической Комиссией. В 12-ти тт. Т.1. Тифлис, 1866, с.625-627

<sup>321</sup> Григорьев В.Н. Статистическое описание Нахичеванской провинции. СПб., 1833, с.60-61

<sup>322</sup> Quliyev M. Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri, s.42

<sup>323</sup> Fərzəlibəyli Ş.F. Naxçıvanın XVII-XIX əsrlər tarixinə dair qiymətli sənədlər, s.82

<sup>324</sup> Quliyev M. Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri, s.27

<sup>325</sup> Bu məsələyə dair bax: Гезалов П. Известия азербайджанских ханств как источник по изучению истории государственности. Баку, 2010

içerisində, aralarında dairəvi sədd olan iki səkkizguşəli ulduz qızılı saplarla bayraqda yerləşdirilib. Qeyd etmək lazımdır ki, əks edilmiş ulduz Möminə Xatın türbasinin üzərindəki ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində həndəsi elementlər açıq-aşkar görünür. Nəinki Azərbaycan xanlıqlarının bayraqlarının üzərində, XVIII-XIX əsr Şərqi dövlətləri bayraqlarında da buna oxşar elementlər rast gəlinməyib. Orta zolaqda açıq qızılı parçadan iki tiyəli tutacağı əjdaha başı ilə yekunlaşan Həzrəti Əlinin qılıncı (şəmsir) təsvir olunub. Qılıncın üst hissəsində “Əlidən başqa döyüşçü yoxdur” yazısı əks edilmişdir. Yazının qarşısında insan əli formasında (xəmsə), yaxud ələm şəklində açıq qızılı parça tikilib. Qılıncın alt hissəsində isə “Zülfüqardan başqa qılınc yoxdur” yazısı var. Yazının qarşısında və hər iki tərəfində səkkizguşəli ulduz olan, ucları sol tərəfə istiqamətlənən aypara və ulduz, aypara təsvirləri əks olunub. Hər iki yazının axırında isə yuxarıda göstərilən səkkizguşəli ulduz və zənaqat gümüşü tikilib. Ayparanın sağ tərəfində “Əli” adı iki dəfə güzgü əksi kimi təsvir edilmişdir, yazının üst hissəsinin mərkəzində minarə yerləşdirilib. Əli sözünün solunda “Hüseyn”, sağında isə “Həsən” adları yazılıb. Sonuncu zolağın sağ tərəfində iç-içə, arasında dairəvi sədd olan səkkizguşəli sonuncu ulduz tikilmişdir. Bayrağın ucluğu nizəvari formada, üç hissədən ibarətdir: 1) Nizə formalı ucluq; 2) Orta hissədə, üç boş kürəcik yerləşdirilib; 3) Ağaca taxılan konusvari hissə. Ucluq və bayraq dirəyi nizəvari formada dəmirdən düzəldilib, ucluğun üzərində iki qotaz bağlanmışdır. Bayrağın parçası hissəsi bayraq ağacına xüsusi mixlərlə bərkidilib. Bayraq dirəyinin rənglənməsi müşahidə olunmur, üzərində bir neçə xırda çat görünür.<sup>326</sup>

Dövlət Ermitajı Muzeyinin arxiv sənədlərində aşkar edilmiş ikinci bayraq 1812-ci ilin 19-20 oktyabrda Aslandıuz döyüşündə general-mayor Kotlyarevski tərəfindən qənimət kimi götürülmüşdür. “Bayraq dördkünc formada olaraq, uzunluğu 145 sm., eni 159 sm.-dir. Moruğu rəngli bayrağın yuxarı sağ tərəfində yerləşən mavi rəngli lövhəcikdə “Bismillah”, bayrağın sol tərəfində Qurani-Kərimdən 48-ci əl-Fəth surəsinin bir hissəsi yazılıb: “Haqiqətən, biz sənə açıq-aydın qələbə verdik”. Bayrağın aşağı hissəsində Qurani-Kərimdən 2-ci əl-Bəqərə surəsinin bir hissəsi yazılıb. Sağda ərəb qrafikası ilə “Ey rəbbimiz bizə

səbr ver, bizi sabit et”, sol tərəfdə isə “Kafirə və qövmiyə qarşı mübarizədə bizə kömək et” yazıları vardır. Bayrağın orta hissəsində açıq sarı rəngli romb parça tikilib, üzərində sarı rəngdə şir və günəş rəmzi təsvir edilmişdir. İrəvan xanlığının bayrağından fərqli olaraq burada şirin üzü sağ tərəfə duraraq, başı frontal istiqamətdə göstərilir. Şirin sol pəncəsində qılınc təsvir edilmişdir. Bayraq ucluğu “xəmsə” - insan əli formasındadır. Ucluğun üzərinə ucları qotazlı ağ rəngdə iki lent bərkidilib”.<sup>327</sup>

“Artilleriya, Mühəndis Qoşunları və Rəbitə Qoşunları Hərb-Tarixi Muzeyi”nin bayraq fondunda aşkar edilmiş üçüncü bayraq 1827-ci ildə xanlığın işğalı zamanı general Paskeviç tərəfindən qənimət kimi götürülmüşdür. “Bayraq düzbucaq formada eni 92 sm, uzunluğu 192 sm-dir. Bir-birinə üfqi şəkildə tikilmiş solğun yaşıl və qırmızı parçalardan ibarətdir. Yaşıl hissədə simvolik günəş formasında qırmızı parçadan səkkizguşəli ulduz tikilib. Bayraq qəmsinin çox saylı zədələrdən aydın olur ki, sözü gedən bayraq döyüşlərdə istifadə edilmişdir. Bayrağı daqiqliklə müşahidə etdikdə görünür ki, üzərində zədələnmiş hissələr bərpa edilərək tikilib və bir neçə yerdən yamalıdır. Bayrağın üzərindəki ulduzun bir hissəsi zədəli olduğundan bərpa edildikdən sonra ulduz yeddigüçəli qalıb. Şam ağacından hazırlanmış bayraq ağacına dəmirdən düzəldilmiş nizəvari formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb”.<sup>328</sup>

Naxçıvan xanlığının bayrağından başqa, heç bir xanlığın bayrağının üzərində xanlıqlara mənsubluğunu bildirən rəmz istifadə olunmayıb. Səkkizguşəli ulduz Azərbaycan ərazisində qədim dövrlərdən istifadə edilmiş və müqəddəs hesab olunmuşdur. Əcəmi Naxçıvaninin Möminə Xatın məqbərəsinə yerləşdiriyi ulduz kompozisiyası Naxçıvan xanlığının bayrağındakının eynidir. Əcəmi memarlıq elementləri Naxçıvan xanlığının Dövlət bayrağının üzərində, mənsub olduğu Naxçıvan xanlığının əsas əlaməti və möhürüdür. Naxçıvan xanlığının bayrağında rəmzi şəkildə minarənin də təsvir edilməsi bu bayraqda Naxçıvana aid ikinci bir elementin özünə yer aldığını göstərir. “Xəmsə” insan əli rəmzi islamda qəbul edildikdən sonra, “xəmsə” simvolu islamıyyəyə qələbə gətirən Həzrəti Əlinin əli kimi simvolizə edilmişdir.

<sup>327</sup> Gözalov P. Naxçıvan bayraqları, s.30-32

<sup>328</sup> Gözalov P. Naxçıvan xanlığının ikirəngli bayrağı. “Azərbaycan” qəzeti, 2016, 02 fevral

<sup>326</sup> Gözalov P. Naxçıvan bayraqları. Bakı, 2015, s.33-36

İslam dinində bu rəmz Məhəmməd, Əli, Fatimə, Hüseyn, Həsəni birlikdə simvolizə edən rəmz kimi qəbul olunmuşdur.

Bayraqların üzərindəki rənglər xalqın tarixi ənənələrini əks etdirir. Yaşıl rəngin çox monarları var, islamçılıqla yanaşı – bolluq, həyat sevgisi, inam, sevinc, ümid, azadlığı ifadə edir. Qırmızı rəng isə, müasirləklə yanaşı digər mənalara olub, məhəbbət, yüksək məqsədlər, qəzəb, igidlik, cəsurlik, düşmənin axan qanını ifadə edib. Naxçıvan ərazisində aypara rəmzi nümunələr olmuşdur. Hesab olunur ki, bütpərəstlik dövründə aypara rəmzi aya sitayiş edilən ölkələrdə olmuşdur. Qafqaz Albaniyasında uzun müddət Aya sitayiş və Ay məbədi olmuşdur. Ola bilsin ki, məhz buna görə də Naxçıvan ərazisindən tapılan tunc buxurdanda Alban hökmdarı Cavanşirin tacının üzərində aypara rəmzi görünür. İslamda aypara ilahiliyin və ali hakimiyyətin əsas simvolu sayılır. Aypara VII əsrin əvvəllərində islamın, bütün onun şaxələrinin və təriqətlərinin emblemi olmuşdur, X-XI əsrlərdən isə aypara əksər müsəlman ölkələrində dövlət simvolu olmuşdur. “Naxçıvan xanlığının bayrağında ay-uldüz, ayrapa simvolunun istifadə edilməsi də, ənənələrin dərin köklərinin subutudur. Bu həm də, bayrağımızdakı ay-uldüzün ənənəvi dövlətçilik rəmzləri kimi istifadəsinə, Azərbaycan bayraqlarında həmin rəmzlərin bildiyimizdən daha qədim dövrə aid olmasına əsas verir”.<sup>329</sup>

Naxçıvan xanlığının Dövlət bayrağında ay-uldüz (aypara) təsvirlərinin olması, Naxçıvan xanlığının bayrağının ipək parçadan tikilməsi, üzərində qızıl rəngli saplardan istifadə edilməsi bu bayrağın iqamətgahda, rəsmi yerlərdə istifadə olunduğunu göstərir. Bayrağın üzərindəki ulduzlar da Naxçıvan xanlığının əhatə etdiyi ərazilərdəki nahiyələri, qəzalrı, əsas tayfaları idarə etmədə iştirakını əks etdirir.

Naxçıvan xanlığı mövcud olduğu dövr ərzində gərgin siyasi hadisələrlə zəngin olmuşdur.<sup>330</sup> Xanlığın meydana gəldiyi ilk dövrdə Heydərqlu xan ilə qarabağlı Pənah xan arasında dostluq münasibəti var idi. Heydərqlu xan xanlığın siyasi və iqtisadi cəhətdən möhkəmləndirilməsinə xüsusi önəm verirdi. Onun ölümündən sonra xanlıqda

hakimiyyət uğrunda mübarizə onun vəziyyətinə mənfə təsir etdi, qonşu hökmdarların xanlığın daxili işlərinə müdaxiləsi genişləndi. Ənənəvi olaraq Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparən İran və Osmanlı dövləti ilə birgə, 1783-cü ildə Kartli-Xaxetiya çarlığı ilə Georgiyevsk müqaviləsi bağlayan Rusiya imperiyasının da bu mübarizəyə qoşulması ilə regionda vəziyyət müərrəkəbləşdi. Naxçıvanın geopolitik vəziyyətdə tarixən olduğu kimi, həmin dövrdə də mühüm rol oynayırdı. Naxçıvanda Abbasqlu xan və Cəfərqlu xan arasında hakimiyyətə yiyələnmək uğrunda gedən mübarizə xanlığın siyasi mövqeyini zəiflədirdi.<sup>331</sup> Görkəmli dövlət xadimi Kalbali xanın (taxminən 1730-40-cı illər-1823) Naxçıvanda hakimiyyətə gəlməsi ilə xanlığın siyasi tarixində mühüm yer tutur. Onun hakimiyyət dövrünü iki yerə ayırmaq olar: 1787-1797-ci illəri əhatə edən on illik dövr Qacarlardan asılılıq dövrü kimi ayrılı bilər. Lakin bu iki dövr arasında hökmdarın həyatında böyük bir faciə baş vermişdir. Qacarlar dövlətinin banisi Ağa Məhəmməd şah (1795-1797) onun Rusiya ilə siyasi münasibətlərini əsas tutaraq gözlərini çıxartdırmış və həbs edərək Tehrana göndərmişdir.<sup>332</sup> Buna baxmayaraq, Kalbali xan dövrünün siyasi sınımlarından biri kimi ən mühüm hadisələrdə iştirak etmişdir.

Ağa Məhəmməd şah Qacardan sonra hakimiyyətə gələn Fətəli şah Kalbali xanı həbsdən azad etmiş, lakin Naxçıvanda deyil, İrəvanda yaşamağa icazə vermişdir. Kalbali xan İrəvanda olarkən onun nüfuzu daha da artmış, Naxçıvanda hakimiyyətin möhkəmləndirməyi qarşı alan Fətəli şah tərəfindən onun 1803-cü ildə doğma Naxçıvana qayıtmasına razı olmuşdu. Tezliklə, İran və Rusiya arasında kəskinləşən münasibətlər 1804-1813-cü illər müharibəsinə çevrilmişdir. Xoy xanı Cəfərqlu xanın qohumu İrəvan xanı Məhəmməd xanla birlikdə anti-İran mövqeyində durması, Fətəli şahın 1804-cü ildə İrəvanı ələ keçirməsinə, Məhəmməd xanı əsir edərək Tehrana göndərməsinə və İrəvan xanlığının idarəsinin də Kalbali xana tapşırılmasına səbəb oldu.<sup>333</sup> Bunun nəticəsində Qafqazdakı rus qoşunlarının komandanı P.D.Sisiyanovla Kalbali xan arasında münasibətlər kəskinləşdi. 1806-cı ildə

<sup>329</sup> Güzəlov P. Naxçıvan bayraqları, s.43-44

<sup>330</sup> Naxçıvan xanlığının siyasi tarix məsələləri barədə bax: Əliyev F., Əliyev M. Naxçıvan xanlığı, s.63-81; Quliyev M. Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri, II fəsil; Naxçıvan tarixi. Üç cildə. İkinci cild. Naxçıvan, 2014, s.23-58

<sup>331</sup> Çingizqulu Ə. Abbasqlu xan Cəngərli. Bakı, 2013, s.38

<sup>332</sup> İvanov R. N. Kalbali xan Naxçıvanski. Dövrü və irsi. Tarixi qerçlər. Bakı, 2012, s.117.

<sup>333</sup> Əliyev F., Əliyev M. Naxçıvan xanlığı, s.84

Sisiyanovun öldürülməsindən sonra Kalbali xan siyasi manevr etməyə başladı və mövqeyini möhkəmləndirmək məqsədi ilə Rusiyanın Qafqaz dairələri ilə münasibəti bərpa etdi və müstəqil siyasət yeritməyə başladı. Onun bu siyasəti Fətəli şahın narazılığına səbəb olduğundan, Abbas Mirzəni Naxçıvan üzərində göndərdi. Abbas Mirzə yalnız xayanat hesabına Naxçıvanı ələ keçirə bildi və Abbasqulu xan hakimiyyətə gətirildi.<sup>334</sup> Ruslar da Naxçıvan uğrunda mübarizəyə başladılar. 1808-ci ilin oktyabrında rus qoşunları Qarabağdan Naxçıvana doğru hərəkətə başladı. Qarababa döyüşündən sonra ruslar Naxçıvana daxil oldular. Lakin Naxçıvanda uzun müddət qala bilmədilər və şəhəri tərk etməyə məcbur oldular. Vəziyyətin belə olduğunu görən Abbas Mirzə Naxçıvanda möhkəmlənməyə xüsusi diqqət yetirdi və sonrakı yürüşlər Naxçıvan vasitəsi ilə həyata keçirilməyə başladı. Ona görə də Naxçıvanda nüfuzlu xanın hakimiyyətini etihac yarandı. Bunun nəzərə alan Abbas Mirzə etimadı doğrultmayan Abbasqulu xandan sonra yenidən hakimiyyətə Kalbali xanın gətirilməsinə nail oldu.

Abbas Mirzə tərəfindən Naxçıvana xüsusi əhəmiyyət verilməsinin göstəricilərindən biri də şəhərin yaxınlığında möhkəmləndirilmiş Abbasabad qalasının tikilməsi oldu.<sup>335</sup> Abbasabad qalası hərbi-strateji mövqeyinə, həmin dövr üçün müasir olan hərbi tələblərə cavab verməsinə görə bölgədə İrənin mühüm bazası rolunu oynayırdı.

Müharibənin gedişində üstünlüyə nail ola bilməyən İrən 1813-cü il oktyabrın 12-də Rusiya ilə Güllüstan müqaviləsini imzaladı.<sup>336</sup> Naxçıvan xanlığı İrənin tərkibində qaldı.

Güllüstan müqaviləsindən sonra Qacarlar Naxçıvanda daha da möhkəmlənmək üçün xan hakimiyyətini zəiflətmək və mərkəzdən asılılığını artırmağa çalışırdı. Kalbali xan isə müstəqil siyasət yeritməyə çalışır, bunun üçün artıq Naxçıvanla qonşu olan Rusiya ilə münasibətləri gücləndirməyə çalışırdı. Bu məqsədlə xan çar I Aleksandr tərəfindən Qafqazdakı rus qoşunlarının yeni komandanı və 1816-cı

ildə İrana göndərilən nümayəndə heyətinə rəhbər təyin edilmiş A.Yermolovun Naxçıvandan keçən elçiliyini qəbul etmişdir.<sup>337</sup> Bu görüş Yermolov üçün də xüsusi əhəmiyyətə malik idi, çünki ona verilən təlimatda Rusiyaya birləşdirilmiş bəzi torpaqların Naxçıvan və İrəvan xanlıqları ilə dəyişdirilməsi də nəzərdə tutulurdu. Görüşə dair mənbələrdən aydın olur ki, Kalbali xan əslində, özünü siyasi cəhətdən müstəqil aparırdı.<sup>338</sup> Yermolov missiyasını başa çatdırıb geri dönərkən, 1817-ci ilin sentyabrında Naxçıvandan keçərkən Kalbali xanla yenidən qısa bir görüş olmuşdu.

Yermolovun elçiliyinin əsas nəticələrindən biri ondan ibarət oldu ki, İrən zəifdir və ona hər hansı torpaq güzəştə getmək məqsədəuyğun deyil, digər tərəfdən ingilislərin də fəal kömək göstərdiyi İrən özü məğlubiyyətin əvəzini çıxmaq üçün yeni müharibə hazırlığındadır. Belə bir mürəkkəb hərbi-siyasi və diplomatik mübarizə şəraitində Kalbali xanın 1820-ci ildə hakimiyyətə uzaqlaşması Naxçıvanda hakimiyyət uğrunda mübarizəni yenidən kəskinləşdirdi. Kalbali xandan sonra hakimiyyətə gələn böyük oğlu Nəzərəli xan hakimiyyətdə əmisi oğlu Kərim xan, 1822-ci ildə isə onu da Hüseyn Mirzə əvəz etdi. 1823-cü ildə yenidən Kərim xan hakimiyyətə gəldi (1823-1827)<sup>339</sup> və sonrakı hadisələr onunla, Ehsan xanın dövründə (1827-1828) çərçəvənə etdi.<sup>340</sup> Rusiya hökuməti Ehsan xanı Naxçıvan hakimi təyin etdi.<sup>341</sup>

1826-cı ildə Rusiya İrən arasında Naxçıvan xanlığının da hakimiyyətini sona çatdıran müharibə başladı.<sup>342</sup> Müharibənin gedişi zamanı, 1827-ci il iyunun 27-də ermənilərin xayanatı, rus qoşunlarına köməkliyi və bələdçiliyi nəticəsində Naxçıvan işğal olundu.<sup>343</sup> İyulun 5-də Araz çayı sahilində Cavanbuluğu adlı yerdə baş verən döyüşdə

<sup>334</sup> Əliyev F., Əliyev M. Naxçıvan xanlığı, s.90; Çingizöglü Ə. Abbasqulu xan Kəngəli. Bakı, 2013, s.44, 65.

<sup>335</sup> Bu qalaya dair tarixi faktlar M.Quliyev tərəfindən təhlil edilmiş və ümumiləşdirilmişdir. Bax: Quliyev M. Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri, s.118-122

<sup>336</sup> Mahmudov Y., Şükürov K. Azərbaycan: Beynəlxalq münasibətlər və diplomatiya tarixi. 1639-1828. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları, s.437-443; Süleymanov M. Güllüstan müqaviləsi. I, II hissə. Bakı, 2014

<sup>337</sup> Mahmudov Y., Şükürov K. Azərbaycan: Beynəlxalq münasibətlər və diplomatiya tarixi. 1639-1828. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları, s. 469-471; Əliyev F., Əliyev M. Naxçıvan xanlığı, s.100

<sup>338</sup> Соколов А.Е.Дневные записки о путешествии российского императорского посольства в Персию в 1816-1817 гг. М., 1910; Борозна В. Кратко описание путешествия российского императорского посольства в Персию в 1817 г. СПб., 1821

<sup>339</sup> Əliyev F., Əliyev M.Naxçıvan xanlığı, s.104-105

<sup>340</sup> Quliyev M. Naxçıvan xanlığının sonuncu xanı kim olub? "525-ci qazet", 2017, 13 aprel

<sup>341</sup> Naxçıvan ensiklopediyası. II cildə, ikinci cild, İstanbul, 2005, s.87

<sup>342</sup> 1826-1828 Rusiya-İrən və sonralar başlanan 1828-1829-cu illər rus-türk müharibəsinin hərbi məsələləri tarixşünaslığda geniş tədqiq edilmişdir. Потто В.А. Кавказская война. Т.III. СПб., 1886; Ибраһимов Г.И. X. М. Россия и Азербайджан в первой трети XIX века. М., 1969 и др.

<sup>343</sup> Quliyev M.Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri, s.126

ruslar qalib gəldi. Bu döyüş Abbasabad qalasının müdafiəçilərinin döyüş ruhuna mənfi təsir etdi. Ehsan xanın da yaxından iştirakı ilə qala təslim oldu. 1827-ci il oktyabrın 1-də İrəvanın da təslim olması ilə müharibə son dövrünə qədəm qoydu. Rus qoşunları artıq Azərbaycanın cənub hissəsində hərbi əməliyyatları genişləndirməyə başladılar. Vəziyyətin bəhrənlənib həddə çatdığına görə İran ingilislərinin də təsiri ilə tezliklə sülh müqaviləsi bağlamaq üçün danışıqları intensivləşdirdi.<sup>344</sup> 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsi imzalandı. Naxçıvan və İrəvan xanlıqları da Rusiyaya ilhaq edildi. 1828-ci il martın 6-da Ehsan xan Ordubaddan Abbasabad qalasına gətirildi və Naxçıvan naibi təyin edildi.<sup>345</sup> Beləliklə, faktiki olaraq Naxçıvan xanlığının ləğv edilməsi başa çatdı.

Naxçıvan xanlığında sosial-iqtisadi həyatın inkişafı və onun səmərəli idarəsinin təşkili dövlətin varlığını davam etdirməsi üçün zəruri şərtlərdən idi. Lakin hakimiyyət uğrunda siyasi mübarizələr, qısa bir dövr ərzində xeyli miqdarda vəsait toplamaq siyasəti xalqın vəziyyətini ağırlaşdırır, əhalini var-yoxdan çıxarırdı. Belə bir çətin vəziyyətə baxmayaraq, tarixən ölkənin mühüm iqtisadi mərkəzlərindən biri olan Naxçıvan Azərbaycanın xanlıq dövrü iqtisadi həyatında vacib rolunu davam etdirirdi. Bu dövr mədəniyyətin inkişafına da müəyyən töhfələr vermişdir.<sup>346</sup>

## 4.2. Naxçıvanın Rusiya imperiyasının müstəmləkəçilik siyasətinə qarşı mübarizəsi (XIX-XX əsrin əvvəlləri)

Rusiya imperiyası Naxçıvanı tutduqdan sonra burada ağır işğal rejimi quruldu. Bunun üçün Naxçıvan xanlığının tarixən formalaşmış dövlətçilik ənənələrinin ləğv edilməsi siyasəti həyata keçirildi. Bu məqsədlə ilk növbədə mövcud idarə sistemi dağıdılmağa və yeni imperiya idarə sistemi formalaşdırılmağa başlandı. Bu siyasət Azərbaycanın Rusiya tərəfindən işğal edilən digər xanlıqlarından fərqli şəkildə həyata keçirilirdi. Naxçıvan xanlığının Rusiya tərəfindən, əsasən, dinc yol ilə

tutulmasına baxmayaraq, çar hökuməti onunla, bu yol ilə ilhaq edilən Qarabağ, Şəki və Şirvan xanlıqları kimi müqavilə bağlamamış.<sup>347</sup> Lakin Ehsan xan və Şeyxəli bəyin xidmətləri nəzərə alınaraq, onlar həmin torpaqlara naib təyin edilmişdi.<sup>348</sup> İrəvan xanlığı 1827-ci ilin oktyabrında işğal edildikdən sonra<sup>349</sup> vilayətə çevrildi və Naxçıvanın idarəsinin onunla birləşdirilməsi təcrübəsi tətbiq edilməyə başlandı ki, bu da fərqli cəhətlərdən biri idi. Belə ki, İrəvan xanlığının işğalından qısa müddət sonra, 1827-ci il oktyabr ayının 6-da Paskeviç İrəvan vilayətinin idarəsi üçün ümumi qaydaları müəyyən etdi. Bu qaydalar 19 bənddən ibarət olub, vilayətin yeni idarə sisteminin (Müvəqqəti idarə yaradılması və s.) əsaslarını göstərirdi.<sup>350</sup> Baş Qarargah rəisi qraf Diçigin Paskeviçə 1827-ci il 15 dekabr tarixli təliqəsindən aydın olur ki, Sankt-Peterburqda hazırlanmış və qaydalar layihəsi adlanan bu sənəd İrəvan əyaləti adı altında İrəvan və Naxçıvan xanlıqlarının torpaqlarını nəzərdə tuturdu.<sup>351</sup> Vilayət inzibati-ərazi baxımından İrəvan və Naxçıvan qəzalarına və Ordubad dairəsinə bölünürdü.

Ümumi qaydalara uyğun olaraq yaradılan Müvəqqəti idarəyə general-leytenant Krasovski, erməni katolikosu Nerses Aştaraketsi və İrəvan qalasının komendantı polkovnik Borodin daxil idi. Göründüyü kimi əvvəla, Müvəqqəti idarəyə azərbaycanlı əhəlidən heç kim daxil edilməmişdi; ikinci, İrəvan əyalətinin coğrafiyasının daha geniş nəzərdə tutulmasına baxmayaraq, Naxçıvanın nümayəndəsi burada təmsil olunmamışdı. Hətta, belə bir vəziyyətdə də idarə səmərəli fəaliyyət göstərə bilmədi. Paskeviç ilə Krasovski və Nerses arasında yaranan ziddiyyətlər, onların İrəvandan uzaqlaşdırılması ilə başa çatmışdı.<sup>352</sup> Krasovskini bu vəzifədə A.G.Çavçavadze, onu isə əslən erməni olan D.O.Behbudov əvəz etmişdi.

<sup>347</sup> Bu müqavilələr haqqında bax: Гарабах: Кюректяйскіі договор-200. Баку, 2005; Mahmudov Y., Şükürov K. Azərbaycan: Beynəlxalq münasibətlər və diplomatiya tarixi. s. 365-376

<sup>348</sup> Naxçıvan tarixi. Cild üçüncü, ikinci cild, s.105

<sup>349</sup> Bax: İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Elmi red. Y.Mahmudov. Bakı, 2010; Süleymanov M. İrəvan xanlığının Rusiyaya birləşdirilməsi tarixindən. Bakı, 1997

<sup>350</sup> Акты, собранные Кавказской археографической комиссией. Тифлис, 1878. т.VIII, док.432, с.480-481

<sup>351</sup> Там же, док.435, с.482

<sup>352</sup> Гагджене И. Армянская область-мина замедленного действия//Ирс. Наследие. 2011, №6(54), с.38

<sup>344</sup> Bu barədə daha ətraflı bax: Şükürov K. Türkmənçay-1828. Bakı, 2006; Süleymanov M. Türkmənçay müqaviləsi. Bakı, 2016

<sup>345</sup> Quliyev M. Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri, s.129

<sup>346</sup> Daha ətraflı bax: Naxçıvan tarixi. Cild üçüncü, ikinci cild, s.62-78

Ermənilər yaranmış vəziyyətdən istifadə edərək Rusiya imperiyasının protektoratlığı altında erməni muxtariyyətinin yaradılması və erməni dövlətçiliyinin bərpası haqqında əvvəlki dövrlərdə olduğu kimi layihələr hazırladılar və çara təqdim etdilər. I Nikolay 1828-ci ilin fevralında Türkmənçay müqaviləsinin imzalanmasından az bir vaxt keçməmiş, martın 21-də əlahəzrət fərmanı ilə hökumətin bu məsələyə baxışını ortaya qoydu. Fərmanda bildirilir ki, İranla bağlanmış müqaviləyə əsasən, Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarının bundan sonra, "Erməni vilayəti" adlandırılması hökm edilir və çarın titulaturasına daxil edilirdi. Vilayətin qurulduğu və onun idarə edilməsi qaydası haqqında Ali senat lazımı fərmanları vaxtında almalı idi.<sup>353</sup>

Bu fərman ermənilərin mənafeyini müəyyən dərəcədə nəzərə alsada da, onu tam şəkildə ifadə etmədi. Bununla belə, bu fərman bütövlükdə Azərbaycanın mənafeyinə uyğun deyildi və formalaşmış tarixi gerçəkliyi nəzərə almırdı.

Fərmana uyğun olaraq, bölgədə vilayət idarəsi yaradılmışdı. Fərmanın həyata keçirilməsi də göstərirdi ki, çarizm onun reallaşdırılmasına siyasi-hüquqi baxımdan hazır deyildi. Belə ki, vilayətin 1828-ci ilin martında yaradılmasına baxmayaraq, onun idarəsi üzrə imperatorun təsdiq etdiyi Nazirlər Kabinetinin ştatın təsdiqi haqqında əsasnaməsi 1829-cu il sentyabrın 10-da həyata keçirilmiş, lakin bu da müvəqqəti adlandırılmışdı.<sup>354</sup> Vilayətin gerbi isə çar tərəfindən 1833-cü il 27 fevralda təsdiq olunmuşdu.

Vilayət dair ən mühüm hüquqi sənəd-"Erməni vilayəti" idarəsinin qurulması haqqında Əsasnamə isə beş il sonra, 1833-cü il iyunun 23-də təsdiq olunmuşdu.<sup>355</sup> 16 maddədən ibarət olan bu sənədin birinci maddəsi ilə vilayət idarəsində kollegial idarə dayandırılır, işlərin nazirliklərin departamentləri üzrə aparılması müəyyən edilir. Naxçıvan və Ordubadda əvvəlki inzibati-ərazi bölgüsü saxlanılır, beşinci maddəyə görə, naiblər-polkovnik Ehsan xan və mayor Şeyxəli bəyə həmin əya-

lətlərdə zemstvo hakimiyyəti verildi. Səkkizinci maddə ilə İrəvan şəhəri ilə eyni zamanda, Naxçıvanda da Rusiya məmurlarından ibarət əyalət məhkəməsi təşkil edilirdi. Ordubad əyalətinin işləri də Naxçıvan məhkəməsinə verildi.

Bütün Qafqazda olduğu kimi, Naxçıvanda da yaradılan inzibati-idarə sistemi özünü doğrultmayıb, əhali üçün ciddi problemə çevrilmişdi. İstər çar hökuməti dairələrində, istərsə də yerlərdə mövcud idarə sistemindən narazılıq var idi.<sup>356</sup> Bunu nəzərə alan çar hökuməti 1840-cı il aprelin 10-da Zaqafqaziya diyarının idarəsi üzrə təsisatları təsdiq etdi.<sup>357</sup> Təsisatları uyğun olaraq, Cənubi Qafqazda üç pilləli-quberniya (vilayət), qəza (dairə) və sahə inzibati-ərazi bölgüsünə keçildi. "Erməni vilayəti" ləğv edildi, onun ərazisi Gürcüstan-İmeretiya quberniyasının tərkibinə daxil edildi. Naxçıvan qəzası və Ordubad dairəsi Naxçıvan qəzasında birləşdirildi. O da özlüyündə Naxçıvan, Ordubad və Dorsloyaz sahələrinə bölünürdü.

İnzibati-ərazi bölgüsü ilə bərabər, idarə və məhkəmə sistemi də dəyişdirildi. Cənubi Qafqazda baş idarə, quberniya və qəza idarəsi olmaqla üçhüquqlü sistem yaradıldı.

Naxçıvanda yeni idarə sistemində keçid nəinki, Cənubi Qafqaz, eləcə də Azərbaycanın digər bölgələrinə nisbətən daha gərgin şəraitdə həyata keçirilirdi. Bu hər şeydən əvvəl, 1840-cı il islahatı ərəfəsində Naxçıvandakı idarə sisteminin xüsusiyyətləri ilə bağlı idi. Belə ki, bu dövrə qədər Naxçıvanı naiblər-Ehsan xan və Şeyxəli bəy idarə edirdi. Yeni qaydalara uyğun olaraq naiblərin hakimiyyətinin ləğvinə Ehsan xandan daha bəzişməz münasibət bəsləyən Şeyxəli bəy İrana qaçdı. Onun mülkü xəzinəyə müsadirə edildi. Naiblərin kiçik qardaşı rus xidmətinin poruçiki Mehdi ağa da qaçdı.<sup>358</sup> Ehsan xan ilə məsələ fərqli oldu. Bu hal onun Peterburqda çar I Nikolay ilə görüşündən sonra aydın oldu. Çarın hökümü ilə Ehsan xana məas təyin edildi. Kəngərlilər isə onun tabeliyindən çıxarıldı. Qafqazdakı rus qoşunlarının baş komandanı Qolovin tərəfindən kəngərlilər üçün "kompensasiya" olaraq xana altı tiyul kəndi verilməsi haqqında təklifi də qəbul edilmədi.

<sup>353</sup> Акты, собранные Кавказской археографической комиссией. Тифлис, 1878, т.VIII, док.437, с.487

<sup>354</sup> Полное собрание законов Российской империи (ПСЗРИ). Собр.вт. т.IV.1829. СПб., 1830, док.3144, с.642

<sup>355</sup> Полное собрание законов Российской империи (ПСЗРИ). Собр.вт. т.VIII. Отд. Первое. 1833. СПб., 1854, док.6282, с.374

<sup>356</sup> Bu barədə daha ətraflı bax: Мильман А.Ш. Политический строй Азербайджана в XIX-начале XX веков. Баку, 1966, с.101-112

<sup>357</sup> ПСЗРИ. Собр. вт., с.13368

<sup>358</sup> Нагдалев Ф. Ханы нахичеванские в Российской империи. М., 2006, с.91

Beləliklə, Ehsan xan vəsifəsindən qəti şəkildə uzaqlaşdırıldı, onun qarşısında yalnız, 200 kəngərli süvarisinin hərbi hazırlığının təmin edilməsi vəzifəsi qoyuldu. Xan 1846-cı ilin fevralında vəfat etdi.<sup>359</sup>

1840-cı il inzibati-məhkəmə islahatı özünü doğrultmadığına görə, onun nəticələrinin qaldırılması sahəsində tədbirlər görülməyə başladı. 1844-cü ildə Qafqazda canişinlik sistemi tətbiq edildi. Qafqazda vəziyyətin stabilləşdirilməsində ilk canişin M.S.Vorontsova (1844-1854) böyük etimad göstərilirdi. Onun təqdimatı əsasında 1846-cı il 14 dekabr fərmanı ilə inzibati-ərazi bölgüsündə dəyişiklik olundu. Diyar dörd quberniyaya-Tiflis, Kutais, Şamaxı və Dərbənd quberniyalarına bölündü. Naxçıvan qəzası Tiflis quberniyasının tərkibinə daxil edildi.<sup>360</sup> Bu inzibati-ərazi bölgüsü də uzun müddət davam etmədi.

1849-cu il iyunun 9-da Zaqafqaziya diyarında İrəvan quberniyası yaradılması haqqında fərman verildi. Fərmana əsasən, Tiflis quberniyasından İrəvan, Naxçıvan və Axalkalaki sahəsindən başqa, Aleksandropol qəzası, Şamaxı quberniyasından Şuşa qəzasının Mehri sahəsi və Qapaq kəndi ayrılmaqla yeni quberniya təşkil edildi. Quberniya mərkəzi İrəvan şəhəri təyin edildiyinə görə, quberniya İrəvan quberniyası adlandırıldı. Naxçıvan qəzasının Ordubad sahəsi istisna olmaqla, mərkəzi şəhəri Naxçıvan olan qəza və Naxçıvan qəzasının Ordubad sahəsi, Şuşa qəzasının Qapaq kəndi ilə birləşməsi əsasında yaradılan Ordubad qəzası İrəvan quberniyasının tərkibinə daxil oldu. Ştatdan kənar (заштатный) şəhər olan Ordubad qəza şəhəri statusunu alırdı. Quberniyaya daxil olan İrəvan, Naxçıvan və Aleksandropol qəzalarından fərqli olaraq, Ordubad və Novobayazit qəzaları hələlik sahələrə bölünmürdü.<sup>361</sup> Bütövlükdə Zaqafqaziyanın, o cümlədən Naxçıvan bölgəsinin də inzibati-ərazi bölgüsü bununla başa çatmadı, bölgü prosesi yenə də davam etdirildi. 1867-ci il dekabrın 9-da Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında fərman verildi. Həmin fərmana görə, Zaqafqaziya yeni-beşinci Yelizavetpol quberniyası yaradıldı.<sup>362</sup> Bununla əlaqədar olaraq, Ordubad qəzası



lövğ olunaraq, Naxçıvan qəzası ilə birləşdirildi, Mehri sahəsi isə Yelizavetpol quberniyasının tərkibinə verildi.

1870-ci ilin əvvəllərində həyata keçirilən dəyişikliklər üzrə İrəvan qəzasının Şərur sahəsi Naxçıvan qəzasına birləşdirildi, 1874-cü ildə isə Naxçıvan qəzasının Şorur və Dərələyəz sahələri əsasında, Şorur-Dərələyəz qəzası təşkil edildi.<sup>363</sup>

Beləliklə, Naxçıvan bölgəsinin Rusiya imperiyası tərkibində həyata keçirilən inzibati-ərazi bölgüsü və idarə sistemi çarizmin müstəmləkəçilik siyasətinə xidmət edirdi. Bu siyasət hər vasitə ilə nəinki, Azərbaycan torpaqlarını, eyni zamanda onun ayrılma tərkib hissəsi olan Naxçıvanın tarixi torpaqlarını digər inzibati-ərazi vahidləri ara-

<sup>359</sup> Нагдальев Ф. Ханы нахичеванские в Российской империи. М., 2006, с.95, 97

<sup>360</sup> Мильман А.Ш. Политический строй Азербайджана в XIX- начале XX веков, с.133; Naxçıvan tarixi. Üç cildə, ikinci cild, s.109

<sup>361</sup> ПСЗРП. Собр.вт. т.XXIV. Отд. первое. 1849. СПб., 1850, док.2303, с.311-312

<sup>362</sup> Там же, т.XLII. Отд. Второе.1867. СПб., 1871, док.45259, с.383

<sup>363</sup> Naxçıvan tarixi. Üç cildə, ikinci cild, s.109-110



sında parçalayaraq, ərazi və əhalinin konsolidasiyasına mane olurdu.

Çarizmin müstəmləkəçilik siyasətinin digər bir istiqamətini Şimali Azərbaycan torpaqlarına, o cümlədən Naxçıvana ermənilərin kütləvi şəkilə köçürülməsi təşkil edirdi. Məlumdur ki, ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi çar I Pyotr-un 1724-cü il 10 noyabr tarixli fərmanı ilə dövlət siyasətinə çevrilmişdi.<sup>364</sup> II Yekaterina dövründə də bu siyasət davam etdirilmiş, XIX əsrin əvvəllərindən Rusiya imperiyasının Şimali Azərbaycan torpaqlarının işğalının başlanması ilə sistemli və kütləvi hal almışdı.<sup>365</sup> Ermənilərin köçürülməsi hüquqi-siyasi baxımdan 1828-ci il fevralın 10-da imzalanan Türkmənçay müqaviləsinin XV maddəsi ilə tənzimlənirdi.<sup>366</sup>

Köçürmənin həyata keçirilməsinin təşkili və reallaşdırılması məsələlərinə dair ilk sənədlərdən biri Paskeviçin qraf Dibiça təliqəsi idi. Bu təliqədə köçürmə ilə əlaqədar üç bənddən ibarət olan sərəncamından bəhs edilir. Birinci bənddə köçürmə işinin təşkilinə polkovnik Lazarevin təyin edilməsindən və ona əksəriyyəti erməni dilini bilən hərbiçilərin köməkçi təyin edilməsi bildirilir. İkinci maddədən aydın olur ki, köçürülən ermənilərin məskunlaşdırılmasında İrəvan və Naxçıvan vilayətlərinə üstün yer verilir. Paskeviç bu bənddə İrəvan Müvəqqəti idarəsinə ermənilərin İrəvan və Naxçıvana gəlməsinə qədər tədbirlər görülməsi barədə göstəriş verdiyini qeyd edir. Qarabağa bu iki əyalətə nisbətən daha yaxın olan yerlərdən ermənilər köçürülməli idi. Üçüncü bənddə köçürülən ermənilərin xərcləri üçün traktata uyğun İran hökumətindən alınan təminatdan 50 min gümüş manat ayrıldığı diqqətə çatdırılır.<sup>367</sup> Digər sənədlərdə polkovnik Lazarev və İrəvan Müvəqqəti idarəsinə köçürülən ermənilər barədə verilən qaydalar göstərilir. Qaydaların 12-ci bəndində xristianların Naxçıvan və İrəvan vilayətlərinə gətirilməsinə razılaşdırılması əksini tapmışdı, bununla həmin vilayətlərdə mümkün olduqca xristian əhalinin artırılması nəzərdə tutulurdu.<sup>368</sup>

Naxçıvan bölgəsinə köçürülən ermənilərə dair rəqəmlər İ.Şopen<sup>369</sup> və V.Qriqoryevin<sup>370</sup> bilavasitə, həmin dövrə aid tədqiqatlarında əksini tapmışdır. Şopenin məlumatlarından aydın olur ki, Naxçıvan bölgəsinin Rusiya imperiyası tərəfindən ələ keçirilməsindən sonra Naxçıvan əyalətinə İrandan 2137 ailə (10652 nəfər), Türkiyədən isə 8 ailə (27 nəfər), Ordubad dairəsinə isə 250 ailə (1340 nəfər) köçürülmüşdü.<sup>371</sup> Burada bir maraqlı fakt diqqətə cəlb edir. Belə ki, İrandan Naxçıvan əyalətinə köçürülən hər bir erməni ailəsinə təxminən 5, Ordubad dairəsində isə 5,36 nəfər düşdüylə halda, bu rəqəm Türkiyədən köçürülənlərə 3,3 nəfər düşür. Deməli, burada rəqəmlərə yanlışlıq var və Türkiyədən köçürülən ermənilərin sayı da əslində, çox olmalıdır.

İrandan Naxçıvan bölgəsinə köçürülən ermənilər haqqında V.Qriqoryevin məlumatlarının daha informativ olmasını və bir sıra yeni məsələlərə aydınlıq gətirdiyini nəzərə alaraq, onu burada təqdim edirik. Cədvəldən aydın olur ki, burada 9 mühüm məsələ (köçürülən ermənilərin ilkin məskunlaşdıqları yerlər, ailələrin sayı, onların sosial tərkibi, cinsi, yaşı və haradan köçürülmələri) əksini tapmışdır.

Bütövlükdə, Naxçıvan bölgəsinə 2551 ailə köçürülmüşdü.

Bu, Şopenin rəqəmindən (2387 ailə) 164 ailə çox idi. Köçürülən ermənilərin tərkibində tacirlər 8,15%, sənətkarlar 18,74%, əkinçilər isə 73,11% təşkil edirdi. Köçürülən ermənilər içərisində kişilər (6954 nəfər, yaxud 52,84%) qadınlara (6206 nəfər, yaxud 47,16%) nisbətən çox idi. Kişilərin yaş üzrə bölgüsündən aydın olur ki, böyüklər kiçiklərdən 1964 nəfər çox idi. Nəhayət, cədvəl köçürülən ermənilərin İran, bütövlükdə isə Cənubi Azərbaycan üzrə coğrafiyasını müəyyən etməyə imkan verir.

Naxçıvana köçürülən ermənilərə dair faktlar nəinki, konkret zaman kəsiyindəki vəziyyəti deyil, perspektivi də aydınlaşdırmağa imkan verir. Çar hökuməti tərəfindən ən yaxşı torpaqlarda yerləşdirilən və xüsusi imtiyazlar ilə təmin olunan ermənilərin mexaniki artımı ilə eyni zamanda, təbii artımı üçün də əlverişli şərait yaradılmış və onlar sonrakı

<sup>364</sup> Эзов Г.А. Сношения Петра Великого с армянским народом. СПб., 1898, док. 255-260, с.392-397

<sup>365</sup> Вах: Ганика С. Описание переселения армян азербайджанских в пределы России. СПб., 1831

<sup>366</sup> ПСЗРИ. Собр.в.т. т.III. 1828, СПб., 1830, с.130

<sup>367</sup> Российский Государственный Военно-исторический архив, ф.846, оп.16, д.978, лл.1-2

<sup>368</sup> Там же, д.4 об.

<sup>369</sup> Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. СПб., 1852

<sup>370</sup> Григорьев В.Н. Статистическое описание Нахичеванской провинции. СПб., 1833

<sup>371</sup> Шопен И. Указ соч., с.635-638; Ermənilərin Türkiyədən köçürülməsi haqqında bax: Потто В. Переселение христиан из Турции. СПб. 1901

**Ermənilərin İrəndən Naxçıvan əyalətinə  
köçürülməsinə dair**

| İlkin məskunlaşdırıldıqların yer      | Ailələrin sayı | Onlardan |          |        | Sayı       |                |       | Hansı dairə və səhərlərdən köçürülmüşlər |
|---------------------------------------|----------------|----------|----------|--------|------------|----------------|-------|--|
|                                       |                | Təcir    | Sənətkar | Əkinçi | Kişi cinsi |                | Qadın |  |
|                                       |                |          |          |        | Böyüklər   | Kiçik yaşlılar |       |  |
| 1                                     | 2              | 3        | 4        | 5      | 6          | 7              | 8     | 9  |
| Naxçıvan dairəsinə<br>Naxçıvan şəhəri | 166            | 63       | 63       | 40     | 281        | 118            | 313   | Xoy şəhəri                               |
|                                       | 53             | 31       | 15       | 7      | 111        | 52             | 113   | Təbriz şəhəri                            |
|                                       | 69             | 25       | 23       | 21     | 120        | 43             | 129   | Marağa şəhəri                            |
|                                       | 66             | 20       | 30       | 16     | 126        | 60             | 149   | Salmas                                   |
|                                       | 31             | 9        | 12       | 10     | 50         | 26             | 75    | " "                                      |
|                                       | 26             | 10       | 10       | 6      | 34         | 15             | 55    | Dehqarqan                                |
|                                       | 5              | -        | 5        | -      | 10         | 4              | 16    | Urmiya şəhəri                            |
| <b>Cəmi:</b>                          | 416            | 158      | 158      | 100    | 732        | 318            | 850   |  |
| <b>Kəndlər:</b>                       |                |          |          |        |            |                |       |  |
| Güznüt                                | 72             | -        | 12       | 60     | 133        | 51             | 135   | Salmas                                   |
| Qızılca                               | 23             | -        | -        | 23     | 51         | 18             | 63    | " "                                      |
| Əbrəqunus                             | 36             | -        | 24       | 12     | 60         | 37             | 20    | " "                                      |
| Kırna                                 | 44             | -        | 13       | 31     | 83         | 32             | 105   | " "                                      |
| Bənəniyar                             | 49             | 4        | 12       | 33     | 103        | 52             | 157   | " "                                      |
| Göydərə                               | 23             | -        | -        | 23     | 43         | 26             | 59    | " "                                      |
| Qazançı                               | 22             | -        | -        | 22     | 44         | 25             | 57    | " "                                      |
| Ağyari                                | 36             | -        | -        | 36     | 56         | 40             | 95    | " "                                      |
| Azadlıq                               | 22             | -        | -        | 22     | 40         | 32             | 57    | " "                                      |
| Mərdus                                | 42             | -        | -        | 42     | 76         | 49             | 115   | " "                                      |
| Keşkənd                               | 37             | -        | -        | 37     | 60         | 40             | 102   | " "                                      |
| Keytul                                | 33             | -        | -        | 33     | 56         | 37             | 79    | " "                                      |

| 1             | 2   | 3  | 4  | 5   | 6   | 7   | 8   | 9             |
|---------------|-----|----|----|-----|-----|-----|-----|---------------|
| Məlikənd      | 35  | -  | 4  | 31  | 66  | 30  | 88  | " "           |
| Yelpin        | 20  | -  | -  | 20  | 33  | 19  | 51  | " "           |
| Aruleşin      | 17  | -  | -  | 17  | 18  | 18  | 31  | " "           |
| Xəlilli       | 24  | -  | -  | 24  | 31  | 27  | 61  | " "           |
| Didivar       | 31  | -  | -  | 31  | 41  | 35  | 68  | " "           |
| Kültəpə       | 70  | -  | 24 | 46  | 86  | 100 | 176 | " "           |
| Bədəxşan      | 26  | 6  | -  | 14  | 41  | 18  | 38  | " "           |
| Nəhrəm        | 208 | 15 | 30 | 163 | 398 | 221 | 545 | " "           |
| Təzəkənd      | 44  | -  | 3  | 41  | 86  | 38  | 101 | " "           |
| Tumbul        | 53  | -  | 13 | 40  | 65  | 60  | 100 | " "           |
| Qaraxanbəyli  | 81  | 7  | 20 | 54  | 145 | 74  | 196 | " "           |
| Kürədiz       | 37  | -  | -  | 37  | 63  | 40  | 85  | " "           |
| Arınç         | 31  | -  | 3  | 28  | 51  | 30  | 70  | " "           |
| Sultanbəyli   | 34  | -  | -  | 34  | 60  | 27  | 75  | " "           |
| Məmədrza-Dizə | 20  | -  | 4  | 16  | 45  | 13  | 37  | " "           |
| Xalxal        | 35  | -  | -  | 35  | 50  | 32  | 83  | " "           |
| Ərəzin        | 60  | -  | 8  | 52  | 113 | 50  | 153 | Xoy           |
| Saltaq        | 33  | -  | 5  | 28  | 56  | 30  | 83  | " "           |
| Alagöz        | 42  | -  | 2  | 40  | 74  | 43  | 98  | " "           |
| Uzunoba       | 40  | -  | -  | 40  | 63  | 46  | 127 | " "           |
| Qarababa      | 24  | -  | 3  | 21  | 34  | 25  | 59  | " "           |
| Külüs         | 13  | -  | -  | 13  | 20  | 12  | 30  | " "           |
| Nurs          | 30  | -  | 5  | 25  | 50  | 24  | 74  | " "           |
| Şıxmahmud     | 63  | -  | 7  | 56  | 117 | 69  | 160 | Salmas və Xoy |
| Nəzərəbad     | 49  | -  | 3  | 46  | 73  | 50  | 117 | " "           |
| Cəhri         | 151 | -  | 40 | 11  | 309 | 160 | 465 | " "           |
| Badamlı       | 23  | -  | 4  | 19  | 33  | 13  | 58  | " "           |
| Şahbuz        | 20  | -  | 2  | 18  | 31  | 23  | 44  | " "           |

| 1                                  | 2    | 3   | 4   | 5    | 6     | 7    | 8    | 9                |
|------------------------------------|------|-----|-----|------|-------|------|------|------------------|
| Yarımcı                            | 78   | -   | 27  | 54   | 99    | 80   | 154  | “ — ”            |
| Məzrə                              | 22   | -   | 3   | 19   | 32    | 14   | 42   | Urmiya və Salmas |
| Kərimbəy-Dizə                      | 22   | -   | 4   | 18   | 50    | 24   | 48   | Urmiya           |
| <b>Cəmi:</b>                       | 1869 | 32  | 275 | 1562 | 3238  | 1884 | 4629 |                  |
| <b>Naxçıvan dairəsi üzrə yekun</b> | 2285 | 190 | 433 | 1662 | 39709 | 2202 | 5479 |                  |
| <b>Ordubad dairəsi Kəndlər:</b>    |      |     |     |      |       |      |      |                  |
| Əylis                              | 37   | 11  | 13  | 13   | 53    | 40   | 86   | Təbriz şəhəri    |
| Qayadamış                          | 29   | 7   | 10  | 12   | 41    | 30   | 82   | “ — ”            |
| Aza, Dər və Dizə                   | 182  | -   | 22  | 160  | 354   | 200  | 501  | Marağa           |
| Əlağa                              | 18   | -   | -   | 18   | 41    | 23   | 58   | Təbriz           |
| <b>Cəmi:</b>                       | 266  | 18  | 45  | 203  | 489   | 295  | 727  |                  |
| <b>Naxçıvan əyaləti üzrə yekun</b> | 2551 | 208 | 478 | 1865 | 4459  | 2495 | 6206 |                  |

*Qaynaq: Григорьев В.Н. Статистическое описание Нахичеванской провинции. СПб., 1833, с. 123-127*

tarixi dövrdə Naxçıvanda müstəqillik və dövlətçiliyin bərpası uğrunda mübarizə qarşısında ciddi maneəyə çevrilmişdilər.

Çarizim Naxçıvanda iqtisadi və sosial-mədəni sahədə həyata keçirdiyi tədbirlər də müstəmləkəçilik sisteminin möhkəmləndirilməsinə xidmət göstərirdi. Naxçıvan bölgəsinin iqtisadi əsasını kənd təsərrüfatı təşkil edirdi. Çar hökumətinin bütün Şimali Azərbaycanda olduğu kimi, Naxçıvanda da iqtisadi siyasətinin əsas istiqamətini daha çox

gəlir əldə etmək, yeni işğal edilmiş torpaqların Rusiya sənayesinin xammal bazasına çevrilməsi təşkil edirdi. Bu sırada pambıqçılığı xüsusi qeyd etmək olar.<sup>372</sup> Çar hökuməti aqrar münasibətləri də bu siyasətinə uyğunlaşdırmağa çalışır, hər vasitə ilə özünə bölgədə sosial daşmaq yaratmağa də cəhd edirdi. 1846-cı il 6 dekabr reskriptinin birinci maddəsi ilə çar hökumətinin bəzi şəxslərə bəxş etdiyi torpaqlarla bərabər, müsəlman əyalətlərinin Rusiyaya birləşdirilməsi dövründə onların nəsilərinin sahib olduqları və o zaman da onların ixtiyarında olan bütün torpaqları irsi mülkiyyət kimi təsdiq olunurdu. Bu çar reskriptinə uyğun olaraq, kəndli əsasnamaları qəbul edilmişdi. İravan quberniyası və Tiflis quberniyasının Axalsix qəzasına aid 1851-ci il 8 iyun əsasnaməsi qəbul edilmişdi, Kırım müharibəsi ilə əlaqədar həyata keçmədi. Rusiyadakı 1861-ci il kəndli islahatından sonra, Cənubi Qafqazda da kəndli islahatına hazırlıq başlandı və nəhayət, 1870-ci ilin may ayında kəndli islahatı elan edildi, lakin sahibkar kəndindəki problemləri tam həll edə bilmədi. Sahibkar kəndindəki kimi dövlət kəndində də hüquqi münasibətlər tam tənzimlənməmişdi. Çar hökuməti dövlətin və ona sadıq olan sahibkarların mənafeyini müdafiə etsə də, əsas istehsalçılar olan kəndlilərin vəziyyəti ağır idi<sup>373</sup> və bu da onların müstəmləkə zülmünə qarşı mübarizəsini şərhləndirirdi.

Rusiya imperiyasının müstəmləkəçilik siyasəti özünü sosial-mədəni sahədə də şərt şəkildə göstərirdi. Çar hökuməti xüsusilə, müsəlman coğrafiyasında, o cümlədən Naxçıvan bölgəsində təhsilin, elmin və mədəniyyətin inkişafı qarşısında ciddi maneələr yaradırdı. Tarixin əvvəlki dövrlərində böyük elmi, ədəbi-bədii potensialı ilə fərqlənən Naxçıvan bölgəsində qəza məktəbi yalnız 1837-ci ildə açılmışdı. Çox maraqlıdır ki, bu məktəb üçün də xüsusi bina tikilməmiş, on iki il müddətinə Ehsan xanın oğlanlarının evində yerləşmişdi. Ordubadda isə yalnız 1854-cü ildə ibtidai məktəb açılmışdı.<sup>374</sup> Naxçıvan qəza məktəbi 1879-cu ildə şəhər məktəbinə, Ordubad ibtidai məktəbi isə sonralar dördsinifli ali ibtidai məktəbə çevrilmişdi.<sup>375</sup> Bu məktəblər Naxçıvan kimi geniş əraziyə və əhaliyə malik olan bir bölgə üçün

<sup>372</sup> Şahverdizadə Z. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində. Bakı, 2008, s.69

<sup>373</sup> Yeno orada, s.70-73, 128-130

<sup>374</sup> Əhmədov H. Azərbaycan məktəb və pedaqoji fikri tarixindən. Bakı, 2001, s.10-15

<sup>375</sup> Yeno orada, s.74; Ваидова X. История города Ордузда в XIX-нач. XX в. Баку, 2007, с.138-139

olduqca az idi. Bu fakt göstərir ki, çarizm bölgədə elm və təhsilin, bununla əlaqədar olan digər sahələrin inkişafında maraqlı deyildi və bu sahədə tarixən böyük əməllərə malik olan Naxçıvan ziyalıları bu vəziyyətlə barışa bilməzdi.

Çarizmin bütövlükdə Şimali Azərbaycanda, o cümlədən Naxçıvanda formalaşdırdığı müstəmləkə üsul-idarəsi yerli xalqın müqaviməti ilə rəstləşir və dövlətçiliyin bərpası uğrunda mübarizə üçün zəruri bir platformaya çevrilirdi. Bu özünü əvvəla, çarizmin Naxçıvanda yaratdığı müstəmləkə rejiminə qarşı azadlıq hərəkatında, ikinci, çar hökuməti tərəfindən Naxçıvan bölgəsinə köçürülərək burada yerləşdirilən və onun müstəmləkə siyasətinin etnos-sosial və siyasi dayacağı təşkil edən erməni iddialarına və yerli əhalinin soyqırımını əleyhinə mübarizədə, üçüncü, Naxçıvanın görkəmli ziyalılarının çarizmin müstəmləkə rejiminin sosial-mədəni əsaslarına qarşı fəaliyyətində özünü göstərirdi.

Çar Rusiyanı tərəfindən Şimali Azərbaycanın işğalının başa çatdırılmasından sonra, əsasən Güllüstan müqaviləsindən sonra ələ keçirilmiş Çar-Balakən (1830), Lənkəran (1831), Quba (1837) və Şəki (1838) bölgələrində anti-müstəmləkə üsyanları baş verdi.<sup>376</sup> Bu üsyanlar çarizmi müstəmləkə üsul-idarəsində dəyişiklik etməyə məcbur etdi. 1840-cı il 10 aprel qanunu əsasında aparılan inzibati-məhkəmə islahatının gedişində müstəmləkəçiliyin ilk simvollarından biri olan komendant üsul-idarəsi ləğv olundu.<sup>377</sup> Naxçıvan bölgəsi 1830-cu il üsyanlarının coğrafiyasından kənarda qalsa da, burada müstəmləkə rejiminə qarşı mübarizə yerli idarəetmənin xüsusiyyətlərindən asılı olaraq, özünəməxsus şəkildə əks olunmuşdur, Naxçıvanın idarəsinin ilk vaxtlar yerli hakimlər-naiblər tərəfindən həyata keçirilməsi komendant üsul idarəsinə, yaxud İrəvan əyalətində tətbiq edilən idarə- üsuluna nisbətə əhəliyə daha yaxın idi. Buna baxmayaraq, bu hal yeni yaradılmış idarə-üsuluna qarşı narazılığını tam aradan qaldıra bilməmişdi. Ən maraqlısı odur ki, bu idarə üsuluna ilk etiraz Şeyxəli bəydən olmuşdu. Onun gizli olaraq Abbas Mirzə ilə məktublaşması haqqında şayiələr var idi.<sup>378</sup> O, Ordubad dairəsinin idarəsində iştirak etmək məqsədi ilə pristav göndərilməsini neqə-

tiv qarşıladı və Ordubadı tərk edərək yaşamaq üçün Naxçıvana gəldi. Vilayətin rəisi Çavçavadzeyə müraciət edərək Ordubadda tək hakim olmasını rica etdi.<sup>379</sup>

Sonrakı tarixi hadisələr göstərir ki, Naxçıvan əhalisi də bu narazılığa qoşulmuş, rejim əleyhinə olan hadisələrdə iştirak etmişdir. Zaqafqaziya diyarının quruluşu haqqında komissiyaların üzvü, kollej assessoru (mülki çin, həmin vaxtlar mayora uyğun idi.-İ.H.). Nefedeyevin yazılı qeydlərində özünü peyğəmbər kimi qələmə verən bir mollanın fəaliyyəti nəticəsində Ordubadda əhali arasında həyəcanlardan bəhs olunur, minlərlə insanın bu həyəcana qoşulduğunu bildirilir. Bu həyəcan Naxçıvan və ətraf yerlərin sakinlərində də əhatə etmişdi. Nefedeyev yazırdı ki, hər şey təhlükədə idi; xoşbəxtlikdən xan və pristav hələ yaylağa yola düşməmişdi və vilayət rəisinin bura gəlişi ölümcül noticələri aradan qaldırdı.<sup>380</sup>

1840-cı il 10 aprel inzibati-məhkəmə islahatı ilə Naxçıvanda yaradılan yeni idarə üsulu da narazılığa səbəb olmuş, yuxarıda qeyd etdiyimiz kimi Ordubad dairəsinin naibi Şeyxəli bəy və kiçik qardaşı Mehdi bəy də İrana qaçmışdı.

Kəngərlilərin hüquqi statusunda baş verən dəyişikliklər də etirazlara səbəb olmuşdu. Ehsan xan ilk vaxtlar kəngərlilərin vergidən azad olmasına nail olsa da, yeni təyin edilən Naxçıvan qəza rəisi Serbinov vergilərin ödənməsini tələb etdi. Çar hakimiyyətinə loyallıq mənasız bəsləyən Ehsan xan kimi şəxs də bu vəziyyətlə barışmamış və Serbinovun qeyri-qanuni tələblərini boykot etməyə çağırmışdı.

Kəngərlilərin böyük hissəsini İrana qaçması ilə münafiqəsinin silahlı toqquşmaya çevrilməsi təhlükəsi aradan qalxmışdı. Bundan sonra çar I Nikolay ilə görüşməsinin təşkili əsas götürülərək Ehsan xan da Naxçıvandan uzaqlaşdırılmışdı.

Naxçıvan əhalisinin geniş təbəqəsini təşkil edən kəndlilər də çar üsul-idarəsindən narazı idilər və bu da kəndli hərəkatının müxtəlif formaları (ərizə və şikayətlər ilə müraciətlər, İrana qaçmaq və s.) vasitəsi ilə özünü göstərirdi. XIX əsrin sonlarına doğru kəndli hərəkatının

<sup>376</sup> Azərbaycan tarixi. Yeddinci cildə, dördüncü cild, Bakı, 2000, s.99-110; Сумбатдзе А.С. Кубинское восстание. Баку, 1961; Qurbanov R. XIX əsrin birinci yarısında Şimali Azərbaycanda azadlıq hərəkatı. Bakı, 2006, s.111-164

<sup>377</sup> Azərbaycan tarixi. Yeddinci cildə, dördüncü cild, s.110-119

<sup>378</sup> Акты, собранные Кавказской археографической комиссией, т.VII, док. 622, с.646

<sup>379</sup> Акты, собранные Кавказской археографической комиссией, т.VII, док. 624, с.649

<sup>380</sup> Записка Нefедеева о Нахичеванской провинции, 22 ноября 1837 г.//Колониальная политика российской империи в Азербайджане 20-60-х гг. XIX в. М.-Л., 1936, ч.1, с.336; Намçинин бax: Şahverdiev Z. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində, s.132-133

silahlı mübarizəyə çevrilməsi genişlənməkdə idi. Azərbaycan kəndində kəndli hərəkatının spesifik forması kimi özünü göstərən qaçaq hərəkatı Naxçıvanda da yayılmışdı. Öz miqyasına və əhəmiyyətinə görə, XIX əsrin 90-cı illərində Rusiya imperiyasının uçurlarında azadlıq hərəkatı tarixində iz buraxan Qaçaq Nəbinin mübarizəsi Naxçıvan ilə də sıx bağlı olmuşdur. XX əsrin əvvəllərində kəndli hərəkatının coğrafiyası və iştirakçılarının sayı xeyli artmışdır.<sup>381</sup>

Naxçıvan bölgəsində Naxçıvan, Ordubad və Culfa kimi şəhərlərin olması, burada çarizmin müstəmləkə zülmünə qarşı mübarizənin daha mütəşəkkil xarakter alması və siyasi cəhətdən təşkilatlanmasına şərait yaradırdı. Belə ki, 1904-cü ildə təşkil edilmiş "Hümmət" təşkilatının Naxçıvan və Culfa şöbələri yaradılmışdır.<sup>382</sup>

Birinci Dünya müharibəsinin başlanması və Rusiya imperiyasının tərkibində Şimali Azərbaycanın, o cümlədən Naxçıvan bölgəsinin müharibəyə daxil olması ilə burada da siyasi fəaliyyət genişlənməyə başladı. Naxçıvanda "Mücahidin" adlı milli partiya təşkil olundu (1915), müharibə alovlandıqca anti-hərbi mitinqlər də keçirilməyə başlandı.<sup>383</sup>

Naxçıvanda müstəmləkəçiliyə qarşı mübarizənin digər bir istiqaməti çar hökumətinin erməniləri məqsədyönlü şəkildə bölgəyə köçürməsi ilə bağlı idi. Ermənilərin köçürülməsi ideyasının gündəmə gətirilməsi, onun həyata keçirilməsinə hazırlıq və təşkilati işlərin görülməsi mərhələsində bu prosesə qarşı mübarizə imkanları məhdud olmuşdur. Lakin ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin başlanmasının ilk mərhələsindən etibarən ona qarşı mübarizədə Naxçıvan bölgəsi əsas yeri tuturdu. Azərbaycanın digər bölgələri ilə müqayisədə Naxçıvanda özünəməxsus cəhətlər də var idi. Belə ki, ermənilərin

kütləvi şəkildə köçürülməsində Azərbaycanın şimalında olan xanlıqlar ləğv edildiyindən, hakim təbəqənin bu prosesə qarşı çıxması üçün administrativ resurs aradan qaldırıldığından, yalnız yerli əhalinin müqavimətindən bəhs oluna bilər. Naxçıvan bölgəsində isə yerli idarə etmədə naiblərin rolu ermənilərin köçürülməsinə qarşı mübarizədə yeni istiqamət yaratmışdı. A.S. Qriboyedovun Paskevich 1828-ci il 1 oktyabr tarixli məktubunda bu istiqamətin hər ikisi haqqında müəyyən təsvir əldə etmək mümkündür. O, məktubunda ermənilərin köçürülməsi ilə əlaqədar tatarlar (azərbaycanlılar.-İ.H.) içərisində həyəcan və narazılığın yüksək dərəcəyə çatdığını bildirir. Məktubdan aydın olur ki, Şeyxəli bəy də ermənilərin köçürülməsinə narazılığını bildirmişdir, çünki Qriboyedov qeyd edir ki, o, narazılıqları aradan qaldırmaq üçün köçürülənlərə bu münasibət qeyri-adi və keçicidir. Bir sözlə, Qriboyedov diplomatik tərzdə bölgədə yaranmış və digər narazılıqları aradan qaldırdığını bildirir.<sup>384</sup> Qriboyedovun ermənilərin İrandan yeni işğal edilmiş torpaqlara köçürülməsi haqqında qeydlərində də köçürülmənin yerli əhali üçün yaratdığı problemlərdən və bununla əlaqədar ortaya çıxan həyəcan və narazılıqlardan bəhs edərək yazır ki, köçürülənlər özləri dərissalığıdır və müsəlmanları sıxışdırırlar, onlar isə əsaslı narazılıq edirlər. Qriboyedov ermənilərin köçürülməsi işinə o zaman rəhbərlik edən knyaz Arqutinskidən bəhs edərək qeyd edirdi ki, biz onunla müsəlmanları necə inandıracağıq barədə çox düşündürdük ki, onları indiki çətinliklərlə barışdırmaq və inandırmaq ki, bu uzunmüddətli olmayacaq və ermənilərin ilk dəfə buraxıldıqları torpaqları həmişəlik zəbt edəcəkləri barədə onların qorxusunu aradan qaldırmaq. Bu barədə mən polis-meysterə, idarə heyəti üzvlərinə və burada mənim yanımda olmuş xanlara da demişəm.<sup>385</sup> Burada iki məqama xüsusi diqqət yetirmək istərdik: 1) müsəlmanlarda ermənilərin ilk dəfə buraxıldıqları torpaqları həmişəlik zəbt edəcəkləri barədə qorxu təsadüfi olmayıb müəyyən təcrübəyə, yəni əvvəlki tarixi dövrdə də ermənilərin buraya köçürüldükləri təsdiq olunur; 2) "Bu barədə mən polis-meysterə, idarə

<sup>381</sup> Bu problemlər Azərbaycan tarixşünaslığında xüsusi olaraq nəzərdən keçirildiyinə görə onlara istinad etməklə kifayətlənirik: Гасанов И. Из истории крестьянского движения в Азербайджане в последней трети XIX века. О выступлениях крестьян под руководством Качага Наби/Изв.АН Азерб.ССР. Сер.общ.наук. 1961, №4, с. 38-49; Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində, s.133-139; Гусейнов Дж. Из истории национально-освободительного движения в Азербайджане в начале XX в. (1900-1907). Баку, 2001; его же, Движение качагов в Азербайджане в 1900-1910 гг. Баку, 2004; Алиев А. Крестьянское движение в Азербайджане в 1905-1907 гг. Нaxçıvan, 2004 və s.

<sup>382</sup> Daha ətraflı bax: Багирова И. Политические партии и организации Азербайджана в начале XX века. 1900-1917. Баку, 1997

<sup>383</sup> Там же, с.334; Малдов Г. Победа советской власти в Нахичеване и образование Нахичеванской АССР. Баку, 1968, с.24

<sup>384</sup> Письмо А.С.Грибоедова графу И.Ф.Паскевичу, от 1 октября 1828 г. Переписка на Араксе против Джульфар/ А.С.Грибоедов. Соч. М.,1988, с.611-614

<sup>385</sup> Грибоедов А.С. Записка о переселении армян из Армении в наши области// А.С.Грибоедов. Полное собрание соч. В 3-х т. Т.1, с.267-270

heyəti üzvlərinə və burada mənim yanımda olmuş xanlara da demişəm” ifadəsi isə bu fikirlərin bilavasitə, Naxçıvan bölgəsinə aid olduğunu bildirir.

Çar hökumətinin erməniləri kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına, xüsusilə Naxçıvan bölgəsinə köçürdükdən sonra onlar üçün əlverişli və imtiyazlı şərait yaratması ilə ermənilər köçürüldükləri ərazidə mühüm müstəmləkəçilik vəsitasına çevrilməklə yanaşı (təsədüfi deyil ki, çar hakimiyyət orqanları ya ermənilər ilə əlbir hərəkət edir, ya da onları dəstəkləyirdi), ərazi iddialarını da reallaşdırmağa başladılar. Bu özüni XX əsrin əvvəllərində daha kəskin şəkildə göstərməyə başladı. Naxçıvan 1905-1906-cı illər “erməni-müsəlman davasının” əsas mərkəzlərindən birinə çevrildi. Naxçıvan bölgəsinin erməni iddialarına və onun aşkar şəkildə yerli əhaliyə qarşı çevrilməsi soyqırım siyasətinin qarşısının alınmasında tarixi rol oynadı.<sup>386</sup>

Naxçıvanda 1905-ci il hadisələrinin başlanması və gedişi əslində ermənilərin bölgəyə köçürülməsindən sonra keçən dövrün ümumi mənzərəsini də bərpə etməyə köməklik göstərir. M.S.Orudubadi sənəd və mənbələr əsasında yazdığı və ilk dəfə 1911-ci ildə nəşr olunan “Qanlı illər” əsərinin “Kədərli Naxçıvan hadisələri” bölməsində bu mətləblərə də aydınlıq gətirir. O, yazır ki, “1905-ci ilin may ayında əvvəllərdə Bakı erməni-müsəlman toqquşmasından sonra Naxçıvan erməni-müsəlman camaatı artıq həyəcəyə idilər. Buna nisbət ermənilər əsla qorxmayıb həmişə müsəlmanlara əziyyət verməkdə idilər. Bir tərəfdən şəhərə belə salsmışdılar ki, ermənilərdə cürbəcür odlu silahlar olduğundan müsəlmanlara birdən-birən hücum edəcəklər. Ermənilərdən də belə hallar hər daşıqə gözlənilirdi. Hər vəziyyətdə, erməni siyasətini götür-qoy edəndə elə belə də olmalı idi. Zira, ermənilərin rəyincə, bizim əlimizin üstündə Qafqazda gərəklə olmasın, deyib hər tərəfdə odlu silah və sair hərbi ləvazimat göndərməyə çalışsındılar...”<sup>387</sup> Təqdim olunan parçadan ermənilərin silahlı hüzurluq görməsi, qəflətən hücum etməyi planlaşdırması və s. kimi nəticələr ilə birlikdə bir mühüm məsələ də önə çıxır. Ermənilər azərbaycanlılara

qarşı müharibəyə psixoloji dəstək də təmin etməyə çalışırdı. Şəhərə “səs salmaq” da bunun göstəricisi idi. Fikrini davam edən Orudubadi yeni bir faktı da nəzərə çatdırır: “Naxçıvanın ətrafı hər tərəfdən erməni kəndləri ilə əhatə olunduğundan, 6 saat ərzində İrəvandan istədikləri qədər erməni əsgəri gətirməyə gücləri çatdıqlarından daha müsəlmanları şirin dilə dindirirək belə istəməyirdilər.”<sup>388</sup> Buradan aydın olduğu kimi ermənilərin hərəkəti daha geniş miqyas daşmış, əsgəri qüvvə formalaşdırmış, özlərində güc hiss edən kimi əsl simalarını ortaya qoymuşdular. 1905-ci il may ayının 5-də ermənilər Cəhri kəndinin üç sakinini yaralamağa açıq şəkildə meydan oxumağa, qanlı hadisələrin coğrafiyasını genişləndirməyə başladılar. İş o yerə çatdı ki, mayın 7-də azğınlıq edən ermənilər əhalisinin iki hissəsi müsəlmanlardan, yalnız bir hissəsi ermənilərdən ibarət olan Tundub kəndindən keçən bir müsəlmanı vurub öldürdülər.<sup>389</sup> Müsəlmanların hakimiyyət orqanlarına şikayətləri isə cavabsız qaldı. Ermənilər bundan istifadə edərək təcavüzkar hərəkətlərini davam etdirməyə başladı. Mayın 9-da naxçıvanlı Əli Hacı Bayramzadə qətlə yetirildi. Mayın 11-də isə daşnaklar tərəfindən onlara yardım etmədiyi üçün cəzalandırılaraq öldürülən erməni ailəsinin qətlini müsəlmanların üzünə atmağa cəhd etməklə iki tərəfdən yaranılmağa çalışdı: əvvəla, bu qətl digər ermənilərə də xəbərdarlıq olmalı idi, digər tərəfdən isə azərbaycanlılara qarşı təcavüzü daha da genişləndirməyi nəzərdə tuturdular.

Ermənilərin bütün hazırlığına və hökumətin etinasızlıq pərdəsi altında faktiki olaraq onları müdafiə etməsinə baxmayaraq, naxçıvanlılar bu fitnəkarlığın qarşısını almağa nail oldular. Bu ermənilərin hakimiyyət ilə yeni iş birliyi quraraq, müsəlmanlara qarşı yeni hücumuna səbəb oldu. Orudubadi bu hadisələri belə təsvir edir: “Noyabrın 26-cı gecəsi müsəlmanlara böyük bir müsibət üz verib, hökumətin də hiyləsinə hamıya bildirdi. Həmin gecəni Naxçıvanda müsibət gecəsi, odlu-alovlu gecə adlandırmışlar...”<sup>390</sup> Onun əsasını isə kazaklar və ermənilərin əlbir olub müsəlman bazarını tamam qarət edəndən sonra

<sup>386</sup> 1905-1906-cı illər hadisələrinin Naxçıvanda azərbaycanlılara qarşı soyqırım kimi araşdırılmasına dair bax: Naxçıvan tarixi. Üç cildə, ikinci cild, s.216-226

<sup>387</sup> Orudubadi M.S. Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi, s.18

<sup>388</sup> Orudubadi M.S. Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi, s.18

<sup>389</sup> Hadisələrin sonrakı gedişi Orudubadi tərəfindən ətraflı şərh edilmişdir. Bax: Orudubadi M.S. Qanlı illər, s.18-22

od vurmaı olmuıdu. Noyabrın 30-da isə Cəhri kəndi ermənilər və kazaklar tərəfindən yandırıldı.<sup>390</sup> Ermənilərin hərtərəfli hazırlığına və çar hakimiyyət orqanları ilə əlbir olaraq, Azərbaycanda və o cümlədən, Naxçıvanda hakim mövqə tutmaq, etnik üstünlüyə malik olub, ərazi iddialarını həyata keçirmək strategiyası iflasa uğradı. Bu ümumi mübarizədə Naxçıvan bölgəsi mühüm rol oynadı. Çarizmin ermənilər vasitəsi ilə reallaşdırmaq istədiyi müstəmləkəçilik siyasətinə də ciddi zərbə vuruldu.

Naxçıvan bölgəsində çarizmin müstəmləkəçilik siyasətinə qarşı mübarizənin mühüm bir istiqamətini də sosial-mədəni sahədə də özünü göstərən hərəkət təşkil edirdi. Bu istiqamətin ən mühüm səciyyəvi xüsusiyyəti ondan ibarət idi ki, o daha uzunmüddətli məqsədə xidmət edirdi. Azərbaycanın azadlıq hərəkəti ölkə üçün savadlı və dövrün qaçaqçıl dünyagörüşünə malik insanları yetişdirilməsini tələb edirdi. Bunun üçün çarizmin müstəmləkə siyasətinin daha kəskin şəkildə təzahür etdiyi sosial-mədəni sahədə dönüşə nail olmaq lazım idi. Çar hökumətinin bu hərəkətin daha təhlükəli olacağını nəzərə alaraq, onu ciddi nəzarətdə saxladığı və hər bir mütərəqqi addımı müqavimətlə qarşıladığı əsas götürülsə bu sahədə fəaliyyət böyük iradə və xalqın gələcəyi üçün yenilməz ruh tələb edirdi. Naxçıvan bölgəsi sosial-mədəni sahədə dönüşə xüsusi önəm verən ziyalılar baxımından bütün Azərbaycanda öndə gedirdi. Bu baxımdan Məhəmməd Tağı Sidqinin fəaliyyətini, xüsusilə onun əvvəlcə Ordubadda "Əxtər" (Ulduz) adlı məktəbini (1892-ci il), sonra isə Naxçıvan şəhərində açdığı "Məktəbi-tərbiyə"ni (1894-cü il) qeyd etmək olar. "M.T.Sidqinin "Tərbiyə-məktəbi"ndəki fəaliyyəti bir sıra maarifçi ziyalıları da məktəbdarlıq işinə həvəsləndiriyindən onlar öz yazışmalarında "Naxçıvanda Sidqinin "hərəkəti-arifənsi" bizi də burada fəvqəladə səy və qeyrətlər sövq edirdi" fikrini etiraf edirdilər. Bu etiraf isə öz növbəsində dövrün maarifçi ziyalıların əməli fəaliyyəti ilə nəticələnir, Azərbaycanın müxtəlif bölgələrində yeni tipli məktəblərin açılması zəminində iş gedirdi."<sup>391</sup>

Naxçıvanda qadın təhsilinin inkişafı sahəsində də müəyyən addımların atılması Azərbaycan təhsil tarixinin mühüm səhifələrindən

idi. M.T.Sidqi 1890-cı illərdə Naxçıvanda xüsusi qız məktəbi açmağa nail olmuşdu. 1890-1897-ci illərdə Nəhrəm kəndindəki iki sinifli məktəbin müdiri vəzifəsində çalışan C.Məmmədquluzadənin fəaliyyəti də qeyd edilmişdir.<sup>392</sup>

Naxçıvanın və onun təmsalında Azərbaycanın müstəmləkə zülmindən qurtarması üçün fəaliyyət göstərən görkəmli insanlardan biri də Məhəmməd ağa Şahtaxtı (1846-1913) idi. Onun çoxşaxəli yaradıcılığında Azərbaycançılıq məfkurasının formalaşmasındakı rolunun böyük əhəmiyyəti olmuşdur. Onun 1891-ci ildə "Kaspi" qəzetində dərc edilmiş "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı" məqaləsi elmi dəyərini bu gün də saxlamaqdadır. Buradan çıxan əsas nəticələrdən biri də ölkənin adı və onun titul xalqı haqqındakı uzaqgörən mühakimələri ilə bağlıdır. Məlum olduğu kimi Azərbaycanın M.F.Axundov kimi görkəmli müfəkkiri xalqın inkişafı və tərəqqisi ilə əlifba arasında əlaqəyə mühüm önəm verirdi. Bir vaxt ə. M.A.Şahtaxtı da əlifba məsələsinə əhəmiyyət vermiş, "Təkmilləşdirilmiş Azərbaycan əlifbası" layihəsini çap etdirmiş, XX əsrin əvvəllərində də əlifba islahatı sahəsində fəaliyyətini davam etdirmiş, latın əlifbasına keçid hərəkətinin iştirakçılarından olmuşdur.<sup>393</sup>

Naxçıvan ədəbi məktəbinin yaradıcılığında da azadlıq uğrunda mübarizə meyilləri özünü həmişə göstərmişdir. C.Məmmədquluzadə bədi əsərləri və publisistikası ilə azadlıq ideologiyasının formalaşmasında böyük xidmət göstərmişdir.<sup>394</sup>

Beləliklə, Naxçıvanda çarizmin müstəmləkəçilik siyasətinə qarşı mübarizənin gedişində Azərbaycanın müstəqilliyi ideyasının təşəkkülü reallığa çevrilməyə başladı. Bunun nəticəsi idi ki, belə bir tarixi şəraitdə formalaşan nasillər 1918-ci ildə müstəqil Azərbaycan Cümhuriyyətinin yaranmasında, Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi varlığını davam etdirməsinin təmin edilməsində həlledici rol oynadı.

<sup>390</sup> Şahverdiyev Z. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində, s.166

<sup>391</sup> Naxçıvan tarixi. Üç cildə, ikinci cild, s.180-181

<sup>392</sup> C.Məmmədquluzadənin həyat və fəaliyyəti haqqında bax: Həbibbəyli İ. Cəlif Məmmədquluzadə: mühtə və miasirləri. Təkmilləşdirilmiş ikinci nəşri. Naxçıvan, 2009, Yeno onun, Böyük ədəbiyyat nəhəngi. Bakı, 2012 və s.

<sup>390</sup> Ordubadi M.S. Qanlı illər. 1951-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi, s.21-22

<sup>391</sup> Naxçıvan tarixi. Üç cildə, ikinci cild, s.179

## BEŞİNCİ FƏSİL

### NAXÇIVAN AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ DÖVRÜNDƏ

#### 5.1. Naxçıvan Azərbaycan dövlətin bərpası uğrunda mübarizə dövründə (1917, fevral-1918, may)

1917-ci il fevralın 27-də Rusiyada çarizm devrildikdən sonra rus imperiyasının hər yerində olduğu kimi, Naxçıvan diyarında da ikihakimiyyətlik yaranmışdı. Bir tərəfdən diyarda qəza komissiyalarının və ictimai təşkilatların kənd icraiyyə komitələrinin təmsilində Müvəqqəti hökumətin hakimiyyəti yaranmış, digər tərəfdən isə Naxçıvanda əlahiddə fəhlə və əsgər deputatları sovetləri, Culfa şəhərində, habelə Şahtaxtı dəmir yolu stansiyasında əsgər sovetləri təşkil edilmişdi. Mütləqiyyətin devrilməsi Cənubi Qafqazda siyasi prosesləri sürətləndirdi və sonrakı dövrdə hadisələrin inkişafına ciddi təkan verdi. Müvəqqəti hökumətin ilk addımlarından biri Cənubi Qafqazın idarə edilməsi ilə bağlı xüsusi qurum yaratmaqdan ibarət oldu. Bu məqsədlə mart ayının 9-da Cənubi Qafqazı idarə etmək üçün Xüsusi Zaqafqaziya Komitəsi (OZAKOM) yaradıldı. Xüsusi Zaqafqaziya Komitəsi elə həmin aydan başlayaraq, bütün Cənubi Qafqazda, o cümləndə Azərbaycan qəzalarında Müvəqqəti hökumətin hakimiyyət orqanları olan ictimai təşkilatların icraiyyə komitələrini və komissarlıqları yaratmağa başladı.<sup>395</sup> Naxçıvan və Şərur qəzalarında isə Xüsusi Zaqafqaziya Komitəsinin vakalətli komissarları 1917-ci il aprel ayının axırlarında təyin edildi. Yalnız 1917-ci ilin mayında Xüsusi Zaqafqaziya Komitəsinin müvəkkilləri Naxçıvanda yerli hakimiyyət orqanları - qəza və kənd icimai təşkilatları icraiyyə komitələrinin təşkilinə başlamışdılar. Sonrakı aylarda kənd icimai təşkilatlarının icraiyyə və ərzaq komitələrinə seçkilər keçirilmiş, 1917-ci ilin yayında isə Naxçıvan diyarında müvəqqəti hökumətin yerli hakimiyyət orqanlarının yaradılması prosesi başa çatdırılmışdı.<sup>396</sup>

<sup>395</sup> Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı, 1996, s.36-37

<sup>396</sup> Mədotov Q. Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in təşkili. Bakı, 1958, s. 14-15

Müvəqqəti hökumətə tabe olan Xüsusi Zaqafqaziya Komitəsi Cənubi Qafqazda mülki işləri idarə etmək üçün təsis edilmişdi, qanunvericilik hüququna malik deyildi. Cənubi Qafqaz kimi mürəkkəb və çətin regionda sabitliyi təmin etmək üçün əsaslı addımlar atmaqda acizlik göstərən Xüsusi Komitə və onun yerli orqanları əslində hadisələrin gərginliyi fonunda batıb qaldı.<sup>397</sup> Bu da öz növbəsində, bir çox bölgələrdə ikihakimiyyətliliyin yaranmasına gətirib çıxarırdı.

Rusiyada Fevral inqilabının qələbəsi və mütləqiyyətin devrilməsi əsarət altına alınmış müstəmləkə xalqları arasında azadlıq əldə etmək ümidlərini artırdı və milli azadlıq hərəkatının genişlənməsinə səbəb oldu. Azərbaycan xalqı Fevral inqilabı xəbərini böyük sevinclə və ruh yüksəkliyi ilə qarşıladı. Fevral hadisələrindən sonra "Müsavat" partiyası açıq fəaliyyətə başladı. Gəncədə "Federalistlər" partiyası, İrəvanda "İrşad" milli partiyası təsis edildi. Fevral inqilabından sonra Naxçıvan, Culfa və Ordubad şəhərlərində əhalinin milli tərkibinə uyğun olaraq "qarıxq milli komitələr" yaradıldı.<sup>398</sup> Milli komitələr milli hərəkatın qarşısında duran vəzifələri müəyyən edən tələblər hazırlamaqla yanaşı, şəhər dumaları və digər təşkilatlarla birgə Naxçıvan diyarında yerli hakimiyyət orqanlarının möhkəmləndirilməsinə də kömək edirdilər. Eyni zamanda, milli komitələrin silahlı qüvvələrinin yaradılmasına başlandı. Milli komitələrdə təmsil olunan başlıca partiyalar – müsavatçılar və daşnaklar öz qüvvələrinin sayını artırmaq məqsədilə yerlərə təşkilatçıları göndərirdilər. Əlbəttə, ilk vaxtlar belə tədbirlər, daha çox demokratik vasitələrlə riayət etməklə həyata keçirilirdi. Belə bir cəhətə qeyd etməliyə ki, Naxçıvan diyarında azərbaycanlıların əhalinin böyük əksəriyyətini təşkil etməsi onların qarıxq milli komitələrdə də təmsil olunmasında özünü göstərirdi. Belə vəziyyət daşnakların xeyrinə olmadığından onlar müxtəlif fitnəkar tədbirlərə əl atır, milli düşmənçiliyi qızdırırdılar. Bu isə, təbii olaraq müsavatçıların və daşnakların qarıxq milli komitələrdə birgə fəaliyyət göstərməsinə gətirdikcə çətinləşdirirdi. Milli komitələrin "milli hissələr" bəyragı altında öz silahlı qüvvələrini yaratması erməni fitnəkarlarının təhlükəli mövqə tut-

<sup>397</sup> Qafarov V. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922). Bakı, 2011, s. 68

<sup>398</sup> Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti, s. 37



masına imkan verirdi. Lakin Naxçıvan Milli Komitəsində müsavətlərlərin mövqeyinin güclənməsi, onların başçılığı ilə silahlı qüvvələrin yaradılması dinc əhalinin daşnakların fitnəkar hərəkətlərindən qorunmasında böyük rol oynadı. Hadisələrin sonrakı inkişafı bunu bir daha təsdiqlədi. Naxçıvanda fəaliyyət göstərən sovetlərin işi ilə bağlı qeyd etmək lazımdır ki, onlar daha çox rus ordu hissələrinə arxalanırdılar. Məsələn, 1917-ci il martın 9-da Naxçıvanda ştaps-kapitan Prokopoviçin təşəbbüsü ilə yaradılan qarnizon komitəsi fəaliyyətinin ilk günlərində qarnizon rəisi Qrippenberqin vəzifəsindən kənar etmiş, Tiflis qarnizonu Sovetinin İcraiyyə Komitəsi ilə əlaqə yaratmağa çalışmışdı. Martın ortalarında Şaxtaxtı Soveti 6-cı Qafqaz fəhlə batalyonunun polkovniki Vişkonu həbs etmişdi. İlk vaxtlar Sovetlərin fəaliyyətində yerli əhali demək olar ki, iştirak etməmişdi. Bu hal təsadüfi deyildi. Çünki rus qoşun hissələri Naxçıvandan çəkildikdən sonra Sovetlərin fəaliyyəti xeyli zəifləmiş və onlar Naxçıvan milli komitələri tərəfindən dağıdılmışdı.

1917-ci ilin oktyabr çevrilişi xalqların milli müstəqilliyə olan ümidlərini daha da artırdı. Bu ümidlər bolşeviklərin elan etdikləri bəyannamələrdən irəli gəlirdi. Sülh haqqında dekret, habelə "Rusiya xalqlarının hüquq bəyannaməsi", "Rusiyanın və Şərqi müsəlman zəhmətkeşlərinə mürciətnaməsi ilk addım kimi keçmiş imperiyaya daxil olan xalqların azad surətdə ayrılıb öz müstəqil dövlətlərini yaratmaq üçün hüquq təminatı verirdi. Lakin az sonra məlum oldu ki, bu sənədlər real əməli addımlardan uzaq olub, daha çox təbliğat xarakteri daşıyır.

Bolşeviklər hakimiyyətə gəldiyindən Cənubi Qafqazın idarə edilməsi üçün yeni hakimiyyət forması yaradılmalı idi. Gürcü mənsəvliklərin rəhbəri Noy Jordaniyanın təklifi ilə regionu idarə etmək üçün Cənubi Qafqaz Komissarlığının yaradılması qərarə alındı. Noyabrın 15-də yeni yaradılmış hökumətin tərkibi elan edildi. Ona gürcü mənsəviki E.P.Geçeqçorı sədrlik edirdi və Cənubi Qafqazın hər üç millət komissarlığında təmsil edilmişdi. Azərbaycandan F.Xoyski, M.Y.Cəfərov, X.Məlik Aslanov, X.Xasmməədov müxtəlif nazirliklərə rəhbərlik edirdilər. Bu hakimiyyət strukturunun daxilində də ciddi fikir ayrılıqları ortaya çıxdı.

1918-ci ilin əvvəllərində Naxçıvan ciddi təhlükəyə məruz qaldı. Türklərə qarşı mübarizə aparmaq pərədəsi altında daşnakların silahlı dəstələri Naxçıvanın bir çox kəndlərini yerlə yeksan etmiş, çoxlu dinc əhalini qırmissdılar.<sup>399</sup> Təqribən bir il ərzində erməni çəllədləri İrəvan quberniyasında 197 kəndi talan etmişdilər.<sup>400</sup> 1918-ci ilin fevralında Zaqafqaziya Komissarlığı Zaqafqaziya Seyminin avaz etməsi və Zaqafqaziyanı müstəqil dövlətlərə parçalamaq uğrunda fəaliyyətin güclənməsi Naxçıvan milli komitəsindəki ziddiyyətləri daha da dərinləşdirdi və nəticədə müsavətlərlə daşnakların birgə fəaliyyət imkanları təbii olaraq aradan qaldı. Naxçıvanın növbəti daşnak hücumlarından etibarlı müdafiəsi yalnız güclü hərbi qüvvəyə arxalanmaqla təmin oluna bilərdi. Bakının daşnakların və esərlərin əlində olduğu bir şəraitdə Naxçıvan Milli Komitəsi real köməyi yalnız türklərdən ala bilərdi. Buna görə 1918-ci ilin yazında Naxçıvan Milli Komitəsinin başçısı Cəfərqulu xan Naxçıvanski o zaman türklərin tabeliyində olan Maku xanlığına getmiş, burada Maku xanının vəsaitilə türk komandanlığı ilə əlaqə yaratmış və Naxçıvana türk hərbi dəstələri yeridilməsi barədə danışıqlar aparmışdı. Naxçıvan əhalisinin təhlükəsizliyinə heç bir təminat vermək iqtidarında olmayan Zaqafqaziya Seymi Cəfərqulu xan belə hərəkətlərindən narazı qalmış və bunu Naxçıvan xanlarının Zaqafqaziya Seymini və Rusiyanı tanımaq istəməməsi kimi qiymətləndirmişdi.<sup>401</sup>

Daşnakların mənfur niyyətlərinə yaxşı bələd olan türk komandanlığı hələ 1918-ci ilin fevralında Naxçıvanın təhlükəsizliyi naminə bir sıra tədbirlər görmüş və öz qoşunlarını şərq istiqamətində xeyli irəli çəkmişdi. Bu əməliyyatın vacibliyi həm də bundan irəli gəlirdi ki, o zaman Şimali İrandakı ingilis ordusu Türkiyə sərhədlərinə xeyli yaxınlaşaraq onun həyatı mənfəfeyi üçün real təhlükə yaratmışdı. Türk komandanlığı Zaqafqaziya Komissarlığı nümayəndələri ilə danışıqlarda ingilislərə qarşı faal döyüş əməliyyatları keçirmək məqsədilə, həmçinin, Naxçıvan və Şərur-Dərələyəz qəzalarının, eləcə də Culfa-Aleksandropol dəmir yolu xəttinin onların nəzarəti altına keçməsinin zərur-

<sup>399</sup> Mussyev İ. Azərbaycannın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti, s. 39

<sup>400</sup> Azərbaycan Respublikası Dövlət Arxivində (ARDA), f. 28, siy. I, iş 185, v. 7

<sup>401</sup> Sadiqov S. Naxçıvan Muxtar Respublikası tarixində. Bakı, 1995, s.15

riyini qeyd etdilər. Belə olan təqdirdə, Naxçıvan diyarının da daşnakların yeni basqınlarından qorunması üçün real təminat əldə olunardı.

Zaqafqaziya Komissarlığı hələ 1917-ci il dekabrın 18-də 3-cü türk ordusunun komandanı Mehmet Vehib paşa ilə barışıq bağlasa da, türklərin yuxarıda qeyd etdiyim tələblərini qəbul etmədi. Bununla belə, türklərin Zaqafqaziya Komissarlığı ilə müstəqil surətdə danışıqlara başlamaq təklifi qəbul olunmuşdu. Bu təklif mahiyyət etibarilə Zaqafqaziyani Rusiyadan ayırmaq yolunda ciddi addım sayıla bilərdi.

Dördür İttifaqı ölkələri ilə Sovet Rusiyası arasında 1917-ci ilin dekabrından başlanan Brest-Litovsk sülh danışıqları 1918-ci il martın 3-də eyni adlı müqavilənin imzalanması ilə nəticələndi. Brest-Litovsk müqaviləsinin Qafqazla bağlı IV maddəsinə görə, Sovet Rusiyası rus qoşunlarının işğalı altında olan Şərqi Anadolu vilayətlərinin boşaldılmasını və Osmanlı dövlətinə müntəzəm bir şəkildə geri verilməsi üçün əlindən gələn hər bir şeyi etməyi və 1877-1878-ci il Rusiya-Osmanlı müharibəsinin nəticəsində Osmanlı dövlətinin ödəyər bilmədiyi təminatın əvəzi olaraq Rusiyaya verməyə məcbur olduğu Qars, Ərdəhan və Batum vilayətlərini türklərə geri qaytarmağı öz üzərinə götürdü. Bununla bağlı adı çəkilən müqavilənin VI maddəsində deyilir: "... Ərdəhan, Qars və Batum vilayətləri Rusiya orduları tərəfindən dərhal boşaldılacaq. Rusiya dövləti bu ərazilərin yeni idarə formasına və hüquqi durumlarına qarışmayacaq. Bu bölgələrin gələcək idarə forması qonşu dövlətlər və xüsusilə Osmanlı dövləti ilə razılaşacaq yerli əhali tərəfindən müəyyən ediləcəkdir".<sup>402</sup>

Lakin, 1917-ci ilin Oktyabr çevrilişindən sonra Cənubi Qafqazda yaranan Zaqafqaziya Komissarlığının, daha sonra, 1918-ci il fevralın 23-də yaranan Zaqafqaziya Seyminin Sovet Rusiyasını tanımaqdan imtina etməsi Brest-Litovsk müqaviləsinin Cənubi Qafqazla bağlı maddələrinin yerinə yetirilməsi yolunda ciddi problemlərə yol açdı. Belə ki, Zaqafqaziya Seymi bəyan etdi ki, o bölgəviq hökumətini tanımır və bu səbəbdən Zaqafqaziya Seyminin iştirakı olmadan Sovet Rusiyasının imzaladığı Brest-Litovsk müqaviləsinin Qafqazla bağlı müddəalarını yerinə yetirməyəcəkdir. Bu səbəbdən Türkiyə hökuməti Cənubi

Qafqazda yaranan yeni siyasi vəziyyəti nəzərə alaraq, Cənubi Qafqazla bağlı Brest-Litovskda Sovet Rusiyasına qəbul etdirdiyi müqavilə əsaslarını Zaqafqaziya Seyminə də qəbul etdirmək məcburiyyətində qaldı. Türkiyə tərəfi ilə Seym arasında aparılan bir sıra məsləhətləşmələrdən sonra Brest-Litovsk müqaviləsinin şərtlərinin yerinə yetirilməsi və şərtlərin müəyyən edilməsi ilə bağlı tələflər arasında Trabzonla konfrans keçirilməsi qərarlaşdırıldı. Türkiyə ilə Seym arasında Trabzon danışıqları 1918-ci il martın 14-də açıldı və aprelin 13-dək davam etdi və nəticəsiz başa çatdı. Brest sülhünü qəbul edib, Qars, Ərdəhan və Batum vilayətlərini Türkiyəyə təqdimini təsdiq etməklə bağlı Trabzondakı Zaqafqaziya nümayəndələri arasında, həmçinin Seymdəki fraksiyalar arasında birlik yox idi. Erməni və gürcülər Türkiyənin tələblərini rədd edib, onunla müharibə aparmağa çalışdırlarsa, Azərbaycan fraksiyası qarşılıqlı güzəştli əsasında Osmanlı imperiyası ilə razılığa gəlməyi təklif edirdi. Ərazi məsələlərinin müzakirəsi son anda ona gətirib çıxardı ki, gürcülər Batumu əldə saxlamaqla Qars və Ərdəhanın güzəştə gəlməsinə razı idilərsə, ermənilər Batum və Acariyanın güzəştə gəlməsinə razı idilərsə, ermənilər Batum və Acariyanın güzəştə gəlməsinə razı idilərsə, Qarsın Türkiyəyə verilməsinə razı deyildilər. Azərbaycan fraksiyası isə bu fikirdə iki ki, Qars və Ərdəhanın əhalisinin əksəriyyəti türklər olduğu üçün Brest-Litovsk müqaviləsinin bu iki vilayət haqqındakı maddələri yerinə yetirilməlidir. Onların fikrincə, Acariya Zaqafqaziyanın tərkibində ayrıca müsəlman respublikasına çevrilməlidir, əgər bu mümkün olmazsa, onda o, Türkiyəyə birləşdirilməlidir. Batum isə xaric mühüm çıxış yolu kimi Zaqafqaziyanın tərkibində qalmalıdır.<sup>403</sup> Aprelin 13-də danışıqlar kəsildi və Seym hökuməti Türkiyənin Brest-Litovsk sülhünün şərtlərinin yerinə yetirilməsi ilə bağlı tələblərinin qarşısına silahlı çıxmaq haqqında qərar qəbul etdi. Nəticədə, səkkiz gün davam edən müharibə nəticəsində Osmanlı dövləti Brest-Litovsk sülhü ilə ona verilmiş ərazilərə silah gücünə yiyələndi. Bu da öz növbəsində, Batum konfransında türklərin mövqeyinin sərtləşməsinə gətirib çıxardı.

1918-ci il aprelin 22-də Zaqafqaziya Seymi Türkiyənin tələblərini qəbul etdiyini bildirdi və sülh danışıqların davam etdirilməsini xahiş etdi. Elə həmin gün Seym Zaqafqaziyani müstəqil demokratik, federa-

<sup>402</sup> Qafarov V. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi, s. 111; Документы внешней политики СССР. Т. 1, с. 121; 14 Caucasian Boundaries: Documents and Maps. 1802-1946. Edited by Anita L.P. Burdett. Richmond, Archive Editions, 1996, p. 464

<sup>403</sup> BOA, HR. SYS, D. 2371, G. 6, v. 6; Qafarov V. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi, s. 132.

tiv respublika elan etdi<sup>404</sup> və bununla da, Zaqafqazıyanın Rusiyadan ayrılması rəsmi qaydada təsbit edildi.

Osmanlı dövləti ilə Zaqafqaziya Respublikası arasında Batum konfransı 1918-ci il may ayının 11-də açıldı və fasilələrlə iyunun 4-nə qədər davam etdi. Batum konfransının 1918-ci il mayın 11-də keçirilən ilk və son ümumi iclasında Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşə Türkiyənin tələblərini şərh edərək bildirdi ki, əgər iki dövlət arasında Brest-Litovsk müqaviləsindən sonra qan axıdılmışsa həmin müqavilənin şərtləri indiki danışıqlar üçün əsas ola bilməz.<sup>405</sup> Daha sonra on iki maddə və üç əlavədən ibarət olan "Osmanlı imperiyası ilə Zaqafqaziya Konfederasyonu Respublikası arasında sülh və dostluq haqqında" müqavilə layihəsi müzakirə üçün Zaqafqaziya nümayəndələrinə təqdim edildi. Bu layihədə artıq Türkiyə hərbi əməliyyatlar meydanında verdiyi qurbanların əvəzi olaraq bir sıra yeni ərazilər və imtiyazlar tələb edirdi.<sup>406</sup> Bu tələblərə Tiflis quberniyasının Axıska və Axalkələk qəzaları, İrəvan quberniyasının Aleksandropol (Gümrü) və Sürməli qəzaları, Eçmiadzin qəzasının Sərdarabad hissəsi, İrəvan qəzasının cənub və cənub-qərb hissəsini təşkil edən Qəmərli (Gərnibasar), Uluxanlı (Zəngibasar) və Vedibasar bölgələri, Şərur-Dərələyəz qəzasının Şərur hissəsi və Ordubad istisna olmaqla Naxçıvan qəzası, habelə Qars-Aleksandropol-Culfa dəmir yolu daxil idi. Bundan əlavə, İngiltərəyə qarşı müharibə davam etdiyi müddətdə Türkiyəyə Zaqafqazıyanın bütün dəmir yol şəbəkəsindən istifadə etmək hüququ verilməsi idi.<sup>407</sup> Zaqafqaziya nümayəndə heyəti isə, Brest-Litovsk müqaviləsi əsasında sülh bağlamaq üçün Batuma gəlmişdi.<sup>408</sup> Türk tələbləri ilə bağlı nota Zaqafqaziya nümayəndə heyətinə təqdim edildikdən sonra nümayəndəlikdə gərgin bir vəziyyət yarandı və Zaqafqaziya heyətində, həmçinin Seymədə onsuz da mövcud olan fikir ayrılıqları və ziddiyyətlər daha da dərinləşməyə başladı. Batum danışıqlarında meydana çıxan ziddiyyətlər Azərbaycan nümayəndələrinin Türkiyəyə, gürcü və erməni

nümayəndələrinin isə Almaniyaya sığınmasına gətirib çıxartdı ki, belə şərtlər daxilində Zaqafqaziya Federasiyasının mövcudluğu sual altında qaldı.

1918-ci il may ayının 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi və burada Gürcüstanın Federasiyadan çıxmaq haqqında bəyanatı dinləndikdən sonra Zaqafqaziya Seymi özünü buraxmaq haqqında qərar qəbul etdi. Elə həmin gün Gürcü Milli Şurası tərəfindən Gürcüstanın müstəqilliyi elan edildi.<sup>409</sup> Seymin buraxılması ilə yaranmış böhranlı siyasi vəziyyətlə əlaqədar Seymədəki Azərbaycan nümayəndələri mayın 27-də toplaşaraq Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdülər və özlərini Azərbaycanın Müvəqqəti Milli Şurası elan etdilər.<sup>410</sup> Azərbaycan Milli Şurası mayın 28-də keçirdiyi ilk iclasında Azərbaycanın istiqlaliyyətinin elan olunması haqqında qərar qəbul etdi və altı bənddən ibarət "İstiqlal Bəyannaməsi"ni elan etdi.<sup>411</sup> Beləliklə, Türkiyənin haqlı tələblərinə münasibətdə vahid bir fikrə gələ bilməyən Zaqafqaziya Seymi süqut edərək Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarına parçalandı.

## 5.2. Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan

Türkiyə Zaqafqaziya Seymi ilə başladığı Batum danışıqlarını Seymin parçalanmasından sonra yaranan Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları ilə davam etdirdi və bu danışıqlar 4 iyun 1918-ci il tarixli Batum müqavilələrinin imzalanması ilə nəticələndi. Trabzon konfransında Osmanlı dövlətinin Brest-Litovsk sülhü ilə bağlı tələblərini qəbul etməyən və nəticədə müharibəyə rəvac verən erməni və gürcülərdən fərqli olaraq Azərbaycan nümayəndələrinin sülh tərəfdarı olmalarına və sonadək Türkiyə ilə müharibəyə qarşı mübarizə aparmalarına baxmayaraq, sonda Ermənistan və Gürcüstanla paralel olaraq Azərbaycan da ərazi itkilərinə məruz qaldı. Azərbaycan Tiflis quberniyasının Abastuman və Askueri istisna olmaqla Axıska və Axalkələk qəzalarının, İrəvan quberniyasının Aleksandropol (Gümrü)

<sup>404</sup> Святыховский Т. Русия və Azərbaycan: sərhədlərin bölgə keçid dövründə. Bakı, 2000, s.92.

<sup>405</sup> Документы и материалы по внешней политике Закавказья и Грузии, с. 313-314; Каземзаде Ф. Борьба за Закавказье (1917-1921). Баку, 2010, с.110

<sup>406</sup> Qafarov V. Türkiyə-Rusiya münasibətində Azərbaycan məsələsi, s. 147-148; Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990, s. 38; Авазов З. Независимость Грузии в международной политике. 1918-1921 гг. Париж, 1924, с. 42

<sup>407</sup> Yeno orada, s. 157-158

<sup>408</sup> BOA, HR. SYS, D. 2398, G. 7

<sup>409</sup> Документы и материалы по внешней политике Закавказья и Грузии. Тифлис, 1919, с. 338-338.

<sup>410</sup> ARDA, f. 970, st. 1, i, 1, v. 46-47

<sup>411</sup> Yeno orada, v. 49-50

və Sürməli (İğdir) qəzalarının, Eçmişdən qəzasının Sərdarabad hissəsinin Osmanlı dövlətinə keçdiyini qəbul etməklə bərabər, İrəvan qəzasının Qəmərli (Gərnibasar), Uluxanlı (Zəngibasar) və Vedibasar bölgələrini, Şarur-Darələyaz qəzasının Şarur hissəsini və Ordubad istisna olmaqla Naxçıvan qəzasını Türkiyəyə verməli oldu. Bundan əlavə, Aleksandropol (Gümrü) türklər tərəfindən tutulduqdan sonra Azərbaycan yeni yaranan erməni dövləti üçün siyasi mərkəz olaraq İrəvanı ermənilərə güzəştə getməyə məcbur edildi.<sup>412</sup>

Azərbaycan Milli Şurasının 1918-ci il mayın 29-da Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən iclasında İrəvanın Ermənistanla güzəştə gəlməsi məsələsi müzakirə olundu. Baş nazir F.X.Xoyski Ermənistanla Azərbaycan arasında sərəhd məsələləri barədə Şuranın üzvləri ilə Ermənistan Milli Şurasının üzvləri arasında aparılmış danışıqlar haqqında məlumat verdi. Fətəli Xan öz məruzəsində ermənilərin özlərinin siyasi mərkəzlərini yaratmaq üçün Aleksandropol türklər tərəfindən tutulduqdan sonra İrəvanın Ermənistanla güzəştə gəlməsinin qaçılmaz olduğunu bəyan etdi. Daha sonra bu məsələ ilə bağlı X.Xasmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov və M.Məhərrəmov çıxış edərək İrəvanın ermənilərə güzəştə gəlməsinin tarixi zərurət, lakin bizim üçün qaçılmaz acı bir həqiqət olduğunu qeyd etdilər. Nəticədə 28 nəfər Şura üzvündən 16 nəfəri bu təklifin lehina sa verdi.<sup>413</sup> Bununla da İrəvanın Ermənistanla güzəştə gəlməsi məsələsi ermənilərin xeyrinə həll edilmiş oldu.

Batım konfransı başa çatdıqdan sonra erməni quldur dəstələri bu müqaviləni tanımadıqlarını bəyan edib türklərə qarşı silahlı mübarizələrini davam etdirsələr də, bunun elə bir əhəmiyyəti olmadı. Osmanlı dövləti Batım müqavilələri ilə əldə etdiyi ərazilərə yiyələndi. 1918-ci il iyulun 20-də Osmanlı ordusu erməni quldur dəstələrinin müqavimətini qıraraq Naxçıvana girdi və beləliklə Naxçıvanda türk bayrağı dalğalanmağa başladı. 11-ci alay komandanı Sürrəyə bəy Naxçıvan Məhəlli hökumət rəisi təyin edildi. Bir qədər sonra onu Əli Şəfiq bəy əvəz etdi.<sup>414</sup> 1918-ci il avqustun 15-də Osmanlı Sultanı VI Mehmed Vahidəddin tərəfindən "Elviyə-i Səlasə" əhalisinə yayımlanan bir bə-

yannamə ilə bu torpaqlar rəsmən ilhaq edildi. Sentyabrın 14-də bölgədə idarəçilik orqanlarının qurulması haqqında qərarın qəbulu qəbul edildi. Bu qərarın qəbuluna görə, Qars, Ərdəhan, Batım və ətraf ərazilərdə (Batım müqavilələrinə görə Osmanlı dövlətinə keçən ərazilərdə) Batım və Qars livalarından ibarət mürəkkəb Batım vilayəti təşkil edildi. Naxçıvan da Qars livası tərkibində qəza olaraq Batım vilayətinə daxil oldu.<sup>415</sup> Birinci dünya müharibəsinin sonuna qədər Naxçıvan Türkiyənin tərkibində qaldı. 1918-ci il oktyabrın 30-da dünya müharibəsində məğlub olan Türkiyənin Mudros barışıqını imzalamasından sonra, noyabrın 18-də Naxçıvan və ətraf yerlərin silahlı erməni quldur dəstələrinin və Ermənistan Respublikasının təcavüzündən qorumaq zərurətindən bu ərazilərdə Araz-Türk Respublikası yaradıldı.<sup>416</sup>

1918-ci ilin mayında müsəlman şərqində ilk dəfə yaradılmış yeni suveren dövlət - Azərbaycan Xalq Cümhuriyyəti çətin və mürəkkəb şəraitdə 23 ay yaşayış fəaliyyət göstərdi. Bu Cümhuriyyət Rusiya ilə yanaşı dünyanın böyük dövlətlərini - ABŞ, İngiltərə və Fransanın siyasi, iqtisadi siyasətlərinin məngənəsində mübarizə aparmalı oldu, öz suverenliyini qoruyub saxlamaq üçün bütün vasitələrə əl atdı, bu yolda çox mürəkkəb problemlərlə üzləşdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu ölkələr Azərbaycanla qarşı bir sıra ərazi iddiaları irəli sürürdü. Bu zaman Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 113 895, 97 kv. km idi. Onun 97 296, 67 kv. km-i mübahisəsiz, 16 598, 30 kv. km-i mübahisəli zonaları əhatə edirdi.<sup>417</sup>

Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü və suverenliyini qoruyub saxlamaq üçün çox çətin şəraitdə mübarizə apardı, bütün imkanlardan istifadə edir, taleyüklü məsələlərin həllinə çalışırdı. Azərbaycan tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti, Antanta ölkələri ilə əlaqələri, qonşu ölkələrlə münasibətləri, daxili regionlarla əlaqələrin inkişaf etdirilməsi kimi məsələlər bir sıra tarixçilər tərəfindən öyrənilmişdir. Bu sahədə T.Svyatovskiy, O.Alfətd, C.Həsəni, N.Nəşibzadə, İ.Musayev, A.Hacıyev, B.Nəcəfov, A.Balayev və başqalarının tədqiqatları diqqətə xüsusilə cəlb edir. Azərbaycan Xalq Cümhuriyyəti ilə Naxçıvanın

<sup>412</sup> Qafarov V. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi, s. 182-183

<sup>413</sup> ARDA, f. 970, s. 1, i. 1, v. 51-52.

<sup>414</sup> Qafarov V. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi, s. 184.

<sup>415</sup> Qafarov V. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi, s. 184.

<sup>416</sup> Bir sıra tədqiqatçılar bunun noyabrın 3-də olduğunu qeyd edirlər

<sup>417</sup> Azərbaycan tarixi. Yeddinci cild, beşinci cild (1900-1920-ci illər), Bakı, 2008, s. 161.

əlaqələrindən tədqiqat əsərlərində bəhs edilsə də, problemin bütün tərəfləri öyrənilməmişdir. Hətta bu problemə bağlı müxtəlif fikirlər mövcuddur.



Azərbaycan sovet tarixşünaslığında belə bir fikri əsaslandırmaq çalışmışlar ki, guya Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ayrı-ayrı bölgələrinin ərazi toxunulmazlığını və onların əhalisinin təhlükəsizliyini nəinki təmin edə bilməmiş, hətta buna cəhdlər belə göstərmişdir. Lakin arxiv sənədləri, obyektiv araşdırmalar bu mövqeyin həqiqətə uyğun olmadığını göstərir. Azərbaycan Xalq Cümhuriyyətinin "rəhbərliyi və yerli hakimiyyət orqanları imkanları daxilində bu problemlərə diqqət yetirmiş, torpaqlarımızın bütövlüyü və suverenlik məsələlərində daxili və xarici düşmən qüvvələrə qarşı barışmaz mövqe tutmuşlar".<sup>418</sup> Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti öz fəaliyyətində, daxili və xarici siyasətində Naxçıvanla bağlı bir sıra

məsələlərə diqqət yetirmiş, bölgənin ermənilər tərəfindən tutulmasına imkan verməmiş və ona siyasi, hərbi, maddi və mənəvi köməkliyini göstərmişdir.<sup>419</sup> Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə əlaqədar Naxçıvan ətrafında yeni konkret tarixi şəraitdə sosial və ictimai-siyasi qüvvələrin yeni nisbəti yaranmışdı. Cümhuriyyətin fəaliyyət göstərdiyi dövrdə baş vermiş sosial və siyasi proseslər bir-biri ilə çox sıx əlaqəli inkişaf edirdi. Bu proseslər daxili və xarici amillərin mürəkkəb qarşılıqlı təsirini əks etdirən bir mənzərə yaratmışdı. RSFSR çar Rusiyasından miras qalmış millətçilik ideologiyasını hər vaxtlə müdafiə və inkişaf etdirərək çox mürəkkəb şəraitdə müsəlman ələmini parçalamaq, bu regionda ona arxa ola biləcək xristian dövləti - Ermənistan Respublikası yaratmaq məqsədi ilə cəhdlərini daha da genişləndirirdi. Rusiya Türkmənçay müqaviləsi əsasında Azərbaycandan qorunub imperiyaya birləşdirilmiş ölkəmin tarixi torpaqlarının - İrəvan quberniyasının, həmin əraziyə təbə edilmiz Naxçıvan diyarının, Şorur-Dərələyəz və Ordubad qazalrının süni surətdə yaradılması Ermənistanla birləşdirilməsini elan etdi.

Həmin illərdə Naxçıvan məsələsi həm daxildə, həm də beynəlxalq ələmdə müxtəlif mənafevlərin toqquşduğu, ziddiyyətlərin kəşfiyyəti duyün nöqtələrdən birinə çevrildi. Bu dövr Naxçıvanda hakimiyyətin tez-tez dəyişməsi illəri olmuşdur. Bu müddətdə müsavəfçilərdən və daşnaklardan ibarət yaradılmış Milli Komitələr, ABŞ və İngiltərə arasında Naxçıvana yiyələnmək uğrunda ardı-arası kəsilməyən mübarizələr getmişdir.

Ermənistan Respublikasının Naxçıvana hücumları, hakimiyyət çəkışmələri bu bölgəni daha çıxılmaz vəziyyətə salmışdı. Əhalinin xeyli hissəsi qaçqına çevrilmişdi, aclıq hökm sürürdü. Naxçıvan diyarına 1828-1830-cu illərdə köçürülmüş və burada maskunlaşdırılmış erməni əhalisi diyarda vəziyyətin daha da mürəkkəbləşməsinə çalışırdı. Naxçıvanda ermənilər, xarici silahlı qüvvələrə arxalanan Ermənistan Respublikası Naxçıvan diyarına yiyələnmək üçün öz fəaliyyətlərini daha da genişləndirirdi. ABŞ, İngiltərə, Fransa, Rusiya dövlətləri Ermənistan Respublikasına hərtərəfli yardım göstərirdilər. Naxçıvan erməniləri diyarın təkləndiyindən və daxiləki ziddiyyətlər, habelə hakimiyyətsizlik

<sup>418</sup> Məsayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti, s. 142.

<sup>419</sup> Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan. Tərtib edən və ön sözün müəllifi İ.Hacıyev. Naxçıvan, 2010, s.6

məngənəsində boğulduğundan istifadə edərək Naxçıvanın ən yaxın vaxtlarda Ermənistanla birləşdiriləcəyi barədə şayiələr yayır, bu yerlərin Ermənistanın bir hissəsi olduğunu iddia edirdilər. Erməni qüvvələri vəziyyətin mürəkkəbliyindən, qarışıqlıqdan istifadə edərək "Böyük Ermənistan" yaratmaq üçün ərazi iddiaları irəli sürürdülər. Ermənilər torpaq iddiaları ilə bağlı layihə hazırlamış və bunu Ənvər paşaya da təqdim etmişdilər. Bu layihəyə görə Naxçıvan və Ordubadla birlikdə Sürməli, Axalkələk, Eçmiadzin, İrəvan (qəzası), Borçalı, Qazax, Şərur-Dərələyəz, Qarabağ və Zəngazur qazaları Ermənistanla verilməli idi. Ermənilər bu tələbləri onunla əsaslandırırıdılar ki, guya bu qəzaların əhalisinin 70 faizi ermənilərdir.<sup>420</sup> Əslində isə Şərur-Dərələyəz qəzasında əhalinin 72,3 faizini, Naxçıvan qəzasında 62,5 faizini, İrəvan qəzasında 60,2 faizini, Sürməlidə 70 faizini, Qarayazıda 89 faizini azərbaycanlılar təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti yaranadığı gündən Naxçıvan diyarının əhalisi bu respublika ilə birləşməyə hazır olduğunu bildirsə də mövcud siyasi və beynəlxalq vəziyyət Naxçıvan əhalisinin arzusunu həyata keçirməyə imkan vermirdi. 1918-ci ilin yayında Naxçıvan iktidarı təhlükə ilə rəstləşdi. Bir tərəfdən Naxçıvana köçürülən və burada yaşayan erməni əhalisi bu diyarın Ermənistanla birləşdiriləcəyi barədə şayiələrdən ruhlanaraq Naxçıvana Ermənistanın bir hissəsi kimi baxır və diyarın müxtəlif yerlərində hər cür fitnəkarlıq törədirdilər. Digər tərəfdən isə daşnakların ingilislərdən geniş yardım alaraq<sup>421</sup> Culfanı öz əlinə keçirmiş qaniçən Andranik Ozanyan Naxçıvanın səhər və kəndlərini talan edir, dinc əhalini kütləvi surətdə qırırdı: Yaycı, Diza, Düylün, Süst, Çeşməbasar, Tumbul və b. kəndlər tamamilə dağıdılmışdı. Lakin bu azgünlüklərə baxmayaraq müttəfiq dövlətlər - İngiltərə və Fransa daşnakların hərbi əməliyyatlarına yardım göstərdiklərini bildirməkdə davam edirdilər. Belə ağır vəziyyətdə Naxçıvan Milli Komitəsi haqlı olaraq türklərlə əlaqəni daha da genişləndirməyi lazım bildi.<sup>422</sup> Həmin vaxtda türklər Şərur-Dərələyəz və İrəvan-Culfa dəmir yolunu öz əllərinə keçirərək Naxçıvana doğru irəliləyirdilər. Kazım Qarabəkir paşanın koman-

danlığı altında olan türk diviziyası Şərur qəzasına daxil olduqdan sonra hücumu müvəqqəti dayandırmış və beləliklə Andranikin Naxçıvanı ələ keçirməsi üçün əlverişli imkan yaranmışdı. Belə bir şəraitdə Naxçıvan Milli Komitəsi daşnakların sayca üstün qüvvələri ilə döyüşə girmədən geri çəkilməyi məqsədəuyğun sayırdı. Bununla belə, bütün xalq öz torpaqlarının müdafiəsi üçün ayağa qalxdı. Nehrəm kəndində qonşu kəndlərin nümayəndələrinin fəal iştirakı ilə xalq qoşun dəstələri yaradıldı. Xalq qoşunu 1918-ci il iyunun axırlarında Nehrəm kəndi yaxınlığında Andranikin quldur dəstəsi ilə qarşılaşaraq onun əzdi. Andranik rüsvayçılıqla Qarabağ dağlarına qaçmağa məcbur oldu. Bu hadisələrdən sonra, yeni daşnak talanlarına vətənməmək məqsədilə türk qoşunları Naxçıvana, Ordubada və Culfaya daxil oldular. Türklərin daşnaklara qarşı döyüşdə kifayət qədər qətiyyətli olmaması Naxçıvan Milli Komitəsi ilə onların arasında soyuqluq yaratmışdı. Türklər Naxçıvana daxil olan vaxt ilk siyasi tədbir kimi Naxçıvan Milli Komitəsini və milli hissələri buraxmışdılar. Xəlif bəy isə Naxçıvanın general qubernatoru təyin olunmuşdu.<sup>423</sup> Lakin vəziyyət uzun sürmədi. Tezliklə Naxçıvan Milli Komitəsinin və onun silahlı dəstələrinin fəaliyyəti bərpa edildi. 1918-ci ilin ikinci yarısında müharibə cəbhələrində Türkiyənin vəziyyəti çətinləşdikcə o, Naxçıvana daha güclü və sabit yerli hakimiyyətin yaradılmasına meyil göstərirdi. Elə yerli hakimiyyət ki, daşnakların hücumuna davam gətirsin və diyarı heç vaxt onların tapdığı altına qoymasın. Türkiyə Mudros müqaviləsinin şərtlərinə uyğun olaraq qoşunlarını Azərbaycandan, Naxçıvandan çıxarmağa məcbur oldu.

### 5.3. Araz-Türk Respublikası (1918, noyabr-1919, mart)

1918-ci ilin noyabrın 18-də yerli əhali Qafqazda altıncı olan Araz-Türk Respublikasının müvəqqəti müstəqilliyini elan etdi. Bu respublika bir tərəfdən erməni iddialarını dəf etməyə, digər tərəfdən isə respublikanın bütün əhalisinin həm din, həm də dil cəhətdən can aldığı Azərbaycandan birləşməni hazırlamağa cəhd edirdi.<sup>424</sup>

<sup>420</sup> ARDA, f.894, st. 10, iş 31, v. 4

<sup>421</sup> Emin Arif (Şıxlıyev). İngiltərənin geosiyasi maraqlarında "erməni məsələsi"nin yeri və Azərbaycana təsiri (1917-1920). Naxçıvan, 2016, s.9,10

<sup>422</sup> Cəfəri E. Rusiya və Türkiyənin və Cənubi Qafqaz siyasətində Naxçıvan (XX əsrin əvvəlləri). Naxçıvan, 2016, s.159

<sup>423</sup> Atmur İ.E. Osmanlı yönetimindən Sovyet yönetimine kadar Nahçıvan (1918-1921). Doktor təz. Erzurum, 1996, s.36.

<sup>424</sup> Hacıyev A. Qars və Araz-Türk respublikalarının tarixindən. Bakı, 1994, s.47

Araz-Türk Respublikasının əhalisi 1 milyon nəfər, ərazisi 8696 kv. km olmaqla<sup>425</sup> tərkibinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və s. bölgələr daxil idi.<sup>426</sup> Respublikanın paytaxtı Naxçıvan şəhəri, hökumətin sədri isə Əmir bəy Nərimanbəyov idi.<sup>427</sup> Araz-Türk Respublikasının silahlı qüvvələrinin köməyi ilə yerli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı.

Araz-Türk Respublikasının yaradılması ilə türklərin Naxçıvan diyarı ilə əlaqələri tamamilə kəsilmirdi. Türk ordusunun polkovniki Xəlil bəy Araz-Türk Respublikasına səlahiyyətli nümayəndəliyini başçısı təyin olunmuşdu.<sup>428</sup> Bundan başqa, türklərin Naxçıvanda 5 zabit və 300 əsgəri qalırdı. Araz-Türk Respublikası qısa müddət fəaliyyət göstərməsinə (1918 noyabr - 1919 mart) baxmayaraq “bölgənin Azərbaycanlı əhalisinin qüvvələrinin düşmənlərə qarşı mübarizə üçün birləşdirilməsinə və bölgənin ermənilərə keçməsinə imkan verməməklə onun toxunulmazlığı və bununla da Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünü təmin etdi”.<sup>429</sup>

Naxçıvan əhalisi bölgənin Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inadla mübarizə aparırdı. 1919-cu il yanvarın 4-də Naxçıvandan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə göndərilən müraciətdə Naxçıvan, Şərur və Ordubad qəzalarında ermənilərin törətdiyi vəhşiliklər haqqında geniş məlumat verilir. Müraciətdə deyilir: “1917-ci ilin dekabr ayından başlayaraq 1918-ci ilin iyun ayına qədər erməni hərbi hissələri tərəfindən İrəvan quberniyasında 200-dən artıq müsəlman kəndi yandırılmış, əhalinin böyük əksəriyyəti öldürülmüş, bir hissəsi isə dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşdur. Musulmanların kütləvi şəkildə yaşadıkları İrəvan quberniyasının Sürməli, Eçmiədzin, Şərur qəzaları erməni qoşunları tərəfindən tutulmağa başlanıldığı vaxt dinc

müsəlman əhalisinin bir hissəsi öldürülür, bir hissəsi də öz yaşayış yerlərini tərk edərək dağlara çəkilib İran sərhədlərinə keçməyə məcbur olmuşdular ki, burada onları hər daşıqə ölüm gözləyirdi.



*Naxçıvan Araz-Türk Cümhuriyyəti  
(noyabr 1918-mart 1919-cu illər)*

Məcburi təməlzəmin yerlərə, “Türkiyə Ermənistanı”ndan qaçmış erməniləri yerləşdirir”.<sup>430</sup> 1918-ci il noyabrın 4-də İrəvan müsəlmanları, dekabrın 22-də Ordubad şəhərinin və ətraf ərazinin müsəlmanları, yanvarın 4-də Ordubad qəzasının sakinləri, yanvarın 2-də İrəvan quberniyasının ictimai xadimləri yaranmış ağır vəziyyətlə bağlı Azərbaycan hökumətinə müraciət etmiş və tədbirlər görülməsinə xahiş etmişdilər.<sup>431</sup> 1918-ci il dekabrın 22-də Ordubad şəhərinin və ətraf ərazinin müsəlmanlarının Milli Komitəsinin sədri Mir Hidayət Seyidzadə Azərbaycan Xalq Cümhuriyyətinin hökumətinə xəbər verirdi ki, “bəzi kəndlərdə bütün Zəngəzur qəzasının Ermənistanla birləşməsi barədə Ermənistan hökumətinin elanları asılmışdır. Onların məqsədi bundan ibarətdir. Əgər bunu etməyə gücləri çatmasa, Zəngəzur, Şərur-Naxçıvan və Ordubad qəzalarının bütün müsəlman əhalisini qılıncdan keçirsinlər, bu qəzaları müsəlmanlardan təmizləsinlər ki, xalqların gə-

<sup>425</sup> Naxçıvan tarixi atlası. Bakı, 2010, s. 33

<sup>426</sup> ARDA, f. 970, s. 1, i. 1, v. 9

<sup>427</sup> Yəni orada, f. 894, s. 10, i. 178, v. 7; Bir sıra tədqiqat əsərlərində Əmir bəyın soyadı Əkbərozadə və başqa formalarda göstərilib ki, bunlar da həqiqəti əks etdirmir.

<sup>428</sup> Naxçıvan Muxtar Respublikası. Bakı, 2001, s. 91

<sup>429</sup> Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti, s. 76

<sup>430</sup> ARDA, f. 894, s. 10, i. 37, v. 9

<sup>431</sup> “Azərbaycan” qəzeti, 1919, 5-31 yanvar; 4 noyabr

İləcək sülh konfransında özlərinin bu yerlərə sahiblik hüquqlarını sübut etsinlər və həmin əraziləri Ermənistan elan etsinlər, çünki bütün xalqlar müsəlmanların yaşamadığı qəzaları ermənilərin hesab edəcəklər... Nə vaxta qədər bizim hökumət öz müsəlman qardaşlarının qırlaraq məhv edilməsinə yabançı kimi soyuqqanlıqla tamaşa edəcəkdir...



Naxçıvan şəhəri.  
Araz-Türk Respublikasının  
qərargahının yerləşdiyi bina

Əgər ermənilər bu əraziləri müsəlmanlardan təmizləsələr, sonra gec olacaq. Onda bizim torpaqlarda ermənilər məskunlaşacaq və burada bizim xalqımızın izi də qalmayacaq...<sup>432</sup> 1919-cu il yanvarın 7-də Azərbaycan hökuməti Ermənistan hökumətinə nota göndərməyə məcbur oldu. Notada Azərbaycan xalqına qarşı zorakılığa son qoyulması tələb olunurdu.<sup>433</sup> Yanvarın 8-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti vəziyyəti müzakirə etdi, qəbul olunmuş qətnamədə hökumətə ciddi tədbirlər görməyi tapşırırdı. Yanvarın 25-də Parlament "İrəvan quberniyasındakı hadisələrə dair" məsələni yenidən müzakirə etdi.

<sup>432</sup> "Azərbaycan" qəzeti, 1919, 14 yanvar

<sup>433</sup> Yeno orada, 1919, 7 yanvar

M.Ə.Rəsulzadə bəyanatla çıxış edərək bildirdi ki, Naxçıvan qəzasında ermənilər günahsız müsəlmanların qanını tökdür. O, hökuməti bir daha kəskin tədbirlər görməyə çağırırdı.<sup>434</sup> Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərin Naxçıvandakı vəhşiliklərinə son qoymaq üçün müttəfiqlərin Qafqazdakı ali komissarına müraciət etdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə Naxçıvan bölgəsinin əlaqələrinin yaradılmasında və əhalinin problemlərinin həllində İrəvan quberniyasından olan ictimai xadimlərin, onların yaratdıqları müxtəlif təşkilatların mühüm rolu olmuşdur. 1919-cu il yanvarın 2-də İrəvan quberniyası ictimai xadimlərinin müşavirəsi keçirilmiş, burada Araz-Türk Respublikasının yaranması, bölgədəki vəziyyət haqqında məlumat verilmiş və çıxış yolları göstərilmişdir. Yanvarın 5-də Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlı nümayəndələrin fəvqaladə iclası keçirilmiş və quberniya müsəlmanlarının Həmyerlilər cəmiyyəti yaradılmışdı.<sup>435</sup> Bir gün sonra Həmyerlilər cəmiyyətinin idarə heyəti aşağıdakı tərkibdə seçilmişdi: T.Makinski, H.Qasimov, R.İsmayılov, M.Ə.Sidqi, A.Makinski. Həmyerlilər cəmiyyəti öz nümayəndəsi kimi Mirabbas Mirbağirovunu (Mirbağırzadəni) İrəvan quberniyasına göndərdi. Burada əsas məqsəd yerlərdə vəziyyətlə tanış və müəyyən tövsiyələr hazırlamaq idi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Naxçıvan əhalisinə, eyni zamanda İrəvan quberniyasından olan qaçqınlara müxtəlif yardımlar edir və onların ehtiyaclarını ödəmək üçün maliyyə vəsaiti ayırırdı. Azərbaycan hökumətinin Naxçıvan üçün ayırdığı 900 min manatı P.Bayrambəyov və Y.Qaziyevə vermişdi.<sup>436</sup> AXC hökumətinin razılığı ilə M.Mirbağirov Gəncəyə gəlmiş, burada ona 12 nəfər Azərbaycan zabiti qoşulmuş və onlar Ordubadda əhali ilə görüşdükdən sonra 1919-cu il fevralın 19-da Naxçıvana çatmışdılar.<sup>437</sup> M.Mirbağirov və onunla gələn heyət yerli hökumətin rəhbərləri, ingilis general-qubernatoru və xalqın nümayəndələri ilə görüşləri

<sup>434</sup> "Azərbaycan" qəzeti, 1919, 31 yanvar

<sup>435</sup> ARDA, f. 894, s. 2, i. 94, v. 2

<sup>436</sup> Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti, s. 92

<sup>437</sup> ARDA, f. 894, s. 2, i. 94, v. 2



oldu. Fevralın 23-də keçirilən yığıncaqda Naxçıvan əhalisi yekdilliklə Azərbaycana birləşmək arzusunda olduğunu bildirdi. Nümayəndələr Azərbaycanın təmsilçiləri kimi mövcud yerli hökuməti tanıdıqlarını bildirdilər. M.Mirbabağirov könüllü surətdə Azərbaycana birləşmək barədə rəsmi akt tərtib etməyi məsləhət gördü. Siyasi, iqtisadi, hərbi, mülki və mədəniyyət məsələlərinə dair maddələrdən ibarət olan akt hökumətin, Milli Şuranın və əhalinin nümayəndələri tərəfindən imzalandı.<sup>438</sup> Mirabbas Mirbabağirov 1919-cu ildə Naxçıvanın Azərbaycana birləşməsi haqqında akt qəbul etdirmiş "Mirbabağırzadə missiyası"nın başçısı kimi xatırlanır.<sup>439</sup> M.Mirbabağirov Naxçıvanda olduğu müddətdə bölgədəki və ətraf yerlərdəki siyasi-hərbi vəziyyətlə tanış oldu, əhalinin və ictimai qüvvələrin mövqelərini öyrəndi. Bütün bunlardan sonra Azərbaycan hökumətinə aşağıdakı təkliflərini verdi: "1. Bu məhali idarə etmək üçün müttəfiqlərin, İran və Ermənistanın təsirinə qarşı mübarizə aparmağa qabil olan, özgə təsiri altına düşməyən və müləyyən məqsədyönlü siyasəti inadla və ardıcılıqla həyata keçirən, habelə iradəli, cəsur, qətiyyətlı, rüşvətə meyil etməyən azərbaycanlı general-qubernator təyin olunmalıdır. 2. Bölgəyə Hərbi nazirliyin yuxarıda sadalanan keyfiyyətlərə malik olan nümayəndəsi də göndərilməlidir. 3. Mülki və məhkəmə idarələrinin rəhbərliyinə baş məmurlar, mütəlx azərbaycanlılar təyin edilməlidirlər. 4. Yerli hərbi işi təşkil etmək üçün göndərilən zabitlər kifayət etmədiyindən əlavə zabitlər dəstəsini bölgəyə yollamaq lazımdır. 5. Azərbaycanın uzaq ucaqları, məhsuldar torpağı, çoxlu məhsulu, duzu və digər faydalı mineralları olan və müttəfiqlərin, fars-erməni diplomatiasının məkrli siyasəti ilə üzlaşən Naxçıvan və Şərur Azərbaycan Respublikası tərəfindən saxavətlə təchiz olunmalıdır".<sup>440</sup>

M.Mirbabağirovun Naxçıvana səfəri, Azərbaycan Xalq Cümhuriyyəti ilə Naxçıvanın əlaqələrinin artırılması sahəsindəki təkliflərinin çox böyük əhəmiyyəti oldu.

<sup>438</sup> Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti, s. 94

<sup>439</sup> Tahirzadə Ə. Mirabbas Mirbabağirovun oğlu Mirbabağırzadə/525-ci qəzet, 2005, 19 fevral

<sup>440</sup> Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti, s. 95

Azərbaycan hökuməti Naxçıvanın problemləri ilə sistemətik məşğul olmağa başladı. Azərbaycan hökuməti Naxçıvana kömək göstərilməsində bir sıra addımlar atdı. Regional əlaqələri yaxşılaşdırmaq üçün Ağdam-Karyagin-Naxçıvan poçt-teleqraf xəttinin qaydaya salınması və mühafizə edilməsinə diqqət artırıldı.<sup>441</sup> Ticarət və sənaye naziri M.Əsədullayev AXC Nazirlər Şurasına məktubla müraciət edərək Naxçıvan bölgəsinin neft məhsulları ilə təmin edilməsini əsaslandırdı. Azərbaycan hökuməti M.Mirbabağirovun və Naxçıvanın Müvəqqəti hökumətinin işlər müdiri



*Bəhrəm xan  
və  
Kamran xan  
Naxçıvanskiilər*

Bəhrəm xan Naxçıvanskiin təklifləri əsasında 1919-cu il fevralın 28-də Naxçıvan general-qubernatorluğu yarandı.<sup>442</sup> Bəhrəm xan Naxçıvanski general-qubernator, Kamran xan İrəvanski və Hacı Mehdi Bəğirov onun köməkçiləri təyin olundular. General-qubernatorluğun nəzdində Şura yarandı. Yerli hakimiyyətin təşkilı və qoşun hissələrinin saxlanması üçün 500 min manat pul ayrıldı.<sup>443</sup> Bir qədər sonra - 1919-cu il 30 mart tarixli

<sup>441</sup> Hacıyev A. Qars və Araz-Türk respublikalarının tarixindən, s. 61.

<sup>442</sup> ARDA, f. 894, siy. 2, is 102, v.2

<sup>443</sup> Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti, s.96

sərəncamla bölgədə idarəçiliyin təşkilinə daha 1 milyon manat ayrıldı.<sup>444</sup>

1919-cu il martın 8-də Araz-Türk Respublikasının xüsusi missiyası Bakıya gəldi. Bu missiyaya Bəhrəm xan Naxçıvanski rəhbərlik edirdi. O, yollüstü Tiflisdə və Gəncədə danışıqlar aparmışdı. Bəhrəm xan özü ilə Cənub-Qərbi Azərbaycan adı altında Naxçıvanı Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirmək təklifini də gətirmişdi. Bəhrəm xan Bakıdan eyni zamanda maliyyə yardımı, zabit və başqa köməkçilər də xahiş etdi.<sup>445</sup> Məhz Bəhrəm xan Naxçıvanski Bakıya səfərindən və AXC rəhbərləri ilə danışıqlarından sonra iki respublika arasında qarşılıqlı əlaqələrin fəallaşması nəzərə çarpır. Nümayəndə heyətinin qaldırıldığı məsələlər Azərbaycan Parlamentinin 1919-cu il 10 mart tarixli iclasında müzakirə olundu.

**5.4. Ermənilərin ərazi iddiaları. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə**

1919-cu ilin əvvəlində ingilislər Naxçıvanı tutaraq Araz-Türk Respublikasını, Naxçıvan Milli Komitəsini ləğv etmişdilər. İngilislər Naxçıvanı Ermənistanın tərkibinə daxil etmək üçün hər cür üsul və vasitələrə əl atır, fəal danışıqlar aparırdılar. Hələ 1919-cu il yanvarın əvvəllərində Böyük Britaniya ordusunun mayoru Hibbon Naxçıvana gəlmişdi. Onun gəlişinin əsl məqsədi diyarın iqtisadi və siyasi vəziyyəti ilə tanış olmaq, Araz-Türk Respublikası silahlı qüvvələrinin vəziyyətini, bu dövlətin siyasətinə türklərin təsir dərəcəsini öyrənmək olmuşdu.<sup>446</sup> 1919-cu ilin fevralında digər bir ingilis komissarı kapitan Lautenin başçılıq etdiyi nümayəndə heyəti də Naxçıvana gəlmişdi.<sup>447</sup> O, Britaniya qoşun hissəsinin Dəvəlidə, Naxçıvanda, Culfada və Şahtaxtda yerləşdirilməsi, bu yerlərdə bütün məsələlərin ingilis hakimiyyət orqanları tərəfindən həll ediləcəyi barədə danışıqlar aparmışdı. Naxçıvan rəhbərləri yerli muxtariyyəti saxlamaq şərtində ingilislərin təkliflərini qəbul etmiş və hətta bir neçə ingilissorast yerli hakimi öz hökumətlərinin tərkibinə daxil etmişdilər.<sup>448</sup> Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətinin bey-

nəlxalq mövqelərinin kifayət qədər aydınlaşmadığı bir şəraitdə məqbul sayılan bu güzəştlər ingilislərə münasibətdə məqsədəuyğun addımlar idi. Bu güzəştlər başqa çıxış yolunun olmamasından və növbəti daşnak təhlükəsinin yaxınlaşmasından irəli gəlirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə Naxçıvan bölgəsinə dair suveren hüquqlarının bərqərar edilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsi ingilislər tərəfindən müdafiə olunmur və müxtəlif maneələrlə qarşılaşırdı.<sup>449</sup> Ümumiyyətlə, Böyük Britaniya komandanlığının Naxçıvana münasibətdə ikiüzlü, riyakar siyasəti həmişə müşahidə olunmuşdur. Məsələn, M.Mirbağurovun başçılığı ilə Naxçıvana gələn nümayəndə heyətinə ingilis valisi "Bakının buraya hərbi işin təşkil üçün zabitlər göndərməyə haqqının olmadığını" bildirib, onlara eşitdirmişdi ki, "bu ərazi hələlik Azərbaycanın tərkib hissəsi deyil və məlum deyil ki, kimə çatacaq; indi burada ingilis general-qubernatorluğudur..."<sup>450</sup> Başqa bir fakt: 1919-cu il martın 10-da Ermənistanla Naxçıvan şəhərindəki daşnak hərbi hissələrindən Ermənistanın daxili işlər nazirinin adına göndərilən məlumatda deyilirdi ki, ingilis komandanlığı daşnakların Şərur qəzasının bir sıra kəndlərini tutmasına etiraz etmir. Elə bu siyasətin nəticəsi olaraq 1919-cu ilin iyulunda daşnak hərbi dəstələri ingilislərin köməyi ilə Şərur mahalını tutsalar da, yerli hərbi qüvvələr daşnakların hərbi hissələrini buradan qovdu.<sup>451</sup> Yəni başqa bir misal: 1919-cu il mayın 4-5-də ingilis generalı Devi Naxçıvana gələrək bildirmişdir ki, Naxçıvan və Şərur qəzası Ermənistan Respublikası ərazisində yerləşdiyinə görə Ermənistan hökumətinə tabe olmalıdır.<sup>452</sup> Lakin həmin təklif müsəlmanların yığıncağında müzakirə olunarkən bildirildi ki, ermənilərin tutmuş olduqları ərazilər tarixən Azərbaycan torpaqları olduğundan və bu yerlərdə müsəlmanlar yaşadıklarına görə Devinin təklifi məqbul sayıla bilməz. Naxçıvan və Şərur qəzalarının müsəlmanları özlərinin və yaşadıkları ərazinin Azərbaycan Respublikasına tabe olduğunu təsdiq edir və erməni silahlı hissələrini deyilən qəzaların ərazisinə buraxmamağı qərar alırlar.<sup>453</sup> Lakin ingilis ko-

<sup>444</sup> ARDA, f. 894, s. 2, i. 102, v. 3

<sup>445</sup> Nəşibzadə N. Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı, 1996, s. 161.

<sup>446</sup> Мадатов Г. Победа Советской власти в Нахичевани и образование Нахичеванской АССР. Баку, 1968, с. 56

<sup>447</sup> Naxçıvan Muxtar Respublikası Dövlət Arxivini (NMRDA), f. 314, s. 5, i. 67, v. 24

<sup>448</sup> NMRDA, f. 314, s. 5, i. 67, v. 26

<sup>449</sup> Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti, s. 129

<sup>450</sup> ARDA, f. 894, s. 10, i. 76, v. 3

<sup>451</sup> Naxçıvan Muxtar Respublikası, Bakı, 2001, s. 91-92

<sup>452</sup> NMRDA, f. 314, s. 5, i. 71, v. 17

<sup>453</sup> Газета «Азербайджан» от 16 мая 1919 г.

mandanlıq xalqın bu haqlı tələbinə də məhəl qoymadı. Daşnaqlar ingilis zabitlərinin bilavasitə köməyi və iştirakı ilə 1919-cu ilin iyununda Naxçıvanın bir hissəsini tutsalar da, Naxçıvan Milli Komitəsinin hərbi hissələri daşnaqların nizami qoşununu əzərək Naxçıvan ərazisindən kənara atdı.<sup>454</sup> Yerlərdə hakimiyyət Milli Şuranın əlində idi. İyulun əvvəllərində ingilis qüvvələri Naxçıvanı tərk etdilər.<sup>455</sup> Milli Şura əlverişli vəziyyətdən istifadə edib, erməni nizami hissələrini əzdi. Naxçıvan və Şərur qəzalarının, demək olar ki, bütün ərazilərini tutaraq, burada öz şərksiz nüfuzunu bərpa etdi.<sup>456</sup> İngilislər Naxçıvan bölgəsində olduqları müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi bu əraziyə dair öz suveren hüquqlarını müdafiə etmək, oranın təhlükəsizliyinin təminatına yardım göstərmək və azərbaycanlı əhalisinə qarşı ermənilərin törətdikləri vəhşiliklərin qarşısını almaq, ən başlıcası isə, məhəli Quzey Azərbaycanın digər torpaqları ilə birləşdirmək sahəsində müəyyən tədbirləri həyata keçirmək istəyirdi. Bir sıra hallarda ingilislər bunlara mane olurdular. İrəvan quberniyası müsəlman əhalisinə bir milyon manat vəsait çatdırılması üçün F.Xoyski 1919-cu il aprelin 3-də məktubla Tomsona müraciət etdi. Həm də hökumət komissiyasının Naxçıvan, Şərur və s. rayonlara getməsinə şərait yaradılmasını da xahiş etdi. Lakin hər iki xahişə mənfi cavab verildi. İngilislər bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu tanıyır, maliyyə və silah vəd edir, digər tərəfdən isə Naxçıvanın daşnak Ermənistanın hakimiyyətinə verilməsi təklifini irəli sürürdülər.<sup>457</sup>

Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Naxçıvanla bağlı hərbi səciyyəli müəyyən işləri görə bilməzə də, bəzi diplomatik-siyasi yollardan istifadə edirdi. Bu sahədə Azərbaycan hökumətinin İrəvan və Tiflisdəki diplomatik nümayəndələri səmərəli və işgüzar fəaliyyət göstərər, Azərbaycan rəhbərliyini və Xarici İşlər Nazirliyini obyektiv məlumatlarla təmin edir, bir sıra hallarda təkliflərini də çatdırırdılar. M.Təkinski Naxçıvanla bağlı AXC hökuməti sədrinə yazırdı ki, əgər Ermənistan Qarabağın Azərbaycana keçməsinə razılışarsa, ingilislər

Şərur-Naxçıvan rayonunu ona verəcəklər.<sup>458</sup> Onun fikrinə, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Şərur və Naxçıvanı ermənilərə vermək olmazdı. Naxçıvan bölgəsində ermənilərin özbaşnalıqlarının qarşısının alınmasında da M.Təkinskinin böyük əməyi olmuşdur.<sup>459</sup> O, bu məsələlərlə əlaqədar məlumat hazırlayaraq Xarici İşlər Nazirliyinə göndərirdi. Bununla əlaqədar F.Xoyski Azərbaycan hökumətinin məlum mövqeyini Tomsona bildirmişdi. Yəni, Naxçıvan rayonunun idarəsi müvəqqəti olaraq Ermənistanə verilərsə, Azərbaycanın bu aktla heç vaxt razılışmayacağını bəyan etmişdi.

Naxçıvan bölgəsinin müsəlmanları özlərini Azərbaycanın ayrılmaz hissəsi sayır və hökumətdən silah-sursat alacaqlarına ümid edirdilər. Bu dövrdə Şərur-Naxçıvan bölgəsində süvari dəstə və top, puləmyotlarla birlikdə 6 minədək qoşun hissələri olmuşdur.<sup>460</sup> Bunlar öz döyüş keyfiyyətlərinə görə ermənilərinkindən heç də geri qalmırdı. Naxçıvanlılar bəzən irəvanə zabıt kadrları göndərməyi və 100 min manat pul buraxılmasını xahiş edirdilər.<sup>461</sup> Azərbaycan hökuməti Naxçıvan, Şərur, Ordubad rayonları üçün Naxçıvan Milli Şurasına 400 min manat göndərmişdi və daha 300 min manat göndərilməsi nəzərdə tutulmuşdu. Azərbaycan Xalq Cümhuriyyətinin bəzə nazirləri olmuş F.Xoyski və N.Yusifbəyli imkanları daxilində Naxçıvana köməklik edir, onun Azərbaycan ərazisi kimi qorunub saxlanılması üçün siyasi, diplomatik, maddi və mənavi vasitələrdən istifadə edir və qəhrəman naxçıvanlıların fəaliyyətlərini də yüksək qiymətləndirirdilər. F.Xoyski parlamentin iclasında Naxçıvan bölgəsinin qəhrəman əhalisinin Vətənə qovuşmaq üçün öz həyatları və ailələri ilə risk edərək mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi. N.Yusifbəyli 1919-cu il avqustun 18-də parlamentdəki çıxışında bu bölgə ilə bağlı qeyd etmişdir ki, Naxçıvan öz qüvvələri ilə istilaçılara devirərək Azərbaycana birləşməyə hazır olduğunu bildirmişdi.<sup>462</sup> 1919-cu il dekabrın 22-də N.Yusifbəyli parlamentdəki çıxışında yenidən bu məsələyə qayıdaraq demişdir: "İgid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni

<sup>454</sup> ARDA, f. 970, siy. 1, iş 42, v. 3-4

<sup>455</sup> Nasibzadə N. Azərbaycanın xarici siyasəti, s. 165

<sup>456</sup> Мадатов Г. Победа Советской власти в Нахичевани и образование Нахичеванской АССР, с. 51-53.

<sup>457</sup> Там же, с. 59

<sup>458</sup> ARDA, f. 970, siy. 1, iş 54, v. 18

<sup>459</sup> Paşayev A. Məmməd xan Təkinski kimdir? "Xalq" qəzeti, 2010, 18 iyul

<sup>460</sup> Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti, s.143

<sup>461</sup> ARDA, f. 970, siy. 1, iş 54, v. 30

<sup>462</sup> Газета "Азербайджан" от 10 сентября 1919 г.

özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərafətini və var döv-  
lətlərini riskə qoyaraq doğma torpağa-vətəna qovuşmaq üçün ayağa  
qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Gü-  
man edirəm ki, haqq və adalat tərəfdarları bu qətiyyəti, fədakarlığı və  
vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmaya-  
caqlar..."<sup>463</sup> Göründüyü kimi, Naxçıvan əhalisi ciddi-cohdla Azər-  
baycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış, onunla  
birləşmək üçün müxtəlif yol və vasitələr aramışdı. Bütün bunlar isə  
AXC tərəfindən razılıqla qəbul olunmuş, müəyyən tədbirlər görü-  
lmüşdü. Qeyd etməliyik ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti  
Naxçıvanla əlaqələrin çətinliyini nəzərə alaraq Qarabağ general-qu-  
bertorunun Naxçıvan bölgəsinin idarəsi üzrə köməkçisi vəzifəsini  
təsis etmişdi. Bir qədər sonra isə Qarabağ general-qubernatorluğu  
nəzdində Naxçıvan bölgəsinə dair xüsusi tapşırıqlar üzrə müvəkkillik  
vəzifəsi yaradıldı. Səməd bəy Cəmilinski Naxçıvanın general-quber-  
natoru təyin edildi. S.Cəmilinskinin qarğahı əvvəlcə Ordubadda  
yerləşmiş, sonra isə Naxçıvana köçürülmüşdü. Naxçıvan və Ordubad-  
da yerli hakimiyyətin və silahlı qüvvələrin təşkili üçün 1919-cu ilin  
avqustunda S.Cəmilinskinin sərəncamına 1 mln. manat vəsait ayrıldı.  
1919-cu ilin ikinci yarısında Zaqafqaziya məsələləri üzrə Paris sülh  
konfransı adından çıxış edən ABŞ-in rolu bölgədə kəskin surətdə  
artdı. Hələ 1919-cu ilin əvvəllərindən Azərbaycanla ciddi maraqlanan  
ABŞ nümayəndələri tez-tez Bakıda görünməyə başlamışdılar. Şüb-  
hasız, onların Azərbaycana dair planlarında mühüm strateji mövqedə  
yerləşən Naxçıvan diyarı da öz əksini tapmışdı. Lakin ilk vaxtlar ame-  
rikalının siyasəti də ermənipərəstliyi ilə ingilislərdən az fərqlənirdi.  
1919-cu ilin yayında Naxçıvana gəlmiş ABŞ polkovniki Rey eyni  
vaxtda həm müsavətlərlə, həm daşnaklarla, həm də türk zabiti Xəlil  
bəylə danışıqlar aparmışdı.<sup>464</sup> O, Naxçıvan Milli Komitəsinin başçısı  
Cəfərqulu xanla apardığı danışıqlarda Naxçıvanla ABŞ-in general-  
qubernatorluğunu yaratmaq ideyasını irəli sürmüşdü.<sup>465</sup> 1919-cu il  
avqustun axırlarında Amerika polkovniki Paris sülh konfransı və  
Antantın ittifaq şurası adından AXC hökumətinə bildirmişdi ki,

<sup>463</sup> ARDA, f. 894, siy. 10, iş 37, v. 4-5

<sup>464</sup> NMRDA, f. 314, siy. 5, iş 71, v. 71

<sup>465</sup> Quliyev C., Madatov Q., Nadirov A. Sovet Naxçıvanı. Bakı, 1984, s.29-30

Naxçıvan və Şərur-Dərələyəz qəzaları xüsusi zona təşkil edir və  
həmin yerlərdə bütün idarəçilik işlərinə cavab verə biləcək Amerika  
general- qubernatorluğu təşkil olunacaqdır.<sup>466</sup>

1919-cu il sentyabrın 1-də Haskelin Paris sülh konfransı adından  
Azərbaycan və Ermənistan hökumətlərinə göndərdiyi "Naxçıvan və  
Şərur-Dərələyəz qəzaları haqqında əsasnamə"də həmin fikirlər bir  
daha nəzərə çatdırıldı.<sup>467</sup> Əsasnaməyə görə, Naxçıvan və Şərur-Dərə-  
ləyəz qəzalarını əhatə edən rayonlar bitərəf zona elan edilir və burada  
bütün idarəçilik işləri Amerika general-qubernatorluğuna tapşırı-  
lırdı.<sup>468</sup> Bütün hərbi qüvvələr, poçt, teleqraf onun tabeliyinə verilir,  
yerli vəzifəli şəxsləri general-qubernator təyin edirdi. Lakin ABŞ-in  
həmin mövqeyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və Nax-  
çıvan Milli Komitəsi tərəfindən qəbul edilmədi. Çünki 20 bənddən  
ibarət Haskel layihəsinin məzmunundan görünürdü ki, belə bir layihə  
amerikanlar tərəfindən hazırlana bilməzdi. Bu, müttəfiqlərin Ali  
komissarı Vilyam Haskelin adı ilə elan edilməsi erməni layihəsi idi.  
Bu layihə Azərbaycan hökuməti tərəfindən qəbul edilmədiyi üçün  
sentyabrın 27-də V.Haskel birincidən o qədər də fərqlənməyən 12  
bənddən ibarət ikinci layihəni Azərbaycan hökumətinə göndərdi.  
Azərbaycan xarici işlər naziri sentyabr ayının 29-da Haskelə yazdı  
ki, onun hökuməti şərtlərin bir qismini etiraz edir. Bununla belə hö-  
kumət Naxçıvan və Şərur-Dərələyəz qəzalarında xüsusi general-  
qubernatorluğun yaradılmasının əleyhinə deyildir. Azərbaycan hö-  
kuməti 12 bənddən ibarət layihə hazırladı və sentyabr ayında pol-  
kovnik Haskelə göndərdi. Layihədə göstərilirdi: "Naxçıvan və Şərur-  
Dərələyəz qəzalarında müvəqqəti olaraq, xüsusi general-qubernatorluq  
yaradılır; general-qubernatoru Amerika vətəndaşları içərisindən  
polkovnik Haskel təyin edir; bu qəzalar ümumi, bərabər və  
gizli səsvermə yolu ilə seçilən yerli şuralar tərəfindən idarə edilir;  
vilayətlərdə bütün hakimiyyət-inzibati, məhkəmə, dəmir və şose yola-  
rı, poçt-teleqraf, xalq maarifi və sair Şuranın müstəsna səlahiyyətinə  
daxil edilir və bu işi general-qubernator tənzim edir; Şura tərəfindən

<sup>466</sup> Мадатов Г. Победа Советской власти в Нахичевани и образование Нахичеванской АССР, с. 65

<sup>467</sup> NMRDA, f. 314, siy. 5, iş 73, v. 135

<sup>468</sup> Азербайджанская Республика. Документы и материалы. 1918-1920 гг. Баку, 1998, с.300-301

təyin edilən icra hakimiyyəti çoxluq təşkil edən millətin nümayəndəsinə olmalıdır; bütün general-qubernatorluqda mətbuat, vicdan, söz azadlığı, şəxsiyyətin və əmlakın toxunulmazlığı elan edilməlidir; general-qubernatorluğun büdcəsinə Azərbaycan parlamentində baxılmalı, çatışmayan məbləğ Azərbaycan xəzinəsindən əlavə edilməlidir; Azərbaycan pulu rəsmi pul vahidi kimi qəbul edilməlidir; seçkilər keçiriləndə qədr general-qubernator Azərbaycandan iki məsləhətçi dəvət edib onların köməyi ilə qayda-qanun yaratmalıdır; neytral zonadan Bakı-Culfa dəmir yolunun keçdiyi xüsusi zolaq ayrılıb, Azərbaycan hökumətinə verilməlidir; general-qubernatorluğun əhalisi tərkisilahlı edilməməlidir; general-qubernatorluğun bütün ərazisində amnistiya keçirilməlidir”.<sup>469</sup> V.Haskel Azərbaycan tərəfindən təqdim edilən layihəni qəbul etmədi. Sentyabr ayının ortalarında Haskel Naxçıvan, Şərur və Ordubad nümayəndələri Əli Səbri Qasimov və K.M.Əsgərovu qəbul edərək bildirdi ki, Birləşmiş Ştatlardan ordu mühəndisi polkovnik Edmund Delli Naxçıvana qubernator təyin edilmişdir və bir aydan sonra öz vəzifəsinə başlayacaqdır. Nümayəndələr adından Əli Səbri Qasimov Naxçıvan əhalisinin 10 bənddən ibarət olan tələblərini V.Haskelə təqdim etdi. Burada Naxçıvan əhalisinin bu rayona erməni qoşunu yeridilməsinə razı olmayacağı, bu qəzaların əhalisinin Ermənistan hökumətinə təbə olmayacağı və lazım gələrsə, azərbaycanlı əhalinin öz istiqlalyyətini silahlı yolla qoruyacağı göstərilirdi.<sup>470</sup> 1919-cu il oktyabrın 23-də Müttəfiqlərin Ali Komissarlığından Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə ünvanlanmış aşağıdakı məlumat alınmışdı: “Naxçıvan və Şərur rayonlarında əminaməlik yaratmaq məqsədilə Azərbaycan və Ermənistan hökumətləri razılığa gəldilər ki, bu iki rayon bundan sonra da ittifaq səviyyəsində idarə edilən zonada Amerika qubernatorluğunun inzibati hakimiyyəti altında qalacaqdır”.<sup>471</sup> 1919-cu il oktyabrın 22-də Bakıda AXC-nin rəsmi orqanı olan “Azərbaycan” qəzetində Naxçıvanda ABŞ polkovniki Edmund Delli başda olmaqla Amerika general-qubernatorluğunun təşkil olunması haqqında əsasnamə dərc edildi.<sup>472</sup> Bu isə çixılmaz vəziyyətdə qalmış AXC rəhbərliyinin həmin məsələyə qeyri-rəsmi qaydada razılığı kimi qəbul edilə bilərdi. Bununla belə, Azərbaycan hökuməti ilə Naxçıvan Milli Komitəsi arasında qardaşlıq münasibətləri əvvəlki kimi saxlanılırdı. Əldə olunmuş razılığa əsasən, AXC hökuməti altı min nəfərlik qoşun hissələrini silahlandırmağı Naxçıvan Milli Komitəsinə vəd vermişdi.<sup>473</sup> Oktyabr ayının 24-də Ceyms S.Rey Naxçıvana gəldi və müsəlman Milli Şurası qarşısında neytral zona yaratmaq barədə V.Haskelin bəyanatını elan etdi. Bəyanatda deyilirdi ki, Şərur və Naxçıvan dairəsində, Amerika qubernatorunun rəhbərliyi altında müttəfiq idarəçilik zonasının yaradıldığını..., polkovnik Edmund L.Dellinin bu zonaya qubernator təyin edildiyini bildirdim. Ceyms Rey sərəncamla bəyanatda qeyd olunanları rəsmiləşdirdi. Lakin Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidli ilə polkovnik Delli Naxçıvana general-qubernator kimi deyil, Amerika Ali Komissarının nümayəndəsi kimi qaldı. Milli Şuradan C.Reyə məlumat verdilər ki, “xalq azərbaycanlı general-qubernatordan başqa heç kimi tanımaq istəmir”. C.Rey başa düşürdü ki, neytral zona üçün nəzərdə tutulan ərazini Azərbaycandan ayırmaq qeyri-mümkündür. Noyabr ayında C.Rey və E.Delli cəhd göstərsələr də, general-qubernatorluq yarada bilmədilər, onların missiyası süquta uğradı və Naxçıvanda möhkəmlənmək cəhdi baş tutmadı. Bunu görən ermənilər 1919-cu ilin sonlarında Naxçıvana yenidən hücum etdilər. Ermənistanın nizami qoşun hissələri ilə Naxçıvan Milli Komitəsinin hərbi dəstələri arasında qarlı toqquşmalar başlandı. Bu qarlı döyüşlər amerikalıların ümidlərini doğrultmadı. Döyüş qabiliyyətini itirmiş Ermənistan ordusu heç bir əhəmiyyətli müvəffəqiyyət qazanmadı. Amerikalıların gözlədiklərinin əksinə olaraq hərbi toqquşmalar, azərbaycanlı əhaliyə qarşı törədilən qarlı cinayətlər Naxçıvan Milli Komitəsinin, müsavətçi Kəlbəli xanın hərbi, inzibati və siyasi hakimiyyətini daha da möhkəmləndirdi. O, həmçinin, xəzinəyə, dəmir yoluna, poçt-teleqraf və vergilərin qoyulmasına nəzarət ələ keçirdi. Belə uğurlu vəziyyətdə baxmayaraq amerikalılardan yardım alan daşnak Ermənistanı 1920-ci ilin yanvarında Naxçıvanı işğal etmək üçün yeni cəhd göstərdikdə, diyarın müdafiəçilərinin vəziyyəti xeyli mürəkkəbləşdi. Azər-

<sup>469</sup> Газета «Азербайджан» от 23 октября 1919 г.

<sup>470</sup> Yeno orada.

<sup>471</sup> “Azərbaycan” qəzeti, 1919, 23 oktyabr

<sup>472</sup> Газета «Азербайджан» от 22 октября 1919 г.

<sup>473</sup> Газета «Азербайджан» от 22 октября 1919 г.

baycan Xalq Cümhuriyyətinin özündə siyasi böhranın dərinləşməsi Naxçıvana hərbi yardım göstərilməsini çətinləşdirdi. Düşmənin üstün qüvvələri qarşısında tək və zəif qalmış Naxçıvan rəhbərliyi kömək üçün türklərə müraciət etməli oldu. Belə cəhd öz növbəsində Naxçıvanda Azərbaycanın mövqelərini xeyli zəiflətdi. Təsədüfi deyil ki, 1920-ci ilin fevralında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nümayəndələri Naxçıvanı tərk etməyə məcbur oldular. Naxçıvanda hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşdi. Naxçıvan əhalisinin misilsiz qəhrəmanlığı sayəsində Şərur, Ordubad və Naxçıvan torpaqları 1920-ci ilin ortalarına doğru tamamilə erməni daşnaklarından təmizləndi. Kalbalı xan və onun tərəfdarlarının səyləri nəticəsində Naxçıvanda general-qubernatorluq 1920-ci ilin martında faktiki olaraq ləğv edilmə və Naxçıvan yenidən dövlət müstəqilliyi qazanmışdı. Təsədüfi deyildir ki, o günlərdə Naxçıvan, Şərur, Ordubad və Vedibasar rayonu nümayəndələrinin iclası "qəti olaraq AXC-yə birləşmək" cəhdini ifadə edirdi.<sup>474</sup> Naxçıvan diyarının əhalisini erməni qırğınından xilas etmək üçün türklərin köməyinə ehtiyac duyulurdu. Yerli əhali nümayəndələrinin türk qoşunlarını Naxçıvana dəvət etmək barədə mətbuatda dərc olunmuş müraciətdə də həmin reallıq öz ifadəsini tapmışdı. Elə bunun nəticəsi idi ki, 1920-ci ilin martında Əli Teymur bəy başda olmaqla yeni türk qoşun hissəsinin Naxçıvana gəlməsi əhali tərəfindən böyük şadlıqla qarşılandı. Hadisələrin sonrakı gedişi bir daha təsdiq etdi ki, bu tədbir Naxçıvan əhalisinin yeni qırğınının qarşısını almış, diyarın gələcək siyasi taleyinin həllində, onun məhz Azərbaycan dövlətinin tərkibində muxtariyyət əldə etməsində əhəmiyyətli, bəlkə də müəyyənedici rol oynamışdır.

Beləliklə, aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti hərbi-siyasi vəsitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünü qorumağa çalışmış, Naxçıvanın itirilməsinə və ermənilər tərəfindən işğal edilməsinə yol verməmiş və bu istiqamətdə ingilislər və amerikalılarla diplomatik danışıqlar aparmış, eyni zamanda Naxçıvana hərbi və maddi köməkləklər göstərmiş, lakin bütün bunlarla yanaşı, özləri çətin ictimai-siyasi və hərbi vəziyyətlə

qarşılaşdıqlarından bir sıra hallarda məqsədlərinə tam nail ola bilməmişlər. Bölgə əhalisinin igidliyi və qəhrəmanlığı sayəsində Naxçıvan ərazisi Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmış və nəhayət 1921-ci ilin yanvarında keçirilmiş referendumun nəticəsində, 1921-ci ilin martında və oktyabrında imzalanmış beynəlxalq Moskva və Qars müqavilələrinə uyğun olaraq Naxçıvan Azərbaycanın tərkibində saxlanılmışdır.

<sup>474</sup> Hacıyev A. Qars və Araz-Türk respublikalarının tarixindən, s.116

## ALTINCI FƏSİL

### NAXÇIVANIN MUXTARIYYƏTLƏŞDİRİLMƏSİ. NAXÇIVAN MSSR AZƏRBAYCAN SSR-İN MUXTAR QURUMU KİMİ

#### 6.1. Naxçıvanın muxtariyyətləşdirilməsi

1920-ci il aprelin 28-də Bakıda Azərbaycanın sovet hakimiyyəti qurulmasının elan edilməsi ilə onun tarixində yeni, lakin fərqli bir dövr başladı. Azərbaycanın dövlətçilik tarixi üçün milli zəminə malik olmayan, əvvəlki dövlətlər ilə heç bir varislik əlaqəsinə əsaslanmayan dövlət yaradılmağa başlandı. Onun əsas fəaliyyət istiqamətlərindən biri də yeni hökumətin Azərbaycanın bölgələrinə yayılmasına nail olmaqdan ibarət idi. Naxçıvan bu siyasətdə mühüm yer tuturdu.

AK(b)P MK Siyasi Bürosu 1920-ci il iyulun 28-də Naxçıvanda vəziyyəti müzakirə edərək, Azərbaycanın Naxçıvan Komitəsinə tapşırması ki, Naxçıvan məsələsinə prinsipial şəkildə aydınlaşdırın, Ermənistan ilə Azərbaycan arasında sərhədləri müəyyənləşdirsin və Naxçıvan diyarında sovet hakimiyyətinin qurulmasına kömək göstərsin. Elə həmin gün axşamüstü XI Qırmızı Ordunun hərbi hissələri Naxçıvan şəhərinə daxil oldu. 1920-ci il iyulun 28-də Naxçıvanda da sovet hakimiyyətinin qurulması rəsmən elan edildi.<sup>475</sup> Naxçıvan Sosialist Sovet Respublikasının<sup>476</sup> elan edilməsi ilə eyni zamanda, respublikanın ali hakimiyyət orqanı - Naxçıvan İnqilab Komitəsi yaradıldı. Naxçıvanın ayrıca sovet sosialist respublikası elan edilməsinə baxmayaraq, o, özünü Azərbaycanın tərkib hissəsi hesab edirdi. Avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin Azərbaycan SSR XKS-in sədri N.Nərimanova göndərdiyi məktubda deyilirdi: "Naxçıvan camaatının çox böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azərbaycan Sovet

<sup>475</sup> Daha ətraflı bax: Mədzətov Q. Naxçıvanda sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in təşkil. Bakı, 1958; Naxçıvan tarixi. Üç cildə, ikinci cild, s.332-340

<sup>476</sup> Naxçıvanın sovetləşdirilməsindən sonra onun rəsmi adı bir neçə dəfə dəyişdirilmişdir: 1920, 28 iyul-1923, 27 fevralda Naxçıvan Sosialist Sovet Respublikası; 1923, 27 fevral-1924, 18 yanvarda-Naxçıvan Muxtar Diyarı; 1924, 18 yanvar-1936, 5 dekabrda-Naxçıvan Muxtar Sosialist Sovet Respublikası; 1936, 5 dekabr-1990, 17 noyabr-Naxçıvan Sovet Sosialist Respublikası; 1990-cı il 17 noyabrından-Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

Sosialist Respublikasının ayrılmaz tərkib hissəsi hesab etmişdir".<sup>477</sup>

Azərbaycanda sovet hakimiyyətinin qurulmasında həlledici rolə malik olan Sovet Rusiyası yəni ikili siyasət yeridir, erməni daşnak qüvvələri ilə eyni zamanda həm müharibə, həm də danışıqlar aparırdı. Sovet Rusiyasının təşəbbüsü ilə 1920-ci il avqustun 10-da daşnak Ermənistanı ilə barışıq sazişi imzalandı.<sup>478</sup> Sazişə görə tərəflər hərbi əməliyyatları dayandırmalı, erməni qoşunları Şaxtaxtı-Xok-Çalxanqala-Sultanlı, daha sonra Küküdan şimala və Bazarçaydan qərbə uzanan demarkasiya xəttində dayanmalı, sovet qoşunları isə Qarabağ, Zəngəzur və Naxçıvanı tutmalı idilər. Gümrü-Şaxtaxtı-Culfa dəmiryolundan ermənilər qeyri-hərbi məqsədlər üçün istifadə edə bilərdilər. Beləliklə, Azərbaycanın iştirakı olmadan onun torpaqlarının məsələsi müzakirə olunur, Ermənistanla danışıqlarda Sovet Rusiyası onun adından çıxış edirdi. Bu danışıqlarda Azərbaycanın mübahisəsiz torpaqlarının Ermənistanə verilməsi məsələsi müzakirə olunurdu. Bunu bilən Nəriman Nərimanov Leninə göndərdiyi məktubda yazırdı: "Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstanın və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımsız, lakin eyni zamanda, həmin mərkəz Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistanə verir..."<sup>479</sup>

İ.Stalin 1920-ci ilin noyabrın 9-da Bakıdakı çıxışında demişdir: "Əgər Zəngəzur və Naxçıvanın kimə məxsus olmasını bilmək istəyirlərsə, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, orada sovet hökuməti yaranarsa vermək olar".<sup>480</sup>

İ.Stalinin bu fikri özünü çox gözəltmədi. 1920-ci il noyabrın 29-da Ermənistanla sovet hakimiyyəti qurulduqdan dərhal sonra Azərbaycan torpaqlarının Ermənistanə verilməsi istiqamətində konkret addımlar atılmağa başlandı.

Ermənistanın bolşeviklərin nəzarəti altına keçməsi ilə əlaqədar Azərbaycan Hərbi İnqilab Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla

<sup>477</sup> Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivli (ARPISSA), f. 609, s.1, i.ş 6, v.3

<sup>478</sup> ARDA, f.28, s.1, i.ş 20, v. 171-172

<sup>479</sup> ARPISSA, f.609, s.1, i.ş 71, v.1; Nəriman Nərimanov. Tərtib edən və ön sözün müəllifi T.Əhmədov. Bakı, 2010, s.103

<sup>480</sup> ARPISSA, f.1, s.1, i.ş 24, v.30

çıxış etdi.<sup>481</sup> HİK- in sənidi N.Nərimanovun imzası ilə yayılan bəyanat Rusiyanın diqtəsi ilə yazılmışdı və "iki sovet respublikası arasında ərazi mübahisələrinin" Azərbaycanın milli mənafelərinə zidd şəkildə həll edilməsinə yönəlmişdi. Bəyanatda deyilirdi: "...Bundan sonra heç bir ərazi əsrlər boyu qonşu olan iki xalqın qanının tökülünəsinə səbəb ola bilməz. Zəngəzur və Naxçıvan qazaları Sovet Ermənistanının ayrılmaz hissəsidir. Dağlıq Qarabağın zəhmətkeş kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir".<sup>482</sup>

S. Orconikidze dekabrın 2-də Azərbaycan torpaqlarının Ermənistanə verilməsi barədə Rusiya rəhbərlərinə məlumat verir və həmin gün RSFSR ilə Sovet Ermənistanı arasında bu bəyanatı "başariyyət tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli tarixi akt" adlandırır.

Beləliklə, 1920-ci il noyabrın 29-da Ermənistanə sovet hakimiyyəti qurulduqdan dərhal sonra Azərbaycan torpaqlarının Ermənistanə verilməsi istiqamətində konkret addımlar atılmağa başlandı.

1920-ci ilin dekabrın 2-də RSFSR ilə Sovet Ermənistanı arasında səkkiz maddədən ibarət Gümürli müqaviləsi imzalandı. Həmin müqavilənin üçüncü maddəsində göstərilirdi ki, Rusiya Sovet hökuməti Ermənistanın 1920-ci il oktyabrın 23-nə kimi sahib olduğu aşağıdakı ərazilərini - İrəvan quberniyasının, Qars vilayəti hissəsinin, Zəngəzur qəzasının, Qazax qəzası hissəsinin, Tiflis quberniyası hissəsinin "Sovet Erməni Respublikasının" tərkibinə daxil olduğunu mübahisəsiz təsdiq edir.<sup>483</sup>

Naxçıvan əhalisi Azərbaycan Hərbi İnkilab Komitəsinin 1 dekabr 1920-ci il bəyanatına və sonrakı qərarlara kəskin etirazını bildirdi. Vəziyyətin gərginləşdiyini görən Azərbaycan rəhbərliyi Hərbi İnkilab Komitəsinin üzvü, Ədliyyə komissarı Behbud ağa Şahtaxtinski dekabrın 15-də Naxçıvana göndərdi. B.Şahtaxtinski Naxçıvan şəhərində, Şorur və Ordubadda əhali ilə keçirdiyi görüşlərdə 1920-ci il 1 dekabr tarixli bəyanatı ilə əlaqədar əsl həqiqəti əhaliyə söyləməli oldu: "Azərbaycan sizi torpağınızla birlikdə Ermənistanə satıb, əgər mən Bakıda olsaydım, buna qəti surətdə razılıq verməzdim. Mən Azərbaycan İnkilab Komitə-

sinin üzvü kimi B.Vəlibəyovu vəzifəsindən azad edib, özümlə Bakıya aparacağam. Sizin torpağınızla birlikdə öz müstəqilliyinizi saxlamaq üçün yeganə qüvvə Türkiyə qoşunlarıdır.

Xalq bu qoşunların ətrafında sıx birləşməlidir. Sizin müstəqilliyinizi və torpağınızı yalnız onlar qoruyacaqlar və sizi ağır fəlakətdən xilas edəcəklər".<sup>484</sup>

B.Şahtaxtinskiyə əhali ilə görüşləri və söhbətləri öz nəticəsini verdi. Diyarın əhalisi Azərbaycanın himayəsi altında olmaqla Naxçıvanda müstəqil sovet respublikası yaradılmasını tələb edirlər. Naxçıvan əhalisinin qətiyyətli mövqeyi mərkəzə öz münasibətini müəyyən qədər də olsa dəyişməsinə səbəb oldu. Türkiyənin yardımına güvənən Naxçıvanın azərbaycanlı əhalisinin qətiyyətli və inadlı mübarizəsi ermənilərin Naxçıvan barəsindəki planlarını pozdu.

Məkrli niyyətlərini hələlik pərdələyən ermənilər və Ermənistan İnkilab Komitəsi 1920-ci il dekabrın 28-də Naxçıvanı müstəqil sovet respublikası kimi tanımış və bu ərazi ilə əlaqədar iddialarından imtina etmişdir. Əslində Ermənistanın Naxçıvanı Azərbaycanın bir hissəsi kimi deyil, müstəqil respublika kimi tanıması onun düşünlümsü, məkrli planlarının tərkib hissəsi idi. Naxçıvanı müstəqil qurum kimi tanımaqla Ermənistan gələcəkdə onu ilhaq etmək niyyəti güdürdü.

Azərbaycan bolşevik rəhbərliyi Naxçıvan vilayətində təsirli tədbirlər görmək, əhalinin narazılığını sakitləşdirmək üçün B.Şahtaxtinski 1921-ci il yanvarın 11-də Hərbi İnkilab Komitəsinin mandatı ilə fəvqəladə komissar kimi Naxçıvana göndərdi.<sup>485</sup>

Naxçıvan ərazisini Azərbaycanı ayıraraq Zəngəzur mahalının Ermənistanə verilməsi ilə Azərbaycanın ərazi bütövlüyünə ciddi zərbə vuruldu. Belə bir şəraitdə Naxçıvanın ərazi statusuna dair yeni baxışın meydana gəlməsi zəruri oldu. Bu vəziyyət muxtariyyət məsələsinə zəruri edirdi. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi: "Əgər Zəngəzur mahalının Ermənistanə verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi".<sup>486</sup>

Naxçıvan diyarının əhalisi də Azərbaycan Sovet Sosialist Res-

<sup>481</sup> NMRDA, f.314, s.5, i.15, v.6

<sup>482</sup> Yeno orada

<sup>483</sup> Международная политика новейшего времени в договорах, нотях и декларациях, ч. III, вып.1. М., 1928, с.75-76; Azərbaycan tarixi. Yeddi cildə. Altıncı cild (aprel 1920-iyun 1941). Bakı, 2008, s.63

<sup>484</sup> NMRDA, f.314, s.5, i.15, v.6

<sup>485</sup> ARPISSA, f.1, s.2, i.18, v.15

<sup>486</sup> Əliyev Heydər. Müstəqilliyimiz əbədirdir. 24-cü kitab. Bakı, 2005, s.75



publikasının tərkibində muxtariyyət tələb edirdi. 1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90%-dən çoxu Naxçıvan diyarının muxtariyyət statusunda Azərbaycan SSR-in tərkibində qalmasına səs verdi.<sup>487</sup> Bu rəy sorğusunun nəticəsi Naxçıvanın Azərbaycanın tərkibində saxlanılmasında mühüm rol oynadı.

Naxçıvan məsələsində N.Nərimanovun əvvəlki mövqeyindən fərqli olaraq sonradan prinsipial mövqə tutması, onun adından B.Şahxatinskiyin Moskvada apardığı danışıqlar Moskvanın Naxçıvan məsələsinə münasibətinin dəyişməsinə və nəticə etibarı ilə Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə təsir etdi. Ümumiyyətlə, Naxçıvan Diyar İnzilab Komitəsinin və Xalq Komissarları Sovetinin sədri, Azərbaycan Ədliyyə komissarı, Rusiyada Azərbaycan SSR-in səlahiyyətli nümayəndəsi, Azərbaycan SSR-in Fəhlə-Kəndli Müfəttişi, Azərbaycan Xalq Komissarları Sovetinin sədr müavini kimi çox məsul vəzifələrin öhdəsindən layiqincə gələn Behbud ağa Şahxatinskiyin Naxçıvanın muxtariyyət statusu qazanmasında çox böyük xidmət olmuşdur.<sup>488</sup> O, fəaliyyəti dövründə Azərbaycan SSR-in müxtəlif problemləri ilə bağlı RSFSR XKS-in sədri V.Leninə teleqramlar vurmuş, məktublar yazmış, bu məktublara bir sıra arayışlar da əlavə etmişdir.<sup>489</sup> Onun V.Leninə göndərdiyi məktub və arayışlar içərisində 1921-ci il martın 1-də göndərdiyi teleqram və ona daxil etdiyi əlavələrin xüsusi əhəmiyyəti vardır.<sup>490</sup> B.Şahxatinskiyin V.Leninə ünvanladığı teleqramda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, bu mahalların milli tərkibi və coğrafiyasına dair arayışları da əlavə etmiş, Güney Qafqazda sərhəd məsələləri və xüsusilə də Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər irəli sür-

müşdü.<sup>491</sup> Martın 7-də V.Leninin dərkonarı ilə müzakirə üçün Siyasi Büroya göndərilən həmin məktuba martın 16-da Stalinin, Çiçerinin və b. iştirakı ilə baxılmışdı.

Naxçıvanın Azərbaycan SSR-in himayəsi altında olan muxtar ərazi statusu 1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında imzalanmış "Dostluq və qardaşlıq haqqında" Moskva müqaviləsində də öz əksini tapdı. Türkiyə tərəfi istər Moskva danışıqları ərzində, istərsə də onun gedişində Naxçıvan məsələsinə böyük əhəmiyyət verirdi.

Bu, bəzi daha önəmli strateji və geoasiya amillərlə yanaşı, həm də Naxçıvanın Türkiyə-Azərbaycan əlaqələrində ən yaxın məsafə və hələlik yeganə nöqtə olması, bölgənin Moskva-Ankara diplomatik münasibətlərində başlıca vasitəçi rolu oynaması ilə əlaqədar idi.<sup>492</sup> Həminin 4 iyun 1918-ci il tarixli Batum müqaviləsinə görə Naxçıvan Türkiyənin himayəsinə keçdiyindən türklər bu bölgəyə öz əraziləri kimi baxırdılar. Türk heyətinin rəhbəri Y.Kamal bəy Rusiyaya yola düşmək ərzində, dekabrın 13-də Mustafa Kamal paşa ilə görüşərkən "Paşam, ruslar Naxçıvan üzərində ısrar edərlərsə, nə yapalım?" deyə soruşduqda o, "Naxçıvan türk qapısıdır. Bunu xüsusi nəzərə alaraq alınmaz gələnə yapınız",- cavabını vermişdi.<sup>493</sup>

Moskva danışıqlarında Naxçıvanla bağlı əsas məsələlər konfransın 10, 12 və 14 mart tarixli iclaslarında gərgin müzakirə olundu. Türk heyəti Naxçıvanın Türkiyənin himayəsində qalmasını istəyirdi. Lakin Rusiya tərəfi bunu qətiyyətlə rədd edirdi. Naxçıvan məsələsi ilə bağlı Çiçerinin aparılan müzakirələrin duyulmuş düşməsi türk heyətini yenidən İ.Stalinlə görüşməyə sövq etdi. İ.Stalin türk heyəti ilə Naxçıvan məsələsinə müzakirə etdi. Azərbaycan nümayəndəsi B.Şahxatinski də bu müzakirələrdə iştirak edirdi. İ.Stalin Naxçıvan məsələsi ilə bağlı B.Şahxatinskiyin fikrini soruşduqda, o bildirdi ki, "Naxçıvanın Rusiyanın himayəsində müstəqil bir dövlət olaraq qalması" məqbuldur.<sup>494</sup>

<sup>487</sup> NMRDA, f.2, s.12, i.9, v.79

<sup>488</sup> İbrahimzadə F.Z. Behbud ağa Şahxatinskiyin siyasi və diplomatik fəaliyyəti. Bakı, 2007; Behbud ağa Şahxatinski: Sənədlər və materiallar. Toplayanı, tərtib edən və ön sözün müəllifi İsmayil Hacıyev. Naxçıvan, 2017, s.22-24; Əhmədova F. B.Şahxatinskiyin V.Leninə məktubunda mərkəzi hakimiyyətin Azərbaycana dair siyasətinin təhlili//Milli Azərbaycan Tarixi Muzeyi, 2016, s.263-275

<sup>489</sup> Həbibbəyli İ. Behbud ağa Şahxatinskiyin Leninə məktubları. "Şərq qapısı" qəzeti, 2011, 6 oktyabr

<sup>490</sup> ARPISSA, f. 1022, s.15, i.56, v.1

<sup>491</sup> Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti, s.314

<sup>492</sup> Yeno orada, s. 302.

<sup>493</sup> Mustafa Kamal Paşa. Naxçıvan Türk Qapısıdır. Dinleyip Nəklədən: Fəruk Sümer. Türk Dünyası Tarixi Geqrisi, Nisan 1992, Sayı 64, s. 5-6; Qafarov V. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi, s. 396-397.

<sup>494</sup> Qafarov V. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi, s. 397

1921-ci il martın 10-da keçirilən iclasda Türkiyə nümayəndələri belə bir mövqedən çıxış edirdilər ki, Naxçıvan bölgəsi əhalisinin türk qoşunlarını dəvət və qəbul etməsi faktı onun Türkiyənin himayəsi altında olduğunu göstərir. Qeyd edək ki, Gümrü (Aleksandropol) müqaviləsində də Naxçıvanın Türkiyənin himayəsi altında olduğu təsbit edilmişdi.<sup>495</sup> Naxçıvanın Türkiyənin himayəsində qalması ilə bağlı təklif qəbul olunmadıqda, türk heyəti təklif etdi ki, Naxçıvan Türkiyə ilə Azərbaycanın müştərək himayəsi altında müstəqil bir dövlət olsun. Lakin Rusiya tərəfi bu təklifi də qəbul etmədi. Belə olan təqdirdə türk heyəti bildirdi ki, Türkiyə bölgə üzərindəki bu himayəni Azərbaycanın üçüncü bir dövlətə güzəştə getməyəcəyinə dair öhdəlik götürdüyü təqdirdə ona verməyə razıdır.<sup>496</sup>

Nəticədə, Rusiya tərəfinin "Naxçıvan vilayətinin Azərbaycanla daimi əlaqədə olması və onun himayəsi altında muxtariyyətdən istifadə etməsi" formulu Türkiyənin "Azərbaycanın bu protektoratı hər hansı bir üçüncü dövlətə güzəştə getməməsi" şərti ilə tamamlandı. Naxçıvan mahalının sərhədlərinin müəyyənləşdirilməsi hərbi ekspertlərə tapşırıldı.<sup>497</sup>

Konfransın martın 12-də keçirilən iclasında əsasən Naxçıvan dairəsi və Ermənistan arasında müəyyənləşdirilən sərhədlər ətrafında mübahisələr getdi. Rusiya tərəfi bildirdi ki, ekspertlərin müəyyənləşdirdiyi sərhəd xətti Azərbaycanın maksimum tələblərini də ötüb keçir, çünki o, heç vaxt İrəvan qəzasının hər hansı bir hissəsinə himayəçiliyə iddia etməmişdir. Rusiya tərəfinin fikrincə, Sovet respublikaları arasında sıx əlaqələr olduğundan bu məsələ birinci dərəcəli əhəmiyyət kəsb etməsə də, Şərur-Dərələyəz dairəsinin sərhədini etnik prinsipə müvafiq çəkmək lazım gəlir. Türkiyə tərəfi isə haqlı olaraq məsələnin bu cür qoyuluşuna kəskin etiraz etdi və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakı dəlilləri gətirdi: a) Məhz bu yerlərdə məlum qanlı hadisələr baş vermiş və türk qoşunlarının bölgəyə gəlməsinə ehtiyac yaranmışdır; b) Bütün bu dairə müsəlmanlarla məskunlaşmışdır və s. Bütün bunlara görə

<sup>495</sup> ARDA, f. 28, siy. 1, i, 55, v. 86

<sup>496</sup> Qafarov V. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi, s. 397

<sup>497</sup> Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti, s. 302-303

həmin ərazi üzərində də himayə hüququ Azərbaycana verilməlidir.<sup>498</sup>

Nəhayət, sonda Türkiyənin təklifi ilə Şərur-Dərələyəz dairəsinin Naxçıvana keçməsi və İrəvan dairəsinin mübahisəli hissələrində sərhədin Kömürlü dağ (6930) və Saray Bulaq (8071) dağlarından, Ararat stansiyasından başlaması barədə razılığa gəlini və bütün bu məsələlərin Azərbaycan, Ermənistan və Türkiyə nümayəndələrinin ibarət qarışıq komissiyanın razılaşdırılmasına verilməsi qərarı alındı.<sup>499</sup>

Konfransın 1921-ci il martın 14-də keçirilən iclasında Naxçıvanın statusu tam olaraq müəyyənləşdirildi.<sup>500</sup> Beləliklə, danışıqlarda yaranmış gərginliklərə baxmayaraq, türk diplomatiyası göstərdiyi ciddi səyər sayəsində Moskva konfransında Azərbaycanın ərazi bütövlüyünün qismən də olsa, qorunmasına nail ola bildi, Naxçıvanın heç bir dövlətə güzəştə gəldirməməsi şərti ilə Azərbaycanın tərkibində saxlanılması razılaşdırıldı.<sup>501</sup>

Müqavilənin 3-cü maddəsində deyilirdi ki, "Naxçıvan vilayəti bu müqavilənin I (B) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında, həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir".<sup>502</sup> "Naxçıvan ərazisi" adlı I (B) əlavəsində bölgənin sərhədləri aşağıdakı kimi müəyyənləşdirilirdi: "Ararat stansiyası - Saray Bulaq dağı - Kömürlüdağ - Sayatdağı (7868) - Qurdqulaq kəndi - Hamasür dağı (8060) - 8022 yüksəkliyi - Kükü dağı (8282) və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi".<sup>503</sup> Bununla da Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə bir aydınlıq gətirildi.

1921-ci il oktyabrın 13-də RSFSR-in nümayəndəsinin iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR ilə Türkiyə arasında imzalanan Qars müqaviləsinə əsasən, Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirildi. Qars müqaviləsinin beşinci maddəsi Naxçıvanın ərazi mənsubiyyəti məsələsinə qəti olaraq həll etdi. Burada deyilirdi: "Türkiyə hökuməti ilə Ermənistan və Azərbaycan Sovet

<sup>498</sup> ARPII SSA, f. 609, siy. 1, i, 94, v. 48-54; Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti, s. 303

<sup>499</sup> Yeno orada, v. 53-54

<sup>500</sup> Yeno orada, v. 59

<sup>501</sup> Qafarov V. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi, s. 399

<sup>502</sup> ARDA, f. 28, siy. 1, i, 67, v. 3; ARPII SSA, f. 609, siy. 1, i, 94, v. 93

<sup>503</sup> İsmayil Soysal. Tarihçeleri və açıqlamaları ilə birlikdə Türkiyənin siyasi andlaşmaları. I cilt (1920-1945). 2. Baskı. Ankara, 1989, s. 38

hökumətləri Naxçıvan vilayətinin bu müqavilənin 3 nömrəli əlavəsində müəyyən edilmiş sərhədlər daxilində Azərbaycanın himayəsi altında muxtar bir ərazi olduğu məsələsində müttəfiqlərdir”<sup>504</sup>



Qars danışıqlarının aparıldığı bina

Müqavilə maddəsindən də görüldüyü kimi, burada Moskva müqaviləsinin üçüncü maddəsinin müəyyən bir hissəsi, yəni, “Azərbaycanın bu himayəçilik haqqını üçüncü bir dövlətə heç bir zaman güzəştə gədə bilməməsi” öz əksini tapmamışdı.<sup>505</sup> “Naxçıvanın ərazisi” adlı 3 nömrəli əlavədə bölgənin sərhədləri aşağıdakı kimi müəyyənləşdirildi: “Urmiya kəndi, oradan düz xətə Arazdayon stansiyasına (bu stansiyanı Ermənistan SSR-də saxlamaqla), sonra düz xətə qərbi Daş-Burun dağına (3142) və daha sonra suayrıcı xətə şərqə Daş-Burun dağı (4108) və Cəhənnəmdərəsi çayından keçməklə “Bulaq”dan cənuba, Bağırşaq dağı (6607), (6587) suayrıcı xətti ilə və buradan keçmiş İrəvan, Şorur-Darələyəz qozalarının inzibati sərhədi ilə 6625 yuq-

<sup>504</sup> ARDA, f. 28, siy. 1, iş 69, v. 9-19; Qafarov V. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi, s. 413

<sup>505</sup> Qars müqaviləsi. Azərbaycan, rus, türk və fransız dillərində. Tərtib edən və ön sözün müəllifi Hüsemoddin Məmmədov (Qaramanlı). Bakı, 2004, s.18

səkliyəndə keçərək Kömürlü dağına (6839), (6930) və daha sonra 3080 - Sayatdağ (7868) yüksəklikləri ilə Qurdqulaq kəndi, Həməsür dağı (8160), 8022 yüksəkliyi, Kükü dağı (10282) və keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi”<sup>506</sup>

Qars müqaviləsinin mühüm əhəmiyyətindən biri Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflərin müəyyən edilməsidir. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri idi.<sup>507</sup> Qars müqaviləsi ilə Ermənistan da Naxçıvanın Azərbaycan ərazisi olduğunu rəsmən təsdiq etdi. Müqavilənin ən əhəmiyyətli cəhətlərindən biri də onun müddətsiz imzalanması idi.

Bununla belə, Moskva müqaviləsindən fərqli olaraq Naxçıvanın statusu və təcəlliyinə aid Azərbaycanın himayəçilik hüququ haqqında müddəə Qars müqaviləsində əks olunmamışdır.

Ümummilli lider Heydər Əliyev beynəlxalq Qars müqaviləsinin tarixdəki yerini və rolunu yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir...”<sup>508</sup>

Naxçıvanın tarixi müqəddərində, onun Azərbaycanın tərkibində saxlanılmasında bir sıra amillərlə yanaşı, Moskva və Qars beynəlxalq müqavilələrinin də rolu böyükdür. Hər iki beynəlxalq müqavilə müddətsiz imzalanmış və bu gün də qüvvədədir. Həmin müqavilələr onu imzalayan dövlətlər tərəfindən birtərəfli qaydada ləğv edilə bilməz.

Naxçıvan ətrafında beynəlxalq danışıqlar və onun nəticələri bölgədə cərəyan edən ictimai-siyasi proseslərə də ciddi təsir edirdi. Naxçıvan diyarında keçirilən ray sorğusu (1921) onun Azərbaycan SSR tərkibində qalmasını və muxtariyyətə təsdiq etdi. Beləliklə, Azərbaycan SSR tərkibində Naxçıvanın muxtariyyətə təsdiq edilməsinin həyata keçirilməsi üçün hər cür hüquqi zəmin meydana gəldi. Əsas məsələ bu ideyanın reallaşdırılmasından ibarət oldu. Məhz bu

<sup>506</sup> ARPISSA, f.609, siy.1, iş 94, v.114-115; Qafarov V. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi, s.413-414

<sup>507</sup> Gümrü, Moskva, Qars müqavilələri və Naxçıvanın taleyi. Tərtib edən və ön sözün müəllifi

İ.Hacıyev. Bakı, 1999, s.17

<sup>508</sup> Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 22-ci kitab. Bakı, 2007, s. 249



1922-ci ilin dekabrında Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR ZSFSR-də birləşdi. Dekabrın 30-da hər üç respublika ZSFSR tərkibində SSRİ-yə daxil oldu. Bununla Azərbaycan SSR-in suveren hüquqları məhdudlaşdırıldı. Buna baxmayaraq, Naxçıvanın Azərbaycan SSR tərkibində muxtariyyətinin təsbit edilməsi ləng də olsa həyata keçirilirdi.

RK(b)P Cənubi Qafqaz Ölkə Komitəsinin Rəyasət Heyəti Cənubi Qafqaz Sovetləri birinci qurultayının 1923-cü il 18 yanvar tarixli qərarı əsasında "Naxçıvanı Muxtar Respublikaya çevirməyi, Naxçıvan Xalq Komissarları Sovetini və Naxçıvan MİK-i Naxçıvan Diyarının İcraiyyə Komitəsinə çevirməyi" təklif etdi.<sup>516</sup>

AK(b)P Mərkəzi Komitəsi iki gün sonra həmin qərarı müzakirə edərək Naxçıvan MİK və XKS-nin ləğv olunması və Naxçıvan Diyar İcraiyyə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Yanvarın 22-də AK(b)P MK-nin Rəyasət Heyəti bu məsələ ilə əlaqədar Diyar partiya konfransı çağırmağı və məsələni Naxçıvan Diyarı sovetlər qurultayında müzakirə edib bəyannamə hazırlamağı tapşırırdı. Naxçıvan Diyar Partiya Təşkilatının 1923-cü il fevralın 23-də keçirilən üçüncü qurultayı Azərbaycan SSR-in tərkibinə daxil olmasını bölgənin iqtisadi, siyasi və mədəni inkişafı üçün mühüm zərurət kimi qiymətləndirdi və belə bir qətnamə qəbul etdi: "Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycan SSR-in ayrılmaz hissəsi kimi tanınсын..."<sup>517</sup>

1923-cü il fevralın 27-də üçüncü Ümumnaçıvan Sovetlər qurultayı Naxçıvan SSR-in muxtariyyət hüquqları əsasında Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsini geniş müzakirə etdi və bəyannamə ilə bölgənin ayrılmaz hissəsi kimi Azərbaycana daxil olmasını vacib saydı. Qurultayın qərarında deyilirdi ki, Naxçıvan SSR Azərbaycan SSR-in ayrılmaz hissəsi kimi tanınсын; bütün Naxçıvan diyarı özünün aparatları ilə muxtar diyar hüququnda Azərbaycan SSR-in tərkibinə daxil olsun.<sup>518</sup> Qurultayın başqa bir qərarı ilə qəzalar ləğv edildi, Naxçıvan Muxtar Diyarının bütün ərazisi isə 6 sahəyə bölündü: Tumbul,

Cəhri, Əbrəqunus, Şahtaxtı, Noraşen və Ordubad. Azərbaycan MİK-in 1923-cü il iyulun 16-da keçirilən üçüncü sessiyası Naxçıvan diyarının Azərbaycan SSR-in muxtar ərazisi kimi onun tərkibinə daxil olmasını haqqında Naxçıvan Sovetlər qurultayının vəsatətini təsdiq etdi.<sup>519</sup>



*Naxçıvan MSSR (1924-1929-cü illər)*

Naxçıvan SSR-in muxtar diyar kimi təşkil olunması Azərbaycan MİK-in Naxçıvan Muxtar Diyarı haqqında Əsasnamə ilə həyata keçirilirdi. Bununla Naxçıvanın əvvəlki siyasi hüquqları məhdudlaşdırıldı. Respublikadan təcrid olunmuş şəraitdə yaşayan Naxçıvan üçün bunu qənaətbəxş hesab etmək olmazdı. Lakin muxtar diyar dövrü uzun sürmədi. 1923-cü il dekabrın 11-də AK(b)P MK-nin Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan Muxtar Respublikasına çevrilməsi məsələsini müzakirə edərək Azərbaycan MİK-ə təklif etdi ki, Naxçıvan Muxtar Respublikasının yaradılması barədə məsələni Cənubi Qafqaz MİK qarşısında qaldırınsın.<sup>520</sup>

<sup>516</sup> Гүлиев Дж.Б. К истории образования Второй Республики Азербайджана. Баку, 1997, с.129

<sup>517</sup> NMRDA, f.40, sıy.4, iş 15, v.10

<sup>518</sup> Yeno orada, v.7

<sup>519</sup> Paşayev A. Açılmamış səhifələrin izi ilə, s.382

<sup>520</sup> Quliyev C.B., Mədatov Q.Ə., Nadirov A.A. Sovet Naxçıvanı, s.54

Azərbaycan SSR MİK 1923-cü il dekabrın 31-də Naxçıvan diyarının Azərbaycan SSR tərkibində Naxçıvan MSSR-ə çevrilməsi haqqında qəti qərar qəbul etdi və Cənubi Qafqaz MİK-dən bu qərarın təsdiq olunmasını xahiş etdi. Cənubi Qafqaz MİK-in 1924-cü il yanvarın 8-də keçirilən birinci plenumu Naxçıvan Muxtar Diyarının muxtar respublikaya çevrilməsi haqqında qərar qəbul etdi.<sup>521</sup> Buna uyğun olaraq Naxçıvan MİK-in birinci plenumu 1924-cü il yanvarın 18-də muxtar diyarın Naxçıvan MSSR-ə çevrilməsi məsələsini müzakirə etdi. Naxçıvan MSSR MİK, XKS və əkinçilik, daxili işlər, ədliyyə, maarif, səhiyyə nazirlikləri yaradıldı, inzibati cəhətdən o, Şərur, Ordubad və Naxçıvan qəzalarına bölündü.<sup>522</sup>

AK(b)P MK Rəyasət Heyətinin 1924-cü il 4 fevral tarixli qərarı ilə Naxçıvan Respublikası haqqında Əsasnamə hazırlanmağa başlandı. Azərbaycan MİK-in 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsbit olundu.

Naxçıvanın muxtariyyəti sovet milli dövlət quruculuğunda özünəməxsus yer tuturdu. Cənubi sovet respublikaları içərisində Azərbaycanla eyni zamanda, muxtar qurumlara malik olan Gürcüstan SSR ilə müqayisə aparılsa, bu qurumlar (Abxaziya və Acarıstan MSSR-lər) titül xalqdan fərqli etnosları-abxaz və acarları əhatə edirdi. Naxçıvan isə Azərbaycanın həyatının ayrılmaz tərkib hissəsi olub, onun əhalisi ilə eyni idi. Bu məsələ də Naxçıvan muxtariyyətinin xüsusiyyətlərindən idi. Beləliklə, Naxçıvanın muxtariyyətləşdirilməsi prosesi başa çatdı. Təbii ki, bundan sonra Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının dinamikası və onun həyata keçirilməsi, bu problemlərin Azərbaycan dövlətçiliyində yeri və rolunun müəyyən edilməsi ən önəmli məsələ oldu.

## 6.2. Naxçıvan MSSR Azərbaycan SSR-in muxtar qurumu kimi (1920-ci illərin ortaları-80-ci illərin sonu)

1920-ci il aprelin 28-də Azərbaycan SSR müstəqil dövlət kimi elan edilmişdi. Buna baxmayaraq, Sovet Rusiyasının siyasəti nəti-

cəsində təcridən onun suveren hüquqları məhdudlaşdırılmağa başlandı. 1920-ci ilin sentyabrında Azərbaycan SSR və RSFSR arasında bağlanmış müqavilələr ilə ölkədə hərbi quruculuq tamamilə Sovet Rusiyasına keçdi. Azərbaycan SSR-in Gürcüstan və Ermənistan ilə birlikdə 1922-ci ildə ZSFSR-də birləşməsi onun suveren hüquqlarının məhdudlaşdırılması yolunda yeni bir mərhələ oldu. Azərbaycan SSR-in ZSFSR tərkibində 1922-ci ilin dekabrında SSRİ-yə daxil edilməsi ilə onun formal müstəqilliyinə də son qoyuldu. 1923-cü ildə Azərbaycan SSR-in tərkibində əhalisinin müəyyən hissəsi ermənilərdən ibarət olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması,<sup>523</sup> ilə Azərbaycanın ərazi bütövlüyü üçün təhlükə mənbəyi də formalaşdırıldı. 1924-cü ildə muxtariyyətləşdirilməsi başa çatdırılan Naxçıvan MSSR, məhz belə bir şəraitdə fəaliyyət göstərməli oldu.

Sovet dövləti Naxçıvanda sovet hakimiyyətinin qələbəsindən etibarən onun idarəsini siyasi-hüquqi baxımdan öz məqsədlərinə tabe etməyə çalışırdı. Azərbaycan SSR-in əsas hüquqi sənədi olan 1921-ci il Konstitusiyasında Naxçıvanla bağlı xüsusi maddə əks olunmamışdı. Naxçıvanın muxtariyyətləşdirilməsi prosesində onun siyasi-hüquqi statusunun müəyyənləşdirilməsi də diqqət mərkəzinə keçdi.<sup>524</sup> Naxçıvan MSSR haqqında Əsasnamənin layihəsini hazırlamaq üçün komissiya yaradıldı. Naxçıvan Respublikası haqqında Əsasnamənin layihəsi 1924-cü il fevralın 24-də AK(b)P MK Rəyasət Heyətində müzakirə olundu.<sup>525</sup> Azərbaycan MİK-in 1924-cü ilin aprelində təsdiq etdiyi Naxçıvan MSSR haqqında yeni Əsasnamədə qeyd edilirdi ki, Azərbaycan SSR MİK Naxçıvanın yerli əhalisini Azərbaycan SSR-in əhalisinə qohum tanıyaraq və ərazi vəziyyətini nəzərə alaraq Naxçıvan, Şərur və Ordubad qəzalarından ibarət tərkibdə Azərbaycan SSR daxilində muxtar respublika elan etməyi, ona Naxçıvan MSSR adını verməyi qərara almışdır.<sup>526</sup> Bu Əsasnamənin 2-ci maddəsinə görə isə "Naxçıvan MSSR Azərbaycan SSR-in tərkib hissəsidir və onun tərkibinə muxtar respublika kimi daxil olur. Naxçıvan MSSR-in Azər-

<sup>521</sup> Quliyev C.B., Madatov Q.Ə., Nadirov A.A. Sovet Naxçıvanı, s.55

<sup>522</sup> NMRDA, f.40, s.2, iş 5, v.5

<sup>523</sup> К истории образования Нагорно-Карабахской Автономной области Азербайджанской ССР. 1918-1925. Документы и материалы. Баку, 1989, с.152-153

<sup>524</sup> Naxçıvanda Konstitusiyaya quruculuğu problemi haqqında daha ətrafı bax: Naxçıvan Muxtar Respublikası Konstitusiyalarda. Tərbiçə, oçer və mətləblin müəllifi E.Y.Cəfərlı. Bakı, 2014

<sup>525</sup> ARPLİSSA, f.1, s.174, iş 135, v.104

<sup>526</sup> Yəni orada, v.166

baycan SSR-lə qarşılıqlı münasibətləri Azərbaycan SSR-in Konstitusiyası ilə müəyyənləşdirilir".<sup>527</sup> Azərbaycan SSR-in IV Sovetlər qurultayı (1925, mart) Azərbaycan SSR Konstitusiyasına etdiyi əlavəyə görə, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Azərbaycan SSR-in tərkibinə daxil idi.<sup>528</sup>

Bu sənədlər Naxçıvanın siyasi-hüquqi statusu üçün kifayət deyildi. Ona görə də Naxçıvan MSSR-in Konstitusiyasının qəbulu zəruri idi. Muxtar qurum kimi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası hazırlanaraq 1925-ci il 27 dekabr tarixində Naxçıvan SSR MİK-in IV çağırış ikinci sessiyasında qəbul olundu və baxılmaq üçün Azərbaycan MİK-ə göndərildi.

1926-cı il aprelin 8-də Azərbaycan MİK-in katibi T.Şahbazinin sədrliyi ilə yaradılmış komissiya Naxçıvan MSSR-in konstitusiya layihəsinə baxaraq, düzəliş və əlavələrə birlikdə bəyəndi. 1926-cı il aprelin 18-də V Ümumnaxçıvan Sovetlər Qurultayı Naxçıvan MSSR-in ilk Konstitusiyasını yekdilliklə qəbul etdi.<sup>529</sup>

Konstitusiya ümumi müddəalar (1-2-ci maddələr), Mərkəzi hakimiyyətin təşkili (3-54-cü maddələr), Bütçə hüququ (54-60-cı maddələr) və Naxçıvanın gerbi və bayrağı haqqında (61-63-cü maddələr) dörd bölmədən ibarət idi. Burada təbii ki, ən əsas məsələlərdən biri Naxçıvanın ərazi mənsubiyyətinin təsbit edilməsi idi. Orada qeyd edilirdi ki, "...Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının himayəsi altındadır, onun əsas tərkib hissəsidir və Naxçıvan Sovet Sosialist Respublikasının Azərbaycan Sovet Sosialist Respublikası ilə qarşılıqlı münasibətləri sonuncunun Konstitusiyası ilə müəyyən edilir. Naxçıvan Sovet Sosialist Respublikasında dövlət hakimiyyəti orqanları Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası əsasında yarađır."<sup>530</sup> Konstitusiyada Naxçıvanın ali və mərkəzi icra orqanları, yerli hakimiyyətin təşkili müəyyən edilirdi. Naxçıvan Sovetlər qurultayı ali hakimiyyət orqanı idi. Sovetlər qurultayı tərəfindən onun qarşısında məsulyyət daşıyan və qurultay-lararası dövrdə ali hakimiyyət orqanı olan Mərkəzi İcraiyyə Komitəsi

seçilirdi. Ali icraedici orqan Xalq Komissarları Soveti idi. Mərkəzi hakimiyyət orqanları kimi daxili işlər, ədliyyə, əmək, sosial təminat, təhsil, əkinçilik, səhiyyə, Fəhlə-Kəndli Müfəttişliyi və Xalq Təsərrüfat Şurası yaradılırdı.<sup>531</sup> Naxçıvanın özünün gerbi və bayrağının da qəbul edilməsi dövlətçiliyin mühüm atributları idi.

Naxçıvanın 1926-cı il Konstitusiyasından bəhs edərkən bir faktı xüsusilə qeyd etmək lazımdır. Azərbaycan SSR-in ilk Konstitusiyası 1921-ci ildə qəbul edilmişdi. 1922-ci ildə SSRİ təşkil olunduqdan sonra 1924-cü ildə onun Konstitusiyasının qəbul edilməsinə baxmayaraq, Azərbaycan SSR-in yeni Konstitusiyasının qəbul edilməsi yalnız 1927-ci ildə mümkün olmuşdur. Buradan aydın olur ki, Azərbaycanın SSRİ-nin tərkibinə daxil olmasından sonra, mövcud realığa uyğun olan ilk Konstitusiya məhz Naxçıvan MSSR-in Konstitusiyası olmuşdur. Bir maraqlı fakt da ondan ibarətdir ki, Azərbaycan SSR MİK-in 23 dekabr 1923-cü il tarixli, Zaqafqaziya MİK-in 8 yanvar 1924-cü il tarixli qərarına, habelə birincinin 9 fevral 1924-cü il tarixli dekretinə baxmayaraq, həm "Naxçıvan SSR haqqında Əsasnamə"də (1924-cü il), həm də Naxçıvanın ilk Konstitusiyasında (1926-cı il) "Naxçıvan Sosialist Sovet Respublikası" adına "Muxtar" sözü əlavə edilməmişdir. Bu məsələ konstitusion səviyyədə Naxçıvanın ikinci Konstitusiyasında (1937-ci il) öz həllini tapdı və Naxçıvan muxtariyyəti məhz həmin ildən "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası" adlandırıldı.<sup>532</sup>

Naxçıvan MSSR-in 1926-cı il Konstitusiyası sovet dövlət quruluşundan irəli gələn bir sıra çatışmazlıqlara (icra orqanının qanunvericilik hüququna malik olması, insan və vətəndaş hüquqları və azadlıqlarını nəzərə almaması və s.) baxmayaraq, Naxçıvanın siyasi-hüquqi vəziyyətini hər hansı bir Əsasnamə ilə deyil, konstitusion nəqteyi-nəzərdən təsbit etməsi ciddi əhəmiyyətə malik idi.

Yuxarıda qeyd ediləyi kimi, 1927-ci ildə Azərbaycan Konstitusiyası qəbul ediləyi zaman Naxçıvanın siyasi statusu ilk dəfə geniş şəkildə burada rəsmiləşdirilmişdir. V çağırış Ümumazərbaycan Sovetlər qurultayında 1927-ci il 26 martda təsdiq olunan bu Konstitusiyanın V bölməsində (52-54-cü maddələr) Naxçıvandan bəhs edi-

<sup>527</sup> NMRDA, f.40, s.4, i.ş 20, v.8

<sup>528</sup> Гудиев Дж. Б. К истории образования Второй Республики Азербайджана, с.131

<sup>529</sup> Quliyev C.B., Mədətov Q.Ə., Nadirov A.A. Sovet Naxçıvanı, s.55

<sup>530</sup> NMRDA, f.40, s.2, i.ş 5, v.1

<sup>531</sup> Daha ətraflı bax: Naxçıvan tarixi. Üç cildə, ikinci cild, s.392-400

<sup>532</sup> Naxçıvan Muxtar Respublikası konstitusiyalarında, s.22

İrirdi. 52-ci maddəyə görə Naxçıvan SSR Azərbaycan SSR-in tərkib hissəsi olub, onun protektoratlığında idi.<sup>533</sup>

Bütövlükdə Sovetlər İttifaqında, o cümlədən onun müttəfiq respublikalarında olan Azərbaycan SSR-in ciddi problemi ondan ibarət idi ki, Konstitusiyaya deklarativ xarakter daşıyır, onun əsas müddəaları həyata keçirilmirdi. Bu Naxçıvan MSSR-də özünü göstərirdi. Konstitusiyanın qəbul edildiyi və təsdiq olunduğu dövrdə Naxçıvanın siyasi, sosial-iqtisadi və mədəni həyatı kəskin sarsıntılar ilə müşahidə olunurdu.

Leninin sosializm quruculuğunun tərkib hissəsi olan sənayeləşdirmə, kənd təsərrüfatının kollektivləşdirilməsi və mədəni inqilabın gedişində ciddi əyintilərə yol verilir, bunun günahları xalqın ayrı-ayrı təbəqələrinin üzərinə qoyularaq, geniş zorakılıq və təqib siyasətinə əl atılırdı. 1920-1930-cu illərdə geniş vüsət alan və bütün SSRİ üçün xarakterik olan bu proses Naxçıvanı daha ağır şəkildə təzahür edirdi. Hüquq-mühafizə orqanları (Xalq Daxili İşlər Komissarlığı, Fövqəladə Komissiya, Dövlət Siyasi İdarəsi və s.) faktiki olaraq, əhaliyə qarşı cəza orqanlarına çevrilmişdi. Bunun mahiyyəti ondan ibarət idi ki, SSRİ-nin cənub sərhədlərində yerləşən Naxçıvanı hər hansı anti-sovet meyillərinə ağır zərbə vurulsun, onun Azərbaycanla əlaqələrinə maneçilik törədilsin, sovet totalitar rejimi bərqərar edilsin.

Bu istiqamətdə görülən əsas tədbirlərdən biri 1925-ci ilin martında SSRİ Xalq Komissarları Sovetinin sədri A.İ. Rikovun Zaqafqaziyyəyə səfəri çərçivəsində Naxçıvana gəlişi və onun nəticələri olmuşdu. Rikov Naxçıvanla tanış olduqdan sonra buradakı vəziyyəti "sovet nizamsızlığı" adlandırmış və burada qayda-qanun yaratmağı tələb etmişdi. Bundan sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsində M.C. Bağırov (sədr), Ə.H. Qarayev, S.İ. Qorobçenko və İ.İ. İsayevdən ibarət komissiya yaradılmışdır. Həmi 15 gün ərzində fəaliyyət göstərən Komissiya öz fəaliyyəti haqqında məruzə hazırlamışdır.<sup>534</sup> Ba-

<sup>533</sup> Конституция (Основной закон) Азербайджанской Социалистической Советской Республики. Баку, 1927, с.29

<sup>534</sup> Uzun müddət Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivində "Tamamilə məxfi" qrifi altında saxlanan "Naxçıvan diyarının təbiiği üzrə Xüsusi Komissiyanın məruzəsi" R.I. İvanov tərəfindən tədqiq edilmiş və kitabında çap olunmuşdur: İvanov R.İ. Başqın. Bolşeviklərin sovet torpağı qədım Naxçıvanı azğınıqları haqda əci haqıqlatlar. Naxçıvan, 2009

zən Rikovun fikirləri və onun əsasında aparılan təhqiqatın nəticəsində meydana gələn bu məruzə birmənalı şəkildə qəbul edilir və Naxçıvandıki ümumi vəziyyəti qiymətləndirmək üçün obyektiv mənbə kimi qiymətləndirilir. Tədqiqatçılarından biri isə öz kitabında "Naxçıvan və ya stalinizmin mənbələri" adlı başlıq ayıraraq, stalinizmin periferiyada yaranması və 1920-ci illərin sonlarında genişlənən bolşevik təcavüzünün ilk olaraq Naxçıvanı özünü göstərməsini qeyd edir.<sup>535</sup> Burada haqiqət vardır, lakin prinsipli məsələ o zamankı Naxçıvanı gerçəkliyinin belə iri miqyaslı repressiya üçün əsas verib və ya verməməsindədir. Bu nəticəni komissiyanın məruzəsi üzrə çıxarmaq, tamamilə yanlışdır və artıq qeyd edildiyi kimi bu məruzə yuxarıdan göstəriş üzrə təşkil edilmiş komissiya tərəfindən hazırlanmış, yuxarıların fikrinin və öz repressiv fəaliyyətinin əsaslandırılmasına xidmət etmişdir. Beləliklə, həmin dövrdə cəmi beş il ərzində sovet hakimiyyətinin qurulduğu bir diyarda böyük gözləntiləri əsas götürərək bir neçə gün ərzində geniş miqyasla malik olan repressiya tədbirləri həyata keçirmək üçün zəmin olmamışdır. Əksinə, repressiya daha da genişləndirmək məqsədi ilə Naxçıvandıki vəziyyət və insanlar haqqında məlumatlar mümkün olduqca qaraldılmışdı. Bu repressiya tədbirlərinə gəldikdə isə onu qeyd etmək lazımdır ki, o, nəinki Azərbaycan SSR-də, hətta SSRİ-də o zaman həyata keçirilən ən qəddar cəza tədbiri idi. Bu Naxçıvanı yerli idarəetmə kadrlarından məhrum etmək, insanlar içərisinə qorxu salmaq və onu müstəqillik arzularından məhrum etmək məqsədini güdürdü. Komissiyanın sərəncamı ilə 160 nəfər həbs edilmiş, 33 partiya işçisi məhbub vəqonunda Bakıya göndərilərək, məhkəməyə verilməmişdir. Bağırovun göstərişi ilə 16 vəzifəli şəxs Ordubad vəğzalında əhalinin gözü qarşısında güllələnmişdi. Naxçıvan xanları, Bənoniy və Kəngərli bəylərindən tanınmış ailələrin 40-dan çox üzvü müliyyətinə itirərək doğma yerlərini tərk etmiş, bir çoxu Sibir sürgünündə vəfat etmişdi.<sup>536</sup> Naxçıvana təzyiq bununla bitmədi. 1928-ci ilin sonları-1929-cu ilin əvvəllərində Bağırov komissiyasının üzvlərindən olan Qarayev Naxçıvan səfərindən sonra AK(b)P-nin Mərkəzi Komitəsinə məruzəsində diyardakı vəziyyətdən bəhs edərək sovet

<sup>535</sup> Баберовский И. Враг есть везде. Сталинизм на Кавказе. М., 2010, с. 516-530

<sup>536</sup> Там же, с. 526-527



rejiminin cinayətkar fəaliyyətinin üstündən keçərək, subyektiv faktorları ön plana çəkmişdi.<sup>537</sup>

1930-cu illərdə Naxçıvan əhalisi deportasiya və sürgünlərə də maruz qalmışdır. 1930-cu illərin ikinci yarısında Naxçıvandan mindən çox ailə sürgün edilmişdi. 1930-1940-cı illərdə Naxçıvan MSSR-in Ordubad rayonundan 67 ailə, Culfa rayonundan 107 ailə, Şahbuz rayonundan 47 ailə, Şərur və Sədərəkənd 110 ailə, Naxçıvan rayonu və şəhərindən 178 ailə (cəmi 509 ailə) Qazaxıstan və Sibirə sürgün edilmişdi.<sup>538</sup>

Bələ bir vəziyyətdə sovet dövlətinin siyasi xətti, xüsusilə kollektivləşdirmə kimi cinayətkar bir siyasətin "uğurla" həyata keçirilməsinə nail olunurdu. Bunun nəticəsi idi ki, Naxçıvan MSSR-də kəndli təsərrüfatları 1928-ci ildə 9,3, 1930-cu ildə 41,5, 1932-ci ildə 87,2, 1937-ci ildə 98,9 və 1940-cı ildə 100 faiz kollektivləşdirilmişdi.<sup>539</sup>

1920-1930-cu illərin siyasi, sosial-iqtisadi və mədəni tədbirləri geniş repressiyalar ilə müşayiət olunurdu. Naxçıvanın əhalisi ilə yanaşı, onun ərazisinə də qəsd edilirdi. RK(b)P Zaqafqaziya Diyar Komitəsi, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti və hökumətinin yaxından iştirakı ilə Azərbaycan torpaqlarının Ermənistanə verilməsi təşkil edilirdi. Bələ ki, bu qurumlar tərəfindən 1920-ci illərdə Azərbaycan torpaqları mərhələ-mərhələ, hissə-hissə Ermənistan SSR-ə verildi.

Ermənistanın hakim dairələri Moskvadakı himayədarlarının köməyi ilə Naxçıvanın bəzi torpaqlarını qoruyub, öz ərazilərinə birləşdirməyə nail oldular. 1929-cu il fevral 18-də Zaqafqaziya MK-in qərarı ilə Naxçıvanın 657 kv. km ərazisi - Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçevan kəndi, habelə Kilit kəndi torpaqlarının bir hissəsi Ermənistanə verildi.<sup>540</sup>

Naxçıvan əhalisi sovet dövlətinin zorakılıq siyasəti ilə bərişməq istəmir, repressiya tədbirlərinə qarşı müxtəlif vasitələr ilə mübarizə

aparırdı. Onların içərisində antisovet üsyanlar da mühüm yer tuturdu. 1920-1930-cu illərdə Cəhri (1921, 28 yanvar), Qaraçuq, Tırqış (1921, 18 fevral), Naxçıvan, Şərur, Ordubad rayonlarının dağ kəndlərində (1930, fevral) və digər yerlərdə üsyanlar baş vermişdi.<sup>541</sup> Naxçıvandaqı anti-sovet üsyanlar 1920-1930-cu illərdə Azərbaycanda baş verən digər antisovet üsyanları içərisində mühüm yer tuturdu.<sup>542</sup> Baş Siyasi İdarənin məxfi-siyasi şöbəsinin ÜİK(b)P-yə Zaqafqaziya antisovet elementlərin fəallaşması ilə əlaqədar hazırladığı 1930-cu il 15 oktyabr tarixli arayışında göstərilirdi ki, 1930-cu il ərzində Azərbaycanın Gəncə, Nuxa, Zaqatala və Naxçıvan MSSR-in Qarabağlı rayonlarında kütləvi silahlı üsyan baş vermiş, kollektivləşmə zamanı yol verilmiş nöqsanlar üsyanların başlanması üçün əsas səbəblərdən olmuşdur. Bu üsyanlar yalnız kasıb və ortabablar deyil, həmçinin bəzi sovet işçiləri, partiyaçılar və komsomollar da iştirak etmişdir.<sup>543</sup>

1930-cu illərin ortalarına doğru Sovet dövləti keçid dövrünün baş çatmasını əsas götürərək yeni siyasi mərhələyə keçdi. Bu xətt öz əksini tarixə Stalin Konstitusiyası kimi daxil olmuş 1936-cı il Konstitusiyasında tapmışdır. Bu Konstitusiya 1936-cı il dekabrın 5-də qəbul edilmişdir. Konstitusiyaya görə, ZSFSR əvəzinə Azərbaycan, Ermənistan və Gürcüstan müstəqil şəkildə SSRİ-nin tərkibinə daxil olmuşdur. SSRİ Konstitusiyasının 24-cü maddəsində Naxçıvan MSSR Azərbaycan SSR-in tərkib hissəsi kimi qeyd edilmişdir.<sup>544</sup> Beləliklə, 1936-cı il Konstitusiyası ilk sovet Konstitusiyası idi ki, burada Naxçıvan MSSR rəsmən təsbit olunmuşdur.

SSRİ-nin 1936-cı il Konstitusiyasının ardınca müttəfiq respublikaların, o cümlədən Azərbaycan SSR-in yeni Konstitusiyaları qəbul edilir. Azərbaycan SSR-in yeni Konstitusiyası 1937-ci il 14 martda qəbul edilir. Bu Konstitusiyada Naxçıvana dair iki fəsil-V (maddə 57-66) və VI (maddə 67-74) fəsilə ayrılmış, Naxçıvan MSSR-in ali dövlət hakimiyyəti orqanları və dövlət idarə orqanları təsbit edilmişdir.<sup>545</sup>

<sup>537</sup> Баберовски Й. Врар ест везле. Сталинизм на Кавказе, с.529-530

<sup>538</sup> Hüseynbəyli N.M. XX əsrin 20-30-cu illərində Naxçıvan MSSR-də siyasi repressiyalar və onun nəticələri. Tarix üzrə fəlsəfə doktoru dis.-nın Avtoreferatı. Naxçıvan, 2006, s.19

<sup>539</sup> Naxçıvan tarixi.Üç cildə, ikinci cild, s.384

<sup>540</sup> Paşayev A. XIX-XX əsrlərdə ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyaları. Bakı, 2011, s.210

<sup>541</sup> Paşayev A. XIX-XX əsrlərdə ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyaları, s.384-392

<sup>542</sup> Azərbaycan tarixi. Yeddi cildə, altıncı cild. Bakı, 2000, s.41-50

<sup>543</sup> Cəfərov C. Stalinizm və Azərbaycan kəndi. Bakı, 2012, s.74

<sup>544</sup> Конституция (Основной закон) Союза Советских Социалистических Республик. М., 1937, с.14

<sup>545</sup> Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas qanunu). Bakı, 1937

1927-ci il Konstitusiyası ilə müqayisədə 1937-ci il Konstitusiyasında Naxçıvan MSSR-ə belə geniş yer ayrılması təsadüfi olmayıb, SSRİ miqyasında baş verən mərkəzləşmənin təzahürü, muxtar qurumların fəaliyyətinin məqsəduyğun şəkildə rəqlamentləşdirilməsi ilə əlaqədar idi. Belə ki, Naxçıvan MSSR qanunları Azərbaycan SSR qanunları ilə düz gəlmədikdə, Azərbaycan SSR qanunlarına əməl edilməli idi (maddə 21). Azərbaycan SSR Baş (Ali – İ.H.) Sovetinin Prezidiumu (Rəyasət Heyəti – İ.H.) Naxçıvan MSSR XKS-nin qərar və sərəncamlarını ləğv edə bilərdi (maddə 33) və s.

SSRİ Konstitusiyasının ardınca Azərbaycan SSR Konstitusiyası qəbul edildiyi kimi, onun ardınca da Naxçıvan MSSR-in 1937-ci il Konstitusiyası üzərində iş başlandı və sentyabrın 18-də IV Fövqəladə Ümumnaxçıvan Sovetlər qurultayı tərəfindən qəbul edildi. Çox maraqlıdır ki, bu Konstitusiyanın qısa bir zamanda hazırlanması və Naxçıvanda rəsmən qəbul edilməsinə baxmayaraq, Azərbaycan SSR Ali Soveti tərəfindən yalnız 1941-ci il aprelin 7-də təsdiq olunmuşdur.<sup>546</sup>

Naxçıvan MSSR-in 1937-ci il Konstitusiyası 1926-cı il Konstitusiyasına nisbətən daha geniş olub, on bir fəsil və 114 maddədən ibarət idi.<sup>547</sup> Burada da əsas məsələlərdən biri Naxçıvan MSSR-in Azərbaycan dövlətçiliyində yeri ilə bağlı idi. Bu məsələ Azərbaycan SSR-in Konstitusiyası ilə eyni zamanda, Naxçıvan MSSR Konstitusiyasında da təsbit edilirdi. Naxçıvan MSSR Konstitusiyasının 13-cü maddəsinə görə, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası muxtar respublika hüququ ilə Azərbaycan SSR-in tərkibinə daxilidir.

Stalin Konstitusiyasının, onun ardınca müttəfiq respublikaların və onların tərkibinə daxil olan muxtar respublikaların Konstitusiyalarının qəbul edilməsi ölkədə qanunçuluğu möhkəmləndirmək, insan və vətəndaş hüququ və azadlıqlarının təmin etmək əvəzinə 1937-1938-ci illərdə "böyük terror"la müqabilə olundu. Günahkar hesab edilən şəxsləri qısa müddətdə cəzalandırmaq məqsədi ilə qeyri-məhkəmə orqanları, o cümlədən üçlüklər təşkil edilirdi. Üçlüklərin qərarları

<sup>546</sup> Naxçıvan Avtonom Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas Qanunu). Naxçıvan ASSR Baş Soveti tərəfindən 1938-ci il iyulun 25-də və 1939-cu il iyulun 28-də qəbul edilmiş dəyişiklik və əlavələri. Bakı, 1941

<sup>547</sup> Bu barədə daha geniş bax: Naxçıvan tarixi. Üç cildə, ikinci cild, s.400-412

üzrə 1937-ci ildə Naxçıvan MSSR-dən 2757 nəfər kəndlərdə təxribatçı fəaliyyət ilə məşğul olmaq, xarici cinayətkar ünsürlərə xidmət etmək adı altında Qazaxıstanı sürgün edilmişdi. Ümumiyyətlə, bu dövrdə 35 mindən çox naxçıvanlı siyasi repressiyaya məruz qalmışdı.<sup>548</sup>

Bütün bunlara baxmayaraq, Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanda da xalq 1941-1945-ci illər SSRİ-Almaniya müharibəsində qələbəyə töhfə vermək uğrunda mübarizəyə başladı. Faşizm bütün bəşəriyyətə qarşı düşmən olmaqla eyni zamanda, Azərbaycana da ciddi təhlükə idi. Təsədüfi deyil ki, Azərbaycan, Bakı nefti Hitler Almaniyaşının planında xüsusi yer tuturdu.<sup>549</sup> Ona görə də, 1941-1945-ci illər müharibəsinin döyüş meydanlarında, partizan hərəkətində və arxa cəbhədə göstərilən fədakarlıq faşizm üzərində qələbə ilə birgə, Azərbaycan dövlətçiliyi üçün də mühüm əhəmiyyətə malik idi. Azərbaycan faşizm üzərində qələbədə xüsusi rol oynadı.<sup>550</sup> Naxçıvan MSSR-in də bu qələbədə böyük payı vardır.<sup>551</sup> Müharibə illərində 29500 nəfər naxçıvanlı səfərbərliyə alınmış, onlardan 15500 nəfəri, yəni yarım çoxu müharibədə həlak olmuşdu. Müharibədə iştirak edən naxçıvanlılardan üç nəfəri-Qəzənfər Əkbərov, Abbas Quliyev və Nəcəfqulu Rəfiyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.<sup>552</sup>

Naxçıvan 1941-1945-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasının Cənubi Azərbaycana yardım göstərməsində bir növ körpü rolunu oynamış, ölkə rəhbərliyinin Arazin o tayında cərəyan edən hadisələrə təsir mərkəzlərindən biri idi. Müharibə başlayandan sonra, Azərbaycan Sənaye İnstitutunda təhsilini yarımtarif qoyaraq Naxçıvana qayıdan, 1941-1943-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında, 1943-1944-cü illərdə Xalq Komissarları

<sup>548</sup> Bu barədə daha geniş bax: Naxçıvan tarixi. Üç cildə, ikinci cild, s.381, 414

<sup>549</sup> Султанов Ч. История не любит соглядатального наклоения, и все же...Бакы, 2011, с.223,225

<sup>550</sup> Ву problem Azərbaycan tarixşünəşində geniş tədqiqat obyektı olmuşdur: Мадатов Г.А. Азербайджан в Великой Отечественной войне. Бакы, 1975; Азербайджанская ССР в период Великой Отечественной войны. тт. I-II. Бакы, 1976, 1977 и др.

<sup>551</sup> Naxçıvan tarixinin 1941-1945-ci illər müharibəsi dövrü də geniş tədqiq edilmişdir: Cəfərov F. Naxçıvan İkinci Dünya müharibəsi illərində. Bakı, 2016; Hacıyev İ. Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı (1941-1945-ci illər). Bakı, 2008; Hüseynov X.A. Avropa ölkələrində partizan və antifaşist müqavimət hərəkətində Azərbaycan SSR-in Naxçıvan MSSR-dən olan döyüşçülərinin döyüş yolu. Bakı, 2012 və b.

<sup>552</sup> Naxçıvan tarixi. Üç cildə, üçüncü cild. Naxçıvan, 2015, s.23,28

Sovetində, sonra isə dövlət təhlükəsizliyi orqanlarında çalışan gənc Heydər Əliyev bu proseslərin şahidi və iştirakçısı olmuşdur.<sup>553</sup>

1941-1945-ci illər müharibəsində faşist Almaniyanı üzərində qələbənin ümumdünya əhəmiyyətinə baxmayaraq, müharibədən sonrakı dövrdə Azərbaycan SSR, o cümlədən Naxçıvan MSSR-in həyatında gözlənilən demokratik dəyişikliklər baş vermədi. Əksinə, Azərbaycan SSR yeni ciddi çətinliklər ilə üzləşdi. Ermənistan SSR-nin 1945-ci ilin noyabrında Dağlıq Qarabağın onun tərkibinə daxil edilməsi haqqında təklifi<sup>554</sup> sovet rəhbərliyi tərəfindən həyata keçirilməyə də, Ermənistan SSR-də yaşayan azərbaycanlıların deportasiyasına qərar verildi. Bu deportasiya, mahiyyət etibarilə həm də, Azərbaycan xalqına, onun dövlətçiliyinə qarşı çevrilmiş bir hadisə idi. Təəssüf ki, azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası uzunmüddət hüquqi-siyasi qiymətini almamışdır. Yalnız Ümummilli lider Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında bu hadisəyə ilk dəfə həqiqi qiymət verildi. Fərmanda deyirdi ki, "SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dada-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adı hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud represiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən, qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrdə Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımızı qarşı törədilən

cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.<sup>555</sup>

Naxçıvan MSSR-in Ermənistan SSR-dən deportasiya edilən azərbaycanlıları qəbul edərkən, onların əzabına şərik çıxması və öz torpaqlarında yerləşdirməsi xalq qarşısında böyük xidmət idi. Müqayisə üçün bir faktı xüsusi qeyd etməliyəm ki, SSRİ Nazirlər Sovetinin deportasiyaya dair 1947-ci 23 dekabr tarixli qərarında əhalinin məhz Kür-Araz ovalığına köçürülməsi nəzərdə tutulmuşdu.<sup>556</sup> Buna baxmayaraq, Naxçıvan Ermənistan SSR-dən deportasiya olunan azərbaycanlıların qəbul edilməsində iştirak etmiş, DQMV ərazisində isə bir nəfər də köçürülən əhali yerləşdirilməmişdi. Azərbaycan SSR Nazirlər Soveti yanında Köçürmə idarəsi rəisinin Ermənistan SSR-dən köçürülən 500 təsərrüfatdan ibarət kolxozçuların və digər azərbaycanlıların 1951-ci ilin yazına kimi Naxçıvan MSSR-in Nəraşen rayonuna (hazırda Şərur rayonu.-İ.H.) köçürülməsinə icazə verilməsi haqqında SSRİ Nazirlər Soveti qarşısında qaldırılmış məsələ barəsində Naxçıvan MSSR Nazirlər Sovetinin sədrinə məktubundan aydın olur ki, deportasiyanın ilk vaxtlarında başlayaraq Ermənistanın Qarabağlar, Vədi və Artaşen rayonlarından olan təsərrüfatlar köçürmə biletini belə olmadan Naxçıvan MSSR rayonlarında yerləşdirilmişdir.<sup>557</sup>

Müharibədən sonrakı stalinizm dövründə (1945-1953) olduğu kimi, N.S.Xruşovun dövründə (1954-1964) də Naxçıvanın siyasi, sosial-iqtisadi və mədəni həyatında ciddi dəyişiklik edilməsi, bununla onun Azərbaycan SSR-in həyatındakı rolunun daha da canlandırılması istiqamətində əsaslı tədbirlər görülmədi. Bunun nəticəsi idi ki, "sənaye məhsulunun həcmi 1956-1960-cı illərdə 6 faiz, 1961-1965-ci illərdə 8 faiz, 1956-1965-ci illərdə cəmi 14 faiz artmışdı. İnkişafı kənd təsərrüfatının vəziyyətindən asılı olan yüngül, yeyinti sənaye sahələri, inkişafına böyük imkanları olan tikinti materialları istehsalı sahələri əsasən durğunluq dövrünü keçirmişdi...Ümumiyyətlə, 60-cı illərin ikinci yarısındakı olan təqribən 40 il ərzində Naxçıvanın iqtisadiyyatı Azərbaycanın bir sıra başqa ərazilərinə nisbətən, aşağı inkişaf səviyyəsinə düşmüşdü."

<sup>553</sup> Bu barədə bax: Adriyanov V., Miraləzov H. Heydər Əliyev. Bakı, 2008. II fəsil, s.33-50

<sup>554</sup> Bu barədə bax: Mahmudov Y., Şükürov K. Qarabağ: Real tarix. Faktlar. Sənədlər. Bakı, 2009, s.76-79

<sup>555</sup> "Azərbaycan" qəzeti, 1997, 19 dekabr

<sup>556</sup> Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası (1948-1953-cü illər). Sənədlər toplusu.

Bakı, 2013, s.81-83

<sup>557</sup> Yəni orada, s.404

yasında olmuş, sənaye məhsulunun artım sürətinə görə o, həm də keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdən birini tutmuşdu.<sup>558</sup> Naxçıvanın belə bir vəziyyətdə olması SSRİ-nin rəhbər orqanları tərəfindən də bu vəziyyətə təsdiq edilmişdi. "1960-cı illərin əvvəllərində SSRİ Dövlət Plan Komitəsi xalq təsərrüfatının inkişafı gedişinə dair hazırladığı arayışda, eləcə də SSRİ Ali Sovetinin yəna həmin vaxt apardığı təhlildə Qafqazın və Orta Asiyanın muxtar vilayətləri və muxtar respublikaları içərisində əhəlisinin hər nəfərinə düşən sənaye məhsulu istehsalına görə Naxçıvan Muxtar Respublikasının 10-cu və ya axırıncı yerlərdən birini tutduğunu etiraf olunmuşdu."<sup>559</sup>

Naxçıvanın həyatında köklü dəyişikliklər Heydər Əlirza oğlu Əliyevin Azərbaycan SSR-ə ilk rəhbərliyi dövründə (1969-1982) başlandı. Heydər Əliyevin SSRİ rəhbərlərindən biri kimi Moskvada işlədiyi dövrdə də (1982-1987) bu kurs davam etdirilmişdir.

Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk dövründən etibarən onun inkişafının bütün sahələri üzrə hərtərəfli plana malik olmuş, onun gələcəyinin strategiyasını müəyyən etmiş və bu xətti ardıcıl şəkildə həyata keçirmişdir. Bu barədə aydın təsviri yaratmaq üçün 1969-1982-ci illərdə Azərbaycanın əsas sosial-iqtisadi göstəricilərindən bəzilərinə xatırlatmaq yerinə düşər. Ölkə əhəlisinin sayı bu illərdə 5112,8 min nəfərdən 6406,3 min nəfərə çatmışdır. Ümumi ictimai məhsul 749,1 milyon manatdan 2292,7 milyon manata, istehsal edilmiş milli gəlir 329,2 milyon manatdan 1045,8 milyon manata çatmışdır.<sup>560</sup>

Heydər Əliyev bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda sovet hakimiyyətinin qurulmasından keçən əlli ilə yaxın bir dövr ərzində onun inkişafına dair mükəmməl konsepsiya formalaşdırmışdır. Bu konsepsiyanın əsasında Naxçıvanın SSRİ-nin muxtar qurumları içərisində qabaqcıl yer tutmasına nail olmaq ilə bərabər, Azərbaycan SSR-ə inteqrasiyasını təmin etməklə Azərbaycan dövlətçiliyinin güclü dayaqlarından birinə çevrilməsi dayanmışdır. Heydər Əliyevin rəhbərliyi sayəsində ilk dəfə olaraq Naxçıvan MSSR-in Konstitusiyası hüquqlarının tam mənada həyata keçirilməsi təmin edilmişdir.

O, bununla da kifayətlənməmiş, SSRİ-nin 1977-ci il Konstitusiyasına<sup>561</sup> uyğun olaraq Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası qəbul edilərkən bütövlükdə Azərbaycan (bu Konstitusiyanın 73-cü maddəsi ilə Azərbaycan dilinin dövlət dili statusu təsbit edilmişdir), o cümlədən Naxçıvan MSSR-in fəaliyyətinin siyasi-hüquqi bazasının möhkəmləndirilməsinə nail olmuşdur. Həmin Konstitusiyanın III bölməsinin VIII fəslə, VI bölmənin XV və XVI fəsilələri Naxçıvan MSSR-ə həsr edilmişdir.<sup>562</sup> 1978-ci il Konstitusiyası ilk dəfə olaraq özünün ali dövlət hakimiyyəti orqanlarını təmsilində Naxçıvan MSSR-in də qanunvericilik təşəbbüsünə malik olmasını təsbit etmişdi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasının digər bölmələrində də Naxçıvan MSSR-ə aid mühüm maddələr var idi (Azərbaycan SSR Ali Sovetinin üç sədrindən birinin Naxçıvan MSSR-dən seçilməsi (maddə 13) və s.).

SSRİ və Azərbaycan SSR Konstitusiyalarına uyğun olaraq 1978-ci il mayın 30-da Naxçıvan MSSR Ali Soveti sayca üçüncü Konstitusiyayı qəbul etmişdir.<sup>563</sup> Naxçıvan MSSR-in yeni 1978-ci il Konstitusiyasında "ilk dəfə olaraq siyasi sistem, sosial inkişaf və mədəniyyət, xalq deputatının statusu, Naxçıvan MSSR vətəndaşlığı kimi fəsilələr, habelə Naxçıvan MSSR-in milli dövlət və üzibəti ərazi quruluşu adlı ayrıca bölmə (6-7-ci fəsilələr) əks etdirilmişdir. Naxçıvan MSSR-in üçüncü Konstitusiyası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkili və fəaliyyətində də bir sıra dəyişikliklər etmişdi."<sup>564</sup> Dövlətçiliyin atributları olan gerb və bayraq haqqındakı IX fəslə görə Naxçıvan MSSR-in Dövlət gerbi və bayrağı Azərbaycan SSR-in Dövlət Gerbi və bayrağı idi, lakin onun üzərində "Naxçıvan MSSR" sözləri yazılmışdır.

Heydər Əliyev Naxçıvan MSSR-in siyasi-hüquqi statusu ilə birlikdə, onun sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafını təmin etməklə onun Azərbaycan dövlətçiliyindəki rolunu möhkəmləndirirdi, inkişaf etmiş Naxçıvan inkişaf etmiş Azərbaycan dövləti demək idi.

Heydər Əliyev Naxçıvan iqtisadiyyatını inkişaf etdirmək üçün ilk əvvəl ən vacib məsələdən-əsaslı kapital qoyuluşundan başladı. Bu

<sup>558</sup> Nadirov A.A., Nuriyev Ə.X., Muradov Ş.M. Naxçıvanın iqtisadiyyatı XX əsrdə. Bakı, 2000, s.26

<sup>559</sup> Yəna orada

<sup>560</sup> Xalqa həsr olunan illər. Heydər Əliyev-80. Statistiki məcmua. Bakı, 2003, s.12-13

<sup>561</sup> Конституция (основной закон) Союза Советских Социалистических Республик. М., 1977

<sup>562</sup> Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas Qanunu). Bakı, 1978

<sup>563</sup> Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas Qanunu). Bakı, 1982

<sup>564</sup> Naxçıvan tarixi. Üç cildə, üçüncü cild., s.221

barədə bəzi xarakterik faktlar aydın təsəvvür yaratmağa imkan verir. 1966-1970-ci illərdə muxtar respublikanın xalq təsərrüfatına əsaslı vəsait qoyuluşu 1961-1965-ci illərdə olduğuna nisbətən 4,8 dəfə çox idi. 1971-1975-ci illərdə isə xalq təsərrüfatına əsaslı vəsait qoyuluşu əvvəlki 46 il (1925-1970-ci illər) ərzində qoyulmuş əsaslı vəsaitdən xeyli çoxdur. Ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün 1970-1985-ci illərdə Naxçıvan MR-a 900 milyon manat sərmayə qoyuldu. Onun orta illik həcmi 60 milyon manat təşkil edirdi ki, bu da əvvəlki on ilin orta illik göstəricisindən (21 milyon) 2,9 dəfə çox idi. Nəticədə muxtar respublikada xalq təsərrüfatının müxtəlif sahələrinə aid 783 milyon manatlıq əsas fondlar tikilib istifadəyə verildi.<sup>565</sup> Xalq təsərrüfatına əsaslı vəsait qoyuluşunun artımı iqtisadiyyatın sahə strukturunun təkmilləşdirilməsinə imkan verdi. Naxçıvan iqtisadiyyatının inkişafının ən mühüm nailiyyətlərindən biri də onun ərazi üzrə yerləşməsinin təkmilləşdirilməsində idi. 1970-1980-ci illərin sonlarına doğru Naxçıvanı istehsal olunan ümumi sənaye məhsulunun həcmində bölgələrin payı artmağa başladı.<sup>566</sup> İqtisadi sahədə əldə edilən nailiyyətlər sosial-mədəni həyatda da ciddi irəliləyişlər ilə müşahidə olunurdu. Əhalinin rifah halı ildən-ilə yüksəlir, sosial strukturu aqrar-sənaye diyarının quruluşuna uyğunlaşırdı. Naxçıvanı təhsil səviyyəsi və keyfiyyəti xeyli yüksəlmişdi. Təsədüfi deyildi ki, Azərbaycan elminin hər bir sahəsində Naxçıvan təhsilinin yetirmələri aparıcı rol oynayırdı.<sup>567</sup> Naxçıvan ədəbi mühiti, teatr mədəniyyəti və incəsənətin digər sahələri yeni inkişaf yoluna çıxdı. Bu sahələrin xarakterik xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgəsəl səciyyə dəşiməmiş, Azərbaycanın sosial-mədəni həyatına da ciddi stimula vermişdir.

1974 və 1984-cü illərdə Naxçıvan MSSR-in 50 və 60 illik yubileyləri qeyd edilmişdir. Naxçıvanın 50 illik yubileyində çıxış edən Heydər Əliyev muxtar respublikanın o zamankı vəziyyətini hərtərəfli təhlil etmiş və demişdir: "Naxçıvan torpağında əsaslı dəyişikliklər hə-

<sup>565</sup> Nadirov A.A., Nuriyev Ə.X., Muradov Ş.M. Naxçıvanın iqtisadiyyatı XX əsrdə, s.32

<sup>566</sup> Bu barədə daha ətraflı bax: Naxçıvan statistika güzgüsündə. Tarixi-statistik məcmuə. Bakı, 1999; Naxçıvan Muxtar Respublikası-80. Tarixi-statistik məcmuə. Bakı, 2004; Hacıyev L., İsmayılov B. Naxçıvan Muxtar Respublikası-90. Naxçıvan, 2004, s.47-61; Qasımov Ə. Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası. Bakı, 2009

<sup>567</sup> Bu barədə iki cildlik Naxçıvan ensiklopediyasında ətraflı məlumat almaq olar: Naxçıvan ensiklopediyası İki cildə. Birinci, ikinci cild, İstanbul, 2005

yata keçirilmiş, iri sənaye müəssisələri tikilmiş, kolxoz və sovxozlar yaradılmış və möhkəmlənmiş, mədəni inqilab olmuşdur. İndi iki gündə Naxçıvanı buraxılan məhsul bütün 1913-cü il ərzində istehsal etdiyi qədərdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının təşkil etdiyi 1924-cü ildəki nisbətən sənaye istehsalının həcmi 150 dəfədən çox artmışdır. Keçən il respublikada elektrik enerjisi istehsalı müharibədən əvvəlki 1940-cı ildəkindən 183 dəfə çox olmuşdur. Maqlıq, ipək, konserv istehsalı xeyli artmışdır."<sup>568</sup>

1970-1980-ci illərdə Naxçıvanı yaradılan maddi-mədəni resurslar, xüsusilə insanların Azərbaycançılıq ideyasına sondaqəti Ermənistanın Dağlıq Qarabağ erməniləri ilə birlikdə Azərbaycana qarşı ərazi iddiaları və silahlı müdaxiləsi zamanı bu diyarı dövlətin ərazi bütövlüyü və istiqlaliyyət uğrunda mübarizənin mərkəzinə çevirdi.

<sup>568</sup> Naxçıvan Muxtar Respublikasının yubileyləri. 1924-1984. Naxçıvan, 2016, s.65

## NAXÇIVAN AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİNİN YENİDƏN ƏLDƏ EDİLMƏSİ VƏ MÖHKƏMLƏNDİRİLMƏSİ UĞRUNDA MÜBARİZƏDƏ

### 7.1. Naxçıvan Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ilk dövründə (1980-ci illərin sonu-90-cı illərin başlanğıcı)

1980-ci illərin sonunda SSRİ-də yaranmış şəraitdən istifadə edən erməni millətçiləri DQMV-ni Ermənistanla birləşdirmək üçün qeyri-qanuni aksiyalara başladılar. 1989-cu il fevralın 20-də Dağlıq Qarabağ Vilayət Sovetinin növbəndənkənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR tərkibinə verilməsi haqqında” məsələ müzakirə olundu və qərar qəbul edildi.<sup>569</sup> SSRİ rəhbərliyinin ikili siyasəti hadisələri qızışdırdı, ermənilər bundan istifadə edərək daha da fəallaşdı. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və respublikanın bir sıra şəhərlərində etiraz mitinqləri keçirildi. Qarabağ münaqişəsi, Ermənistanın vəhşi üsullarla qovulan azərbaycanlıların Naxçıvana axını, Naxçıvanın sərhəd kəndlərinə silahlı basqınlar əhalini fəal mübarizəyə qaldırdı. “Daşnak təcavüzünün gücləndiyi bir şəraitdə satqın ölkə rəhbərliyinin cinayətkarçasına fəaliyyətsizliyi”<sup>570</sup> minlərlə naxçıvanlıni küçələrə, meydanlara çıxardı. Onlar Sovet imperiyasına, onun muxtar respublikadakı sosial dayaqlarına qarşı da mübarizə aparırdı. Muxtar respublikanın vilayət, şəhər və rayon partiya komitələrinə qarşı etiraz mitinqləri və yürüşləri keçirildi.

1988-ci il noyabrın 22-də Naxçıvan şəhərinin mərkəzi meydanında 30 mindən çox adam toplandı. Mitingçilər Vilayət partiya komitəsinin birinci katibinin mitinqə gəlməsinə tələb etdilər. O, isə mitinqi dağıtmaq məqsədilə adamların üzərinə tank yerdi. Nəticədə yaralananlar oldu. Naxçıvan camaatı tankları yandırmqla bərabər, Vilayət

partiya komitəsinin binasına hücum etdilər.<sup>571</sup> Bunları bəhanə edən hökumət noyabrın 24-də Naxçıvan şəhərində xüsusi vəziyyət və komendant saati tətbiq etdi.<sup>572</sup> 22 noyabr 1988-ci il tarixli mitinqdə Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağı da qaldırıldı.

Ermənilər mütəmadi olaraq Naxçıvanın sərhəd kəndlərinə silahlı hücumlar edir, Naxçıvana gələn qatarların yolunu kəsir, ona zərər yetirir və mane olurdular. 1989-cu il iyulun 5-də Naxçıvan şəhərində, Ordubad və Culfa rayonlarında çoxminlik mitinqlər keçirilir, respublika hökumətindən Naxçıvanın müdafiəsi üçün konkret tədbirlər görmək tələb olunur. İyulun 18-də Naxçıvan MSSR Ali Soveti muxtar respublikanın təhlükəsizliyini təmin etmək məqsədilə Naxçıvan MSSR Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etdi.<sup>573</sup>

1989-cu ilin noyabr-dekabr aylarında Naxçıvanda “sərhəd hərəkatı” genişləndi, İran İslam Respublikası ilə Azərbaycan SSR-nin Naxçıvan MSSR arasındakı sərhəd xəttinin götürülməsi ilə bağlı tədbirlər keçirildi. 1990-cı ilin əvvəlindən başlayaraq erməni yaraqlılarının Naxçıvanın sərhəd kəndlərinə basqınları, dinc sakinlərin öldürülməsi faktları artdı. Martın 26-27-də Şahbuzun Şada kəndinə ermənilər silahlı basqın etdi, atışma zamanı 6 nəfər yaralandı. Martın 28-də Sədərək kəndinin atəşə tutulması nəticəsində 1 nəfər həlak oldu, 3 nəfər yaralandı. Bir gün sonra ermənilər Babək rayonunun Gərnəçataq kəndində bir nəfəri qətlə yetirdi. Bütün bunlar Naxçıvanda siyasi vəziyyəti gərginləşdirdi, bununla belə əhalinin ermənilərə qarşı mübarizəsi gücləndi.

Azərbaycanın azadlıq hərəkatı tarixinə daxil olan “Sərhəd hərəkatı” məhz Naxçıvanda başlandı. 1988-ci ilin noyabr ayında Naxçıvanda ümumrespublika mitinqində əhalinin tələbi kimi irəli sürüldü. Həmin mitinqdə Cənubi Azərbaycanda, İran İslam Respublikasında yaşayan azərbaycanlılarla əlaqələrin yaradılması məsələsi qoyuldu. 1988-1989-cu illərdə Naxçıvanda, Ordubadda, Culfada, Şərurda, Sədərəkdə, hətta kəndlərdə keçirilən mitinqlərdə də Şimali Azərbaycanda

<sup>569</sup> Qətiyyətin təntənəsi. Sənədi xronika, s.11

<sup>570</sup> Məmmədov Ş. 80-ci illərin sonu-90-cı illərin əvvəllərində Naxçıvanda milli-demokratik hərəkat/Naxçıvan Muxtar Respublikası-75. Bakı Universitetinin Xəbərləri. Xüsusi buraxılış. 1999, №3, s.181

<sup>571</sup> Allahverdiyev Q. Naxçıvanda xalq hərəkatının bəzi məsələləri haqqında/Tarix və onun problemləri. Bakı, 2000, №1, s.157

<sup>572</sup> Qətiyyətin təntənəsi. Sənədi xronika, s.12

<sup>573</sup> Hacıyev İ. Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında. Bakı, 2016, s.20

Cənubi Azərbaycan arasında əlaqələrdən geniş söhbət getsə də, əməli işə keçilməsi 1989-cu ilin noyabr ayında qərarlaşdırıldı. Rəsmi dairələrə, sərhəd qoşunlarının rəhbərliyinə müxtəlif vasitələrlə, xüsusən çoxminli mitinqlərdə tikanlı məftillərin yığışdırılması tələbləri verilməklə yanaşı, hər dəfə də göstərilirdi ki, əks halda xalq öz gücü ilə bunu həyata keçirəcəkdir.

Bu dövrdə Azərbaycan milli-azadlıq hərəkatının özünəməxsus tərkib hissəsi kimi Naxçıvanda meydana gələn "Sərhəd hərəkatı"da meydana gəlməkdə idi. Muxtar respublikanın 17 min hektara yaxın münbit torpaq sahəsi sərhəddə tikanlı məftillər arasında qalmışdı, onlardan istifadə olunmurdu. Vəziyyəti düzgün qiymətləndirməyən rəhbər dairələr tədbir görməyə tələsmirdilər. "Sərhəd hərəkatı" işə genişləndirdi.<sup>574</sup> 1989-cu ilin dekabr ayında keçirilən Azərbaycan SSR Ali Sovetinin sessiyasında Naxçıvan MSSR Ali Sovetinin sədri S.Əliyeva Naxçıvan əhalisinin sərhəd saddi ilə bağlı tələblərini sessiyaya çatdırdı və xahiş etdi ki, bu məsələ rəsmi yolla təcili həll edilsin.<sup>575</sup>

Dekabr ayının 4-də və 12-də bütün sərhəd boyu məşəllər qaldırmaqla və tonqallar yandırmaqla aksiyalar keçirildi. Bu zaman Naxçıvan MSSR-də sərhəd boyu 9 minə qədər adam toplanmış, çadırlar qurulmuş, tonqallar qalanmışdı.<sup>576</sup> Dekabrın 12-də keçirilən sərhəd aksiyasından sonra qəti qərarlaşdırıldı ki, Cənubi Azərbaycanla əlaqələrin yaradılması məqsədilə Araz kənarındakı torpaqların əhalinin istifadəsinə verilməsi üçün tikanlı məftillər sökülsün.<sup>577</sup> Aksiya iştirakçıları hökumət qarşısında 4 tələb irəli sürdü:

- 1.1921-ci il Qars müqaviləsi gündəliyə gətirilsin.
- 2.Naxçıvan üzərində Türkiyənin himayəsi bərpa olunsun. İrənlə danışıqlar aparılıb Naxçıvana şose və dəmiryolu çəkilsin.
- 3.Cənubi Azərbaycanla sadələşdirilmiş gediş-gəliş sistemi təşkil olunsun.
- 4.Tikanlı çəpərlər Araz çayı arasındakı sahə camaatın istifadəsinə verilsin.

<sup>574</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu. Bakı, 1996, s.216

<sup>575</sup> "Sarı qapısı" qəzeti, 1992, 2 yanvar

<sup>576</sup> Yeno orada, 1991, 28 may

<sup>577</sup> Yeno orada, 1991, 31 dekabr

Xalq cəbhəsi (Azərbaycan Xalq Cəbhəsi (AXC) rəsmən 1989-cu il iyunun 16-da Bakıda təsis edilmişdir – İ.H.) dekabrın 23-də sərhəd dəstəsinin komandirinə ultimatum göndərərək dekabrın 31-dək sərhəddə adamların müəyyən qaydalarla keçməsinə, qohum-qardaşları ilə əlaqə saxlamasına imkan yaratmasını tələb etdi. Lakin razılıq əldə olunmadı.<sup>578</sup> İmperiyanın rəhbərliyi haqq-ədalətlin bərqərar edilməsi uğrunda səsini qaldıran xalqa divan tutmağa hazırlaşdı. Sərhədlərin pozulması bəhanəsi də onun planlaşdırdığı qanlı qırğına bəraət ola bilərdi. Buna görə də sərhədcilərə müqavimət göstərməmək əmri verilməmişdi.<sup>579</sup>

Dekabrın 29 və 30-da Naxçıvan MSSR Ali Sovetinin sədri S.Əliyevanın kabinetində Azərbaycan SSR Xarici İşlər naziri H.Sadiqov, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini R.Sadiqov, Azərbaycan SSR Ali Sovetinin göndərdiyi deputat qrupunun üzvləri M.Nəsirov, Ə.Şəkinski, M.Məmmədov və b. ilə aparılan danışıqlar bir daha göstərdi ki, AXC üzvləri, Naxçıvan əhalisi sözlərində qətdirlər və onların işi haqq işidir.

Dekabrın 30-da axşam Naxçıvan sərhəd qoşunlarının komandiri polkovnik V.Jukov Naxçıvan televiziyası vasitəsilə ultimatum verdi. SSRİ-nin sərhədlərinin toxunulmaz olduğunu söyləyən V.Jukov sərhəddi sökmək istəyənlər barəsində ciddi tədbirlərin görülməyini bəyan etdi. Dekabrın 31-də saat 12-də Araz çayı boyu 137 km. Sovet-İrən sərhədlərində həyəcanlar başlandı. Minlərlə adam tikanlı məftillərə doğru yürüş etdi, insanlar ölümü belə gözlərinin qarşısına alaraq sərhəd qurğularını dağıtdı.<sup>580</sup> Nəticədə, SSRİ-nin dövlət sərhəddi boyunca çəkilən tikanlı məftillər elliklə söküldü. Hər iki tərəfdən sahildə toplanmış adamlar Arazı keçib görüldülər. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan insanların ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.

Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da yayılan bu ümumxalq hərəkatına imperiya və hegemonluq mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommu-

<sup>578</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.216

<sup>579</sup> Azərbaycan Respublikası. 1991-2001. Bakı, 2001, s.60

<sup>580</sup> Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Arxiv (AMEA TİEA). f.1, s.19, iş 8953, v.71

nist rəhbərliyi, hərbi dairələr qara yaxaraq onu anti-demokratik, bir qrup ekstremistin və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışırdılar.<sup>581</sup> 1990-cı il yanvarın 2-də axşam Moskva televiziyasının «Время» (Zaman) xəbərlər proqramı belə bir məlumat yaydı: "Azərbaycanın Naxçıvan MSSR ərazisində bir qrup ekstremist İrənan sərhədi pozub, sərhəd zolağını, avadanlıqları məhv edib və sərhədcilərlə kobud davranaraq onlara hədə-qorxu gəlib".

Moskvanın təzyiqi altında Azərbaycan KP MK 1990-cı il yanvarın 2-də "Naxçıvan MSSR-də dövlət sərhədində kütləvi nizamsızlıq haqqında" qərar qəbul etdi. Qərarla sərhəd qurğularının sökülməsi pislənmiş və bunun respublikada yenidənqurma prosesinə ciddi zərbə vurduğu göstərilirdi.<sup>582</sup>

1990-cı il yanvarın 4-də SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R.N.Nişanov, Sov.İKP MK-nın katibi A.N.Girenko, Azərbaycan KP MK-nın birinci katibi Ə.X.Vazirov, SSRİ DTK sədrinin birinci müavini, ordu generalı Bobkov, ordu generalı Varennikov, general-polkovnik Şatalin, general-mayor Şironkin Naxçıvana gəldilər. Sərhəd hərəkəti ilə bağlı vəziyyəti sabitləşdirmək məqsədi ilə gəlsələr də, bu işlə bacara bilmədilər, alovlanmış milli-azadlıq hərəkatını söndürə bilmədilər. 1988-ci ildən Azərbaycanada başlanan milli-azadlıq hərəkatının şanlı səhifələrindən olan Naxçıvanın "Sərhəd hərəkatı" uzun illərin həsrəti nəticəsi kimi meydana çıxmışdır. Bu hadisəni "Səhər" qəzeti 13 yanvar 1990-cı il tarixli sayında "Oda düşdü oda salan" başlıqlı məqalə ilə geniş şərh edərək, respublika ictimaiyyətinə ilk dəfə olaraq obyektiv məlumat vermişdi. 1989-cu il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramına çevrildi. 1990-cı ildən isə həmin günün ildönümü respublikanın demokratik qüvvələri tərəfindən geniş qeyd edildi.

"Sərhəd hərəkatı" rəsmi səviyyədə siyasi və tarixi qiymətini ilk dəfə məhz Naxçıvanda, Heydər Əliyevin rəhbərlik etdiyi Muxtar Respublika Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli sessiyasında almışdır. Heydər Əliyev Dünya Azərbaycanlılarının Milli Həmrəylik və Bir-

lik günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunmasını, siyasi əhəmiyyətli qərar qəbul edilməsini, Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addım kimi qiymətləndirmişdi.<sup>583</sup> Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr tarixli sessiyasında 31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik gününün elan edilməsi, hər il bayram edilməsi, həmin gün Naxçıvan Muxtar Respublikasının ərazisində iş günü hesab edilməməsi haqqında tarixi qərar qəbul edildi.

Erməni millətçiləri tərəfindən Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsinin ortaya atılması ilə respublikada ictimai-siyasi vəziyyət mürəkkəbləşdi. Ermənistan hərbi birləşmələri tez-tez Azərbaycan ərazisinə basqın edirdilər. Naxçıvan MSSR Ermənistan SSR-dən zorla qovulan azərbaycanlıları qəbul edir və yerləşdirirdi. Muxtar respublika Ermənistan tərəfindən blokadaya alınmışdı. Ermənilər Azərbaycan dəmir yolunun Ermənistanın Mehri rayonu ərazisindən keçən hissəsində qatarların hərəkətinə mane olur, onları atəşə tuturdular. Erməni daşnakları Naxçıvan iddialarını da açıq bəyan edir və sərhəd kəndlərinə silahlı basqınlar edirdilər. Şərur rayonunun Kərki kəndi 18-19 yanvar 1990-cı ildə SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunaraq<sup>584</sup> kəndin 320 sakini qovulub çıxarıldı.<sup>585</sup> Kərki kəndinin işğalı vəziyyəti daha da gərginləşdirdi. Naxçıvanın ərazi bütövlüyünün pozulması, ermənilərin Naxçıvan MSSR-ə bütöv sərhəd boyunca silahlı hücum etməsi, əhalinin həyatının təhlükə qarşısında qalması, bunlarla bağlı ittifaq orqanlarının tədbir görməməsi Naxçıvan əhalisinə ən radikal addımlar atmağa məcbur etdi. 19 yanvar 1990-cı ildə Naxçıvanda xalqın tələbi və təzyiqi ilə Naxçıvan MSSR Ali Sovetinin növbədənəknar sessiyası çağırıldı.

Naxçıvan MSSR Ali Sovetinin fəvqəladə sessiyası muxtariyyət statusundan istifadə edərək SSRİ adlı bir imperiyaya qarşı kəskin etiraz formasını seçdi. Bu etiraz bütün dünyaya səs saldı. Müttəfiq respublikanın tərkibində olan Naxçıvan Muxtar Respublikası Ali Soveti sovet rejiminə qarşı yönəldilən və onun müəyyən mənada iç üzünü

<sup>581</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.217

<sup>582</sup> Məmmədov M. Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi proseslər (1988-2005). Bakı, 2005, s.17

<sup>583</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.208

<sup>584</sup> Yəni orada, s.757

<sup>585</sup> Azərbaycan tarixi. Yeddici cildə, yeddinci cild. Bakı, 2008, s.244



açan cəsarətli bir qərar qəbul etdi: SSRİ-nin Əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsaslanan Naxçıvan parlamenti Azərbaycan SSR-in, o cümlədən onun tərkib hissəsi olan Naxçıvan MSSR-in suverenliyi və ərazi bütövlüyü müdafiə edilməyindən mühüm tarixi qərar qəbul etdi. Məqsəd Azərbaycanda baş verən hadisələrə, sovet ordusunun qanlı əməllərinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək idi və bu, müəyyən rol oynaya bildi.<sup>586</sup> "Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında" Naxçıvan MSSR Ali Sovetinin qərarı ilə "Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud şüurda pozulduğundan" Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etdi. Bununla əlaqədar qəbul edilmiş qərarda deyilirdi:

"1. Naxçıvan MSSR SSRİ tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir. 2. Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınlarının qarşısını almaq məqsədilə Türkiyə Respublikasına müraciət edilsin. 3. Yaranmış vəziyyətlə əlaqədar Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına və dünyanın bütün dövlətlərinə kömək məqsədilə müraciət olunsun. 4. Naxçıvan Muxtar Respublikası ərazisində olan Sovet qoşun hissələri respublikadan çıxarılsın. 5. SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Muxtar Respublikasına edilən tacavüzə son qoyulsun. 6. Qərar Azərbaycan SSR və SSRİ dövlətlərinin nəzərinə çatdırılsın".<sup>587</sup>

Eyni zamanda, Ali Sovetin 19 yanvar 1990-cı il tarixli sessiyası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin qərarını dünya ictimaiyyətinə çatdırmaq, qonşu və dost ölkələrdən kömək istəmək məqsədilə İrana və Türkiyəyə gedib danışıqlar aparmaq üçün xüsusi nümayəndə heyətinin tərkibini təsdiq etdi. İrana gedəcək nümayəndə heyətinin tərkibinə T.Əliyev, R.Axundov, Q.Allahverdiyev, S.Axundov və b., Türkiyəyə gedəcək nümayəndə heyətinə isə E.İbrahimov, Y.Babayev, Ə.Şamilov, S.Əkbərov və b. daxil edilir. Nümayəndələrin bir qismi gədə bilməyə, bəziləri qey-

ri-leqal şəkildə İrana keçə bildilər.<sup>588</sup> Naxçıvanlılar öz azadlıqsevərliklərini bir daha nümayiş etdirərək Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağını Naxçıvan MSSR Ali Sovetinin binasının üstünə taxdılar. Bu müqəddəs bayraq bir həftə orada dalgalandı. 27 yanvar 1990-cı ildə isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Naxçıvan MSSR Ali Sovetinin tarixi qərarının ləğv etdi.<sup>589</sup>

Naxçıvanın SSRİ-nin tərkibindən çıxıb özünü müstəqil respublika elan etməsi qərarı böyük tarixi əhəmiyyətə malikdir. SSRİ tarixində misli görünməmiş bu hadisə dünya ictimaiyyətinin diqqətini Azərbaycana və onun ayrılmaq hissəsinə olan Naxçıvana qarşı imperiya və onun əlaltısı olan Ermənistanın hərəkətlərinə yönəldi.<sup>590</sup> Bununla əlaqədar Heydər Əliyev demişdir: "Bu, naxçıvanlıların nə qədər cəsarətli, qeyrətli, nə qədər azadlıqsevər və müstəqilliyə nə qədər bağlı olduqlarını dünyaya sübut etdi..."

## 7.2. Naxçıvan tarixində Heydər Əliyev dövrü (1990-1993-cü illər)

### 7.2.1. Heydər Əliyevin Naxçıvanda fəaliyyətinin SSRİ-nin dağılmasında və Azərbaycanın müstəqillik əldə etməsində rolu (1990-1991-ci illər)

Ermənistanın 1980-ci illərin sonlarında Azərbaycana qarşı ərazi iddialarının başlanması, bilavasitə Heydər Əliyevin 1987-ci ilin oktyabrında SSRİ rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı idi. Amerikan tarixçisi Odri Aştadt da qeyd edir ki, Əliyevin uzaqlaşdırılması ilə ermənilərin böyük uğurlara ümidləri artdı.<sup>591</sup> Bu eyni zamanda, daima Heydər Əliyevin diqqət mərkəzində olan Naxçıvana da bir zərbə idi.

Heydər Əliyevin Bakıda tərdətilmiş Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, faciənin

<sup>586</sup> Allahverdiyev Q. Naxçıvanda xalq hərəkatının bəzi məsələləri haqqında (1988-1990-cı illər), s. 158

<sup>587</sup> Газета «Бакинский рабочий», 1990, 28 января

<sup>588</sup> Allahverdiyev Q. Naxçıvanda xalq hərəkatının bəzi məsələləri haqqında (1988-1990-cı illər)/Dirçəliş-XXI əsr, Bakı, 2000, №7-8, s.69

<sup>589</sup> Опри Л.А.Алшадт. Кто может испортить раны? Нагорный Карабах в 21 веке// Карабах. История в контексте конфликта. СПб., 2014, с.283

günahkarlarını kəskin ittiham etməsi ona olan təzyiqləri daha da artırmışdı.

Heydər Əliyev Azərbaycana qayıtmaq qərarına gəlmiş, SSRİ və Azərbaycan rəhbərləri bundan bərk narahat olmuşdular. Onun Azərbaycana qayıtmasına mane olmağa çalışdılar. Azərbaycanın o zamankı rəhbəri Ayaz Mütəllibov Moskvaya Heydər Əliyevə xəbər göndərərək bildirmişdi ki, onun qayıdışı ilə "Azərbaycanda böyük qarışıqlıqlar baş verə bilər".<sup>592</sup> Bakı hava limanında Heydər Əliyevi



qarşılayacaq şəxslərdən biri, görkəmli nəşir Əjdər Xanbəyev 1990-cı il mayın 30-da qətlə yetirildi.<sup>593</sup> Ona edilən xəbərdarlıqlara baxmayaraq, xalq ilə bir olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya qayıtdı. Xalq bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Lakin iqtidar o qədər təsvişə düşmüşdü ki, bir qrup əlaltısının iştirakı ilə təyyarə meydanında piket təşkil etdirmişdi.<sup>594</sup>

İki gündən sonra - iyulun 22-də Heydər Əliyev Naxçıvana gəldi.<sup>595</sup> Həmin gün o, Naxçıvanın Azadlıq meydanında 80 mindən çox adamın iştirakı ilə keçirilən mitinqə dəvət olundu və orada çıxış etdi.<sup>596</sup> Heydər Əliyev çıxışında dedi: "Hələlik Naxçıvandıyam. Əgər bütün naxçıvanlılar mənim burada yaşamağımı arzu edərsə, buna etiraz etmirəm. Mənim başlıca arzum Azərbaycanın siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir."<sup>597</sup> Bir aydan sonra - 21 avqust 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyəti

<sup>592</sup> Ülkü İ. Qızıl ulduzdan hilalə: Heydər Əliyevin firtmalı həyatı. Bakı, 1994, s.46

<sup>593</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.8

<sup>594</sup> "Sərq qapısı" qəzeti, 1990, 2 avqust

<sup>595</sup> Qayıdış. Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşri. Bakı, 2008, s.84

<sup>596</sup> Yeno orada, s.29

<sup>597</sup> "Azərbaycan" qəzeti, 2003, 22 iyul

qərar aldı: "Naxçıvan şəhərində anadan olduğunu, təhsil aldığı, uzun illər xidmət etdiyini və hazırda Ümumittifaq təqəüdçüsü olub Naxçıvan şəhərində yaşadığını nəzərə alaraq, Naxçıvan MSSR Konstitusiyasının 28-ci maddəsinə uyğun olaraq, 1923-cü ildə anadan olmuş, Azərbaycan pasportu olan, azərbaycanlı Heydər Əliyev - Heydər Əlirza oğlu Əliyev yoldaş Naxçıvan MSSR vətəndaşı sayılın."<sup>598</sup> Heydər Əliyev respublikanın müxtəlif bölgələrindən gəlmiş nümayəndələrlə görüşlər keçirdi, onları müstəqillik uğrunda axıradək mübariz olmağa çağırdı.

Naxçıvanda yaşayan Heydər Əliyevə böyük ehtiram və hörmət, el sevgisi və xalq məhəbbəti onun vətən, xalq qarşısında gördüyü işlərə, etdiyi xidmətlərə görə idi və günü-gündən artırdı. Azərbaycan SSR və Naxçıvan MSSR xalq deputatlığına namizədlər irəli sürüləndə naxçıvanlılar tərəddüd etmədən Heydər Əliyevin namizədliyini yekdilliklə müdafiə etdilər. Sentyabrın 30-da Azərbaycan SSR xalq deputatlarının və yerli xalq deputatları sovetinin seçkiləri keçirildi, Heydər Əlirza oğlu Əliyev Azərbaycan SSR-in xalq deputatı və Naxçıvan MSSR-in xalq deputatı seçildi. Heydər Əliyevin siyasi fəaliyyəti ilk addımlardan etibarən Naxçıvanın tarixi dövlətçilik ənənələrinin bərpasına başladı.

1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyası keçirildi. Heydər Əliyevdən sessiyaya sədrlik etmək təklidə xahiş edildi. O ərafda Azərbaycanda ictimai-siyasi vəziyyət həddindən artıq mürəkkəb olduğundan sessiyaya sədrlik etmək müdriklik və siyasi zəqqəronlik tələb edirdi.

Heydər Əliyevin sədrlik etdiyi həmin sessiya təkcə Naxçıvanda yox, bütün Azərbaycanda tarixi bir hadisə oldu. Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası "Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında", "Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında", "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında", "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" və b. tarixi qərarlar qəbul etdi.<sup>599</sup>

Azərbaycanda ilk dəfə olaraq bu sessiyada milli dövlətçilik ənənələrinin dirçəldilməsi baxımından, müstəqilliyə can atan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bir sıra qərarlar qəbul edildi. Sessiya

<sup>598</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.45

<sup>599</sup> Qayıdış. Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşri, s. 129-131, 148-150

Naxçıvan MSSR adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Naxçıvan Ali Sovetinin adını dəyişərək onun bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul etdi. Ali Məclisin birinci sessiyası Azərbaycan Cümhuriyyətinin üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan MR-in dövlət bayrağı kimi qəbul edilməsi haqqında məsləhətə baxdı. 1990-cı il noyabrın 17-də həmin bayraq alqış sadaları altında sessiya keçirilən zala gətirildi. Sessiya Azərbaycan Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qanunvericilik təşəbbüsü ilə çıxdı.



Həmin sessiyada 1990-cı ilin yanvar hadisələrinə siyasi qiymət verilməsi, Bakıda fəvqəladə vəziyyətin götürülməsi və Dağlıq Qarabağda vəziyyət haqqında, habelə digər mühüm əhəmiyyətli qərarlar qəbul edildi.<sup>600</sup> Deputat Afiyaddin Cəlilov sessiyanın iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sədri seçildi.<sup>601</sup> Naxçıvanda bu cür gözlənilməz addımların atılması bilavasitə Heydər Əliyevin təşəbbüsünün nəticəsi idi. Hələ Bakıda əyləşənlər ölkənin müstəqilliyi barədə qərarın qəbul edilməsi üçün tərəddüdlərdən qurtula

<sup>600</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.66-95; "Şərq qapısı" qəzeti, 1990, 18 noyabr

<sup>601</sup> Məmmədov M. Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi prosələr (1988-2005), s.46

bilmədiyi bir vaxtda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi artıq milli dövlətçilik ənənələrinin təşəkkülünə istiqamətlənmiş qəti qərarlar qəbul edirdi.

Azərbaycanın müstəqilliyini istəməyən, hələ də SSRİ-nin boyunduruğunda qalmaq istəyindən əl çəkəməyən ölkə rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarları "dövlətçiliyə qəsd" adlandırdı və Naxçıvanın blokada vəziyyətinə düşməsi daha kəskin xarakter aldı. Heydər Əliyev qətiyyətlə deyirdi ki, SSRİ adlı dövlət mütləq dağılacaq. Elə bu inanımın nəticəsi idi ki, SSRİ-nin mövcud olduğu bir dövrdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarıldı. Sovetlər İttifaqının dağıldığını gören M.Qorbaçov SSRİ-nin saxlanılması üçün yeni ittifaq müqaviləsinin bağlanması, ittifaq üzrə referendum keçirilməsi və bu yolla SSRİ-ni saxlamaq barədə göstəriş verdi.

Azərbaycan rəhbərliyi vəzifəsini qorumaq naminə İttifaq layihəsinə və referendum keçirilməsinə razılıq verdi. Heydər Əliyev respublika rəhbərliyinin bu mövqeyini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 14 yanvar 1991-ci il tarixli sessiyasında kəskin tənqid etdi. Göstərdi ki, Azərbaycan üçün bu müqaviləyə girmək, ona müsbət rəy bildirmək xalqımızın qarşısında cinayət etmək deməkdir.<sup>602</sup>

Azərbaycanın gələcəyi naminə Naxçıvanın tutduğu mövqe, burada həyata keçirilən demokratik tədbirlər ölkə rəhbərliyi üçün də bir nümunə oldu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti sessiyasının qərarı ilə dövlətin adı "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Cümhuriyyətinin üç rəngli bayrağı Dövlət bayrağı kimi qəbul olundu.<sup>603</sup>

Heydər Əliyev Azərbaycanın müstəqilliyinin reallığa çevrilməsi üçün mübarizəsini davam etdirirdi. Bu məqsədlə o, respublika Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasında SSRİ-nin saxlanılmasına münasibət bildirməsi üçün keçirilməsi nəzərdə tutulan Ümumittifaq referendumunda iştirak etməyin əleyhinə çıxdı. "Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyinin,

<sup>602</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.104-105

<sup>603</sup> Azərbaycan Respublikası Milli Məclisinin Arxiv (AR MMA), f.2941, siy.1, iş 263, v.153

heç bir şərt qoymadan tam əleyhinəyəm... Azərbaycanın tam istiqalyyəti, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam... Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir".<sup>604</sup>

1991-ci il martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında SSRİ-nin saxlanılmasına dair Ümumittifaq referendumunda muxtar respublikanın iştirak etməməsi barədə qərar qəbul edildi. Sessiyada Heydər Əliyev referendumun əleyhinə çıxış etdi və müvafiq qərarın qəbul olunması da məhz onun təşəbbüsü ilə baş tutdu. İqtidarın bunu "separatçılıq" kimi qiymətləndirməsi, muxtar respublikaya təzyiqlər göstərməsi əhalini yolundan döndərə bilmədi. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan Muxtar Respublikası Kommunist Partiyasının rəhbərliyi referendumun keçirilməsi barədə mövqeyindən çəkilmədi. Ancaq Naxçıvanda bu referenduma seçicilərin 20 faizə yaxın bir hissəsi qoşuldu və səsvermə baş tutmadı. Demokratik qüvvələr referendumu boykot etdilər. Saxta referenduma iştirak etməmiş Naxçıvana qarşı hücum başlandı. Aprelin 5-də muxtar respublika Ali Məclisinin sədri A.Cəlilov vəzifədən azad edildi.

Moskva ermənilərin əli ilə Naxçıvan əhalisini cəzalandırmağa çalışdı. Şərur və Sədərək rayonları güclü atəşə tutuldu. Erməni hərbçilərinin "Böyük Ermənistan" yaratmaq planlarında Naxçıvan mühüm yer tutur. Dağlıq Qarabağ münaqişəsi başlayan erməni işğalçıları Naxçıvanın sərhəd kəndlərini atəşə tutdular. 1990-cı il yanvarın 19-da Kerkinin işğalından sonra ermənilərin Sədərəkə, Şərura, Gərməçatığa, Buzqova, Şadaya, Günnütə, Cağazirə və b. yaşayış məntəqələrinə hücumları artmışdı. Yerli əhalidən ölənlər və yaralananlar olurdu. Bakı-Şərur səmişin qatari Mehri rayonu ərazisində atəşə tutulurdu. Səmişin qatarlarının təhlükəsiz hərəkəti barədə söz versələr də, ermənilər verdikləri sözlə əməl etmirdilər. 1991-ci il aprelin 20-də Ordubad-Mehri zonasında Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun və Ermənistanın Mehri və Sisyan rayonlarının yerli hakimiyyət və hüquq mühafizə orqanları rəhbərlərinin görüşü olmuşdu. Azərbaycan dəmir yolunun Mehri sahəsində dəmiryol nəqliyyatının təhlükəsiz və fasiləsiz işləməsi məsələləri müzakirə edildi.<sup>605</sup> Qatar-

ların hərəkəti bərpa edilərsə də, aprelin 28-dən etibarən yenidən dayanırdı. Çünki həmin gün erməni yaraqlıları Sədərək qəsəbəsini atəşə tutmuş, nəticədə 13 nəfər yaralanmış, onlarla yaşayış evi və ictimai bina dağıdılmışdı. Mayın 7-də Batabat yaşayışındakı və Culfa rayonunun Ərfəso kəndi yaxınlığındakı milis postlarına atəş açılmışdı. Mayın 13-də SSRİ Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı ilə Naxçıvan Muxtar Respublikası Sədərək rayonu və Ermənistanın Yexeqnadzor və Ararat rayonları sovet və hüquq mühafizə orqanları nümayəndələrinin görüşü keçirilmiş, sərhədləri rayonda vəziyyət müzakirə olunmuşdu.

Heydər Əliyev Kommunist Partiyasının mürtəcə siyasətinə etiraz əlaməti olaraq 1991-ci il iyulun 19-da partiya sıralarını tərk etdi.<sup>606</sup> Kommunist Partiyası və sovet dövlətinin süqutu gücləndi.

Sovet dövlətini saxlamaq üçün qiyamçılardan göstərdiyi 1991-ci il Avqust dövlət çevrilişi cəhdi uğursuzluğa düşür oldu. Naxçıvandan fərqli olaraq Azərbaycan rəhbərliyinin qiyamı dəstəkləyən mövqeyi xalqın ciddi narazılığına səbəb oldu.

Avqust ayının 22-dən başlayaraq respublikanın bir sıra şəhərlərində mitinqlər keçirildi. Naxçıvanda da mitinqlər sənəmək bilmirdi. Üç gün davam edən, 60 mindən çox adamın iştirak etdiyi izdihamlı mitinq və nümayişlər nəticəsində xalq avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəvqəladə sessiyasının çağırılmasına nail oldu. Sessiya Naxçıvan Muxtar Respublikasında kommunistlərin hakimiyyətini ləğv etdi. Muxtar respublika ərazisində AKP-nin və komsomolun fəaliyyəti dayandırıldı, onların bütün strukturları ləğv olundu.<sup>607</sup> Mitinq və nümayişlərdə respublikada prezident seçkilərinin dayandırılması, Kommunist Partiyası hakimiyyətinin ləğv edilməsi, muxtar respublikada milli müdafiə komitəsinin yaradılması, Bakıda fəvqəladə vəziyyət rejiminin ləğv olunması, Leninin abidələrinin sökülməsi və b. məsələlər tələb edilirdi.<sup>608</sup>

Naxçıvanda baş verən hadisələrin də ciddi təsiri ilə Azərbaycan Respublikası Ali Sovetinin növbədənənar sessiyası 1991-ci il av-

<sup>604</sup> Qasımov Ə. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü illər). Bakı, 2003, s.153; Axundova E. Heydər Əliyev. Şəxsiyyət və Zaman. V hissə. Ömrün Naxçıvan aşırılması. Bakı, 2013, s.214-217

<sup>607</sup> "Həyat" qəzeti, 1991, 28 avqust

<sup>608</sup> Qatıyyətin təntənəsi. Sənədli xronika, s. 169-170

<sup>604</sup> "Səs" qəzeti, 1991, 15 mart

<sup>605</sup> Qatıyyətin təntənəsi. Sənədli xronika, s. 127

qustun 30-da Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı Bəyannamə qəbul etdi. Məsələ ilə bağlı çıxış edən Heydər Əliyev "Azadlıq bəyannaməsi"nin legitimliyinin təmin edilməsi üçün referendum keçirilməsi, 1920-ci il aprelin 28-də Azərbaycanın işğal edildiyi və Azərbaycan Demokratik Respublikasının zorakılıqla ləğv olunduğundan orada təsbit məsələsinə təklif etsə də, bu vacib təklif qəbul olunmadı.<sup>609</sup>

1991-ci il sentyabrın 2-də Naxçıvan şəhərində çoxminli mitinqdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yarımqıç qalmış növbədənəkar sessiyasının çağırılması və Heydər Əliyevin Ali Məclisinin sədri seçilməsi tələb edilirdi. Bir gün sonra, sentyabrın 3-də, çətinliklə də olsa, deputatlar toplanır və yətersay alındığından sessiya öz işinə başlayır. Ali Məclisin və şəhər İcra Hakimiyyətinin binaları qarşısına toplanan əhali Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsini tələb edirdilər.

Seçicilərin təzyiqi ilə deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədriyə Heydər Əliyevin namizədliyini irəli sürdülər. Heydər Əliyev dəfələrlə çıxış edib, namizədliyini geri götürdüyünü bildirsə də, bu bir nəticə vermədi. Sessiyada iştirak edən 75 deputatdan 70 nəfəri lehinə səs verməklə, 5 nəfər bitərəf qalmaqla Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi.<sup>610</sup>

Heydər Əliyevin sədriyyə ilə işini davam etdirən sessiyada "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında", "Azərbaycan Respublikası Prezidentliyinə seçkilər haqqında" məsələlər müzakirə edildi. Ali Məclisin 4 sentyabr tarixli qərarı ilə Naxçıvan ərazisində prezident seçkiləri dayandırıldı.<sup>611</sup> Belə bir qərarın qəbul olunması bir çox obyektiv səbəblərlə bağlı idi. Qərarla göstərilirdi ki, "Prezident seçkiləri Azərbaycanda demokratiyanın və xalqın səsinin boğulması şəraitində keçirildiyindən bütün demokratik qüvvələr həmin seçkilərin təxirə salınmasını"<sup>612</sup> tələb edir. Naxçıvan parlamentinin bu qərarı bəzi qüvvələr tərəfindən birmənalı qəbul edilmədi, onlar şeyiə yayaq bu qərarı Azərbay-

candan ayrılmaq cəhdi kimi qiymətləndirməyə çalışırdılar.<sup>613</sup> Bunun iftira olduğunu qeyd edərək Ali Məclis bəyan edirdi ki, qəbul edilən sənədlərdə, bütün deputatların, Ali Məclisin Sədri Heydər Əliyevin sessiyadakı və sentyabrın 5-də Naxçıvan televiziyası ilə çıxışlarında "Azərbaycanın bütövlüyü və onun bölünməzliyi haqqında qətiyyətli fikir söylənilmiş" və "Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkib hissəsidir" kimi fikirlər xüsusi vurğu ilə səslənməmişdir.

Naxçıvan Muxtar Respublikasını yaranmış vəziyyətdən xilas etmək, ermənilərin silahlı basqınlarından qorumaq, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 7 sentyabr 1991-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsi yaradıldı.<sup>614</sup> Bir həftə sonra Sədərək rayonundakı milis postu yenə atəşə tutuldu. Erməni quldurları Ordubad rayonu ərazisindən iki nəfər çobanı və min başa yaxın mal-qaranı, Şahbuz rayonu Güney Qışlaq kəndi ərazisindən 250 baş xırdabuynuzlu heyvanı aparmışlar. Sentyabrın 11-də Azərbaycan dəmir yolu hərbişədirilmiş mühafizə dəstəsinin üç atıcısı zorla Mehriyə aparılmış, onların tabel silahı alınmış və döyülmüşlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Ermənistan Ali Sovetinin sədri L.Ter-Petrosyanla telefonla danışmış, Azərbaycan dəmir yolunun Mehri stansiyasında sərnişin və yük qatarlarına və həmsərhəd kəndlərə basqınların, adamların tutulub girov saxlanılmasının, mal-qaranın qaçırılmasının kökünü kəsmək üçün tədbirlər görülməsini tələb etmişdir.<sup>615</sup>

Sentyabrın 20-də Ermənistanın Sisyan rayonu ərazisindən 60 nəfərlik quldur dəstə Batabatdakı Biçənək adlanan yerdə yerləşən teleradio ötürücüsünü dağıtmış, cihazları sıradan çıxarmışlar. Erməni yaraqlıları tərəfindən zorla aparılmış 2 çobanın - Xəlil Xəlilovun, Əşrəf Abbasovun - meyitləri sərhəd yaxınlığından tapılmışdır. Oktyabrın 16-da Ordubad ilə Mehri rayonunun sərhədində tərəflər girov tutulmuş adamları bir-birinə qaytarmışlar.

Azərbaycanda müstəqillik aktının qəbul edilməsinə ay yarımlıqalmış, hələ sovet hakimiyyətinin mövcud olduğu bir vaxtda

<sup>609</sup> Qasımov Ə. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü illər), s.154

<sup>610</sup> "Şorq qapısı" qəzeti, Xüsusi buraxılış. 1991, sentyabr

<sup>611</sup> Hüseynova L. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı, 1996, s. 124

<sup>612</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.139

<sup>613</sup> "Azərbaycan" qəzeti, 1990, 9 iyun

<sup>614</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.544

<sup>615</sup> Qətiyyətin təntənəsi. Sənədli xronika, s. 190

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin rəhbərliyi ilə bu prosesin - sovet qoşun hissələrinin muxtar respublikadan çıxarılmasının əsası qoyuldu.<sup>616</sup> Naxçıvanda Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaranması ilə əlaqədar ordu quruculuğuna başlanıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 7 sentyabr 1991-ci il tarixli sessiyası bu barədə qərar qəbul etdi.<sup>617</sup>

Sentyabrın 8-də Azərbaycanda prezident seçkiləri keçirildi. Demokratik qüvvələr bu seçkiləri boykot etdilər. Prezident seçkiləri Naxçıvan Muxtar Respublikası ərazisində keçirilmədi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi bununla kifayətlənməyərək, 1 oktyabr tarixli qərarı ilə keçid dövrü ittifaq orqanlarında Azərbaycan Respublikasının iştirakını qeyri-mümkün saydı, respublika rəhbərliyinin müstəqillik məsələsində qeyri-ardıcıl mövqeyini ittiham etdi.<sup>618</sup>

Azərbaycan Respublikasının rəhbərliyi Heydər Əliyevin müstəqillik uğrunda mübarizəsinə qoşulmaq, bu prosesi daha da yaxınlaşdırmaq əvəzinə Naxçıvanla konfrontasiya yolu tutdu. İş o yerə çatdı ki, Naxçıvanın konstitusion hüquqlarının pozulmasına ol atıldı. Azərbaycan Respublikası Ali Soveti tərəfindən respublika Konstitusiyasının "Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri vəzifəyə görə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini" müddəasının təsbit olunduğu 112-ci maddəsinin 2-ci hissəsi çıxarıldı. Naxçıvanın Azərbaycan dövlətçiliyindəki rolunu yüksək qiymətləndirən Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində bu hüquqazidd qərar 1991-ci il oktyabrın 17-də ləğv edildi.<sup>619</sup>

Beləliklə, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi ilə Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə Naxçıvan həlledici mövqeyə keçdi. Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilən qərarlar və həyata keçirilən tədbirlər Azərbaycanın müstəqilliyinin elan edilməsinə və SSRİ-nin ittifaq dövləti kimi

dağılmasına əsaslı zəmin yaratdı. Muxtar respublikada həyata keçirilən tədbirlər, demokratik dəyişikliklər, milli dövlətçiliklə bağlı qəbul edilən qərarlar Azərbaycanın müstəqilliyini möhkəmləndirmək yolunda məqsədyönlü fəaliyyət sahələri idi. Naxçıvanda gedən demokratik dəyişikliklərin sorağı Azərbaycandan uzaqlara yayılırdı. Azərbaycanın müstəqil dövlət kimi siyasi fəaliyyətinin bir sıra konseptual istiqamətləri də məhz bu dövrdə işlənişə hazırlanmışdı.<sup>620</sup> "...Naxçıvanda fəaliyyət göstərirdi dövrlərdə... Heydər Əliyev əslində Azərbaycanın müstəqilliyinin qorunub saxlanması ideyaları ilə yaşayırdı. O çətin vəziyyətdə, bələdə şəraitində, ona qarşı daxili qüvvələrin törətdiyi qəsd, onu hakimiyyətdən kənar etmək cəhdlərinə baxmayaraq Heydər Əliyev təkcə Naxçıvan üçün yox, bütün Azərbaycan üçün düşündürdü."<sup>621</sup> Heydər Əliyev bir xalq deputatı, sonra isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyət göstərirdi dövrdə Naxçıvan parlamentində təkcə Naxçıvan Muxtar Respublikası üçün yox, bütün respublika üçün böyük əhəmiyyət kəsb edən qərarlar qəbul edildi: "Naxçıvan Muxtar Respublikasının adının dəyişdirilməsi haqqında", "Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında", "Naxçıvan Muxtar Respublikası dövlət rəzmələri haqqında", "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında", "Naxçıvan Muxtar Respublikası yerləşən silahlı qüvvələrin statusu haqqında", "Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasını təşkil haqqında", "Keçid dövründə SSRİ İttifaqının dövlət hakimiyyəti və idarəetmə orqanları haqqında SSRİ Qanunu barədə"<sup>622</sup> və s. Heydər Əliyevin bütün fəaliyyəti muxtar respublikanın düşdüğü ağır vəziyyətdən çıxarılmasına, sərhəd kəndlərinin və muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsinə, xarici dövlətlərlə əlaqələrin yaradılmasına, əhalinin ərzaqla təmin edilməsinə, sosial vəziyyətlərinin yaxşılaşdırılmasına və başqa bir sıra vacib məsələlərin həllinə yönəldildi.

<sup>616</sup> "Sərq qapısı" qəzeti, 2004, 19 avqust

<sup>617</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.479-480, 763

<sup>618</sup> Yeno orada, s.170-172

<sup>619</sup> Qasımov Ə. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü illər), s.156

<sup>620</sup> Naxçıvan. Azərbaycan beynəlxalq jurnalı. 2004, mart (01), s.23

<sup>621</sup> Mahmudov Y. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı, 2002, s. 242

<sup>622</sup> "Sərq qapısı" qəzeti, 1996, 10 may

## 7.2.2. Heydər Əliyevin Naxçıvan Azərbaycan dövlətçiliyini möhkəmləndirməsi. Naxçıvanın muxtar dövlət statusunun təmin edilməsi üçün zəmin hazırlanması (1991, oktyabr-1993, iyun)

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin ikinci sessiyası "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiyası Aktı"nı qəbul etdi. Preambula və altı bölmədən ibarət olan Konstitusiyası aktında Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilir, onun dövlət, siyasi və iqtisadi quruluşunun əsasları müəyyən edilir. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan edilməsindən sonra, onun rəsmən tanınması başlandı və ilk dəfə Türkiyə Respublikası noyabrın 9-da onu rəsmən tanıdı. Sonralar bu proses davam etdirildi.

Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiyası aktının qəbul edilməsi ilə xalqın tarixi arzusuna qovuşmasına baxmayaraq, müstəqilliyin reallaşdırılması o qədər də asan olmadı. Ən başlıca məsələlərdən biri müstəqillik ideyalarını dönmədən həyata keçirə biləcək dövlət hakimiyyətinin yaradılması idi. Müstəqilliyin ilk illərində bunu təmin etmək mümkün olmadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik. Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi. 1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdir."<sup>623</sup>

Müstəqilliyin elan edilməsindən sonra, A.Mütəllibov hökuməti hakimiyyətini (1991, 18 oktyabr-1992, 6 mart) davam etdirdi. Bu hakimiyyət siyasi və sosial-iqtisadi sahədə, xüsusilə Azərbaycanın ərazi bütövlüyünün qorunmasında konkret proqrama malik deyildi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının getdikcə genişləndiyi bir şəraitdə bu olduqca təhlükəli idi. Məhz belə bir şəraitdə 1992-ci ilin fevralın 26-da Azərbaycan xalqına qarşı Xocalıda soyqırım aktı törədildi.<sup>624</sup>

1992-ci il martın 6-da Mütəllibov istefaya göndərildi. Bu hakimiyyəti daha da zəiflətdi. Mayın 8-də Azərbaycanın Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Belə gərgin vəziyyətdə də hakimiyyət uğrunda mübarizə davam edirdi. Mütəllibovun yenidən hakimiyyətə qayıtmaq cəhdi (14-18 may) uğursuzluğa düşər oldu. Hakimiyyət böhranı davam etdirildi. Bu böhranın ən mühüm səbəblərindən biri də Naxçıvana münasibətdə qəbət siyasətinin davam etdirilməsi idi. Təəssüflə qeyd etmək lazımdır ki, növbəti, Mütəllibov hakimiyyəti, eləcə də özünü demokratik hesab edən qüvvələr də Naxçıvana qarşı eyni platformada birləşmişdilər. Bunun nəticəsi idi ki, "Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiyası Aktı"nda Naxçıvana həyata keçirilən Ümumazərbaycan əhəmiyyətli hadisələrin heç biri dəyərləndirilməmiş, yeni tarixi şəraitdə Naxçıvanın statusuna toxunulmamışdı, halbuki təcrübə baxımından Konstitusiyası Aktında Naxçıvana da yer ayrılmasına ciddi ehtiyac var idi.

Bütün bunlara baxmayaraq, Naxçıvanın rəhbəri kimi Heydər Əliyev Mərkəzlə eyni platformada birləşən qüvvələrin konfrontasiya siyasətinə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi xətti ilə cavab verdi. Azərbaycanın Dövlət Müstəqilliyinin elan edilməsi mühüm hadisə kimi Naxçıvanda da yüksək qiymətləndirildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev bu münasibətlə Azərbaycan xalqını təbrik etdi. Təbrik teleqramında bu hadisənin mahiyyəti dəyərləndirilməklə eyni zamanda, Naxçıvanın rolu və sonrakı fəaliyyətinə də toxunulur və qeyd edilirdi ki, Naxçıvan Muxtar Respublikasının əhalisi 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiyası Aktı" münasibətilə bütün Azərbaycan xalqını təbrik edir və bunu tarixi hadisə kimi qəbul edir... Biz bu gün xoşbəxtlik ki, nəhayət, Azərbaycan Respublikasının ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərinin həyata keçirilməsi üçün ilk addım atılıbdir. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq hərəkatı uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər.<sup>625</sup> Bu konseptual müddəə işdə də ardıcılıqla davam etdirildi.

<sup>623</sup> Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda İlham Əliyevin nitqi // "Azərbaycan" qəzeti, 2016, 18 oktyabr

<sup>624</sup> Ходжалы. Очевидцы о военных преступлениях. Суд над Арменией. СПб., 2015

<sup>625</sup> "Həyat" qəzeti, 1991, 23 oktyabr

Azərbaycanın Dövlət müstəqilliyinin elan edilməsindən sonra, ən vacib məsələlərdən, eləcə də müstəqillik üçün təhlükə yaradan amillərdən biri muxtar respublika ərazisindəki hərbi və sərhəd qoşunları hissələri ilə yeni münasibətlərin qurulması idi. Bununla əlaqədar olaraq, Ali Məclisin 1991-ci il 26 oktyabr sessiyasında Naxçıvan Muxtar Respublikası ərazisində olan hərbi hissələrin statusu haqqında məsələ müzakirə olundu və qərar qəbul edildi. Qərarda Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Sovet İttifaqı hərbi qüvvələrinin statusu ilə əlaqədar bütün məsələləri hərtərəfli öyrənmək və təhlil etmək, onlarla yerli hakimiyyət orqanlarının qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, hərbi qulluqçularla yerli əhali arasında münasibətləri halların qarşısını almaq məqsədilə bəzə tədbirlər hazırlanması üçün xüsusi komissiyanın yaradılması nəzərdə tutulmuşdu.<sup>626</sup> Heydər Əliyevin prinsipli və qətiyyətli mövqeyi sayəsində Naxçıvanda yerləşmiş qoşun və sərhəd hissələrinin fəaliyyəti ilə bağlı bütün məsələlər Azərbaycanın mənafeyinə uyğun həll edildi. Məhz onun ciddi tələblərindən sonra müəmmalı şəkildə 1990-cı ilin sonunda Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən sərhəd məntəqələrinin Ermənistan ərazisindəki sərhəd məntəqələrinə tabe etdirilməsi barədə qərar ləğv edildi. Onlar yenidən Naxçıvan ərazisində yerləşən 41-ci sərhəd dəstəsinin tabeliyinə qaytarıldı.

Noyabrın 6-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini N.Şam və SSRİ Baş Dövlət Sərhəd İdarəsinin şöbə rəisi A.Bessonov, eləcə də Zaqafqaziya hərbi dairəsindən, sərhəd qoşunları qərargahından yüksək rütbəli hərbiçilər Naxçıvana gəldilər. Ali Məclisin sədri son zamanlar sərhədçilər tərəfindən törədilən hüquqa zidd hərəkətlərdən danışıdı. Muxtar respublikanın ali hakimiyyət orqanları ilə hərbi hissələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilmiş "Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrin statusu haqqında" qərarın məqsəd və məzmunu barədə onlara məlumat verdi.

Növbəti gün Ali Məclisin Sədri Heydər Əliyevin muxtar respublika ərazisində yerləşən bütün hərbi hissələrin komanda heyəti ilə görüşü oldu. Ali Məclisin qəbul etdiyi "Naxçıvan Muxtar Respublikasının müda-

fiasinin təşkili ilə əlaqədar bəzi məsələlər haqqında" qərarı bu sahədə aparılan bütün danışıqların məntiqi yekunu oldu. Qərarda deyilirdi ki, Naxçıvan Muxtar Respublikasının ərazisindəki bütün yeraltı və yerüstü sərəvtlər Azərbaycan xalqına, muxtar respublika əhalisinə məxsusdur. Muxtar respublika ərazisində yerləşən silahlı qüvvələrin bütün hərbi və təsərrüfat tikililəri, omlakı, silahları və hərbi sursatları, hərbi və mülki texnikası Naxçıvan Muxtar Respublikasına məxsusdur və Ali Məclisin icazəsi olmadan respublika ərazisində aparılmamalıdır.<sup>627</sup>

Muxtar respublikanın ərazisindəki sovet hərbi hissələri ilə məsələnin həlli ilə eyni zamanda, milli hərbi hissələrin yaradılması zərurəti də ortaya çıxmışdı. Müstəqilliyin qarantı olan vacib məsələlərdən biri kimi bu da ilk dəfə Naxçıvanda reallaşdırılmışdır. Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda milli ordu hissələri formalaşdırıldı, region ərazi bütövlüyünün və təhlükəsizliyinin müdafiəsi üçün zəruri təminat əldə edildi.

Ermənistan tərəfindən Naxçıvanın blokadaya alınmasına və muxtar respublikaya yönəlməmiş erməni təəcüvünə qarşı müdafiənin təşkili də diqqət mərkəzində idi. 1991-ci il noyabrın 5-də Naxçıvan-Bakı istiqamətində və əks istiqamətdə səmşin qatarlarının hərəkəti bərpa olundu. Erməni tərəfi ilə danışıqlar zamanı tələb olundu ki, dəmir yolunun Mehri sahəsində qatarların hərəkətinin təhlükəsizliyi təmin edilsin. Ermənistan prezidenti Heydər Əliyevi əmin etmişdir ki, erməni tərəfi Mehri rayonunun ərazisində qatarların təhlükəsiz hərəkətinə təmin edəcəkdir. Noyabrın 28-də yük qatarlarının hərəkəti bərpa edildi. Səmşin qatarlarının təhlükəsizliyinə erməni tərəfi təminat vermədiyindən onların hərəkəti dayandı. Erməni tərəfin avantürist siyasəti isə davam etdirilirdi. Dekabrın 8-də erməni yaraqlıları Ordubad dəmir yolu stansiyası təmir briqadasının 12 işçisini girov götürdülər.

Dekabrın 16-da isə Bakı-Şürur qatırı saxlanıldı. Dekabrın 19-da Heydər Əliyevin Ermənistan prezidenti ilə danışığından sonra 12 nəfər geri qaytarıldı. Eyni zamanda, dekabrın 16-dan saxlanılan Bakı - Şürur qatırı azad edildi.

Erməni silahlı birləşmələri qısa fasilədən sonra, 1992-ci il mayın 5-də sərhədi keçərək, Naxçıvan Muxtar Respublikasının sərhədyanı yaşayış məntəqələrinə yenidən basqın etdilər. Sədrək qəsəbəsi

<sup>626</sup> Qayıdış (1993). Sənədlər toplusu., s.514-516; Qasimov Ə. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü illər), s.161

<sup>627</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.522



üzərinə hücumda beş piyadaların döyüş maşınının, iki zirehli transportorun və bir tankın köməyi ilə 700-ə yaxın silahlı erməni hərbi qulluqçusu iştirak etmişdir.<sup>628</sup> Sədərək qəsəbəsi, Havuş, Günnüt, Yuxarı Yaycı kəndləri yaxınlığındakı döyüşlər zamanı 42 nəfər yaralanmış, 3 nəfər həlak olmuşdu. Mayın 7-də səhər tezdən Sədərək qəsəbəsi və Havuş kəndi müxtəlif toplardan atışa tutulmuş, 20 nəfər yaralanmışdı. Sədərəkdə böyük dağıntılar olmuşdu.<sup>629</sup>

Mayın 5-də Naxçıvan şəhərində, mayın 7-də Şərur rayonunun mərkəzində mitinq keçirildi. Heydər Əliyev hər iki mitinqdə çıxış etmiş, sabitliyi saxlamaq naminə bütün qüvvələrin birləşməsinə zəruri hesab etmişdi. Azərbaycan ərazisindən buraya elektrik enerjisi və yənaq verilməsini təmin edən kommunikasiya xətləri Ermənistanda bağlanmışdı. Telefon və teleqraf rabitəsi pozulmuş, dəmir yolunda hərəkət dayanmışdı. Naxçıvan Muxtar Respublikası yenə işsiz və qazsız qalmışdı.

Mayın 8-də "Milliyyət" qəzetində Naxçıvandakı hərbi vəziyyətlə bağlı məlumat verilməmişdi. S.Dəmirəl ABŞ prezidenti Corc Buş ilə telefon danışığında bildirmişdi ki, Ermənistan Naxçıvana hücumları davam etdirsə, Türkiyə könər müşahidəçi kimi qala bilməyəcəkdir.<sup>630</sup> Sədərək rayonunda təhlükəsizliyi təmin etmək məqsədilə orada hərbi vəziyyət elan edildi. 1992-ci il may ayının əvvəllərində Naxçıvan Muxtar Respublikasında, Azərbaycanın Ermənistanla sərhədlərində gərginlik yenidən artdı. Düşmən Naxçıvan tərəfdən hücum olacağından ehtiyatlanaraq oradakı hərbi hissələrin başını qatmaq, həm də Azərbaycanda yaranmış xaosdan bəhrələnmək yeni torpaqlar ələ keçirmək niyyətində idi.

Naxçıvan ətrafında blokadanın daraldılması da buna xidmət edirdi. 1991-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikasına qaz verilməsinin dayandırılması elektrik enerjisinin verilməsi də əlavə olundu, 1992-ci ilin iyul ayından elektrik enerjisi də kəsildi. 1992-ci ilin aprel ayından buraya qatarların hərəkəti tam dayandırılmışdı.<sup>631</sup>

Naxçıvan üçün həyati əhəmiyyət malik olan bu məsələlərin həlli ilə bərabər, muxtar respublikanın gələcək inkişafının perspektivləri də müəyyənləşdirilirdi. Azərbaycanda ilk dəfə olaraq iqtisadi islahatlarla, məhz Naxçıvanda başlandı. 1992-ci il aprelin 6-da Ali Məclisin səs-siyasında iqtisadi islahatlarla bağlı məsələlər müzakirə edildi: "Naxçıvan Muxtar Respublikasında zərərli işləyən kolxoz və sovxozlar haqqında" və "Rentabelli işləyən kolxoz və sovxozların ictimai məqarasının özəlləşdirilməsi haqqında". İlk növbədə Culfa rayonunun Şurut və Gal kimi sərhəd kəndlərində eksperimental qaydada torpaq islahatlarına başlandı.<sup>632</sup> Torpaqlar pay norması əsasında həmin kəndlərdə yaşayan əhaliyə paylandı. Kənddə yaşayan hər bir kəndliyə sahibkar hüququ verildi. Diyarda yaradılmaqda olan sosial-iqtisadi münsibətlər əhalinin maddi vəziyyəti və rifah halının yaxşılaşdırılmasına ciddi təsir göstərdi.

Naxçıvanda həyata keçirilən yeni dövlətçilik tədbirləri kimi onun qonşu xarici dövlətlər-Türkiyə və İrənan siyasəti və iqtisadi əlaqələrinin yaradılması da qeyd edilməlidir. 1992-ci il martın 22-25-də Heydər Əliyev Türkiyə Respublikasının Prezidenti Turqut Özalın və Baş nazir Süleyman Dəmirəlin dəvəti ilə Türkiyəyə səfər edib, qardaş ölkənin dövlət başçıları ilə danışıqlar apardı.

Heydər Əliyevin Baş nazir Süleyman Dəmirəl ilə görüşündə Naxçıvan Muxtar Respublikasının statusu məsələsindən də bəhs olundu. Bununla əlaqədar Süleyman Dəmirəl qeyd edirdi ki, Türkiyə xarici qüvvələrin Naxçıvanın statusunu dəyişdirmək cəhdlərinə etinasız qalmaq və muxtar respublikaya hər cür yardım göstərəcəkdir. Martın 24-də tərəflər arasında 13 maddədən ibarət əməkdaşlıq haqqında protokol imzalandı. Sənəddə Türkiyə və Naxçıvan arasında iqtisadiyyat, təhsil, naqliyyat və rabitə sahəsində münasibətlərin inkişaf etdirilməsi nəzərdə tutuldu. Türkiyə Naxçıvana 100 milyon dollar kredit verdi və bunun hesabına ərzaq, əkin üçün toxum, avadanlıq göndərdi.<sup>633</sup> Sədərək-Türkiyə yolu tikildi. Qarşılıqlı avtonaqliyyat əlaqələri yarandı. "Türksat" rabitə şirkəti Naxçıvanın Bakı ilə telefon əlaqəsinə bərpə etdi. Türkiyə ilə Naxçıvanın yaxınlaşmasında Heydər Əliyevin xidmətləri əvəzsiz idi. Naxçıvan tədricən türk dünyasına

<sup>628</sup> Qətiyyətin təntənəsi. Sənədi xronika, s. 288

<sup>629</sup> Yəna orada, s.289

<sup>630</sup> "Naxçıvan" qəzeti, 1992, 8 may

<sup>631</sup> Azərbaycan tarixi. Yeddi cildə, yeddinci cild, s.334-335

<sup>632</sup> "Şarq qapısı" qəzeti, 2003, 22 iyul

<sup>633</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.607

qovuşurdu. Heydər Əliyev deyirdi: “Qədim türk diyarı Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Qarşılaşdıqları çətinliklərə dözdə-dözdə naxçıvanlılar Azərbaycanın bütövlüyü, müstəqilliyi uğrunda mübarizə aparırlar. Rusiyanın əsarətindən çıxdıqdan sonra Azərbaycan türk, islam ələminə yaxınlaşmış qovuşmalıdır. Bu mənada Naxçıvan türk islam dünyasına bir qapıdır”.

Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda həyata keçirilən bütün tədbirlər Azərbaycan xalqının konsolidasiyasına, onun dövlətçiliyinin daha da möhkəmləndirilməsinə xidmət edirdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli sessiyasında hər il dekabr ayının 31-nin Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü kimi bayram edilməsi barədə qərarı da bunu bir daha təsdiq edir.<sup>634</sup>

Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda dövlət müstəqilliyinin möhkəmləndirilməsi uğrunda çətin və ardicil iş aparıldığı dövrdə, Mərkəzdə hakimiyyət uğrunda mübarizə davam edir və dövlətin suverenliyi üçün ləbub təhlükə yaradır. Belə ki, Azərbaycan Xalq Cəbhəsi 1992-ci ilin mayında A.Mütəllibovun yenidən hakimiyyətə qayıtmaq cəhdini Konstitusiyaya bərpa etmək adı ilə dəf edərək özü hakimiyyəti ələ aldı. Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında İsa Qəmbər sədr seçildi və Prezident səlahiyyətlərinin icrasına (1992, 17 may-17 iyun) başladı. Azərbaycan Xalq Cəbhəsinin nəzarəti altında həyata keçirilən prezident seçkisi nəticəsində Əbülfəz Əliyev (Elçibəy) prezident (1992, 17 may-1993, 1 sentyabr) seçildi. Beləliklə, Azərbaycan Xalq Cəbhəsi yenidən bərpa olunduğunu elan etmiş Müsavat partiyası ilə birlikdə hakimiyyəti ələ aldı. Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütliyünün hakimiyyəti də ölkəni dərin siyasi böhrandan çıxara bilmədi. Firsətdən istifadə edən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı silahlı təcavüzünü davam etdirdi. 1992-ci il mayın 18-də Laçın işğal olundu. 1993-cü il aprelin 2-də isə Kəlbəcər rayonu ələ keçirildi. Beləliklə, Ermənistan Dağlıq Qarabağın hüddullarında kənarında olan Azərbaycan topraqlarının işğalı ilə münasifəni yeni mərhələyə keçirdi.

Bu hakimiyyətin yol verdiyi ən ağır səhvlərdən biri də Mütəllibov hakimiyyətinin Naxçıvana qarşı anti-dövlətçilik siyasətini nəinki, ara-

dan qaldırmaq, hətta daha da dərinləşdirməkdən ibarət oldu. Yalnız Heydər Əliyevin müdrikliyi və zəngin dövlətçilik təcrübəsi Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qalmasına şərait yaradı.

Heydər Əliyev əvvəlki dövrdə olduğu kimi, Rusiya qoşunlarının Naxçıvandan çıxarılması və milli ordu hissələrinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirirdi. Ali Məclisin qərarı ilə Rusiya qoşun hissələrinin Naxçıvandan çıxarılması və Milli ordunun yaradılması prosesi başlandı. 1992-ci ilin iyul ayında Rusiyanın Müdafiə Nazirliyi, Zaqafqaziya hərbi idarəsi və 75-ci motoatıcı diviziyasının komandanlığı ilə danışıqlar aparıldı. Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyasının ləğv edilməsi və diviziyanın bütün hərbi və təsərrüfat əmlakının Azərbaycan Respublikasının sərəncamına verilməsi haqqında razılıq əldə edildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisin Rəyasət Heyətinin 25 iyun 1992-ci il tarixli iclasında Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin ləğvi və onun əsasında Azərbaycan Müdafiə Nazirliyi tərkibində müvafiq strukturun yaradılması zəruri hesab edildi.<sup>635</sup> Azərbaycanda birinci olaraq Rusiya qoşun hissələrinin hərbi və təsərrüfat əmlakı Azərbaycan Respublikası Nazirliyinin yeni yaradılan hərbi hissəsinin sərəncamına verildi.

1992-ci il avqustun 18-də 75-ci diviziyanın əmlakının, silahlarının, hərbi texnikasının Azərbaycan Milli Ordusuna verilməsi haqqında sənədlərin imzalanması ilə Rusiya ordusunun hərbi hissələri avqustun 18-də Naxçıvan Muxtar Respublikasını tərk etdi.<sup>636</sup>

Aparılan danışıqların nəticəsində Sovet İttifaqının sərhəd qoşunlarının Naxçıvanda yerləşən 41-ci sərhəd dəstəsi ləğv olundu. 41-ci sərhəd dəstəsinin funksiyalarının, bütün hərbi və təsərrüfat əmlakının Azərbaycan Respublikasının Naxçıvanda yaradılan birinci sərhəd dəstəsinə verilməsi haqqında sənədlər imzalandı. İlk milli sərhəd qoşunlarının yaradılması da Naxçıvandan başlandı. Sərhəd qoşunları dəstəsində Azərbaycanın milli bayrağı qaldırıldı. 1992-ci il sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin gərgin əməyi və çevik diplomatik gedişləri sayəsində heç bir insidentə yol verilmədən Naxçıvan ərazisini sonuncu rus sərhədçisi də

<sup>634</sup> Qayıdış, Təkmilləşdirilməsi və yenidən işlənməsi ikinci nəşri, s. 271-274

<sup>635</sup> Qayıdış, Təkmilləşdirilməsi və yenidən işlənməsi ikinci nəşri, s.542

<sup>636</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.771; “Sərq qapısı” qəzeti, 1998, 24 iyun

tərk etdi.<sup>637</sup> Bütün keçmiş müttəfiq respublikalar içərisində ilk dəfə olaraq sovet imperiyasının ortu hissələri bütünlüklə Naxçıvandan, ondan bir müddət sonra isə bütün Azərbaycanı çıxarıldı.

Ermənistan silahlı qüvvələrinin Naxçıvana qarşı genişlənən təcavüzünün dəf edilməsi istiqamətində də işlər davam etdirilirdi. 1992-ci il mayın 18-də muxtar respublikanın Sədərək, Günnüt, Havuş, Yuxarı Buzqov, Şada, Biçənək və s. qəsəbə və kəndlərinə güclü hücumlar başlandı. Ermənistan silahlı qüvvələri, hətta zəhərli kimyəvi silahdan istifadə edirdilər. Sədərəkdə qanlı döyüşlər 40 gün davam etdi. Naxçıvanlıların hamısı Sədərəyin müdafiəsinə qalxdı. Onlar qəhrəmanlıqla vuruşurdular. Qəsəbənin yüz metrliyindəki Mil dağından 10 gün müddətində 17 şəhidin cəsədini götürmək mümkün olmadı.

Heydər Əliyevin şəxsi nüfuzu bir günlük atəşkəs yaratmağa kömək etdi, şəhidlərin cəsədləri 1992-ci il mayın 28-də döyüş zonasından götürüldü.<sup>638</sup> Kəndlərə xeyli ziyan dəymiş, evlər və inzibati binalar dağıdılmışdı. On minlərlə insan çadırlarda, meşələrdə ağır şəraitdə yaşamağa məcbur olmuşdu.<sup>639</sup> Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev erməni təcavüzünə qarşısını almaqda diplomatik vasitələrdən geniş istifadə etdi. Hələ martın 23-də onun Türkiyəyə səfəri zamanı Baş nazir Süleyman Dəmirəl bütün dünyaya bəyan etmişdi ki, Naxçıvan Muxtar Respublikasının statusunda bir dəyişiklik meydana gələrsə, mövcud müqaviləyə əsasən Türkiyə öz sözünü deyəcəkdir. Mayın 18-də gecə Türkiyə Nazirlər Kabineti toplanıb geniş bəyanat qəbul etdi. Türkiyə rəhbərliyinin və Heydər Əliyevin birgə söyləri sayəsində erməni təcavüzkarlarının niyyəti dünya ictimaiyyətinə çatdırıldı. 57 dövlət bu təcavüzü pislədi. NATO xüsusi bəyanat verdi.<sup>640</sup> Rusiya burada geri çəkilməyə məcbur oldu. MDB Birləşmiş Silahlı Qüvvələrinin Baş komandanı marşal Şapoşnikovun qeyd etdiyi kimi, Türkiyənin Naxçıvana kömək etməsi üçüncü dünya müharibəsinə gətirib çıxara bilərdi. Mayın 24-də Ermənistanın təklifi ilə danışıqlar başlandı və sabitlik təmin edildi.

Ermənistan Naxçıvanın blokadasının başa çatdırılması və möhkəmləndirilməsi yönündə fəaliyyətini davam etdirirdi. 1992-ci il aprelin 24-də Azərbaycanın digər torpaqları ilə yeganə əlaqə vasitəsi olan dəmir yolu kəsildikdən sonra, iyulun 13-də qalan kommunikasiya xətlərinin də fəaliyyətinə son qoyuldu. Ermənilər bununla uzun müddət mühasirədə saxladıkları Naxçıvanı diz çökdürməklə Azərbaycana daha ağır zərbə vurmaq istəyirdilər. Naxçıvan Muxtar Respublikası əhalisinin iradəsini qırmaq mümkün olmadı. Naxçıvanlılar hər cür çətinliyə, aclığa, qışda 40 dərəcəyə çatan səxəxtə dözdülər. Qaz olmadıqından, enerji fasilələrlə verildiyindən və az olduğundan açaqların 70 faizi kəsilib yandırıldı, lakin diyar mübarizəsini davam etdirdi.

Heydər Əliyev bütün imkanlardan istifadə edərək Naxçıvanı blokadadan çıxarmağa, əhalinin vəziyyətini yaxşılaşdırmağa çalışırdı. Bunun üçün Türkiyə və İranla əlaqələr davam etdirilir, Naxçıvanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi sahəsində geniş iş aparılırdı.

Türkiyə ilə əməkdaşlığın ən önəmli məsələlərindən biri Araz çayı üzərində körpünün tikintisi oldu. Naxçıvan körpüsü Türkiyənin Qafqaz və Orta Asiya dövlətlərinə keçidini təmin edən bir qapı idi. 1992-ci il mayın 28-də Naxçıvan ilə Türkiyə arasında "Sədərək-Dilucu" 228 m-lik "Ümid körpüsü" açıldı.<sup>641</sup> Körpünün rəsmi açılışında Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl başda olmaqla Türkiyədən Naxçıvana böyük nümayəndə heyəti gəlmişdi. Baş nazir Süleyman Dəmirəl körpünün açılışını Azərbaycanla Türkiyə arasında əməkdaşlığın yeni dövrünün başlanğıcı adlandırdı. Heydər Əliyev həmin körpünü "arzu və ümidlərin körpüsü" kimi dəyərləndirdi. Muxtar Respublika parlamentinin qərarı ilə Sədərək-Dilucu körpüsü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında rəsmi sərhəd keçid qapısı elan edildi.<sup>642</sup>

Muxtar respublikanın İranla da əlaqələri genişləndirdi. Heydər Əliyev 1992-ci il avqustun 22-26-da İran İslam Respublikası Prezidentinin dəvəti ilə Tehrana səfər etdi. Naxçıvan Muxtar Respublikasının ehtiyacları ilə bağlı qonşu dövlətlə danışıqlar aparıldı.<sup>643</sup> İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi

<sup>637</sup> "Dövrən" qəzeti, 1998, 16 dekabr

<sup>638</sup> "Şərq qapısı" qəzeti, 1992, 28 may

<sup>639</sup> "Oğuz yurdu" qəzeti, 2001, 15 sentyabr

<sup>640</sup> Azərbaycan tarixi. Yeddici cildə, yeddinci cild, s.333

<sup>641</sup> Naxçıvan Muxtar Respublikası. 1969-1999. Naxçıvan, 1999, s.11

<sup>642</sup> "Azərbaycan" qəzeti, 1999, 9 iyun

<sup>643</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.653

və mədəni əməkdaşlıq haqqında 16 maddədən ibarət protokol imzalandı.<sup>644</sup> Bağlanmış protokol əsasən muxtar respublikanın kommunikasiya xətlərinin İran ərazisindən keçirilməsi, bir il ərzində qaz kəmərinin İran hökumətinin vəsaiti hesabına çəkilməsi, hər ayda 100 ton maye qazın verilməsi kimi həyati vacib məsələlər həll olundu. Oktyabr-noyabr aylarında İran İslam Respublikasından Naxçıvana yardımlar, neft, dizel yanacağı, kömür və ərzaq məhsulları göndərildi. Dekabrın 3-də Şahtaxtı-Poldəşt arasında üzən körpü istifadəyə verildi.<sup>645</sup> Həmin gün İrandan Naxçıvana təqribən 30 mqvt gücündə elektrik enerjisinin verilməsinə başlanıldı. Türkiyədən-İqdir şəhərindən Naxçıvana elektrik xətti çəkildi.<sup>646</sup> Muxtar respublika Türkiyənin elektrik şəbəkəsinə qoşuldu. İranla Naxçıvan arasında Poldəşt və Cul-fada müştərk bazarlar açıldı.

İran və Türkiyə dövləti, ayrı-ayrı şirkətlər Naxçıvana yardım göstərməklə kifayətlənmir, burada yeni müəssisələr tikmək, mövcud müəssisələri modernləşdirmək, avadanlıqlarla təchiz etmək, muxtar respublikanı azad iqtisadi zonaya çevirmək üçün kömək edəcəklərini bildirirdilər. Konsulluqların açılması üçün razılıq əldə edildi. Bir qədər sonra Türkiyənin Naxçıvana yeni təyin olunmuş baş konsulu Orxan Ərtögrül 1993-cü ilin yanvarında Heydər Əliyev tərəfindən qəbul edildi. Naxçıvan Muxtar Respublikasının paytaxtında ağır yüklü sərnişin və nəqliyyat təyyarələrinin qəbul etməyə imkan verən yeni aeroport martın 1-də işə salındı. Sınaq uçuşları müvəffəqiyyətlə nəticələndi.

Türkiyə və İranla iqtisadi, ticarət, mədəni əməkdaşlığın mahiyyəti Mərkəzdəki anti-Naxçıvan qüvvələri tərəfindən qəsdən təhrif edilirdi. Onlar bu əlaqələri Naxçıvanda separatizm meyillərinin güclənməsi kimi təqdim edirdilər. Dövlət nümayəndələri muxtar respublikaya kömək etmək əvəzinə, onun rəhbərliyinə təzyiq göstərir, konstitusiyaya hüquqlarını məhdudlaşdırmağa çalışırdılar. Muxtar respublika Ali Məclisi Rəyasət Heyətinin 7 dekabr 1992-ci il tarixli qərarında göstərilirdi: "Ali Məclisin Rəyasət Heyəti bəyan etməyi zəruri hesab edir ki, Bakıda və Naxçıvanda ayrı-ayrı dairələr tərəfindən Naxçıvan Muxtar Respublikası rəhbərliyinin fəaliyyətindəki separatizm haqqın-

da yayılan şayiələr uydurmadır, böhtan xarakteri daşıyır və heç bir əsası yoxdur. Türkiyə və İranla əlaqələrin inkişaf etdirilməsi Azərbaycan Respublikasının ümumi siyasətinin tərkib hissəsidir, uzun müddət blokada şəraitində olan muxtar respublikanın sosial-iqtisadi problemlərinin həll edilməsinin zəruriliyindən irəli gəlir".<sup>647</sup>

Heydər Əliyev Naxçıvanın düşüüyü blokada vəziyyətdən çıxarılmasında və əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında dünyanın iri dövlətlərinin humanitar yardım göstərməsi istiqamətində fəaliyyət göstərirdi. Elə bu məqsədlə də Heydər Əliyev 1993-cü il yanvarın 20-də ABŞ prezidenti B.Klintonla məktub göndərdi. Məktubda deyilirdi: "... Sizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası artıq səkkiz aydır ki, ağır iqtisadi blokada şəraitindədir. Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə bağlayan və Ermənistanın ərazisindən keçən bütün kommunikasiya xətləri pozulmuşdur. Buna görə də muxtar respublikanın iqtisadiyyatının zəruri ehtiyatlarla təmin olunmasında, əhalinin ərzağa, elektrik enerjisinə, yanacağı olan minimum tələbatının ödənilməsində son dərəcə çətinliklər yaranıb".<sup>648</sup>

ABŞ prezidenti Heydər Əliyevin məktubuna dərhal reaksiya vermiş, ABŞ-in Bakidəki səfiri Ricard Mayls Naxçıvana gəlmiş, Naxçıvanın ehtiyaclarını öyrənmişdir. Bir aydan sonra ABŞ-in Naxçıvana təcili humanitar yardımı başlanmışdır. ABŞ-dən uçan və bir milyon ABŞ dolları dəyərində olan tibb ləvazimatı və ərzaq məhsulları ilə yüklənmiş "Boinq" təyyarəsi martın 9-da Naxçıvana gəlmişdir. Martın 21-də Fransadan Naxçıvana humanitar yardım göndərilmişdir. Martın 24-də Türkiyə hökuməti Naxçıvana 25 milyon Amerika dolları həcmində kredit ayırmışdır. Türkiyə və İran dövlətlərinin, şirkətlərinin və qeyri-hökumət təşkilatlarının Naxçıvana yardımları davam etmişdir.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyini yeni şəraitdə möhkəmləndirmək və inkişaf etdirmək konsepsiyası Mərkəzi hakimiyyət tərəfindən müqavimətlə qarşılanırdı. Heydər Əliyevin siyasətinin xalq içərisində rəğbətə qarşılanması və dəstəklənməsi isə Mərkəzi hakimiyyət narahat etməyə başlamışdı. Buna görə də Mərkəzi hakimiyyət Naxçıvana qarşı məkrli planlar tərtib etməyə başlamışdı. Bu özünü iki isti-

<sup>644</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.658-662

<sup>645</sup> Yəni orada, s.774

<sup>646</sup> AR MMA, fond 2941, siy. 1 a, iş 1, v.30-31

<sup>647</sup> "Azərbaycan" qəzeti, 1999, 9 iyun

<sup>648</sup> Qətiyyətin tantanası. Sənədlər xronika, s. 378

qamədə göstərdirdi: əvvəla, Naxçıvana qarşı dövlət çevrilişi planı hazırlanıb, həyata keçirməyə cəhd edilir; ikinci, Naxçıvanın muxtar statusunun ləğvi üçün təbliğat aparılırdı. Hakimiyyət ideoloqları başa düşə bilmirdi ki, hər iki halda Azərbaycan dövlətçiliyi üçün necə böyük təhlükə yarana bilərdi. Bu baxımdan hər iki planın həyata keçirilməsinin qarşısının alınması, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verilən böyük töhfə idi.

Mərkəzi hakimiyyət Naxçıvanda hakimiyyətini möhkəmləndirmək planına nail olmaq üçün hakimiyyət strukturlarını ələ almağa çalışırdı. Bu məqsədlə ilk əvvəl Baş nazir vəzifəsi ələ keçirilmişdi.<sup>649</sup> Əsas vəzifə isə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri vəzifəsinə yiyələnmək, daha doğrusu isə Heydər Əliyevi uzaqlaşdırmaq idi. Cəbhəçilərin Ali Məclisin sessiyasında təfriqə salmaq və bununla Heydər Əliyevə qarşı müəyyən planları həyata keçirmək cəhdləri boş çıxandan sonra çevriliş etmək yolu gündəmə gəldi.

Mərkəzin bu strateji planı ölkənin daxili işlər nazirliyi vasitəsi ilə həyata keçirilirdi. İyul ayının axırlarından Xalq Cəbhəsinin Naxçıvan polisini siyasətə cəlb etmək, ondan öz siyasi məqsədləri naminə istifadə etmək cəhdləri aydınlaşmağa başladı.<sup>650</sup> Belə bir şəraitdə Azərbaycan Respublikasının o zamankı daxili işlər naziri İsgəndər Həmidov Naxçıvana gəlir və avqustun 20-21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində olur. Danışqlar zamanı razılıq əldə olunur ki muxtar respublikanın daxili işlər naziri vəzifəsinə daha layiqli, təcrübəli şəxs təyin edilsin və bu vəzifə hələlik birinci müavin Ə.Ələkbərova həvalə edilsin.<sup>651</sup> İ.Həmidov isə bu vəzifədə AXC-nin fəal üzvü S.Mustafayevi görmək istəmiş, 18 avqust 1992-ci il tarixdə 1718 nömrəli əmr vermişdi. Heydər Əliyevlə söhbətindən sonra bu vəzifəyə kadr təyin etməyin onun səlahiyyətinə aid olmadığını bilib, bu məsələni hələlik açmamışdır. Heydər Əliyev İranda olarkən İ.Həmidov S.Mustafayevin nazir təyin olunması haqqındakı əmri Naxçıvan Muxtar Respublikası DİN-na göndərmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin polis əməkdaşları bu təyinatı qəbul

etməmiş, 1 sentyabr 1992-ci il tarixdə Azərbaycan daxili işlər nazirinin müavini R.Quliyevin iştirakı ilə Naxçıvan Muxtar Respublikası DİN polis əməkdaşlarının iclası keçirilmiş və bu iclasın etiraz bəyanatını Azərbaycan və Naxçıvan Muxtar Respublikası rəhbərliyinə göndərmişlər.<sup>652</sup> Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının hüquq və şərafətini Müdafiə Komitəsi Respublika Prezidentinə, Ali Sovetə və Baş Prokurora müraciət etmişdir.<sup>653</sup> Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 sentyabr 1992-ci il tarixli sessiyası Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri vəzifəsinə müzakirə etdi. Namizədlərin adları gündəliyə salındı. Alternativ qaydada seçki keçirildi. Ə.Ələkbərov 86 səsəndən 69 səs, S.Mustafayev isə 3 səs topladı. Ə.Ələkbərov Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri vəzifəsinə seçildi.<sup>654</sup> AXC-nin Naxçıvanda hakimiyyəti qeyri-qanuni yolla yiyələnmək üçün polisi ələ keçirməsi taktikası baş tutmadı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti 15 oktyabr 1992-ci il tarixdə "Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində yaranmış vəziyyət haqqında" məsələ müzakirə etdi. Qəbul edilmiş qərar respublika Prezidentinə və Ali Sovetə göndərildi. İ.Həmidov planın baş tutmayacağını gördükdə başqa bir hüquqa zidd hərəkətə yol verdi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri və bir sıra əməkdaşları daxili işlər orqanlarından çıxardı.

Yaranmış vəziyyət Bakının anti-konstitusional tədbirlərini müdafiə edən yerli qüvvələri fəallaşdırdı. AXC Naxçıvan şöbəsi Heydər Əliyevin əleyhinə qızgın təbliğat aparırdı. Oktyabrın 24-də isə AXC hakimiyyəti ələ almaq üçün silahlı çevriliş etdi. Naxçıvanda xalq cəbhəsinə məxsus silahlı dəstələr muxtar respublika Daxili İşlər Nazirliyi, Televiziya və Radio Verilişləri Komitəsi, Rabitə İdarəsi, şəhər elektrik şəbəkəsi binalarını, habelə telestudiyanı zəbt edib hakimiyyət əleyhinə bəyanat verdilər.<sup>655</sup> Lakin xalq çevriliş cəhdini dəstəkləmədi. Əhalinin böyük əksəriyyəti Heydər Əliyevin çağırışı ilə ayağa qalxdı. Hətta Nehrəm, Cəhri kəndlərindən adamlar piyada Naxçıvan şəhərinə yürüş

<sup>649</sup> Daha ətraflı bax: Qasımov Ə. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü illər), s.169-170

<sup>650</sup> "Azərbaycan" qəzeti, 1997, 23 oktyabr

<sup>651</sup> Yeno orada

<sup>652</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.383-385

<sup>653</sup> Yeno orada, s.385-389

<sup>654</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.388; "Respublika" qəzeti, 1999, 9 may

<sup>655</sup> "Şərq qapısı" qəzeti, 1992, 28 oktyabr

etdilər. Qısa bir vaxtda 50 mindən çox adam Heydər Əliyevi müdafiə etmək üçün Ali Məclis binasının qarşısına gəldi.<sup>656</sup> Belə bir şəraitdə Ali Məclisin Sədri Heydər Əliyev prezident Əbülfəz Elçibayla, Ali Sovetin sədri İsa Qəmbərova dəfələrlə telefon danışıqları aparır, Naxçıvan cəbhəçilərinin qeyri-qanuni hərəkətlərinin qarşısını almaq, yaranmış gərginliyi aradan qaldırmaq üçün təcili tədbirlər görmələri tələb edirdi. Prezident və digər rəhbər şəxslər tərəfindən heç bir qəti tədbir həyata keçirilmədi.

Belə olduqda Naxçıvan rəhbərliyi tərəfindən çevriliş cəhdində iştirak edən cəbhəçilərə xəbərdarlıq edildi ki, əgər onlar bir saat ərzində Daxili İşlər Nazirliyinin və dövlət televiziya və radio verilişləri komitəsinin binalarını azad etməsələr, silahsız xalq kütləsi özünü təzyiqlə ilə buna nail olacaqlar. Camaat Xalq Cəbhəsi silahlılarını dövlət idarələrindən qovub çıxardı. Bakıda hazırlanmış xüsusi cəza dəstəsi Naxçıvana gəlməyə cəsarət etmədi. Heydər Əliyev bu hadisələr haqqında sonra belə demişdir: "...oktyabrın 24-də Xalq Cəbhəsi Naxçıvanda çevriliş etmək istədi. Bunu da etdi. Silahlı dəstələr ilə gedib Daxili İşlər Nazirliyini, Televiziyanı zəbt etdilər və televiziya ilə bizim əleyhimizə çıxış etdilər. Biz bunun qarşısını yenə də kütlənin köməyi ilə aldığımız. Bax, məhz bu zaman, bu gərgin dövrdə mən istəyirdim ki, Naxçıvana bu təzyiqlər olmasın."<sup>657</sup>

Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəvqəladə sessiyası keçirildi. Sessiyada Heydər Əliyev haqlı olaraq dedi: "Açıq demək lazımdır ki, bu çevriliş cəhdi Muxtar Respublikanın DİN-i və Televiziyanı tutmaq deyil, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və onun rəhbərliyinə qarşı yönəldilmişdi".<sup>658</sup>

Naxçıvanda konstitusion hakimiyyəti zəiflətməklə bərabər, digər qeyri-konstitusion fəaliyyətə-muxtar respublikanın statusuna qarşı tədbirlərə də əl atıldı. Bu fəaliyyətin də əsas hədəfi Ali Məclisin Sədri Heydər Əliyev idi. Respublikanın dövlət katibi 1992-ci il noyabr ayının 2-də Bakı Dövlət Universitetində çıxışında və "Müxalifət" qəzetinə verdiyi müsahibədə Naxçıvanın muxtariyyət

statusuna qarşı çıxmışdı.<sup>659</sup> Respublikanın bir qrup ziyalıları dövlət katibinin bu məsuliyyətsiz çıxışından narahat olmuş və mətbuatda ona cavab verilməsi.<sup>660</sup> Azərbaycan Xalq Cəbhəsinin II qurultayında da Naxçıvanın mövcud statusunun ləğvindən bəhs edilmişdi.<sup>661</sup> AXC-Müsavat hakimiyyəti dövründə Naxçıvanın muxtariyyətinin ləğv olunması məsələsinin Ali Sovetin gündəliyinə çıxarılmasına cəhd olunmuşdu.

Mərkəzi hakimiyyət bu aktın nə hüquqi, nə də təcridi tələflərini nəzərə almaq istəmədi. Heydər Əliyevin həm ölkə, həm də beynəlxalq hüquq müstəvisində apardığı mübarizə ilə bu cəhdləri də boşa çıxardı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1992-ci il 25 oktyabr tarixli qərarı ilə mövcud şəraitdə AXC-Müsavat iqtidarının muxtar respublikanın statusu ilə bağlı əsassız, zərərli iddialarını qəti rədd etdi. Qeyd olundu ki, "...xüsusi coğrafi və geosiyasi şəraitdə yerləşən Naxçıvanın 70 il bundan əvvəl muxtar respublika statusu əldə etməsi tarixi nailiyyətdir və ona edilən hər hansı bir qəsd müstəqil Azərbaycanın milli dövlətçiliyinə, Naxçıvan Muxtar Respublikasının hər bir vətəndaşının hüquq və mənafeyinə edilən qəsd kimi qiymətləndirmək lazımdır".<sup>662</sup>

Heydər Əliyevin Naxçıvanda müstəqillik dövrü fəaliyyəti onun şükrəli Ümumazərbaycan lideri olmasını təsdiq etdi. Ölkənin və xalqın onun ətrafında birləşməsi qarşılaşınmaz prosesə çevrildi. Respublikanın müxtəlif şəxsiyyətləri, ziyalıları, qabaqcıl, sadə əmək adamları dəfələrlə Naxçıvana, Heydər Əliyevin yanına gedib Vətənin xilasına naminə ondan yenidən böyük siyasətə qayıtmasını xahiş etdilər.<sup>663</sup>

Respublika əhalisinin böyük bir hissəsi ölkəni düşdüylə vəziyyətdən çıxarmaq üçün yeni bir partiyanın yaradılmasını zəruri hesab edirdi. Mövcud partiya və təşkilatlara xalqın inamı qalmamışdı. Respublikanın müxtəlif bölgələrində "Heydər Əliyev partiyası" adlı təşkilatlar yaradılırdı. 1992-ci ilin aprel-may aylarında Bakıda Heydər Əliyevdən xəbərsiz onun tərəfdarları mitinglər keçirir, yaş senzi ilə bağlı Konsti-

<sup>659</sup> "Müxalifət" qəzet, 1993, 4 fevral

<sup>660</sup> "Naxçıvan" qəzeti, 1993, 16 mart

<sup>661</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.322; Qasımov Ə. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü illər), s.183

<sup>662</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.414

<sup>663</sup> "Xalq qəzeti", 1997, 2 dekabr

<sup>656</sup> Azərbaycan tarixi. Yeddinci cildə, yeddinci cild, s.336

<sup>657</sup> Heydər Əliyev. Müstəqilliyimiz əbədidi. 4-cü kitab. Bakı, 1997, s.251

<sup>658</sup> "Naxçıvan" qəzeti, 1992, 10 noyabr

tusiyaya edilmiş ədalətsiz əlavənin ləğvini istəyirdilər. Heydər Əliyevin yüz minlərlə tərəfdarlarının vahid, müəşəkkil, güclü bir təşkilatda birləşməsi tarixi zərurətə çevrilmişdi. 1992-ci ilin avqustunda "Səs" qəzetində çap olunmuş "Heydər bəyi biz çağırmalıyıq!" adlı müraciat qısa müddət ərzində cəmiyyətdə böyük rezonans doğurdu. Həmin il oktyabr ayında ictimaiyyətin mütləq əksəriyyətinin göstərdiyi inadlı və qətiyyətli təsiri altında ölkənin tanınmış ziyalılarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə ünvanladığı "Azərbaycan Sizin sözlünüzü gözləyir" müraciatı<sup>664</sup> bu kampaniyaya rəsmən start verdi. Bu tarixi sənəddə ölkədə yaranmış ağır siyasi, iqtisadi, mənəvi durumun mövcud iqtidarın sərətsəz, kobud, zora arxalan siyasəti nəticəsində gündən-günə dərinləşməsi, belə vəziyyətdən demokratik yolla xilas olmaq üçün xalqın bu işə rəhbərlik etməyə qadir yeganə şəxsin-Heydər Əliyevin başçılığını altında Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu öz əksini tapmışdı. 91 ziyalının təmsalində milyonların arzusunu, siyasi seçiminin əks olunduğu məktuba Heydər Əliyev "Yeni, müstəqil Azərbaycan uğrunda" cavabı ilə xeyir-dua verdi.<sup>665</sup>

Yeni Azərbaycan Partiyasının təsis konfransını Bakıda keçirmək mümkün olmadı. Konfrans 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Müxtəlif bölgələrdən 550-dən çox nümayəndə gəlmişdi. Konfrans YAP-ın təsis olunması haqqında qərar qəbul etdi. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Program və Nizamnaməsi müzakirə olunub qəbul edildi. Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Konfransda YAP-ın İdarə Heyəti, Siyasi Şurası və Nəzarət-Təftiş Komissiyası seçildi.<sup>666</sup> Partiyanın 21 noyabr 1992-ci il tarixli bəyanatında qeyd olunurdu ki, bu partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivilizasiyalı demokratik hüquqi dövlətin yaradılması, möhkəm əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarətdir. "Yeni Azərbaycan Partiyası parlament tipli par-

<sup>664</sup> "Səs" qəzeti, 1992, 16 oktyabr

<sup>665</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.442-446

<sup>666</sup> Yəni orada, s.447; Vəliyev İ., Hüseynov Y. Azərbaycan siyasi partiyaları və ictimai təşkilatları. Bakı, 1995, s.30

tiyadır".<sup>667</sup> "Bizim şüarımız müxalifət naminə müxalifət ola bilməz. Bizim prinsipimiz – konstruktivlikdir."<sup>668</sup>

Beləliklə, Azərbaycanın müstəqilliyinin təmin edilməsi sahəsində Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əldə olunan tarixi təcrübə, yeni müstəqil dövlət quruculuğu modeli bütün ölkə tərəfindən qəbul olundu.

### 7.3. Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyası. Naxçıvanın yeni statusunun təsbit edilməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1993-cü il iyun hadisələri ərəfəsində ölkədəki vəziyyətdən bəhs edərkən qeyd etmişdir ki, əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməseydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyə ki, Heydər Əliyev Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyənlər AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətdə düşəndən sonra Heydər Əliyevə müraciat etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır. 1993-cü il dönsü ili idi.<sup>669</sup>

1993-cü ildə Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti dövlət idarəsini çıxılmaq vəziyyətdə gətirdi. Dövlət həyatının bu və ya digər sahəsi deyil, bütövlükdə sistem dərin böhrana təslim edildi. Mövcud hakimiyyətin içərişindən çıxmış hərbi qruplaşmanın Gəncədə başladığı qiyam ölkəni labüd fəlakətə, Vətəndaş müharibəsi təhlükəsinə yönəltdi. Belə bir şəraitdə, məhz Heydər Əliyev dövlətin və xalqın gələcəyinin qarantı kimi bütün məsuliyyəti üzərinə götürdü. O, 1993-cü il iyunun 9-da hökumət tərəfindən göndərilmiş təyyarə ilə Bakıya gəldi. Qarşıda duran ilk vəzifə Vətəndaş müharibəsi təhlükə-

<sup>667</sup> "Azərbaycan" qəzeti, 1999, 9 iyun

<sup>668</sup> Qayıdış (1990-1993). Sənədlər toplusu, s.448

<sup>669</sup> Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda İlham Əliyevin nitqi. "Azərbaycan" qəzeti, 2016, 18 oktyabr

sinin aradan qaldırılması oldu. Heydər Əliyev iyunun 13-14-də böyük siyasi iradə nümayiş etdirərək, Gəncədə hərbi müxalifətlə müzakirələr apardı, yol xəritəsini müəyyənləşdirdi. Heydər Əliyevin nüfuzu və tədbirləri siyasi təbəqəyə doğru atılan ilk mühüm addım oldu.

İyunun 15-də xalqın arzuları gün gəldi, nəhayət, Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin fəvqəladə sessiyasında Ali Sovetin sədri seçildi. Həmin günün tarixi önəmi nəzərə alınaraq, 1997-ci ilin iyununda qanunverici orqan tərəfindən "Milli Qurtuluş Günü" elan edildi.

Heydər Əliyevin həmin dövrdəki çıxışları, nitqləri və müsahibələri sübut edir ki, o, Azərbaycan Respublikasında dövlət quruculuğu sahəsində aydın və əsaslı plana malik idi. Buna yaxşı anlayış daxil və xarici düşmənlər Heydər Əliyevə qarşı eyni sırada yer aldı, hər cür müqavimətə baxmayaraq, dövlət quruculuğu ardıcıl şəkildə davam etdirildi. İlk növbədə qanunsuz silahlı birləşmələrin tərkisilahlı edilməsi istiqamətində işlər başlandı. Bu, həmin qüvvələri dəstəkləyənlər tərəfindən ciddi müqavimətə qarşılandı, ən xəyanətkar metodlara əl atıldı. Belə bir xəyanət nəticəsində 1993-cü il iyulun 23-də Ağdam Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Separatçı qüvvələrin fəallaşdırılması da bu planın tərkib hissəsi idi. 1993-cü il avqustun 7-də cənub bölgəsində oyucaq "Talış-Muğan Respublikası" elan olundu.

Heydər Əliyev belə bir gərgin şəraitdə siyasi zəkası ilə ən optimal üsullar tətbiq etməklə, Azərbaycan üçün ən az itki ilə vəziyyətdən çıxmağa, dövlətçiliyi qorumağa nail ola bildi. Avqustun 17-də Milli Məclisdə Lənkəran hadisələri müzakirə edildi, bu hadisələr dövlət müstəqilliyinin əleyhinə olan qüvvələrin siyasi oyunu kimi qiymətləndirildi. Avqustun 23-də separatçılar məğlub edildi. Bu cəbhədəki xəyanətkar qüvvələri hərəkətə keçirdi. Avqustun 18-də Cəbrayıl, 23-də Füzuli, 31-də isə Qubadlı işğal olundu.

Daxili və xarici qüvvələrin pozuculuğu və təcavüzkar fəaliyyətinin qarşısının alınması üçün ölkədə dövlət hakimiyyətinəki boşluqların aradan qaldırılması zəruri idi. Bu məqsədlə vəzifəsindən icrasını qoyaraq Kələki kəndinə getmiş Ə.Əliyev impichment qaydasında vəzifəsindən kənarlaşdırıldı, avqustun 29-da keçirilən referendumda da xalq ona etimad göstərmədi. Oktyabrın 3-nə təyin edilmiş yeni prezident seçkilərində xalq səs çoxluğu ilə Heydər Əliyevi dövlət başçısı seçdi.

Heydər Əliyevin genişlənmə dövlətçilik fəaliyyəti ilə imkanlarını itirəcəklərini anlayaraq düşmənlər qüvvələr də fəallığını davam etdirməkdə idi. 1993-cü il oktyabrın sonlarında Zəngilan rayonu da xəyanət nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirildi. Heydər Əliyevin rəhbərliyi ilə ölkənin müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlər artırıldı. 1993-cü il noyabrın 1-də Dövlət Müdafiə Şurası yaradıldı. Noyabrın 23-də Milli Şura tərəfindən "Müdafiə haqqında" qanun qəbul edildi, ordu quruculuğunun hüquqi bazası gücləndirildi. Heydər Əliyev bilavasitə hərbi quruculuğa rəhbərlik üçün, cəbhə bölgələrinə də səfərlər edirdi. Bütün bunların nəticəsində düşmənlər hücumlarının nəinki qarşısı alındı, hətta 1994-cü ilin əvvəllərində Füzuli və Cəbrayıl istiqamətində uğurlu əməliyyatlar nəticəsində bir sıra yaşayış məskənləri azad edildi. 1994-cü il mayın 8-də isə Bişkek protokolu imzalandı və bu sənədə əsasən 1994-cü ilin mayın 12-də iki dövlət arasında atəşkəs elan olundu.

Azərbaycanın dövlətçiliyi möhkəmləndirildikcə ona qarşı müqavimət də artmaqda davam etdirilir, lakin uğurla dəf edilirdi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişlərinin qarşısı uğurla alındı. Heydər Əliyev bu hadisələrdən bəhs edərkən demişdir ki, "...həm respublikadan qaçıb Moskvada yerləşən adamların təxribatları, həm də burada böyük vəzifələr iddiası ilə yaşayan adamların əməlləri gətirib 94-cü ildə oktyabr hadisələrinə çıxardı. Dövlət çevrilişinə qarşı cəhdin qarşısı alındı. Bundan sonra nəticə çıxarılmalı idi, amma çıxarılmadı. Yəni həmin qüvvələr birləşib XTPD-ni (Xüsusi Təyinatlı Polis Dəstəsi.-İ.H.) ortaya atdılar ki, bunların vəsitisizlə dövləti devirsinlər. Bu niyyət də baş tutmadı...Ondan sonra nə etdilər? Körpünü partlatmaq istədilər, terror hərəkətlərinə əl atdılar. İstədilər ki, körpünü partladib dövlət başçısını öldürsünlər. O da baş tutmadı..."<sup>670</sup>

Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təmin edilməsi üçün iqtisadi islahatlar proqramının hazırlanması və həyata keçirilməsinə də xüsusi diqqət verirdi. Neft strategiyası onun mərkəzi məsələlərindən idi. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Bu əslində yalnız, neft müqaviləsi olmayıb Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş kimi tanınmasının təsdiqi idi.

<sup>670</sup> Heydər Əliyev . Müstəqilliyimiz əbədirdir. 4-cü kitab, s.266



Azərbaycanda siyasi sabitliyin təmin edilməsi, atəşkəsin əldə olunması, iqtisadi islahatlar proqramının reallaşdırılması uğurlu xarici siyasət ilə paralel olaraq davam etdirilirdi. 1993-cü il sentyabrın 24-də Azərbaycan MDB-yə daxil oldu. Rusiya ilə münasibətlər nizama salındı, Mərkəzi Asiya respublikaları ilə gərginlik aradan qaldırıldı, Türkiyə ilə ənənəvi strateji əlaqələr yeni səviyyəyə yüksəldildi, qonşu İrənlə də əlaqələr yaxşılaşdırıldı, Avropa dövlətləri ilə əlaqələr də genişləndirildi və s. Xarici siyasət xəttində beynəlxalq təşkilatlar ilə əməkdaşlığa xüsusi önəm verildi. Azərbaycan 1994-cü ilin yanvarında NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına qəbul edildi, mayın 4-də isə onun Çərçivə sənədini imzaladı.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi sahəsində əldə etdiyi nailiyyətlər onun yeni konstitusiyaya təsbit ediləməsi zərurətini irəli sürdü. O zaman Azərbaycanın qüvvədə olan 1978-ci il Konstitusiyası da Heydər Əliyevin dövlətçilik fəaliyyətinin nəticəsi kimi yaranmışdı. Onun qəbul edilməsindən sonra, dövlət həyatında köklü dəyişikliklər baş vermiş, Azərbaycanda dövlət quruluşu, siyasi və iqtisadi sistem dəyişmişdi, lakin əvvəlki iqtidarlardan heç biri zamanın çağırışlarına cavab verə bilməmiş, Əsas Qanunda müəyyən dəyişikliklər ilə kifayətlənilmişdi. Tarixin hökmü ilə Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi misiyası da Heydər Əliyev tərəfindən yerinə yetirildi.

Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi üçün bütün şərait təmin edildikdən sonra, Milli Məclisin 1995-ci il 2 may tarixli qərarına uyğun olaraq Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət Konstitusiya komissiyası yaradıldı. 1995-ci il noyabrın 12-də keçirilən referendumla qədar Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyasının və onun işçi qrupunun dəfələrlə iclası keçirilmiş, hər bir məsələ üzrə geniş müzakirələr aparılmışdır.<sup>671</sup> Burada çox maraqlı bir məqam vardır: bu iclasların bir hissəsi layihənin hazırlanması, digər hissəsi isə onun layihəsinin ümumxalq müzakirəsi ilə bütün dərəcədən (1995, 15 oktyabr) sonra keçirilmişdir. Dövlət dili haqqında maddə isə 1995-ci il 31 oktyabr

iclasında xüsusi müzakirə olunmuşdur.<sup>672</sup> 1995-ci il noyabrın 10-da keçirilən iclasda isə Heydər Əliyev görülməli işlərə yekun vurmuş, Konstitusiya layihəsinin mahiyyəti haqqında demişdir: "Bu konstitusiya layihəsinin ən əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının qorunmasını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyini, hakimiyyətinin heç bir qüvvə tərəfindən mənimənsizlə bilməzliyini təmin edir."<sup>673</sup> Nəhayət, Konstitusiya noyabrın 12-də keçirilən referendumla qəbul edildi. Azərbaycan dövlətçiliyi yeni mərhələsinə qədəm qoydu.

Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə başlaması ilə, onun hakimiyyətinin birinci dövründə və SSRİ rəhbərlərindən biri olduğu zamandakı kimi Naxçıvana dövlətçilik münasibətini yenidən bəqərərdəti. Naxçıvanın Azərbaycan Respublikasının siyasi strukturunda yeri möhkəmləndirildi. Lakin Naxçıvanın yeni rəhbərliyi yaranmış vəziyyəti kifayət qədər qiymətləndirə bilmədi, respublika rəhbərliyinin dəstəyini real işlər ilə möhkəmləndirmədi. Bunun nəticəsi idi ki, idarəçilik sahəsində müəyyən boşluqlar, hakimiyyət orqanları arasında anlaşılmazlıqlar yaranmağa başlamış, nəticədə bir çox sahələrdə mənfi hallar baş qaldırılmışdı. Yuxarıda qeyd edilədiyi kim keçmiş prezident Ə.Əlçibəyin iyun hadisələrindən sonra Ordubadın Kələki kəndinə qəçması, onun ətrafında mövud hakimiyyəti zidd qüvvələrin toplanması və fəaliyyəti də gərginlik mənbəyi kimi qalır. Belə bir çətin şəraitdə respublika rəhbərliyi təsirli tədbirlər gördü, Ordubad rayonunda kədr islahatı ilə vəziyyət stabiləşdirildi.<sup>674</sup>

Görkəmli dövlət xadimi Azərbaycan dövlətçiliyinin bu mərhələsində əsas diqqətini Naxçıvanın hüquqi-siyasi sisteminin möhkəmləndirilməsinə yönəltdi. Ötən tarixi təcrübə göstərdi ki, bu sahədə problemlər var və Mərkəzi hakimiyyətin subyektiv mövqeyindən asılı olaraq Naxçıvanın statusu müzakirə obyektinə çevrilə bilər. Bunun qarşısını birdəfəlik almaq məqsədi ilə Azərbaycan Respublikasının Kons-

<sup>671</sup> Daha ətraflı bax: Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 4-cü kitab, s.125-129, 165-195, 312-323 və s.

<sup>672</sup> Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 4-cü kitab, s.422-436

<sup>673</sup> Yəni orada, s.477

<sup>674</sup> Qasımov Ə. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü illər), s.210-211

tütisiya layihəsində Naxçıvanın statusu və idarə sistemə xüsusi yer ayrılmışdı. Lakin çox maraqlıdır ki, Naxçıvanın muxtar dövlət status məsələsinə qarşı çıxanlar da var idi. Heydər Əliyev Konstitusiyə Komissiyasının son iclasında onlara cavab olaraq bildirmişdi: "Konstitusiyə layihəsinin bir fəslə yənə də müəyyən bir maraq doğurmuşdur. Bu, Naxçıvan Muxtar Respublikasına aid olan fəsilər və ona aid olan maddələrdi. Bəziləri bu maddənin əhəmiyyətini dərk etmədən, bu işə səthi yanaşaraq, formal nəqətiyənəzərdən münasibət göstərərək belə bir fikir söyləyirlər ki, Azərbaycan unitar dövlətdir, unitar dövlətin içərisində muxtar respublika bir dövlət kimi ola bilməz. Bəziləri belə bir fikir söyləyirlər ki, guya bu, gələcəkdə Azərbaycanın federallaşmasına gedən bir yol açıq və sairə. Bunlar tamam əsassızdır, çox cılız fikirlərdir...Hesab edirəm ki, bu fəslidə də tamamilə əsaslı yazılıb və Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini təmin edən bu maddə çox böyük tarixi əhəmiyyətə malikdir-həm bizim tarixi keçmişimizə görə, Azərbaycanın tərkibində bu muxtar respublikanın yarandığı zamanın indiyədək keçdiyimiz dövrdə rastlaşdığımız halları nəzərə alaraq, həm də gələcəyimiz üçün."<sup>675</sup> Bu fikirlər Konstitusiyə layihəsinin referendumla qəbul edilməsi ilə, bir daha təsdiqini tapdı. Azərbaycan Respublikası Konstitusiyasının III bölməsinin VIII fəslə bilavasitə Naxçıvan Muxtar Respublikasına (maddə 134-141) həsr edilmişdir. Burada təbii ki, ən önəmli maddə Naxçıvan Muxtar Respublikasının statusunu müəyyən edən 134-cü maddədir. Həmin maddəyə görə, "I.Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. II. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiyə ilə müəyyən edilir. III. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. IV.Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir. V.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. VI.Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiyə qanunu ilə təsdiq edilir."<sup>676</sup> Bu maddənin birinci bəndi ilə Azərbaycanda konstitusiyə tarixində ilk dəfə olaraq Naxçıvanın hüquqi statusu qəti şəkildə müəyyənləşdirilir. Qalan bəndlər isə mahiyyət etibarilə muxtar dövlət statusunun hüquqi sərhədlərini göstərir. Beləliklə, Naxçıvanın muxtar dövlət statusu Azərbaycanın unitar dövlət quruluşuna nömkiz, zidd gəlmir, əksinə onu daha da möhkəmləndirir. Belə bir yanaşma dünya təcrübəsinə nəzərə almaqla eyni zamanda, dünya konstitusiyə quruluşunu da zənginləşdirmiş oldu. Digər önəmli bir məsələ Naxçıvan Muxtar Respublikasında hakimiyyətin bölünməsi prinsipinin təsbiti və həyata keçirilməsi ilə bağlı idi. Konstitusiyanın 135-ci maddəsinin birinci bəndinə görə, "Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir." 136-cı maddə ilə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin Sədri hesab olunur. Beləliklə, Azərbaycan Respublikasının dövlət quruluşu mexaniki şəkildə Naxçıvana tətbiq edilmir, faktiki olaraq, muxtar respublika üçün parlament idarə sistemi müəyyən edilirdi. Bununla da muxtar respublikanın idarə sistemi ilə ümumrespublika idarə sistemi arasında unikal əhəngdarlıq və hüquqi baza təmin edilirdi. Azərbaycan Respublikası Konstitusiyasının Naxçıvana dair fəslində Ali Məclis (maddə 137-139), Nazirlər kabineti (maddə 140) və yerli icra hakimiyyətinə (maddə 141) dair hüquqi məsələlər təsbit edilmişdir.

Azərbaycan Respublikasının "Dövlət hakimiyyəti" adlanan ikinci bölməsinin V ("Q. nənverici hakimiyyət"), VI ("İcra hakimiyyəti") və VII ("Məhkəmə hakimiyyəti") fəsilərində, həmçinin V bölmənin ("Hüquq və qanun") X fəslində ("Qanunvericilik sistemi") müvafiq

<sup>675</sup> Heydər Əliyev. Müstəqilliyimiz əbədirdir. 4-cü kitab, s.476-477

<sup>676</sup> Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2016, s.53-54

olaraq Naxçıvan Muxtar Respublikasına aid hüquqi məsələlər həllini tapır.<sup>677</sup>

Beləliklə, Naxçıvanın muxtariyyət tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının statusu qəti şəkildə həllini tapdı. Bu status, həm Naxçıvanın Azərbaycan dövlətçiliyindəki tarixi roluna, həm də bu sahədəki perspektivinə verilən yüksək dəyərən nəticəsi idi.

## SƏKKİZİNCİ FƏSİL

### NAXÇIVAN MUXTAR RESPUBLİKASININ MÜASİR AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNDƏ ROLU (1995-Cİ İLİN SONLARINDAN BİZİM GÜNLƏRƏDƏK)

#### 8.1. Naxçıvanda yeni hakimiyyət orqanlarının təşkili. Naxçıvanın yeni Konstitusiyasının qəbul edilməsi

Azərbaycan Respublikası Konstitusiyasının 1995-ci ilin noyabrında qəbul edilməsi ilə eyni zamanda, parlamentə də seçkilər keçirildi. Beləliklə, dövlət quruculuğunun yeni mərhələsinə qanunvericilik orqanının formalaşdırılması ilə başlandı. Azərbaycan dövlətçiliyində özünəməxsus yer tutan Naxçıvan Muxtar Respublikasında üç qat seçki keçirildi. Seçicilər Konstitusiya layihəsi və Azərbaycan Respublikasının parlamenti ilə birgə, Ali Məclisə də seçkilərdə iştirak etdi. Seçki dairələrində 45 nəfərə qarşı 153 nəfər deputatlığa namizədliyini irəli sürdü.<sup>678</sup> Keçirilən seçkidə 36 seçki dairəsi üzrə seçkilər baş tutdu. Muxtar respublikada səsvermə hüququ olan vətəndaşlardan 176236 nəfər, yəni ümumi seçicilərin 89,9%-i iştirak etdi.<sup>679</sup> 8 seçki dairəsində seçkilər baş tutmadığından təkrar seçkilər 26 noyabrda keçirildi. 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası oldu.

Azərbaycan Respublikasının yeni Konstitusiyası ilə Naxçıvanın yüksək statusunun təsbit edilməsi diyarın yeni tarixi şəraitdə idarə edilməsinə rəhbərlik edəcək ali vəzifəli şəxsə olan tələbləri daha da artırır. Bunu nəzərə alan sessiya Vasif Talıbovu yekdilliklə Ali Məclisin sədri seçdi.

Vasif Talıbov 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində Naxçıvanda cərəyan edən ictimai-siyasi proseslərin fəal iştirakçısı, Ulu öndər Heydər Əliyevin sadıq silahdaşlarından idi. O, 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci

<sup>677</sup> Naxçıvan Muxtar Respublikası konstitusiyalarında. Kitabın tərtibçisi, oçerək və matrların müəllifi Elman Cəfəri. Bakı, 2014. s.172-173

<sup>678</sup> Naxçıvanda seçkilərin tarixi (1937-2002). Ensiklopedik toplusu. Bakı, 2003, s.500

<sup>679</sup> Yeno orada, s. 501

ilin dekabrındak Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici-iqtisadi əlaqələr üzrə birinci müavini olmuşdur. Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmiş, 1995-ci il Aprelın 8-də partiyanın muxtar respublika təşkilatının sədri seçilmişdir.

Vasif Talibov Ali Məclisin sədri vəzifəsində Heydər Əliyevin dövlətçilik ideyalarını layəqətlə həyata keçirmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu təcrübəni uğurla davam etdirmişdir. Heydər Əliyev 1999-cu il oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən görüş zamanı demişdir ki, "...Vasif Talibovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bildirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşirdim ki, gəncliyinə görə bəlkə də ağır, çətin olar. Ancaq bu dörd il müddətində (qeyd etdiyimiz kimi Vasif Talibov 1995-ci ilin dekabrında bu vəzifəyə seçilmişdir.-İ.H.) o, sübut etdi ki, vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər də görə bilər...Amma mənə ən çox sevindirən-şübhəsiz ki, bu da görülən işlərin nəticəsidir-Naxçıvanda yaranmış sağlam ictimai-siyasi mühitdir. Sağlam mühitdə insanların hamısının üzü gülür. İnsanlar 1993-cü, 1994-cü illərin, bəlkə də, 1995-ci ilin əsərlərindən qurtarıldı. İndi insanlar, şübhəsiz ki, burada ağır blokada şəraitində yaşayır, amma işləri görmək üçün yol tapırlar...Şübhəsiz ki, bunlar Vasif Talibovun rəhbərliyi altında sizin hamınızın birgə fəaliyyətinizin nəticəsidir."<sup>680</sup>

Beləliklə, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında baş verən dəyişikliklər diyarın da Konstitusiyasının qəbul edilməsi üçün əlverişli şərait yaratdı.

Naxçıvanın 1978-ci il Konstitusiyasının müstəqillik dövrünün tələblərinə cavab verməməsi və bunun yeni müddəalar ilə müasir vəziyyətə uyğunlaşdırılması sahəsində ilk təşəbbüs məhz Heydər Əliyevə məxsus olmuşdur. Belə ki, 1992-ci il yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik mülahizələri, hüquq-mühafizə və millətlərarası münasibətlər daimi komissiyası Naxçıvanın 1978-ci il Konstitusiyasının 103-cü maddəsinin ("Maddə 103. Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyəti.")<sup>681</sup> yeni redaksiyası haqqında və "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında"

Konstitusiya Aktı ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Konstitusiya Qanunu"nun layihəsini Ali Məclisin müzakirəsinə vermək haqqında qərar qəbul etmişdi. Burada ilk dəfə "hakimiyyətin bölgüsü" prinsipi təsbit edilmişdir.<sup>682</sup> Yalnız Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbulu üçün də hüquqi bazanı hazırladı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 23 dekabr 1995-ci il tarixli qərarı ilə Vasif Talibovun sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı. Komissiya Naxçıvanın 12 fəsil və 146 maddədən ibarət olan Konstitusiya layihəsinin ilk variantını hazırladı və Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyaya təqdim etdi.

Təqdim olunan layihə Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən dörd dəfə müzakirə olundu. Komissiyanın 1998-ci il yanvar ayının 14-də keçirilən iclasında Komissiyanın sədri Heydər Əliyev çıxış edərək Naxçıvanın keçirdiyi tarixi inkişaf yoluna, onun sovet konstitusiyaları tarixinə dair münasibətini bildirmiş və Naxçıvanın yeni Konstitusiyası haqqında fundamental fikirlərini söyləmişdir. O demişdir: "...Mən hesab edirəm ki, Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın özünə gətirmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanla, Azərbaycanla Türkiyənin sərhəddi üçün tarixi bir hadisədir. Çox tarixi bir hadisədir ki, o vaxt həm Azərbaycanın tərkibində Naxçıvanda muxtariyyət yaranıbdır, həm də o sərhədlər həmin müqavilələrlə nişanlanaraq Azərbaycanın Türkiyə ilə kiçik də olsa, bir sərhədi yaranıbdır. O sərhəd 1921-ci ildə həmin müqavilələr ilə yaranıbdır. Amma 1991, 1992, 1993-cü illərdə o sərhədin olmasının və 1991, 1992-ci illərdə o körpünün yaranmasının Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdə nə qədər böyük rol oynadığını artıq hamı görür. Mən bax, bu bəzi tarixi məqamları yada salaraq bildirmək istəyirəm ki, Naxçıvanın muxtariyyətini qoruyub saxlamalıyıq və Naxçıvana ona lazım

<sup>680</sup> Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 22-ci kitab. Bakı, 2007, s.285

<sup>681</sup> Naxçıvan Muxtar Respublikası konstitusiyalarında, s.112

<sup>682</sup> Naxçıvan Muxtar Respublikası konstitusiyalarında, s.124

olan hüquqlar verilməlidir.<sup>663</sup> Müzakirə edilən layihə beynəlxalq hüquq institutları və təşkilatları tərəfindən yüksək qiymətləndirildi.

Heydər Əliyev imzası ilə Konstitusiyaya layihəsi müzakirə edilmək üçün 1998-ci il aprelin 12-də Naxçıvan Ali Məclisinə göndərildi. Layihə aprelin 15-də "Şərq qapısı" qəzetində dərc edildi, aprelin 28-də isə Ali Məclis tərəfindən qəbul olundu. Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq dekabrın 29-da Milli Məclisdə təsdiq olundu və elə həmin gün Prezident Heydər Əliyev tərəfindən imzalandı. Naxçıvanın yeni Konstitusiyası 1999-cu il yanvarın 8-də dərc edilərək qüvvəyə mindi.<sup>664</sup>

Naxçıvanın yeni Konstitusiyası ilkin variantdan fərqli olaraq 6 fəsil və 50 maddədən ibarət idi.<sup>665</sup> Konstitusiyası Naxçıvanın siyasi və sosial xüsusiyyətlərini, tarixi ənənələrini özündə əks etdirir. Naxçıvanın dövlət quruluşunu, onun təşkilini, ali hakimiyyət orqanlarının səlahiyyətlərini müəyyən edir, muxtar dövlətin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı əlaqələrini, Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları ilə münasibətlərini tənzimləyir. İlk dəfə 1998-ci il Konstitusiyası ilə muxtar respublika rəhbərinə konstitusional səviyyədə (Maddə 5. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi) xarici siyasətlə bağlı müəyyən hüquqlar tanınırdı.

Bəlaliklə, 1998-ci il Konstitusiyası Naxçıvanın konstitusiya quruluşu tarixində yeni bir mərhələ oldu və Azərbaycan dövlətçiliyində Naxçıvanın rolu hüquqi-siyasi baxımdan yüksəldi.

## 8.2. Naxçıvan: muxtar dövlətin əsas inkişaf istiqamətləri və nailiyyətləri

Muxtar dövlət kimi Naxçıvanın Azərbaycan dövlətçiliyindəki rolu ilk əvvəl dövlət quruculuğu prosesindəki özünəməxsus iştirakı ilə müəyyən edilə bilər. Bu bir tərəfdən Azərbaycan Respublikasının qanunverici orqanının formalaşmasındakı yeri və Naxçıvan millət vəkil-lərinin Milli Məclisin qanunvericilik fəaliyyətindəki iştirakı ilə əlaqədardır. Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan Respublikasının

1995-ci il Konstitusiyasına dair referendum ilə eyni vaxtda Milli Məclisə də seçkilər keçirilmişdir. Sonrakı seçkilər hər beş ildən bir olmaqla, 2000, 2005, 2010 və 2015-ci illərdə keçirilmişdir.

Digər mühüm bir məsələ, Naxçıvan Ali Məclisinin formalaşması, onun səmərəli fəaliyyəti, Naxçıvanda dövlətçiliyin möhkəmləndirilməsi vasitəsi ilə Ümumazərbaycan miqyasında prosedürə dəstək verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ilə eyni zamanda, Naxçıvan Muxtar Respublikasında keçirilən seçkilər də müvafiq çağırışlar üzrə yüksək səviyyədə təşkil edilmiş, diyan hər-tərəfli təmsil edən parlamentin formalaşdırılması təmin olunmuşdur.<sup>666</sup>

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycanın və Naxçıvanın həyatına dair dövrün bütün çağırışlarına cavab verən mə-sələlər müzakirə etmiş, vacib sənədlər qəbul etmişdir.<sup>667</sup> Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən nəşr edilmiş "Rəsmi sənədlər (1996-2011-ci illər)"<sup>668</sup> toplusu və Ali Məclisin sədri Vəlif Talibovun çıxışları<sup>669</sup> Naxçıvanın ali dövlət orqanı və onun fəaliyyətinin müəyyən istiqamətləri üzrə ətraflı təsvir yaradır. Bu sənəd və çıxışların mahiyyətini Naxçıvanın Azərbaycan dövlətçiliyindəki rolunun müəyyən edilməsi, bu istiqamətdə əldə olunan tarixi təcrübəyə böyük önəm verilməsi və ən başlıcası, onların müasir dövlət quruculuğuna təbii vasitəsi ilə həyatiliyinin təmin edilməsi təşkil edir. Ali Məclisin sədri Vəlif Talibov "Uluslararası qaynaqlarda Naxçıvan" Beynəlxalq simpoziumunda "Tarix boyunca Naxçıvan və müasir dövr" adlı məruzəsində demişdir: "...Arxeoloji qazıntılar zamanı hələ miladdan əvvəlki dövrlərə aid Naxçıvan diyarından aşkar edilən materiallar ayrıca bir əyalətin deyil, geniş mənada Azərbaycan tarixinin ayrı-ayrı problemlərinə işıq salmağa imkan vermişdir..."<sup>670</sup>

Ən vacib istiqamətlərdən biri də Ulu öndər Heydər Əliyevə dair qəbul edilən sənədlər, bu sənədlərdə Ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinin qeyd edilməsi, onun Naxçıvan dövrü

<sup>663</sup> Naxçıvan tarixi. Üç cildə, üçüncü cild, s.403-411

<sup>664</sup> Bax: Hacıyev İ. Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər), s.62-70

<sup>665</sup> Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Rəsmi sənədlər (1996-2011-ci illər). Naxçıvan, 2012

<sup>666</sup> <http://files.preslib.az/projects/nax/vasif.pdf>

<sup>667</sup> Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Rəsmi sənədlər (1996-2011-ci illər), s.6

<sup>663</sup> Heydər Əliyev. Müstəqilliyimiz əbədindir. 14-cü kitab. Bakı, 2005, s.88

<sup>664</sup> Naxçıvan Muxtar Respublikası konstitusiyalarında, s.126


<sup>665</sup> Naxçıvan Muxtar Respublikasının Konstitusiyası. Bakı, 2010

faaliyyətinin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsindəki rolunun müəyyən edilmişdir. Vasif Talıbov Ümum-millî lider Heydər Əliyevin 85-ci ildönümünə həsr edilmiş təntənəli yığıncaqda demişdir ki, "1990-1993-cü illər tarixə Heydər Əliyevin siyasi faaliyyətinin Naxçıvan dövrü kimi düşmüşdür...Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu tarixi şəxsiyyətin Naxçıvanda yenedən siyasi hakimiyyətə qayıdışı, sırası deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi faaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı. Üçrəngli bayrağımız ilk dəfə olaraq milli liderin sədrliyi ilə keçən Naxçıvan parlamentinin iclas zalında qaldırıldı..."<sup>691</sup> Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış altıncı sessiyası Heydər Əliyevin tarixi rolunu nəzərə alaraq, 2013-cü ili muxtar respublikada "Heydər Əliyev ili" elan etmişdir.

Ulu öndər Heydər Əliyevin nəzəri baxışları və tarixi təcrübəsi əsasında Azərbaycan Respublikasının 1995-ci il və Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyasında Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə Mərkəzlə Muxtar Respublika arasında münasibətlərin daha dolğun hüquqi-siyasi bazası yaradıldı və ardıcıl şəkildə həyata keçirildi. Bunun parlaq nümunəsi kimi Naxçıvan Muxtar Respublikasının yubileyinə dair dövlət başçıları Heydər Əliyev və İlham Əliyevin sərəncamlarını və diyarə müntəzəm səfərlərini qeyd etmək olar. Heydər Əliyevin 1996-cı il oktyabrın 29-31-də Naxçıvana üç günlük səfəri ilə bu tarixi hadisələrin əsası qoyulmuşdur. Heydər Əliyev Naxçıvana səfəri çərçivəsində H.Cavidin məqbərəsinin açılışında (29 oktyabr) və bir sıra mühüm görüşlərdə (30-31 oktyabr) nitqlər ilə çıxış etmişdir.<sup>692</sup>

Heydər Əliyevin sərəncamı ilə 1999-cu il fevralın 4-də Naxçıvan Muxtar Respublikasının 75 illiyi qeyd edilmiş, dövlət başçısı şəxsən bu tədbirlərdə (1999, 10-15 oktyabr) iştirak etmişdir.<sup>693</sup> 2002-ci il 15-

19 iyun və 10-15 avqustda Heydər Əliyev Naxçıvanda işğar sərəncamı olmuşdur.<sup>694</sup> Naxçıvan Muxtar Respublikası ilə belə sıx təmas Naxçıvan Azərbaycan Respublikasının həyatındakı rolunu daha da artırmışdır.



Prezident İlham Əliyev də bu ənənəni daim davam etdirmişdir. Onun 2004-cü il 9 fevral tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 80, 2009-cu il 6 fevral sərəncamı ilə 85 və 2014-cü il 14 yanvar sərəncamı ilə 90 illik yubileyləri qeyd olunmuşdur. Prezident hər bir yubiley tədbirində - 2004-cü il 12-14 mayda 80 illik, 2009-cu il 3-5 avqustda 85 illik.<sup>695</sup> 2014-cü il 7-8 aprelə 90 illik yubileylərində<sup>696</sup> iştirak etmiş, hər dəfə də Naxçıvanın ölkə həyatındakı rolunu yüksək qiymətləndirmişdir. Bunlarla eyni zamanda, Prezident İlham Əliyevin 2004-cü il sentyabrın 2-də, 2005-ci il dekabrın 19-20-də, 2006-cı il dekabrın 20-21-də, 2007-ci il oktyabrın 16-17-də,

<sup>691</sup> Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Rəsmi sənədlər (1996-2011-ci illər), s.318

<sup>692</sup> Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Yeddinci kitab. Bakı, 1998

<sup>693</sup> Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. İyirmi ikinci kitab. Bakı, 2007, s.159-288; Həmçinin bax: Hacıyev İ.Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, social-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər), s.72-73

<sup>694</sup> Bax: Hacıyev İ.Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, social-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər), s.73-76

<sup>695</sup> "Azərbaycan" qəzeti, 2004, 16 may

<sup>696</sup> Bax: Naxçıvan Muxtar Respublikası - 85. Naxçıvan, 2009

2008-ci il iyunun 3-4-da,<sup>697</sup> 2010-cu il oktyabrın 5-6-da, 2012-ci il mayın 30-da, 2015-ci il dekabrın 1-də, 2016-cı il mayın 13-də və 2017-ci il yanvarın 11-də Naxçıvana işgüzar səfərdə olmuşdur.



Prezident İlham Əliyev 2017-ci il yanvarın 11-də Naxçıvana yeni səfəri zamanı əvvəlki səfərlərinə də toxunaraq qeyd etmişdir ki, "...Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Bu, mənim Prezident kimi muxtar respublikaya sayca 13-cü səfərimdir. On üç il ərzində on üçüncü dəfədir ki, Naxçıvan-dayam. Bu rəqəm özlüyündə bir göstəricidir, onu göstərir ki, Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev həmişə Naxçıvana böyük diqqətlə yanaşdı, respublikanın problemlərinin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm və Naxçıvana həmişə çox böyük diqqət verilir, böyük qayğı göstərilir."<sup>698</sup>

<sup>697</sup> Bax: Naxçıvan Muxtar Respublikası – 90. Naxçıvan, 2014  
<sup>698</sup> <http://www.president.az/articles/22436>

Heydər Əliyev və Prezident İlham Əliyevin Naxçıvanın yubi-lərlərinə yetirdiyi diqqət və səfərlərinin dinamikası bir daha sübut edir ki, Mərkəzi hakimiyyətlə Naxçıvan arasında əsil dövlətçilik münasibətləri bərqərar edilmiş və onun daha da inkişaf etdirilməsi üçün etibarlı bünövrə qurulmuşdur. Bu münasibətlər sistemində Heydər Əliyevin Naxçıvan rəhbərliyi dövründə yaradılmış Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin fəaliyyətinin təşkili də qeyd edilməlidir. 2002-ci il oktyabrın 11-də daimi nümayəndəliyin Bakı şəhərində yeni binasının açılış münasibəti ilə keçirilən tədbirdə bu bir daha qeyd edilmişdir. Heydər Əliyev çıxışında demişdir: "...Azərbaycanın mərkəzi rəhbərliyi tərəfindən həmişə Naxçıvana çox ögey münasibət göstəriblər. Mən bunun şahidiyəm. Onlar Azərbaycan uğrunda 1920-ci illərdə çalışan, çarpışan, o müqavilələlərə (1921-ci il Qars və Moskva müqavilələri nəzərdə tutulur.-İ.H.) nail olan insanlardan fərqli idilər. Çünki o insanlar Azərbaycan haqqında düşündürdülər, onun bütövlüyü haqqında düşündürdülər, onun gələcəyi haqqında düşündürdülər. Amma sonra bir-birini əvəz edən Azərbaycan rəhbərliyi, təəssüf ki, bunları unutdular və 1930-cu illərdə də, 1940-cı illərdə də, 1950-ci illərdə də, 1960-cı illərdə də Naxçıvana qarşı ögey münasibət var idi. Bu həqiqətdir..." Bu münasibətlər Azərbaycanın müstəqillik əldə etməsindən sonra da davam etdirilmiş və blokada şəraitində olan Naxçıvanın vəziyyəti ağırlaşmışdır. Heydər Əliyev qeyd etmişdir ki, "Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikasının Bakıda daimi nümayəndəliyi yarandı. İndi keçən illər onu göstərir ki, həqiqətən bu çox lazımlı imiş."<sup>699</sup>

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası tərkibində muxtar dövlət kimi konkret əraziyə malikdir. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 6-cı maddəsinə görə "Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikasının dövlət sərhədləri hüdüdüdə vahiddir, toxunulmazdır və bölünməzdir." Bununla eyni zamanda, diyar Ümumazərbaycan miqyasında qəbul edilmiş, lakin onun yerli xüsusiyyətlərini nəzərə alan inzibati-ərazi bölgüsünə malikdir. Tarixi ənənəyə əsasən Naxçıvan şəhəri paytaxt statusunu qorumuşdur.

1930-cu ildə həyata keçirilən rayonlaşdırma zamanı təşkil edilmiş Babək (1978-ci ilədək Naxçıvan), Culfa, Ordubad, Şahbuz və Şərur (1930-1964-cü illərdə Nəraşen, 1964-1990-cı illərdə İlic) rayonları qalmaqda davam etmiş, lakin müstəqillik uğrunda mübarizə və

<sup>699</sup> Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Qırx ikinci kitab. Bakı, 2012, s.20-22

müstəqillik dövrünün tələblərinə uyğun olaraq yeni rayonlar da təşkil edilmişdir. 1990-cı il avqustun 28-də Sədərək (151, 34 kv.km.) və 2004-cü il martın 19-da Kəngərli (681, 94 kv.km.) rayonları yaradılmışdır. Bununla da Naxçıvanın inzibati-ərazi idarəsinin optimal vəziyyətinə nail olunmuşdur. Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasına əsasən (maddə 141), "Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçıları Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir."

Vasif Talıbovun Ali Məclisin sədri seçilməsi ilə Naxçıvan Muxtar Respublikasında stabil hakimiyyətin yaradılması diyarın Ermənistan tərəfindən blokadasına baxmayaraq sosial-iqtisadi və mədəni inkişaf sahəsində də böyük uğurlara yol açdı. Bu sahələr üzrə Naxçıvanın Azərbaycan həyatındakı rolu genişləndi və daha da möhkəmləndi.

Muxtar respublikanın həyatında dönüş ili olan 1996-cı ildən başlayaraq sosial-iqtisadi göstəricilər kəmiyyət və keyfiyyət baxımından yüksəlməyə başladı. Belə ki, 2015-ci ildə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 1995-ci ildəki nisbətən 56,4 dəfə artaraq 2 milyard 467 milyon 422 min manat təşkil etmiş, hər nəfərə düşən ÜDM isə 42 dəfə artmışdır.<sup>700</sup>

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların inkişafına dair Dövlət Proqramları nəticəsində mümkün olmuşdur. 2004-2008<sup>701</sup>, 2009-2013<sup>702</sup> və 2014-2018-



<sup>700</sup> Hacıyev İ. Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında. Bakı, 2016, s.197

<sup>701</sup> Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər). "Azərbaycan" qəzeti, 2004, 12 fevral

<sup>702</sup> Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) // "Azərbaycan" qəzeti, 2009, 15 aprel

ci<sup>703</sup> illər üzrə belə Dövlət Proqramları qəbul edilmişdir. Hər bir Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasına mühüm yer ayrılmışdır. Bununla eyni zamanda, Naxçıvanda da sosial-iqtisadi inkişafa dair xüsusi Dövlət Proqramı təsdiq edilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə "Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etmişdir.<sup>704</sup> Bu Dövlət Proqramında əvvəlki on ildə (2004-2014) görülmüş təşkilati tədbirlər və nailiyyətlərə də toxunulur, perspektivlər müəyyən edilirdi. Dövlət Proqramında qeyd edilirdi ki, "Naxçıvan Muxtar Respublikasının inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası böyük əhəmiyyət kəsb edir. Regionların hərtərəfli tərəqqisi sahəsində 2004-cü ildən başlanmış məqsədyönlü siyasətə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 9 iyun tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)" və 2009-cu il 28 may tarixli Fərmanı ilə "Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Hər iki dövlət proqramının uğurlu icrası nəticəsində muxtar respublikada real sektorun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı və davamlı inkişafa, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına və həyat səviyyəsinin yüksəldilməsinə nail olunmuşdur." 2004-2008 və 2009-2013-cü illər Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində muxtar respublikanın makroiqtisadi göstəriciləri yaxşılaşmış, "Ümumi Daxili Məhsulun həcmi 13,9 dəfə, hər bir nəfərə düşən Ümumi Daxili Məhsul 12 dəfə, sənaye məhsulları istehsalı 49 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 4,7 dəfə, əsas kapitala investisiya qoyuluşu 16,4 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 10,3 dəfə, pərakəndə əmtəə dövriyyəsi 11,1 dəfə, xarici ticarət dövriyyəsi 13,9 dəfə, əhalinin gəlirləri 10,2 dəfə, bir

<sup>703</sup> Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı/Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. Bakı, 2014, №2

<sup>704</sup> "Şərq qapısı" qəzeti, 2014, 2 sentyabr



işçiyə hesablanmış orta aylıq əməkhaqqı 9,8 dəfə, əhaliyə göstərilən pullu xidmətlər isə 12,9 dəfə artmışdır.”

2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı Naxçıvanın sosial-iqtisadi inkişaf tarixində yeni mərhələ təşkil etməlidir. Dövlət Proqramında göstərilirdiyi kimi onun “icrası muxtar respublika iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynayacaqdır.”<sup>705</sup>

2014-2018-ci illər Dövlət Proqramı qəbul edildikdən keçən dövr ərzində uğurla həyata keçirilməyə başlamışdır. Prezident İlham Əliyev Naxçıvana 2017-ci il 11 yanvar səfəri zamanı buradakı quruculuq işlərini yüksək qiymətləndirərək demişdir: “Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanıb. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”. Əsas məqsədlərdən biri bu çiçəklənmə dövrünün davam etdirilməsi idi. Bunun nəticəsi idi ki, Prezidenti İlham Əliyev Dövlət Proqramının həyata keçirilməsini daha da sürətləndirmək və miqyasının genişləndirilməsini təmin etmək məqsədi ilə 2017-ci il 11 yanvar səfərindən sonra “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” yanvarın 12-də sərəncam imzalamışdır. Sərəncamda qeyd edilir ki, “zəngin tarixə və çoxşəxslilik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında özünəməxsus yer tutmuş, ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynamışdır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də dinamik inkişaf edən muxtar respublikada infrastrukturun

<sup>705</sup> “Sərəq qapısı” qəzeti, 2014, 2 sentyabr

müxtəlif sahələrdə irimiqyaslı layihələr həyata keçirilmiş, elektrik stansiyaları istismara verilmiş, yeni yollar çəkilmiş, müasir sənaye və kənd təsərrüfatı müəssisələri yaradılmış, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri inşa olunmuş, nəticədə minlərlə iş yeri açılmışdır. Şəhər və rayon mərkəzlərində, ayrı-ayrı yaşayış məntəqələrində əsaslı abadlıq-quruculuq işləri görülmüş, istirahət bağları və parklar salınmış, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılmış, tarixi memarlıq abidələri bərpa edilmişdir.”<sup>706</sup>

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında 2017-ci il xüsusilə seçilir. Əldə olunan nailiyyətlər, qazanılan uğurlar həyatın bütün sahələrini əhatə etmişdir. Muxtar respublikada 2017-ci ildə Ümumi Daxili Məhsul istehsalı 2 milyard 701 milyon manatdan artıq olub ki, bu da bir il öncəsi göstəricidən 1,5 faiz çoxdur.<sup>707</sup> Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 24,6 faizlik payla sənaye tutub və maddi istehsalın payı 58,7 faiz təşkil edib. Muxtar respublikada 967 milyon manatdan artıq sənaye məhsulu istehsal edilmişdir.<sup>708</sup> Əgər 1990-cı ildə muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, 2017-ci ildə bu müəssisələrin sayı 7,9 dəfə artaraq 442-yə çatmışdır. Muxtar respublikada 372 növdə məhsul istehsal olunur ki, bunun da 344 növü yerli imkanlar hesabına ödənilir. Naxçıvan elektrik idxal edən bölgədən ixrac edən muxtar respublikaya çevrilmişdir. 8 elektrik stansiyası mövcuddur ki, bunun da 7-si son illərdə inşa edilmişdir. Enerji istehsalında alternativ və bərpa olunan enerjinin payı 60 faizdən çoxdur. Muxtar respublika on ildən artıqdır ki, tamamilə qazlaşdırılmışdır. 453,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 933 milyon manatlıq tikinti-quraşdırma işləri aparılmışdır. 236 müxtəlif təyinatlı obyekt tikilmiş, yaxud yenidən qurulmuşdur.<sup>709</sup> Muxtar respublika 50-ədən çox xarici ölkə ilə ticarət əlaqələri aparır. 2017-ci ildə xarici ticarət dövriyyəsinin həcmi 459,9 milyon ABŞ dollarına çatmışdır.

Sosial səhədə də böyük uğurlar qazanılmışdır. Son illərdə 200-dən çox ümumtəhsil məktəbləri tikilmişdir ki, bunun 10-u 2017-ci il

<sup>706</sup> “Azərbaycan” qəzeti, 2017, 13 yanvar

<sup>707</sup> “İki sahil” qəzeti, 2018, 24 yanvar

<sup>708</sup> “Sərəq qapısı” qəzeti, 2018, 24 yanvar

<sup>709</sup> Yeno orada

aidir. 2011-2017-ci illərdə 96 kənd mərkəzi, 377,7 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmiş, 70 km uzunluğunda yeni asfalt yol salınmışdır. 60-dan çox tarix-mədəniyyət abidəsi bərpa olunmuş, muzeylərin sayı 30-a çatmışdır. Muxtar respublikaya 413,4 min nəfər turist gəlmişdir. Əhalinin pul gəlirləri, orta aylıq əməkhaqqı artmışdır.

Bütün bunlar beynəlxalq reyting agentliklərinin diqqətini cəlb etmişdir. Naxçıvan Muxtar Respublikası "Caspian European Club"un 18 parametərə və 6 qrup üzvü 2017-ci ilin nəticələrinə görə, investisiya reyting müsabiqəsində birinci yeri çıxmışdır.<sup>710</sup>

Naxçıvanın sosial-iqtisadi və mədəni inkişafında əldə etdiyi nailiyyətlər muxtar respublikanın əhalisinin sayının artmasında özünü göstərmişdir. 1996-cı ildə Naxçıvan Muxtar Respublikasında əhalinin sayı 337,8 min nəfər idisə, 1999-cu il əhali siyahıya almasına görə 354,1 min, 2009-cu ildə 397,3 min, 2016-cı ildə isə 444,4 min nəfər olmuşdur.<sup>711</sup> Buradan aydın olur ki, 1996-2016-cı illəri əhatə edən iyirmi il ərzində əhalinin sayı 106,6 min nəfər artmışdır. 2017-ci ilin sonunda əhalinin sayı 452,6 min nəfərə çatmışdır.

Naxçıvan Muxtar Respublikasının Azərbaycan dövlətçiliyindəki rolunun ən mühüm göstəricilərindən biri də dövlət sərhədlərinin mühafizəsi və Ermənistan silahlı qüvvələrinin təcavüzkar siyasətinin qarşısını alınmasındakı rolu ilə bağlıdır.

Muxtar respublikanın şimal və şərqdə Ermənistan ilə sərhəd xəttinin uzunluğu 246 km, qərbdə Türkiyə Cümhuriyyəti ilə 11 km, cənubda isə İran İslam Respublikası ilə 204 km-dir. Azərbaycanın Naxçıvan üzrə dövlət sərhədlərinin mühafizəsində Naxçıvan sərhəd dəstəsinin mühüm xidməti vardır. Bu sərhəd dəstəsi 1992-ci il avqustun 22-də Azərbaycan Respublikasının yurisdiksiyasına keçmiş ilk milli sərhəd dəstələrindən biridir.<sup>712</sup> Heydər Əliyev 1996-cı il oktyabrın 30-da Naxçıvana səfəri zamanı sərhəd dəstəsinin əsgər və zabitləri ilə görüşü zamanı bu sərhəd dəstəsinin yaradılması və tarixi rolundan bəhs edərək demişdir: "Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının böyük sərhədi var... Bu sərhədləri

qorumaq üçün sərhəd dəstələri yaradılıb və bunlardan biri də Naxçıvan sərhəd dəstəsidir. Bu sərhəd dəstəsi hələ 1920-ci ildən fəaliyyət göstərən, keçmiş Sovetlər İttifaqına mənsub olan 41 nömrəli Naxçıvan sərhəd dəstəsinin maddi-texniki bazası əsasında yaradılmışdır... Azərbaycan öz müstəqil yolu ilə getməyə başlayan respublikamızda sərhəd dəstələri yaratmaq zərurəti meydana çıxdı. O cümlədən, burada Azərbaycanın ərazisindən ayrı düşmüş və o illərdə, elə indi də blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında da bu problemi həll etmək lazım idi. Biz bu problemi həll etdik. Sovetlər İttifaqına mənsub olan sərhəd dəstələri o vaxt, 1992-ci ildə Rusiyanın sərəncamına keçmişdi. Azərbaycanın payını almaq üçün, bu əmlakın müstəqil Azərbaycanın ixtiyarına verilməsi üçün çox cəhdlər göstərilirdi. O vaxt Azərbaycan prezidenti fərman vermişdi ki, sərhəd dəstələrinin əmlakı bölünsün: 50 faizi Rusiya Federasiyasının, 50 faizi isə Azərbaycan Respublikasının sərəncamına verilsin. Ancaq mən burada bununla razı olmadım. Bilirsiniz ki, o vaxt Naxçıvan Muxtar Respublikası müstəqil siyasət aparırdı və bu da ona görə idi ki, Azərbaycan Respublikasının o zamankı rəhbərliyi ölkənin mənafeələrini qorumağa qadir deyildi. Ona görə də burada, Naxçıvanda Azərbaycanın mənafeələrini qorumaq üçün müstəqil qərarlar qəbul etmək məcburiyyətində idim. Mən Azərbaycan prezidentinin verdiyi fərmanla razı olmadım, Rusiya Federasiyası ilə danışıqlar apardım və nəhayət, o vaxt burada yerləşmiş, keçmiş Sovetlər İttifaqına mənsub olmuş, sonra Rusiya Federasiyasının sərəncamında olan 41 nömrəli sərhəd dəstəsinin bütün əmlakı – həm bu qərargahda yerləşən, həm də sərhəd boyu zəstəvalarda, komendaturalarda olan bütün qurğular, silahlar, sursatlar, ləvazimatlar, texnika Naxçıvan Muxtar Respublikasının sərəncamına keçdi. Böyük danışıqlardan, gərgin mübarizədən sonra buna nail olmaq mümkün oldu. Xatirimdədir, burada, bax bu meydana, həmin o ağ binada qərargah rəisinin otağında biz sərhəd dəstəsinin Naxçıvan Muxtar Respublikasına təhvil verilməsi haqqında sənədlər imzaladıq. Beləliklə, bu dəstə son tufənginə, tapançasına, avtomobilinə qədər Naxçıvan Muxtar Respublikasının, demək, Azərbaycan Respublikasının sərəncamına keçdi. Bu, bizim tariximizdə çox mühüm hadisədir və bu gün firsətdən istifadə edib bunu yada salıram."<sup>713</sup>

<sup>710</sup> "Sərq qapısı" qəzeti, 2017, 28 dekabr

<sup>711</sup> Azərbaycanın demografik göstəriciləri. 2016. Bakı, 2016, s.42-43

<sup>712</sup> Naxçıvan Sərhəd Dəstəsi// Naxçıvan Ensiklopediyası. Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. İkinci cild, ikinci cild, İstanbul, 2005, s.164-165

<sup>713</sup> Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 7-ci kitab, s.498-500

Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövründə diyarın Ermənistanın təcavüzündən qorunması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi sayəsində diyarın etibarlı müdafiə sistemi yaradıldı. Təsədüfi deyil ki, həm Heydər Əliyev, həm də Prezident İlham Əliyevin Naxçıvana səfərləri zamanı hərbi-müdafiə məsələləri daim diqqət mərkəzində durmuşdur. Heydər Əliyev Naxçıvana 1996-cı ilin oktyabrında səfəri çərçivəsində Naxçıvan hərbi qarnizonunun əsgər və zabitləri ilə görüşü zamanı bu məsələni xüsusilə qeyd etmiş və demişdir ki, "...Naxçıvanda Azərbaycan Milli Ordusunun böyük bir hissəsi yaranıb və yaranır. Mən Azərbaycan Milli Ordusunun vəziyyəti ilə daim maraqlanıram, ona qaşığı göstərir, sizin işləriniz, vəziyyətiniz haqqında məlumat alıram.

Məmnunam ki, burada işlər normal səviyyədə gedir, Naxçıvanın blokada şəraitində olmasına, Azərbaycanın əsas torpağından ayrı düşməsinə, bir çox çətinliklərin, problemlərin olmasına baxmayaraq, Naxçıvanda yerləşən hərbi hissələr çox yaxşı vəziyyətdədir. Bu, bizim borcumuzdur..."<sup>714</sup>

Bu siyasəti davam etdirən Prezident İlham Əliyev 2004-cü ilin mayında Naxçıvana səfəri zamanı "N" hərbi hissəsində yeni korpusun açılışı zamanı demişdir: "Hər bir hərbi hissədə şərait yüksək olmalıdır. Burada, Naxçıvanda bu istiqamətdə çox böyük işlər görülür. Naxçıvanda yerləşən hərbi hissələr muxtar respublikanı çox möhkəm qoruyurlar və mən Ali Baş Komandan kimi burada aparılan işlərdən razıyam."<sup>715</sup>

Naxçıvanın Ermənistanın təcavüzündən qorunmasının təşkili istiqamətində görülən tədbirlər 2004-cü il noyabrın 1-də buradakı hakim yüksəkliklərin etibarlı müdafiə sisteminin yaradılması ilə nəticələnmişdir.

Naxçıvan Azərbaycanın hərbi əməkdaşlıq siyasətində də fəal rol oynayır. 2014-cü il avqustun 19-də burada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilmişdir. Azərbaycanın müdafiə naziri bildirmişdir ki, üçtərəfli görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsə-

lələri ətrafında fikir mübadiləsi aparıldı, hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.<sup>716</sup>

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıqda da Naxçıvan mühüm yer tutur. Bunun nəticəsidir ki, 2015-ci ilin mayı və 2017-ci ilin iyununda Naxçıvanda hər iki dövlətin hərbi qüvvələrinin iştirakı ilə uğurlu hərbi təlimlər keçirilmişdir. Sonuncu hərbi təlim həm Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı, həm də Naxçıvanın müdafiə sisteminin daha da möhkəmləndirilməsində xüsusi yer tutur. Hərbi təlimdən bəhs edən Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Hazırda Əlahiddə Ümumqoşun Ordu yüksək dərəcəyə qabiliyyətinə malikdir və düşmənin layiqli cavab verməyə qadirdir. Düşməni bilməlidir ki, Naxçıvanın müdafiəsində ən peşəkər ordu dayanıb. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikadakı birləşmə və hissələrin güc və qüdrətini bir daha nümayiş etdirdi. Zakir Həsənov Naxçıvanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.<sup>717</sup>

Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövründə muxtar respublikanın tarixində ilk dəfə olaraq xarici dövlətlər ilə birbaşa əlaqələr quruldu. Bu əlaqələr faktik olaraq, Naxçıvanın taleyində mühüm rol oynadı, Ermənistanın blokadası şəraitində diyarın əhalisini məhv olmaqdan xilas etdi, Ermənistanın təcavüzünün qarşısının alınmasında tarixi rol oynadı. Ulu öndər Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra daha bir yeniliyin əsası qoyuldu. Naxçıvan Azərbaycanın beynəlxalq əlaqələri və xarici siyasətində xüsusi aktora çevrildi. Bu yeniliklər Nax-

<sup>716</sup> [http://azertag.az/xeber/Naxchivanda\\_Azerbaycan\\_Turkiye\\_ve\\_Gurcistan\\_mudafie\\_nazirlerinin\\_gorusu\\_kechirildi-784510](http://azertag.az/xeber/Naxchivanda_Azerbaycan_Turkiye_ve_Gurcistan_mudafie_nazirlerinin_gorusu_kechirildi-784510)

<sup>717</sup> [http://azertag.az/xeber/Naxchivanda\\_Azerbaycan\\_Turkiye\\_birge\\_herbi\\_telimleri\\_kechirilib-1070749](http://azertag.az/xeber/Naxchivanda_Azerbaycan_Turkiye_birge_herbi_telimleri_kechirilib-1070749)

<sup>714</sup> Yəni orada, s.495

<sup>715</sup> <http://files.preslib.az/projects/nax/ianax.pdf>

çivanın yeni Konstitusiyasında da rəsmiləşdirildi. Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyasının 5-ci maddəsinin (Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi) II hissəsinin 8-ci bəndində yazılır: "Naxçıvan Muxtar Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir." Həmin maddənin III hissəsində isə qeyd edilir ki, "Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının mənafehləri ilə bağlı iqtisadi və mədəni məsələlərdə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş həddə və Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasını təmsil edir".

Beləliklə, Naxçıvanın Azərbaycanın beynəlxalq əlaqələri və xarici siyasətində iştirakı iki istiqamətdə özünü göstərir. Əvvəla, Azərbaycan dövləti beynəlxalq əlaqələri və xarici siyasətində Naxçıvanın fəal iştirakını təmin edir; ikinci, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vəlif Talibov Konstitusiya çərçivəsində beynəlxalq əlaqələrdə Naxçıvanı təmsil edir. Bəri başdan qeyd etmək lazımdır ki, Naxçıvanın Azərbaycan Respublikasının xarici siyasətindəki rolu və təcrübəsini nəzərə alan Heydər Əliyevin tapşırığı ilə 1997-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvanda Konsulluq məntəqəsini, bir qədər sonra onun əsasında Konsulluq şöbəsi, 2003-cü ilin fevralında isə Konsulluq idarəsi yaratmışdır. 2005-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan İdarəsi təşkil edilmişdir. İdarənin Əsasnaməsi ilə ona Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq vəzifə və funksiyalarının Naxçıvan Muxtar Respublikasında fəal və ardıcıl həyata keçirilməsi tapşırılmışdır.<sup>718</sup> Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı 2008-ci il iyunun 3-də idarənin Naxçıvan şəhərinin mərkəzində yeni tikilmiş binasının açılışı olmuşdur.

Heydər Əliyevin xarici siyasət xəttində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vacib yer tutmuşdur. Bu məqsədlə Ermənistan rəhbərliyi ilə birbaşa görüşlərin keçirilməsi təcrübəsinə də üstünlük verilmişdir. Heydər Əliyev 1999-cu il oktyabrın 11-də və 2002-ci il avqustun 14-də Naxçıvan Muxtar Respublikasının

Sədərək rayonu ərazisində Ermənistan prezidenti Robert Koçaryan ilə iki dəfə təkbətək görüş keçirmişdir.<sup>719</sup> Dağlıq Qarabağ problemi Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrələrinin Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qiymətləndirici missiyasının üzvlərinin, ATƏT-in Minsk qrupu həmsədrələrinin və ATƏT-in fəaliyyətə olan sədrinin xüsusi nümayəndəsinin Naxçıvanda qəbulu zamanı da müzakirə edilmişdir.

Azərbaycanın İran və Türkiyə ilə ikitərəfli münasibətlərinin inkişafında da Naxçıvan xüsusi rol oynamışdır. Yuxarıda qeyd etdiyimiz kimi, Naxçıvan şəhərində 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının konsulluqları fəaliyyətə başlamışdır. Heydər Əliyev Azərbaycanın rəhbəri olduğu dövrdə, 1996-cı il oktyabrın 31-də İranın baş naziri ilə Naxçıvanda görüşmüşdür. Prezident İlham Əliyev də bu ənənəni davam etdirmiş, 2005-ci ilin dekabrında İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadı Naxçıvanda qəbul etmişdir. İlham Əliyev birgə mətbuat konfransında bu görüşün tarixi əhəmiyyətindən də bəhs edərək demişdir: "Bir müddət bundan əvvəl biz, hörmətli cənab Prezidentlə Məkkə şəhərində görüş keçirdik və ikitərəfli əlaqələri müzakirə etdik, geniş fikir mübadiləsi apardık. Mən cənab Əhmədinejadı Naxçıvana dəvət etdim ki, burada görüşək. Həm İrandan Naxçıvana qazın verilməsini qeyd edək, eyni zamanda, yenidən görüşüb ikitərəfli əlaqələri müzakirə edək, aramızda olan siyasi-iqtisadi, mədəni əlaqələri müzakirə edək. İki ölkə arasında əlaqələr çox yüksək səviyyədədir. Biz çox samərəli əməkdaşlıq edirik və bu əməkdaşlığın praktik nəticələri vardır."<sup>720</sup> Bu əməkdaşlığın praktik nəticəsi idi ki, 2007-ci il oktyabrın 17-də Şaxtaxtı-Poldaşt körpüsü açılmışdır. 2016-cı il dekabrın 20-də isə Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərhəmi qatırı işə düşmüşdür.

Naxçıvan Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin inkişafına da öz töhfələrini vermişdir. 2008-ci il iyunun 4-də Prezident İlham Əliyev Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdəğanı Naxçıvan Muxtar Respublikası Ali Məclisində rəsmən qarşılamış, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına dair danışıqlar

<sup>718</sup> <http://files.preslib.az/projects/nax/vasif.pdf>

<sup>719</sup> Əhmədov E. Ermənistanın Azərbaycana təcavüzü. Təhlili xronika. Bakı, 2012, s.205,218

<sup>720</sup> "Azərbaycan" qəzeti, 2005, 21 dekabr

aparılmışdır. Pəcab Tayyib Ərdogan "Duzdağ" Fizioterapiya Mərkəzinin açılışında iştirak etmişdir.

Naxçıvan 2012-ci il martın 7-də Azərbaycan, Türkiyə və İrənin xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etmişdir.

2013-cü il fevralın 28-də Gürcüstan prezidenti Mixael Saakaşvili Azərbaycana səfəri çərçivəsində Naxçıvanda olmuş, Ali Məclisdə qəbul edilmişdir.

Naxçıvan Azərbaycanın ikitərəfli münasibətləri ilə birgə, beynəlxalq tədbirlərə də ev sahibliyi etmişdir. Türkdillli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısının (2009-cu il 3 oktyabr) Naxçıvanda keçirilməsi də təsadüfi deyildi. Prezident İlham Əliyev toplantıda yekun nitqində demişdir: "Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan yarıdır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərimizdir. O da həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin formalaşması, müstəqilliyinin bünövrəsinin qoyulması da məhz Naxçıvanda həyata keçirilmişdir."<sup>721</sup> Görüşün nəticələrinə görə "Naxçıvan Bəyannaməsi" imzalanmışdır.<sup>722</sup> Görüşün ən mühüm nəticələrindən biri Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması olmuşdur. 2014-cü il oktyabrın 24-də isə Naxçıvanda Şuranın III Biznes forumu keçirilmişdir. Naxçıvan siyasi-iqtisadi əlaqələr ilə eyni zamanda beynəlxalq mədəniyyət mərkəzi kimi də diqqəti cəlb edir. Bunun nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün "İslam mədəniyyəti paytaxtı" elan edilmişdir. Prezident İlham Əliyevin 2016-cı il 2 iyun sərəncamı ilə Təşkilat Komitəsi yaradılmışdır.<sup>723</sup>

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının beynəlxalq əlaqələri və xarici siyasətində iştirak etməklə bərabər, özü də Konstitusiyaya çərçivəsində beynəlxalq əlaqələr həyata keçirmişdir. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Şimali Kipr Türk Cümhuriyyətinə (2007, 14-17 noyabr), Türkiyə Cümhuriyyətinə (2010, 26-29 aprel), İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinə (2011, 6-7 sentyabr), Gürcüstan Respublikasının Acaarıstan Muxtar Respublikasına (2012, 27-29 yanvar), Avstriyanın Ştiriya Federal əyalətinə

(2012, 6-9 may), İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinə (2015, 9 iyun), Gürcüstan Respublikasının Acaarıstan Muxtar Respublikasına (2017, 5-6 may), İran İslam Respublikasına (2017, 17-18 dekabr) rəsmi və işğuzar səfərlərdə olmuş, iqtisadi və dostluq münasibətlərinə dair sənədlər imzalamışdır. Naxçıvan Muxtar Respublikasının böyük nüfuzu və sosial-iqtisadi potensialı xarici dövlətlərin də ona olan marağına səbəb olmuşdur. "Naxçıvan şəhəri ilə Belarusun Brest şəhəri arasında 2012-ci ildə "qardaşlaşmış şəhər" münasibətləri yaradılmış, Gürcüstanın Batumi, Bolqarıstanın Veliqo-Trnovo, Çin Çun-Çin və Malayziyanın Kota Kinabulu şəhərləri arasında isə bu münasibətlərə dair niyyət protokolları hazırlanmışdır."<sup>724</sup> Bundan əlavə "...Naxçıvan Muxtar Respublikası özünün muxtar dövlət statusuna əsasən, Avropa Şurasının Yerli və Regional Hakimiyyətler Konqresində və Avropa Birliyinin Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətleri Konfransında da uğurla təmsil olunur. Bu qurumlar vasitəsilə qitənin ayrı-ayrı regionları, muxtariyyətləri və federal subyektləri ilə birbaşa əlaqələr yaradan və səmərəli əməkdaşlıq edən Naxçıvan Muxtar Respublikası həm də Avropa siyasətinin formalaşması və həyata keçirilməsi prosesində yaxından iştirak edir. 2012-ci ildə Fransanın Strasburq şəhərində Yerli və Regional Hakimiyyətler Konqresinin 23-cü plenar sessiyasında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının statusunu və sərhədlərini müəyyən edən Moskva və Qars müqavilələri beynəlxalq təşkilatların sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilmişdir."<sup>725</sup>

Beləliklə, Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının 1995, Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyası ilə Naxçıvan muxtariyyəti yeni status aldı. Naxçıvanın Azərbaycan dövlətçiliyindəki yeri və rolu möhkəmləndi.

<sup>721</sup> "Azərbaycan" qəzeti, 2009, 4 oktyabr

<sup>722</sup> www.e-qanun.az/framework/doc/19037

<sup>723</sup> "Azərbaycan" qəzeti, 2016, 3 iyun

<sup>724</sup> "Şərq qapısı" qəzeti, 2015, 31 oktyabr

<sup>725</sup> Yeno orada

Azərbaycanın dövlətçilik tarixi ölkə tarixinin ən mühüm tərkib hissəsidir. Azərbaycanın zəngin dövlətçilik tarixinə malik olmasının nəticəsidir ki, qədim, orta əsr və yeni dövrdə bəzi imperiyaların hakimiyyəti altına düşsə də, dövlətçiliyini bərpa etməyə nail ola bilmişdi. 1991-ci ilin oktyabrında Azərbaycan yenidən müstəqilliyini bərpa etməyə nail ola bilmiş, lakin onu yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlməsi nəticəsində dövlət müstəqilliyi üçün daxili və xarici təhlükələr aradan qaldırılmış, müstəqillik möhkəmləndirilmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövründə Azərbaycan dövlətçiliyi yeni mərhələyə qədəm qoymuş, dünya birliyində layiqli yer tutmağa nail olmuşdur.

İstər tarixən, istərsə də müasir dövrdə Azərbaycan dövlətçiliyi tarixində onun ayrılmaq tərkib hissəsi olan Naxçıvanın xüsusi rolu olmuşdur. Bunun nəzərə alınması nəticəsində Naxçıvanın Azərbaycan dövlətçiliyi tarixindəki rolu və yeri kompleks tədqiq edilmişdir. Bunun üçün "dövlət" və "dövlətçilik" haqqında nəzəri-təcrübi baxışlar nəzərdən keçirilmişdir. Dövlətin meydana gəlməsinin təbii-tarixi proses olduğu və onun yaranmasının xalqın həyatında mütərəqqi rol oynaması əsas götürülmüşdür. Dövlətin ölüb getməsi haqqında marksist baxışlardan fərqli olaraq, zaman keçdikcə onun möhkəmlənməsi, yeni funksiyalar kəsb edərkən daha da inkişafı müddəəsi müəyyən edilmişdir. Əldə edilən nəzəri və təcrübi müddəaların Azərbaycan dövlətçilik tarixinə tətbiqi nəticəsində ölkədə dövlətin yaranmasına dair yeni baxış irəli sürülmüşdür. Bu baxışa görə, Azərbaycanda dövlətin təşəkkülünün ilkin mərhələsi kimi dövlətyaranma prosesi ayrılmışdır. Qeyd edilmişdir ki, Azərbaycanda dövlətin meydana gəlməsi burada formalaşan tayfaların siyasi birliklərinə, eyni zamanda şəhər-dövlət başlanğıcına əsaslanmışdır. Bu müddəə Naxçıvanın təmsalında təsdiqini tapmışdır.

Azərbaycanın dövlətçilik tarixi və Naxçıvanın bu prosesdə rolu xronoloji-problem prinsipi zəminində qədim zamanlardan müasir dövrdək ardıcıl şəkildə araşdırılmışdır. Naxçıvan ilk mərkəzləşdirilmiş Azərbaycan dövləti olan Manna dövründə siyasi proseslər və əlaqələr də fəal iştirak etmiş, Midiya və Əhəməni imperiyaları və Makedoniya-

lı İsgəndər dövrünün əsas aktorlarından olmuşdur. Bunun nəticəsi idi ki, Naxçıvan e.ə. IV əsrdə meydana gələn Atropatena dövlətinin həyatında mühüm yer tutmuşdur.

Naxçıvanın adının e.ə. I əsr müəllifi İosif Flavi və e.İI əsr müəllifi Klavdi Ptolomeyin əsərlərində çəkilməsi xüsusi dövr kimi ayrılmış, bununla eyni zamanda onun yaşayış məskəni və bölgə kimi tarixinin daha qədim olduğu qeyd edilmişdir. Ola bilər ki, araşdırmalar zamanı Naxçıvanın daha qədim dövrdə çəkilmiş adı da müəyyən edilsin.

Tədqiqat nəticəsində qədim zamanlardan etibarən Azərbaycan dövlətçiliyində Naxçıvana aid bir sıra yeni fikirlər irəli sürülmüş və təsdiq olunmuşdur. Belə ki, Naxçıvan III-VII əsrlər kimi mürəkkəb bir dövrdə Azərbaycanın şimalı və cənubu arasında dövlətçilik ənənələrinin birləşdirici faktoru kimi çıxış etmişdir. İslamın qəbulu və islam mədəniyyətinin inkişafına da Naxçıvan öz töhfələrini vermiş, Ərəb xilafətinin parçalanmasından sonra Azərbaycanda meydana gələn türk-müsləman dövlətlərinin yaranması və möhkəmləndirilməsində mühüm rol oynamışdır. Bununla eyni zamanda Naxçıvanın siyasi və sosial-iqtisadi potensialı burada Naxçıvançılıq (X əsrin 80-ci illəri-1065/1066) kimi siyasi qurumun təşəkkülünə imkan vermişdir. Naxçıvanın Azərbaycan həyatındakı mühüm rolunun nəticəsi idi ki, dövrün ədəbi əsərlərində, o cümlədən Qətran Təbrizinin yaradıcılığında xüsusi yer tutmuşdu.

Naxçıvanın siyasi nüfuzu, onun strateji əhəmiyyəti nəticəsində şəhər və bölgə Azərbaycan dövlətçiliyində böyük əhəmiyyətə malik olan Atabəylər dövlətinin paytaxtı olmuş, bununla ilk dəfə yeni funksiyaya nail ola bilmişdir. Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində ən önəmli rolundan biri də bu dövlətçilik itirilən zaman onun bərpası uğrunda mübarizənin mərkəzlərindən biri olması idi. Təsədüfi deyil ki, Naxçıvandan Əlincə qalası Azərbaycanın azadlıq uğrunda mübarizəsinin simvollarından birinə çevrilmişdir.

Naxçıvan Azərbaycan dövlətçiliyinin tarixində xüsusi yer tutan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri və Mərkəzləşdirilmiş Səfəvilər dövlətinin həm meydana gəlməsi, həm də dövlətçilik tarixinə vacib səhifələr yazmışdır. Bunun nəticəsi idi ki, Nadir şahın qətlindən sonra Azərbaycan arazisində xanlıqlar meydana gəldikdə Naxçıvan da müstəqil xanlığın mərkəzi olmuşdur. Rusiya işğalı nəticəsində Naxçıvan xanlığının ələ keçirilməsinə, müxtəlif inzibati-ərazi bölgüsü nəticəsində

onun ərazi birliyinin pozulmasına baxmayaraq, Naxçıvan müstəmləkə əsarətinə qarşı müstəqillik ideyalarının meydana gəlməsi və həyata keçirilməsində böyük xidmət göstərmişdir.

Naxçıvan Azərbaycan dövlətçilik tarixində yeni səhifə açan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə üçün əhəmiyyətli rol oynamışdır. Naxçıvan Azərbaycanın tarixi torpağı kimi bölgənin ermənilərin əlinə keçməsinə yol verməmiş, Araz-Türk Respublikası kimi dövlət qurumunda həlledici rol oynamışdır.

Azərbaycanın sovetləşdirilməsi, Sovet Rusiyasının yaxından iştrakı ilə Azərbaycanın tarixi torpaqları olan Zəngəzurun bir hissəsinin Ermənistanə verilməsi ilə Naxçıvanın ölkənin digər torpaqlarından ayrı salınması, nəhayət, Naxçıvanın muxtariyyətləşdirilməsi ilə Azərbaycanın dövlətçilik tarixində yeni dövr başlandı. Tədqiqatlar göstərir ki, yalnız Naxçıvanın və onun əhalisinin Azərbaycan dövlətçiliyinə töhfəsi nəticəsində yaranmış yeni vəziyyətin bütün təhlükələrini dəf etmək mümkün oldu. Bu iradə olmasaydı 1921-ci il Qars müqaviləsinə nail olmaq da mümkün olmazdı.

Naxçıvanın muxtar qurumu kimi Azərbaycan SSR-in tərkibindəki tarixi də mürəkkəb və ziddiyyətli olmuşdur. Yalnız Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə (1969-1982) Naxçıvanın muxtariyyətinin real məzmun alması mümkün olmuşdur. Bu dövrdə bütün ölkədə olduğu kimi, Naxçıvanda da yaradılan siyasi, sosial-iqtisadi baza SSRİ-nin dağılması və müstəqillik uğrunda mübarizədə həlledici rol oynamışdır.

Ulu öndərin Naxçıvandakı fəaliyyəti (1990-1993) nəticəsində Naxçıvan Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin mərkəzinə çevrilmiş, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün böyük işlər görmüşdür. Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə müstəqillik dönməz şəkil almışdır. Heydər Əliyevin tarixi rolu nəticəsində Naxçıvanın Azərbaycan dövlətçiliyindəki xidmətləri yeni, 1995-ci il Konstitusiyasında təsbit edilmiş, 1998-ci ildə isə Muxtar Respublikanın Konstitusiyası qəbul edilmişdir. 1995-ci ilin sonlarında Vasif Talibovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi ilə Naxçıvanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının yeni mərhələsinə qədəm qoymuş, Azərbaycan dövlətçiliyi tarixinə yeni səhifələr yazmış-

dır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə sərəncamında qeyd edilir ki, "Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir."

1. Andriyanov V., Miraləmov H. Heydər Əliyev. Bakı: Nurlan, 2008, 559 s.
2. Ağamalı F.R. XVIII əsrin II yarısı – XIX əsrin əvvəllərində Quzey Azərbaycan xanlıqlarının sosial-iqtisadi vəziyyəti. Bakı: Azərbaycan ensiklopediyası NPB, 1999, 304 s.
3. Axundlu Y.İ. İstiqlalın əzablı yolu. Bakı: Adiloğlu, 2013, 480 s.
4. Allahverdiyev Q. Naxçıvanda xalq hərəkatının bəzi məsələləri haqqında// Tarix və onun problemləri. Bakı, 2000, №1, s.156-160
5. Azərbaycan arxeologiyası. Daş dövrü. Altı cildə. I c. Bakı: Şərq-Qərb, 2008, 448 s.
6. Azərbaycan dövlətçilik tarixi. Respublika elmi konfransının materialları. Sumqayıt Dövlət Universiteti, 2012, 233 s.
7. Azərbaycanın dövlətçilik tarixində Səfəvilər dövlətinin yeri. Elmi-nəzəri konfransın materialları. Bakı: Ağrıdağ, 2001, 136 s.
8. Azərbaycan ədəbiyyatı tarixi. Altı cildə. İkinci cild. Bakı: Elm, 2007, 632 s.
9. Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan (Tartib edən və ön sözün müəllifi İsmayıl Hacıyev). Naxçıvan: Öcəmi NPB, 2010, 384 s.
10. Azərbaycan Milli Ensiklopediyası. 25 cildə. Azərbaycan cildi. Bakı: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007, 884 s.
11. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun Elmi Arxivi (AMEA TİEA). f.1, siy. 19, iş 8953
12. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin "Xəbərlər". Xüsusi buraxılış. Naxçıvan: Tusi, 2013, 314 s.
13. Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 28, siy.1, iş 20
14. ARDA, f. 28, siy. 1, iş 55
15. ARDA, f.28, siy.1, iş 67
16. ARDA, f. 28, siy. 1, iş 69
17. ARDA, f.28, siy.1, iş 185
18. ARDA, f. 894, siy. 2, iş 94
19. ARDA, f. 894, siy. 2, iş 102
20. ARDA, f.894, siy. 10, iş 31
21. ARDA, f. 894, siy. 10, iş 37
22. ARDA, f. 894, siy. 10, iş 76
23. ARDA, f. 894, siy. 10, iş 178
24. ARDA, f. 970, siy. 1, iş 1
25. ARDA, f. 970, siy. 1, iş 1
26. ARDA, f. 970, siy. 1, iş 1
27. ARDA, f. 970, siy. 1, iş 42
28. ARDA, f. 970, siy. 1, iş 54

29. ARDA, f. 970, siy. 1, iş 54
30. Azərbaycan Respublikası Milli Məclisinin Arxivi (AR MMA), fond 2941, siy.1a, iş 1
31. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPIİSSA), f.1, siy.1, iş 24
32. ARPIİSSA, f.1, siy.2, iş 18
33. ARPIİSSA, f.1, siy.74, iş 123
34. ARPIİSSA, f.1, siy.74, iş 127
35. ARPIİSSA, f.1, siy.74, iş 135
36. ARPIİSSA, f.1, siy.74, iş 135
37. ARPIİSSA, f. 609, siy.1, iş 6
38. ARPIİSSA, f.609, siy.1, iş 71
39. ARPIİSSA, f. 609, siy. 1, iş 94
40. ARPIİSSA, f.609, siy.1, iş 94
41. ARPIİSSA, f.609, siy.1, iş 94
42. ARPIİSSA, f. 1022, siy.5, iş 56
43. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)// Azərbaycan q. 2004, 12 fevral
44. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)// Azərbaycan q. 2009, 15 aprel
45. Azərbaycan Respublikası regionlarının 2014-2018-c illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı/Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. 2014, №2
46. Azərbaycan Respublikası 1991-2001. Bakı: XXI-YNE, 2001, 360 s.
47. Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas qanunu). Bakı, 1937, 32 s.
48. Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas Qanunu). Bakı, 1978, 64 s.
49. Azərbaycan Respublikasının Konstitusiyası. Yeni redaksiyada. Bakı, 2016, 68 s.
50. Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək). I cild, Bakı: Çıraq, 2005, 720 s.
51. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: Çıraq, 2007, 400 s.
52. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci il qədər. Bakı: Azərbaycan, 2009, 872 s.
53. Azərbaycan tarixi. Yeddi cildə. I-VII cildlər. Bakı: Elm, 2007-2008
54. Azərbaycan tarixi (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək). Dərslük. Bakı: Bakı Universiteti nəşriyyatı, 2014, 380 s.
55. Azərbaycan tarixində Naxçıvan (Tarixi öçerklər). Bakı: ADPU, 1996, 142 s.
56. "Azərbaycan" qəz., 1919, 14 yanvar
57. "Azərbaycan" qəz., 1919, 5-31 yanvar
58. "Azərbaycan" qəz., 1919, 23 oktyabr



59. "Azərbaycan" qaz., 1919, 4 noyabr
60. "Azərbaycan" qaz., 1990, 9 iyun
61. "Azərbaycan" qaz., 1997, 23 oktyabr
62. "Azərbaycan" qaz., 1997, 19 dekabr
63. "Azərbaycan" qaz., 1999, 9 iyun
64. "Azərbaycan" qaz., 2003, 22 iyul
65. "Azərbaycan" qaz., 2005-ci il, 21 dekabr
66. "Azərbaycan" qaz., 2009, 4 oktyabr
67. "Azərbaycan" qaz., 2014, 8 aprel
68. "Azərbaycan" qaz., 2016, 3 iyun
69. "Azərbaycan" qaz., 2017, 13 yanvar
70. Azərbaycanın demografik göstəriciləri. 2016. Bakı, 2016
71. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda İlham Əliyevin nitqi //Azərbaycan q., 2016, 18 oktyabr
72. Azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası. Toplu. Bakı: Azərbaycan ensiklopediyası NPB, 1998, 440 s.
73. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "RIA Novosti" Agentliyinin məsələsi//<https://ria.ru/interview/20161018/1479448628.html>
74. Babayev S. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı: Elm, 1999, 226 s.
75. Babayev S.Y. Naxçıvanda Kitab-Dədə Qorqud toponimləri. Bakı: XXI – Yeni Nəşrlər Evi, 1999, 224 s. + şəkili
76. Baxşəliyev V. B. Gəmiqaya təsvirləri. Bakı: Elm, 2003, 168 s.
77. Baxşəliyev V., Seyidov A. Naxçıvanın qədim tarixi (etüdlər). Bakı: Azərbaycan, 1995, 62 s.
78. Baxşəliyev V., Marro C., Aşurov S. Ovçular tapşısı. Bakı: Elm, 2010, 156 s.
79. Baxşəliyev V., Marro C., Carolin H., Aliyev N., Dessaint Ph., S.Sanz. Naxçıvan Duzdağının qədim duz mədənləri. Naxçıvan, Əcəmi NPB, 2012, 80 s.
80. Baxşəliyev V., Novruzov Z. Sirabda arxeoloji araşdırmalar. Bakı: Oskar NPM, 2010, 156 s.
81. Baxşəliyev V., Ristvet L., Gopnik H., Aşurov S. Naxçıvanda arxeoloji tədqiqatlar. Naxçıvan, 2010, 119 s.
82. Baxşəliyev V.B. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008, 304 s.
83. Baxşəliyev V.B. Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti. Bakı: Elm, 2004, 320 s.
84. Bakıxanov A.A. Gültüstani-İrəm. Bakı, Kitab Klubu MMS, 2015, 320 s.
85. Bayramlı Z. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sistemi. Bakı, 2006
86. Behbud ağa Şahxatinski və Qars müqaviləsi (12 oktyabr 2011-ci ildə Behbud ağa Şahxatinskiyə 130 illik yubileyi və beynəlxalq Qars müqaviləsinin 90-cü ildönümünə həsr olunmuş konfransın materialları). Naxçıvan: Əcəmi NPB, 2012, 88 s.
87. Behbud ağa Şahxatinski: Sənədlər və materiallar. Toplayanı, tərtib edən və ön sözün müəllifi İsmayıl Hacıyev. Naxçıvan, 2017, 336 s.
88. Budaqova Q. Naxçıvan Muxtar Respublikasının toponimləri. Bakı: Nefta-Rress, 1998, 148 s.
89. Budaqova S. Naxçıvan diyarının tarixi coğrafiyası (XVIII əsrin ikinci yarısı – XIX əsrin birinci çarinası). Bakı: Elm, 1995, 96 s.
90. Budaqova S. Naxçıvan diyarının siyasi tarixi. Bakı: Elm və təhsil, 2014, 112 s.
91. Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı, Şərq-Qərb, 2007, 424 s.
92. Cabbarlı Ə. Heydər Əliyev və Naxçıvan tarixi. Dərs vəsaiti. Naxçıvan: Qeyrat, 2016, 338 s.
93. Cəfərlı E.Y. Rusiya və Türkiyənin Cənubi Qafqaz siyasətində Naxçıvan (XX əsrin avalları). Naxçıvan: Əcəmi NPB, 2017, 224 s.
94. Cəfərlı E.Y. Dövlət quruluşunun formaları. Bakı: MBM, 2009, 60 s.
95. Cəfərov C.M. Azərbaycan kəndi kollektivləşmə illərində (1920-ci illərin sonu – 30-cu illər). Bakı: Elm, 2008, 300 s.
96. Cəfərov C.M. Stalinizm və Azərbaycan kəndi (1920-ci illərin sonları – 30-cu illər). Bakı: Elm, 2012, 144 s.
97. Cəfərov Ə. Naxçıvan Paleolit düşərgəsi/NDU-nun Elmi Əsərləri. 1999, № 4, s.28-33
98. Cəfərov H., Mustafayev A. Milli müstəqillik və azadlıq uğrunda mübarizə tarixinin Naxçıvan səhifələri (XX yüzilliyin 80-90-cı illəri). Bakı: Elm və təhsil, 2012, 172 s.
99. Çingizozlu Ə. Abbasqulu xan Kəngərli (Tarixi-bioqrafik tədqiqat). Bakı: Mütərcim, 2013, 68 s.
100. Çingizozlu Ə., Qacar M. Türkiyə atabəyləri. Bakı: Mütərcim, 2015, 212 s.
101. Dövrən q., 1998, 16 dekabr
102. Elman H. Naxçıvan Muxtar Respublikası. 85 ilin 15 illi. Bakı: Şirvanşəhər, 2009, 438 s.
103. Emin A. (Şıxəliyev). İngiltərənin geosiyasi maraqlarında "erməni məsələsi" nin yeri və Azərbaycana təsiri (1917-1920). Naxçıvan: Əcəmi NPB, 2016, 144 s.
104. Əfəndiyev A. Azərbaycan Səfəvilər dövləti. Bakı: Azərşəhər, 1993, 301 s.
105. Əhmədov E. Ermənistanın Azərbaycana təcavüzü. Təhlili xronika (1987-2011). Bakı: Letterpress, 2012, 912 s.
106. Əhmədova F. Nəriman Nərimanov. İdeal və gerçəklik. Bakı: Elm və həyat, 1998, 170 s.

107. Əhmədova F. B. Şahtaxtinskının V. Lenina məktubunda mərkəzi hakimiyyətin Azərbaycana dair siyasətinin təhlili // Milli Azərbaycan Tarixi Muzeyi. Bakı, 2016, s. 263-275
108. Əkbər N. Səlcuqlu dövlətləri və Atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından – XIV əsrə qədər). Bakı: Qanun, 2010, 756 s.
109. Ələsgərzadə Ə. Yusif ibn Küseyr və Möminə xatın türbələrinin kitabları // A. Bakıxanov adına Tarix İnstitutunun Əsərləri. Bakı, 1947, I cild.
110. Əliyarov S.S. "Dədəm Qorqud" kitabında anaxaqanlıq tarixinin izləri // Tariximiz. Bakı: Mütərcim, 2012, 560 s.
111. Əliyev A., Qasımov Ə. Naxçıvan Muxtar Respublikası. Nailiyyətlər, problemlər. Birinci cild. Bakı: Azərnaşr, 2001, 284 s.
112. Əliyev A., Qasımov Ə. Naxçıvan Muxtar Respublikası. Nailiyyətlər, problemlər. İkinci cild. Bakı: Azərnaşr, 2001, 264 s.
113. Əliyev Ə. Biz əzəbli ömir yaşadıq. Xatirələr. Bakı: Yazıçı, 1994, 64 s.
114. Əliyev Ə. Əlinə yaddaş. Bakı: Elm və həyat, 2004, 316 s.
115. Əliyev Ə. Naxçıvanda Sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsi uğrunda mübarizə (1920-1921-ci illər). Bakı, 1960, 38 s.
116. Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Bakı: Şərq-Qərb, 2007, 120 s.
117. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 4-cü kitab. Bakı: Azərnaşr, 1997, 528 s.
118. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 7-ci kitab. Bakı: Azərnaşr, 1998, 540 s.
119. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 14-cü kitab. Bakı: Azərnaşr, 2005, 520 s.
120. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 20-ci kitab. Bakı: Azərnaşr, 2007, 536 s.
121. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 21-ci kitab. Bakı: Azərnaşr, 2007, 480 s.
122. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 22-ci kitab. Bakı: Azərnaşr, 2007, 528 s.
123. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 24-cü kitab. Bakı: Azərnaşr, 2008, 504 s.
124. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 40-cı kitab. Bakı: Azərnaşr, 2012, 512 s.
125. Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. 42-ci kitab. Bakı: Azərnaşr, 2012, 472 s.
126. Əliyev Q. Memar Əcəmi Naxçıvanı yaradıcılığında əhəngdarlıq. Bakı: Şərq-Qərb, 2007, 160 s.
127. Əliyev M.B. Qanlı günlərimiz (1918-1920. Naxçıvan). Bakı: Azərnaşr, 1993, 142 s.
128. Əliyev N.A. 1917-1920-ci illərdə Azərbaycanda türk-müsəlman soyqırımları ilk mənbələrdə. Bakı: Nurlan, 2007, 204 s.
129. Əliyev İ.Ə. Naxçıvan bölgəsi Səfəvilər dövründə. Bakı: Elm və təhsil, 2014, 224 s.
130. Əliyev V. H. Gəmiqaya. Bakı: Əbilov, Zeynalov və oğulları, 2005, 148 s.
131. Əliyev V.H. Qədim Naxçıvan. Bakı: Elm, 1979, 57 s. + tablolar.
132. Əliyev V.H. Naxçıvan-Azərbaycanın tarixi diyarıdır. Bakı: XXI-YNE, 2002, 320 s.
133. Əliyev V.H., Bağirov R.B. Naxçıvanın qədim qala şəhərləri. Bakı: Elm, 2012, 192 s.
134. Əsgərov Z.A. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası statusu. Bakı: BDU nəşriyyatı, 1999, 156 s.
135. Fəzili A. Atropatena (e.ə. IV-e-VII əsrləri). Bakı: Elm, 1992, 216 s.
136. Fərzalibəyli Ş.F. Naxçıvanın XVII-XIX əsrlər tarixinə dair qiymətli sənədlər // Naxçıvan Muxtar Respublikası. Məqalələr toplusu. Bakı: Elm, 1999, s. 79-94
137. Fərzalibəyli Ş.F. XV əsr Azərbaycan dövlətlərinin quruluşu. Bakı: Elnur-P., 2003, 118 s.
138. Fərzaliev Ş. F. Naxçıvan XV əsrdə // Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri (9-10 iyun 2006-cı ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Bakı: Təhsil, 2006, s. 87-97
139. General Veyssəl Ünlüvar. Naxçıvan: təlatüm və burluqlar (1920-1921). (Türkiyə türkcəsindən çevirən və ön sözün müəllifi Əbüləziz Quliyev). Naxçıvan: Əcəmi NPB, 2006, 104 s.
140. Gözəlov P. Naxçıvan bayraqları. Bakı: Qəsr, 2015, 64 s.
141. Gözəlov P. Naxçıvan xanlığının ikirəngli bayrağı // Azərbaycan q., 2016, 02 fevral
142. Gümrü, Moskva və Qars müqavilələri (Azərbaycan, türk, rus və fransız dillərində). Naxçıvan: Əcəmi NPB, 2004, 138 s.
143. Gümrü, Moskva, Qars müqavilələri və Naxçıvanın taleyi. Tərtib edən və ön sözün müəllifi İ. Hacıyev. Bakı: Elm, 1999, 36 s.
144. Hacıyev A. Qars və Araz-Türk respublikalarının tarixindən. Bakı: Azərnaşr, 1994, 124 s.
145. Hacıyev İ.M. Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı (1941-1945-ci illər). Bakı: Elm, 2008, 152 s.
146. Hacıyev İ.M. Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında. Bakı: Elm və təhsil, 2016, 360 s.
147. Hacıyev İ.M. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri. Naxçıvan: Əcəmi NPB, 2012, 192 s.
148. Hacıyev İ.M. Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası. Bakı: Elm, 2003, 164 s.

149. Hacıyev İ.M. Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə. Naxçıvan: Əcəmi NPB, 2013, 296 s.
150. Hacıyev İ.M. Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində. Doktorluq dissertasiyasının avtoreferatı. Bakı, 1999, 65 s.
151. Hacıyev İ.M. Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni inkişafı (1991-2011-ci illər). Naxçıvan: Əcəmi NPB, 2011, 272 s.
152. Hacıyev İ.M. Behbud ağa Şahtaxtinski: həyatı və fəaliyyətinin mühüm mərhələləri. Naxçıvan: Əcəmi NPB, 2016, 80 s.
153. Hacıyev İ., İsmayilov B. Naxçıvan Muxtar Respublikası-90 (Quruculuq salnaməsi). Naxçıvan: Əcəmi NPB, 2004, 184 s.
154. Hacıyev İ.M., Həbibbəyli İ.Ə. Mustafə Kamal Atatürk və Naxçıvan. Bakı: Nurlan, 2007, 56 s.
155. Hacıyev İ.M., Məmmədov Ş.A. Naxçıvan və naxçıvanlılar. Bakı: Elm, 2001, 280 s.
156. Hacıyev İ., Şıxəliyev E., Cəfəri E., Şabanov M. Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri. Bakı: Mütərcim, 2017, 300 s.
157. Hacıyeva S.A. Naxçıvan bölgəsinin xatirə abidələri üzərindəki təsvirlər tarix-mədəniyyət abidəsi kimi. Bakı: Elm və təhsil, 2013, 232 s.
158. Hacıyev S. Dövlətçilik tarixinin şanlı səhifəsi. "Azərbaycan" qəz., 2013, 17 yanvar
159. Heydər Əliyev dövlətçilik təlimin işıqları/Naxçıvan Dövlət Universitetin "Elmi Əsərlər" in "İctimai elmlər" seriyasının xüsusi buraxılışı. Naxçıvan, 2013, №1 (50)
160. Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafında İlahəm Əliyev mərhələsi. Beynəlxalq elmi-praktik konfransın materialları. Bakı: Azərbaycan, 2007, 280 s.
161. Heydər Əliyev müasir Azərbaycan parlamentinin banisidir (tərtibçilər müəllifləri Səfa Mirzəyev, Mehman Qayıbov). Bakı: Azərbaycan Respublikası Milli Məclisinin nəşri, 2008, 496 s.
162. Herodot. Tarix (doqquz kitabda). Birinci hissə. Bakı: Azərnaşr, 1998, 329 s.
163. Heydər Əliyev. İki cildə. 1-ci cild (elmi redaktor akad. Yaqub Mahmudov). Bakı: Turxan NPB, 2013, 500 s.
164. Heydər Əliyev. İki cildə. 2-ci cild (elmi redaktor akad. Yaqub Mahmudov). Bakı: Turxan NPB, 2013, 704 s.
165. Həbibbəyli İ.Ə. Behbud ağa Şahtaxtinski'nin Lenina məktubları // "Şərq qapısı" qəz., 2011, 6 oktyabr
166. Həbibbəyli İ.Ə. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Təkmilləşdirilmiş ikinci nəşri. Naxçıvan: Əcəmi NPB, 2009, 424 s.
167. Həbibbəyli İ.Ə. Gəmiqaya dünyası: Nuh peyğəmbər, Naxçıvan və Gəmiqaya/ Ədəbi-tarixi yaddaş və mütəsirlik. Bakı: Nurlan, 2007, s.602-612.
168. Həbibbəyli İ.Ə. Naxçıvan şəhərinin yaşı – beş min il // Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və mütəsirlik. Bakı: Nurlan, 2007, s. 20-27.
169. Həbibbəyli İ.Ə. Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr. Naxçıvan: Əcəmi NPB, 2013, 272 s.
170. Həbibbəyli İ.Ə., Hacıyev İ.M., İsmayilov B. İntibahın 15 ili. Naxçıvan: Əcəmi NPB, 2010, 278 s.
171. Həsənlı C.P. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920). Bakı: GARISMA MMC, 2009, 576 s.
172. Həsənlı C.P. Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920-1939). Bakı: Adiloğlu, 2012, 656 s.
173. Həsənov Ə., Hacıyev İ., Fətəliyev E. Naxçıvan Muxtar Respublikası. Bələdçi kitabı. Naxçıvan: Qeyrat, 1998, 64 s.
174. "Həyat" qəz., 1991, 28 avqust
175. "Həyat" qəz., 1991, 23 oktyabr
176. Hüseynbəyli N.M. XX əsrin 20-30-cü illərində Naxçıvan MSSR-də siyasi repressiyalar və onun nəticələri. Avtoreferat. Naxçıvan, 2006, 26 s.
177. Hüseynov X.A. Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı (1924-2014-cü illər). Naxçıvan: Əcəmi NPB, 2016, 352 s.
178. Hüseynova İ. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı: Təhsil, 1996, 472 s.
179. Hüseynova L. Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri (Müstəqillik dövrü). Bakı: Təhsil, 2011, 216 s.
180. Hüseynzadə L. Qaraqoyunlu Cahanşah Haqiqi. Bakı: Çənlibel, 2000, 90 s.
181. Hüseynzadə L. Araz şahididir. Türk ordu generalı Kazım Qarabəkir paşa Naxçıvanda (1918-1920-ci illər). Bakı: Nurlan, 2001, 80 s.
182. "Xalq" qəz., 1997, 2 dekabr
183. Xalqə hasr olunan illər. Heydər Əliyev-80. Statistik məcmuə. Bakı, 2003
184. Xəlilov T. F. Son Tunc – Erkən Dəmir dövründə Naxçıvanın sənçiməldər tayfalarının mədəniyyəti. Bakı: Elm və təhsil, 2013, 200 s.
185. İbşov F. Azərbaycan kəndində sosial-siyasi proseslər (1920-1930). Bakı: Mütərcim, 1996, 168 s.
186. İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. Bakı, 1958
187. İbrahimzadə F. Behbud ağa Şahtaxtinski'nin siyasi və diplomatik fəaliyyəti. Bakı: RDS-NPM, 2007, 218 s.
188. İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri akad. Ziya Bünyadov və tarix elmləri namizədi Hüsəməddin Məmmədov (Qaramanlı). Bakı: Elm, 1996, 184 s.

189. İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Elmi red. Y.Mahmudov. Bakı: Azərbaycan, 2010, 574 s.
190. İsayev E.S. Böyük ipək yolu və Naxçıvan. Bakı: Elm və təhsil, 2012, 214 s.
191. İsayev E.S. V-XV əsrlərdə beynəlxalq ticarət və Azərbaycan (dars vəsaiti). Naxçıvan: Əcəmi NPB, 2012, 87 s.
192. İvanov R.N. Başqın. Bolşeviklərin Sovet torpağı qədim Naxçıvanda azğınlıqları haqda acı həqiqətlər (rus dilindən tərcümə). Naxçıvan: Əcəmi NPB, 2013, 463 s.
193. İzzəddin İbn əl-Əsir. Əl-Kamil fi-t-tarix. Ərəbcədən tərcümə Z.Bünyadovundur. Bakı: Şur, 1996, 192 s.
194. Kazimov İ.F. Naxçıvan: əhalisi, sosial-iqtisadi və siyasi tarixinə dair (1828-1920-ci illər). Bakı: Elm, 2007, 175 s.
195. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan: Əcəmi NPB, 2016, 200 s.
196. Kəngərli İ.L. Kəngərli elinin soy kitabı. Bakı: Nurlan, 2005, 296 s.
197. Kəçərli T.Q. Naxçıvan: uydurmalar və tarixi həqiqətlər. Bakı: Təknur, 2005, 170 s.
198. Kəçərli T.Q. Yaddan çıxmaq Qarabağ. Nəqşi-çahan Naxçıvan. Bakı: Elm, 1998, 462 s.
199. Qaffarov T.B. Azərbaycan Respublikası. Əsrə bərabər on il (1991-2001). Bakı: Tural-Ə NPM, 2001, 325 s.
200. Qaffarov T.B. Azərbaycan tarixi (1920-1991). Bakı: Mütərcim, 1999, 279 s.
201. Qaffarov T.B. Azərbaycan tarixi. XX əsrin 80-90-cı illəri. Bakı: Mütərcim, 1997, 141 s.
202. Qaffarov T.B. Azərbaycanın ən yeni tarixi (XX əsrin sonları – XXI əsrin əvvəlləri). Bakı: GISO Enterprise, 2005, 275 s.
203. Qafarov V. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922). Bakı: Azərnaşr, 2011, 474 s.
204. Qarayev E. Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu-XIX yüzilliyin ortalarında). Bakı: Mütərcim, 2016, 544 s.
205. Qars müqaviləsi. Azərbaycan, rus, türk və fransız dillərində. Tartib edən və ön sözün müəllifi Hüsəməddin Məmmədov (Qaramanlı). Bakı: AzAtaM, 2004, 84 s.
206. Qasimov Ə. Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003-cü illər). Bakı: Turxan NPB, 2013, 264 s.
207. Qasimov Ə.Q. Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70-80-ci illəri). Bakı: Təhsil, 2003, 320 s.
208. Qasimov M.C. Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər). 3 hissədə. I hissə (1914 avqust – 1917 oktyabr). Bakı: Qanun, 2000, 300 s.
209. Qasimov M.C. Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər). 3 hissədə. II hissə (1917 noyabr – 1918 noyabr). Bakı: Adiloğlu, 2001, 406 s.
210. Qasimov M.C. Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər). 3 hissədə. III hissə. Bakı, Adiloğlu, 2004, 532 s.
211. Qasimov M.C. Xarici dövlətlər və Azərbaycan. Bakı: Qanun, 1998, 360 s.
212. Qasimov R., İsmayıl Z. Müstəqillik yollarında: Liderlik missiyası. Naxçıvan: Əcəmi NPB, 2016, 200 s.
213. Qasımlı M. Heydər Əliyev – istiqalə gedən yol (1969-1987-ci illər). Bakı: Bakı Universiteti nəşriyyatı, 2006, 608 s.
214. Qaşqay S. Naxçıvanın e.ə.I minilliyin birinci yarısında qonşu ölkələrlə əlaqələri //Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri (9-10 iyun 2006-cı ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan: Təhsil, 2006, s.55-60
215. Qaşqay S.M. Azərbaycan e.ə.I minilliyin başlanğıcında//Azərbaycan Milli ensiklopediyası. Ümumi cild. Bakı: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007, s.164-166.
216. Qayıdış (1990-1993). Məsləhətçi və buraxılışa məsul Vəlif Talıbov. Tartibçi Ə.Həsənov. Bakı: Azərbaycan, 1996, 792 s.
217. Qayıdış. Təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşr. Bakı: Azərbaycan, 2008, 840 s.
218. Qədim Naxçıvanda bayram – 75. Bakı: Azərnaşr, 1999, 287 s.
219. Qədirzadə Q.I. Naxçıvan: Nuh baba və türk atadan gələn yol. Naxçıvan: Əcəmi NPB, 2001, 192 s.
220. Qətiyyətin təntənəsi. Sənədli xronika. Müəllif-tartibçi Ş. Yaqubov. Bakı: Səhər, 1995, 848 s.
221. Qətran Tabrizi. Divan. Fars dilindən çevirəni və çapa hazırlayanı Qulamhüseyn Bəqdeli. Bakı: Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1967, 440 s.
222. Qiyasi C. Nizami dövrü memarlıq abidələri. Bakı: İşıq, 1991, 264 s.
223. Quliyev C.B., Mədatov Q.Ə., Nadirov A.A. Sovet Naxçıvanı. Bakı: Azərnaşr, 1984, 136 s.
224. Quliyev Ə. Axundov A. Qazi Mustafə Kamalın dostu (bədi-i-publistik qeydlər). Bakı: AzAtaM, 2008, 171 s.
225. Quliyev M.R. Şahtaxtinskilər tariximizdə və taleyimizdə. Naxçıvan: Əcəmi NPB, 2010, 104 s.
226. Quliyev M.R. Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri. Naxçıvan: Əcəmi NPB, 2013, 184 s.

227. Quliyev M. Naxçıvan xanlığının sonuncu xanı kim olub? //525-ci qazet, 2017, 13 aprel
228. Quliyev N.Ə. Naxçıvan xanlığının əhalisi (tarixi-demografik tədqiqat). Bakı: Elm, 2006, 163 s.
229. Qurbanov C. Səfəvi hökmdarı I Şah Abbas (1587-1629). Bakı: Zardabi LTD, 2011, 176 s.
230. Lenin V.I. Əsərlərinin tam külliyyatı. 39-cu cild. Bakı, 1983, 432 s.
231. Mahmudov Y.M. Azərbaycan diplomatıyası. Bakı: Təhsil, 2006, 416 s.
232. Mahmudov Y.M. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: Təhsil, 2002, 328 s.
233. Mahmudov Y.M. Azərbaycan: qısa dövlətçilik tarixi. Bakı: Təhsil, 2005, 140 s.
234. Mahmudov Y.M. Azərbaycan tarixi. İntibah dövrü (IX əsrin ikinci yarısı- XIII əsrin əvvəlləri). Bakı: Altay dünyası, 1996, 84 s.
235. Mahmudov Y.M. Azərbaycan və Avropa: Ağqoyunlu dövründə qarşılıqlı əlaqələr (XV əsrin ikinci yarısında). Los-Anjeles, 2011 (Azərbaycan, ingilis dillərində), 406 s.
236. Mahmudov Y.M. Heydər Əliyev ideyalarının zəfər yürüşü. Bakı: Təhsil, 2011, 548 s.+60 s. şəkil
237. Mahmudov Y., Şükürov K. Azərbaycan: Beynəlxalq münasibətlər və diplomatiya tarixi. 1639-1828. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları. Bakı, 2009, 512 s.
238. Mahmudov Y., Şükürov K. Naxçıvan: tarixi və abidələri (Azərbaycan və ingilis dillərində). Bakı: Təhsil, 2007, 216 s.
239. Marks K., Engels F. Seçilmiş əsərləri. Üç cildə, 1-ci cild, Bakı, 1978
240. Mehdiyev R.Ə. XXI əsrdə milli dövlətçilik. Bakı: XXI-YNE, 2003, 248 s.
241. Mehdiyev R. Şah İsmayıl Səfəvi əli məramlı tarixi şəxsiyyət kimi. "Azərbaycan" qəz., Bakı, 2012, 5 dekabr
242. Mədətli E.Y. Azərbaycan haqqıqları İran tarixşünaslığında. Bakı: Təhsil, 2011, 270 s.
243. Mədətov Q. Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in təşkili. Bakı: Azərnaşr, 1958, 164 s.
244. Məlikov R. Azərbaycanın Naxçıvan bölgəsi qədim dövrdə və erkən orta əsrlərdə (yazılı mənbələr əsasında) // Naxçıvan: ilkin şəhər və Duzdağ (27-28 iyul 2012-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materi - alları). Naxçıvan, 2013, s.55-60
245. Məmmədov A. Səfəvilər dövləti Azərbaycan dövlətçiliyinin geneoloji yaddasıdır. "Olaylar" qəz., Bakı, 2012, 18 dekabr
246. Məmmədov M.Y. Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi proseslər (1988-2005-ci illər). Bakı: Şirvanşəf, 2005, 208 s.
247. Məmmədov M.Y. Naxçıvan: dövlət müstəqilliyi uğrunda mübarizənin dayacağı (siyasi, analitik, elmi və publisistik yazılar). Bakı: Şirvanşəf, 2011, 302 s.+24 s. şəkil.
248. Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki (orta əsrlər dövrü). Bakı: Elm, 1977, 158 s.
249. Məmmədov Ş. 80-ci illərin sonu-90-cı illərin əvvəllərində Naxçıvanda milli-demokratik hərəkat//Naxçıvan Muxtar Respublikası-75. Bakı Universitetinin Xəbərləri. Xüsusi buraxılış. Bakı, 1999, №3, s.181-185
250. Məmmədov Ş.A. Heydər Əliyevin dövlətçilik və hüquq təlimi. Bakı: Elm və təhsil, 2014, 77 s.
251. Mirləməm H. Şah İsmayıl Səfəvi – qürur və şərəf tağımız. "Azərbaycan" qəz., 2013, 8, 9 yanvar
252. Mirzəzadə A. Heydər Əliyev siyasi irsinin politoloji aspektləri. Bakı: Azərbaycan, 2016, 240 s.
253. Muradov V. Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri). Bakı: Elm, 2017, 264 s.
254. Musalı N. I Şah İsmayılın hakimiyyəti ("Tarix-i ələməra-yi Şah İsmayıl" əsəri əsasında) Bakı: Elm və təhsil, 2011, 482 s.
255. Musayev İ.M. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgəsində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı: BDU-nun nəşriyyatı, 1996, 328 s.
256. Mustafayev A. Ermənistanın soyqırım və deportasiya siyasətində Naxçıvan. Bakı: ADPU, 2013, 194 s.
257. Mustafazadə T.T. Azərbaycan xanlıqlarının qısa tarixi (dərs vəsaiti) Bakı: Victori, 2010, 392 s.
258. Mustafazadə T.T. XVIII yüzillik-XIX yüzilliyin əvvəllərində Osmanlı-Azərbaycan münasibətləri. Bakı: Elm, 2002, 372 s.
259. "Müxalifət" qəz., 1993, 4 fevral
260. Müseyibli N. Gəmiqaya. Bakı: Çarşoğlu, 2004, 320 s.
261. Nadir şah Əfşar: diplomatik yazışmalar. Elmi red. akad. Ramiz Mehdiyev. Fars dilindən tərcümə edən, nəşr hazırlayan, qeydlərin müəllifi Rauf Şeyxzamanlı. Bakı, 2015, 224 s.
262. Nadirov A.A., Nuriyev Ə.X., Muradov Ş.M. Naxçıvanın iqtisadiyyatı XX əsrdə. Bakı: Elm, 2000, 104 s.
263. Naxçıvan abidələri ensiklopediyası (İngilis və Azərbaycan dillərində). İstanbul: Bəkanlar Medya, 2008, 520 s.
264. Naxçıvan Avtonom Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas Qanunu). Naxçıvan ASSR Baş Soveti tərəfindən 1938-ci il iyulun 25-də və 1939-cu il iyulun 28-də qəbul edilmiş dəyişiklik və əlavələrlə. Bakı, 1941, 27 s.

265. Naxçıvan bu gün: islahatlar, perspektivlər (5-6 oktyabr 2007-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Bakı: Nurlan, 2008, 548 s.
266. Naxçıvan ensiklopediyası. İki cildə. Birinci və ikinci cildlər. İstanbul: Bakanlar Mədyası, 2005
267. Naxçıvan Muxtar Respublikası – 75/ "Bakı Universitet xəbərləri"nin xüsusi buraxılışı. Bakı: BDU nəşriyyatı, 1999, №3, 252 s.
268. Naxçıvan Muxtar Respublikası - 75. Yubiley statistik məcmuə. Naxçıvan: Əcəmi NPB, 1999, 96 s.
269. Naxçıvan qədim Azərbaycan diyarıdır. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80 illiyinə həsr olunur. Bakı: İqtisad Universiteti nəşriyyatı, 2004, 169 s.
270. Naxçıvan Muxtar Respublikası 80. Tarixi-statistik məcmuə. Bakı: Səda, 2004, 206 s.
271. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində (NMRDA), f.2, siy.2, iş 9
272. NMRDA, f.40, siy.2, iş 5
273. NMRDA, f.40, siy.4, ic 15
274. NMRDA, f.40, siy.4, ic 20
275. NMRDA, f. 314, siy. 5, iş 67
276. NMRDA, f. 314, siy. 5, iş 71
277. NMRDA, f. 314, siy. 5, iş 73
278. NMRDA, f.314, siy. 5a, iş 66
279. Naxçıvan Muxtar Respublikası ərazisindəki dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri. Naxçıvan, Əcəmi NPB, 2009, 78 s.
280. Naxçıvan Muxtar Respublikası konstitusiyalarda. Tərtibçi, çəker və mətnlərin müəllifi E.Y.Cəfərlı. Bakı, 2014, 208 s.
281. Naxçıvan Muxtar Respublikası. 1969-1999. Naxçıvan: Əcəmi NPB, 1999, 216 s.
282. Naxçıvan Muxtar Respublikası. Akademik Cəmil Quliyevin redaktorluğu ilə. Bakı: Naxçıvan ensiklopediyası, 2001, 220 s.
283. Naxçıvan Muxtar Respublikası. Məqalələr toplusu. Bakı: Elm, 1999, 184 s.
284. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Rəsmi sənədlər. 1996-2011. Naxçıvan: Əcəmi NPB, 2012, 526 s.
285. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Rəsmi sənədlər. 2012. Naxçıvan: Əcəmi NPB, 2012, 77 s.
286. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Rəsmi sənədlər. 2013. Naxçıvan: Əcəmi NPB, 2014, 80 s.
287. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Rəsmi sənədlər. 2014. Naxçıvan: Əcəmi NPB, 2015, 158 s.
288. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Rəsmi sənədlər. 2015. Naxçıvan: Əcəmi NPB, 2016, 120 s.
289. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Rəsmi sənədlər. 2016. Naxçıvan: Əcəmi NPB, 2017, 74 s.
290. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası. Naxçıvan: Əcəmi NPB, 2012, 48 s.
291. Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik (08 fevral 2007-ci ildə keçirilmiş elmi-praktik konfransın materialları). Bakı: Nurlan, 2007, 406 s.
292. Naxçıvan Muxtar Respublikasının yubileyləri. 1924-1984. Naxçıvan: Əcəmi NPB, 2016, 128 s.
293. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası. Bakı: Elm, 1975, 358 s.
294. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas Qanunu). Bakı, 1982, 44 s.
295. Naxçıvanın muxtariyyəti tarixi nəliyyətdir (4-5 iyul 2014-cü ildə keçirilmiş beynəlxalq konfransın materialları). Naxçıvan: Əcəmi NPB, 2015, 328 s.
296. Naxçıvan sənəcinin müfəssəl dəftəri. Araşdırma, qeyd və şərhlərin müəllifi H.Məmmədov. Tərcümə edənlər Z.Bünyadov və H.Məmmədov. Bakı, Elm, 2001, 374 s.
297. Naxçıvan sənəcinin müfəssəl dəftəri. Bakı: Səbah, 1997, 336 s.
298. Naxçıvan Sərəhə Dəstəsi// Naxçıvan Ensiklopediyası. Təkmilləşmiş və yenidən işlənmis ikinci nəşr. İki cildə. II cild. İstanbul, 2005, s.164-165
299. Naxçıvan statistika güzgüsündə. Tarixi-statistik məcmuə. Bakı, 1999
300. Naxçıvan tarixi atlası. Bakı: Bakı Kartografiya Fabriki, 2010, 56 s.
301. Naxçıvan tarixi. Üç cildə. I-III cildlər, Naxçıvan: Əcəmi NPB, 2013-2015
302. Naxçıvan tarixinin səhifələri ("Ululararası qaynaqlarda Naxçıvan" beynəlxalq simpoziumun materialları). Bakı: ADPU nəşriyyatı, 1996, 222 s.
303. Naxçıvan. Azərbaycan beynəlxalq jurnalı. 2004, mart (01)
304. Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi (20-24 iyul 2011-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan: Əcəmi NPB, 2012, 398 s.
305. Naxçıvan: ilkin şəhər və Duzdağ (27-28 iyul 2012-ci ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan: Əcəmi NPB, 2013, 360 s.
306. Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri (9-10 iyun 2006-cı ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Bakı: Təhsil, 2006, 504 s.
307. "Naxçıvan" qəz., 1992, 8 may
308. "Naxçıvan" qəz., 1992, 10 noyabr
309. "Naxçıvan" qəz., 1993, 16 mart

310. Naxçıvanda seçkilərin tarixi (1937-2002). Ensiklopedik toplu. Bakı: Qanun, 2003, 562 s.
311. Naxçıvanda parlament seçkiləri (06 noyabr 2005). Bakı: Nasir, 2006, 288 s.
312. Naxçıvan: parlament seçkiləri (07 noyabr 2010). Naxçıvan: Əcəmi NPB, 2011, 128 s.
313. Naxçıvanın tarixi, maddi və məənəvi mədəniyyətinin, təbii sərvətlərinin öyrənilməsi (21-22 may 2004-cü ildə keçirilmiş elmi konfransın materialları). Bakı: Elm, 2004, 512 s.
314. Nəcəfli G. Azərbaycan xanlığının Osmanlı dövləti ilə siyasi əlaqələri (XVIII əsrin II yarısı). Bakı: Nurlan, 2002, 132 s.
315. Nəcəfli G. İrəvan xanlığının paytaxtı – İrəvan şəhəri. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2017, 40 s.
316. Nəcəfli T.H. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. Bakı: Çarşıoğlu, 2012, 604 s.
317. Nəriman Nərimanov. Tərtib edən və ön sözün müəllifi T.Əhmədov. Bakı: Nurlan, 2010, 160 s.
318. Nəşibzadə N.L. Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı: Qanun, 2011, 328 s.
319. Nizamülmülk. Siyasətnamə. Bakı: Elm, 1987, 208 s.
320. Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan (24-25 aprel 2009-cu ildə keçirilmiş beynəlxalq simpoziumun materialları). Naxçıvan: Əcəmi NPB, 2010, 300 s.
321. "Oğuz yurdu" qaz., 2001, 15 sentyabr
322. Ordubadı M.S. Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi (Çapa hazırlayan Ə.Bağirov). Bakı: Qarabağ Xalq Yardım Komitəsi, 1991, 144 s.
323. Paşayev A. Ə.Mommad xan Təkinski kimdir?//Xalq qəzeti, 2010, 18 iyul
324. Paşayev A.Ə. Tarixi yaddaşımızın etibarlı saxlanacağı yeri. Bakı: Elm və təhsil, 2016, 380 s.
325. Paşayev A.Ə. Açılmamış səhifələrin izi ilə. Bakı: Azərnaşr, 2001, 536 s.
326. Paşayev A.Ə. XIX-XX əsrlərdə ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyaları (arxiv sənəd və materialları əsasında). Bakı: Çarşıoğlu, 2011, 328 s.
327. Paşayev A.Ə. Naxçıvan muxtariyyəti necə yarandı? // Açılmamış səhifələrin izi ilə. Bakı: Azərnaşr, 2001, s.473-486.
328. Piriyev V. Azərbaycanın qədim diyarı Naxçıvan (Naxçıvan Muxtar Respublikasının 75 illiyi münasibəti ilə)// Azərb. EA Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası. 1999, №2, s.5-12
329. Piriyev V.Z. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı: Nurlan, 2003, 458 s.
330. Piriyev V.Z. Azərbaycanın tarixi coğrafiyası. Bakı: Araz, 2002, 152 s.
331. Piriyev V.Z. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı: Müəllim, 2006, 148 s.
332. Piriyev V.Z. XIII-XIV əsrlərdə Naxçıvanın tarixi coğrafiyası / Naxçıvan Dövlət Universitetinin "Elmi əsərlər"i, Naxçıvan, 1999, №5, s.30-33.
333. Piriyev V.Z. Naxçıvan tarixindən səhifələr (XIII-XIV əsrlər). Bakı: Müəllim, 2004, 126 s.
334. Platon. Dövlət. Bakı, 1999
335. Respublika q., 1999, 9 may
336. Rəhimov K. Naxçıvan Muxtar Respublikasının yaranması tarixindən // Məqalələr... Məktublər... Bakı: Təhsil, 1998, s. 155-165.
337. Rəhimov Y. Naxçıvan XIX əsr rus mənbələrində. Bakı: Elm və təhsil, 2014, 180 s.
338. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990
339. Sadiqov S. Naxçıvan Muxtar Respublikası tarixindən. Bakı: İrşad mərkəzi, 1995, 144 s.
340. Salamzadə Ə.B., Məmmədzadə K.M. Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri. Bakı: Elm, 1985, 265 s.
341. Seyfəddini M.A., Əliyeva R.Z. Parfiya dövləti. Bakı: Adiloğlu MMC, 2004, 116 s.
342. Seyidbəyli E.M. Naxçıvan torpaq mülkiyyətinə aid XVII-XVIII əsr Kəngərli arxeoqrafik sənədləri. Bakı, 2000
343. Seyidov A.Q. Naxçıvan – 5000. Bakı: Qismət, 2011, 240 s.
344. Seyidov A.Q. Naxçıvan VII-II minillikdə. Bakı: Elm, 2003, 339 s.
345. Seyidov A.Q., Baxşəliyev V.B., Məmmədov S.M., Aşurov S.H. Qədim Şəhur. Bakı: Nurlan, 2012, 466 s.
346. Seyidov A.Q., Quliyev A.A., Rəzayev R.Ş. Azərbaycan tarixi (numizmatik materiallar əsasında). Bakı: Xəzər Universiteti nəşriyyatı. 2017, 248 s. + şəkili
347. Seyidzadə D. Azərbaycan XX əsrin əvvəllərində müstəqilliyə aparan yollar. İkinci nəşr. Bakı: OKA, 2004, 348 s.
348. Səfərlilər F. Heydər Əliyev irsi - əbədiyaşar təlim. Naxçıvan: Əcəmi NPB, 2014, 200 s.
349. Səfərlilər F. Naxçıvanda sufiliklə bağlı mərkəzlər. Bakı: Elm və təhsil, 2013, 328 s.
350. Səfərlilər F. Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı: Elm və təhsil, 2003, 392 s.
351. Səfərlilər F.Y. Epiqrafika (dərs vəsaiti). Bakı: MBM, 2010, 144 s.
352. "Səs" qaz., 1991, 15 mart
353. "Səs" qaz., 1992, 16 oktyabr
354. Sultanov B. Naxçıvan inkişaf yolunda (üç dildə). Bakı: İsmayıl NPM, 2000, 132 s.

355. Sultanov O. 80-ci ilların sonu, 90-cı ilların əvvəllərində Azərbaycanın siyasi mübarizə. Bakı: Maarif, 1995, 232 s.
356. Süleymanov M. Gülüstan müqaviləsi. I, II hissə. Bakı: Elm və təhsil, 2014
357. Süleymanov M. İrəvan xanlığının Rusiyaya birləşdirilməsi tarixindən. Bakı: Hərbi nəşriyyat, 1997, 160 s.
358. Süleymanov M. Türkmənçay müqaviləsi. Bakı: Elm və təhsil, 2016, 624 s.
359. Svyatkovskiy T. Rusiya və Azərbaycan: sərhədləri bölgə keçid dövründə. Bakı: Xəzər Universiteti, 2000, 373 s.
360. Şabanov M. Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü məsələsi. Naxçıvan: Əcəmi NPB, 2015, 176 s.
361. Şah İsmayıl Səfəvi: Tarixi-diplomatik sənədlər toplusu. Bakı: Şərq-Qərb NE, 2014, 400 s.
362. Şahverdiyev Z.Ə. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində. Bakı: Elm, 2008, 264 s.
363. Şahverdiyev Z.Ə. Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş. Naxçıvan: Əcəmi NPB, 2017, 520 s.
364. Şərifli M. Naxçıvanşahlıq/Azərbaycan SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq ser., 1966, №4, s.28-32
365. Şərifli M.X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı: Elm, 1978, 344 s.
366. Şərifli M. Sacilər dövləti/Azərbaycan SSR EA Tarix İnstitutunun Əsərləri. 1961, XVc.
367. "Şərq qapısı" qəz., 1990, 20 yanvar
368. "Şərq qapısı" qəz., 1990, 2 avqust
369. "Şərq qapısı" qəz., 1991, 28 may
370. "Şərq qapısı" qəz., Xüsusi buraxılış. 1991, sentyabr
371. "Şərq qapısı" qəz., 1991, 31 dekabr
372. "Şərq qapısı" qəz., 1992, 2 yanvar
373. "Şərq qapısı" qəz., 1992, 28 may
374. "Şərq qapısı" qəz., 1992, 28 oktyabr
375. "Şərq qapısı" qəz., 1996, 10 may
376. "Şərq qapısı" qəz., 1998, 24 iyun
377. "Şərq qapısı" qəz., 2003, 22 iyul
378. "Şərq qapısı" qəz., 2004, 19 avqust
379. "Şərq qapısı" qəz., 2014, 2 sentyabr
380. "Şərq qapısı" qəz., 2015, 31 oktyabr
381. Şükürov K. Türkmənçay-1828. Bakı: Çəşoğlu, 2006, 188 s.
382. Tahirzadə Ə. Mirabbas Mirhüseyn oğlu Mirbəğırzadə/525-ci qəzet, 2005, 19 fevral
383. Tehrani Əbu Bəkr. Kitabı-Diyarbakriyyə. Fars dilindən tərcümə edilən, ön söz və şərhərin müəllifi Rəhilə Şükürova. Bakı: Elm, 1998, 336 s.

384. Ülkü İ. Qızıl ulduzdan hilala doğru: Heydər Əliyevin firtınalı həyatı. Bakı, 1994
385. Vəlixanlı N. Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər. Bakı: Elm və təhsil, 2016, 480 s.
386. Vəlixanlı N. X əsrin II yarısı-XI əsrdə Azərbaycan feodal dövlətlərinin qarşılıqlı münasibətləri və bir daha "Naxçıvanşahlıq" haqqında//AMEA-nın Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası. 2001, №3, s.120-129
387. Vəlixanlı N. Naxçıvan VII-XII əsrlər dövrü tarixdə və tarixşünaslıqda. Naxçıvan: Əcəmi NPB, 2015, 180 s.
388. Vəlixanlı N.M. Ərəb xilafəti və Azərbaycan. Bakı: Azərneşr, 1993, 157 s.
389. Vəlixanlı N.M. IX-XII əsr ərəb coğrafiyasına-səyahatları Azərbaycan haqqında. Bakı: Elm, 1974, 223 s.
390. Vəlixanlı N.M. Naxçıvan-ərəblərdən monqollaradək (VII-XII əsrlər). Bakı: Elm, 2005, 152 s.
391. Vəliyev İ., Hüseynov Y. Azərbaycan siyasi partiyaları və ictimai təşkilatları. Bakı, 1995, 184 s.
392. Zamanov E.D. Cənubi Qafqazda ictimai-siyasi vəziyyət və Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı: Elm və təhsil, 2011, 176 s.
393. Zəkoviç N. Heydər Əliyev. Tale yolları: Bakı: Azərbaycan, 2007, 608 s.
394. Zeynalova T.M. Azərbaycanda milli dövlət quruculuğu tarixindən (1920-30-cu illər). Bakı: Elm, 2004, 176 s.

### Türk dilində

395. Ahmed E.G. Cənub-Qərbi Kafkas Hükuməti. 2 bs. Ankara, Atatürk Araştırma Merkezi, 1998, 289 s.
396. Atınur İ.E. Osmanlı yönetimindən Sovyet yönetimine kadar Nahçıvan (1918-1921). Ankara, Türk Tarih Kurumu, 2001, 488 s.
397. Başbakanlık Osmanlı Arşivi (BOA), HR. SYS, D. 2371, G. 6, v. 6
398. BOA, HR. SYS, D. 2398, G. 7
399. Erol Kürkçüoğlu. Nahçıvan tarixi (V-XV yüzillər). Erzurum, 2007, 134 s.
400. Hacıyev İ., Amanoğlu E. Tarixdə və günümüzdə Nahçıvan. Ankara, Ankara Universiteti, 1998, 92 s.
401. Hüseynzadə L. Aras şahittir (türk ordu generalı Kazım Karabekir paşa Nahçıvanda). 1918-1920 illər. Çevirən: Vəfalı Bilaləoğlu (Enser). Bakı: Nurlan, 2001, 95 s.
402. İsmail Soysal. Türkiyənin siyasal andlaşmaları. I cild (1920-1945). 2 Baskı, Ankara, Türk Tarih Kurumu, 1989, 704 s.
403. Kürzoğlu F. Osmanlıların Qafqaz əllərini fəthi (1491-1590). Ankara, 1976



404. Mustafa Kamal Paşa. Nahçıvan Türk Kaptıdır. Dinleyip Nakleden: Faruk Sümer. Türk Dünyası Tarih Dergisi, Nisan 1992, Sayı 64
405. Osmanlı arşiv belgelerinde Nahçıvan (Yayına hazırlayanlar K.Gurulkan, Y.Genç, U.Demirbaş ve b.). İstanbul, 2011, 568 s.
406. Paşayev A.E. Ermenilerin Azerbaycan halkına karşı toprak iddiaları, soykırımı ve tehcirleri (XIX-XX yüzyıl). Ankara, 2011, 138 s.
407. Sümer F. Karakoyunlular (Başlangıçtan Cihan Şaha kader). C.5. Ankara, 1984
408. Turgay Yazar. Nahçıvanda türk mimarisi (Başlangıçtan 19 Yüzyılın sonuna kadar). Ankara, Türk Tarih Kurumu, 2007, 577 s.
409. Ziya Zakir Acar. Aras Türk Cumhuriyeti//II Uluslararası Aras hovzası sempozyumu. 13-15 Aralık 2011, Türkiye, Erzurum, 2012, s. 372-387.
410. Ziya Zakir Acar. Aras Türk Cumhuriyeti. Ankara: Anatolia, 2013, 77 s.

#### Rus dilinde

411. Абибуллаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку: Элм, 1982, 314 с.
412. Авалов З. Независимость Грузии в международной политике. 1918-1921 гг. Париж, 1924
413. "Азербайджан" газ., от 16 мая 1919 г.
414. "Азербайджан" газ., от 10 сентября 1919 г
415. "Азербайджан" газ., от 22 октября 1919 г.
416. "Азербайджан" газ., от 23 октября 1919 г.
417. Азербайджанская Республика. Документы и материалы. 1918-1920 гг. Баку: Элм, 1998, 616 с.
418. Азербайджанская ССР в период Великой Отечественной войны. тт. I-II. Баку: Азербайджанское Государственное издательство, 1976
419. Акты собранные Кавказской Археографической Комиссией. В 12-ти тт. Т.1. Тифлис, 1866
420. Алексеев В.П., Першиц А.И. История первобытного общества. М., 1990
421. Алиев В.Г. Культура эпохи средней бронзы Азербайджана. Баку: Элм, 1991, 253 с.
422. Алиев И. История Мидии. Баку, 1960
423. Алиев И. О скифах и Скифском царстве в Азербайджане// Переднеазиатский сборник. III. История и филология стран Древнего Востока. М., 1979
424. Алиев И. Очерк истории Атропаты. Баку: Азернешир, 1989, 160 с.
425. Алиев А. Крестьянское движение в Азербайджане в 1905-1907 гг. Нахчыван: Qeyrat. 2004, 164 с.

426. Алиева Ф. Культура античного Азербайджана-Мидийской Атропаты и Кавказской Албании (IV в. до н.э.-III в.н.э.). Баку, 2007
427. Ализаде А. Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв. Баку: Кафказ, 2012, 460 с.
428. "Бакинский рабочий" газ., 1990, 28 января
429. Баберовски Й. Враг есть везде. Сталинизм на Кавказе. М., 2010
430. Багирова И. Политические партии и организации Азербайджана в начале XX века. 1906-1917. Баку: Элм, 1997, 336 с.
431. Бахшалиев Б.В. Оглангала-столица государств утиев// Ирс (Наследие), 2012, №3 (57), с. 12-15
432. Бахшалиев В.Б. Древняя металлургия и металлообработка на территории Нахичевани. Баку: Элм, 2005, 120 с.
433. Вайдова Х. История города Ордубад в XIX-нач. XX в. Баку, 2007
434. Волконский М., Муханов В. По следам Азербайджанской Демократической Республики. Москва: Европа, 2007, 256 с.
435. Каджар Ц. Нахчыван один из древнейших городов мира (мифы, легенды, факты). Нахçıvan: Ösəmi NPB, 2016, 283 s.
436. Гаджиев А. Демократические республики Юго-Западного Кавказа (Карсская и Араз-Тюркская республики). Баку: Нурлан, 2004, 280 с.
437. Гаджиев И. Армянская область-мина замедленного действия//Irs. Наследие. 2011, №6(54), с.38-42
438. Гезалов П. Знамена Азербайджанских ханств как источник по изучению истории государственности. Баку, 2010, 208 с.
439. Геродот. История. Перевод и примечания Г.А. Стратановского. М., Аст, 2006, 672 с.
440. Глинка С. Описание переселения армян азербайджанских в пределы России. СПб, 1831, 128 с.
441. Грибоедов А.С. Полное собрание соч. В 3-х тт. Пг, 1917, Т.3
442. Григорьев В.Н. Статистическое описание Нахичеванской провинции. СПб., 1833, 264 с.
443. Гусейнов Дж. Б. К истории образования Второй Республики Азербайджана. Баку: Элм, 1997, 164 с.
444. Гусейнов Дж. Из истории национально-освободительного движения в Азербайджане в начале XX в. (1900-1907). Баку, 2001
445. Гусейнзаде Р.А. Кавказ и сельджуки. Баку: Кавказ, 2010, 272 с.
446. Дандамаев М.А. Иран при первых Ахеменидах (VI в. до н.э.). М., 1963
447. Дандамаев М.А. Политическая история Ахеменидской державы. М., 1985
448. Дандамаев М.А. Рец. на: Иггар Алиев. Очерк истории Атропаты. Баку, 1989. 160 с.//Вестник древней истории. 1992, № 1

449. Джафарли Н. Азербайджанское государство Сефевидов (государственный строй). Баку: Юридический центр Пресс, 2009, 251 с.
450. Джафаров А. Средний палеолит Азербайджана. Баку, 1999
451. Документы внешней политики СССР. Т. 1. М., 1959
452. Документы и материалы по внешней политике Закавказья и Грузии. Тифлис, 1919
453. Дьяконов И.М. История Мидии от древнейших времен до конца IV века до н.э. Издание 2-е, дополненное. СПб ГУ, 2008, 572 с.
454. Зейналов А. Палеолит Нахчывана. Автореф. дис. на соиск. учен. степ. докто. философ. по истории. Баку, 2004, 24 с.
455. Ибрагимбеилов Х. М. Россия и Азербайджан в первой трети XIX века. М., 1969
456. Иванов Р.Н. Нашествие. Печальная быль о бесчинствах и расправе большевиков на советской земле древнего Нахчывана. Москва: Герои Отечества, 2009, 448 с.+39 илл.
457. Ирхин Ю.В., Зотов В.Д., Зотова Л.В. Политология. М., 1999
458. Исмаилов Э.Э. Георгиевские кавалеры Азербайджанцы. Москва: Герои Отечества, 2005, 248 с.
459. Исмаилов Э. Очерки по истории Азербайджана. Москва: Флнтта, 2010, 424 с.
460. Исмаилов Э. Власть и народ. Послевоенный Сталинизм в Азербайджане. 1945-1953 гг. Баку: Адилоглы, 2003, 344 с.
461. Исмаилов Э. Азербайджан: 1953-1956 гг. Первые годы «оттепели». Баку: Адилоглы, 2006, 368 с.
462. Историческая география Азербайджана. Баку, Элм, 1987, 148 с.
463. История древнего мира. Под ред. И.М.Дьяконова и др. Изд. 3-е, исправ. и доп. М., 1989, Кн. 1
464. История Азербайджана по документам и публикациям. Баку: Элм, 1990, 384 с
465. История первобытного общества. Эпоха классовобразования. М., 1988
466. Каземзаде Ф. Борьба за Закавказье (1917-1921). Баку: Са&СС Пресс, 2010, 328 с.
467. Касумова С.Ю. Среднеперсидская эпиграфика Кавказской Албании (Дербент). Города Ирана. Баку, 1994
468. Касумова С.Ю. Азербайджан в III-VII вв. (проблемы этнокультурной и социально-экономической истории). Баку: Элм, 1993, 140 с.
469. Кашкай С.М. Из истории Маннейского царства. Баку, 1977
470. Керимов. В. Гамгия. Баку, Чашыоглу, 2005, 64 с., ил.1
471. Колониальная политика российского царизма в Азербайджане 20-60-х гг. XIX в. М.-Л., 1936, ч.1
472. Конституция (Основной закон) Азербайджанской Социалистической Советской Республики. Баку, 1927
473. Конституция (Основной закон) Союза Советских Социалистических Республик. М., 1937
474. Конституция (Основной закон) Союза Советских Социалистических Республик. М., 1977
475. Кулизаде З. Хуруффизм и его представители в Азербайджане. Баку, 1970
476. Левинатов В.Н. Очерки по истории Азербайджана в XVIII веке. Баку, 1948
477. Луконин В. Г. Сасанидская держава в III—V вв. // История древнего мира. Кн. 3. Упадок древних обществ / Под ред. И. М. Дьяконова, В. Д. Неронойвой, С. И. Свенцицкой. М., 1982
478. Мадатов Г.А. Азербайджан в Великой Отечественной войне. Баку: Элм, 1975, 406 с.
479. Мадатов Г.А. Победа Советской власти в Нахичевани и образование Нахичеванской АССР. Баку: Элм, 1968, 186 с.
480. Мадатов Г.А. Происки США в Нахичевани в 1919 г. //Защита завоеваний социалистических революций. Москва, Наука, 1986, с. 87-192.
481. Мамедов Т.М. Кавказская Албания в. IV-VII вв. Баку: Маариф, 1993, 216 с.
482. Мамедова Ф. Политическая история и историческая география Кавказской Албании (III в. до н.э.-VIII в. н.э.). Баку: Элм, 1986, 284 с.
483. Мамедова Э. Административное устройство и управление азербайджанских ханств во второй половине XIX века. Автореферат диссертации...канд. ист.наук. Баку, 1999, 26 с.
484. Медведская И.Н. Древний Иран накануне империй (IX-VI в. до н.э.): История Мидийского царства. Автореф. докт.диссерт. СПб., 2007
485. Медведская И.Н. Древний Иран накануне империй (IX-VI в. до н.э.): История Мидийского царства. СПб., 2010
486. Медведская И.Н., Дандамаев М.А. История Мидии в новейшей западной литературе//Вестник древней истории. 2006, №1, с.202-209
487. Международная политика новейшего времени в договорах, нотках и декларациях, ч. III, вып.1. М., 1928
488. Меликов Р. Этническая картина Азербайджана в период ахеменидского владычества (VI-IV вв. до н.э.). Баку, 2003

489. Меликов Р. Древнеперсидские надписи. Транслитерация, перевод, глоссарий. Баку, 2013
490. Мильман А.Ш. Политический строй Азербайджана в XIX- начале XX веков. Баку, 1966
491. Нагдалиев Ф.Ф. Ханы Нахичеванские в Российской империи. Москва: Новый Аргумент, 2006, 432 с.
492. Нариманов И.Г. Культура древнейшего земледельческо-скотоводческого населения Азербайджана. Баку, 1987
493. Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана. Том III. Арабо-персо-тюркоязычные надписи Нахчыванской Автономной Республики (XII век – начало XX века). Баку: XXI-YNE, 2001, 216 с.
494. Никифоров В.Н. Восток и всемирная история. М., 1975
495. Никитин К. Город Нахичевань и Нахичеванский уезд. Сборник материалов для описания местностей и племен Кавказа. Тифлис, 1882, с.109-142.
496. Пахомов Е.А. Монеты Нахичевана// Изв. АН Азербайджанской ССР, 1949, №5
497. Первый Закавказский съезд Советов. Тифлис, 1923
498. Передняя Азия в документах. Кн.1 Нахичеванские рукописные документы XVII-XIX вв. Тифлис, 1936, 141 с.
499. Петрушевский И.П. Государства Азербайджана в XV в. // Сборник статей по истории Азербайджана. Вып.1. Баку, 1949
500. Петрушевский П.П.Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI –начале XIX вв. Л., 1949
501. Потто В. Переселение христиан из Турции. СПб, 1901
502. Потто В.А. Кавказская война. Т.III. СПб, 1886
503. Природа и древний человек. М., 1981
504. Полное собрание законов Российской империи (ПСЗРИ) Собр.вт. т.XXIV. Отд. первое. 1849. СПб., 1850
505. ПСЗРИ. Собр.вт. т.XLII. Отд. Второе.1867. СПб., 1871
506. ПСЗРИ. Собр.вт. т.III. 1828, СПб, 1830
507. ПСЗРИ. Собр.вт. т.IV.1829. СПб., 1830
508. ПСЗРИ. Собр.вт. т.VIII. Отд. Первое. 1833. СПб.,1854
509. Раджабли А.Нумизматика Азербайджана (очерки истории монетного дела и денежного обращения Азербайджана). Баку, 1997
510. Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке (1590-1700). Баку: Элм, 1981, 238 с.
511. Рзаев А. История политических и правовых учений в Азербайджане. От истоков до XX века. Баку, 2000
512. Российский Государственный Военно-исторический архив (РГВИА), ф.846, оп.16, д.978

513. РГВИА, ф.846, оп.16, д.978
514. Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского края. Баку: Озан, 1999, 156 с.
515. Советская Историческая Энциклопедия. Главный редактор Е.М.Жуков. т. 4, М., 1963, 1042 с.
516. Султанов Г. Нахкрай и его экономика. Баку, 1927, 64 с.
517. Третья сессия Закавказского ЦИК-а V созыва. Стенограф. Отчет. Тифлис, 1931
518. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. СПб., 1852, 1231 с.

### İngilis dilində

519. Bakhshaliyev V., Marro C. The archaeology of Nakhchivan ten years of new Discoveries. Istanbul, 2009, 118 p.
520. Peter Tase. A Journey In Azerbaijan's Coin Minting House. "Foreign Policy News" April 11, 2017
521. Caucasian Boundaries: Documents and Maps. 1802-1946. Edited by Anita L.P.Burdett. Richmond, Archive Editions, 1996

### İnternet saytları

522. <http://files.preslib.az/projects/nax/vasifit.pdf>
523. <http://www.president.az/articles/22436>
524. <http://files.preslib.az/projects/nax/ianax.pdf>
525. [http://azertag.az/xeber/Naxchivanda\\_Azerbaycan\\_Turkiye\\_ve\\_Gurcustan\\_mudafie\\_nazirlerinin\\_gorusu\\_kechirildi-784510](http://azertag.az/xeber/Naxchivanda_Azerbaycan_Turkiye_ve_Gurcustan_mudafie_nazirlerinin_gorusu_kechirildi-784510)
- [http://azertag.az/xeber/Naxchivanda\\_Azerbaycan\\_Turkiye\\_birge\\_herbi\\_t\\_elimleri\\_kechirilib-1070749](http://azertag.az/xeber/Naxchivanda_Azerbaycan_Turkiye_birge_herbi_t_elimleri_kechirilib-1070749)
527. <http://files.preslib.az/projects/nax/vasifit.pdf>
528. [www.e-qanun.az/framework/doc/19037](http://www.e-qanun.az/framework/doc/19037)
529. [www.e-qanun.az/framework/doc/19037](http://www.e-qanun.az/framework/doc/19037)

A

|                          |                   |
|--------------------------|-------------------|
| Abbas Mirzə –            | 118, 132          |
| I Şah Abbas –            | 97, 106           |
| II Şah Abbas –           | 97                |
| III Abbas –              | 97, 102, 103, 105 |
| Abbasqulu xan –          | 117, 118          |
| Abbasov Əşrəf –          | 215               |
| Ağa Məhəmməd Şah Qacar – | 117               |
| Ağahasən –               | 108               |
| Ağayev Həsən bəy –       | 148               |
| Axundov Mirzə Fətəli –   | 139               |
| Axundov Ramiz –          | 206               |
| Axundov Sahib –          | 206               |
| Allahverdiyev Qərib –    | 206               |
| I Aleksandr –            | 118               |
| Alp Arslan –             | 63, 64, 70        |
| Alştadt Odri –           | 149               |
| Antonin –                | 42                |
| Apollonid –              | 42                |
| Araslı Həmid –           | 88                |
| I Arğıştı (çar) –        | 28                |
| Arqam –                  | 47                |
| knyaz Arqutinski –       | 135               |
| Arslanşah –              | 72, 74, 75        |
| Artabazan –              | 42                |
| III Artaban –            | 42                |
| IV Artaban (Küdarz) –    | 42                |
| V Artaban –              | 42                |
| I Artavazd –             | 42, 43            |
| Artabazan –              | 42                |
| I Aryabarzan –           | 42                |
| Astiyak –                | 37                |
| Aştaraketsi Nerses –     | 121               |

|  |        |
|--|--------|
| Atropat –                              | 41, 42 |
| Avqust Oktavian<br>(Roma imperatoru) – | 44     |

B

|                        |        |
|------------------------|--------|
| Baba Xeyrulla –        | 96     |
| Babək –                | 55     |
| Babayev Yadigar –      | 206    |
| Bağirov Hacı Mehdi –   | 159    |
| Bağirov Mircəfər –     | 188    |
| Bahadır Sultan Xəlil – | 94     |
| Balayev Aydın –        | 149    |
| Bayandur Eybə Sultan – | 95     |
| Bayram Xoca –          | 90     |
| Bayramzadə Hacı Əli –  | 137    |
| Bayrambəyov P. –       | 157    |
| Baysunqur Mirzə –      | 94     |
| Behbudov D.O. –        | 121    |
| Beqdeli Qulamhüseyn –  | 64, 65 |
| Bessonov A. –          | 220    |
| VI Bəhram Çubin –      | 50     |
| Bidlisi Şərəf xan –    | 98     |
| Bobkov (general) –     | 204    |
| Borodin –              | 121    |
| Börküyarıq –           | 71     |
| Buran – Puranduxt –    | 50     |
| Buş Corc –             | 222    |
| Bünyadov Ziya –        | 55, 57 |

C

|   |          |
|---|----------|
| Cahanşah (hökmdar) –                                    | 93       |
| Cavanşir –  | 116      |
| Cəfərqulu xan (Naxçıvan<br>Milli Komitəsinin başçısı) – | 143, 164 |

|                                 |          |
|---------------------------------|----------|
| Cəfərqulu xan (Xoy xanı) –      | 117      |
| Cəfərqulu xan (Naxçıvan xanı) – | 117      |
| Cəfərov Məmməd Yusif –          | 142, 148 |
| əl-Cəlaliyyə –                  | 80, 82   |
| Cəlilov Afiyəddin –             | 210, 212 |
| Cəmaləddin –                    | 92       |
| Cəmillinski Səməd bəy –         | 164      |
| Cığal oğlu Sinan Paşa –         | 103      |

## Ç

|                   |          |
|-------------------|----------|
| Çavçavadze A.G. – | 121, 133 |
| Çavlı –           | 72       |
| Çiçerin Georgi –  | 175      |
| Çissan Taxma –    | 37, 38   |

## D

|                      |                    |
|----------------------|--------------------|
| I Dara –             | 37, 38, 42         |
| III Dara –           | 39, 41             |
| Damdəmayev M. –      | 37                 |
| Delli Edmund –       | 166, 167           |
| Devi –               | 161                |
| Deysam ibn İbrahim – | 59                 |
| Dəmirəl Süleyman –   | 222, 223, 226, 227 |
| qraf Dibiç –         | 121, 126           |
| Divdad Əbu Sac –     | 58                 |
| Dyakonov İqor –      | 33, 34, 38         |

## E

|                     |                   |
|---------------------|-------------------|
| Ehsan xan –         | 110, 119-124, 133 |
| Eldəniz Şəmsəddin – | 72, 74-77         |
| Engels Fridrix –    | 9                 |

## Ə

|  |  |
|--|--|
| Əbdürrəhman ibn Abdullah –                 | 56   |
| Əbubəkr –                                  | 78-81  |
| Əbu-Bəkr əl-Əhəri –                        | 86   |
| Əbubəkr Tehrani –                          | 94   |
| Əbu Duləf –                                | 61-63, 66-68, 70   |
| Əbu Sac Divdad –                           | 58   |
| Əbul Hica ibn İbrahim –                    | 61   |
| Əbülhəycə ibn Rəvvad –                     | 62   |
| Əbülhəsən II Ləşkəri (Şəddadi hökmdarı) –  | 63, 66   |
| Əbu Nəsr Əli ibn Əhməd Tusi –              | 66   |
| Əbu Mənsur Vəhsudan ibn Məhəmməd Rəvvadi – | 63-70  |
| Əbusəid (Qaraqoyunlu hökmdarı) –           | 92   |
| Əbu Səid (Teymuri sultanı) –               | 92, 93   |
| Əcəmi Naxçıvani –                          | 115  |
| Əfəndiyev Oktay –                          | 96   |
| Əhmədişad Mahmud –                         | 261  |
| Əkbərov Qəzənfər –                         | 193  |
| Əkbərov Sülhəddin –                        | 206  |
| Əkənçi Əmir –                              | 86   |
| Əkənçi Hacıbəy –                           | 86   |
| Ələkbərov Əsgər –                          | 230, 231   |
| Ələsgərzadə Ə. –                           | 77   |
| Əli Teymur bəy –                           | 168  |
| Əliqulu xan –                              | 98   |
| Əliyev Əbülfəz (Elçibəy) –                 | 224, 232, 236, 239   |
| Əliyev Heydər –                            | 8, 24, 173, 179, 194, 196-198, 204, 207-211, 213-240, 243-251, 254, 256-258, 260, 261, 263, 264, 266 |
| Əliyev İqrar –                             | 33, 36, 40, 41   |

|  |  |
|--|--|
| Əliyev İlham –                                     | 218, 235, 248-252, 254, 258-<br>260, 264, 265, 267 |
| Əliyeva F. –                                       | 40   |
| Əliyeva Səkinə –                                   | 202, 203   |
| Əliyev Tahir –                                     | 206  |
| Əliyev Vəli –                                      | 34, 35, 37, 43, 48, 52                             |
| Əlvənd Mirzə –                                     | 94, 96, 97   |
| III Ərdəşir –                                      | 50   |
| Əli ibn Cəfər –                                    | 59   |
| Əmir Əbülfəzl Cəfər –                              | 66   |
| Əmir Əbu Mənsur Vəhsudan ibn<br>Məhəmməd Rəvvadi – | 63, 70   |
| Əmir Qaraman (Qaraqoyunlu əmiri)–                  | 92   |
| Əmir Məsud –                                       | 72   |
| Əmir Teymur –                                      | 84, 88, 95   |
| Əmir Şavur –                                       | 70   |
| Əmirgünə xan –                                     | 103  |
| Ənvər paşa –                                       | 152  |
| Ərdəğan Rəcəb Tayyib –                             | 259, 262   |
| Ərtəgrül Orxan –                                   | 228  |
| Əsədi Tusi –                                       | 63   |
| Əsədullayev M. –                                   | 159  |
| Əsgərov K.M. –                                     | 166  |

## F

|                      |         |
|----------------------|---------|
| Fazili Abdulla –     | 40      |
| Fərzəlibəyli Şahin – | 110     |
| Fətəli şah –         | 117     |
| Firdovsi –           | 67      |
| Flavi İosif –        | 46, 263 |

## G

|                           |     |
|---------------------------|-----|
| Geçəqori –                | 142 |
| III Georgi (gürcü çarı) – | 76  |

|                  |        |
|------------------|--------|
| Gəncəvi Nizami – | 67     |
| Girenko A.N. –   | 204    |
| Gödək Əhməd –    | 94, 96 |
| Gözəlov Pərviz – | 113    |

## H

|                       |               |
|-----------------------|---------------|
| Hacı Qorçu –          | 92            |
| Hacıyev Abbas –       | 149           |
| Haldi –               | 29            |
| Haskel Vilyam –       | 165, 166      |
| Herodot –             | 34, 36        |
| Heydərqulu xan –      | 108, 110, 116 |
| Həbib ibn Məsləm –    | 53            |
| əl-Həməvi Yaqud –     | 74            |
| Həmidov İsgəndər –    | 230, 231      |
| Həsən bəy Rumlu –     | 85            |
| Həsənli Cəmil –       | 149           |
| Həsənov Zakir –       | 259           |
| Hibbon (mayor) –      | 160           |
| IV Hörmüz (579-590) – | 50            |
| V Hörmüz –            | 50            |
| Hülaku xan –          | 83            |
| Hüseyn Mirzə –        | 119           |
| əl-Hüseyni –          | 75            |

## X

|                                      |          |
|--------------------------------------|----------|
| Xanbəbəyev Əjdər –                   | 208      |
| Xarəzmşah Cəlaləddin –               | 82, 83   |
| Xasməmmədov Xəlil –                  | 142      |
| Xəlifə əl-Nasiri –                   | 80       |
| Xəlil Mirzə (Ağqoyunlu hökmdarı) –   | 94       |
| Xəlil bəy (türk ordusu polkovniki) – | 153, 154 |
| Xəlilov Xəlil –                      | 215      |
| Xızır paşa –                         | 100      |

|                                 |                    |
|---------------------------------|--------------------|
| I Xosrov Ənuşiravan (531-579) – | 50                 |
| II Xosrov Pərviz (596-628) –    | 50                 |
| III Xosrov –                    | 50                 |
| XoySKI Fətəli xan –             | 142, 148, 162, 163 |
| Xruşov N.S. –                   | 195                |

## *i*

|                                   |            |
|-----------------------------------|------------|
| İbn əl-Əsir –                     | 70, 79, 82 |
| İbn Havqəl –                      | 55, 59     |
| I İbrahim –                       | 89, 90     |
| İbrahim xan –                     | 107        |
| İbrahim Xəlil xan –               | 110        |
| I İbrahim ibn Mərzuban –          | 59         |
| İbrahimov Cəfər –                 | 89         |
| İbrahimov Eldar –                 | 206        |
| qazi İmadəddin –                  | 91         |
| İnanc xatın –                     | 80         |
| İrakli (Bizans imperatoru) –      | 51         |
| İrəvanski Kərim xan –             | 159        |
| İsayev İ.İ. –                     | 188        |
| I Şah İsmayıl –                   | 97         |
| II Şah İsmayıl –                  | 97         |
| İsmayıl ibn Yaquti –              | 71         |
| İsmayılov R. –                    | 157        |
| İspənd Mirzə –                    | 92         |
| İsgəndər (Qaraqoyunlu hökmdarı) – | 93         |
| İsgəndər Münşi –                  | 98         |
| əl-İstəxri –                      | 55         |
| İşpuni –                          | 29         |
| İvanov R.N. –                     | 188        |

## *J*

|                 |     |
|-----------------|-----|
| Jordaniya Noy – | 142 |
| Jukov V. –      | 203 |

## *K*

|                          |                       |
|--------------------------|-----------------------|
| Kazım Qarabəkir paşa –   | 152                   |
| Kaşariti –               | 34                    |
| Katarza –                | 29                    |
| Kəngərli Kalbalı xan –   | 110-112, 117-119, 168 |
| Kəngərli Maqsud Sultan – | 98, 102               |
| Kərim xan –              | 119, 159              |
| Kəsravi S. –             | 66                    |
| Klinton Bill –           | 229                   |
| Kotlyarevski –           | 114                   |
| Köçəryan Robert –        | 259                   |
| Krasovski –              | 121                   |
| Küseyr oğlu Yusif –      | 79                    |
| Küdarz Hovarda Vanon –   | 42                    |

## *Q*

|                     |                    |
|---------------------|--------------------|
| Qaçaq Nəbi –        | 134                |
| Qara Mahmud –       | 90                 |
| Qara Məhəmməd –     | 99                 |
| Qara Sunqur –       | 72                 |
| Qara Yusif –        | 89-92              |
| Qarayev Əliheydər – | 188, 189           |
| Qasimov Əli Səbri – | 166                |
| Qasimov H. –        | 157                |
| Qasimova S. –       | 48                 |
| Qaşqay Solmaz –     | 26, 28-30, 32, 33  |
| Qaumata –           | 37                 |
| Qazan xan –         | 84                 |
| Qazaq Seyid Əli –   | 95                 |
| Qaziyev Y. –        | 157                |
| Qədam paşa –        | 92                 |
| Qəmbərov İsa –      | 232                |
| Qətran Təbrizi –    | 64, 66-69, 87, 265 |
| Qəzvini Həmdullah – | 85                 |

|  |        |
|--|--------|
| Qiyasəddin Pirşah –                        | 82     |
| Qızıl Arslan Xamuş –                       | 81, 82 |
| Qolovin (rus qoşunlarının baş komandanı) – | 123    |
| Qorbaçov M.S. –                            | 210    |
| Qorobçenko S.İ. –                          | 18     |
| I Qotarza –                                | 45     |
| Qriboyedov A.S. –                          | 135    |
| Qriqoryev V. –                             | 127    |
| Qripennberq (qarnizon rəisi) –             | 142    |
| Quliyev Abbas –                            | 193    |
| Quliyev Musa –                             | 109    |
| Quliyev R. –                               | 231    |
| II Qubad Suriyə -                          | 50     |
| Şah Qubad –                                | 33     |

## L

|              |     |
|--------------|-----|
| Lauten –     | 160 |
| Lazarev –    | 126 |
| Lenin V.İ. – | 174 |
| Lusius –     | 44  |
| Luşa –       | 29  |

## M

|                         |            |
|-------------------------|------------|
| Mahmud –                | 71         |
| Mahmudov Yaqub –        | 217        |
| Makedoniyalı İsgəndər – | 39-44, 265 |
| Makiavelli N. –         | 9          |
| Makinski T. –           | 157        |
| Makinski A. –           | 157        |
| Marks Karl –            | 9          |
| Mayls Riçard –          | 229        |

|                                   |                |
|-----------------------------------|----------------|
| Mədvetskaya İ.N. –                | 33             |
| Mehdi ağa –                       | 123, 133       |
| Mehmet Vehib paşa –               | 144            |
| VI Mehmet Vahidəddin –            | 148            |
| Menteşe Xəlil bəy –               | 146            |
| Menua –                           | 29             |
| Məhəmməd xan (İrəvan xanı) –      | 117            |
| Məhəmməd Xudabəndə –              | 97             |
| Məhəmməd Mirzə –                  | 94             |
| Məhəmməd Rza xan –                | 98             |
| Məhəmməd Tapar (səlcuq sultanı) – | 71, 72         |
| Məhəmməd ibn Əbu Sac –            | 58             |
| Məhərrəmov M. –                   | 148            |
| Məlykə xatın –                    | 82             |
| Məlik Aslanov X. –                | 142            |
| Məlikov Rauf –                    | 28, 30, 32, 37 |
| Məlikşah –                        | 70, 71         |
| I Məlikşah –                      | 72             |
| II Məlikşah –                     | 71             |
| Məmmədquluzadə Cəlil –            | 139            |
| Məmmədov M. –                     | 203            |
| Məmmədov Rauf –                   | 48-50, 60, 63  |
| Məmmədov T. –                     | 48             |
| Məmmədova F. –                    | 47-49, 60      |
| əl-Məmun (xəlifə) -               | 55             |
| Mərzuban ibn Məhəmməd –           | 59             |
| Məsud (sultan)–                   | 72             |
| Mxitar Qoş –                      | 74             |
| Miranşah –                        | 88             |
| Mirbağırzadə Mirabbas –           | 157-159, 161   |
| Mirzə Rza –                       | 108            |
| Mitridat (Mehradad) –             | 42             |
| Möminə xatın –                    | 72, 74, 76, 77 |
| əl-Mütəsim (xəlifə) –             | 55             |
| Murad xan –                       | 98             |
| Murad Mirzə -                     | 96, 97         |



|                              |                    |
|------------------------------|--------------------|
| Musayev İsmayıl –            | 149                |
| Mustafa Kamal Atatürk –      | 175                |
| Mustafayev Səyavuş –         | 230, 231           |
| Mütəllibov Ayaz –            | 208, 218, 219, 224 |
| Müzəffərəddin Qızıl Arslan – | 74, 78-80          |

## N

|                                       |                    |
|---------------------------------------|--------------------|
| Nadir bəy Rzaəddin –                  | 98                 |
| Nadir şah Əfşar –                     | 106-108, 265       |
| Naxçıvanski Bəhram xan –              | 159, 160           |
| Napoleon –                            | 103                |
| Nəfədyev –                            | 133                |
| Nəcəfov Bəxtiyar –                    | 149                |
| Nəimi Fəzlullah –                     | 87, 88             |
| Nərimanov Nəriman –                   | 170, 172, 174, 180 |
| Nərimanbəyov Əmir bəy –               | 154                |
| Nəşibzadə Nəşib –                     | 149                |
| Nəsimi İmadəddin –                    | 88                 |
| Nəsirəddin Tusi –                     | 83, 87             |
| Nəsirov Mustafa –                     | 203                |
| Nəzərəli xan –                        | 119                |
| I Nikolay –                           | 122, 123, 133      |
| Nişanov R. –                          | 204                |
| Nizamülmülk –                         | 70                 |
| Nuh peyğəmbər –                       | 46                 |
| Nüsrətəddin Məhəmməd Cahan Pəhləvan – | 74, 75, 77-80      |

## O

|                        |          |
|------------------------|----------|
| Ordconikidze Serqo –   | 172      |
| Ordubadi Məmməd Səid – | 136, 137 |
| Orod (hökmdar) –       | 45       |

## Ö

|                                |               |
|--------------------------------|---------------|
| Ömər ağa –                     | 103           |
| Özal Turqut –                  | 223           |
| Özbəy Müzəffərəddin (atabəy) – | 78, 79, 81-83 |

## P

|                                  |          |
|----------------------------------|----------|
| Paxomov Y.A. –                   | 50       |
| II Pakor –                       | 42       |
| Paskeviç İ. –                    | 113, 121 |
| Pənah xan –                      | 116      |
| Pirbudaq (Qaraqoyunlu sultanı) – | 90, 91   |
| Piriyev Vaqif –                  | 60       |
| Ptolemey Klavdi –                | 46, 265  |
| I Pyotr –                        | 104, 126 |

## R

|                                |          |
|--------------------------------|----------|
| Rey Ceyms (ABŞ polkovniki) –   | 164, 167 |
| Rəfiyev Nəcəfqulu –            | 193      |
| Rəsulzadə Məmməd Əmin –        | 157      |
| Rəşidəddin Fəzlullah –         | 87       |
| Rıkov A.İ. –                   | 188, 189 |
| II Rudolf (Alman imperatoru) – | 102      |
| Rüstəm Mirzə –                 | 94-96    |
| Rzayev Ağababa –               | 83       |
| Rzayev Firudin –               | 36       |

## S

|                     |     |
|---------------------|-----|
| Saakaşvili Mixael – | 262 |
| Sadıqov H. –        | 203 |
| Sadıqov R. –        | 203 |
| II Sarduri (çar) –  | 28  |
| Serbinov –          | 133 |

|                              |               |
|------------------------------|---------------|
| Sezar Qayus –                | 44            |
| Seyidzadə Mir Hidayət–       | 155           |
| I Səfi –                     | 97            |
| Səncər ibn Məlikşah –        | 71            |
| Sürəyya bəy –                | 148           |
| Sidqi Məhəmməd Tağı –        | 138, 139, 157 |
| Sidqi M.Ə. –                 | 157           |
| Sisianov P. –                | 117, 118      |
| Smirnov Konstantin –         | 110           |
| Stalin İosif Vissarionoviç – | 171, 175, 192 |
| Strabon –                    | 42            |
| Subuk –                      | 58            |
| Sultan Əhməd –               | 89-91         |
| Sultan I Əhməd –             | 102           |
| Sultan Hüseyn –              | 97, 104       |
| Sultan Mahmud –              | 67, 71        |
| Sultan Məhəmməd –            | 82            |
| III Sultan Məhəmməd –        | 106           |
| Sultan Murad –               | 94            |
| III Sultan Murad –           | 106           |
| IV Sultan Murad –            | 103           |
| Sultan Süleyman (Qanuni) –   | 98            |
| Sultan Yaqub –               | 94, 95        |
| I Sumbat (890-913)–          | 58            |
| Svyatxovskiy Tadeuş –        | 149           |

## Ş

|                          |         |
|--------------------------|---------|
| Şahbazi Tağı –           | 186     |
| Şahəli bəy Pornak –      | 95      |
| Şahrux Teymuri –         | 92, 93  |
| Şahxatinski Behbud ağa–  | 172-175 |
| Şahxatılı Məhəmməd ağa – | 139     |
| Şam N. –                 | 220     |
| Şamilov Əli –            | 206     |
| Şapoşnikov –             | 226     |

|                               |                   |
|-------------------------------|-------------------|
| I Şapur (241-272)–            | 49                |
| II Şapur (309-379) –          | 49                |
| Şatalin (general-polkovnik) – | 204               |
| Şeyxəli bəy –                 | 121-123, 132, 135 |
| Şeyxülislamov Ə. –            | 148               |
| Şəfiq Əli bəy –               | 148               |
| Şəhriyar –                    | 92                |
| Şəkinski Ə. –                 | 203               |
| Şəmsəddin Eldəniz –           | 72, 74-77         |
| Şərəf xan –                   | 98                |
| Şərəf xan Bidlisi –           | 99                |
| Şərifli Məmməd –              | 56, 59, 60, 64    |
| Şironkin (general-mayor) –    | 204               |
| Şopen İ. –                    | 127               |
| Şükruulla xan –               | 110, 112          |

## T

|                               |  |
|-------------------------------|--|
| Tahmaspad –                   | 38   |
| Talıbov Vasif –               | 109, 243, 244, 247, 248, 253,<br>260, 263, 266 |
| Tehrani Əbubəkr–              | 94   |
| Tektənder (alman səfiri) –    | 102  |
| I Şah Təhmasib –              | 97, 106  |
| II Şah Təhmasib –             | 97, 105  |
| Təkinski Məhəmməd xan –       | 162, 163                                       |
| Toğrul bəy –                  | 70, 72, 75                                     |
| II Toğrul –                   | 72   |
| III Toğrul (səlcuq sultani) – | 77, 78, 80, 82                                 |
| Tomson (general) –            | 162, 163                                       |
| Trevr K. –                    | 51   |

## U

|              |            |
|--------------|------------|
| Uiteruni –   | 29         |
| Uzun Həsən – | 93, 94, 96 |

|                                   |            |
|-----------------------------------|------------|
| Vahidov R. –                      | 48         |
| Vahsudan (Rəvvadi)–               | 63, 70     |
| Valagez (alban çarı, 50-76) –     | 42         |
| II Valagez –                      | 42         |
| III Valagez –                     | 42         |
| IV Valagez –                      | 42         |
| V Valagez –                       | 42         |
| Valarşak –                        | 47         |
| Vanon –                           | 42         |
| Varennikov (ordu generalı) –      | 204        |
| Varfolamey –                      | 47         |
| II Vasili –                       | 63         |
| Vəlibəyov Bəhadur –               | 173        |
| Vəlixanlı Nailə -                 | 60, 63, 64 |
| Vəzirov Əbdürrəhman –             | 204        |
| Vişkon (polkovnik) –              | 142        |
| Vorontsov M.S. (Qafqaz canişini)– | 124        |

## Y

|                                     |        |
|-------------------------------------|--------|
| Yaqut əl-Həməvi –                   | 74     |
| Yermolov A. –                       | 119    |
| II Yekaterina –                     | 126    |
| III Yəzdəgird (Yəzdəgerd, 632-651)– | 50     |
| Yusif ibn Əbu-Sac –                 | 58, 62 |
| Yusif Kamal bəy –                   | 175    |
| Yusifbəyli Nəsi bəy –               | 163    |

## Z

|                |            |
|----------------|------------|
| Zahidə xatın – | 79, 80, 82 |
|----------------|------------|

## A

|                                 |                             |
|---------------------------------|-----------------------------|
| Abastuman –                     | 147                         |
| Abbasabad qalası –              | 118, 120                    |
| Abxaziya MSSR –                 | 184                         |
| ABŞ –                           | 149, 151, 164-166, 229, 256 |
| Acaristan –                     | 145, 263                    |
| Acaristan MSSR –                | 184                         |
| Acaristan Muxtar Respublikası – | 263                         |
| Ağbulaq kəndi –                 | 45                          |
| Ağdam –                         | 159, 236                    |
| Ağxəç kəndi –                   | 190                         |
| Ağqoyunlu dövləti –             | 88, 93, 95, 97, 265         |
| Ağmanqan –                      | 36                          |
| Ağrı dağı (böyük) –             | 109                         |
| Ağrı dağı (kiçik) –             | 109                         |
| Ağşəhr qalası –                 | 76                          |
| Axalkalaki –                    | 124, 146, 152               |
| Axalkələk –                     | 147, 152                    |
| Axalsix qəzası –                | 131                         |
| Axıska –                        | 137, 146, 147               |
| Albaniya –                      | 14, 40, 45- 47, 49, 51, 65  |
| Aleksandropol (Gümrü) –         | 146, 148, 172, 176          |
| Aleksandropol qəzası –          | 124, 147, 148               |
| Almalı kəndi –                  | 190                         |
| Almaniya –                      | 147, 193, 194               |
| Amasiya –                       | 99, 103                     |
| Anadolu –                       | 90                          |
| Ani –                           | 64, 76                      |
| Antanta ölkələri –              | 149                         |
| Ararat rayonu –                 | 213                         |
| Ararat stansiyası –             | 177                         |
| Aratta dövləti –                | 15                          |

|   |  |
|---|--|
| Araz çayı –                               | 17, 32, 60, 72, 85, 109, 119,<br>202, 203  |
| Arazboyu (düzənlik) –                     | 16   |
| Arazdayan (stansiya) –                    | 178  |
| Araz-Türk Respublikası –                  | 149, 153, 154, 157, 160, 266   |
| Arran vilayəti –                          | 58, 60, 69-72, 75, 78-81, 86   |
| Arran (ər-Ran) şəhəri –                   | 58, 61, 74   |
| Arsax –                                   | 47   |
| Arsine şəhəri (Ərazin) –                  | 29   |
| Arsikua şəhəri –                          | 29   |
| Arzini –                                  | 36   |
| Arzanda –                                 | 36   |
| Asiya –                                   | 227  |
| Askueri –                                 | 147  |
| Aslandüz –                                | 114  |
| Assuriya –                                | 33, 34   |
| Aşağı Daşarx –                            | 24   |
| Atropatena (Azərbaycan,<br>Adurbadaqan) – | 14, 36, 39-47, 49, 65, 265   |
| Avnik –                                   | 92   |
| Avropa dövlətləri –                       | 95-238   |
| Avstriya –                                | 263  |
| Ayaniani şəhəri –                         | 29   |
| Ayrımanç –                                | 36   |
| Azad (bax: Kiran) –                       | 85   |
| Azad-Ciran nahiyəsi –                     | 101  |
| Azərbaycan –                              | 8-26, 32, 33, 42, 45-48, 50-55, 57-<br>61, 63-72, 74-76, 78-83, 85, 87, 89-<br>91, 93, 96, 97, 102, 104-109, 115,<br>117, 120, 123, 134, 135, 138, 139,<br>147, 148, 153, 154, 158, 162, 163,<br>165, 166, 168-170, 173, 175, 177,<br>179, 185, 190-193, 196, 197, 199,<br>202, 205, 207, 209, 217- 219, 222-<br>226, 229, 234, 237-240, 244, 247,<br>251, 254-264 |

|   |   |
|---|---|
| Azərbaycan Atabəyləri – Eldənizlər<br>dövləti – | 61, 69, 72, 74- 77, 82-84, 265  |
| Azərbaycan Xalq<br>Cümhuriyyəti (AXC) –         | 139, 149-152, 154-158, 160-<br>168, 201, 207, 210, 214, 218,<br>266                             |
| Azərbaycan xanlıqları –                         | 110, 114  |
| Azərbaycan Respublikası –                       | 8, 16, 30, 113, 161, 194, 213-<br>216, 218, 224, 227, 229, 236-<br>249, 254- 260, 263, 266, 267 |
| Azərbaycan SSR –                                | 30, 38, 170-171, 173-177, 179-<br>189, 191-197, 200- 203, 206,<br>207, 209, 211, 266            |
| Azıx düşərgəsi (mağara) –                       | 20  |

## B

|                        |   |
|------------------------|---|
| Babək qalası –         | 55  |
| Babək (rayon) –        | 23, 32, 45, 201, 251  |
| Babəki kəndi –         | 55  |
| Bağdad –               | 75  |
| Bağırsağ dağı –        | 178   |
| Bakı –                 | 84, 136, 157, 160, 164, 166,<br>170, 172, 173, 193, 200, 203,<br>207, 208, 210, 221, 228, 232-<br>235 |
| Bakı-Culfa dəmiryolu – | 166   |
| Bardak –               | 36  |
| Batabat –              | 17  |
| Batabat yaylağı –      | 213   |
| Batumi vilayəti –      | 144, 145, 149   |
| Batumi livası –        | 149   |
| Batumi şəhəri –        | 146, 147, 149, 261, 263   |
| Bayazid qalası –       | 92  |
| Bazarçay –             | 102, 171  |
| Bazur –                | 36  |

|                   |              |
|-------------------|--------------|
| Belarus –         | 263          |
| Beylaqan –        | 46, 60       |
| Bənəniyar –       | 128, 189     |
| Bərdə -           | 46, 72       |
| Bəsrə -           | 36           |
| Bəzz qalası –     | 55           |
| Bıçanək –         | 45, 215, 226 |
| Biləv mahalı –    | 55, 110      |
| Bisitun dağı –    | 38           |
| Bist –            | 36           |
| Bişkek –          | 237          |
| Bizans –          | 51, 53, 63   |
| Bolqarıstan –     | 261          |
| Borçalı qəzası –  | 152          |
| Böyük Britaniya – | 160, 161     |
| Böyük Qafqaz –    | 16           |
| Böyükdüz –        | 16, 45       |
| Brest –           | 145, 263     |
| Brest-Litovsk –   | 144-147      |
| Əl-Busfurrucan –  | 50, 62, 63   |
| Buzqov –          | 36, 212      |

## C

|  |  |
|--|--|
| Cağazir –                              | 212  |
| Car-Balakən –                          | 132  |
| Cavanbulağı –                          | 119  |
| Cəbrayıl –                             | 20, 236, 237                               |
| Cəhənnəmdərəsi çayı –                  | 178  |
| Cəhri kəndi –                          | 137, 138, 183, 191, 231                    |
| Cəlairi dövləti –                      | 84   |
| Cəlilabad –                            | 23   |
| Cənubi Azərbaycan (Güney Azərbaycan) – | 14, 15, 22, 37, 41, 70, 127, 193, 201, 202 |

|                                 |  |
|---------------------------------|--|
| Cənubi Qafqaz –                 | 20, 28, 29, 32, 38, 70, 72, 104, 123, 131, 140-142, 144, 145, 174, 182-184 |
| Cənub-Qərbi Azərbaycan –        | 160  |
| əl-Cəzirə –                     | 71   |
| əl-Cibəl –                      | 75, 78   |
| Culfa –                         | 16, 37, 81, 102, 104, 134, 153, 160, 201, 228                              |
| Culfa-Aleksandropol dəmiryolu – | 143, 146   |
| Culfa nahiyəsi –                | 101, 153   |
| Culfa rayonu –                  | 29, 52, 88, 190, 213, 251  |
| Culfa şəhəri –                  | 104, 134, 140, 141, 153, 201, 223  |
| Culahə (Culfa) –                | 87   |
| Cuşin –                         | 95   |

## Ç

|                            |  |
|----------------------------|--|
| Çalağantəpə –              | 23                                     |
| Çaldıran döyüşü –          | 98                                     |
| Çalxanqala –               | 171                                    |
| Çar Rusiyası –             | 103, 107, 117, 122, 125, 126, 132, 151 |
| Çin –                      | 261                                    |
| Çeşməbasar –               | 152                                    |
| Çənnəb mahalı –            | 110                                    |
| Çola –                     | 46                                     |
| Çuxur-Səəd –               | 92, 107                                |
| Çuxur-Səəd bəylərbəyliyi – | 105, 107                               |
| Çun-Çin şəhəri –           | 263                                    |

## D

|                    |   |
|--------------------|---|
| Dağlıq Qarabağ –   | 11, 12, 172, 174, 194, 199, 205, 210, 212, 224, 258, 259, 261 |
| Damcılı (mağara) – | 20, 21, 22  |

|                       |  |
|-----------------------|--|
| Daş-Burun dağı –      | 178  |
| Daşsalahlı –          | 20   |
| Debed çayı –          | 85   |
| Deyləm dağları –      | 55, 79   |
| Dəbil (bax: Dvin) –   | 50, 56, 58-60, 62, 63, 69, 70,<br>76, 81, 85, 86, 87 |
| Dəməşq –              | 91   |
| Dərbənd –             | 46, 53, 58, 60, 85                                   |
| Dərbənd quberniyası – | 124  |
| Dərələyəz –           | 16, 86, 110, 123                                     |
| Dərələyəz dağları –   | 109  |
| Dərələyəz mahalı –    | 125, 151   |
| Dərələyəz silsiləsi – | 16, 86   |
| Dərənürgüt nahiyəsi – | 101, 102   |
| Dərəşahbuz nahiyəsi – | 101  |
| Dərəşam nahiyəsi –    | 101  |
| Dəvədüz dərəsi –      | 81   |
| Dəvəli –              | 160  |
| Dilucu körpüsü –      | 227  |
| Diyarbəkr –           | 71, 96   |
| Dizə –                | 152  |
| DQMV –                | 185, 195, 200  |
| Dmanisi –             | 20   |
| Duzdağ –              | 18, 22, 23   |
| Düylün –              | 152  |

## E

|                     |                            |
|---------------------|----------------------------|
| Eçmiədzin qəzası –  | 146, 148, 152, 154         |
| Ekbatan (Həmədan)–  | 41, 55, 62, 74, 75, 78, 80 |
| “Erməni vilayəti” – | 122, 123                   |

|                           |   |
|---------------------------|---|
| Ermənistan –              | 30, 43, 47, 58, 59, 147, 148,<br>152, 155, 156, 158, 160-163,<br>165, 167, 171-173, 176, 177,<br>179, 185, 190, 191, 195, 199,<br>200, 207, 212, 213, 215, 219,<br>220, 222, 224-227, 229, 236,<br>237, 256, 258-260, 266 |
| Ermənistan Respublikası – | 149, 151, 152, 161, 173   |
| Ermənistan SSR –          | 172, 176-178, 182, 190, 194,<br>195, 200, 205   |
| Ermitaj –                 | 51, 114   |
| Etiuni (Etiuhi)–          | 28-31   |

## Ə

|                      |  |
|----------------------|--|
| Əbhər –              | 59, 96                                     |
| Əbrəqunus –          | 128, 183                                   |
| Əfqanıstan –         | 108  |
| Əfşarlar dövləti –   | 107  |
| Əhəmənilər dövləti – | 37-39, 41, 43, 264                         |
| Əhər –               | 59   |
| Əhər çayı –          | 29   |
| Əjdanaxan –          | 37   |
| Əliabad kəndi –      | 40   |
| Əliköməktəpə –       | 23   |
| Əlinçə kəndi –       | 87   |
| Əlinçə nahiyəsi –    | 101  |
| Əlinçə qalası –      | 75, 79, 80, 82-84, 88, 90-<br>95, 102, 265 |
| Əlinçəçay –          | 38   |
| Əncan –              | 84, 85                                     |
| Ərdahan –            | 144, 145, 149                              |
| Ərdəbil –            | 58, 85                                     |
| Ərdəbil tıməni –     | 85   |
| Ərəb xilafəti –      | 54-59, 61, 65, 265                         |
| Ərəfsə –             | 213  |

|                |             |
|----------------|-------------|
| Ərəzin –       | 29, 36      |
| Ərmus –        | 36          |
| Ərzən ər-Rum – | 75          |
| Ərzincan –     | 36, 97      |
| Ərzurum –      | 92          |
| Əshabi-Kəhf –  | 87          |
| Əylis mahalı – | 61, 62, 110 |

## F

|                     |                         |
|---------------------|-------------------------|
| Fars körfəzi –      | 75                      |
| Fars məmləkəti –    | 80                      |
| Fəqnan –            | 87                      |
| Fələstin –          | 19                      |
| Fransa –            | 149, 151, 152, 229, 263 |
| Füzuli (Karyagin) – | 159, 236, 237           |

## G

|                      |  |
|----------------------|--|
| Gal –                | 223  |
| Georgiyevski –       | 117  |
| Gəmiqaya –           | 24   |
| Gəmiqaya abidələri – | 24   |
| Gəncə –              | 60, 61, 66, 70-72, 74, 76, 81,<br>141, 157, 160, 191, 200, 236 |
| Gəncə əmirliyi –     | 60   |
| Gərməçataq –         | 201, 212   |
| Gəmi –               | 87   |
| Gilan –              | 59, 75   |
| Gilan vilayəti –     | 59, 85   |
| Gillikdağ –          | 22   |
| Giran –              | 87   |
| Girdiman –           | 46   |
| Govurqala –          | 46   |
| Govurtəpə –          | 36   |
| Göycə gölü –         | 29, 47, 85, 86   |

|                                   |   |
|-----------------------------------|---|
| Göygöl –                          | 17                                      |
| Göydərə –                         | 128                                     |
| Göynük –                          | 45                                      |
| Gülüstan –                        | 118, 132                                |
| Gümrü –                           | 147, 172, 176                           |
| Gümrü-Şahtaxti-Culfa dəmiryolu –  | 171                                     |
| Güney Qafqaz (Cənubi Qafqaz) –    | 174                                     |
| Güney Qışlaq –                    | 215                                     |
| Günnüt –                          | 128, 212, 222, 226                      |
| Gürcüstan-İmeretiya quberniyası – | 123                                     |
| Gürcüstan –                       | 30, 76, 147, 185, 191, 259, 260,<br>263 |
| Gürcüstan SSR –                   | 182, 184                                |

## H

|                          |          |
|--------------------------|----------|
| Hacı Firuz –             | 22       |
| Haçadağ –                | 29, 109  |
| Halis çayı –             | 34       |
| Havuş –                  | 222, 226 |
| Hələb –                  | 88       |
| Həməsür dağı –           | 177, 179 |
| Həsənlı –                | 22       |
| Hirkan dənizi –          | 41       |
| Horadiz –                | 190      |
| Hülakü dövləti –         | 83-85    |
| Hüseyn Cavid məqbərəsi – | 24       |

## X

|                 |     |
|-----------------|-----|
| Xaçen –         | 59  |
| Xaçik –         | 180 |
| Xalaf –         | 24  |
| Xanəgah kəndi – | 88  |
| Xarəzmişah –    | 82  |

|                           |   |
|---------------------------|---|
| Xarrakan –                | 56  |
| Xələc –                   | 19  |
| Xəzər dənizi –            | 59, 85  |
| Xəzərsahili –             | 53, 104   |
| Xilat –                   | 75  |
| Xocalı –                  | 218   |
| Xok –                     | 56, 171   |
| Xok mahalı –              | 110   |
| Xok xanlığı –             | 109   |
| Xok tüməni –              | 85, 86  |
| Xorasan –                 | 70, 81, 98, 108   |
| Xoşkunik –                | 37  |
| Xram –                    | 37  |
| Xudafərin körpüsü –       | 87  |
| Xunan qalası –            | 60  |
| Xuzistan –                | 75, 80  |
| <i>j</i>                  |   |
| İberiya –                 | 49  |
| İqdur –                   | 228   |
| İlanlıtəpə –              | 23  |
| İmeretiya –               | 99  |
| İngiltərə –               | 149, 151, 152   |
| İsfahan –                 | 75, 78, 80  |
| İraq –                    | 59, 72, 80, 96  |
| İraq Səlcuq sultanlığı –  | 72, 74, 80  |
| İraqi Əcəm –              | 81  |
| İraqi Ərəb –              | 104   |
| İran –                    | 50, 72, 109, 117-119, 122,<br>123127, 135, 158, 204, 223,<br>227-229, 238, 261, 262 |
| İran İslam Respublikası – | 201, 206, 227, 228, 256, 261,<br>263  |
| İrəvan (şəhər)–           | 98, 103, 104, 119, 120, 122-<br>124, 148  |

|                          |  |
|--------------------------|--|
| İrəvan-Culfa dəmiryolu – | 152  |
| İrəvan dairəsi –         | 177  |
| İrəvan əyaləti –         | 99-101, 121                                    |
| İrəvan xanlığı –         | 109, 117, 120-122                              |
| İrəvan qəzası –          | 121, 125, 146, 148, 152, 176                   |
| İrəvan quberniyası –     | 124, 131, 146, 147, 151, 156,<br>157, 162, 172 |
| İrəvan vilayəti –        | 121, 126                                       |
| İstanbul –               | 100, 103, 105                                  |
| İtqıran kəndi –          | 190  |

### K

|                           |              |
|---------------------------|--------------|
| Kaxet –                   | 99           |
| Kappadokiya –             | 32           |
| Kartli –                  | 99           |
| Kartli-Kaxetiya çarlığı – | 117          |
| Katarza ölkəsi –          | 29           |
| Kələki –                  | 236, 239     |
| Kəngərli –                | 45, 189, 252 |
| Kərki –                   | 35, 205      |
| Kəlbəcər –                | 21, 224      |
| Kırna –                   | 128          |
| Kiçik Qafqaz –            | 16           |
| Kilit kəndi –             | 190          |
| Kıran –                   | 38           |
| Kirman –                  | 75           |
| Kolxida –                 | 34           |
| Kota-Kinabulu şəhəri –    | 263          |
| Kömürlüdağ –              | 177, 179     |
| Kulp-Tuzluca qalası –     | 70           |
| Kutais quberniyası –      | 124          |
| Kuti dövləti –            | 15           |
| Kükü –                    | 171          |
| Kükü dağı –               | 16, 177, 179 |
| Kültəpə (kənd) –          | 22, 23       |



|                       |  |
|-----------------------|--|
| I Kültəpə –           | 23, 24, 35   |
| II Kültəpə –          | 24, 26, 35   |
| Kür-Araz ovalığı –    | 195  |
| Kür çayı –            | 17, 32, 60, 72, 92, 96   |
| <b>Q</b>              |  |
| Qapıcıq –             | 16   |
| Qanlıgöl –            | 17   |
| Qafan –               | 60, 86, 87, 110  |
| Qafan dağları –       | 85   |
| Qafqaz (bölgə) –      | 20, 22, 29, 47, 118, 123, 124,<br>136, 144, 145, 153, 157, 196,<br>227 |
| Qafqaz Albaniyası –   | 116  |
| Qafqaz dağları –      | 59, 75   |
| Qapaq kəndi –         | 124  |
| Qarababa –            | 118  |
| Qarabağ –             | 95, 101, 107, 126, 153, 162,<br>171                                    |
| Qarabağ xanlığı –     | 108, 109, 121  |
| Qarabağ qəzası –      | 152  |
| Qarabağ nahiyəsi –    | 101  |
| Qarabağlar (kənd) –   | 35, 87   |
| Qarabağlar rayonu –   | 191, 195   |
| Qaraçuq kəndi –       | 191  |
| Qaraqoyunlu dövləti – | 89- 94, 97, 265  |
| Qarayazı –            | 152  |
| Qars –                | 149, 169, 179, 202, 266  |
| Qars livası –         | 149  |
| Qars vilayəti –       | 144, 145, 172  |
| Qazaxıstan –          | 190, 193   |
| Qazaka –              | 43   |
| Qazax qəzası –        | 172  |
| Qazançı –             | 128  |
| Qazma mağarası –      | 20   |

|   |  |
|---|--|
| Qəbələ –                                  | 46   |
| Qəhrəm qalası –                           | 80   |
| Qəmərli (Gərnibasar) –                    | 146, 148, 154                                    |
| Qəsri-Şirin –                             | 104  |
| Qışlağat nahiyəsi –                       | 101  |
| Qızılca –                                 | 128  |
| Qızılüzən çayı –                          | 28, 96   |
| Qobustan –                                | 21   |
| Qoxtan –                                  | 47, 51, 62                                       |
| Qorçevan kəndi –                          | 190  |
| Quba –                                    | 132  |
| Quba xanlığı –                            | 108  |
| Qubadlı –                                 | 236  |
| Qurdqulaq –                               | 177, 179, 190                                    |
| Quriya –                                  | 99   |
| Quzey Azərbaycan (Şimali<br>Azərbaycan) – | 14, 34, 41, 126, 130, 132, 134,<br>136, 162, 201 |

**L**

|               |              |
|---------------|--------------|
| Leylatəpə –   | 23           |
| Lənkəran –    | 16, 132, 236 |
| Libliu –      | 28           |
| Lullubi –     | 15           |
| Luşa ölkəsi – | 29           |

**M**

|                |        |
|----------------|--------|
| Mahmudabad –   | 106    |
| Maxta –        | 19, 36 |
| Maku –         | 85, 86 |
| Maku xanlığı – | 109    |
| Maku qalası –  | 95     |
| Malayziya –    | 261    |

|                          |   |
|--------------------------|---|
| Manna dövləti –          | 14, 26-28, 30-34, 65, 264                           |
| Marağa –                 | 56, 58, 75, 84, 85                                  |
| Matian –                 | 41  |
| Mazandaran –             | 75  |
| Mehri –                  | 110, 124, 125, 154                                  |
| Mehri rayonu –           | 205, 212, 215, 221                                  |
| Mehri stansiyası –       | 215   |
| Mesxiya –                | 99  |
| Mesopotamiya –           | 24, 27, 59  |
| Meydantəpə –             | 32  |
| Məkkə –                  | 261   |
| Məngik –                 | 36  |
| Mərənd –                 | 56, 70, 81, 93, 103                                 |
| Mərənd tüməni –          | 85, 86  |
| Mərkəzi Asiya –          | 238   |
| Məşhəd –                 | 261   |
| Məvazi-Xatun nahiyəsi –  | 101   |
| Midiya (Mada) –          | 33-37, 41, 264                                      |
| Mil-Qarabağ (düzənlik) – | 23  |
| Mingəçevir –             | 45-47   |
| Minqreliya –             | 99  |
| Misir –                  | 88  |
| Böyük Mitiana –          | 41  |
| Moskva –                 | 169, 174, 179, 190, 196, 204,<br>207, 212, 237, 263 |
| Mosul –                  | 60, 71, 75, 80                                      |
| Möminə xatın türbəsi –   | 114, 115  |
| Muğan –                  | 23, 108   |
| Muğancıq –               | 36  |
| Mülki-Arslan nahiyəsi –  | 101   |

## N

|                          |  |
|--------------------------|--|
| Naxçıvan –               | 8, 10-12, 15-20, 22-41, 43-53,<br>55, 56, 57, 59-64, 66-90, 92-94,<br>96-110, 117-119, 121, 122, 126,<br>130, 132, 137, 139, 140, 141,<br>149-153, 158, 159, 164, 166-<br>168, 171, 173, 175, 176, 180,<br>185, 187, 189, 190, 191, 193,<br>195, 196, 198-203, 207, 209,<br>210, 212, 213, 216-221, 224-<br>233, 235, 238-240, 242, 244-<br>251, 253, 254, 256-266 |
| Naxçıvan bölgəsi –       | 54, 56, 59, 61, 101, 106, 127,<br>130, 132, 134, 136, 138, 157,<br>160, 162-165, 168-171, 179  |
| Naxçıvan dairəsi –       | 167  |
| Naxçıvançay –            | 23   |
| Naxçıvan diyarı –        | 30, 51, 105, 109, 141, 144, 151,<br>152, 154, 164, 170, 174, 181,<br>182   |
| Naxçıvan əmirliyi –      | 64   |
| Naxçıvan əyaləti –       | 111, 112, 127  |
| Naxçıvan xanlığı –       | 61, 98, 108-110, 112, 113, 115,<br>116, 118-120, 122   |
| Naxçıvan qalası –        | 67   |
| Naxçıvan qəzası –        | 121, 123-125, 131, 133, 143,<br>146, 148, 152, 154, 157, 161,<br>162, 165, 172, 177, 179, 185,<br>190  |
| Naxçıvan mahalı –        | 91, 110  |
| Naxçıvan Muxtar Diyarı – | 182-184  |

|   |  |
|---|--|
| Naxçıvan Muxtar Respublikası<br>(Naxçıvan MR)–                    | 8, 11, 16, 108, 113, 198, 203,<br>205, 206, 209-217, 219-223,<br>224-228, 229-234, 240-258,<br>260, 261, 266, 267                |
| Naxçıvan Muxtar Sovet Sosialist<br>Respublikası (Naxçıvan MSSR) – | 184, 186-188, 190-199, 201-<br>211, 217, 243   |
| Naxçıvan nahiyəsi –   | 101, 134, 140  |
| Naxçıvan ölkəsi –   | 98, 108  |
| Naxçıvan rayonu –   | 162, 163, 166, 168, 190  |
| Naxçıvan sancağı –  | 100, 102, 105  |
| Naxçıvan Sovet Sosialist Respublikası<br>(Naxçıvan SSR) –         | 170, 180-183, 186-188  |
| Naxçıvanşahlıq –  | 60-63, 70, 100, 263  |
| Naxçıvan şəhəri –   | 26, 40, 52, 60, 61, 74, 75, 81,<br>85, 105, 108, 112, 123, 133-<br>135, 138, 143, 152, 158, 172,<br>200, 201, 209, 222, 251, 263 |
| Naxçıvan tüməni –   | 61, 85, 108, 110   |
| Naxçıvan vilayəti –   | 74, 87, 126, 173, 177  |
| Nehrəm –  | 139, 153, 231  |
| Nəhavənd –  | 53   |
| Nəhəcir –   | 35   |
| Nəşavə –  | 53, 74   |
| Nəzərabad kəndi –   | 32   |
| Nisa dairəsi –  | 98   |
| Noraşen (Şarur, İliç) –   | 195, 250   |
| Novobayazit qəzası –  | 124  |
| Nuhdaban –  | 26   |
| Nuxa –  | 191  |

## O

|               |                |
|---------------|----------------|
| Oğbin kəndi – | 190            |
| Oğlanqala –   | 30, 37, 39, 44 |

|                                |   |
|--------------------------------|---|
| Ordubad –                      | 47, 61, 62, 120, 122, 124, 131,<br>146, 152, 153, 164, 183, 189,<br>191, 201, 239 |
| Ordubad bölgəsi –              | 101, 165  |
| Ordubad dairəsi –              | 121, 123, 127, 132, 133   |
| Ordubad dəmiryolu stansiyası – | 221   |
| Ordubad əyaləti –              | 123   |
| Ordubad qəzası –               | 124, 148, 151, 154, 155, 185,<br>190  |
| Ordubad mahalı –               | 110   |
| Ordubad nahiyəsi –             | 101   |
| Ordubad rayonu –               | 55, 163, 168, 190, 215, 221,<br>239, 250  |
| Ordubad şəhəri –               | 54, 85, 105, 133, 134, 138, 141,<br>146, 155, 157, 172, 201                       |
| Ordubad tüməni –               | 110   |
| Orta Asiya –                   | 34, 196, 227  |
| Orta Şərq –                    | 17, 72  |
| Osmanlı dövləti –              | 99, 100, 102-105, 107, 117,<br>144, 145-149                                       |
| Ovçulartəpəsi –                | 18, 24  |

## Ö

|            |                       |
|------------|-----------------------|
| Ön Asiya – | 19, 22, 28, 31-33, 48 |
|------------|-----------------------|

## P

|                 |                |
|-----------------|----------------|
| Parfiya –       | 42, 43, 45, 46 |
| Paris –         | 164, 165       |
| Partav –        | 36             |
| Pişkin tüməni – | 85, 86         |
| Plovdağ –       | 19             |
| Plovtəpə –      | 35             |
| Poldəşt –       | 227, 228, 253  |

|                       |  |
|-----------------------|--|
| Puluadi ölkəsi –      | 28-30  |
| Purtak –              | 36   |
| <b>R</b>              |  |
| Rey –                 | 75, 78, 80   |
| Rəvvadi–              | 60, 61, 64   |
| Roma –                | 42, 43, 49, 51   |
| RSFSR –               | 151, 172, 175, 185   |
| Rusiya –              | 97, 103, 104, 110, 111, 117-120,<br>122, 123, 125-127, 131, 134,<br>140, 143, 146, 149, 151, 225,<br>226, 237, 238, 257, 265 |
| Rusiya Federasiyası – | 256  |
| Ruyindej qalası –     | 85   |

## S

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Sacilər dövləti –    | 57-59, 65                           |
| Salarilər dövləti –  | 59, 60, 65                          |
| Salmas –             | 56, 84, 85, 92                      |
| Salvartı –           | 17                                  |
| Samirə şəhəri –      | 55                                  |
| Sankt-Peterburq –    | 113, 121, 123                       |
| Saray Bulaq dağı –   | 177                                 |
| Savucbulaq –         | 85                                  |
| Sayat dağı –         | 177, 179                            |
| Selevkilər dövləti – | 42                                  |
| Sədərək –            | 16, 105, 201, 212, 224, 226,<br>227 |
| Sədərək qəsəbəsi –   | 213, 222                            |
| Sədərək rayonu –     | 213, 215, 252, 261                  |
| Səfəvilər dövləti –  | 72, 89, 96-99, 102-108, 110,<br>265 |
| Səlcuq imperiyası –  | 69-72                               |
| Səmərqənd –          | 88                                  |

|                           |   |
|---------------------------|---|
| Sənariyə –                | 59  |
| Sərab –                   | 85, 95                                    |
| Sərab xanlığı –           | 108                                       |
| Sərab tüməni –            | 85  |
| Sərcahan qalası –         | 79  |
| Sərdarabad –              | 146, 148, 154                             |
| Sərmari qalası –          | 70  |
| Sialk –                   | 36  |
| Sibir –                   | 190                                       |
| Sisakan (Sünik, Sisyan) – | 47, 48, 60                                |
| Sisyan nahiyəsi –         | 101                                       |
| Sisyan rayonu –           | 212, 215                                  |
| Skif çarlığı –            | 31-34                                     |
| Sovet Azərbaycanı –       | 30  |
| Sovet Ermənistanı –       | 172, 174, 176, 177                        |
| Sovet Rusiyası –          | 144, 145, 171, 172, 176, 184,<br>185, 266 |

## SSRİ –

|                    |   |
|--------------------|---|
|                    | 13, 182, 185, 187-189, 191-196,<br>197, 200, 203, 205-208, 211,<br>212, 216, 217, 238, 239, 265 |
| Strasburq şəhəri – | 263   |
| Sultanbəy kəndi –  | 190   |
| Sultaniyyə –       | 84  |
| Sultanlı –         | 172   |
| Sumqayıt –         | 200   |
| Suriya –           | 19, 88  |
| Sürməli –          | 87, 152, 154  |
| Sürməli qəzası –   | 146, 147, 152, 154  |
| Süst –             | 152   |

## Ş

|                   |               |
|-------------------|---------------|
| Şabran –          | 84            |
| Şada –            | 201, 212, 226 |
| Şahbuz –          | 36, 87, 201   |
| Şahbuz nahiyəsi – | 190           |

|                                 |   |
|---------------------------------|---|
| Şahbuz rayonu –                 | 45, 190, 215, 251   |
| Şahtaxtı –                      | 26, 32, 35, 142, 160, 171, 183,<br>227, 259                                       |
| Şahtaxtı-Poldaşt körpüsü –      | 228   |
| Şahtaxtı stansiyası –           | 140, 171  |
| Şamaxı quberniyası –            | 124   |
| Şamxor –                        | 46  |
| Şaddadilər –                    | 60, 61, 63, 64, 65  |
| Şəki –                          | 46, 59, 108, 121, 132   |
| Şəki xanlığı –                  | 108, 121  |
| Şəki vilayəti –                 | 85  |
| Şəmkir –                        | 106   |
| Şənbi-Qazan –                   | 90  |
| Şərəbxana –                     | 102   |
| Şərqi Anadolu –                 | 99, 144   |
| Şərqi Gürcüstan –               | 59  |
| Şərur (Noraşen, İliç) –         | 16, 37, 89, 172, 195  |
| Şərur-Dərələyaz dairəsi –       | 176, 177  |
| Şərur-Dərələyaz qəzası –        | 125, 143, 146, 148, 151, 152,<br>154, 165, 176, 178                               |
| Şərur bölgəsi –                 | 86, 97, 87, 101   |
| Şərur dairəsi –                 | 101, 166, 168, 177  |
| Şərur qəzası –                  | 125, 146, 151-154, 158, 161-<br>163, 185, 190                                     |
| Şərur nahiyəsi –                | 191   |
| Şərur-Dərələyaz dəmiryolu –     | 152   |
| Şərur rayonu –                  | 20, 55, 97, 162, 163, 166, 168,<br>190, 191, 195, 201, 205, 212,<br>221, 222, 251 |
| Şimali İran –                   | 143   |
| Şimali Kipr Türk Cümhuriyyəti – | 263   |
| Şimali Qafqaz –                 | 19  |
| Şirvan –                        | 75, 92, 104, 107, 121   |
| Şirvan bəylərbəyliyi –          | 89  |
| Şirvanşahlar dövləti –          | 57, 59, 64, 65, 89  |
| Ştiriya Federal Əyaləti –       | 263   |

|                   |     |
|-------------------|-----|
| Şorlut nahiyəsi – | 102 |
| Şortəpə –         | 35  |
| Şurut –           | 223 |
| Şuşa qəzası –     | 124 |
| Şuşa şəhəri –     | 219 |

## T

|                              |   |
|------------------------------|---|
| Tağlar –                     | 20, 21  |
| Tağmar –                     | 87  |
| “Talış-Muğan” Respublikası – | 236   |
| Tehran –                     | 117, 227, 261   |
| Teymurilər dövləti –         | 84  |
| Təbriz –                     | 56, 70, 76, 78, 79, 81, 82, 84,<br>85, 89-94, 96-98, 102, 103, 107,<br>108, 261                               |
| Təbriz bəylərbəyliyi –       | 66  |
| Təbriz xanlığı –             | 108   |
| Təbriz tıməni –              | 85  |
| Tənənəm (kənd) –             | 20  |
| Təpə Giyan –                 | 36  |
| Türkeş kəndi –               | 191   |
| Tiflis –                     | 60, 75, 160   |
| Tiflis quberniyası –         | 124, 131, 147, 172  |
| Torpaqqala –                 | 47  |
| Trabzon –                    | 145   |
| Tumbul –                     | 137, 152, 182   |
| Tust –                       | 63  |
| Türkiyə –                    | 127, 143, 146, 147, 149, 173,<br>175-177, 179, 202, 222, 223,<br>226-229, 237, 238, 245, 256,<br>259, 261-263 |
| Türkiyə Cümhuriyyəti –       | 202, 206, 218, 254, 259, 260  |
| Türkmənçay –                 | 120, 122, 126   |

*U*

|                         |                             |
|-------------------------|-----------------------------|
| Uiteruni ölkəsi –       | 29                          |
| Uluxanlı (Zəngibasar) – | 146, 148, 154               |
| Urartu –                | 29, 33                      |
| Urmiya –                | 14, 28, 36, 43, 56, 85, 108 |
| Urmiya gölü –           | 22, 26, 29, 32              |
| Urmiya kəndi –          | 178                         |
| Urmiya hövzəsi –        | 26                          |
| Urmiya xanlığı –        | 108                         |
| Urud –                  | 45                          |
| Uşniyə –                | 85                          |

*V*

|                |               |
|----------------|---------------|
| Van –          | 59            |
| Vedi –         | 195           |
| Vedibasar –    | 146, 148, 154 |
| Veliko-Tmovo – | 263           |
| Vənənd –       | 87            |

*Y*

|                            |                            |
|----------------------------|----------------------------|
| Yaxın Şorq –               | 17, 19, 20, 29, 38, 44, 52 |
| Yanıqtəpə –                | 22                         |
| Yataq yeri –               | 21                         |
| Yaycı –                    | 35, 152                    |
| Yexeqnadzor rayonu –       | 213                        |
| Yelizavetpol quberniyası – | 124, 125                   |
| Yerincək –                 | 47                         |
| Yuxarı Buzqov –            | 225                        |
| Yuxarı Yaycı –             | 222                        |
| Yunan Baktriya –           | 42                         |

*Z*

|                    |   |
|--------------------|---|
| Zaqafqaziya –      | 49, 123, 124, 133, 145, 146,<br>164, 188, 191, 220, 236 |
| Zaqatala –         | 191   |
| Zaqros (ərazi) –   | 22  |
| Zar (kənd) –       | 21  |
| Zar nahiyəsi –     | 101, 102, 105   |
| Zəbil nahiyəsi –   | 101, 102, 105   |
| Zəncan –           | 85  |
| Zəncir qalası –    | 104   |
| Zəngəzur –         | 16, 109, 155, 171, 174, 266                             |
| Zəngəzur dağları – | 16, 109   |
| Zəngəzur qəzası –  | 152, 155, 172   |
| Zəngəzur mahalı –  | 173   |
| Zəngilan rayonu –  | 237   |
| Ziyaülmülk –       | 87  |
| ZSFSR –            | 182, 185, 191   |
| Zoğalı –           | 39, 52  |

# ƏLAVƏLƏR

## TÜRKİYƏ VƏ RUSIYA SOSIALİST FEDERATİV SOVET RESPUBLİKASI ARASINDA DOSTLUQ VƏ QARDAŞLIQ HAQQINDA MÜQAVİLƏ

Moskva, 16 mart 1921-ci il

Millətlərin qardaşlığı və xalqların öz müqəddəratını sərbəst təyin etmək hüququ prinsiplərinə şərik çıxan Türkiyə Böyük Millət Məclisi Hökuməti və Rusiya Sosialist Federativ Sovet Respublikası hökuməti işğal və istila siyasətinə qarşı mübarizədə həmrəyliklərini və iki xalqdan biri üçün yaradılmış çətinliklərin digərinin də vəziyyətini pisləşdirəcəyi faktını qeyd edərək, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan, öz aralarında daimi olaraq qarşılıqlı münasibət və qırılmaz həqiqi dostluq yaradılmasını görmək arzusu ilə Dostluq və Qardaşlıq haqqında müqavilə bağlamağı qərara aldılar və bu məqsədlə öz Müvəkkillərini təyin etdilər.

**Türkiyə Böyük Millət Məclisi Hökuməti:** Türkiyə Böyük Millət Məclisi Hökumətinin İqtisad naziri və Məclisdə Kastamonu millət vəkili Yusif Kamal bəy,

Bu hökumətin Maarif naziri və Türkiyə Böyük Millət Məclisində Sinop millət vəkili doktor Rıza Nur bəy və

Türkiyə Böyük Millət Məclisi Hökumətinin fəvqəladə və səlahiyyətli səfəri və bu Məclisdə Ankara millət vəkili Əli Fuad paşa,

**Rusiya Sosialist Federativ Sovet Respublikası Hökuməti:** Xarici işlər üzrə Xalq Komissarı və Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Georgi Çiçerin və

Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin üzvü Cəlal Qorxmazov lazımı qaydada və qanuni formada səlahiyyətlər mübadiləsindən sonra aşağıdakılar haqqında razılığa gəldilər:

### MADDƏ 3

Razılığa gələn hər iki Tərəf bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir.

Naxçıvan ərazisinin Araz talveqinin şərqə ilə Dəhnə dağı (3829) - Vəli dağı (4121) - Bağırşaq (6587) - Gömürlü dağı (6930), xətti arasında yaranmış üçbucaq kəsimi, bu torpaqların Gömürlü dağdan (6930) başlayıb, Saray bulaq dağından (8071) və Ararat stansiyasından keçərək Qara Suyun Arazla birləşdiyi yerdə başa çatan sərhəd xətti, Türkiyə, Azərbaycan və Ermənistanın səlahiyyətli nümayəndələrindən ibarət komissiya tərəfindən təshih olunacaqdır.

#### **Əlavə I (C)**

##### **Naxçıvan ərazisi:**

Ararat stansiyası - Saraybulaq dağı (8071) - Gomürlü dağ (8839) - (8930) - (3080) - Sayat dağı (7868) - Qurdqulaq (Kurt Kulak) kəndi - Həməsur dağı (8160) - 8022 yüksəkliyi-Kükü dağı (10282) və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqə.

Yusif Kamal  
Dr. Riza Nur  
Əli Fuad

Georgi Çiçerin  
Cəlal Qorxmazov

### DOSTLUQ HAQQINDA BİR TƏRƏFDƏN ERMƏNİSTAN SOSIALİST SOVET RESPUBLİKASI, AZƏRBAYCAN SOSIALİST RESPUBLİKASI VƏ GÜRCÜSTAN SOSIALİST SOVET RESPUBLİKASI, DİGƏR TƏRƏFDƏN TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİ HÖKUMƏTİ ARASINDA RUSİYA SOSIALİST FEDERATİV SOVET RESPUBLİKASININ İŞTİRAKI İLƏ BAĞLANMIŞ MÜQAVİLƏ

Qars, 13 oktyabr 1921-ci il

Millətlərin qardaşlığı prinsipinə və xalqların öz müqəddəratını sərbəst təyin etmə hüququna şərik çıxan, aralarında hər zaman qarşılıqlı mənafeyə əsaslanan daimi mehriban münasibət və səmimi dostluq yaratmaq arzusundan ruhlanan Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası Hökumətləri bir tərəfdən, Türkiyə Böyük Millət Məclisi Hökuməti isə digər tərəfdən, Rusiya Sosialist Federativ Sovet Respublikası Hökumətinin iştirakı ilə Dostluq Müqaviləsi imzalamaq məqsədi ilə danışıqlara başlamağı qərara aldılar və bu məqsədlə:

#### **Türkiyə Böyük Millət Məclisi Hökuməti:**

Böyük Millət Məclisində Ədimə millət vəkili və Şərq Cəbhəsinin Komandanı Kazım Qarabəkir paşanı, Böyük Millət Məclisində Burdur millət vəkili Vəli bəyi, İctimai işlər Statkatibinin keçmiş müavini Mutar bəyi və Türkiyənin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Məmduh Şövkət bəyi;

#### **Ermənistan Sosialist Sovet Respublikası Hökuməti:**

Xarici İşlər üzrə Xalq Komissarı Əsgənar Mravyanı və Daxili İşlər üzrə Xalq Komissarı Poqos Makinzyanı;



### **Azərbaycan Sosialist Sovet Respublikası Hökuməti:**

Dövlət Nəzarəti Xalq Komissarı Behbud Şahtaxtinski;

### **Gürcüstan Sosialist Sovet Respublikası Hökuməti:**

Hərbi və Dəniz İşləri üzrə Xalq Komissarı Şalva Eliavani və Xarici İşlər və Maliyyə İşləri üzrə Xalq Komissarı Aleksandr Svanidzeni;

### **Rusiya Sosialist Federativ Sovet Respublikası Hökuməti:**

Latviyadakı nümayəndə Yakov Qanetskini səlahiyyətli nümayəndə təyin etdilər. Müvəkkillər lazımı və qanuni formada olan səlahiyyətlər mübadiləsindən sonra aşağıdakılar barədə razılığa gəldilər:

### **MADDƏ 3**

Türkiyə Hökuməti ilə Ermənistan və Azərbaycan Sovet Hökumətləri bu Müqavilənin 3 sayılı Əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan bölgəsinin Azərbaycanın himayəsində muxtar ərazi təşkil etməsinə razıdılar.

### **Əlavə 3**

#### **Naxçıvan ərazisi**

Urmiya kəndi, oradan düz xətlə Arazdəyən stansiyası (o, Ermənistan Sosialist Sovet Respublikasına qalır), sonra düz xətlə qərbi Daşburun dağı (3142)- oradan şərqə Daşburun dağı (4108)- Cəhənnəm dərəsi çayını keçərək Bulağın ("Rövnə") cənubuna çatır, Bağırmaq (Yağırmaq) dağı (6607), yaxud 6587-ci yüksəkliyin suayırıcı xətti ilə davam edərək keçmiş İrəvan qəzasının inzibati sərhəddini, oradan Şərur-Dərələyəz sərhəd xəttini izləyir, 6629-cu yüksəklikdən Kəmərlüdağa (6839, yaxud 6930) və oradan 3080-ci

yüksəkliyə gəlir. Sayatdağ (7868) – Qurdqulaq (Kurt Kulaq) kəndi – Həməsür dağı (8160) – 8022-ci yüksəklik – Kükü dağı (10282) və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqə.

Kazım Qarabəkir

Vəli bəy

Muxtar bəy

Məməduh Şövkət bəy

Əskənaz Mravyan

Poqos Makinzyan

Behbud Şahtaxtinski

Şalva Eliava

Aleksandr Svanidze

Yakov Qanetski

## AZƏRBAYCAN RESPUBLİKASININ KONSTITUSIYASI

12 noyabr 1995-ci ildə ümumxalq səsverməsilə (referendumla)  
qəbul edilmişdir və

27 noyabr 1995-ci ildən qüvvəyə minmişdir.

- 24 avqust 2002-ci ildə ümumxalq səsverməsilə (referendumla) qəbul edilmiş dəyişikliklərlə.
- 18 mart 2009-cu ildə ümumxalq səsverməsilə (referendumla) qəbul edilmiş əlavələr və dəyişikliklərlə.
- 26 sentyabr 2016-cı ildə ümumxalq səsverməsilə (referendumla) qəbul edilmiş əlavələr və dəyişikliklərlə.

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiyası aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;

- ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Yuxarıda sadalanan ülvə niyyətlərlə ümumxalq səsverməsi - referendum yolu ilə bu Konstitusiya qəbul edilir.

## VIII f ə s i l

### NAXÇIVAN MUXTAR RESPUBLİKASI

#### M a d d ə 134. Naxçıvan Muxtar Respublikasının statusu

I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.

II. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir.

III. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.

IV. Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində məcburidir.

V. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

VI. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə təsdiq edilir.

**M a d d ə 135. Naxçıvan Muxtar Respublikasında  
hakimyyətlərin bölünməsi**

I. Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.

II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

**M a d d ə 136. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli  
şəxsi**

Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

**M a d d ə 137. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi**

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 üzvdən ibarətdir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddəti 5 ildir.

III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrini və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir.

**M a d d ə 138. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  
müəyyən etdiyi ümumi qaydalar**

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılara dair ümumi qaydalar müəyyən edir:

1) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər;

2) vergilər;

3) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;

4) sosial təminat;

5) ətraf mühitin qorunması;

6) turizm;

7) səhiyyə, elm, mədəniyyət.

II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir.

**M a d d ə 139. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  
həll etdiyi məsələlər**

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələləri həll edir:

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;

2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;

3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;

4) Naxçıvan Muxtar Respublikası Baş Nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi;

6) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad.

II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarlar qəbul edir.

**M a d d ə 140. Naxçıvan Muxtar Respublikasının Nazirlər  
Kabineti**

I. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.

II. Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.

III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

- muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisində təqdim edir;
- muxtar respublikanın büdcəsini icra edir;
- muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
- muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;
- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

IV. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar və sərəncamlar qəbul edir.

#### **M a d d ə 141. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti**

Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.

## **NAXCIVAN MUXTAR RESPUBLİKASININ KONSTITUSİYASI**

### **Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ KONSTITUSİYA QANUNU**

Azərbaycan Respublikasının Milli Məclisi **qərar alır**:

I. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası təsdiq edilsin.

II. Bu Konstitusiya qanunu imzalandığı gündən qüvvəyə minir.

**HEYDƏR ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**  
*Baki şəhəri, 29 dekabr 1998-ci il*

Naxçıvanın muxtariyyətinin əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulmuşdur. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək Naxçıvanın ərazi hədudları dəqiqləşdirilmişdir.

Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsası Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq sərəmərində - referendumda qəbul edilən Konstitusiyası təşkil edir.

Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Konstitusiyası ilə özvi surətdə bağlı olan bu Konstitusiyası qəbul edildikən tənənləli surətdə aşağıdakı niyyətlər bəyan edilir:

Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

haqq-ədalətə, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq;

Naxçıvan Muxtar Respublikasında Konstitusiyaya çərçivəsində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun aliliyini qorumaq.

Yuxarıda göstərilən ülvə niyyətlərlə bu Konstitusiyaya qəbul edilir.

## **İ F ə s i l**

### **ÜMUMİ MUDDƏALAR**

#### **M a d d ə 1. Naxçıvan Muxtar Respublikasının statusu**

I. Naxçıvan Muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır.

II. Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri müəyyən edir.

#### **M a d d ə 2. Muxtariyyətin əsasları**

I. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

II. Naxçıvan Muxtar Respublikasının mənafeləri ilə bağlı olan bütün digər məsələlər Naxçıvan Muxtar Respublikası tərəfindən həll edilir, o şərtlə ki, bu məsələlərin həlli Azərbaycan Respublikasının dövlət orqanlarının səlahiyyətlərinə aid edilməyib.

III. Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinə aid edilən məsələlərin həllində o, Azərbaycan Respublikasının ümumi mənafeləri ilə bağlıdır.

#### **M a d d ə 3. Hakimiyyətlərin bölünməsi**

I. Naxçıvan Muxtar Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir;

icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir;

məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.

II. Bu Konstitusiyanın müddələrinə əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərirlər.

III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və bu Konstitusiyaya ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikası məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

#### **M a d d ə 4. Dövlət hakimiyyətinin mənimlənməsinə yol verilməməsi**

I. Naxçıvan Muxtar Respublikasında vətəndaşların heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimləməyə bilməz.

#### **M a d d ə 5. Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi**

I. Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədridir.

II. Bu Konstitusiyaya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri həyata keçirir:

- 1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri təyin edir;
- 2) Naxçıvan Muxtar Respublikası dövlət hakimiyyət orqanlarının qarşılıqlı fəaliyyətini təmin edir;
- 3) Naxçıvan Muxtar Respublikasının qanunlarını imzalayır və dərc edir;
- 4) Naxçıvan Muxtar Respublikasının dövlət və ictimai-siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verir;

5) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;

6) Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarını yaradır;

7) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyaları arasındakı dövrdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin fəaliyyətini təmin edir;

8) Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;

9) Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri hakimlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair təkliflər verir;

10) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verir;

11) Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

12) ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

13) Naxçıvan Muxtar Respublikası prokurorunun, rayon, şəhər və ixtisaslaşdırılmış prokurorlarının vəzifəyə təyin və vəzifədən azad olunmasına dair təkliflər verir;

14) Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının hərbi doktrinasını həyata keçirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşmiş birləşmələrinin komandan heyətləri haqqında təklif verir;

15) vətəndaşlıq məsələlərinə dair təklif verir;

16) əfv edilmə məsələlərinə dair təklif verir; o;

17) Təhlükəsizlik Şurasını təsis edir və ona rəhbərlik edir;

18) ümumi və qismən səfərbərliyin həyata keçirilməsini təmin edir;

19) vətəndaşların müddətli hərbi xidmətə çağırılmasının və müddətli hərbi xidmətdən tərxis olunmuş hərbi qulluqçuların sosial müdafiəsinin təmin olunması tədbirlərinin həyata keçirilməsinə yardım edir;

20) Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilmiş fəvqəladə və hərbi vəziyyət rejiminin həyata keçirilməsinə yardım edir, Naxçıvan Muxtar Respublikasında fəvqəladə və hərbi vəziyyət elan olunması məsələsinə dair təklif verir;

21) Naxçıvan Muxtar Respublikasının fəxri adlarını təsis edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilməsinə dair Azərbaycan Respublikası Prezidentinə təklif verir;

22) Azərbaycan Respublikasının Prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri icra qaydasında həll edir.

III. Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının mənfəətləri ilə bağlı iqtisadi və mədəni məsələlərdə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş həddə və Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respublikasını təmsil edir.

IV. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının dövlətçiliyinin varisliyini təmin edir.

V. Bu Konstitusiya ilə onun səlahiyyətinə aid edilən məsələlər üzrə Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi fərmanlar, başqa məsələlər barəsində işə sərəncamlar qəbul edir.

M a d d ə 6. **Ərazi.** Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikasının dövlət sərhədləri hüdüdüdə vahiddir, toxunulmazdır və bölünməzdir.

#### M a d d ə 7. **Əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi**

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, gözlənilməsi və Azərbaycan Respublikası vətəndaşlarının vəzifələrinin icrasını təmin etmək Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının əsas vəzifəsidir.

**M a d d ə 8. Naxçıvan Muxtar Respublikasında  
vətəndaşların səsvermə hüququ**

Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.

Məhkəmələr tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.

Hərbi qulluquların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.

**M a d d ə 9. Paytaxt**

Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəridir.

**M a d d ə 10. Naxçıvan muxtar dövlətinin rənzələri**

Naxçıvan Muxtar Respublikasının dövlət rənzələri Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və Azərbaycan Respublikasının dövlət himnidir.

**İ I F ə s i l**

**QANUNVERİCİLİK HAKİMİYYƏTİ**

**M a d d ə 11. Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi**

Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir.

**M a d d ə 12. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin say tərkibi**

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir.

**M a d d ə 13. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin əsasları**

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilir.

**M a d d ə 14. Naxçıvan Muxtar Respublikası Ali Məclisi çağırışının səlahiyyət müddəti**

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyət müddəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.

IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.

**M a d d ə 15. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına namizədlərə aid tələblər**

I. Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan, yaşı 25-dən aşağı olmayan hər bir Azərbaycan Respublikası vətəndaşı qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilə bilər.

II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanunu qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilə bilməzlər.

**M a d d ə 16. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi**

Seçkilərin nəticələrinin düzgünlüyü qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən yoxlanılır və təsdiq edilir.

**M a d d ə 17. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının səlahiyyətinin bitməsi**

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının səlahiyyətləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni çağırışının ilk iclas günü bitir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlığından çıxanların yerinə seçkilər keçirilmir.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 deputatın səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.

**M a d d ə 18. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyaları**

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər iki növbəti sessiyaya yığılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaq çağırılır.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyaları Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən çağırılır.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.

IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının tələbi ilə və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən qərarla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.

**M a d d ə 19. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrum etmə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi**

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:

1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;

2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;

3) cinayət törətdikdə və məhkəmənin qərarını qüvvəyə minmiş hökmü olduqda;

4) icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq etdikdə, din xadimi olduqda, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olduqda;

5) özü imtina etdikdə.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrum etmə haqqında qərar qəbulunmuş halda müəyyən edilmiş qaydada qəbul edilir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Bu haqda müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.

**M a d d ə 20. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının toxunulmazlığı**

I. Səlahiyyət müddəti ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının şəxsiyyəti Naxçıvan Muxtar Respublikasında toxunulmazdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarısa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatını tutan orqan bu barədə dərhal Naxçıvan Muxtar Respublikası prokuroruna xəbər verməlidir.

II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının toxunulmazlığına yalnız Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatına əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə xitam verilə bilər.



**Maddə 21. Naxçıvan Muxtar Respublikası Ali Məclisi  
deputatının məsuliyyətə cəlb olunmasına  
qoyulan qadağalar**

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Naxçıvan Muxtar Respublikası Ali Məclisindəki fəaliyyətinə, səsvərməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılıq olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.

**Maddə 22. Naxçıvan Muxtar Respublikası  
Ali Məclisinin işinin təşkili**

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi öz iş qaydasını müəyyən edir və Ali Məclisin müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, daimi və başqa komissiyaları təşkil edir.

**Maddə 23. Naxçıvan Muxtar Respublikası  
Ali Məclisinin aktları**

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə qanunlar və qərarlar qəbul edir.

II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunlar və qərarlar Azərbaycan Respublikasının Konstitusiyası və bu Konstitusiyaya ilə müəyyən edilmiş qaydada qəbul edilir.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları səsvərmə hüququnu şəxsən həyata keçirirlər.

IV. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

**Maddə 24. Naxçıvan Muxtar Respublikası  
Ali Məclisinin müəyyən etdiyi  
ümumi qaydalar**

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:

- 1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər;
- 2) Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının statusu;
- 3) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin statusu;

4) Azərbaycan Respublikasının iqtisadi və vergi siyasətinə uyğun olaraq vergilər;

5) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;

6) sosial təminat;

7) ətraf mühitin qorunması;

8) turizm;

9) səhiyyə, elm və mədəniyyət;

10) Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən digər məsələlər.

II. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir.

**Maddə 25. Naxçıvan Muxtar Respublikası  
Ali Məclisinin həll etdiyi məsələlər**

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakı məsələləri həll edir:

1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili;

2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi;

3) Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;

4) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi;

5) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin təsdiqi;

6) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə etimad;

7) Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;

8) Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi;

9) Bu Konstitusiyada nəzərdə tutulmuş hallarda Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin fərmanlarının təsdiqi;

10) Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə onun səlahiyyətinə aid edilən digər məsələlər.

II. Bu maddənin I hissəsinin I-ci və 2-ci bəndlərində göstərilən məsələlərə dair qanunlar, qalan məsələlərə dair isə eyni qaydada qərarlar qəbul edilir.

#### **M a d d ə 26. Qanunvericilik təşəbbüsü hüququ**

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna mənsubdur.

II. Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər.

IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının, Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur.

V. Qanun və qərar layihəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu təcili elan edib, bu müddət 20 gün təşkil edir.

VI. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstəriləlidir.

#### **M a d d ə 27. Qanunların və qərarların imzalanması**

I. Qanunlar və qərarlar qəbul edildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanır.

II. Təcili elan olunan qanun və qərar layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edildiyi gündən 24 saat ərzində imzalanır.

#### **M a d d ə 28. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aktlarının qüvvəyə minməsi**

Qanunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərəcə edildiyi gündən qüvvəyə minir.

#### **M a d d ə 29. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə aid tələblər**

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən geri çağırıla bilər.

II. Yaşı otuzdan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilə bilər.

III. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin seçkisi qaydasını Naxçıvan Muxtar Respublikasının Ali Məclisi müəyyən edir.

#### **M a d d ə 30. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi**

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

**M a d d ə 31. Naxçıvan Muxtar Respublikası Ali Məclisi**

**Sədrinin vəzifədən kənarlaşdırılması**

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması qaydası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilir.

**M a d d ə 32. Naxçıvan Muxtar Respublikası Ali Məclisi**

**Sədrinin səlahiyyətləri**

I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri:

- 1) Ali Məclisin növbədənəknar sessiyalarını çağırır;
- 2) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarına sədrlik edir;
- 3) Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim olunmuş şəxsın namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
- 4) Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təklifinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə üzvlüyə namizədləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edir;
- 5) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı öz mandatından imtina etdikdə və qanunla müəyyən edilmiş digər hallarda onu deputat mandatından məhrum edir;
- 6) Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar qərar qəbul edir;
- 7) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müaviniyinə namizədlərin seçilməsi və Ali Məclisin Sədr müavirlərinin vəzifədən azad edilməsi barədə Ali Məclisə təklif verir;
- 8) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi qaydada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aparatını təşkil edir və onun rəhbərliyini təyin edir;
- 9) bu Konstitusiyaya ilə onun səlahiyyətlərinə aid edilən digər məsələləri həll edir.

**M a d d ə 33. Naxçıvan Muxtar Respublikası**

**Ali Məclisi Sədrinin axtarılı**

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qərarlar qəbul edir.

**III F ə s i l**

**İCRA HAKİMİYYƏTİ**

**M a d d ə 34. Naxçıvan Muxtar Respublikasında icra**

**hakimiyyəti**

- I. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir.
- II. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır.
- III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təbədir və onun qarşısında müntəzəm hesabat verir.

**M a d d ə 35. Naxçıvan Muxtar Respublikası Nazirlər**

**Kabinetinin statusu**

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində məstəqildir.

**M a d d ə 36. Naxçıvan Muxtar Respublikası Nazirlər**

**Kabinetinin tərkibi**

- I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.
- II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.

**M a d d ə 37. Naxçıvan Muxtar Respublikasının Baş naziri**

Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.

**M a d d ə 38. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iclasları**

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin iclaslarına bir qayda olaraq, Naxçıvan Muxtar Respublikasının Baş naziri sədrlik edir.

**M a d d ə 39. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri**

I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti: muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir; muxtar respublikanın büdcəsini icra edir; muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir; muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;

nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;

Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti iqtisadi və mədəni sahələrdə Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının Nazirlər Kabinetində təmsil edir.

**M a d d ə 40. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları**

I. Ümumi qaydalar müəyyən etdikdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları başqa qayda müəyyən edilməmişə, dərəcə edildiyi gündən qüvvəyə minir.

**M a d d ə 41. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə aid tələblər**

I. Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

II. Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-

dən aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

**M a d d ə 42. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər**

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta bilməzlər, elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

**IV F ə s i l**

**MƏHKƏMƏ HAKİMİYYƏTİ**

**M a d d ə 43. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi**

I. Naxçıvan Muxtar Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

II. Məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

III. Məhkəmə hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyası, mülki və cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulan digər vasitələr ilə həyata keçirilir.

IV. Cinayət məhkəmə icraatında Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.

V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.

VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fəvqəladə məhkəmələrin yaradılması qadağandır.

VII. Məhkəmə icraatı haqiqətən müəyyən edilməsini təmin etməlidir.

## **M a d d ə 44. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi**

I. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi ümumi məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır; o, Naxçıvan Muxtar Respublikasının ərazisində apelyasiya qaydasında ədalət mühakiməsini həyata keçirir.

II. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi Naxçıvan Muxtar Respublikasında Konstitusiyaya nəzarətini təmin edir. O, Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədrinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun sərgüsü əsasında aşağıdakı məsələləri həll edir:

1) Naxçıvan Muxtar Respublikasının qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına uyğunluğu;

2) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin fərman və sərəncamlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qərarlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikasının qanunlarına uyğunluğu;

3) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin fərman və sərəncamlarına uyğunluğu.

III. Hər kəs onun hüquq və azadlıqlarını pozan Naxçıvan Muxtar Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından bu maddənin II hissəsinin 1-3-cü bəndlərində göstərilən məsələlərin Naxçıvan Muxtar Respublikasının

Ali Məhkəməsi tərəfindən həll edilməsi üçün, habelə bələdiyyə və məhkəmə aktlarından Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada şikayət vera bilər.

IV. Naxçıvan Muxtar Respublikasında Konstitusiyaya nəzarətinin həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsinə şikayət verilməlidir.

V. Naxçıvan Muxtar Respublikasının məhkəmələri insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Naxçıvan Muxtar Respublikası qanunlarının şərh edilməsi haqqında qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət edə bilər.

VI. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

VII. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir.

## **M a d d ə 45. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri**

I. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə birinci instansiya məhkəmələridir.

II. Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.

## **M a d d ə 46. Naxçıvan Muxtar Respublikası Prokurorluğu**

I. Naxçıvan Muxtar Respublikası Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir.

II. Naxçıvan Muxtar Respublikası Prokurorluğu ərazi prokurorlarının Naxçıvan Muxtar Respublikası prokuroruna və Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

III. Naxçıvan Muxtar Respublikası prokurorunu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təklifi əsasında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin edir.

IV. Ərazi və ixtisaslaşdırılmış prokurorları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Azərbaycan Respublikası Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və azad edir.

## V F ə s i l

### QANUNVERİCİLİK SİSTEMİ

#### M a d d ə 47. Naxçıvan Muxtar Respublikası

##### Konstitusiyasının hüquqi qüvvəsi

I. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikasının digər normativ hüquqi aktları arasında ən yüksək hüquqi qüvvəyə malikdir.

II. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikası qanunvericilik sisteminin əsəsidir.

#### M a d d ə 48. Naxçıvan Muxtar Respublikasının

##### qanunvericilik sistemi

I. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsidir.

II. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikası qanunvericilik sistemində uyğundur.

III. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Naxçıvan Muxtar Respublikasının aşağıdakı normativ hüquqi aktlarından ibarətdir:

- 1) Naxçıvan Muxtar Respublikasının Konstitusiyası;
- 2) Naxçıvan Muxtar Respublikasının qanunları;

3) Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinin fərmanları;

4) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları;

5) Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

#### M a d d ə 49. Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktları

I. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır.

II. Naxçıvan Muxtar Respublikasının qanunları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına zidd olmamalıdır, yalnız dərc edilmiş qanunların tətbiqi və icrası Naxçıvan Muxtar Respublikasında bütün vətəndaşlar, icra hakimiyyəti və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

III. Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinin fərmanları Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına zidd olmamalıdır, Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinin fərmanları yalnız dərc edildikdə Naxçıvan Muxtar Respublikasında onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

IV. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin fərman və sərəncamlarına zidd olmamalıdır, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə Naxçıvan Muxtar Respublikasında onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

V. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinin fərman və sərəncamlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına və sərəncamlarına, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aktlarına zidd olmamalıdır.

## VI F ə s i l

### NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KONSTITUSİYASINA DƏYİŞİKLİK LƏR VƏ ƏLAVƏLƏR

#### M a d d ə 50. Naxçıvan Muxtar Respublikasının

#### Konstitusiyasına dəyişikliklərini və əlavələrini qəbul edilməyə qaydası

I. Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklər və əlavələr Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 35 səs çoxluğu ilə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir.

II. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında təklif Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2 dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir.

III. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr haqqında Konstitusiyaya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra təklif, qanunlar üçün nəzərdə tutulmuş qaydada, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə imzalamaq üçün təqdim olunur.

IV. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr Naxçıvan Muxtar Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.

## KEÇİD MÜDDƏALARI

I. Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qəbul edildikdən və Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra rəsmən dərc olunduğu gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi gündən 1978-ci il mayın 30-da qəbul edilmiş Naxçıvan Muxtar Respublikasının Konstitusiyası (Əsas Qanunu) qüvvədən düşür.

II. Naxçıvan Muxtar Respublikasının xalq deputatlarının səlahiyyətləri yeni seçilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclas günü başa çatır.

Yeni seçilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin azı 31 deputatın seçildiyinin elan edildiyi gündən sonra bir ay ərzində keçirilir.

III. 1995-ci il sentyabrın 12-də qəbul edilmiş "Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 79-cu maddəsi bu Qanun əsasında seçilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1-ci çağırışının səlahiyyətləri bitənədək qüvvədədir.

IV. Bu Konstitusiyanın qəbul edildiyi günədək Naxçıvan Muxtar Respublikasının ərazisində qüvvədə olan Naxçıvan Muxtar Respublikasının qanunları və başqa normativ hüquqi aktları bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

**NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT  
HAKİMİYYƏTİNİN QANUNVERİCİ VƏ İCRAEDİCİ  
ORQANLARININ İNKİŞAF TARİXİ**

| <b>Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi*, sədrlər</b> |                                      |
|--|--------------------------------------|
| 25.1.1922  |                                      |
| 18.1.1924  | Talıblı                              |
| 1929-1933  | Fərzəliyev Məmməd Rüstəm oğlu (1879) |

**Naxçıvan MSSR Ali Sovetinin\*\* Rəyasət Heyəti, sədrlər**

|             |  |
|-------------|--|
| 1946-1951   | Məmmədov Cəbrayıl İbrahim oğlu (1910-1976) |
| 1951-1952   | Cafarov Cafar Hüseynqulu oğlu (1913-1957)  |
| 1952-1953   | Məmmədov Cəbrayıl İbrahim oğlu (1910-1976) |
| 1953-1963   | Məmmədov Hüseyn Qurban oğlu (1906-1970)    |
| 4.1963-1990 | Əliyeva Səkinə Abbas qızı (1925-2015)      |

**Naxçıvan Muxtar Respublikası Ali Soveti – Ali Məclisi, sədrlər**

|                     |  |
|---------------------|--|
| 17.11.1990-5.4.1991 | Calilov Afyadın Calil oğlu (1946-1994) |
| 3.9.1991-15.6.1993  | Əliyev Heydər Əlirza oğlu (1923-2003)  |
| 4.1993-12.1995      | Həsənov Namiq Həsən oğlu (1944)        |
| 16.12.1995 – h.h.   | Talıbov Vəlif Yusif oğlu (1960)        |

**Naxçıvan SSR Xalq Komissarları Soveti, sədrlər**

| <b>İşlədiyi illər</b> | <b>Naxçıvan SSR Xalq Komissarları Soveti</b> |
|-----------------------|--|
| 1920 - 1921           | Qədimov Ə.                                   |
| 6.1921 - 3.5.1922     | Şahtaxtinski Behbud ağa (1881-1924)          |
| 1922 - 27.2.1923      | Əliyev Teymur Mahmud oğlu (1896-1938)        |

**Naxçıvan MSSR Xalq Komissarları Soveti – Naxçıvan MSSR– Naxçıvan  
Muxtar Respublikasının Nazirlər Soveti, sədrlər**

|                  | <b>Naxçıvan MSSR Xalq Komissarları Soveti</b> |
|------------------|---|
| 18.1.1924 - 1925 | Seyidbəyli                                    |
| 1925 - 1927      | Sultanov Həmid Həsən oğlu (1889-1938)         |
| 1927 - 1928      | Musayev Hüseyn Məmməd oğlu (1938)             |

\* 1922-1937-ci illərdə Naxçıvan MSSR-də dövlət hakimiyyətinin ali qanunverici, sərəncamverici və nəzarətçisi orqanı.

\*\* 1937-ci il 17 sentyabrda Naxçıvan MSSR Ali Soveti yaradılmışdır.

|               | <b>Naxçıvan MSSR Nazirlər Soveti</b>    |
|---------------|---|
| 1929-1933     | Məmmədov Məmməd Məmməd oğlu (1881-1938) |
| 1938 - 1942   | Balamətov Balamət Yüzəhməd oğlu ( 1907) |
| 1943 - 1944   | Gülməmmədov İsaq Musa oğlu              |
| 1944 - 1946   | Gözalov Adıgözal Xəlil oğlu (1907)      |
| 1947 - 1950   | Balamətov Balamət Yüzəhməd oğlu (1907)  |
| 1953 - 1955   | Novruzov Nəmət Hüseyn oğlu (1908)       |
| 1955 - 1959   | Rahimov Rəhim Karam oğlu (1920-2009)    |
| 1959 - 1964   | Əsgərov Məmməd Həsən oğlu (1918-1988)   |
| 1964 - 1966   | İsmayilov Rəzaqan Əkbər oğlu (1928)     |
| 1970 - 1979   | Nəbiyev Yusif Mustafə oğlu (1926-1980)  |
| 1979 - 1982   | Mehdiyev İmran Əziz oğlu (1936)         |
| 1982 - 3.1988 | Hacıyev Zülfüqar Səlah oğlu (1935-1991) |
| 3. - 11.1988  | İsayev Heydər İsa oğlu (1936-1999)      |
| 1989 - 1.1990 | Calilov Afyadın Calil oğlu (1946-1994)  |

**Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Baş nazirlər**

|               |   |
|---------------|---|
| 1990 - 9.1991 | Əliyev Mirismayıl Miralil oğlu (1941)     |
| 1992-2000     | Xanbəyev Şəmsəddin Hüseynqulu oğlu (1939) |
| 2000-h.h.     | Baxışyev Ələvsət Qəzənfər oğlu (1956)     |

**Xalq Daxili İşlər Komissarlığı – İctimai Asayişin Mühafizə Nazirliyi -  
Daxili İşlər Nazirliyi**

|             | <b>Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığı*</b> |
|-------------|--|
| 28.3.1946   | Naxçıvan MSSR Daxili İşlər Nazirliyi**               |
| 1962        | Naxçıvan MSSR İctimai Asayişin Mühafizə Nazirliyi*** |
| 1968        | Naxçıvan MSSR Daxili İşlər Nazirliyi****             |
| 18.1.1924-  | Babəyev K.   |
| 1930        | Yaqubov Həmid  |
| 15.7.1934 - | Vakulçik P.V.  |
| - 3.4.1937  | Xocayev N.M.   |

\* 1920-ci ildə yaradılan Daxili İşlər Şöbəsi 1924-cü ildə komissarlığa çevrilib.

\*\* 1946-cı ildə Naxçıvan MSSR-də Daxili İşlər Nazirliyi təsis olunub.

\*\*\* 1962-ci ildə DİN Asayişin Mühafizə Nazirliyi adlandırılıb.

\*\*\*\* 60-cı illərin sonlarında DİN yenidən bərpə olunub.



|                       |  |
|-----------------------|--|
| 3.4.1937- 8.10.1937   | Məmmədov Q.İ   |
| 12.10 - 1937          | müvəq. vəzifəni icra edən Lisin                        |
| 1 - 1938              | vaz. icra edən. Qranskiy Aleksey Konstantinoviç (1902) |
| 28.5 - .6.1938        | Dasayev A.A.   |
| 1938 - 2.1939         | Mehdiyev M.A.  |
| - 30.4.1939           | Aydamirov Mirza Məlik oğlu ( 1901-1988)                |
| 30.4.1939 - 8.1941    | Aydamirov Mirza Məlik oğlu (1901-1988)                 |
| 8.1941 - 7.8.1942     | Quliyev Yaqub Hasan oğlu (1906)                        |
| 7.8.1942 - 30.4.1951  | Nağıyev Qarabala Məşədi Nağı oğlu (1909-1981)          |
| 30.4.1951 - 1952      | Nuriyev Şarif İsmayil oğlu (1911)                      |
| 31.3.1952 - 10.5.1954 | Həsənov İbrahim Əli oğlu (1912-1985)                   |
| 1954-1963             | Nuriyev Şarif İsmayil oğlu (1911)                      |
| 1963-1965             | Yaqubov Məmməd Qurban oğlu (1921)                      |
| 1965-1968             | Əbülhasanov Yusif Cabbar oğlu (1923)                   |
| 1968-1974             | Yaqubov Məmməd Qurban oğlu (1921)                      |
| 1974-1977             | Qurbanov Rəşid   |
| 1977-1981             | Əbülhasanov Yusif Cabbar oğlu (1923)                   |
| 1981-1986             | Sadiqov Sadiq Zeynal oğlu (1934)                       |
| 1986-1987             | Səfərov Sevidik  |
| 1987 - 1989           | Usubov Ramil İdris oğlu (1948)                         |
| 1989-1990             | Rəfiyev Fəxrəddin Cəlil oğlu (1951-2006)               |
| 1990-1992             | Məmmədov Məmməd Xeyrulla oğlu (1948)                   |
| 17.9.1992-10.1992     | Ələkbərov Əsgər Ələkbər oğlu (1954)                    |
| 1993-1994             | Usubov Ramil İdris oğlu (1948)                         |
| 25.8.2017-h.h.        | Ələkbərov Fazil Nariman oğlu (1971)                    |

### Naxçıvan Cümhuriyyət prokuroru və

#### Xalq Ədliyyə Komissarlığı\*

|           |   |
|-----------|---|
| 1924      | Qurbanov İ.                             |
| 1924-1926 | Tarverdiyev İsa                         |
| 1926-1927 | Babayev Yaqub Rasul oğlu (1896)         |
| 1927-1928 | Tarverdiyev İsa                         |
| 1928-1930 | Qəhrəmanov Vahid Pənah oğlu (1900-1978) |
| 1930-1931 | Şiraliyev Şirəli                        |

\* 18 yanvar 1924-cü ildə Xalq Ədliyyə Komissarlığı yaradılmışdır.

|                             |  |
|-----------------------------|--|
| 1931-1932                   | Babayev Yaqub Rasul oğlu (1896)              |
| 1932-1933                   | Qəhrəmanov Vahid Pənah oğlu (1900-1978)      |
| 1933-1934                   | Hüseynliyev H.                               |
| 1934-1937                   | Fətullayev Yunis                             |
| 5.1937-6.1938               | Şafiyev İsmayıl                              |
| <b>Ədliyyə Komissarlığı</b> |  |
| 15.8.1938-30.3.1946         | Hacıyev Əbdülmanaf Qəhrəman oğlu (1896-1984) |

### Naxçıvan MSSR Ədliyyə Nazirliyi\*\*

|                          |  |
|--------------------------|--|
| 30.3.1946-12.4.1948      | Hacıyev Əbdülmanaf Qəhrəman oğlu (1896-1984) |
| 12.4.1948-26.7.1952      | Mehdiyev Mehdi Əliheydər oğlu (1917)         |
| 26.7.1952-30.6.1955      | Mustafayev Abdulla Ziyad oğlu                |
| 30.6.1955-dekabr 1956*** | Sultanov Sultan Yunis oğlu                   |
| 10.5.1971****-30.4.1977  | Rüstəmov Yusif Müslüm oğlu (1922-1997)       |
| 17.1.1980-16.1.1984      | Əliyev İmamverdi İsrəfil oğlu (1948)         |
| 16.7.1984-2.4.1990       | Məmmədov Azar Yusif oğlu (1952)              |
| 26.10.1990-17.11.1990    | Abdullayev Süleyman Abbaslı oğlu (1947)      |

### Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi\*\*\*\*

|                      |   |
|----------------------|---|
| 17.11.1990-07.5.1993 | Abdullayev Süleyman Abbaslı oğlu (1947) |
| 31.3.1998-24.7.2000  | Əkbərov Məhəmməd Hüseyn oğlu (1958)     |
| 02.11.2001-h.h.      | Əliyev Suliddin Abbas oğlu (1970)       |

### Naxçıvan MSSR Prokurorluğu

|           |   |
|-----------|---|
| 1938-1942 | Ağayev Hüseyn Əli oğlu (1890)                 |
| 1942-1944 | İsmayilov Məmmədəğa Məhəmməd oğlu (1910-1944) |
| 1944-1948 | Qəhrəmanov Nağı Ələkbər oğlu (1905-1980)      |
| 1948-1951 | Qarəhmədov İbadulla İsmayil oğlu (1910)       |
| 1951-1959 | Əkbərov Seyfulla Əkbər oğlu (1915-1995)       |
| 1959-1962 | Fətəliyev Fətəli Şirəli oğlu (1914)           |

\*\* 30 mart 1946-cı il tarixdə Naxçıvan MSSR Ədliyyə Nazirliyi adlandırılmışdır

\*\*\* 1956-cı ildə Naxçıvan MSSR Ədliyyə Nazirliyi ləğv edilmişdir

\*\*\*\* 5 may 1971-ci ildə Naxçıvan MSSR Ədliyyə Nazirliyi yaradılmışdır

\*\*\*\*\* 17 noyabr 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi adlanmışdır.

|           |  |
|-----------|--|
| 1962-1967 | Qarayev Yelmar Fərman oğlu (1923)        |
| 1967-1975 | Hasanov Rəşid Cəlil oğlu (1926-1978)     |
| 1975-1980 | Rzayev Həbib Allahverdi oğlu (1923-1997) |
| 1980-1981 | Sultanov Ələddin Camal oğlu (1928)       |
| 1982-1986 | Ələkbərov Əyyub Əsgər oğlu (1938)        |
| 1986-1990 | İbişov Ağaməhd Hüseyn oğlu (1942)        |

### Naxçıvan Muxtar Respublikası Prokurorluğu

|           |                                       |
|-----------|---------------------------------------|
| 1991-1992 | Hüseynov Hüseyn Muxtar oğlu (1944)    |
| 1993-1995 | Nəcəfov İsa Əli oğlu (1952)           |
| 1995-2000 | Qarıbov Fikrət Atıxoan oğlu (1958)    |
| 2001-h.h. | Şahverdiyev Səbuhi Zəhmət oğlu (1972) |

### Naxçıvan MSSR Baş-Ali Məhkəməsi, sədrlər

|             |  |
|-------------|--|
| 1932-1935   | Yusifzadə Ağababa Əsgər oğlu (1886-1938) |
| 1935-1937   | Əfəndiyev                                |
| 1937-1938   | Məhərrəmov N.                            |
| 1938-1942   | Orucəliyev Ramazan                       |
| 1942 - 1945 | Hüseynov Məhərrəm Mirzə oğlu (1915)      |
| 1945-1951   | Məmədov Müslüm Həsən oğlu                |
| 1951-1952   | Gülməmmədov İsaq Musa oğlu (1918)        |
| 1952-1958   | Sultanov Sultan Yunis oğlu (1922)        |
| 1958-1967   | Seyidov Həsən Həmid oğlu (1923)          |
| 1967-1976   | Bayramova Sitarə Əlipaşa qızı (1929)     |
| 1976-1978   | Kəzimov Qəni Məmməd oğlu (1926)          |
| 1978-1983   | Sadiqov Hacıbala Mürseyib oğlu (1935)    |
| 1983-1988   | Həsənov Musa Paşa oğlu (1948-2016)       |
| 1988-1990   | Hüseynov Şamxal Mürsəl oğlu (sədr əvəzi) |

### Naxçıvan MR Ali Məhkəməsinin sədrləri

|           |   |
|-----------|---|
| 1990-1993 | Hacıyev Zakir Qafar oğlu                |
| 1993-1997 | Abdullayev Süleyman Abbaslı oğlu (1947) |
| 1997-2018 | Süleymanov Ramiz Rahim oğlu (1953)      |
| 2018-h.h. | Əliyev Qasım Vəli oğlu (1971)           |

### Naxçıvan vilayət əksinqilab və təxribatçılığa qarşı mübarizə üzrə fəvqaladə komissiya, sədrlər

|               |                 |
|---------------|-----------------|
| 1921 - 1922   | Əliyev İskəndər |
| 1922 - 6.1923 | Novruzov A.Q.   |

### Naxçıvan MSSR FK-nın siyasi bürosu, rəislər

|               |               |
|---------------|---------------|
| 6.1923 - 1924 | Novruzov A.Q. |
|---------------|---------------|

### DSİ-nin Naxçıvan vilayət şöbəsi, rəislər

|                 |   |
|-----------------|---|
| 1927            | Rəhmanov Asaf Səttar oğlu (1889)                              |
| 1929            | Yaqubov Abdülhəmid Qulu oğlu (1897)                           |
| 2.1933 - 7.1934 | Qasımov Eyyub Məkayıl oğlu (1901) , rəis vəzifəsinin icraçısı |

### Dövlət Təhlükəsizliyi Xalq Komissarlığı - Komitəsi; Milli Təhlükəsizlik Nazirliyi; Dövlət Təhlükəsizliyi Xidməti

|                       |  |
|-----------------------|--|
| 30.4 - .8.1941        | Quliyev Yaqub Həsən oğlu (1906)                            |
| - 21.9.1943           | vəzifəni icra edən Pədarov Hacı Məmməd İbrahim oğlu (1908) |
| 21.9.1943 - 6.6.1944  | Pədarov Hacı Məmməd İbrahim oğlu (1908)                    |
| 14.6.1944 - 3.5.1951  | Fərəcov Həsən Müseyib oğlu (1905-1977)                     |
| 3.5.1951 - 31.3.1953  | Həsənov İbrahim Əli oğlu (1912-1985)                       |
| 10.5.1954 - 19.7.1955 | Həsənov İbrahim Əli oğlu (1912-1985)                       |
| 1955 - 1960           | Əlizadə Məmməd Əli oğlu (1919)                             |
| 9.1960 - 8.1962       | Hüseynov İlhüseyn Pirişeyin oğlu (1925-2006)               |
| 1962 - 1969           | Zəmanov Abbas Məmmədağa oğlu (1924)                        |
| 12.1969 - 1976        | Hüseynov Bəhadur Məmmədqulu oğlu (1921-2017)               |
| 1976 - 1983           | Sarıyev Allahverdi Mustafə oğlu (1921)                     |
| 1983-1986             | İmranov Nəriman Şamə oğlu (1944)                           |
| 1986-1990             | Xəlilov İmənət Hidayət oğlu (1939)                         |
| 24.3.1990-1.5.1992    | Mirzəyev İsfəndiyar İsa oğlu (1949)                        |
| 20.9.1992-7.1.1997    | Əsgərov Abbas Məmməd oğlu (1950-2014)                      |
| 1997-2002             | Əliyev Vahid Əli oğlu (1969)                               |
| 18.12.2015-25.8.2017  | Ələkbərov Fəzəl Nəriman oğlu (1971)                        |

## Azərbaycan K(b)P- KP- Naxçıvan vilayət komitəsi

|                        |   |
|------------------------|---|
|                        | <b>Naxçıvan diyar komitəsi</b>                    |
|                        | <b>Azərbaycan K(b)P Naxçıvan diyar komitəsi</b>   |
|                        | <b>Azərbaycan K(b)P Naxçıvan vilayət komitəsi</b> |
|                        | <b>Azərbaycan KP Naxçıvan vilayət komitəsi</b>    |
|                        | <b>Azərbaycan KP Naxçıvan respublika komitəsi</b> |
| 1921                   | Vəlibəyov Bəhadur Qasım oğlu (1894-1940)          |
| 1924                   | Təhirov Yusif Paşa oğlu (1893-1938)               |
| 1925 -                 | Şahbazov Ələsgər Abbas oğlu (1898-1973)           |
| 1927-                  | Tağıyev İbrahim Tağı oğlu (1894-1937)             |
| 1931-                  | Rəhimov Ağaverdi Hacı Yarəli oğlu (1895-1936)     |
| - 1933                 | Vəlibəyov Bəhadur Qasım oğlu (1894-1940)          |
| 1933 - 1934            | Məmmədov Əliqara Yəhya oğlu (1902)                |
| 1934 - 12.1936         | Mehdiyev Mehdi Adıgözəl oğlu (1895-1937)          |
| 12.1936 - 1937         | Rəhmanov Həsənəli Paşa oğlu (1938)                |
| 1937                   | Sultanov Sultan Teymur oğlu (1905-1938)           |
| 1938                   | Nəzarov İbrahim Əli oğlu                          |
| 1938 - 10.1940         | İsmayılov Kəzım Heydər oğlu                       |
| 10.1940 - 1.1948       | Nəcəfov Hüseyn Hümət oğlu (1907)                  |
| 1.1948 - 5.1951        | Yusifov Yusif Niftəli oğlu (1906-1995)            |
| 1952 - 12.1955         | Əsgərov İsmayıl Nəsrulla oğlu (1914)              |
| 12.1955 - 10.3.1961    | Məmmədov Xurşad Bəyramqulu oğlu (1906)            |
| 10.3.1961 - 3.1970     | İbrahimov Hacıağa Xəlil oğlu (1923-1992)          |
| 3.1970 - 28.12.1975    | Hüseynov Aslan Ağahüseyn oğlu (1916)              |
| 28.12.1975 - 6.12.1983 | Rəhimov Kamran Nəbi oğlu (1928-2007)              |
| 6.12.1983 - 11.1988    | Mustafayev Nurəddin Elyaz oğlu (1942)             |
| 11.1988 - 1.1991       | İsayev Heydər İsa oğlu (1936-1999)                |

İSMAYIL MUXTAR OĞLU HACİYEV  
NAXÇIVAN  
AZƏRBAYCANIN DÖVLƏTÇİLİK TARİXİNDƏ

*NAŞİR*  
Akif Dənizadə

*DİZAYN*  
Rəşad Zülfüqarov

*OPERATORLAR*  
Jalə İbrahimova  
Türkanə İsmayılova

Çapa imzalanmış 24.02.2018.  
Formatı 70X100 1/16. "Tayms" qarnituru.  
Ofset çap üsulu. Ofset kağızı. Həcmi 23,25 ç.v.  
Sifariş №27. Tiraj 500 nüsxə.

№ 2018  
489

---

İSMAYIL HACIYEV

**NAXÇIVAN  
AZƏRBAYCANIN  
DÖVLƏTÇİLİK  
TARİXİNDƏ**

---

ISBN 978-9952-514-18-6



9 789952 514186